

**AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI
NAXÇIVAN BÖLMƏSİ**

ISSN 2218-4783

ELMI ƏSƏRLƏR

Təbiət və texniki elmlər seriyası

Nº 2

Naxçıvan, “Tusi” – 2020, Cild 16

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN ELMİ ƏSƏRLƏRİ
SCIENTIFIC WORKS OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES NAKHCHIVAN BRANCH OFFICE
НАУЧНЫЕ ТРУДЫ НАХЧИВАНСКОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА

2005-ci ildə təsis edilmişdir • Published since 2005 • Выходит с 2005 года

Jurnal AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin rəhbərliyi ilə nəşr olunur
The journal is published under auspices of the Presidium of ANAS Nakhchivan Branch Office
Журнал издается под руководством Президиума Нахчыванского Отделения НАНА

REDAKSİYA HEYƏTİ

Baş redaktor
İ.M.Hacıyev

R.M.Məmmədov, T.A.Əliyev (baş redaktorun müavini), M.Y.Melnikov (Rusiya), B.Baysal (Türkiyə),
Ə.D.Abbasov, S.Ə.Həsənov (Rusiya), V.A.Hüseynov, S.H.Məhərrəmov, Ə.S.Quliyev, İ.X.Ələkbərov,
B.Z.Rzayev (məsul katib), Ə.Ş.İbrahimov, V.M.Quliyev, İ.B.Məmmədov, Q.Ə.Həziyev, N.S.Bababəyli.

EDITORIAL BOARD

Chief editor
İ.M.Hacıyev

R.M.Mammadov, T.A.Aliyev (assistant editor), M.Y.Melnikov (Russia), B.Baysal (Turkey), A.D.Abbasov,
S.A.Hasanov (Russia), V.A.Huseynov, S.H.Maharramov, A.S.Guliyev, I.H.Alakbarov, B.Z.Rzayev (executive
secretary), A.Sh.Ibrahimov, V.M.Guliyev, I.B.Mammadov, , G.A.Haziyev, N.S.Bababeyli.

РЕДАКЦИОННАЯ КОЛЛЕГИЯ

Главный редактор
И.М.Гаджиев

Р.М.Мамедов, Т.А.Алиев (зам. главного редактора), М.Й.Мельников (Россия), Б.Байсал
(Турция), А.Д.Аббасов, С.А.Гасанов (Россия), В.А.Гусейнов, С.Х.Магеррамов, А.С.Гулиев,
И.Х.Алекберов, Б.З.Рзаев (ответственный секретарь), А.Ш.Ибрагимов, В.М.Гулиев,
И.Б.Мамедов, Г.А.Газиев, Н.С.Бабабейли.

Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 35, tel.: 544-69-84

Address: Nakhchivan, Haydar Aliyev av., 35, phone: 544-69-84

Адрес: Нахчыван, пр. Гейдар Алиева, 35, тел.: 544-69-84

AMEA Naxçıvan Bölməsinin Elmi əsərlər jurnalı, Təbiət və texniki elmlər seriyası, № 2,
Naxçıvan: Tusi, 2020, 302 s.

M Ü N D Ə R İ C A T

KİMYA

Tofiq Əliyev. 0,1 N HCl turşusu mühitində bəzi amin-karbon turşuları (AKT) və onların qarışq funksiyalı törəmələrinin (AKTQFT) C _T -10 markalı poladın korroziya prosesinə inhibitor təsirinin polyarizasiya əyrilərinin çökilməsi üsulu (PƏÇÜ) ilə tədqiqi.....	9
Əhməd Qarayev. Bismut sürmə selenidin su mühitində sintez şəraitinin araşdırılması.....	17
Fizzə Məmmədova. Şərur-Sədərək rayonları ərazisindəki yeraltı suların hidroekoloji xüsusiyyətləri....	22
Qorxmaz Hüseynov. Ag ₄ Sn ₃ S ₈ birləşməsinin alınması və fiziki-kimyəvi xassələrinin tədqiqi.....	28
Günel Məmmədova, Günel Nəsirli. Təbii əsasda şabazitin sintezinin kristallokimyəvi aspektləri.....	34
Aliyə Rzayeva. Mis indium diselenidin üzvi mühitdə sintezi.....	42
Rafiq Quliyev. Cu ₂ SnS ₃ birləşməsinin solvotermal yolla sintezi və onun nazik təbəqəsinin alınması.....	47
Hüseyin İmanov. Ag ₃ AsS ₄ birləşməsinin alınması və xassələrinin tədqiqi.....	52
Yaşar Həsənoğlu. 0,1 N HCl turşusu mühitində bəzi aminturşuların və onların qarışq funksiyalı törəmələrinin C _T -3 markalı poladın korroziyasına inhibitor təsirinin elektrokimyəvi impedans spektroskopiyası (EIS) üsulu ilə tədqiqi.....	56

BİOLOGİYA

Tariyel Talibov. Naxçıvan Muxtar Respublikasında <i>Malvaceae</i> Juss. fəsiləsi bitkilərinin tədqiqi vəziyyəti və sistematik təhlili.....	62
Varis Quliyev, Cabbar Nəcəfov. Üzümlüklərdə tənəklərin pestisid-funqisidlərlə zədələnməsi və iqlimin dəyişməsi ilə əlaqədar yaranmış ekoloji problemlər.....	67
Ənvər İbrahimov. Naxçıvan Muxtar Respublikasının yaşallaşdırma məqsədilə ilə əlaqədar rayonlaşdırılması.....	72
Teyyub Paşayev. Nəbatat bağında yeni otaq bitkiləri.....	78
Namiq Abbasov. Petrofil (qaya-töküntü) bitkiliyinin öyrənilməsi tarixinə dair.....	83
Pərviz Fətullayev. Naxçıvan Muxtar Respublikası şəraitində yumşaq buğda hibrid və sortlarının keyfiyyət göstəriciləri.....	89
Ramiz Ələkbərov, Aydin Qənbərli. Azərbaycanın Naxçıvan Muxtar Respublikası florasında yayılan <i>Ajuga</i> L. cinsinə aid <i>Ajuga Genevensis</i> L. – Cenevrə dirçəyi növünün fitokimyəvi analiz nəticələri və istifadə perspektivləri.....	96
Sahib Hacıyev, Günel Mirzəli Ağatağı. Culfa inzibati rayonunda təbii torpaq-kadastr yarımrəyonları...101	
Orxan Bağırov. Naxçıvan Muxtar Respublikasında becərilən gavalı formalarında pomoloji göstəricilərin tədqiqi.....	107
Zülfüyyə Salayeva. Naxçıvan Muxtar Respublikası ərazisində yayılan <i>Delphinium</i> L. növlərinin bioekoloji xüsusiyyətləri.....	112
Seyfəli Qəhrəmanov. Azərbaycanın Naxçıvan Muxtar Respublikası sututarlarında çırklənmə indikatoru – saprofit yosunların yayılması.....	118
Həmidə Seyidova. Naxçıvan Muxtar Respublikası mikobiotasında yayılan <i>Boletaceae</i> fəsiləsinin növləri...124	
Loğman Bayramov. Naxçıvan Muxtar Respublikasının armud bağlarında cərgə arası torpağın axlanmasının ağacların inkişafına təsiri.....	129
İbrahim Həsənov. Naxçıvan Muxtar Respublikası florasında yayılmış sürvə (<i>Salvia</i> L.) cinsinə aid olan bəzi perspektiv növlərin yayılması və biomorfoloji xüsusiyyətləri.....	135
Günel Seyidzadə. Naxçıvan Muxtar Respublikası şəraitində yonca bitkisinin optimall səpin müddəti və normasının məhsuldarlıqla təsiri.....	141
Əfruz Nəsimova. Naxçıvan Muxtar Respublikasının Batabat massivində yayılan yabanı tərəvəz bitkilərinin fitosenoloji xüsusiyyətləri.....	146
Surə Rəhimova. Naxçıvan Muxtar Respublikası ərazisində becərilən Əlincə üzüm formasının flavonoidləri.....	151

Günay Zeynalova. Naxçıvan Muxtar Respublikası şəraitində soya bitkisi sortlarının keyfiyyət göstəriciləri....	156
Qədir Məmmədov. Naxçıvan Muxtar Respublikası Ordubad rayon ərazisində <i>Rubiaceae</i> Juss. – boyaqotukimilər fəsiləsinin tədqiqinə dair.....	162
Elnarə Salahova. <i>Berberis</i> L. cinsinə aid bəzi növlərin Abşeron şəraitində vegetativ çoxaldılması....	167
İsmayıł Məmmədov. Naxçıvan Muxtar Respublikası şəraitində hind toyuqlarının koksidilərlə yoluxmasının mövsümündən və yaşdan asılılıq dinamikası.....	172
Akif Bayramov. Naxçıvançayın orta və yuxarı axınlarının makrozoobentosu.....	177
Mahir Məhərrəmov. Naxçıvan Muxtar Respublikasının <i>Astatae</i> (<i>Apoidea: Crabronidae</i>) yarımfəsiləsinin arıları.....	184
Mirvasif Seyidov. Brusellyozun etiologiyasında gənələrin rolü.....	189
Əlövət İbrahimov. Balbas cinsli qoyunların yaş qruplarına görə ət məhsuldarlığı və orqanlarının bəzi göstəriciləri.....	195
Hüseyn Rəsulzadə. Naxçıvan Muxtar Respublikası ornitofaunasının Cüllütkimilər (<i>Charadriiformes</i>) dəstəsinin su-bataqlıq quşları.....	199
Gülşəd Məmmədova. <i>Culicidae</i> (<i>Diptera</i>) fəsiləsinə mənsub olan ağcaqanad növlərinin bioloji xüsusiyyətləri haqqında.....	206
İlhamə Kərimova. Naxçıvan Muxtar Respublikasının qarışqa aslanları (<i>Neuroptera: Myrmeleontidae</i>): <i>Palparini</i> , <i>Gymnocnemini</i> , <i>Neuroleontini</i> , <i>Macronemurini</i> və <i>Creoleontini</i> tribaları.....	210
Hüseynağa Əsədov, Rəsmiyə Əfəndiyeva, İlhamə Mircələlli, Hicran Atayeva. Abşeron yarımadasına introduksiya edilmiş bəzi ağaç və kol növlərinin şoranlaşmaya davamlılığı.....	217

FİZİKA

Məmməd Hüseynəliyev, Məryəm Əskərova, Sara Yasinova. PbTe yarımkərıcı birləşməsinin Te-a transformasiya prosesinin araşdırılması.....	224
Məhbub Kazimov. Bərpa olunan enerji mənbələrinin enerjilərinin saxlanması texnologiyaları.....	229
İlkin Vəlibayov. Ordubad sinklinoriumunda qırılma dislokasiyaları.....	237
Nazilə Mahmudova, İbrahim Qasımoğlu. Elektrik sahəsinin təsiri ilə CuGaS ₂ monokristalında yaranan döytünən cərəyan.....	243
Səadət Məmmədova. Kompyuter virusları və onlardan qorunma yolları.....	247

ASTRONOMİYA

Qulu Həziyev. Günəş sabitinin variasiyaları.....	253
Azad Məmmədli. Astronomiyada optik şüalanma qəbul ediciləri.....	258
Ruslan Məmmədov. CH Cyg simbiotik ulduzunun 2019-cu ildə fotometrik tezdəyişmələri.....	262
Ülvü Vəliyev. Günəş tacının qızma problemi.....	266
Vəfa Qafarov, Türkənə Əliyeva. Yerin günəş ətrafında dolanması haqqında.....	270
Türkan Məmmədova. Ulduzların astrometrik, fotometrik və spektral müşahidəsi.....	274

COĞRAFIYA

Nazim Bababəyli, Qiyas Qurbanov, Nigar Bababəyli. Naxçıvan Muxtar Respublikası ərazisində sürüşmələrin yayılma qanuna uyğunluqları və geomorfoloji xüsusiyyətlərinə dair.....	278
Turanə Hüseynova. Böyük Qafqaz vilayətində əhalinin yaşayış keyfiyyətinin formalşamasının sosial əsasları.....	286
Könül Allahverdiyeva. Kəhrizlərin qurulma texnologiyası.....	291

YUBILEYLƏR

Bayram Rzayev. Naxçıvanın ilk əczaçı alimi.....	299
Əliəddin Abbasov. Unudulmaz müəllimim Əli Nuriyev haqda vida sözü.....	301

C O N T E N T S

CHEMISTRY

Tofiq Aliyev. Study of the inhibitory effect of some amino carbonic acids (ACA) and their derivatives (ACAD) on the corrosion process of C _T -10 marked steel in the 0,1 N HCl acid solution by the method of polarization curves (PC).....	9
Ahmad Garayev. Research of synthesis of bismuth antimony selenide in the aqueous medium.....	17
Fizza Mammadova. Hydrological characteristic of underground waters of the Sharur-Sadarak district.....	22
Gorkhmadz Husseinov. Production and investigation of the physical-chemical properties of Ag ₄ Sn ₃ S ₈ compound.....	28
Gunel Mamedova, Gunel Nasirli. Crystallochemical aspects of the synthesis of chabazite on a natural basis.....	34
Aliye Rzayeva. Synthesis of copper indium selenide in the organic medium.....	42
Rafiq Quliyev. Synthesis of the Cu ₂ SnS ₃ compound by the solvothermal method and the preparation of its thin film.....	47
Hussein Imanov. Investigation of the acquisition and properties of the Ag ₃ AsS ₄ compound.....	52
Yashar Hasanoglu. Research of the inhibitor effect of some mixed functional amino acids on corrosion of C _T -3 marked steel in the medium of 0,1 N HCl solution by the electrochemical impedance spectroscopy method (EISM).....	56

BIOLOGY

Tariyel Talybov. Biological features and systematic position of <i>Malvaceae</i> Juss. family in the flora of the Nakhchivan Autonomous Republic.....	62
Varis Gulyev, Jabbar Najafov. Pesticide-fungicide damages to grapevine in vineyards and ecological problems caused by climate change.....	67
Anvar Ibrahimov. Regionalization of the Nakhchivan Autonomous Republic's territory for landscaping.....	72
Teyyub Pashayev. New indoor plants in the botanical garden.....	78
Namig Abbasov. The study history of petrophytes.....	83
Parviz Fatullayev. Quality of grains of hybrids and varieties of soft wheat under the conditions of the Nakhchivan Autonomous Republic.....	89
Ramiz Alakbarov, Aydin Qanbarli. Phytochemical analysis results and use perspectives of <i>Ajuga Gen-evens</i> ' L. species of <i>Ajuga</i> L. genus distributed in the flora of the Nakhchivan Autonomous Republic.....	96
Sahib Hajiyev, Gunel Mirzali Agatagi. Natural soil-cadastre subareas in the Julfa administrative district....	101
Orkhan Baghirov. Research of pomological characteristics of plum forms cultivated in the Nakhchivan Autonomous Republic.....	107
Zulfiya Salayeva. Bioecological features of the <i>Delphinium</i> L. species spread in the Nakhchivan Autonomous Republic's territory.....	112
Seyfali Kahramanov. Distribution of saprophyte algae – indicators of pollution of waters of the Nakhchivan Autonomous Republic of Azerbaijan.....	118
Hamida Seyidova. Species of the <i>Boletaceae</i> family distributed in the mycobiota of the Nakhchivan Autonomous Republic.....	124
Logman Bayramov. Influence of cultivation of inter-line soil on the development of trees in pear orchards of the Nakhchivan Autonomous Republic.....	129
Ibrahim Hasanov. Biomorphological features and use of some perspective species of the sage genus (<i>Salvia</i> L.) distributed in the flora of the Nakhchivan Autonomous Republic of Azerbaijan.....	135
Gunel Seyidzadeh. Influence of seeding terms and rates on the crop productivity of alfalfa plant in the conditions of the Nakhchivan Autonomous Republic.....	141
Afruz Nasirova. Phytocenological features of wild vegetable species spread in the Batabat massive of the Nakhchivan Autonomous Republic.....	146
Sura Rahimova. Flavonoids of Alinja grape form cultivated in the Nakhchivan Autonomous Republic's territory.....	151

Gunay Zeynalova. Grain quality of soya varieties in the conditions of the Nakhchivan Autonomous Republic.....	156
Gadir Mammadov. The study of the <i>Rubiaceae</i> Juss. family in the territory of the Ordubad district of the Nakhchivan Autonomous Republic.....	162
Elnara Salakhova. Vegetative propagation of species of the genus <i>Berberis</i> L. under the conditions of Apsheron.....	167
Ismayil Mammadov. Seasonal and age dynamics of turkey coccidiosis under the conditions of the Nakhchivan Autonomous Republic.....	172
Akif Bayramov. Macrozoobenthos of the middle and upper currents of the Nakhchivan river.....	177
Mahir Maharramov. Digger wasps of the <i>Astatae</i> subfamily (<i>Apoidea: Crabronidae</i>) of the Nakhchivan Autonomous Republic.....	184
Mirvasif Seyidov. The role of ticks in the epizootiology of brucellosis.....	189
Alovsat Ibrahimov. Meat productivity and some organ indicators according to age groups of Balbas sheep.....	195
Hussein Rasulzade. Water birds of the <i>Charadriiformes</i> order of the Nakhchivan Autonomous Republic's ornithofauna	199
Gulshad Mammadova. Biological features of <i>Mosquito</i> species belonging to the <i>Culicidae (Diptera)</i> family....	206
Ilhama Kerimova. Ant lions (<i>Neuroptera: Myrmeleontidae</i>) of the Nakhchivan Autonomous Republic: tribes of <i>Palparini</i> , <i>Gymnocnemini</i> , <i>Neuroleontini</i> , <i>Macronemurini</i> and <i>Creoleontini</i>	210
Husseinaga Asadov, Resmiya Efendieva, Ilhama Mirjalally, Hijran Ataeva. Resistance to salinity of some trees and shrubs introduced into the Absheron peninsula.....	217

PHYSICS

Mammad Huseynaliyev, Maryam Askarova, Sara Yasinova. Research of transformation process of semiconductor compound PbTe to Te.....	224
Mahbub Kazimov. Energy storage technologies for renewable energy sources.....	229
İlkin Valibayov. Fault dislocations in the Ordubad synclinorium.....	237
Nazile Mahmudova, Ibrahim Qasumoglu. Pulsing currents under influence of electric field in CuGaS ₂ single crystal.....	243
Saadat Mammadova. Computer viruses and ways of protection.....	247

ASTRONOMY

Gulu Haziyev. Variations of the solar constant.....	253
Azad Mammadli. Receivers of optical radiation in astronomy.....	258
Ruslan Mammadov. Photometric variations of the symbiotic star CH Cyg in 2019.....	262
Ulvu Valiyev. The problem of solar corona heating.....	266
Vefa Gafarova, Turkane Alieva. The rotation of the Earth around the Sun.....	270
Turkan Mammadova. Astrometric, photometric and spectral observations of stars.....	274

GEOGRAPHY

Nazim Bababeyli, Qiyyas Qurbanov, Nigar Bababeyli. On the regularities of geographical distribution and geomorphological features of landslides in the territory of the Nakhchivan Autonomous Republic.....	278
Turana Huseynova. The social basis for formation of quality of life in the greater caucasus province.....	286
Konul Allahverdieva. Construction technology of underground water supplies.....	291

JUBILEES

Bayram Rzayev. The first scientist-pharmacist of Nakhchivan.....	299
Aliaddin Abbasov. Obituary notice of my unforgettable teacher Ali Nuriev.....	301

СОДЕРЖАНИЕ

ХИМИЯ

Тофик Алиев. Исследование ингибирующего действия некоторых аминокарбоновых кислот (АКК) и их производных со смешанными функциями (ПАККСФ) на коррозионный процесс стали марки Ст-10 в среде 0,1 N раствора HCL методом снятия поляризационных кривых (МСПК).....	9
Ахмед Гараев. Исследование синтеза селенида висмута сурьмы в водной среде.....	17
Физза Мамедова. Гидрологическая характеристика подземных вод Шарур-Садаракского района.....	22
Гусейнов Горхмаз. Получение и исследование физико-химических свойств соединения $\text{Ag}_4\text{Sn}_3\text{S}_8$	28
Гюнель Мамедова, Гюнель Насирли. Кристаллохимические аспекты синтеза шабазита на природной основе.....	34
Алия Рзаева. Синтез диселенида меди индия в органической среде.....	42
Рафик Гулиев. Синтез соединения Cu_2SnS_3 сольвотермальным методом и получение его тонкой пленки....	47
Гусейн Иманов. Получение и исследование свойств соединения Ag_3AsS_4	52
Яшар Гасаноглы. Исследование ингибирующего действия некоторых аминокислот и их производных со смешанными функциональными группами на коррозию стали марки Ст-3 в среде 0,1 N раствора HCL методом электрохимической импедансной спектроскопии (ЭИС).....	56

БИОЛОГИЯ

Тариель Талыбов. Биологические особенности и систематическое положение семейства <i>Malvaceae</i> Juss. во флоре Нахчыванской Автономной Республики.....	62
Варис Кулиев, Джаббар Наджафов. Повреждение лозы на виноградниках пестицидами и фунгицидами и экологические проблемы, связанные с изменением климата.....	67
Анвар Ибрагимов. Районирование территории Нахчыванской Автономной Республики с целью озеленения.....	72
Тейюб Пашаев. Новые комнатные растения в ботаническом саду.....	78
Намик Аббасов. К истории изучения петрофитов.....	83
Парвиз Фатуллаев. Качество зерен гибридов и сортов мягкой пшеницы в условиях Нахчыванской Автономной Республики.....	89
Рамиз Алекперов, Айдын Канбарли. Результаты фитохимического анализа и перспективы использования <i>Ajuga Genevensis</i> L. – живучки женевской рода <i>Ajuga</i> L. распространенного во флоре Нахчыванской Автономной Республики.....	96
Сахиб Гаджиев, Гюнель Мирзали Агатаги. Природные почвенно-кадастровые подрайоны Бабекского административного района.....	101
Орхан Багиров. Исследование помологических показателей форм сливы, выращиваемых в Нахчыванской Автономной Республике.....	107
Зульфия Салаева. Биоэкологические особенности видов <i>Delphinium</i> L., распространенных на территории Нахчыванской Автономной Республики.....	112
Сейфали Каҳраманов. Распространение сапроптических водорослей – индикаторов загрязнения водоемов Нахчыванской Автономной Республики Азербайджана.....	118
Гамида Сеидова. Виды семейства <i>Boletaceae</i> , распространенные в микобиоте Нахчыванской Автономной Республики.....	124
Логман Байрамов. Влияние обработки межрядовой почвы на развитие деревьев в грушевых садах Нахчыванской Автономной Республики.....	129
Ибрагим Гасанов. Биоморфологические особенности и применение некоторых перспективных видов рода шалфей (<i>Salvia</i> L.), распространенных во флоре Нахчыванской Автономной Республики Азербайджана.....	135
Гюнель Сеидзаде. Влияние сроков и норм высева на урожайность люцерны посевной в условиях Нахчыванской Автономной Республики.....	141
Афруз Насирова. Фитоценологические особенности диких овощных растений распространенных в Бабабатском массиве Нахчыванской Автономной Республики.....	146
Сура Рагимова. Флавоноиды виноградной формы Алинджа, выращиваемой на территории Нахчыванской Автономной Республики.....	151

Гунай Зейналова. Качественные показатели зерен сортов сои в условиях Нахчыванской Автономной Республики.....	156
Гадир Мамедов. К исследованию семейства <i>Rubiaceae</i> Juss. – мареновые на территории Ордубадского района Нахчыванской Автономной Республики.....	162
Эльнара Салахова. Вегетативное размножение видов рода <i>Berberis</i> L. в условиях Апшерона.....	167
Исмаил Мамедов. Сезонная и возрастная динамика кокцидиозов индеек в условиях Нахчыванской Автономной Республики.....	172
Акиф Байрамов. Макрообентос среднего и верхнего течений реки Нахчыванчай.....	177
Махир Магеррамов. Роющие осы подсемейства <i>Astatainae</i> (<i>Apoidea: Crabronidae</i>) Нахчыванской Автономной Республики.....	184
Мирвасиф Сеидов. Роль клещей в эпизоотологии бруцеллеза.....	189
Аловсат Ибрагимов. Мясная продуктивность и некоторые показатели органов по возрастным группам овец породы Балбас.....	195
Гусейн Расулзаде. Водно-болотные птицы отряда ржанкообразных (<i>Charadriiformes</i>) орнитофауны Нахчыванской Автономной Республики.....	199
Гюльшад Мамедова. О биологических особенностях видов комаров, принадлежащих к семейству <i>Culicidae</i> (<i>Diptera</i>).....	206
Ильхама Керимова. Муравьиные львы (<i>Neuroptera: Myrmeleontidae</i>) Нахчыванской Автономной Республики: трибы <i>Palparini</i> , <i>Gymnocnemini</i> , <i>Neuroleontini</i> , <i>Macronemurini</i> и <i>Creoleontini</i>	210
Гусейнага Асадов, Ресмия Эфендиева, Ильхама Мирджалаллы, Хиджран Атаева. Солеустойчивость некоторых древесно-кустарниковых видов, интродуцированных на Апшеронском полуострове.....	217

ФИЗИКА

Мамед Гусейналиев, Марьям Аскерова, Сара Ясинова. Исследование процесса трансформации полупроводникового соединения PbTe в Te.....	224
Махбуб Казымов. Технологии накопления энергии возобновляемых источников энергии.....	229
Илкин Валибеков. Разрывные дислокации в синклиниории Ордубада.....	237
Назиля Махмудова, Ибрагим Гасумоглу. Пульсирующие токи, образованные под влиянием электрического поля в монокристаллах CuGaS ₂	243
Саадат Мамедова. Компьютерные вирусы и способы защиты.....	247

АСТРОНОМИЯ

Гулу Газиев. Вариации солнечной постоянной.....	253
Азад Мамедли. Приемники оптического излучения в астрономии.....	258
Руслан Мамедов. Фотометрические изменения симбиотической звезды CH Cyg в 2019 году.....	262
Ульви Велиев. Проблема нагрева солнечной короны.....	266
Вафа Гафарова, Тюркане Алиева. О вращении Земли вокруг Солнца.....	270
Туркан Мамедова. Астрометрические, фотометрические и спектральные наблюдения звезд.....	274

ГЕОГРАФИЯ

Назим Бабабейли, Гияс Гурбанов, Нигяр Бабабейли. О закономерностях географического распространения и геоморфологических особенностях оползней на территории Нахчыванской Автономной Республики.....	278
Турана Гусейнова. Социальная основа формирования качества жизни в области Большого Кавказа....	286
Кёнуль Аллахвердиева. Технология строительства кяризов.....	291

ЮБИЛЕИ

Байрам Рзаев. Первый ученый-фармацевт Нахчывана.....	299
Алиаддин Аббасов. Прощальное слово о моем незабвенном учителе Али Нуриеве.....	301

KİMYA

UOT 620.197.3

TOFIQ ƏLİYEV

0,1 N HCl TURŞUSU MÜHİTİNDƏ BƏZİ AMİN-KARBON TURŞULARI (AKT) VƏ ONLARIN QARIŞIQ FUNKSİYALI TÖRƏMƏLƏRİNİN (AKTQFT) C_{T-10} MARKALI POLADIN KORROZİYA PROSESİNƏ İNHİBİTOR TƏSİRİNİN POLYARİZASIYA ƏYRİLƏRİNİN ÇEKİLMƏSİ ÜSULU (PƏÇÜ) İLƏ TƏDQİQİ

PƏÇÜ ilə $R-CH(NH_2)-COOH$ ümumi formulu ilə göstərilə bilən və əvvəllər C_{T-3} markalı polad nümunələr üzərində yoxlanılmış bəzi AKT və onların qarşıq funksiyalı törəmələrinin (AKTQFT) 0,1 N HCl turşusu mühitində mark C_{T-10} ali poladin korroziya prosesinə inhibitor tədqiq edilmişdir. Əldə edilmiş mühüm korroziya və elektrokimyavi parametrlərin qiymətinə əsasən “birləşmənin quruluşu – mühafizə effekti” asılılığı ilə bağlı mövcud qanuna uyğunluqlar aşkar edilmişdir. Müəyyən edilmişdir ki, C_{T-10} markalı poladin göstərilən aqressiv sistemdə korroziya və elektrokimyavi parametrləri C_{T-3} markalı poladin müvafiq parametrlərinə çox yaxın olur və onları bir-birindən fərqləndirmək çox vaxt heç mümkün olmur.

Açar sözlər: korroziya inhibitorları, amin karbon turşuları, alifatik monoaminomonokarbon turşuları-AL-MAMKT, alifatik diaminomonokarbon turşuları-AL-DAMKT, alifatik monoaminodikarbon turşuları-Al-MADKT, mühafizə effekti.

Giriş. Korroziya problemləri ilə məşğul olan əksər mütəxəssislərin fikrinə görə bu arzuolunmaz prosesə qarşı mövcud olan mübarizə üsulları içərisində inhibitorların tətbiqinə əsaslanan üsul daha sadə və iqtisadi baxımdan əlverişli üsul sayılır. Belə ki, qeyd edilən üsuldan istifadə etdikdə mövcud texnoloji sistemdə heç bir dəyişikliyin aparılmasına ehtiyac duyulmur. Bu halda korroziya baxımından aqressiv sistemə az miqdarda inhibitor təsirinə malik olan maddənin və ya kompozisiyanın əlavə edilməsi kifayət edir ki, korroziya prosesi ya tam dayansın, yaxud da onun sürəti əhəmiyyətli dərəcədə aşağı düşsün [1-4]. Bununla belə, əvvəllər də göstərildiyi kimi, indiyədək edilmiş çoxsaylı təşəbbüs'lərə baxmayaraq korroziyadan inhibitor mühafizəsinin vahid, universal nəzəriyyəsini yaratmaq mümkün olmayışdır. Bu hal hər şeydən öncə korroziya proseslərinin və onların mexanizminin çoxsaylı amillərdən asılı olması ilə bağlıdır. Bu səbəbdəndir ki, hər hansı bir aqressiv sistemdə inhibitor təsirinə malik olan maddə və ya kompozisiya başqa bir sistemdə təsirsiz, bəzən isə hətta stimulyator təsirinə də malik olur [1-6]. Buna görə də hər bir aqressiv sistem və metal nümunəsi üçün inhibitorun seçilməsi fərdi qaydada aparılmalıdır [1-6]. Digər tərəfdən, çoxsaylı ədəbiyyat materiallarının və apardığımız tədqiqatların nəticələrinin təhlilinə əsasən əvvəllər belə bir nəticəyə gəlinmişdir ki, molekulunda eyni zamanda metal səthində adsorbsiyaya meylli bir neçə funksional qrup və heteroatom saxlayan üzvi birləşmələrin korroziya inhibitoru kimi effektivliyinin daha yüksək olmasını gözləmək olar [5]. Bu amillər nəzərə alınaraq əvvəllər aminkarbon turşularının (AKT) bəzi nümayəndləri, eləcə də onların bir sıra qarşıq funksiyalı törəmələri (AKTQFT) 0,1 N HCl turşusu mühitində qravimetrik, Polyarizasiya Əyrlərini Çekilməsi Üsulu (PƏÇÜ) və Elektrokimyavi İmpendands Spektroskopiyası üsulu (EİSÜ) ilə C_{T-3} markalı poladin korroziya prosesinə qarşı inhibitor tədqiq edilmiş, “birləşmənin quruluşu-mühafizə effekti asılılığı” ilə bağlı mövcud qanuna uyğunluqlar müəyyən edilmişdir [6].

Təqdim edilən məqalə həmin birləşmələrin analoji sistemdə C_T-10 markalı poladın korroziya prosesinə qarşı inhibitor təsirinin PƏÇÜ ilə tədqiqinə həsr olunmuşdur.

Tədqiq edilən birləşmələrin kimyəvi formulu, adları və qatılıqları aşağıda göstərilir.

I. Alifatik monoaminomonokarbon turşularının (AL-MAMKT) nümayəndələri:

Qlisin



$200\text{mq}\cdot\text{l}^{-1}=2,66 \text{ mmol}\cdot\text{l}^{-1}$

Leysin



$200\text{mq}\cdot\text{l}^{-1}=1,53 \text{ mmol}\cdot\text{l}^{-1}$


II. Alifatik monoaminodikarbon turşularının (AL-MADKT) nümayəndələri:

2.1 Aspargin turşusu



$200\text{mq}\cdot\text{l}^{-1}=1,50 \text{ mmol}\cdot\text{l}^{-1}$

2.2 Qlutamin turşusu



$200\text{mq}\cdot\text{l}^{-1}=1,36 \text{ mmol}\cdot\text{l}^{-1}$

III. Alifatik diaminomonokarbon turşularının (AL-DAMKT) nümayəndəsi

3.1 Arqinin



$200\text{mq}\cdot\text{l}^{-1}=1,15 \text{ mmol}\cdot\text{l}^{-1}$

Eksperimentlərin metodikası.

Tədqiqatlar “IVIUMSTAT” Potensiostat-Qalvanostat cihazında Polaryazasiya Əyrlərinin Çəkilməsi üsulu (PƏÇÜ) ilə həyata keçirilmişdir. Elektrokimyəvi özək C_T-10 markalı polad nümunəsindən hazırlanmış işçi elektrodundan, köməkçi platin elektrodundan və müqayisə elektrodundan (doymuş gümüş – gümüş xlorid elektrodundan Ag/AgCl·KCl) təşkil olunmuşdur. Aqressiv mühit olaraq götürülmüş 0,1N HCl məhlulu kimyəvi təmiz (k.t) qatı xlorid turşusu və ikiqat distillə olunmuş sudan hazırlanmışdır. Təcrübələr havanın sərbəst daxil olması şəraitində həyata keçirilmişdir. Təcrübələrin gedişində potensialın dəyişmə sürəti 2 mv·san⁻¹ təşkil etmişdir. Alınmış məlumatlar kompüterdə xüsusi “GPES” programının köməyi ilə emal edilmiş və mühüm korroziya və elektrokimyəvi parametrlər əldə edilmişdir [6, 7].

Tədqiq edilən birləşmələrin korroziya inhibitor kimi effektivliyi aşağıdakı tənliyin köməkliyi ilə hesablanmışdır.


$$\eta_p = \left[\frac{i_{kor}^o - i_{kor}}{i_{kor}^o} \right] \cdot 100(\%)$$

Burada i_{kor}^o -inhibitorun iştirakı olmadan korroziya cərəyanının sıxlığı ($\text{A}\cdot\text{cm}^{-2}$), i_{kor} - həmin kəmiyyət inhibitorun iştirakında ($\text{A}\cdot\text{cm}^{-2}$), η_p -birləşmənin korroziya inhibitoru kimi effektivliyi (%).


Eksperimentlərin aparılmasının və alınmış nəticələrin təhlilinin metodikası daha ətraflı [6, 7]-də verilir.

Təcrübələrin nəticələri və onların təhlili. Aşağıda göstərilən şəkillərdə (şəkil 1-5) 0,1 N HCl məhlulu mühitində C_T-10 markalı polad nümunələri üzərində tədqiq edilən AKT və AKTQFT-nin iştirakında ($200 \text{ mq}\cdot\text{l}^{-1}$) və iştirakı olmadan çəkilmiş katod və anod polaryazasiyası əyriləri, cədvəldə isə onların kompüterdə “GPES” program ilə emalından alınmış mühüm korroziya və elektrokimyəvi parametrlər öz əksini tapmışdır.


İstər müvafiq polyarizasiya əyrilərindən, istərsə də cədvəldə verilən rəqəmlərdən görünür ki, tədqiqat üçün götürülmüş bəzi AKT və AKTQFİ 0,1 N HCl məhlulu mühitində C_T-3 markalı poladda olduğu kimi C_T-10 markalı poladın da korroziya prosesinə qarşı bu və ya digər dərəcədə inhibitor təsirinə malikdirlər. Bu halda da həmin maddələrin təsirindən stasionar potensialın (baxılan halda korroziya potensialının E_{kor}) qiyməti əsasən müəyyən qədər mənfiyə doğru sürüşür. Bu fakt onu göstərir ki, tədqiq edilən birləşmələr müəyyən dərəcədə katod prosesini ləngidir. Bununla belə, həmin birləşmələrin təsirindən anod polyarizasiya əyrisinin Tafel oblastının meylində xeyli dərəcədə artım müşahidə edildiyindən həmin birləşmələri “qarışq inhibitor” qrupuna aid etmək olar.




Şəkil 1. 20°C temperaturda 0,1 N HCl məhlulu mühitində C_T-10 markalı poladın katod (1-2) və anod (1'-2') polyarizasiya əyriləri.
1-1'-inhibitorsuz; 2-2'-Qlisinin iştirakında (200 mg·l⁻¹).




Şəkil 2. 20°C temperaturda 0,1 N HCl məhlulu mühitində C_T-10 markalı poladın katod (1-2) və anod (1'-2') polyarizasiya əyriləri.
1-1'-inhibitorsuz; 2-2'-Leysinin iştirakında (200 mg·l⁻¹).



Şəkil 3. 20°C temperaturda 0.1 N HCl məhlulu mühitində C_T-10 markalı poladın katod (1-2) və anod (1'-2') polyarizasiya əyriləri. 1-1'-inhibitorsuz; 2-2'-Asparqin turşusunun iştirakında (200 m^q·l⁻¹).



Şəkil 4. 20°C temperaturda 0.1 N HCl məhlulu mühitində C_T-10 markalı poladın katod (1-2) və anod (1'-2') polyarizasiya əyriləri. 1-1'-inhibitorsuz; 2-2'-Qlutamin turşusunun iştirakında (200 m^q·l⁻¹).



Şəkil 5. 20°C temperaturda 0.1 N HCl məhlulu mühitində C_T-10 markalı poladın katod (1-2) və anod (1'-2') polyarizasiya əyriləri. 1-1'-inhibitorsuz; 2-2' Arqininin iştirakında (200 m^q · l⁻¹).

Cədvəl
0,1N HCl məhlulu mühitində bəzi amin karbon turşularının (AKT) və onların qarşıq funksiyalı törəmələrinin (AKTQFT) iştirakında ($200\text{m}\text{g}\cdot\text{l}^{-1}$) və iştirakı olmadan $\text{C}_{\text{T}}\text{-}10$ markalı poladın polyarizasiya əyrilərinin kompüterdə “GPES” programının köməyi ilə emalindən alınmış parametrlər

İnhibitor	E_{korV}	R_{hOm}	b_a, V	b_k, V	$i_{\text{kor}} \cdot 10^{-4} \text{A}\cdot\text{cm}^{-2}$	$\eta_h \%$
İnhibitorsuz	-0,49	62,06	0,115	0,086	3,325	-
Qlisin	-0,50	106,60	0,128	0,064	1,875	43,61
Leysin	-0,50	145,50	0,139	0,065	1,622	51,22
Aspargin turşusu	-0,30	144,04	0,126	0,082	1,732	47,91
Qlutamin turşusu	-0,50	144,08	0,126	0,086	1,730	47,97
Arqinin	-0,51	147,26	0,138	0,088	1,589	52,21

Cədvəldə verilən rəqəmlərdən onu da görmək olar ki, Qlisinin, Leysinin, Aspargin turşusunun, Qlutamin turşusunun və Arqininin təsirindən $\text{C}_{\text{T}}\text{-}10$ markalı poladın polyarizasiya müqavimətinin (R_p) qiyməti (metal-məhlul sərhədindən daşınan yüksək hissəciklərə qarşı yaranan müqavimət) müvafiq olaraq 1,72, 2,35, 2,32, 2,32 və 2,37 dəfə artır. Digər tərəfdən cədvəldə verilən rəqəmlərdən görünür ki, AKT və AKTQFT-nin qeyd edilən nümayəndələrinin tərsindən 0,1 N HCl məhlulu mühitində $\text{C}_{\text{T}}\text{-}10$ markalı poladın ümumi korroziya sürəti, yəni korroziya cərəyanının sıxlığı (i_{kor}) bir neçə dəfə azalır. Göründüyü kimi, Qlisin, Leysin, Aspargin turşusu, Qlutamin turşusu və Arqininin təsirindən həmin kəmiyyət $3,325 \cdot 10^{-4} \text{A}\cdot\text{cm}^{-2}$ -dən müvafiq olacaq $1,875 \cdot 10^{-4} \text{A}\cdot\text{cm}^{-2}$ -dək, $1,622 \cdot 10^{-4} \text{A}\cdot\text{cm}^{-2}$ -dək, $1,732 \cdot 10^{-4} \text{A}\cdot\text{cm}^{-2}$ -dək, $1,730 \cdot 10^{-2}$ -dək $\text{A}\cdot\text{cm}^{-2}$ -dək və $1,589 \cdot 10^{-4} \text{A}\cdot\text{cm}^{-2}$ -dək azalaraq korroziya sürətinin müvafiq olaraq 1,71 dəfə, 2,05 dəfə, 1,92 dəfə, 1,92 dəfə və 2,09 dəfə azalmasına səbəb olur.

AKT və AKTQFT-nə aid analogi rəqəmləri müqayisə etdikdə (cədvəl) bu halda da, $\text{C}_{\text{T}}\text{-}3$ markalı polad nümunələrində olduğu kimi eyni qatılıqlıda onların bir-birinə çox yaxın olduğunu görsək də, effektivliklərinə görə həmin birləşmələri aşağıdakı ardıcılıqla düzəməyin mümkün olduğunu da görmək olar:

Arqinin (AL-DAMKT) > Leysin (AL-MAMKT) > Qlutamin turşusu (AL-MADKT) \geq Aspargin turşusu (AL-MADKT) > Qlisin (AL-MAMKT)

AKT və AKTQFİ ilə $\text{C}_{\text{T}}\text{-}10$ markalı polad nümunəsi üzərində aparılmış tədqiqatlardan “birləşmənin quruluşu-mühafizə effekti” asılılığı ilə bağlı əldə edilmiş bu ardıcılılıq (qanuna uyğunluq) analogi sistemdə (0,1 N HCl məhlulu mühitində) $\text{C}_{\text{T}}\text{-}3$ markalı polad nümunələri ilə aparılmış təcrübələrdən əldə edilmiş ardıcılılıq (qanuna uyğunluq) ilə üst-üstə düşür [6]. Bu hal onu göstərir ki, kimyəvi tərkib və fiziki-mexaniki xassələri baxımından bir-birinə yaxın olan $\text{C}_{\text{T}}\text{-}3$ və $\text{C}_{\text{T}}\text{-}10$ markalı poladların korroziya xarakteristikaları da bir-birinə yaxın olur.

Tədqiq edilən birləşmələrin effektivliklərinə görə yerləşməsi ardıcılığından görünür ki, bu birləşmələrdən ən aşağı effektivliyə malik olanı Qlisindir (AL-MAMKT-nin nümayəndəsi). Sözsüz ki, bu halı Qlisinin digər birləşmələrlə müqayisədə ən kiçik molekulyar həcmə və molekulyar kütləyə malik olması ilə izah etmək olar.

Qlisindən Leysinə keçidkədə Qlisin molekulunda olan metilen qrupundakı hidrogen atomlarından birinin- $\text{CH}_2\text{-CH}(\text{CH}_3)\text{-CH}_3$ fragment ilə əvəzlənməsi, yəni karbon zəncirinin

uzanması baş verir. Bu hal Leysinin Qlisinlə nisbətən effektivliyinin yüksəlməsinə səbəb olur (cədvələ bax). Göründüyü kimi Qlisinlə Aspargin turşusu molekullarında olan fərq Qlisində R=-H olduğu halda, Aspargin turşusunda R=CH₂-COOH olmasıdır, yəni Qlisindən Aspargin turşusuna keçdikdə bir tərəfdən karbon zəncirinin boyunun uzanması, digər tərəfdən isə molekula ikinci bir karboksil qrupunun əlavə olması baş verir. Molekulda baş verən bu dəyişiklik də ikinci birləşmənin birinci birləşməyə nisbətən daha yüksək effektivlik nümayiş etdirilməsinə səbəb olur.

Aspargin turşusu molekuldan Qlutamin turşusu molekuluna keçdikdə karbon zəncirinin bir metilen qrupu –CH₂- təribində uzanması baş verir. Göründüyü kimi molekulun quruluşunda baş verən bu cür cüzi dəyişikliyin effektivliyə təsiri də cüzi olur (cədvələ bax).

Cədvəldə verilən müvafiq rəqəmlərdən görünür ki, tədqiq edilən AKT və AKTQFT-dən ən yüksək effektivliyə AL-DAMKT nümayəndəsi olan Arqinin malik olur. Bu birləşmədə R=-(CH₂)₃-NH-(C=NH)-NH₂ olur. Bu təcrübə fakt isə onu göstərir ki, göstərilən fragment digər birləşmələrdə olan fragmentlərə nisbətən molekulun metal səthində adsorbsiyasına daha güclü zəmin yaradır. Buradan bir daha görünür ki, tədqiq edilən birləşmələrdə R radikalında karbon zəncirinin boyunun müəyyən hədd daxilində uzanması, eləcə də molekulda metal səthində adsorbsiyaya meyilli bir neçə funksional qrup və heteroatomun (məsələn-COOH- -NH₂- və s.) eyni zamanda olması, birləşmənin korroziya inhibitoru kimi effektivliyinə müsbət təsir göstərir.

C_T-3 markalı polad nümunələri ilə analoji şəraitdə PƏÇÜ ilə aparılmış tədqiqatlar nəticəsində də oxşar mənzərənin şahidi olunur [6].

Beləliklə, yuxarıda verilən məlumatlara əsasən aşağıdakı nəticələri çıxarmaq olar:

Nəticələr:

1. PƏÇÜ ilə 0,1 N HCl məhlulu mühitində əvvəllər C_T-3 markalı polad nümunələri üzərində yoxlanılmış AKT və AKTQFT-nin C_T-10 markalı poladın korroziya prosesinə təsiri tədqiq edilmiş, onların bu və ya digər dərəcədə inhibitor təsirinə malik olduğu müəyyən edilmişdir.

2. Aydın olmuşdur ki, bu birləşmələrin bəzilərinin təsirindən korroziya potensialının E_{kor} qiyməti müəyyən qədər mənfiyə tərəf sürüşür, b_a, R_p parametrlərinin qiyməti yüksəlir, i_{kor}-nın qiyməti isə azalır. Göstərilmişdir ki, tədqiq edilən birləşmələr “qarışq” inhibitor qurupuna aid edilə bilər.

3. Müəyyən edilmişdir ki, tədqiq edilən AKT və AKTQFT korroziya inhibitor kimi effektivliklərinə görə aşağıdakı ardıcılıqla yerləşirlər.

Arqinin (AL-DAMKT)>Leysin(AL-MAMKT)>Qlutamin turşusu(AL-MADKT)Aspargin turşusu (AL-MADKT)>Qlisin (AL-MAMKT)

4. Müəyyən edilmişdir ki, tədqiq edilən birləşmələrin molekullarında metal səthində adsorbsiyaya meyilli bir neçə funksional qrup və heteroatomun olması (məsələn, COOH-, NH₂-NH-və s.) onların metal səthində daha güclü adsorbsiyasına zəmin yaradır.

5. Müəyyən edilmişdir ki, kimyəvi tərkibi və fiziki-mexaniki xassələri baxımından bir-birinə yaxın olan C_T-3 və C_T-10 markalı poladların korroziya xarakteristikaları da bir-birinə yaxın olur.

ƏDƏBİYYAT

1. Алтыбаева А.И., Левина С.З. Ингибиторы коррозии металлов: Справочник. Ленинград: Химия, 1968, 264 с.
2. Брегман Дж. Ингибиторы коррозии. Москва-Ленинград: Химия, 1966, 312 с.

3. Григорьев В.П., Экилил В.В. Химическая структура и защитное действие ингибиторов коррозии: Росгосуниверситет, 1978, 184 с.
4. Розенфельд И.Л. Ингибиторы коррозии. Москва: Химия, 1977, 352 с.
5. Əliyev T.A. Fenollar, merkaptosirkə və ksantogenat turşularının bəzi funksional törəmələri nin inhibitor təsirinin fiziki-kimyəvi əsasları. Kimya elm. dok. ... diss. Bakı, 2011, 290 s.
6. Алиев Т.А., Гасаноглы Я. Влияние структурных факторов некоторых аминокарбоновых кислот (АКК) и их производных (ПАКК) на коррозионные и электрохимические параметры С_T-3 в системе 0,1 Н водный раствор HCl // Практика противокоррозионной защиты, 2019, т. 24, № 2, с. 43-51.
7. Ashassi-Sorkhabi H., Aliyev T.A., Nasiri S., Zareipoor R. Inhibiting effects of some synthesized organic compound on the corrosion of C_T-3 in 0,1N H₂SO₄ solution // Elsevier. Elektrochimica Acta, 2007, № 52, pp. 5238-5241.

AMEA Naxçıvan Bölümü
E-mail: tofig_aliyev@yahoo.com

Tofiq Aliyev

STUDY OF THE INHIBITORY EFFECT OF SOME AMINO CARBONIC ACIDS (ACA) AND THEIR DERIVATIVES (ACAD) ON THE CORROSION PROCESS OF C_T-10 STEEL IN THE 0,1 N HCL ACID SOLUTION BY THE METHOD OF POLARIZATION CURVES (PC)

The inhibitory effect of some amino carbonic acids (ACA) and their derivatives (ACAD) with the general formula R-CH(NH₂)-COOH on corrosion process of C_T-10 steel in the 0,1 N HCl acid solution has been studied by the methods of polarization curves. Based on the values of obtained corrosion and electrochemical parameters, the particular regularities have been found in the interrelation "chemical structure of studied compounds-protective effect". It has been found that the corrosion and electrochemical parameters of C_T-10 steel in this aggressive environment are very close to the corresponding parameters of C_T-3 steel, and it is often impossible to distinguish them from each other.

Keywords: *corrosion inhibitors, aminocarboxylic acids, aliphatic monoamino-monocarboxylic acids – Al-MAMCA, aliphatic diaminomonocarboxylic acids – AL-DAMCA, protection effect.*

Тофик Алиев

ИССЛЕДОВАНИЕ ИНГИБИРУЮЩЕГО ДЕЙСТВИЯ НЕКОТОРЫХ АМИНОКАРБОНОВЫХ КИСЛОТ (АКК) И ИХ ПРОИЗВОДНЫХ СО СМЕШАННЫМИ ФУНКЦИЯМИ (ПАКСФ) НА КОРРОЗИОННЫЙ ПРОЦЕСС СТАЛИ МАРКИ С_T-10 В СРЕДЕ 0,1 Н РАСТВОРА НСІ МЕТОДОМ СНЯТИЯ ПОЛЯРИЗАЦИОННЫХ КРИВЫХ (МСПК)

Методом снятия поляризационных кривых (МСПК) исследовано ингибирующее действие некоторых аминокарбоновых кислот (АКК) и их производных со смешанными

функциями (ПАККСФ) с общей формулой R-CH(NH₂)-COOH на коррозионный процесс стали 10 в среде 0,1 н. водный раствор HCl, ранее мы изучили их действие на C_T-3. На основе значений полученных электрохимических и коррозионных параметров обнаружены существующие закономерности во взаимосвязи «химическая структура исследованных соединений-защитный эффект». Установлено, что основные коррозионные и электрохимические параметры C_T-10 в указанной системе очень близки к аналогичным параметрам C_T-3, а в большинстве случаев различить их не представляется возможным.

Ключевые слова: ингибиторы коррозии, аминокарбоновые кислоты, алифатическиеmonoаминонокарбоновые кислоты – AL-MAMKT, алифатические диаминомонокарбоновые кислоты – AL-DAMKT, защитный эффект.

Daxilolma tarixi: İlkin variant 06.02.2020
Son variant 20.05.2020

UOT 553.08+ 553.411.071**ƏHMƏD QARAYEV****BİSMUT SÜRMƏ SELENİDİN SU MÜHİTİNDƏ SİNTEZ ŞƏRAİTİNİN
ARAŞDIRILMASI**

İlk dəfə olaraq bismut(III) oksid, sürmə(III) oksid və elementar selenin bir-biri ilə qarşılıqlı təsirindən su mühitində hidrazin monohidratın iştirakı ilə bismut sürmə selenidin sintez şəraiti öyrənilmiş, alınan birləşmənin termogravimetrik, rentgenfaza və kimyəvi analizləri aparılmışdır. Həmçinin birləşmənin əmələ gəlməsinin temperaturdan, mühitin pH-dan, reduksiyaedicinin miqdardan asılılığı araşdırılmış və prosesin reaksiya tənliyi tərtib edilmişdir. Alınan maddənin fiziki-kimyəvi analizlərinə əsasən tərkibinin BiSbSe_3 formuluna uyğun gəldiyi təsdiq edilmişdir.

Açar sözlər: *bismut(III) oksid, su mühiti, sürmə(III) oksid, rentgenfaza, kimyəvi analiz, bismut sürmə selenid.*

Son dövrlər halkogenid kristalları (S, Se, Te ilə metalların və As, Sb, Bi ilə birləşmələr) intensiv şəkildə araşdırılır. Bu alınan birləşmələr tətbiq üçün geniş perspektivlərə malik olan super keçiricilər, maqnitlər, topoloji izolyatorlar, katalizatorlar və digər funksional materiallar kimi səciyyələndirilir. İkili və üçlü selenidlər yüksək temperaturlu elektronika cihazlarının istehsalında istifadə olunur. Məsələn, HgSe və PbSe fotorezistorlarda və fotoelementlərdə işlədir. Lazerlərin istehsalında CdSe, PbSe, GaSe, lüminoforların istehsalında – ZnSe, BaSe, termoelektrik materialların istehsalında Bi_2Se_3 , In_2Se_3 , Gd_2Se_3 istifadə olunur. Bir sıra selenidlər – arsen, sürmə, indium selenidləri yarımkəcərincilərin tərkibinin bir hissəsidir. Son araşdırırmalar göstərir ki, BiSbSe_3 orta istilik diapazonunda termoelektrik (TE) materiallar kimi enerji istehsalına yeni və etibarlı bir namizəddir.

Müəlliflər tərəfindən BiSbSe_3 üçlü xalkogenid şüşələri birbaşa sintez metodundan istifadə etməklə sintez edilmişdir. Struktur və morfoloji xassələrini müəyyənləşdirmək üçün rentgen difraksiyası, ötürmə elektron mikroskopu və tarama elektron mikroskopundan istifadə edilmişdir. BiSbSe_3 -ün polikristal, amorf (toz) və nazik təbəqələri müvafiq olaraq rentgen difraksiyası ilə öyrənilmişdir [1]. İşdə [2] polikristal $\text{Bi}_{48-x}\text{Sb}_x\text{Se}_{52}$ ərintiləri (burada $x = 0.6$, 25, 35 və 44 at.%) birbaşa mono-temperatur metodu ilə əldə edilmişdir. Səth morfologiyası, kristalın təbiəti və kompozisiya təhlili tarama elektron mikroskopundan, rentgen difraksiyasiından istifadə edilərək öyrənilmişdir. Rentgen difraksiyası (XRD) və enerji dispersiyali rentgen spektroskopiyası (EDX) müvafiq olaraq $\text{Bi}_{48-x}\text{Sb}_x\text{Se}_{52}$ nümunələrinin təbiətdə polikristal olduğunu göstərdi. Otaq temperaturunda müasir termoelektrik (TE) materialları olan Bi_2Se_3 və Bi_2Te_3 -ə alternativ olaraq, elektrik enerjisinin zəif xüsusiyyətlərinə və yüksək istilik keçiriciliyinə görə az əhəmiyyətli olmayan BiSbSe_3 sintez edilmişdir. Maraqlıdır ki, tərkibində 50% Sb olan BiSbSe_3 , görkəmli elektron və fonon transferlərini nümayiş etdirir [3]. BiSbSe_3 -nin termoelektrik xüsusiyyətlərini yaxşılaşdırmaq üçün SnCl_4 ilə aşqarlamaq yolu ilə kation kodlaşdırma və anion kodlaşdırılması aparıldı. SnCl_4 ilə aşqarlama əsasən elektrik keçiriciliyi və ZT keyfiyyət amilini artırmaq üçün təsirli bir yol olan Seebeck əmsalı arasındakı əlaqəni tənzimləyir [4].

İkili və üçlü selenidlər müxtəlif yollarla sintez olunur: sadə elementlərdən birbaşa sintezlə. Hidrogen selenidinin təsiri ilə sulu məhlullardan çökdürmə (hidrogen sulfidin təsiri


ilə sulfidlərin çökdürülməsinə bənzər). Metalların və ya metal oksidlərin hidrogen selenidi ilə qarşılıqlı təsiri. Metal selenidlərin hidrogen və ammonyakla reduksiyası. Selenidlərin elektrokimyəvi metodla sintezi və s.

Su mühitində ikili və üçlü selenidlərin sintezi yüksək temperatur, mürəkkəb konstruktivli avadanlıqlar və xüsusi şərait tələb etmədiyindən, işlərimizdə bu üsuldan istifadə etməyi nəzərdə tutmuşuq. Bu baxımdan ilk dəfə olaraq su mühitində bismut sürmə selenidin sintez şəraiti öyrənilmişdir.

Təcrubi hissə. Stexiometrik nisbəti gözləməklə müəyyən miqdardar bismut(III) oksidlə sürmə(III) oksid uyğun miqdarda elementar selen tozu ilə qarışdırılır. Sonra qarışiq üzərinə müəyyən miqdarda hidrazin monohidratın məlum qatılıqlı məhlulu əlavə edilir və qızdırılır. Məhlul qaynama həddinə çatdıqda ağ rəngli oksidlərin tədricən qara rəngə çevrilməsi baş verir. Məhlulda selenin miqdarının azaldığı görünür (selen hidrazin monohidratda həll olaraq qırmızı rəngli məhlul əmələ gətirir). Sonda qara rəngli bismut sürmə selenidin əmələ gəldiyi müəyyən edilmişdir. İlkin analizlər nümunənin tərkibində hər üç elementin – bismut, sürmə və selenin olduğu göstərmişdir. Optimal şəraitdə alınmış bismut sürmə selenidin termoqrammetrik analizləri Almaniya istehsalı olan NETZSCH STA 449F349F3 cihazında yerinə yetirilmişdir. Nümunənin fərdiliyi “Bruker” 2D PHASER rentgen difraktometrinin vasitəsi ilə təyin edilmişdir.

Təcrübələr miqdari olaraq belə aparılmışdır. 466 mq Bi_2O_3 , 292 mq Sb_2O_3 237 mq sərbəst selenə qarışdırılır və üzərinə 10 ml 1:4-ə nisbətində durulaşdırılmış hidrazin monohidrat məhlulu əlavə edilir. Qarışiq qaynayana kimi qızdırılır və prosesin başa çatlığı yoxlanılır. Çöküntü süzülərək məhluldan ayrılır, yuyulur və qurudulur. Prosesin sonunda 891 mq BiSbSe_3 alınmışdır. Bu nəzəri miqdardla (899 mq) eynilik təşkil edir.

Sintez prosesinin reaksiya tənliyini aşağıdakı kimi getdiyini göstərmək olar.



Bu zaman qara rəngli və kristallik çöküntü alınır. Hidrazin monohidrat qüvvətli əsasi mühitə malik olduğundan onun durulaşmış məhlulu da əsasi mühit yaradır. Belə ki, birləşmənin əmələ gəlməsi əsasi mühitdə baş verir ($\text{pH}=10-11$). Yuxarı pH-da nümunənin həll olması nəzərə çarpır. Reaksiyanın gedişində əsas faktor reduksiyaedici kimi hidrazin monohidrat olduğundan, birləşmənin əmələ gəlməsinə reduksiyaedicinin ($\text{N}_2\text{H}_2 \cdot \text{H}_2\text{O}$) miqdarının təsiri öyrənilmiş və nəticələr cədvəl 1-də verilmişdir.

Cədvəl 1


BiSbSe_3 -ün əmələ gəlməsinin hidrazin monohidratın miqdarından asılılığı $\text{C}_{\text{N},\text{H}_2\text{H}_2\text{O}} = 10\%$, tem-r. 363-373 K

S №	Bi_2O_3 mq	Sb_2O_3 mq	Se, mq	$\text{N}_2\text{H}_2 \cdot \text{H}_2\text{O}$, ml	Çöküntünün nəzəri küt.mq	Çöküntünün təcrubi küt.mq	Çöküntünün formulu
1	466.0	292.0	237.0	4+5ml su	899.1	945.41	BiSbSe_3
2	-	-	-	6+5ml su	-	905.22	BiSbSe_3
3	-	-	-	8+5ml su	-	895.06	BiSbSe_3
4	-	-	-	10+5ml su	-	897.50	BiSbSe_3
5	-	-	-	12+5ml su	-	896.25	BiSbSe_3

Cədvəldəki rəqəmlərdən göründüyü kimi birinci təcrübədə selen, bismut və sürmə(III) oksidi tam çevirə bilməmişdir, yəni hidrazin məhlulunun miqdarı kifayət etməmişdir. Sonrakı təcrübələrdə hidrazin məhlulunun miqdarı kifayət etmiş və təcrubi qiymətlər nəzəri qiymətlərə


çox yaxın olmuşdur. Sonuncu iki təcrübədə çöküntünün kütlələri eyni olsa da çöküntü məhluldan çətin ayrılır. 3 və 4-cü təcrübələrdə alınan çöküntü BiSbSe_3 -dən ibarət olmuşdur. Çökünlər szüzlür, distillə suyu ilə təmiz yuyulur və 383 K temperaturda qurudulur. Prosesin gedişinə temperaturun təsiri öyrənilmiş və müəyyən edilmişdir ki, otaq temperaturunda reaksiyanın sürəti çox aşağı olur, lakin temperatur artdıqca reaksiyanın sürəti də artır və məhlulun qaynama temperaturunda proses bir neçə dəqiqəyə başa çatır. Bu səbəbdən nümunənin sintezində optimal olaraq temperatur 85-95°C seçilmişdir.

Su mühitində alınan bismut sürmə selenidin havanın iştirakı ilə derivatoqrafda termiki analizi aparılmışdır.



Şəkil 1. Nümunənin termoqrafiyik analiz əyrisi.

Şəkildən göründüyü kimi birləşmədə uçucu maddə selen olduğundan, nümunədə selenə görə itki 11,85 mq olmalıdır, təcrubi olaraq kütlə itkisi 11,53 mq olmuşdur ki, bu da nümunədə selenin miqdarının düzgünlüyünü göstərir. Qalıq isə bismut və sürmə oksidləri olmuşdur. Bütün bunlar nümunənin tərkibinin BiSbSe_3 formulunun uyğun gəldiğini göstərir. Nümunənin rentgenfaza analizi aparılmış və nəticələri şəkil 2-də verilmişdir.



Şəkil 2. Bismut sürmə selenid nümunəsinin difraktoqramı.

Piklərin yerinin və intensivliyinin standarta uyğun gəlməsi maddənin fərdiliyini (JCPDS 01-078-3628) və kristal quruluşa malik olduğunu göstərir. Birləşmənin rentgenfaza analizi də birləşmənin BiSbSe_3 olduğunu təsdiq etmişdir.

Birləşmənin kimyəvi analizi bu qayda üzrə aparılmışdır. Nümunə nitrat turşusu ilə parçalanır və azot qazları ayrılib qurtarana kimi buxarlandırılır. Sürmə oksidlər şəklində çökür, çöküntü süzgəc kağızından sözüllür, zəif turşusu məhlulu ilə yuyulur və 550°C -də yandırılır. Əmələ gələn Sb_2O_4 çökilir və kütləsi müəyyənləşdirilir. Məhlulun pH-ı 5-6 həddinə nizamlanır və bismut hidroksid çökərək məhluldan ayrılır. $\text{Bi}(\text{OH})_3$ sözüllür, yuyulur, qurudulub çökilir və buradan bismutun kütləsi hesablanaraq tapılır, selen isə məhlula keçir. Sözüntüdə olan selenit ionları hidroksilamin metodu ilə təyin edilir. Alınan nəticələr cədvəl 2-də verilmişdir.

Cədvəl 2

Bismut sürmə selenid nümunəsinin kimyəvi analizi

BiSbSe ₃ nümunəsi, q	Komponentlər, q					
	bismut		sürmə		Selen	
	nəzəri	prakt.	nəzəri	prakt.	nəzəri	prakt.
0.5681	0.2091	0.1931	0.1217	0.1208	0.2371	0.2209

Qeyd: dörd təcrübənin nəticəsinin orta qiyməti.

Alınan nəticələrdən görünür ki, təcrübədə əldə edilən qiymətlər nəzəri qiymətlərə uyğun gəlir. Bu da alınan bismut sürmə selenidin tərkibinin BiSbSe_3 formuluna müvafiq olduğunu göstərir. Həmçinin bismut sürmə selenidin sıxlığı piknometrik metodla (5.68 g/sm^3) təyin edilmişdir.

Beləliklə, bismut (oksid), sürmə(III) oksid və elementar selendən bismut sürmə selenidin sintezi ilk dəfə olaraq məhlulda (su mühitində), $80-90^{\circ}\text{C}$ temperaturda yerinə yetirilmiş və fiziki kimyəvi analizlərlə tərkibinin BiSbSe_3 formuluna uyğun gəldiyi təsdiqlənmişdir. Bütün bunlar bismut sürmə selenidin kimyəvi reaktiv, yarımkəcirici material və nazik təbəqə alınmasında xammal kimi istifadə edilməsinə imkan verə bilər.

ƏDƏBİYYAT

1. Ammar A.H., Farid A.M., Farag A.M. Structural, absorption, dispersion and photo-induced characteristics of thermally vacuum-evaporated BiSbSe_3 thin films // Journal of Non-Crystalline Solids, 2015, vol. 416, pp. 50-57.
2. Ammar A.H., Abo Ghazala M.S., Alla Farag. Influence of composition on structural, electrical and optical characterizations of $\text{Bi}_{48-x}\text{Sb}_x\text{Se}_{52}$ ternary chalcogenide system // Indian Journal of Physics, 2013, № 87(12); DOI: 10.1007/s12648-013-0352-y
3. Navrátil J., Lošťák P., Drasar Č., Optical properties of $(\text{Bi}_{1-x}\text{Sb}_x)_2\text{Se}_3$ single crystals // Bazik solid state physics, 1996, <https://doi.org/10.1002/pssb.2221940233>
4. Xiaoying Liu, Dongyang Wang, Haijun Wu, Jinfeng Wang. Intrinsically Low Thermal Conductivity in BiSbSe_3 : A Promising Thermoelectric Material with Multiple Conduction Bands // Advansed functional materials, 2018; <https://doi.org/10.1002/adfm.201806558>
5. Zhang D., Lei J., Guan W., Ma Z., Cheng Z., Zhang L., Wang C. & Wang Y. Cation-anion codoping to enhance thermoelectric performance of BiSbSe_3 // Materials Science in Semiconductor Processing, 2019, № 93, pp. 299-303.

*AMEA Naxçıvan Böləməsi
E-mail: ahmedgaraev@mail.ru*

Ahmad Garayev

**RESEARCH OF SYNTHESIS OF BISMUTH ANTIMONY SELENIDE
IN THE AQUEOUS MEDIUM**

In the interaction of bismuth oxide and antimony oxide with elemental selenium, the conditions for the synthesis of BiSbSe_3 in aqueous medium were studied, and X-ray structural, thermogravimetric, and chemical analyzes were performed. The dependence of the formation of the compound on temperature, pH of the medium, and the amount of reducing agent was studied, and an equation of the reaction of the process was compiled. Based on the physico-chemical analysis of the obtained substance, it was determined that its composition corresponds to the formula BiSbSe_3 .

Keywords: *bismuth oxide, water environment, antimony oxide, thermogravimetric, x-ray analysis, chemical analysis, BiSbSe_3*

Ахмед Гараев

**ИССЛЕДОВАНИЕ СИНТЕЗА СЕЛЕНИДА ВИСМУТА
СУРЬМЫ В ВОДНОЙ СРЕДЕ**

При взаимодействии оксида висмута(III) и оксида сурьмы(III) с элементарным селеном изучены условия синтеза BiSbSe_3 в водной среде, выполнен рентгеноструктурный, термогравиметрический и химический анализы. Исследована зависимость образования соединения от температуры, pH среды и количества восстановителя и составлено уравнение реакции процесса. На основании физико-химического анализа полученного вещества было определено, что его состав соответствует формуле BiSbSe_3 .

Ключевые слова: *оксид висмута(III), оксид сурьмы(III), синтез, водная среда, термогравиметрический, рентгеноструктурный анализ, химический анализ, BiSbSe_3 .*

(Kimya elmləri doktoru Bayram Rzayev tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi: **İlkin variant** **04.03.2020**
Son variant **18.05.2020**

UOT 546. 06. 504-43

FİZZƏ MƏMMƏDOVA

ŞƏRUR-SƏDƏRƏK RAYONLARI ƏRAZİSİNDEKİ YERALTI SULARIN HİDROEKOLOJİ XÜSUSİYYƏTLƏRİ

Məqalədə Şərur-Sədərək rayonları ərazisindəki yeraltı suların növləri, yayılması, mövcud vəziyyətlərinin ekoloji-kimyəvi və hidroekoloji xüsusiyyətləri nəzərdən keçirilir. Ərazi üzrə yeraltı suların kimyəvi tərkiblərinin müqayisəli qiymətləndirilməsinin sonucları hidrokimyəvi göstəricilərə görə öyrənilmiş və cədvəlləşdirilmişdir. Şərur-Sədərək ərazisində yay aylarında çayların suyu azaldığından suvarmada istifadə edilən kollektor-drenaj şəbəkəsi sularından nümunələr götürülmüş, muxtar respublika üzrə mövcud digər kollektor-drenaj sularının suvarmaya yararlılığı və kimyəvi analizlərinin sonucları ilə tutuşturularaq öyrənilmiş və cədvəlləşdirilmişdir. Makro və mikrokomponent tərkiblərinə və ümumi çirkənmə əmsallarının qiymətlərinə görə Şərur-Sədərək rayonları üzrə yeraltı suların eko-kimyəvi xüsusiyyətləri dəyərləndirilmişdir.

Açar sözlər: yeraltı sular, makro və mikroelementlər, kollektor-drenaj şəbəkəsi, ümumi çirkənmə əmsali, hidroekoloji xüsusiyyətlər.

Münbit torpaqlı Şərur düzənliyinin hidroloji mənbəyi Şərqi Arpaçay, bulaq və artezian sularıdır. Six əhaliyə və münbit əkin sahələrinə malik olan bu ərazi muxtar respublikanın kənd təsərrüfatında mühüm rol oynayır. Araz hövzəsinə aid olan çaylardan (Şərqi Arpaçay və s.) suvarmada geniş istifadə edildiyindən suları yayda azalır və mənsəbə çatmir [1]. Ərazidən Qaraçay, Çapan çay və Türkiyə sərhədi boyunca Araz çayı axır. Sədərək düzünün Arazyanı hissəsində yeraltı sular səthə yaxın olduğundan burada çəmən-ot bitkiləri yaxşı inkişaf etmişdir.

Naxçıvan dağarası düzənliyinin demək olar ki, bütün ərazisində IV dövr çöküntülərində qrunut suları, Sədərək və Şərur düzənliklərində isə təzyiqli sulu horizont, artezian suları, çeşmə və bulaqlar mövcuddur. Ərazidə mineral su mənbələrinin sayı azdır. Qrunut sularının yatma dərinliyi yer səthindən 35 metrə qədər davam edir. Arazboyu sahələrdə onlar yer səthində bulaq və çeşmələr şəklində çıxırlar. Şərur rayonunun Püşyan, Xanlıqlar, Tənənəm, Dəmirçi, Təzəkənd, Dərə kənd, Billava, Həmzəli, Günnüt, Şahbulaq və s. kəndlərində kəhrizlərdən geniş istifadə edilir. Hal-hazırda onların bir çoxu yararsız hala düşdüyüdən fəaliyyətlərini dayandırmışlar. Kəhrizlərdən öz tarixinə görə eramızdan əvvəlki dövrlərdən, subartezian quyularından isə XX əsrin ortalarından istifadə olunmağa başlanılmışdır [2]. Naxçıvan Muxtar Respublikasında yeraltı sulardan istifadənin tarixi olduqca qədimdir. Burada əhalinin məskunlaşmasının əsas səbəblərindən biri də ərazinin yeraltı sularla zəngin olmasıdır [3]. Professor F.Ş.Əliyev görə muxtar respublikanın yeraltı su ehtiyatları $335\text{-}350 \text{ mlн.m}^3/\text{il}$ kimi qiymətləndirilir.

Kəhriz suları iqlim və termodynamik şəraitdən, axdığı sükurların tərkibindən və s. asılı olaraq olduqca mürəkkəb ekocoğrafi və fiziki-kimyəvi rejim yaradır [4]. V.I.Vernadskinin qeyd etdiyi kimi təbii sular bütün komponentlərin, eləcə də su molekullarının daim hərəkətdə olduğu dinamik sistem yaradırsa da, onun əsas xüsusiyyəti dəyişməz qalır. O, ilk dəfə yeraltı suların formallaşmasını mürəkkəb hərəkətli sükur-su-qaz-canlı aləm sistemində təqdim etmişdir [5].

Hidrotexniki qurğulardan fərqli olaraq bulaq və çeşmələr yeraltı suların yer səthində təbii çıxışıdır. Onlar sulu horizontun və ya çatların yer səthi ilə kəsişdiyi yerlərdə əmələ gəlir. Sovet hidrogeoloqu A.M.Ovçinnikova görə qidalanma ilə əlaqədar olaraq ərazi yeraltı suları üç növə ayrılır: səth, qrunut və artezian suları [6]. Qrunut suları ilə qidalanan bulaqlar debitinin mövsümi dəyişmələri, kimyəvi tərkibi və temperaturdan asılı olaraq fərqlənirlər. Bu tip bulaqlar çay

şəbəkəsinin dərinləşməsi və sudaşıcı horizontların örtülməsi hesabına əmələ gəlir. Artezian su mənbələri nisbətən sabit rejimlə fərqlənir. Onlar artezian hövzələrinin yüklənmə sahələrinə uyğunlaşmışlar.

Təcrubi hissə. Suların ümumi codluğunu turşulu xrom tünd göyündən indikator kimi istifadə etməklə ammonyak bufer məhlulu mühitində su nümunəsini standart trilon B məhlulu ilə titrəməklə təyin edilmişdir. Ümumi codluq $C = N_{tr\cdot B} \cdot k \cdot 1000 / V_{H_2O}$ ($mq\text{-ekv/l}$) formulu ilə hesablanmışdır. Bu formulda $N_{tr\cdot B}$ və $V_{tr\cdot B}$ – trilon B məhlulunun normallığı və titrlənməyə sərf olunan həcmi (ml), K – düzəliş əmsali, V_{H_2O} – analiz üçün götürülən suyun (alikvotun) həcmidir (ml).

Xlorid-ionunun miqdarı paralel olaraq iki üsulla – difenilkarbazonun 1%-li spiriti məhlulundan və kalium xromatdan indikator kimi istifadə etməklə $Hg_2(NO_3)_2$ və $AgNO_3$ məhlulları ilə, HCO_3^- ionunun miqdarı isə metil narincisinin iştirakı ilə su nümunəsini 0,1 N standart HCl məhlulu ilə titrəməklə təyin edilmişdir [7]. Sulfat ionunun miqdarının təyini metanol mühitində alizarin qırmızısı S-in iştirakı ilə $BaCl_2$ məhlulu ilə titrəməklə həyata keçirilmişdir [8]. Cl^- , HCO_3^- , SO_4^{2-} ionlarının miqdarı $X = N \cdot v \cdot E_A / 1000V_A$ formulu ilə hesablanmışdır. Bu formulda N və v -titrantın normallığı və titrlənməyə sərf olunan həcmi (ml), E_A və V_A – təyin olunan komponentin ekvivalenti və analiz üçün götürülən həcmi (ml), v - analiz üçün nəzərdə tutulan məhlulun həcmidir (ml). Bor, brom və yodun miqdarı [9, 10]-da göstərilən yöntemlə təyin edilmişdir. Ümumi minerallaşma dərəcəsi 100 ml su nümunəsini ehtiyatla buxarlandırıb, alınan quru kütləni analitik tərəzidə çəkməklə müəyyən edilmişdir.

Müzakirə və sonuclar. Yeraltı suların kimyəvi tərkibinin müqayisəli qiymətləndirilməsi aşağıdakı hidrokimyəvi göstəricilərə görə aparılmışdır: pH, minerallaşma və makrokomponent tərkib – xlorid (Cl^-), sulfat (SO_4^{2-}), hidrokarbonat (HCO_3^-), kalsium (Ca^{2+}), maqnezium (Mg^{2+}), natrium və kalium ($Na^+ + K^+$)), həmçinin mikroelementlər- Fe, Al, B, As, Sb, Cu. Cədvəl 1-də Şərur-Sədərək rayonları ərazisindəki kəhrizlərin ümumi göstəriciləri verilmişdir.

Cədvəl 1

Şərur-Sədərək rayonları ərazisindəki kəhrizlərin ümumi göstəriciləri

Kəndlərin adı	Kəhriz və bulaqların adı	Quyuların sayı	Dərinlik, m	Uzunluq, m	Debit, l/san.	Su mənbələrinin vəziyyəti və təyinatı
Qabilli	Kürdolan			223	-	Əkin sahələrinin suvarılmasında
Dəmirçi	Ələsgər göl	2	0,5	45	0,5	-
	Mövlənverdi	9		282	1,0	-
	El kəhrizi	9	0,5	276	2,0	-
	Səfər kəhrizi	8		220	1,0	-
Günnüt	Kənd kəhrizi	7		149	0	-
	Kalba Həsən k.	11		207	0	-
Axura	Yuxarı bulaq		0,7	750	4	-
	Aşağı bulaq		0,8	690	3	-
Bilava kənd	Kənd kəhriz	12		226	0	Uçmuş
Tənənəm	Kənd kəhriz I	3		73	5,0	-
	Kənd kəhriz II	2		22	1,0	-
	Sarı ağıl	18		515	0	-
Təzəkənd	Kənd kəhriz	18		468	0	Təmirə ehtiyacı var
Püşyan	El kəhrizi	36		1014	0	Yararsız
Dərəkənd	Kənd kəhrizi	15		348	0	Təmirə ehtiyacı var
Həmzəli	Kənd kəhrizi	13		218	0	-
Bulaqbəşti	Bulaqbəşti	5		288	1	Əkin sahələrinin suvarılmasında
Xanlıqlar	El kəhrizi	39		1187	1	-
Şahbulaq	Şahbulaq	2	0,5	560	2	-
Sədərək	Yuxarı kəhriz	3		450	0	Yararsız
	Kənd bulağı	7		895	3	Su təchizatında

Cədvəldən göründüyü kimi region ərazisinin suvarma sahələrindən biri də kəhriz sistemidir, əksər kəhrizlər su təchizatı üçün yararlı, bəzi kəhrizlərin əsaslı təmirə ehtiyacı var. Şərur-Sədərək rayonları üzrə yeraltı su ehtiyatlarının 149,50 mln.m³/il olması, ərazinin yeraltı sularla zənginliyinin göstəricisidir. Muxtar respublika üzrə yeraltı su ehtiyatının kəhriz sistemlərinə aid olan miqdarı əvvəllər 85,84 milyon m³ olduğu halda, son dövrlər bu rəqəm 33 milyon m³-ə qədər azalmışdır.

Cədvəl 2

Şərur-Sədərək rayonları ərazisindəki bəzi bulaq və kəhriz sularının kimyəvi analizinin göstəriciləri

Su mənbə-lərinin adı	Ölçü vahidi	Analizin nəticələri							
		Mine-ralliq	Cod-luq	HCO ₃ ⁻	SO ₄ ²⁻	Cl ⁻	Ca ²⁺	Mg ²⁺	Na ⁺ +K ⁺
Dəmirçi, Ağa k.	mq/l	772,6		350,4	148,4	70,42	85,24	52,26	50,72
	mq-ekv/l		8,5	5,74	3,09	1,98	4,26	4,35	2,2
Dəmirçi, Səfər k.	mq/l	782,4		341,6	166,08	73,38	96,19	55,94	39,79
	mq-ekv/l		9,4	5,6	3,46	2,07	4,8	4,6	1,73
Dəmirçi, Kərim k.	mq/l	735,4		320,6	150,24	67,36	90,19	48,82	45,64
	mq-ekv/l		8,56	5,26	3,13	1,89	4,5	4,06	1,98
Dəmirçi, Qafar k.	mq/l	833,7		360,8	170,24	88,56	80,34	60,32	70,84
	mq-ekv/l		9,04	5,9	3,548	2,29	4,02	5,02	3,08
Dəmirçi, Şırşır k.	mq/l	612,6		219,6	95,04	128,36	84,17	48,64	23,0
	mq-ekv/l		8,2	3,6	1,98	3,61	4,2	4,0	1,00
Axura, Yu-xarı bulaq	mq/l	456,4		276,4	33,45	20,64	58,26	24,64	20,76
	mq-ekv/l		4,9	4,5	0,69	0,58	2,9	2,0	0,90
Axura, Aşağı bulaq	mq/l	465,5		292,8	34,56	22,01	68,14	26,75	12,42
	mq-ekv/l		5,6	4,8	0,72	0,62	3,4	2,2	0,54
Axura, Hacıqayib b.	mq/l	402,4		244,0	35,52	18,34	48,09	19,45	28,98
	mq-ekv/l		4,0	4,0	0,74	0,52	2,4	1,6	1,26
Tənənəm, Kənd k.	mq/l	530,6		304,7	40,60	35,20	75,64	24,20	36,84
	mq-ekv/l		5,78	4,99	0,84	1,0	3,78	2,0	1,6
Şahbulaq, Şahbulaq k.	mq/l	400,5		230,0	22,56	20,24	40,65	24,64	23,5
	mq-ekv/l		3,95	3,85	0,47	0,65	1,85	2,0	1,02

Göründüyü kimi, bulaq və kəhriz sularının tərkibi bir-birindən kəskin fərqlənir. Bir sıra kəhrizlər (El kəhrizi, Səfər kəhrizi və s.) zəif minerallaşmış hidrokarbonatlı-kalsiumludur. Maqneziumun kifayət qədər rast gəlməsi, yerin dərinliklərində suyun maqnezium çöküntüləri ilə əlaqəsindən irəli gəlir. Dəmirçi, Axura, Tənənəm kənd bulaq və kəhrizlərinin suları orta minerallaşma dərəcəsinə malik olsalar da (0,45-0,85 q/l), normaya uyğun codluq həddi (4,0-9,4 mq-ekv/l) və tərkiblərdən xeyli miqdarda sulfat-ionu ilə fərqlənirlər. Sulfat ionlarının olması böyük ehtimalla ərazinin yuxarı qatlarında gips, əhəng və dolomit çöküntülərinin mövcudluğunu göstərir.

Cədvəl 3-dən görünür ki, suların tərkibləri əsasən sulfatlı-hidrokarbonatlı-kalsiumlu olub, bəzi kollektorlar (Kərimbəyli, Qarahəsənli kollektoru) yüksək minerallı, sulfatlı-natriumludur.

Təbii suların tərkibi insan sağlamlığına əhəmiyyətli dərəcədə təsir göstərir. Əhali üzrə xəstəliklərin təxminən 80%-i suyun keyfiyyətinin pis olması ilə əlaqədardır (YUNESKO-nun məlumatı). İnsan İnkışafı İndeksi (HDI) üç sahədə-uzunmümlülük, təhsil səviyyəsi və resurslara nəzarət üzrə məlumatların toplu göstəricisidir. Məhz bu baxımdan muxtar respublika ərazisində təbii ehtiyatlar potensialının, o cümlədən zəngin faydalı qazıntılar hesab edilən yeraltı su ehtiyatlarının öyrənilməsi vacibdir. Bu halda suyun bakterioloji tərkibi və çirkəndirici komponentlərilə yanaşı yeraltı suların kimyəvi tərkibi də böyük önəm daşıyır.

Cədvəl 3

Şərur-Sədərək rayonları ərazisindəki bəzi kollektor-drenaj sularının kimyəvi analizinin göstəriciləri

Mənbənin adı	Ölçü vahidi	Analizin nəticələri						
		Mine-ralliq	Cod-luq	HCO ₃ ⁻	SO ₄ ²⁻	Cl ⁻	Ca ²⁺	Mg ²⁺
Alişar k.	mq/l	1610,4		402,6	683,5	36,67	244,5	46,2
	mq-ekv/l		16,0	6,6	14,24	1,03	12,2	3,8
Dəmirçi k.	mq/l	1310,4	-	366,0	356,6	190,71	112,2	63,23
	mq-ekv/l		10,8	6,0	7,43	5,37	5,6	5,2
Muğanlı k.	mq/l	1086,7	-	414,8	288,4	73,35	80,16	43,77
	mq-ekv/l		7,6	6,8	6,0	2,06	4,0	3,6
Şərur, kollektor	mq/l	1035,5		512,5	1250,0	190,5	243,5	61,5
	mq-ekv/l		7,9	7,3	250,6	4,80	12,6	5,4
Kərimbəyli kollektor	mq/l	1235,5		505,8	1320,5	175,6	275,5	70,8
	mq-ekv/l		8,6	7,1	275,5	4,65	13,9	6,1
								4,22

Yerin quruluşunda iştirak edən, aşağı klarklara sahib mikroelementlərin təbii birləşmələri pis həll olduğuna görə, onlar yeraltı sularda cüzi miqdarda olurlar. Bu mikroelementlərə silisium, alüminium, dəmir kimi elementlər daxildir. Yüksək klarka malik, lakin birləşmələrinin zəif həllolmasına görə yeraltı sularda az miqdarda olan Y, Br, F, B, Sr, Zn, Pb, Ni, Co və s. mikroelementləri və radioaktiv elementləri də bu siyahıya daxil edilir. A.P.Vinoqradov təbii sularda orta miqdarı 10 mq/dm³-dən çox olmayan bütün elementləri mikroelementlərə aid etmişdir.

Yeraltı suların çirkənlənmə səviyyəsinin qiymətləndirilməsi A.P.Belousovun təklif etdiyi yönəmlə aparılmışdır [11]. Bu halda yeraltı suların keyfiyyətini qiymətləndirmə sistemi su təchizatı üçün istifadə edilən Yekun Çirkənlənmə Əmsalı kimi qəbul edilmiş və YÇƏ = åCİ/GQH folmulu ilə ifadə edilmişdir. Burada Ci-i komponentinin qatılığı, GQH-i komponentinin gözlənilən qatılıq həddididir. Yekun çirkənlənmə əmsalının qiymətlərinə əsasən yeraltı suların çirkənlənmə kateqoriyaları aşağıdakı kimi qəbul edilir: 1) YÇƏ < 1 – şərti təmiz; 2) YÇƏ = 1-5 – zəif çirkli; 3) YÇƏ = 5-10 – çirkli; 4) YÇƏ = 10-20 – çox çirkli; 5) YÇƏ = 20-50 – daha çirkli; 6) YÇƏ > 50 – hədsiz çirkli. 2017-2019-cu illərdəki ekspedisiyalar zamanı yeraltı suların kimyəvi tərkibləri əsasında çirkənlənmə xüsusiyyətlərini əks etdirən məlumatlar cədvəl 4-də verilmişdir.

Cədvəl 4

**Şərur-Sədərək rayonları ərazisindəki yeraltı suların çirkənlənmə xüsusiyyətləri
(A.P.Belousova görə)**

Suların növü	Ümumi çirkənlənmə əmsali	Elementlərin assosiasiyası	Çirkənlənmə dərəcəsi
Bulaq və çeşmə suları	0,92	Na+K, Ca, Mg, HCO ₃ , Cl, SO ₄ ,	Şərti təmiz
Kəhriz suları	0,8	Ca, Mg, Na+K, HCO ₃ , Cl	Şərti təmiz
Mineral sular	1,02	Ca, Mg, Na+K, SO ₄ , HCO ₃ , Cl, Y, B, CO ₂	Şərti təmiz
Artezian suları	0,7	Ca, Mg, Na+K, HCO ₃ , Cl, SO ₄ , Fe	Təmiz
Kollektor-drenaj suları	5,5	Na+K, Ca, Mg, HCO ₃ , Cl, SO ₄ , B, Fe, Al	Zəif çirkli

Cədvəldən göründüyü kimi, Şərur-Sədərək rayonları ərazisində iri sənaye müəssisələri olmadığından, yeraltı sular güclü çirkənlənmə dərəcəsinə daxil olmur. Bir neçə su obyekti istisna olmaqla bütün yeraltı sular əhalinin su təchizatı və suvarma üçün yararlıdır. Bununla belə

ərazinin Şərqi Arpaçay sahili və çay ətrafi torpaqlarda qrunt sularının səviyyəsinin yer səthinə daha çox yaxınlaşması müşahidə olunur. Fəaliyyətini dayandırmış kəhrizlərin sularının sistemsi hərəkəti hesabına ərazidə təkrar şoranlaşma prosesləri sürətlənmiş, qrunt suları axarsızlaşmış, sular yüksək dərəcədə (10-25 q/l və daha çox) minerallaşmış və ekomeliorativ vəziyyətin dəyişməsinə gətirib çıxarmışdır. Bu səbəbdən su-duz balansının pozulması hesabına ərazi torpaqlarının şoranlaşma prosesinin qarşısının alınması, suların makroelement tərkibləri, minerallaşma dərəcələri və codluqlarının öyrənilməsi, ekomeliorativ vəziyyətin davamlı tənzimlənməsinə şərait yaratmalıdır. Araşdırımlar göstərir ki, əkinçiliyin inkişaf etdiyi Şərur-Sədərək bölgəsindəki hidroekoloji problemlərin səmərəli həlli yeraltı su ehtiyatlarının sistematik istifadəsi, idarə edilməsi və qiymətləndirilməsi əsasında mümkündür.

ƏDƏBİYYAT

1. Abbasov Ə., Məmmədova F., Qurbanov Q. Cəmiyyət və təbiətin qarşılıqlı əlaqəsində ekologiya və ətraf mühit. Naxçıvan, 2018, 290 s.
2. Mamedova F.C., Gadzhieva G.C., Seidova I.M., Kurbanov K.X. Гидрохимические особенности подземных вод Шарур-Садаракского района // Точная наука, Кемерово, 2019, вып. № 50, с. 16-20.
3. Mamedova F.C., Abbasov A.D. Ресурсы подземных вод Нахчыванской Автономной Республики и их химико-экологические особенности // Наука России: Цели и задачи, Екатеринбург, ч. 4, 2019, с. 9-16.
4. Quliyev Ə. Naxçıvan kəhrizləri. Bakı: Nurlan, 2008, 164 s.
5. Вернадский В.И. Химическое строение биосфера Земли и ее окружения. Москва: Наука, 1965, 190 с.
6. Овчинников А.М. Гидрогоеохимия. Москва: Недра, 1970, 250 с.
7. Пономарева В.Д., Иванов Л.И. Практикум по аналитической химии. Москва: Высшая школа, 1983, 271с.
8. Фритц Дж., Щенк Г. Количественный анализ. Москва: Мир, 1978, 557 с.
9. Строганов Н.С., Бузинова Н.С. Практическое руководство по гидрохимии. 2-е изд., Москва: МГУ, 1980, 196 с.
10. Резникова А.А., Муликовская П.Е., Соколов Ю.И. Методы анализа природных вод. Москва: Недра, 1970, 488 с.
11. Белоусова А.П., Гавич И.К., Лисенков А.Б., Попов Е.В. Экологическая гидрогоеология. Москва: Академкнига, 2006, 400 с.

*AMEA Naxçıvan Bölmösi
E-mail: fizze.mammadova@mail.ru*

Fizza Mammadova

HYDROLOGICAL CHARACTERISTIC OF UNDERGROUND WATERS OF THE SHARUR-SADARAK DISTRICT

The paper deals with the types of underground water in the Sharur-Sadarak district, their distribution, environmental, chemical and hydroecological features of their condition. The

results of a comparative assessment of the chemical composition of groundwater in the territory were studied and painted according to hydrochemical indicators. On the territory of Sharur-Sadarak, water samples were taken from the collector-drainage network used for irrigation in the summer months due to the decrease in river water, and the results of other collector-drainage waters available in the Autonomous Republic were studied and painted for irrigation suitability and chemical analysis. Comparative analysis of the eco-chemical properties of groundwater in the Sharur-Sadarak district in accordance with the macro- and microcomponent composition and General pollution coefficients.

Keywords: ground water; macro- and micronutrients, the collector-drainage network, the ratio of the overall pollution, hydro-ecological properties.

Физза Мамедова

ГИДРОЛОГИЧЕСКАЯ ХАРАКТЕРИСТИКА ПОДЗЕМНЫХ ВОД ШАРУР-САДАРАКСКОГО РАЙОНА

В статье рассматриваются виды подземных вод на территории Шарур-Садарского района, их распространение, экологические, химические и гидроэкологические особенности их состояния. Результаты сравнительной оценки химического состава подземных вод на территории изучены и расписаны по гидрохимическим показателям. На территории Шарур-Садарака были взяты пробы воды коллекторно-дренажной сети, используемой в поливе в летние месяцы из-за снижения воды рек, изучены и расписаны результаты других коллекторно-дренажных вод, имеющихся в автономной республике, по поливной пригодности и химическому анализу. Оценены эко-химические свойства подземных вод по Шарур-Садарскому району в соответствии с макро- и микрокомпонентным составом и общими коэффициентами загрязнения.

Ключевые слова: подземные воды, макро- и микроэлементы, коллекторно-дренажная сеть, коэффициент общего загрязнения, гидроэкологические свойства

(AMEA-nin müxbir üzvü Əliəddin Abbasov tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi: İlkin variant 02.04.2020
Son variant 03.06.2020

QORXMAZ HÜSEYNOV

Ag₄Sn₃S₈ BİRLƏŞMƏSİNİN ALINMASI VƏ FİZİKİ-KİMYƏVİ XASSƏLƏRİNİN TƏDQİQİ

İşdə gümüş-nitratın suda məhlulu və qalay(IV) sulfidin etilendiamində məhlulu əsasında Ag₄Sn₃S₈ birləşməsinin hidrotermal metodla alınma şəraiti tədqiq edilmişdir. Differensial-termiki (DTA) və rentgenfaza (RFA) analiz metodları vasitəsilə birləşmənin fərdiliyi təsdiq edilmişdir. Məlum olmuşdur ki, Ag₄Sn₃S₈ birləşməsi 917 K-də Ag₄Sn₃S₈ → 2Ag₂SnS₃ + SnS₂ reaksiyası üzrə parçalanır, 955 K-də inkonqruyent əriyir. Birləşməni 470 K temperaturda termiki emal etdikdə kub sinqoniyada kristallaşır. Skanedici elektron mikroskopik (SEM) analiz metodу ilə Ag₄Sn₃S₈ birləşməsinin mikromorfologiyası öyrənilmiş, nanoquruluşların ölçü effektlərinə və formasına temperaturun, qatlığın və termiki emal müddətinin təsiri araşdırılmışdır. Müəyyən edilmişdir ki, 353 K temperaturda nanohissəciklər, 373 K və 403 K temperaturlarda isə mikrohissəciklər formalaşır. Birləşmənin tərkibi kimyəvi, termogravimetrik və element analiz (enerji-dispers spektri) analiz metodları vasitəsilə tədqiq edilmiş və sadə formulu dəqiqləşdirilmişdir.

Açar sözlər: sistem, gümüş tiostannat, gümüş-nitrat, qalay(IV) sulfid, məhlul, temperatur, polimorf çevrilmə, termiki emal, mikromorfologiya, analiz, tərkib.


Giriş. Ag—Sn—S sistemində bir sıra üçlü birləşmələr (Ag₂SnS₃, Ag₂Sn₂S₅, Ag₄Sn₃S₈ və Ag₈SnS₆) və ərintilər mövcuddur. Bu birləşmələr və onlar əsasında alınmış ərintilər yaxşı yarımkənciri xassələrə malikdir. Gümüşün tiostannatları (Ag₂SnS₃, Ag₂Sn₂S₅, Ag₄Sn₃S₈ və Ag₈SnS₆) perspektivli materiallar sırasına daxil olub, foto- və termoelektrik xassələr göstərir [1-9].

Ag₈SnS₆ birləşməsinin polimorf çevrilmə temperaturu 444 K, konqruyent ərimə temperaturu isə 1125 K-dir. Bu birləşmənin hər iki modifikasiyası Ag₈GeS₆ birləşməsinin kris-tallik modifikasiyaları ilə izoquruluşludur: $a=1,5298$, $b=0,7548$, $c=1,0699\text{ nm}$ [1, 2]. Ag₂SnS₃ birləşməsi 936 K-də konqruyent əriyir və monoklin sinqoniyada (F. qr.: ; n.p.: $a=0,627$, $b=0,5796$, $c=1,3179\text{ nm}$, $b=93,27^\circ$) kristallaşır. Ag₂Sn₂S₅ və Ag₄Sn₃S₈ birləşmələri müvafiq olaraq 955 və 957 K temperaturlarda inkonqruyent ərimə ilə xarakterizə olunurlar. Ag₄Sn₃S₈ birləşməsi 500 K temperaturda kub sinqoniyada kristallaşır: (F. qr.: P4₁32) n.p.: $a=1,0799\text{ nm}$ və $Z=4$ [8, 9]. Ədəbiyyat materiallarından məlum olmuşdur ki, bu birləşmələr yüksək temperatur və aşağı təzyiqdə ($\sim 10^{-2}\text{ Pa}$) elementar komponentləri və müvafiq sulfidləri birgə əritməklə sintez olunur. Lakin son dövrlər gümüşün bəzi tiostannatları (Ag₂SnS₃, Ag₈SnS₆) sulu məhlullarda sintez edilmiş və onların mikromorfologiyası öyrənilmişdir. Müəyyən edilmişdir ki, sulu məhlullarda bu birləşmələr əsasən nano- və mikrohissəcik halında alınır. Belə halda alınmış hissəciklərdə fərqli ölçü effektləri müşahidə olunur. Bu baxımdan, gümüşün tiostannatlarının müxtəlif üzvi həllədicilərdə və sulu məhlullarda alınması aktual məsələlərdən biridir [2-7].

Yuxarıda deyilənləri nəzərə alaraq biz, müxtəlif qatlıqlarda (0,01-0,1 M) hazırlanmış ilkin komponentlərin suda məhlulları əsasında Ag₄Sn₃S₈ birləşməsinin alınmasını qarşıya məqsəd qoyduq.

Məqalədə etilendiamin məhlulunda Ag₄Sn₃S₈ birləşməsinin alınması, fiziki-kimyəvi xassələrinin və mikromorfologiyasının tədqiqat nəticələri verilmişdir.


Təcrubi hissə. Etilendiamin məhlulunda $\text{Ag}_4\text{Sn}_3\text{S}_8$ birləşməsini almaq üçün ilkin komponent kimi AgNO_3 və SnS_2 birləşmələrindən istifadə edilmişdir. 0,1 M gümüş-nitratın suda məhlulu və qalay(IV) sulfidin etilendiamində məhlulu hazırlanmış və aşağıdakı reaksiya tənliyinə əsasən 1:1 mol nisbətində qarışdırılmışdır:




Məhlulun pH-1 4 olana kimi məhlulu 0,1 M HNO₃ məhlulu əlavə edilmişdir. Reaksiya qarışıığı avtoklava (100 ml) yerləşdirilmiş, 353 K temperaturda 24 saat müddətində elektrik sobasında qızdırılmışdır. Sintez başa çatdıqdan sonra çöküntü süzülmüş, əvvəlcə 0,1 M HNO₃, sonra isə distillə suyu və etanolla yuyulmuşdur. Təmizlənmiş çöküntü 353 K temperaturda (2 saat müddətində) vakuumda qurudulmuşdur.

Nəticələrin müzakirəsi. Alınmış $\text{Ag}_4\text{Sn}_3\text{S}_8$ birləşməsinin fərdiliyi RFA (2D PHASER “Bruker”, CuK_A, 2q, 20-80 dər.) və DTA (pirometr HTP-70, cihaz Termoskan-2) metodları vasitəsilə təsdiq edilmişdir. RFA nəticələrindən məlum olmuşdur ki, difraktoqramda müşahidə olunan intensivlik maksimumları $\text{Ag}_4\text{Sn}_3\text{S}_8$ birləşməsinə uyğundur. Lakin kristallaşma dərəcəsi (47%) az olduğu üçün maksimumlarda nisbətən yaygınlıq müşahidə edilir. Buna baxmayaraq, difraktoqram əsasında cihazın verdiyi strixdiaqramı $\text{Ag}_4\text{Sn}_3\text{S}_8$ birləşməsinin fərdiliyini tam təsdiq edir (şəkil 1). Difraktoqramın analizindən belə nəticəyə gəlinmişdir ki, $\text{Ag}_4\text{Sn}_3\text{S}_8$ birləşməsinin çöküntüsü nanoquruluşludur. Birləşməni 470 K temperaturda termiki emal etdikdə kub sinqoniyada (F. qr.: $P4_3/2$; qəf. p.: $a = 1.0801 \text{ nm}$ və $Z = 4$) kristallaşır.

DTA nəticələrindən məlum olmuşdur ki, $\text{Ag}_4\text{Sn}_3\text{S}_8$ birləşməsi 577 K-də polimorf çevrilməyə uğrayır. 917 K-də $\text{Ag}_4\text{Sn}_3\text{S}_8$ birləşməsi $\text{Ag}_4\text{Sn}_3\text{S}_8 \rightarrow 2\text{Ag}_2\text{SnS}_3 + \text{SnS}_2$ reaksiyası üzrə parçalanır. 955 K-də inkonqruyent ərimə müşahidə olunur. Alınmış nəticələr ədəbiyyat məlumatları ilə yaxşı uyğun gəlmışdır [1, 2]. $\text{Ag}_4\text{Sn}_3\text{S}_8$ nümunəsini vakuuumda 965 K temperaturda 2 saat termiki emal etdikdən sonra RFA nəticələrindən məlum oldu ki, ərintinin tərkibi $\text{Ag}_2\text{SnS}_3 + \text{SnS}_2$ qarışığından ibarət olur.




Səkil 1. $\text{Ag}_4\text{Sn}_3\text{S}_8$ birləşməsinin difraktoqramı.



Şəkil 2. $\text{Ag}_4\text{Sn}_3\text{S}_8$ birləşməsinin DTA əyrisi.

353 K temperaturda alınmış $\text{Ag}_4\text{Sn}_3\text{S}_8$ birləşməsinin mikromorfologiyası skanedici elektron mikroskopunda SEM (HITACHI TM 3000, Made in Japan) öyrənilmişdir (şəkil 3). Müəyyən edilmişdir ki, $\text{Ag}_4\text{Sn}_3\text{S}_8$ birləşməsinin çöküntüsü nanohissəciklərdən təşkil olunub. Hissəciklərin ölçüsü 40-150 nm arasında dəyişir və aralarında güclü adheziya müşahidə olunur. Müəyyən edilmişdir ki, hissəciklərin ölçüsü temperaturdan, ilkin maddələrin qatılığından və termiki emal müddətindən asılıdır. Belə ki, 353 K temperaturda termiki emal müddəti 48 saat olduqda hissəciklərin ölçüsü 2-3 dəfə böyür (şəkil 3, a). Temperatur artıqda isə hissəciklər arasında adheziya artır və bununla əlaqədar olaraq mikrohissəciklər formalaşır (şəkil 3, b). İlkin maddələrin qatılığını artırıqda daha iri aqreqatlar əmələ gəlir (şəkil 3, c).



Şəkil 3. $\text{Ag}_4\text{Sn}_3\text{S}_8$ birləşməsinin SEM şəkilləri:
a – 353 K, 0,01 M məhlul; b – 373 K, 0,05 M məhlul; c – 403 K, 0,1 M məhlul.

$\text{Ag}_4\text{Sn}_3\text{S}_8$ birləşməsinin alınmasına mühitin pH-nın təsiri öyrənilmişdir. Müəyyən edilmişdir ki, 353 K temperaturda mühitin pH-1 3,5-4 olduqda birləşmə daha təmiz halda alınır. pH<2 olduqda alınmış çöküntünün tərkibi Ag_2S , Ag_2SnS_3 və SnS_2 birləşmələrinin qarışığından ibarət olur. pH>5 olduqda isə çöküntüdə oksitioduzlar üstünlük təşkil edir. Mühitin pH-nın və temperaturun $\text{Ag}_4\text{Sn}_3\text{S}_8$ birləşməsinin çıxımına təsiri cədvəl 1-də verilmişdir.

Cədvəl 1

Ag₄Sn₃S₈ birləşməsinin çıxımına mühitin pH-nın və temperaturun təsiri

Temperatur, K	pH	Ag ₄ Sn ₃ S ₈ birləşməsinin kütłəsi, mR	Ag ₄ Sn ₃ S ₈ birləşməsinin çıxımı, %
323	3	208	92,03
353	3,5	214	94,69
403	3,8	221	97,79
453	4	219	96,90


Cədvəl 1-dən göründüyü kimi, Ag₄Sn₃S₈ birləşməsinin maksimum çıxımı T=403 K və pH=3,8 olduqda müşahidə olunur.

Kimyəvi və termoqravimetrik (TQ) (NETZSCH STA 449F3) analiz metodları vasitəsilə Ag₄Sn₃S₈ birləşməsinin tərkibi analiz edilmiş və stexiometrik tərkibi dəqiqləşdirilmişdir (cədvəl 2). Birləşmənin tərkibinin element analizi (Launch Trion XL dilution refrigerator - OXFORD cihazında) aparılmış və enerji-dispers spektri çəkilmişdir. Alınan nəticələrə əsasən, birləşmələrin tərkibindəki gümüş, qalay və kükürdün kütłə və atom payları təyin edilmişdir (cədvəl 2; şəkil 4).

Cədvəl 2

Ag₄Sn₃S₈ birləşməsinin element tərkibi

Birləşmə	Elementlərin kütłə payı, %					
	Ag		Sn		S	
	nəz.	prak.	nəz.	prak.	nəz.	prak.
Ag ₄ Sn ₃ S ₈	41,34	41,33	34,16	34,15	24,5	24,52



Şəkil 4. Ag₄Sn₃S₈ birləşməsinin enerji-dispers spektri.

Analiz nəticələrindən məlum olmuşdur ki, Ag₄Sn₃S₈ birləşməsinin tərkibində cüzi miqdarda (0,01-0,03%) sərbəst kükürd vardır. Bunun səbəbini qalay(IV) sulfidin turş mühitdə (pH=0-2) alınması zamanı cüzi miqdarda S²⁻ ionlarının oksidləşməsi ilə izah etmək olar.

Nəticə:

1. Gümüş-nitratın suda məhlulu və qalay(IV) sulfidin etilendiamində məhlulundan istifadə edərək hidrotermal şəraitdə fərdi Ag₄Sn₃S₈ birləşməsi alınmışdır;
2. Ag₄Sn₃S₈ birləşməsinin fərdiliyi RFA və DTA metodları vasitəsilə təsdiq edilmiş, kristal qəfəsin parametrləri, polimorf çevrilmə və ərimə temperaturları dəqiqləşdirilmişdir;
3. Müxtəlif temperaturlarda (353 K, 373 K və 403 K) alınmış Ag₄Sn₃S₈ birləşməsinin mikromorfologiyası öyrənilmişdir;

4. Birləşmənin tərkibi kimyəvi, termoqravimetrik və element (enerji-dispers spektri) analiz metodları vasitəsilə tədqiq edilmiş və sadə formulu dəqiqləşdirilmişdir.

ƏDƏBİYYAT

1. Бабанлы М.Б., Юсивов Ю.А., Абишев В.Т. Трехкомпонентные халькогениды на основе меди и серебра. Баку: БГУ, 1993, 342 с.
2. Babanly M.B., Yusibov Y.A., Babanly N.B. The EMF method with solid-state electrolyte in the thermodynamic investigation of ternary Copper and Silver Chalcogenides / Electromotive force and measurement in Several systems. Ed.S., Kara. Intechweb. Org., 2011, pp. 57-78 (ISBN 978-953-307-728-4).
3. Гусейнов Г.М. Получение наночастиц $\text{Ag}_2\text{Sn}_2\text{S}_5$ в системе $\text{AgNO}_3\text{-SnS}_2\text{-}(\text{CH}_3)_2\text{NHCO}$ // Матер. Межд. научно-практ. конф. «Химия и экология-2015». Салават: УГНТУ, 2015, с. 143.
4. Гусейнов Г.М. Получения соединения Ag_2SnS_3 в системе $\text{AgNO}_3\text{-SnS}_2\text{-C}_2\text{H}_4(\text{OH})_2$ // Science and world, № 4 (32), 2016, v. 1, pp. 87-89.
5. Гусейнов Г.М. Получение соединения Ag_8SnS_6 в среде диметилформамида // Вестник Томского Государственного Университета, 2016, с. 29-33.
6. Gorochov O. Les composes Ag_8MX_6 ($\text{M} = \text{Si}, \text{Ge}, \text{Sn}$ et $\text{X} = \text{S}, \text{Se}, \text{Te}$) // Bull. Soc. Chim. Fr., 1968, pp. 2263-2275.
7. Huseynov G.M., İmanov H.E., Cafarli M.M., Ibrahimova L.N. Investigation of synthesis and thermodynamic properties of silver thiostannates in water and ethylen glycol condition // European journal of natural history, Moskow, 2018, № 4, pp. 17-22, ISSN 2073-4972, IF 0,527.
8. Wang N., Fan A.K. An experimental study of the $\text{Ag}_2\text{S-SnS}_2$ pseudobinary join // Neues Jahrb. Mineral., Abh., 1989, v. 160, pp. 33-36.
9. Wang N. New data for Ag_8SnS_6 (canfeildite) and Ag_8GeS_6 (argyrodite) // Neues Jahrb. Mineral., Monatsh., 1978, pp. 269-272.

*AMEA Naxçıvan Bölümü
E-mail: qorxmazhuseynli@rambler.ru*

Gorkhmaz Huseynov

PRODUCTION AND INVESTIGATION OF THE PHYSICAL-CHEMICAL PROPERTIES OF $\text{Ag}_4\text{Sn}_3\text{S}_8$ COMPOUND

The obtaining conditions by the hydrothermal method of the $\text{Ag}_4\text{Sn}_3\text{S}_8$ compound on the basis of the aqueous solution of silver-nitrate and tin(IV) sulfide in ethylenediamine solution were investigated in this study. The individuality of the compound was confirmed by differential-thermal (DTA) and X-ray phase analysis methods. It was found that $\text{Ag}_4\text{Sn}_3\text{S}_8$ decomposes at 917 K by the reaction $\text{Ag}_4\text{Sn}_3\text{S}_8 \rightarrow 2\text{Ag}_2\text{SnS}_3 + \text{SnS}_2$, and incongruent melts at 955 K. When the compound is thermally processed at a temperature of 470 K, it crystallizes in cubic syngony. The micromorphology of the $\text{Ag}_4\text{Sn}_3\text{S}_8$ compound has been studied by scanning electron microscopic (SEM) analysis, and the effects of temperature, concentration, and

thermal processing time on the measurement effects and shape of nanostructures have been investigated. It was found that nanoparticles are formed at 353 K but microparticles at 373 K and 403 K. The composition of the compound was studied by chemical, thermogravimetric and elemental analysis (energy-dispersion spectrum) methods and the simple formula was clarified.

Keywords: *system, silver thiostannate, silver nitrate, tin(IV) sulfide, solution, temperature, polymorphic transformation, thermal processing, micromorphology, analysis, composition.*

Горхмаз Гусейнов

ПОЛУЧЕНИЕ И ИССЛЕДОВАНИЕ ФИЗИКО-ХИМИЧЕСКИХ СВОЙСТВ СОЕДИНЕНИЯ $\text{Ag}_4\text{Sn}_3\text{S}_8$

В данной работе исследованы условия получения соединения $\text{Ag}_4\text{Sn}_3\text{S}_8$ на основе водного раствора нитрата серебра и сульфида олова (IV) в растворе этилендиамина гидротермальным методом. Индивидуальность соединения была подтверждена методами дифференциального-термического (ДТА) и рентгенофазового (РФА) анализа. Установлено, что $\text{Ag}_4\text{Sn}_3\text{S}_8$ разлагается при 917 К по реакции $\text{Ag}_4\text{Sn}_3\text{S}_8 \rightarrow 2\text{Ag}_2\text{SnS}_3 + \text{SnS}_2$ и неконгруэнтно плавится при 955 К. При термической обработке соединение при температуре 470 К кристаллизуется в кубической сингонии. Микроморфология соединения $\text{Ag}_4\text{Sn}_3\text{S}_8$ изучена с помощью сканирующего электронного микроскопа (СЕМ). Исследованы влияние температуры, концентрации и времени термической обработки на эффекты измерения и формуnanoструктур. Установлено, что наночастицы образуются при 353 К, а микрочастицы при 373 К и 403 К. Состав соединения изучали методами химического, термогравиметрического и элементного анализа (энергетический дисперсионный спектр) и уточнены простую формулу.

Ключевые слова: *система, тиостаннат серебра, нитрат серебра, сульфид олова(IV), раствор, температура, полиморфное превращение, термическая обработка, микроморфология, анализ, состав.*

(AMEA-nın müxbir üzvü Tofiq Əliyev tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi: İlkin variant 21.02.2020
Son variant 14.05.2020

ГЮНЕЛЬ МАМЕДОВА, ГЮНЕЛЬ НАСИРЛИ

**КРИСТАЛЛОХИМИЧЕСКИЕ АСПЕКТЫ СИНТЕЗА ШАБАЗИТА
НА ПРИРОДНОЙ ОСНОВЕ**

На основе природного образца Нахчывана был получен практически важный цеолит шабазит в термальных растворах KOH+NaOH, Ca(OH)₂, LiOH, в присутствии минерализаторов KCl+NaCl, CaCl₂ и изучены его дегидратационные-регистратационные свойства. В качестве образцов служили цеолитовые туфы Нахчывана из Кюючайского месторождения, 78.5% которого составляет основной минерал – морденит, 19.5% кварц и 2.00% аортит. Гидротермальный синтез проводили в автоклавах типа Мори, коэффициент заполнения автоклавов F = 0.8. Чистый в фазовом отношении шабазит был получен при следующих условиях: в растворе KOH+NaOH+KCl+NaCl, концентрация KOH+NaOH – 15-20%, концентрация KCl+NaCl – 10-15%, температура – 230°C, время обработки – 100 часов; в Ca(OH)₂+CaCl₂, концентрация Ca(OH)₂ – 15-20%, концентрация CaCl₂ – 10-15%, температура – 230°C, время обработки – 100 часов; в растворе LiOH, концентрация LiOH – 10-20%, температура – 100°C, время обработки – 50 часов. Исходный минерал и продукт реакции были исследованы рентгенофазовым (2D PHASER «Bruker» (CuK α -излучение, 2θ = 20-80°)) и дериватографическим («Q-дериватограф-1500-Д») методами анализа. Рентгенографическим анализом установлено, что шабазит кристаллизуется в кубической сингонии с параметром элементарной ячейки a = 9.459 Å. Полученный продукт устойчив до 950°C. Показано, что дегидратированный шабазит полностью регидратируется в течение 72 часов. Переход природного минерала Нахчывана, 78.5% которого состоит из морденита, в шабазит сопровождается перегруппировкой волластонитовой структуры в батиситовую, то есть более упрощенную цепочку, что способствует быстрой кристаллизации и широкой области существования продукта. Переход волластонитовой структуры в батиситовую сопровождается перегруппировкой пятичленных колец в четырехчленные и двенадцатичленных колец в восьмичленные, то есть структура упрощается.

Ключевые слова: шабазит, гидротермальный синтез, цеолит, термальный раствор, цеолит Нахчывана, кристаллохимический подход, рентгенографический анализ, минерализатор.

Шабазит относится к одним из восьми важных цеолитов, имеющих практическую значимость. Из анализа мировой научной литературы установлено, что из-за практической ценности существует множество способов его получения.

В [1] представлен фторидный метод синтеза с затравкой, с получением шабазита с размером частиц 15-20 мкм, с большим объемом микропор.

Японскими исследователями [2] синтезирована цеолитная мембрана Ti-CHA (титансодержащий шабазит) на носителе из оксида алюминия, методом вторичного роста с использованием затравочных кристаллов цеолита Ti-CHA.

В [3] показан синтез шабазита в присутствии тетраэтиламмония и затравки цеолитов. Запатентованы способы получения шабазита на основе органического направляющего агента [4, 5].

Шабазит является хорошим адсорбентом CO₂, N₂, CH₄ [6, 7], метиленового синего из водных растворов [8], NO и NO₂ [9], применяется в очистке промышленных сточных вод [10].

Как видно из вышесказанного, получение шабазита осуществляется в присутствии дорогостоящих органических агентов, различных затравок, но целью данной работы явилось изучение процесса синтеза при умеренных условиях, без различных структурообразующих реагентов, установление оптимальных условий и исследование некото-

рых физико-химических свойств полученного практически важного цеолита шабазита путем гидротермального модифицирования природного образца Нахчывана.

Впервые проведено гидротермальное модифицирование природного минерала Нахчывана, получен цеолит шабазит, установлены оптимальные условия его синтеза и некоторые физико-химические свойства.

Природный образец был взят из цеолитсодержащего горизонта на северо-западе реки Кюючай, где его содержание колеблется в пределах 75-80%. В качестве образцов служили цеолитовые туфы Нахчывана, 78,5% которых составляет основной минерал – морденит, 19,5% кварц и 2,00% анортит. Образец тщательно промывали дистиллированной водой и сушили при 100°C в течение 3 суток. Дифрактограмма и микрофотография природного образца на рисунке 1.




Рис. 1. Дифрактограмма цеолитного образца Нахчывана (а) и его микрофотография (б). М-морденит, Q-кварц, А-анортит.

Гидротермальный синтез проводили в автоклавах типа Мори объемом 18 см³, коэффициент заполнения автоклавов $F = 0.8$. Опыты по гидротермальной кристаллизации проводились без создания температурного градиента и без перемешивания реакционной массы. Отношение твердой фазы к жидкой 1:10. Синтез шабазита проводили в различных термальных растворах (KOH+NaOH, Ca(OH)₂, LiOH), без и в присутствии минерализатора (KCl+NaCl, CaCl₂).

Идентификация цеолитовой фазы проводилась методами рентгенофазового и дериватографического анализа. В экспериментах использовали установку рентгеновский анализатор 2D PHASER «Bruker» ($\text{CuK}\alpha$ -излучение, $2\theta = 20-80^\circ$). Дериватографические исследования провели в «Q-дериватограф-1500-Д» венгерской фирмы МОМ в динамическом режиме в области температур 20-1000°C.

Согласно рентгенографическому анализу шабазит кристаллизуется в кубической сингонии с параметром элементарной ячейки $a = 9,459 \text{ \AA}$, что хорошо согласуется с литературными данными [11]. Результаты рентгенографического анализа шабазита представлены в таблице, а дифрактограмма и микрофотография на рисунке 2.

Таблица

**Рентгенографические данные
синтезированного шабазита**

Шабазит			
d_{ЭКС}, Å	I_{отн}	hkl	d_{выч}, Å
9.44	100	100	9.45
6.68	20	101	6.68
5.46	25	111	5.46
4.24	50	201	4.23
3.89	40	211	3.86
3.36	10	202	3.34
3.14	10	300	3.15
3.05	10	301	3.00
2.94	70	311	2.85
2.62	15	320	2.62
2.52	20	312	2.52
2.32	10	322	2.29
2.23	10	303	2.23
2.17	10	402	2.11
2.10	15	412	2.06
2.07	10	323	2.01
1.96	10	422	1.93
1.88	10	500	1.89
1.87	10	501	1.86

d_{ЭКС} – экспериментальные данные,
d_{выч} – вычисленные значение межплоскостных расстояний.




Рис. 2. Дифрактограмма (а) и микрофотография (б) синтезированного шабазита.

Чистый в фазовом отношении шабазит был получен в нижеследующих условиях:
Природный образец + KOH+NaOH+KCl+NaCl;

Концентрация $\text{KOH}+\text{NaOH}$ – 15-20 %;

Концентрация $\text{KCl}+\text{NaCl}$ – 10-15 %;

$t=230^\circ\text{C}$;

Время обработки – 100 часов;

Природный образец + $\text{Ca}(\text{OH})_2+\text{CaCl}_2$;

Концентрация $\text{Ca}(\text{OH})_2$ – 15-20 %;

Концентрация CaCl_2 – 10-15 %;

$t=230^\circ\text{C}$;

Время обработки – 100 часов.

Природный образец + LiOH ;

Концентрация LiOH – 10-20 %;

$t=100^\circ\text{C}$;

Время обработки – 50 часов.

Методом термогравиметрического анализа установлены область дегидратации шабазита, количество воды и термостабильность. Кривые ДТА и ТГ представлены на рисунке 3. Кривая ДТА характеризуется одним эндотермическим и одним экзотермическим эффектами.




Рис. 3. Кривые ДТА и ТГ шабазита.

Эндотермический эффект относится к дегидратации образца. Дегидратации подвергается гидратная оболочка катионов с максимумом 230°C . Потеря в массе по кривой ТГ составляет 24%.

Были изучены дегидратационные и регидратационные свойства полученного шабазита. Так как полученный нами шабазит отличается термостабильностью, то процесс дегидратации носит обратимый характер, то есть цеолитный характер. Дегидратированный при $120-350^\circ\text{C}$ образец полностью регидратируется в течение 72 ч., т.е. дегидратация носит обратимый характер.

Если в процессе дегидратации наблюдается изменение структуры цеолита, то кривая ДТА усложняется, то есть появляются множественные перегибы. Как видно из рисунка 3, кривая ДТА носит плавный характер, то есть при дегидратации структурных изменений не происходит, что и подтверждается рентгенографическим анализом.

Экзотермический эффект с максимумом 950°C , наблюдаемый при высокой температуре, согласно рентгенографическому анализу, соответствует разрушению кристаллической структуры шабазита.

Для структуры шабазита характерно сцепление четырех-, шести- и восьмичленных колец из алюмокремниевых тетраэдров. Макроструктурные единицы шабазита разделены двухэтажными шестерными кольцами из тетраэдров. В каркасе шабазита имеется цепочка с инкрементом в три диортогруппы, объединенные тройной винтовой осью, то есть батиситовая со штрихом (B') цепочка. Полость шабазита имеет длину 11 Å и диаметр 6,5 Å. В полость ведут шесть окон эллиптической формы, большой и малый диаметры которых равны соответственно 4,4 и 3,1 Å. Эффективный размер окна лежит в пределах 4,89-5,58 Å.

78,5% исходного компонента состоит из морденита, каркас которого легко возникает при конденсации ксонотлитовых, то есть сдвоенных волластонитовых лент, первичными структурными элементами ячейки являются алюмокислородные и кремнекислородные тетраэдры, каждый из которых входит, соединяясь через атомы кислорода, по крайней мере, в одно энергетически стабильное 5-членное кольцо в каркасе. Цепи из 5-членных колец соединяются между собой через 4-членные кольца двумя способами, образуя искривленные 12-членные кольца, ограничивающие вертикальные каналы с эллиптическим сечением. На рисунке 4 представлены 3D-формы каркасов шабазита (а) и морденита (б).




Рис. 4. 3D модель структуры шабазита (а) и морденита (б).

Переход волластонитовой структуры в батиситовую сопровождается перегруппировкой пятичленных колец в четырехчленные и двенадцатичленные колец в восьмичленные, то есть структура упрощается. Именно по этой причине переход морденит→шабазит происходит в умеренных условиях и область существования полученного цеолита широкая. Этот вывод можно объяснить принципом Гольдшмидта, который связывает легкость кристаллизации с «простотой» образующей структуры. Наиболее простые формы образуются за короткий срок, который соответствует индукционному периоду с меньшей продолжительностью в процессах кристаллизации цеолитов. Более сложные формы образуются медленно, формирование таких структур характеризуется меньшей скоростью.

Впервые на основе природного минерала Нахчывана гидротермальным методом синтезирован практически важный цеолит шабазит в различных термальных растворах, установлены оптимальные условия синтеза и установлено, что дегидратированный образец полностью регидратируется в течение 72 часов. Установлена область существования шабазита.

ЛИТЕРАТУРА

1. Bo Liu, Yihong Zheng, Na Hu, Tian Gui, Yuqin Li, Fei Zhang, Rongfei Zhou, Xiangshu Chen, Hidetoshi Kita. Synthesis of low-silica CHA zeolite chabazite in fluoride media with out organic structural directing agents and zeolites // Microporous and Mesoporous Materials, 2014, v. 196, pp. 270-276.
2. Sadao Araki, Hiroyasu Ishii, Satoshi Imasaka, Hideki Yamamoto. Synthesis and gas permeation properties of chabazite-type titanosilicate membranes synthesized using nano-sized seed crystals // Microporous and Mesoporous Materials, 2020, v. 292, pp. 109798-109810.
3. Nuria Martín, Manuel Moliner, Avelino Corma. High yield synthesis of high-silica chabazite by combining the role of zeolite precursors and tetraethylammonium: SCR of NO_x // Chemical Communications, 2015, v. 51, is. 49, pp. 9965-9968.
4. Pat. US 7670589B2 (USA) Guang Cao, Machteld Maria Mertens, Matu J. Shah, Marc H. Anthonis, Hailian Li, Anil S. Guram, Robert J. Saxton, Mark T. Muraoka, Jeffrey C. Yoder, Anthony F. Volpe. Synthesis of chabazite-containing molecular sieves and their use in the conversion of oxygenates to olefins, 2010.
5. Pat. US 20170107114A1 (USA) Rajamani P. Gounder, John Rocco Di Iorio. Methods of synthesizing chabazite zeolites with controlled aluminum distribution and structures made therefrom, 2017.
6. Shuai Che, Tao Du, Sulong Zhu, Xin Fang, Yisong Wang. Eco-friendly synthesis of kaolin-based chabazite for CO₂ capture // Journal of the Ceramic Society of Japan, 2019, v. 127, is. 9, pp. 606-611.
7. Ya Guo, Tianjun Sun, Yiming Gu, Xiaowei Liu, Quanli Ke, Xiaoli Wei, Shudong Wang. Rational Synthesis of Chabazite (CHA) Zeolites with Controlled Si/Al Ratio and Their CO₂/CH₄/N₂ Adsorptive Separation Performances // Chemistry an Asian Journal, 2018, v. 13, is. 21, pp. 3222-3230.
8. Hamza Aysan, Serpil Edebali, Celalettin Ozdemir, Muazzzez Celik Karakaya, Necati Karakaya. Use of chabazite, a naturally abundant zeolite, for the investigation of the adsorption kinetics and mechanism of methylene blue dye // Microporous and Mesoporous Materials, 2016, v. 235, pp. 78-86.
9. Hye Sun Shin, Ik Jun Jang, Na Ra Shin, Su Hyun Kim, Sung June Cho. Dealumination and characterization of chabazite for catalytic application // Research on Chemical Intermediates, 2011, v. 37, pp. 1239-1247.
10. Ibrahim K., Nasser T. Ed-Deen, Khoury H. Use of natural chabazite-phillipsite tuff in wastewater treatment from electroplating factories in Jordan // Environmental Geology, 2002, v. 41, pp. 547-551.
11. Treacy M.M.J., Higgins J.B. Collection of Simulated XRD Powder Patterns for Zeolites. Published on behalf of the Structure Commission of the International Zeolite Association. Fourth Revised Edition, ELSEVIER, Amsterdam-London-New York-Oxford-Paris-Shannon-Tokyo, 2001, 586 p.

*Нахчывансское отделение НАН Азербайджана
E-mail: gunelmamadova@mail.ru*

Günel Məmmədova, Günel Nəsirli

TƏBİİ ƏSASDA ŞABAZİTİN SİNTEZİNİN KRİSTALLOKİMYƏVİ ASPEKTLƏRİ

İlk dəfə olaraq təbii Naxçıvan seoliti əsasında praktiki əhəmiyyətli şabazit sintez olunmuşdur. Təbii Naxçıvan nümunəsi Küküçayın şimal-qərbindən götürülmüş və tərkibində seolitin miqdarı 75-80% arasında dəyişir. Hidrotermal emal müxtəlif termal mühitdə aparılmışdır. Şabazit tipli seolitin alınmasının optimal şəraiti müəyyənləşdirilmişdir: KOH+NaOH+KCl+NaCl məhlulunda, KOH+NaOH qatılığı – 15-20 %, KCl+NaCl qatılığı – 10-15%, temperatur – 230°C, emal zamanı – 100 saat; Ca(OH)₂+CaCl₂ məhlulunda, Ca(OH)₂ qatılığı – 15-20%, CaCl₂ qatılığı – 10-15%, temperatur – 230°C, emal müddəti – 100 saat; LiOH məhlulunda, LiOH qatılığı – 10-20%, temperatur – 100°C, emal müddəti – 50 saat. İlkən nümunə və alınmış məhsul rentgenfaza (2D PHASER “Bruker” (CuK_α, 2θ=20-80°)), derivatoqrafik (derivatoqraf Q-1500D) analiz metodları ilə tədqiq olunmuşdur. Rentgenfaza analizi nəticəsində müəyyən olunmuşdur ki, şabazit seoliti kubik sinqoniyada $a=9.459$ Å parametrdə kristallaşır. Alınmış məhsul 950°C temperatura davamlıdır. Müəyyən olunmuşdur ki, dehidratlaşmış şabazit 72 saat ərzində rehidratlaşır. İlkən komponent mordenitin vollastonit quruluşunun şabazitin batisit formaya keçməsi beşüzlü halqların dördüzlüyü, on ikiüzlü halqların isə səkkizüzlü formaya qruplaşması ilə müşayiət olunur, yəni quruluş sadələşir. Məhz bu səbəbdən mordenit → şabazit quruluş keçidi müləyim şəraitdə baş verir və alınmış seolitin mövcud sahəsi geniş olur. Bu nəticə Holdşmidt prinsipi ilə izah olunur, yəni asan baş verən kristallaşma prosesi alınan quruluşun “sadəliyindən” asılıdır. Daha asan formalar qısa müddətdə əmələ gəlir və bu induksiya mərhələsinin qısa zaman çərçivəsində gerçəkləşməsinin səbəbidir. Mürəkkəb quruluşlar isə zəif sürətlə və uzun müddətə formalasılır.

Açar sözlər: şabazit, hidrotermal sintez, seolit, termal məhlul, Naxçıvan seoliti, kristallokimyəvi yanaşma, rentgenoqrafik analiz, mineralizator.

Gunel Mamedova, Gunel Nasirli

CRYSTALLOGEOMETRICAL ASPECTS OF THE SYNTHESIS OF CHABAZITE ON A NATURAL BASIS

The synthesis of practically important chabazite based on natural zeolite Nakhchivan for the first time. The natural sample of Nakhchivan is taken from the north-west of Kyukuchai, where its quantity varies between 75-80%. Hydrothermal processing was performed in different thermal environments. The optimal conditions for obtaining chabazite zeolite have been established: in KOH+NaOH+KCl+NaCl solution, the concentration of KOH+NaOH – 15-20%, the concentration KCl+NaCl – 10-15%, temperature of 230°C, processing time – 100 hours; in Ca(OH)₂+CaCl₂, Ca(OH)₂ of 15-20%, CaCl₂ of 10-15%, temperature of 230°C, processing time – 100 hours; in LiOH, LiOH of 10-20%, temperature of 100°C, processing time – 50 hours. The initial sample and the product obtained were studied by X-ray diffraction (2D PHASER “Bruker” (CuK_α, 2θ = 20-80°)), derivatographic (derivatograph Q-1500D) methods of analysis. As a result of the X-ray analysis, the chabazite zeolite was crystallized in a cubic system with the parameter $a=9.459$ Å. The resulting product is stable to a tempera-

ture of 950°C. It has been established that dehydrated chabazite rehydrates for 72 hours. The transition of the wollastonite structure of the original component of mordenite into the bathisite is accompanied by the rearrangement of five-membered rings into four-membered and twelve-membered rings into eight-membered, i.e. the structure is simplified. It is for this reason that the mordenite → chabazite transition occurs in moderate conditions and the region of existence of the resulting zeolite is wide. This conclusion can be explained by the principle of Goldschmidt, which connects the ease of crystallization with the “simplicity” of the forming structure. The simplest forms are formed in a short period of time, which corresponds to an induction period with a shorter duration in the crystallization processes of zeolites. More complex forms are formed slowly the formation of such structures is characterized by lower speed.

Keywords: chabazite, hydrothermal synthesis, zeolite, thermal solution, zeolite of Nakhchivan, crystal chemical approach, X-ray analysis, mineralizer.

*(Статья представлена ответственным секретарем, доктором наук по химии
Рзаевым Байрамом)*

Daxilolma tarixi: İlkin variant 11.02.2020
Son variant 12.05.2020

UOT 541.123.3**ALIYE RZAYEVA****SYNTHESIS OF COPPER INDIUM SELENIDE IN THE ORGANIC MEDIUM**

Nanopowders were produced with five different organic solvents: ethylenediamine, triethanolamine, oleylamine, oleic acid, and polyetheramine. We successfully synthesized pure CuInSe₂ nanopowders ethyleneglikole solvents at a temperature of 170°C, at 10 h, 20 h. The initial sample and the product obtained were studied by X-ray diffraction (2D phaser "Bruker" (CuKa, 2θ=20-80°)), derivatographic (derivatograph Q-1500D) methods of analysis. The X-ray analysis showed that the copper indium diselenide crystallized in a monoclonal system with the parameter $a = 5.781 \text{ \AA}$, $c = 11.522 \text{ \AA}$.

Keywords: copper indium diselenide, X-ray, thermogravimetric analysis, SEM analysis, ethylene glycol.

Introduction. Copper indium diselenide, CuInSe₂, is one of the most important semiconductor materials used in thin-film photovoltaic (PV) cells. CuInSe₂ is becoming a promising candidate material for solar cell applications due to its high optical absorption coefficient, suitable direct bandgap energy, and long-term stability [1]. This semiconductor is a crucial material as an absorber layer and offers a significant advantage. It enables the production of low cost flexible thin-film solar cells. CuInSe₂ nanostructures and thin films were in the past produced using magnetron sputtering [2], co-evaporation [3], laser deposition [4], electron beam deposition [5], and also non-vacuum-based methods. It is known that processes based on vacuum technology have some disadvantages such as high energy consumption, high processing temperature, the necessity of ultrapure materials, and limitation of the total area of films [6]. Other types of methods of synthesis involve methods such as electrodeposition [7], chemical deposition [8, 9], hydrothermal process [10], and solvothermal process [11, 12]. It appears from earlier work that the solvothermal method is the most uncomplicated low-cost process for manufacturing and suitable for PV industry. The solvothermal process conditions for synthesizing CuInSe₂ nanopowders influence its structure and surface properties [13]. Processes with multiple steps were experimented using different types of solvents such as ethylenediamine [6, 14-15], triethanolamine [10], oleylamine, oleic acid [13], polyetheramine, citric acid, butylcarbitol, hydrazine, ammonium bromide, and hexadecylamine. In this study, we used the solvothermal method based on dissolving metals or metal salts with organic solvents in an autoclave at low temperatures with a single-step process. Nanopowders were produced with five different organic solvents: ethylenediamine, triethanolamine, oleylamine, oleic acid, and polyetheramine. We successfully synthesized pure CuInSe₂ nanopowders ethylene glycol solvents at a temperature of 170°C, at 10 h, 20 h.

Experimental Method. All chemicals have been used as received without further purification. 135 mg copper chloride (CuCl₂), 350 mg indium chloride (InCl₃), and 332 mg sodium selenosulfate (Na₂SeSO₃) have been used as precursors, and ethylene glycol has been used as organic solvents.

Results and Discussion. The oleylamine plays several roles during the synthesis of CuInSe₂. It enables control of the growth rate of the nanoparticles during reactions by forming a liquid-metal complex. It plays the role of a capping agent for the nanoparticles. We intended to reduce the reactivity between Cu, In, and Se reactants. Also, it has a high boiling point and a nitrogen-containing compound. Because of these characteristics, it is an excellent candidate

solvent for synthesizing CuInSe₂ nanopowders. The XRD patterns of synthesized CuInSe₂ nanopowders were taken for three different hours. Resolved peaks became sharp and cleaner as the processing time increased from 10 h to 20 h.

Conclusions. The morphology of the patterns was carried out by a scanning electron microscope. The synthesized samples are not found shape in an aqueous medium. But it has been ascertained that the nano- and microparticles are formed at 413-443 K in organic medium. The results obtained from SEM analysis showed that, depending on the type of organic solvents, they are different in particle shape (fig. 2).




Fig. 1. SEM photographs of CuInSe₂ compound (a) at 413 K in aqueous medium and (b, c) at 443 K in ethylene glycol.

The morphology of the patterns was carried out by a scanning electron microscope. The synthesized samples are not found shape in an aqueous medium. But it has been ascertained that the nano- and microparticles are formed at 413-443 K in organic medium. The results obtained from SEM analysis showed that depending on their type, organic solvents are different in particle shape (fig. 1).

X-ray powder diffraction of CuInSe₂ compounds has been studied (2D phaser "Bruker" (CuK α , $2\theta=20-80^\circ$)). The compound CuInSe₂ crystallized in hexagonal syngony $a = 5.781 \text{ \AA}$, $c = 11.522 \text{ \AA}$. Our experiment XRD patterns agreed with that calculated issuing from the structural data reported in the literature (fig. 2).




Fig. 2. XRD of CuInSe₂.

The thermogravimetric analysis of the produced CuInSe₂ sediment is carried out in the presence of air by the derivatograph. The results are shown in the figure 3.




Fig. 3. TGA of CuInSe₂.

As evident from the figure 3, the sample is heated between at 20-700 C temperature. The weather giving out of the rate of 40 ml/s have been. This time mass loss is 51 mg. Mass loss up to 5000 C temperature (4.35 mg) occurs due to the oxidation of the selenium contained in the combination. Mass loss between 550-7000 C temperature is due to elements in the combination. All this shows that the composition of resulting copper indium selenide corresponds to the formula CuInSe₂.

Conclusions. It is known that the production of ternary chalcogenide semiconductor materials in polar and low-polarity organic solvents is of great practical importance recently since impurities are less in the composition of the compounds obtained in an organic solvent medium. Furthermore, the formation of nanoparticles and microparticles is very easy. Information on the production of copper indium selenide in ethylene glycol medium is almost absent in the literature, and the present work represents the first step in this direction.

X-ray powder diffraction of CuInSe₂ crystallized in hexagonal syngony $a = 5.781 \text{ \AA}$, $c = 11.522 \text{ \AA}$. In this paper, we report the mechanism of synthesis and results of CuInSe₂ material systems. The results of copper indium selenide correspond to the formula CuInSe₂.

REFERENCES

- Park J.Y. One pot solvothermal synthesis of colloidal Cu(In_{1-x}Ga_x)Se₂ (CIGS) quantum dots for solar cell applications // Journal of Alloys and Compounds, 2015, v. 629, pp. 162-166.
- Miaomiao L., Fanggao C., Chao L., Cunjun X., Tianxing W., Jihao W. et al. CIS and CIGS thin films prepared by magnetron sputtering // Procedia Engineering, 2012, v. 27, pp. 12-19.
- Lindahl J., Zimmermann U., Szaniawski P. et al. Inline Cu(In,Ga)Se₂ co-evaporation for high-efficiency solar cells and modules // IEEE Journal of Photovoltaics, 2013, v. 3, № 3, pp. 1100-1105.
- Zhao Y., Li H., Zhu Y. et al. Pulsed laser deposition of singlecrystalline Cu₇In₃/CuIn_{0.8}Ga_{0.2}Se₂ core/shell nanowires // Nanoscale Research Letters, 2014, v. 9, № 1, p. 650.
- Venkatachalam M., Kannan M.D., Jayakumar S., Balasundaraprabhu R., Muthukumara samy N. Effect of annealing on the structural properties of electron beam deposited CIGS thin films // Thin Solid Films, 2008, v. 516, № 20, pp. 6848-6852.

6. Hsu W.-H., Hsiang H.-I., and Yu S. Crystallite formation mechanism of CuIn(Se,S)₂ synthesized using solvothermal method // Ceramics International, 2015, v. 41, № 2, pp. 3208-3213.
7. Fernandez A.M., Calixto M.E., Sebastian P.J., Gamboa S.A., Hermann A.M., Noufi R.N. Electrodeposited and selenized (CuInSe₂) (CIS) thin films for photovoltaic applications // Solar Energy Materials and Solar Cells, 1998, v. 52, № 3-4, pp. 423-431.
8. Kar M., Hillhouse H.W., Agrawal R. Chemical liquid deposition of CuInSe₂ and CuIn(S,Se)₂ films for solar cells // Thin Solid Films, 2012, v. 520, № 16, pp. 5431-5437.
9. Bari R.H., Patil L.A., Sonawane P.S., Mahanubhav M.D., Patil V.R., Khanna P.K. Studies on chemically deposited CuInSe₂ thin films // Materials Letters, 2007, v. 61, № 10, pp. 2058-2061.
10. Wu C.-H., Chen F.-S., Lin S.-H., Lu C.-H. Preparationand characterization of CuInSe₂ particles via the hydrothermal route for thin-film solar cells // Journal of Alloys and Compounds, 2011, v. 509, № 19, pp. 5783-5788.
11. Wang M., Batabyal S.K., Lim H.M., Li Z., Lam Y.M. // Formation of CuIn(S_xSe_{1-x})₂ mi crocrystals from CuInSe₂ nanoparticles by two step solvothermal method // Journal of Alloys and Compounds, 2015, v. 618, pp. 522-526.
12. Liu Y., Kong D., Li J., Zhao C., Chen C., J.Brunner, "Preparation of Cu(In,Ga)Se₂ Thin Film by Solvothermal and Spin-coating Process // Energy Procedia, 2012, v. 16, pp. 217-222.
13. Hahn J.-S., Park G., Lee J., Shim J. Synthesis of CuInSe₂ nanoparticles in an oleic acid solution for application in thin film solar cells // Journal of Industrial and Engineering Chemistry, 2014.
14. Gu S.-I., Shin H.-S., Yeo D.-H., Hong Y.-W., and Nahm S. Synthesis of the single phase CIGS particle by solvothermal method for solar cell application // Current Applied Physics, 2011, v. 11, № 1, pp. S99-S102.
15. Zhang L., Zhang W., Liu J. et al. Solvothermal synthesis of chalcopyrite CuIn_{0.7}Ga_{0.3}Se₂ nanoparticles and the studies on reaction mechanism and structure defects // Materials Chemistry and Physics, vol. 147, 2014, № 3, pp. 390-394.

*AMEA Naxçıvan Bölməsi
E-mail: aliye.rzaeva@mail.ru*

Aliyə Rzayeva

MİS İNDİUM DİSELENİDİN ÜZVİ MÜHİTDƏ SİNTEZİ

Nanohissəciklər beş fərqli üzvi həll edici ilə alınmışdır: etilendiamin, trietanolamin, oleylamin, olein turşusu və polietilamin. Bizim tərəfimizdən isə etilenqlikol həlledicisində 170°C temperaturda 10-12 saat ərzində təmiz CuInSe₂ nanohissə sintez edilmişdir. İlk nümunə və alınan məhsul rentgenfaza (2D fazalı "Bruker" (CuK_α, 2θ = 20-80°)), derivatoqrafik (derivatoqraf Q-1500D) analiz üsulları ilə tədqiq edilmişdir. X-ray analiz nəticəsində müəyyən olunmuşdur ki, mis indium diselenid monoklin sinqoniyada $a = 5.781 \text{ \AA}$, $c = 11.522 \text{ \AA}$ parametrdə kristallaşır.

Açar sözlər: *mis indium diselenid, rentgen analiz, termoqrafiya analiz, SEM analiz, etilen qlikol.*

Алия Рзаева

СИНТЕЗ ДИСЕЛЕНИДА МЕДИ ИНДИЯ В ОРГАНИЧЕСКОЙ СРЕДЕ

Наночастицы получены с пятью различными органическими растворителями: этилендиамином, триэтаноламином, олеиламином, олеиновой кислотой и полиэтиламином. Мы синтезировали чистые наночастицы CuInSe₂ в этиленгликоловом растворителе при 1700°C в течение 10-12 часов. Исходный образец и полученный продукт были исследованы рентгенофазовым (2D фаза «Brooker» (CuK_α-излучение, 2θ = 20-80°)) и дериватографическим (Q-дериватограф 1500-Д) методами анализа. Рентгенофазовым анализом установлено, что диселенид меди индия кристаллизуется в моноклинной сингонии с параметрами элементарной ячейки $a = 5.781 \text{ \AA}$, $c = 11.522 \text{ \AA}$.

Ключевые слова: диселенид меди индия, рентгенографический анализ, термографический анализ, SEM-анализ, этиленгликоль.

Daxilolma tarixi: İlkin variant 26.02.2020
Son variant 09.06.2020

UOT 541,14**RAFİQ QULİYEV****Cu₂SnS₃ BİRLƏŞMƏSİNİN SOLVOTERMAL YOLLA SİNTEZİ VƏ
ONUN NAZİK TƏBƏQƏSİNİN ALINMASI**

Qalay (II) xlorid ilə mis (II) xlorid qarışığının etilenlikolda həll edilərək üzərinə tiomoçevina məhlulu əlavə edilir. Təcrübə qabı teflon küveytdə Speedwave four mikrodalğalı elektrik qızdırıcısında 160°C-də 16 saat müddətində saxlanılır. Alınan çöküntü süzülür, zəif xlorid turşusu məhlulu, ultra təmiz su və spirtlə yuyulduğundan sonra 60-70°C-də vakuumda qurudulur. Çıxım 65% təşkil etmişdir. Alınan Cu₂SnS₃ birləşməsinin 400°C-də tablanmasından alınmış nanohissəciklərin temperaturdan asılı olaraq formallaşması öyrənilmiş, kimyəvi, termoqrafik, morfoloji analizləri yerinə yetirilmiş və hissəciklərin nano- və mikrohissəciklərdən ibarət olduğu müəyyənləşdirilmişdir.

Açar sözlər: etilenlikol, tiomoçevina, elektrik keçiricilik, solvotermal sintez, kimyəvi analiz, termoqrafik analiz, nanohissəciklər.

Yarımkeçirici fotoelementlər əsasında yaradılan günəş elementləri Günəş şüalarını birbaşa elektrik enerjisini çevirir. Müasir dövrdə günəş energetikasının əsasını təşkil edən günəş elementləri bir neçə qrupa bölünür. Belə ki, silisium günəş elementləri (Si multi-kristallar, Si monokristalı, amorf Si təbəqəsi) istifadə olunan günəş elementlərinin 90%-ni təşkil edir. Günəş elementlərinin 10%-ni isə silisiumsuz nazik təbəqələr əmələ gətirən birləşmələr (CuInSe₂, CdTe, GaAs / Ge, Cu₂ZnSnS₄ və s.) təşkil edir. Yüksək çeviricilik qabiliyyətinə baxmayaraq silisium əsasında alınan günəş elementlərinin istehsal texnologiyası mürəkkəbdır və çox baha başa gəlir. Buna görə də bir çox tədqiqatçılar günəş energetikasının gələcək inkişafını günəş elementlərinin hazırlanmasında üçlü və dördülü birləşmələrin nazik təbəqələrinin tətbiqində görürler. CdTe nazik təbəqəsi əsasında sənayedə istehsal olunan günəş elementləri 10% effektliyə malikdirlər (f.i.ə.=10%) və istehsal texnologiyası çox çətindir [1].


Günəş şüalarını yüksək səviyyədə udma qabiliyyətinə malik CuInGaSe₂ birləşməsi əsasında alınan nazik təbəqəli günəş elementləri çox effektlidir və faydalı iş əmsali 19,9%-ə bərabərdir [2]. Ancaq indiumun Yer qabığında miqdarı 10⁻⁵% təşkil edir. Eyni zamanda Ga və In-un baha başa gəlməsi yeni texnologiyaların işləniləb hazırlanması zərurətini yaratır.

Aparılan tədqiqatlar əsasında müəyyən edilmişdir ki, Cu₂SnS₃ və Cu₂ZnSnS₄ birləşmələri p-tip yarımkeçiricilərə aiddir və yüksək işıq udma əmsalına malikdirlər (Cu₂SnS₃ üçün 10⁵ sm⁻¹, Cu₂ZnSnS₄ üçün 10⁴ sm⁻¹). Eyni zamanda qadağan olunmuş zonanın eni 1-1,5 eV həddindədir və 10% enerji çevirmə qabiliyyətinə malikdirlər [3, 4]. Buna görə də bu tədqiqat işində Cu₂SnS₃-ün etilenlikol mühitində sintezi, ondan tablama yolu ilə nazik təbəqənin alınması və tədqiqi qarşıya məqsəd qoyulmuşdur.

Təcrubi hissə. 174 mq SnCl₂·2H₂O və 264mq CuCl₂·2H₂O götürüb 10 ml etilenlikolda həll etdikdən sonra üzərinə etilenlikolda həll edilmiş 18 mq tiomoçevina məhlulu töklülür. Proses 160°C-də 16 saat getdiqdən sonra alınmış qarışığın üzü süzülmüş və çöküntü bir neçə dəfə su ilə dekantasiya edildikdən sonra filtrlənəcən süzülür. Su ilə yuyulub təmizlənmiş və sabit çəkiyə gələnə kimi qurudulmuş çöküntüdən götürülən nümunə kimyəvi analiz edilmişdir. Nümunənin Cu₂SnS₃-dən ibarət olması analizin nəticələri ilə təsdiqlənmişdir.

Qurudulmuş çöküntü zəif vakuum altında 400°C-də tablandıqdən sonra elektrik keçiriciliyin tədqiqi edilməsi üçün alınmış tozvari çöküntü həvəngdəstədə döyülib narınlaşdırılır

və ondan presləmə yolu ilə düzbucaqlı paralelepiped formasında ($2,66 \times 8 \times 1,3$ mm) polikristallik nümunələr hazırlanmışdır. 160°C -də alınmış çöküntünün və tablanmış maddənin TM 3000 Hitachi elektron mikroskopunda şəkilləri çəkilmiş, alınan nanohissəciklərin temperaturdan asılı olaraq formalasması öyrənilmişdir (Şəkil 1).




Şəkil 1. (a) 160°C temperaturda alınmış və (b) tablama yolu ilə alınmış nano- və mikrohissəciklər, böyütmə – $5,0\text{ }\mu\text{m}$.

Şəkildən göründüyü kimi tablama zamanı alınmış nanohissəciklərin ölçüləri $6,1\text{-}7,4\text{ }\mu\text{m}$ arasında dəyişir və nanohissəciklər bircinslidir. Hesab edirik ki, solvotermal metodla alınmış Cu_2SnS_3 -ün nano- və mikrohissəciklərin əmələ gəlməsi və yetişməsi temperaturdan, vaxtdan və maye fazadan asılıdır.


Nazik təbəqə almaq üçün yuxarıda göstərilən qaydada hazırlanmış qarışığa (qızdırıcıya qoymamışdan qabaq) $0,6 \times 0,6 \times 0,2$ sm ölçündə şüşə altlıq salınır və proses 160°C -də 16 saat müddətində aparılır. Prosesin sonunda reaksiya kolbasından çıxarılan şüşə altlıq yuyulub təmizləndikdən və qurudulduğdan sonra bir tərəfi bağlı kvars boruya yerləşdirilərək zəif vakuum altında 400°C -də 2 saat tablama aparılır.

Ümumiyyətlə alınan birləşmənin fotohəssaslığını təyin etmək üçün tablama prosesi bir neçə variantda aparılmışdır. Birinci variantda təmiz yuyulub təmizlənmiş şüşə altlıq reaksiya aparılan kolbaya salınaraq 16 saat qızdırıcıda saxlandıqdan sonra tablama aparılmışdır. İkinci variantda isə optimal şəraitdə alınmış çöküntü süzülərək yuyulub təmizləndikdən sonra etilenqlikolda həll edilərək şüşə altlığa çəkilmişdir. Sonuncu olaraq reaksiya üçün hazırlanmış qarışıqdan bir neçə damcı şüşə altlıq üzərinə damcıladılaraq tablama aparılmışdır. Hər üç variantda tablama prosesi 400°C -də zəif vakuum altında 2 saat ərzində aparılmışdır. Alınan nazik təbəqələr (1-ci və 3-cü) distillə suyu ilə yuyulub qurudulduğdan sonra fotohəssashiğı ölçülmüşdür. Ən yaxşı nazik təbəqə 1-ci variantda alındığından tablama prosesi müxtəlif temperaturlarda və müxtəlif müddətdə aparılmışdır. Alınan nümunənin faza tərkibi DR «Промконтрол – 1» rentgen difraktometrində təyin edilmişdir.

Şəkil 2-dən göründüyü kimi 400°C -də 2 saat müddətində tablama aparılmış Cu_2SnS_3 birləşməsinin spektrində ancaq bir pik müşahidə olunur ($2\theta=49,40$). Bu da əvvəllər aparılmış tədqiqat işlərində təyin edilmiş qiymətlərlə üst-üstə düşür [5] və alınan Cu_2SnS_3 birləşməsinin bıfazalı olduğunu göstərir. 300°C -də 2 saat müddətində tablama aparılmış Cu_2SnS_3 nümunənin spektrində isə 6 əsas pik müşahidə edilmişdir ($2\theta=37,5; 45; 51; 65; 77$ və 92) (Şəkil 3). Buradan belə nəticəyə gəlmək olar ki, aşağı temperaturda tablama aparılmış nümunədə başlangıç maddələrin qarışığı qalmışdır.



Şəkil 2. 400°C temperaturda 2 saat ərzində tablama aparılmış Cu₂SnS₃ birləşməsinin rentgen spektri.




Şəkil 3. 300°C temperaturda 2 saat ərzində tablama aparılmış Cu₂SnS₃ birləşməsinin rentgen spektri.

Tablama yolu ilə alınmış Cu₂SnS₃ nazik təbəqəsinin U-5100 ultrabənövşəyi spektrofotometrində optik udma əyrisi çəkilmişdir. Alınan birləşmənin qadağan olunmuş zonasının enini hesablamaq üçün

$$(\alpha h\nu)^{\frac{1}{n}} = A(h\nu - E_g)$$

düsturundan istifadə edilmişdir.

Cu₂SnS₃ düzzonalı yarımkəciriçi olduğundan bu birləşmə üçün n=1/2 qiyməti götürülərək $(\alpha h\nu)^2$ -nın $(h\nu)$ -dən asılılıq əyrisi qurulmuşdur (şəkil 3).



Şəkil 4. Cu₂SnS₃ nazik təbəqəsinin qadağan olunmuş zonasının enini tapmaq üçün qurulmuş $(\alpha h\nu)^2 = f(h\nu)$ asılılığı.

Bu asılılıqdan düz xətt oblastının absis (hv) oxu ilə kəsişməsinə əsasən Cu_2SnS_3 nazik təbəqəsinin qadağan olunmuş zonasının eni müəyyən edilmişdir: $Eg=1,55$ ev. Bu qiymət Cu_2SnS_3 birləşməsinin ədəbiyyatdan məlum olan qiymətinə uyğundur [3].

ƏDƏBİYYAT

1. Плеханов С.И., Наумов А.В. Оценка возможностей роста производства солнечных элементов на основе CdTe, CIGS и GaAs/Ge в период 2010-2025 г.г. ОАО НПП «КВАНТ», 2010, Режим доступа: <http://alternativenergy.ru/solnechnaya-energetika/132-proizvodstvo-solnechny-elementov.html>
2. Repins I., Contreras M.A., Egaas B., DeHart C., Scharf J., Perkins C.L., To B., and R.Noufi Prog. Photovolt. // Res. Appl., 2008, 16, s. 235.
3. Adelifard M., Mohagheghi M., Bagheri M., Eshghi H. Preparation and characterization Cu_2SnS_3 ternary semiconductor nanostructure via the spray pyrolysis technique for photovoltaic applications // İopsiense. 85(2012), s. 1-2.
4. Katagiri H., Jimbo K., Yamada S., Kamimura T., Maw W.S., Fukano T., Ito T., Motohiro T. // Appl. Phys. Express, 2008, s. 256-259.
5. Madarasz J., Bombicz P., Okuya M., Kaneko Sh. Thermal decomposition of thiourea complexes of Cu (I), Zn (II), and Sn (II) chlorides as precursors for the spray pyrolysis deposition of sulphide thin films // Solid State Ionics, 2001, № 141, s. 445.

*AMEA Naxçıvan Bölümü
E-mail: qraf1945@mail.ru*

Rafiq Quliyev

SYNTHESIS OF THE Cu_2SnS_3 COMPOUND BY THE SOLVOTHERMAL METHOD AND THE PREPARATION OF ITS THIN FILM

A mixture of tin chloride with copper (II) chloride is mixed with ethylene glycol, and a solution of thiourea is added to it. The experimental dishes in a Teflon cuvette are placed in a Speedwave four microwave electric oven and stored for 16 hours at 160°C in the oven. The precipitate obtained is filtered, washed with a dilute solution of hydrochloric acid, ultrapure water, and finally, ethyl alcohol, and dried at a temperature of 60-70°C in a vacuum. The yield is 65%. In this work, we studied the formation of nanoparticles obtained by annealing at a temperature of 400°C from the Cu_2SnS_3 compound, performed chemical, thermographic, radiographic, and morphological analyzes and found that the crystals of the compound are represented as nano and microparticles.

Keywords: *ethylene glycol, thiourea, electrical conductivity, solvothermal synthesis, chemical analysis, thermographic analysis, nanoparticles.*

Рафик Гулиев

СИНТЕЗ СОЕДИНЕНИЯ Cu_2SnS_3 СОЛЬВОТЕРМАЛЬНЫМ МЕТОДОМ И ПОЛУЧЕНИЕ ЕГО ТОНКОЙ ПЛЕНКИ

Смесь олова хлористого с хлоридом меди (II) смешивается с этиленгликолем, добавляется раствор тиомочевины. Экспериментальная посуда в тефлоновой кювете помещается в микроволновую электрическую печь Speedwave four и в течение 16 часов при температуре 160°C сохраняется в печи. Полученный осадок фильтруется, промывается разбавленным раствором соляной кислоты, ультрачистой водой, наконец, этиловым спиртом, и высушивается при температуре 60-70°C в вакууме. Выход составляет 65%. В работе изучено формирование наночастиц, полученных в результате отжига при температуре 400°C из соединения Cu_2SnS_3 , выполнены химический, термографический, рентгенографический и морфологический анализы и установлено, что кристаллы соединения представлены в видеnano- и микрочастиц.

Ключевые слова: этиленгликоль, тиомочевина, электропроводность, сольвотермальный синтез, химический анализ, термографический анализ, наночастицы.

(Kimya elmləri doktoru Bayram Rzayev tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi: **İlkin variant** **10.04.2020**
Son variant **21.05.2020**

UOT: 546.05.571

HÜSEYN İMANOV

Ag₃AsS₄ BİRLƏŞMƏSİNİN ALINMASI VƏ XASSƏLƏRİNİN TƏDQİQİ

Məqalədə AgNO₃ və As₂S₅ birləşmələri əsasında Ag₃AsS₄ birləşməsinin hidrotermal şəraitdə alınması və fiziki-kimyəvi xassələrinin fiziki-kimyəvi tədqiqat nəticələri verilmişdir. İlkin komponentlərin 4:15 nisbətindəki qarışığından Ag₃AsS₄ birləşməsi alınmışdır. RFA metodu ilə alınmış birləşmənin fərdiliyi, TG analizi ilə ste-xiométrik tərkibi müəyyən edilmişdir. Birləşmənin tərkibindəki gümüş, arsen və kiükürdün kütлə və atom payları təyin edilmişdir. DTA nəticələrinə əsasən, T>120°C olduqda Ag₃AsS₄ birləşməsinin termodinamik olaraq qeyri-stabil olduğu və parçalanaraq Ag₇AsS₆+As₂S₃+S tərkibli qarışığı əmələ gətirdiyi müəyyən edilmişdir. SEM nəticələrinə əsasən Ag₃AsS₄ birləşməsinin mikromorfologiyası öyrənilmişdir. Müəyyən edilmişdir ki, kürə formalı hissəciklərin ölçüsü 500-900 nm aralığında yerləşir.

Açar sözlər: aralıq faza, məhlul, çöküntü, hidrotermal, rentgenfaza analizi, termogram, mikroquruluş, endotermik effekt.

Giriş. Ədəbiyyat məlumatlarından məlum olmuşdur ki, Ag-As-S sistemində mövcud olan aralıq fazalar (AgAsS₂, Ag₃AsS₃, Ag₄As₂S₅, AgAsS, Ag₅AsS₄, Ag₇AsS₆, Ag₁₆As₂S₁₁ və Ag₂₄As₂S₁₅) və onlar əsasında alınan ərintilər funksional materiallar sırasına daxildir [1, 3]. Bu sistemdəki birləşmələr seqneto-, termo- və fotoelektrik xassələrə malikdir. Tədqiqatlardan məlum olmuşdur ki, bu birləşmələr yüksək temperatur və vakuumda (~10⁻² Pa) elementar komponentləri və ya müvafiq sulfidləri birgə əritməklə alınır [1, 2].


Son dövrlər bir çox ikili və üçlü sulfidlərin müxtəlif həllədici məhlullarında alınması böyük maraq kəsb edir. Çünkü məhlullarda bir çox maddələrin alınması adı şəraitdə həyata keçirilir [3]. Digər tərəfdən məhlullarda çökürtülmüş maddələr mikro- və ya nanohissəcik halında olur. Bu baxımdan, bir çox üçlü sulfidlərin sulu məhlullardan alınması aktual məsələlərdən biridir [3].

Yuxarıda göstərilənləri nəzərə alaraq biz, gümüş nitrat və arsen(V) sulfid əsasında sulu məhlulda baş verən fiziki-kimyəvi qarışılıqlı təsiri və Ag₃AsS₄ birləşməsinin alınma şəraitini tədqiq etməyi qarşıya məqsəd qoyduq.

İşdə gümüş-nitrat və arsen(V) sulfid əsasında Ag₃AsS₄ birləşməsinin alınması və onun fiziki-kimyəvi xassələrinə aid tədqiqat nəticələri verilmişdir.

Təcrübə hissə. Ag₃AsS₄ birləşməsini almaq üçün tərkibində 719 mq AgNO₃ və 350 mq As₂S₅ olan məhlullar qarışdırılmışdır. Mühitin pH-1 5 olmuşdur. Reaksiya qarışığı hidrotermal şəraitdə (60-70°C) mikrodalğalı sobada 48 saat müddətində qızdırılmışdır. Reaksiya başa çatıldıqdan sonra alınmış çöküntü szüzlümüş, əvvəlcə distillə suyu, sonra isə etanolla yuyulmuşdur. Təmizlənmiş çöküntü 80 °C-də vakuumda qurudulmuşdur.


Ümumiyyətlə, müxtəlif mol nisbətlərində götürülmüş AgNO₃ və As₂S₅ əsasında çoxlu nümunələr hazırlanmış, fiziki-kimyəvi analiz metodları (RFA və DTA) vasitəsilə alınmış çöküntülərin tərkibləri analiz edilmişdir. Tədqiqat nəticələrindən məlum olmuşdur ki, ilkin komponentlərin 4:15 nisbətindəki qarışığından yalnız Ag₃AsS₄ birləşməsi alınır. Baş verən reaksiya tənliyini ümumi şəkildə aşağıdakı kimi yazmaq olar:



Ag₃AsS₄ birləşməsinin alınması şəraitini öyrənmək üçün reaksiyaya daxil olan və alınan maddələrin miqdarı təyin edilmişdir. Kalorimetrik (cihaz KFK-2-УХЛ 4.2) metodla müəyyən

edilmişdir ki, pH=5 olduqda reaksiya üçün götürülmüş 169 mq arsenin 63,5 mq-ı süzüntüyə keçir. 105,4 mq arsen çöküntünün tərkibində qalır. Götürülmüş 456,8 mq gümüşün hamısı çöküntünün tərkibində qalır. Analiz nəticələrindən məlum olmuşdur ki, süzüntüdə kükürd ionları iştirak etmir. Bu da yuxarıdakı reaksiya tənliyinin doğruluğunu təsdiq edir.

Nəticələrin müzakirəsi. Çöküntünün rentgenfaza analizinin RFA (2D PHASER “Bruker”, CuK_a, 2q, 20-80 dər.) nəticələrindən məlum olmuşdur ki, onun əsas tərkib hissəsi (89,5%) Ag₃AsS₄ birləşməsindən ibarətdir. Bu birləşmə əsasən amorf haldadır (şəkil 1). Birləşmənin stexiométrik tərkibi termoqravimetrik TQ (NETZSCH STA 449F3) analizlə müəyyən edilmişdir (şəkil 2).



Şəkil 1. Ag₃AsS₄ birləşməsin difraktoqramı.

Termoqramdan göründüyü kimi, 81,9 mq nümunəni 900°C-ə kimi qızdırıldıqda kütlə itkisi 280°C-də 5,6 mq, 460°C-də 15,4 mq, 700°C-də 25,2 mq və 895°C-də 30,77 mq olmuşdur. Soyumadan sonra qalan qalığın kütləsi 51,13 mq olmuşdur. Alınan bu nəticələrə əsasən birləşmənin sadə formulunun Ag₃AsS₄ olduğu təsdiqlənmişdir. Birləşmənin tərkibindəki gümüş, arsen və kükürdün kütlə və atom miqdəri aşağıdakı cədvəldə göstərilmişdir (cədvəl).

Cədvəl

Ag₃AsS₄ birləşməsinin tərkibindəki elementlərin miqdəri

Birləşmə	Elementlərin miqdəri, %					
	Ag		As		S	
	kütlə	atom	kütlə	atom	kütlə	atom
Ag ₃ AsS ₄	61,48	37,50	14,23	12,50	24,29	50,00

70°C-də alınmış Ag₃AsS₄ birləşməsinin mikromorfologiyası HITACHI TM3000 markalı skanedici elektron mikroskopda SEM (made in Japan) öyrənilmişdir (şək. 3).


SEM analizindən məlum olmuşdur ki, Ag₃AsS₄ birləşməsində hissəciklərin ölçüsü 500-900 nm aralığında yerləşir. Şəkil 2-dən göründüyü kimi, küra formalı hissəciklər arasında güclü adheziya vardır. 10 mkm sahədə olan hissəciklər arasında digər faza hissəcikləri müşahidə olunmur.

Diferensial-termiki analiz DTA (pirometr HTP-70, cihaz Термоскан-2) nəticələrindən məlum olmuşdur ki, T>120°C olduqda Ag₃AsS₄ birləşməsi parçalanmağa başlayır. 320°C-də


birləşmənin parçalanması başa çatır və aşağıdakı reaksiya baş verir:



Bu da yuxarı temperaturda birləşmənin termodinamik cəhətdən davamsız olduğunu göstərir.



Şəkil 2. Ag_3AsS_4 birləşməsinin termoqramı.



Şəkil 3. Ag_3AsS_4 birləşməsinin SEM şəkli.

DTA əyrisində 120°C , 310°C və 560°C -də endotermik effektlər müşahidə edilmişdir. Bu endotermik effektlər reaksiya məhsullarını (S , As_2S_3 , Ag_7AsS_6) ərimə temperaturlarına uyğundur. RFA və DTA nəticələrinə əsasən müəyyən edilmişdir ki, Ag_3AsS_4 birləşməsini 400°C -də vakuumda ($\sim 10^{-2}$ Pa) 4 saat müddətində ikizonalı rejimdə termiki emal etdikdə termodinamik davamlı Ag_7AsS_6 birləşməsi əmələ gəlir.

Nəticə. AgNO_3 və As_2S_5 birləşmələri əsasında hidrotermal şəraitdə Ag_3AsS_4 birləşməsi alınmışdır. TQ analizinin nəticələrinə əsasən birləşmənin stekiometrik tərkibi müəyyən edilmişdir ki, Ag_3AsS_4 birləşməsi 120°C temperatura kimi davamlıdır, 320°C -də tam parçalanaraq $\text{Ag}_7\text{AsS}_6 + \text{As}_2\text{S}_3 + \text{S}$ tərkibli qarışq əmələ gətirir. Birləşmənin mikromorfologiyası öyrənilmiş və nanokristallik olduğu aşkar edilmişdir.

ƏDƏBİYYAT

1. Бабанлы М.Б., Гасanova З.Т., Зломанов В.П., Машадиева Л.Ф. Термодинамическое исследование системы $\text{Ag}_2\text{S}-\text{As}_2\text{S}_3-\text{S}$ методом ЭДС с твердым электролитом Ag_4RbJ_4 // Неорг. матер., 2014, т. 50, №1, с. 11-14.
2. Волков А.И., Жарский И.М. Большой химический справочник. Минск: Современная школа, 2005, 604 с.
3. Гусейнов Г.М. Кристаллизация соединений AgAsS_2 и Ag_3AsS_3 в среде этиленгликоля / IX Межд. научная конф. «Кинетика и механизм кристаллизации». Иваново, Россия, 2016, с. 88.

AMEA Naxçıvan Bölməsi
E-mail: huseyn.imanov1991@gmail.com

Husein Imanov

INVESTIGATION OF THE ACQUISITION AND PROPERTIES OF THE Ag_3AsS_4 COMPOUND

The paper presents the results of physical-chemical research of the obtaining Ag_3AsS_4 compound under hydrothermal conditions and its physical-chemical properties based on AgNO_3 and As_2S_5 compounds. Ag_3AsS_4 compound was obtained from a mixture of the primary components in a ratio of 4:15. The individuality of the compound obtained by the RFA method, the stoichiometric composition was determined by TG analysis. Mass and atomic portions of silver, arsenic, and sulfur in the compound were determined. According to the DTA results, when $T>120^\circ\text{C}$, it has been established that the Ag_3AsS_4 compound is thermodynamically unstable and decomposed, forming a mixture of $\text{Ag}_7\text{AsS}_6+\text{As}_2\text{S}_3+\text{S}$. The micromorphology of Ag_3AsS_4 was studied based on the results of SEM. It was found that the size of spherical particles is in the range of 500-900 nm.

Keywords: *intermediate phase, solution, sedimentation, hydrothermal, X-ray phase analysis, thermogram, microstructure, endothermic effect.*

Гусейн Иманов

ПОЛУЧЕНИЕ И ИССЛЕДОВАНИЕ СВОЙСТВ СОЕДИНЕНИЯ Ag_3AsS_4

В статье представлены результаты физико-химических исследований получения соединения Ag_3AsS_4 на основе соединений AgNO_3 и As_2S_5 в гидротермальных условиях и его физико-химических свойств. Соединение Ag_3AsS_4 получено из смеси исходных компонентов в соотношении 4:15. Индивидуальность полученного соединения определена с помощью RFA, а стехиометрический состав – с помощью ТГ-анализа. Определены массовые и атомные доли серебра, мышьяка и серы в соединении. Согласно результатам ДТА установлено, что соединение Ag_3AsS_4 термодинамически нестабильно и разлагается с образованием смеси $\text{Ag}_7\text{AsS}_6+\text{As}_2\text{S}_3+\text{S}$ при $T>120^\circ\text{C}$. Микроморфология Ag_3AsS_4 изучена на основе результатов SEM. Было обнаружено, что размер сферических частиц находится в диапазоне 500-900 нм.

Ключевые слова: *промежуточная фаза, раствор, седиментация, гидротерм, рентгенофазовый анализ, термограмма, микроструктура, эндотермический эффект.*

(AMEA-nın müxbir üzvi Tofiq Əliyev tərəfindən təqdim edilmişdir)

**Daxilolma tarixi: İlkin variant 24.02.2020
Son variant 28.04.2020**

Yashar Hasanoglu

RESEARCH OF THE INHIBITOR EFFECT OF SOME MIXED FUNCTIONAL AMINO ACIDS ON CORROSION OF C_T-3 MARKED STEEL IN THE MEDIUM OF 0,1 N HCl SOLUTION BY THE ELECTROCHEMICAL IMPEDANCE SPECTROSCOPY METHOD (EISM)

The inhibitor effect of some amino acids and their mixed functional derivatives, in particular, aliphatic monoaminomonocarbon acids (Al-MAMCA: Glycine, Alanine, Leucine), aliphatic monoaminodicarbon acids (Al-MADCA: Asparagine acid, Glutamine acid), aliphatic diaminomonocarbon acids (Al-DAMCA: Arginine) on corrosion of C_T-3 marked steel in the medium of 0,1 N HCl solution by the electrochemical impedance spectroscopy method (EISM) was investigated. It has been shown that, the effectiveness of these compounds varies considerably, depending on the structure. It has been found that among the investigated compounds, the effectiveness of the compounds that contain several functional groups and heteroatoms in the molecule increases.

Keywords: process of corrosion, corrosion speed, corrosion inhibitors, electrochemical impedance spectroscopy method.

Analysis of the works on the study of corrosion inhibitors shows that the work carried out to study the dependence of “the chemical composition and structure of the compound-protection effect” in the synthesis and investigation of highly effective corrosion inhibitors required for various industries and techniques is promising more hopes. On the other hand, based on literature information and the analysis of personal experience results known as corrosion inhibitor [1], we have concluded that the compounds that contain several functional groups and heteroatoms (including -NH₂ and -COOH groups) at the same time in the molecules can be considered as more perspective compounds in terms of corrosion inhibitors. Based on investigation of the inhibitor effect of some amino acids [2-12] on Ni, Al, Pb, Cu, and other metal alloys, some of the aliphatic monoaminomonocarbon acids (Al-MAMCA) (Glycine, Alanine, Leucine, etc.), as well as other derivatives of their mixed functional groups have been studied as an inhibitor on corrosion of C_T-3 marked steel using various research methods. Several regularities have been obtained regarding the dependence on “the structure of the compounds - protection effect” [13]. The presented article is devoted to the results and analysis of the previously studied compounds, in particular, aliphatic monoaminomonocarbon acids (Al-MAMCA), aliphatic monoaminodicarbon acids (Al-MADCA) and aliphatic diaminomonocarbon acids (Al-DAMCA) on corrosion of C_T-3 marked steel in chloride acid environment by (EISM).

Methods of experiments. The research was carried out using the electrochemical impedance spectroscopy method (EISM) on potentiostat-galvanostat device “IVIUMSTAT”. The working electrode formed from the investigated metal (C_T-3), auxiliary electrode (platinum electrode), and electrochemical core with three electrodes formed from the comparable electrode (saturated Ag/AgCl) were used in the study. Impedance measurements were carried out in the open current circuit potential (E_{acq}). The variable current velocity has been changed from 10⁴ to 1 H_z. The electrical capacity of the double electrical layer (C_{it} or C_{dl}) was calculated using the following equation:

$$f(-Z_{imax}) = \left(\frac{1}{2\pi C_{dl} R_c} \right)$$

Here is the cost of the current frequency (Hz) for the maximum value of the impedance; C_{it} (C_{dl}) is the electrical capacity (F) of the double electrical layer formed on the metal-soluble boundary; R_c is the value of volume resistance (Om).

The protective effect of the investigated compounds was calculated by the following equation:

$$D = \left[\frac{C_{dl}^0 - C_{dl}}{C_{dl}^0} \right] \cdot 100\%$$

Here is the electrical capacity (F) of the double electrical layer formed on the metal-soluble boundary without the presence of the inhibitor; C_{dl} is the sum of the quantity (F) present in the inhibitor.

Worker solution (aggressive environment), i.e. 0,1 N HCl solution, was prepared using high purity degree HCl and double-distilled water. The data obtained from impedance measurements (Nyquist diagrams) were processed with the help of the unique "FRA" program on the computer, significant corrosion and electrochemical parameters were obtained [14, 15].

Methods of carrying out the experiments and the processing of preliminary data are given in detail [14,15].

Experimental results and their analysis. Nyquist diagrams of C_T-3 marked steel in a 0.1N HCl solution environment by EISM are given in the figures 1-5, the parameters obtained from the processing of those diagrams using the special FRA [15] program on the computer are given in Table 1. As we can see from these diagrams and figures given in the table 1, the value of volume resistance (R_c) is significantly elevated from the effects of the investigated compounds, the electrical capacity (C_{dl}) of the double electrical layer formed on the metal-soluble boundary decreases. For example, if the C_{dl} price is 4.2 without the participation of the investigated compounds, according to the effects of the investigated Glycine, Leucine, Asparagine acid, Glutamine acid, and Arginine the same quantitative effect is reduced to the 1,5, 1,30 and 0,98 According to this quantity, the price of the calculated security effect is 64.22%, 69.19%, 68.59%, 68.96%, and 76.78%.




Figure 1. Nyquist diagram of C_T-3 marked steel in the 0.1 N HCl solution medium:
1 – without inhibitor, 2 – in the presence of Glycine (200 mg).




Figure 2. Nyquist diagram of C_T-3 marked steel in the 0.1 N HCl solution medium:
1 – without inhibitor, 2 – in the presence of Leucine (200 mg).




Figure 3. Nyquist diagram of C_T-3 marked steel in the 0.1 N HCl solution medium:
1 – without inhibitor, 2 – in the presence of Asparagine acid (200 mg).




Figure 4. Nyquist diagram of C_T-3 marked steel in the 0.1 N HCl solution medium:
1 – without inhibitor, 2 – in the presence of Glutamine acid (200 mg)




Figure 5. Nyquist diagram of C_T-3 marked steel in the 0.1 N HCl solution medium:
1 – without inhibitor, 2 – in the presence of Arginine (200 mg).

Table 1
The parameters obtained from the Nyquist diagrams processed by the FRA program
on C_T-3 marked steel in the 0.1 N HCl solution medium

Inhibitor	Rc,Om	C _{dL} · 10 ⁻⁴ , F	ηc', %
Without inhibitor	178	4,22	—
Glycine CH ₂ (NH ₂)-COOH	393,4	1,51	64,22
Leucine CH ₃ -CH(CH ₃)-CH ₂ -CH(NH ₂)-COOH	396,9	1,30	69,19
Asparagine acid HOOC-CH ₂ -CH(NH ₂)-COOH	396,9	1,33	68,59
Glutamine acid HOOC-(CH ₂) ₂ -CH(NH ₂)-COOH	397,0	1,31	68,96
Arginine H ₂ N-C(=NH)-NH-(CH ₂) ₃ -CH(NH ₂)-COOH	402,3	0,98	76,78

Compared to the analogical figures in Table 1 on the investigated amino acids and their mixed functional derivatives, it is apparent that, although they are close to one another in the same conditions and thickness, according to their effectiveness, they are in the following sequence:



This sequence, observed by “the chemical composition and structure of the compound-protection effect”, consistent with the sequence obtained by drawing gravimetric and polarization curves. As is commonly seen, the combination of the investigated compounds Glycine has the lowest protection effect. It can be explained by the low molecular weight and volume of that compound. When passing from Glycine to Leucine, replacement of one of the hydrogen atoms in the methylene group with the -CH₂ –CH(CH₃) - CH₃ fragment occurs, that is, the length of the carbon chain and its size increase. As we can see, this change in the structure of the molecule causes the new compound’s effectiveness as a corrosion inhibitor.

As seen from the corresponding formulas, when passing from Glycine to Asparagine acid, the difference is that, in the first association R = -H, the second compound consists of R=-CH₂-COOH fragment. Consequently, when passing from Glycine to Asparagine acid, on the one hand, the length of the carbon chain extends; on the other hand, the formation of a second -COOH group occurs. This replacement also causes an increase in the effectiveness of the new compound (Asparagine acid).

When passing from Asparagine acid to Glutamine Acid, the length of the carbon chain extends to a methylene (-CH₂) group. Thus, a minor change in the structure of the molecule also affects the compound’s effectiveness as a corrosion inhibitor.

The figures presented in the table show that among the investigated compounds, Arginine has the highest protection effect. As shown in this combination, R=-(CH₂)₃-NH-(C=NH)-NH₂ fragment. This fact indicates that the fragment contained in the Arginine molecule has a more substantial effect on the ability to adsorb on the metal surface of the molecule compared to the fragments found in other investigated compounds. It once again shows that the length of the R radical (the further increase) in the combination, as well as the presence of several functional groups and heteroatoms in the molecule (in particular -NH₂, -NH-, COOH etc.) enhances its adsorption ability on its metal surface and its effectiveness as a corrosion inhibitor.

So, the inhibitor effect of some amino acids and their mixed functional derivatives on corrosion of C_T3 marked steel in a 0,1 N HCl solution environment by (EISM) was investigated. Several objective laws revealed to “the chemical composition and structure of the compound-protection effect” have been discovered. These objective laws are consistent with the objective laws obtained by drawing gravimetric and polarization curves.

REFERENCES

1. Əliyev T.A. Kimya elm. dok. ... diss. Bakı, 2011, 290 s.
2. Topal E. Bazı aminoasitlerin sulu çözeltilerində paslanmaz çeliyin korozyonu üzerine inhibitor etkilerinin incelenmesi. Gazi Universitesi. Fen Bilimleri Enstitüsü, Yüksek Lisans Tezi. Ankara, 2007, 93 s.
3. Boz H. Orqanik maddelerin asidik çözeltilerde inhibitor etkilerinin incelenmesi. Gazi Üniversitesi. Fen Bilimleri Enstitüsü. Yüksek Lisans Tezi. Ankara, 2007, 93 s.
4. Zerfaoni M., Oudda H., Hammouti B. et al. Inhibition of corrosion of iron in citric acid media bu aminoacids // Proqress in Organic Coatings, 2004, v. 51, pp. 134-138.
5. Ashassi-Sorkhabi H., Hasemi G., Seifzadeh D. The inhibition effect of some amino acids to wards the corrosion of aluminum in IM HCl + IM H₂SO₄ solution // Applied Surface Sciense, 2005, v. 249, pp. 408-418.
6. Waheed A., Badaw Y., Khaled M. et al. Corrosion control of Cu-Ni alloys in neytral Choloride solutions by amino acids // Elektrochimica Acta, 2006, v. 51, pp. 4182-4189.
7. Ehteshamzade M., Shahrabi T., Hosseini M.G. Inhibition of copper corrosion by self-as sembled films of new Schiff bases and their modification with alkanethiols in aqueous medium // Applied Surface Sciense, 2006, v. 252, pp. 2949-2959.
8. Khaled M.I. Evaluation of systeine as environmentally friendly corrosion inhibitor for cop per in neutral and acidie chloride solutions // Elektrochimica Acta, 2007, v. 52, pp. 7811-7819.
9. Kaini M.A., Mousavi M.V., Ghasemi S. et al. Inhibitor effect of some amino asids on cor rosion of Pb-Ca-Sn alloy in sulfiric acid solution // Corrosion Sciense, 2008.
10. Özcan M., Karaday F., Dehri I. Investigation of adsorption characteristics of methionine at mild steel/sulfuric acid interface: An experimental and theoretical study // Colloids and Surfaces A Physicochemical and Engineering Aspects, 2008, v. 316, pp. 55-61.
11. Da-Quan Zhang, Qi-Rui Can, Xian-Minq He et al. Corrosion inbtition and adsorption of methionine on copperin HCl and synergitis effect of zinc bons // Materialis Chemistry and Physics, 2009, v. 114, pp. 612-617.
12. Yalçınkaya S. Poli (pirolko-o-toluilinin)in elektrokimyasal sentezi karakterizasyonu ve demirli malzemeler üzerinde korozyon performansının belirlenmesi. Doktora tezi. Kimya anabilim dali. Adana, 2008, s. 27-28.
13. Əliyev T., Hasanoğlu Y. Alifatik monoamino monokarbon turşularının (Al-MAMKT) bəzi nümayəndələrinin ikifazalı neytral sistemlərdə C_t-3 markalı poladin korroziya prosesinə inhibitor təsirinin tədqiqi // Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri, 2018, № 7 (96), s. 104-112.
14. Алиев Т.А., Гусейнов К.З., Ashassi-Sorkhabi H., Seifzadeh D. Влияние некоторых производных ксантогеновой кислоты (ПКК) на коррозионные и электрохимические параметры Ст3 в системе 0,1 Н водный раствор HCl // Практика противокоррозионной защиты, 2011, № 4 (62), с. 55-62.
15. Ashassi-Sorkhabi H., Aliyev T.A., Nasiri S., Zareipoor R. Inhibiting effects of some syn thesized organic compound on the corrosion of C_t3 in 0,1 N H₂SO₄ solution // Elsevier. Elektrochica acta, 2007, № 52, pp. 5238-5241.

*Naxçıvan Dövlət Universiteti
E-mail: Hasanoğlu94meleksima@gmail.com*

Yaşar Həsənoğlu

**0,1 N HCl TURŞUSU MÜHİTİNDƏ BƏZİ AMİNTURŞULARIN VƏ ONLARIN
QARIŞIQ FUNKSİYALI TÖRƏMƏLƏRİNİN C_T-3 MARKALI POLADIN
KORROZİYASINA İNHİBİTOR TƏSİRİNİN ELEKTROKİMYƏVİ
İMPEDANS SPEKTROSKOPİYASI (EİS) ÜSULU İLƏ TƏDQİQİ**

Bəzi amin turşularının və onların qarışiq funksiyalı törəmələrinin, xüsusən alifatik monoaminomono karbon turşularının (AL-MAMKT: qlisin, alanin, leysin), alifatik monoamino dikarbon turşularının (AL-MADKT: Asparagin turşusu, Qlutamin turşusu), alifatik diamino monokarbon turşularının (AL-DAMKT: Arginin) 0,1 N HCl məhlulu mühitində C_T-3 markalı poladin korroziyasına inhibitor təsiri elektrokimyəvi impedans spektroskopiyası üsulu ilə araşdırılmışdır. Göstərilmişdir ki, bu birləşmələrin effektivliyi quruluşdan asılı olaraq dəyişir. Müəyyən edilmişdir ki, tədqiq olunan birləşmələr arasında molekulunda eyni zamanda bir neçə funksional qrup və heteroatom olan birləşmələrin effektivliyi daha yüksək olur.

Açar sözlər: korroziya prosesi, korroziya sürəti, korroziya inhibitorları, elektrokimyəvi impedans spektroskopiyası üsulu.

Яшар Гасаноглы

**ИССЛЕДОВАНИЕ ИНГИБИРУЮЩЕГО ДЕЙСТВИЯ НЕКОТОРЫХ
АМИНОКИСЛОТ И ИХ ПРОИЗВОДНЫХ СО СМЕШАННЫМИ ФУНКЦИО-
НАЛЬНЫМИ ГРУППАМИ НА КОРРОЗИЮ СТАЛИ С_T-3 В СРЕДЕ 0,1 N
РАСТВОРА HCl МЕТОДОМ ЭЛЕКТРОХИМИЧЕСКОЙ ИМПЕДАНСНОЙ
СПЕКТРОСКОПИИ (ЭИС)**

Методом электрохимической импедансной спектроскопии (ЭИС) исследовано ингибирующее действие некоторых аминокислот и их смешанных функциональных производных, в частности алифатическиеmonoaminomonokarbonовые кислоты (AL-MAMKK: глицин, аланин, лейцин), алифатические monoamino-dikarbonовые кислоты (AL-MADKT: аспарагиновая кислота, глутаминовая кислота), алифатические диамино-monokarbonовые кислоты (AL-DAMKK: аргинин) на коррозию стали марки С_T-3 в среде 0,1 N раствора HCl. Показано, что эффективность этих соединений значительно варьируется в зависимости от структуры. Установлено, что среди исследуемых соединений наиболее высокой эффективностью обладают те соединения, которые сочетают в молекулах одновременно несколько функциональных групп и гетероатомов.

Ключевые слова: процесс коррозии, скорость коррозии, ингибиторы коррозии, метод электрохимической импедансной спектроскопии (ЭИС).

Daxilolma tarixi: İllkin variant 10.03.2020
Son variant 30.04.2020

BİOLOGİYA

UOT 581.526

TARIYEL TALIBOV

NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA *MALVACEAE* JUSS. FƏSİLƏSİ BİTKİLƏRİNİN TƏDQİQİ VƏZİYYƏTİ VƏ SİSTEMATİK TƏHLİLİ

Məqalədə, aparılan son tədqiqat nəticələrinə əsasən ərazi florasına Malva aegyptia L. aggr. M. İljinii I. Riedl. – İlyin əməkəməcisi və Gossypium hirsutum L. – Uplaq pambığı növlərinin yeni daxil edildiyi, Abelmoschus esculentus (L.) Moench – Yeyilən bəmiyənin isə yeni cinslə təmsil olunduğu göstərilmişdir. Naxçıvan MR ərazisində Əməkəməcikimilər – Malvaceae Juss. fəsiləsi bitkiləri son taksonomik tərkibinə görə 9 cinsə daxil olan 20 növlə təmsil olunur. Fəsilə bitkiləri içərisində son araşdırma məsələlərə görə faydalı bitkilər çoxdur və onlardan bəzilərinin istifadə imkanları mövcuddur, lakin nadir və ya nəslə kəsilmək təhlükəsi altında olan növlər müəyyənləşməmişdir.

Açar sözlər: *Malvaceae, Alcea, Abutilon, Əməkəməcikimilər, sistematika, gülxətmi, hibiskus, bioloji xiüsusiyətlər.*

Giriş. Keçən əsrin ortalarından başlayaraq Azərbaycan Respublikasında aparılan floristik tədqiqatlar ərazi florasının əmələ gəlməsi və formallaşması, floranın taksonomik tərkibinin, eyni zamanda bitkilik tiplərinin müəyyənləşdirilməsi ilə nəticələnmiş bəzi fundamental əsərlər yazılmışdır. Lakin Naxçıvan MR-in flora biomüxtəlifliyinə daxil olan fəsilə bitkilərinin bir çoxu hələ də ətraflı tədqiq olunmamışdır və belə taksonlardan biri də insanlar tərəfindən qədim zamanlardan başlayaraq sevilən və bir çox növü xalq təbabətində müvəffəqiyyətlə istifadə olunan *Malvaceae* Juss. – Əməkəməcikimilər fəsiləsidir. Naxçıvan MR-in flora biomüxtəlifliyinə daxil olan bu fəsilənin taksonomik əlamətlərinin dəqiqləşdirilməsi, faydalı, nadir və nəslə kəsilmək təhlükəsi altında olan növlərinin müəyyənləşdirilməsi, həmin növlərin fitosenozdakı müasir durumunu aşkar edərək, onların mühafizə yollarının müəyyənləşdirilməsi, eyni zamanda toxum materiallarını toplayaraq Nəbatat bağında introduksiyası, çoxaldaraq təbii yayılma zonalarına reintroduksiyası aktual məsələlərdən biridir.

Material və metodlar: Tədqiqat işinin yerinə yetirilməsi zamanı klassik və müasir botaniki-floristik, sistematik, ekoloji, areoloji, fitosenoloji və statistik metodlardan istifadə edilmişdir. Toplanılmış materialların işlənilməsində A.A.Qrossheymin “Azərbaycan florası” [2, s. 489-499], “Флора Кавказа” [5, s. 136-158], “Флора Азербайджана” [7, s. 212-243], “Флора Армении” [8, s. 60-90], “Флора СССР” [9, s. 23-184], “Flora of Turkey” [10, s. 495-498], “Flora of Iran” [11, s. 271-414; 12, s. 518] təyinediciləri və internet saytlarından [13, 14, 15] istifadə edilmişdir. Taksonların adı, nomenklatur dəyişikliklər S.K.Çerepanov [140, s. 428-435], “Конспект флоры Кавказа” [6, s. 478-487] və APG IV bölgüsünə görə aparılmışdır. Növlərin dəqiq yayıldığı ərazilər T.H.Talibov, Ə.Ş.İbrahimovun “Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri” [4, s. 203-207], E.M.Qurbanovun “Ali bitkilərin sistematikası” [1, s. 227-232] və A.M.Əsgərovun “Azərbaycanın bitki aləmi” (Ali bitkilər – *Embryophyta*) [2, s. 203-207] əsərlərinə uyğun işlənilmişdir.

Tədqiqatın müzakirəsi: *Malvaceae* Juss. – Əməkəməcikimilər fəsiləsinin 100 cinsdə

birləşmiş 2000-dən çox növü Yer kürəsinin Şimal və Cənub qütb'lərindən başqa bütün ərazi-lərində, xüsusən tropik və subtropik zonalarında yayılmışlar. Azərbaycan florasında isə 10 cinsdə birləşən 35 növlə təmsil olunur.

Fəsilə bitkiləri istisəvən bitkilər olduğundan onlar içərisində əsl hidrofit bitkilər yoxdur və həyat formalarına görə isə ot, kol və ağaç kimi rast gəlinir. Yarpaqları növbəli düzülüb, sadə yarpaqları bütövayalı olub, yarpaqaltığına malikdir. Çiçəkləri ikiçinslidir, aktinomorfür, çox vaxt parlaq rənglidir, iri və ya orta ölçülü olub, tək-tək yerləşir və ya çiçək qrupuna yığılır. Çiçəkyanlığı ikiqatdır, beşüzvlüdür. Kasa yarpaqları sərbəst və ya bitişik olub, çox vaxt yuxarı yarpaqlardan yaranan 3-9 sərbəst və ya bitişmiş kasaalthığı olur. Ləçəkləri 5 ədəd olub, sərbəst və ya qaidə hissəsindən bitişik, çox vaxt qönçə fazasında burulmuş vəziyyətdə olur. Erkək-ciklərin sayı çoxdur, bitişərək boru əmələ gətirir və ya budaqlanır. Tozcuqları iki yuvalıdır, adətən bəziləri staminodiyə çevrilir. Dişicik sinokarpdir, 5 və ya daha çox meyvə yarpağından əmələ gəlir. Yumurtalıq üstdür, 5 və ya daha çox yuvalıdır. İki intequmentlidir. Stilodiləri meyvə yarpaqları sayda və ya 2 dəfə ondan çox olurlar. Plasentanın mərkəzi bucaqlıdır. Fəsilə bitkiləri öz kasaalthığına və erkəkcik borusuna görə başqa fəsilələrdən seçilirlər. Əməkö-məcikimilərdə ciçəyin formulu $*\text{♀}^\delta \text{K}_{(5)} \text{C}_5 \text{A}_\infty \text{G}_\infty$ olub, meyvəsi qutucuqdur və meyvələri birtoxumlu meyvəciklərə bölünür. Yarpaqlarının və gövdələrinin üzəri adətən ulduzvari çoxqatlı tükcüklərlə örtülüdür. Qabıqda və özəkdə hüceyrələr selikvarıdır. Əməköməci-kimilərin eksəriyyətində dişicik yetişdiyi zaman ayrı-ayrı meyvəciklərə, müxtəlif zoomoriyaya heyvanlarla yayılmağa uyğunlaşmış merikarplara ayrılır. Onların yarısı zəncir kimi bağlanan cod tükcüklərə, digərləri yapışqanlı tükcüklərə, bəziləri isə tikanlara malikdir. Bu vasitəsi ilə toxumlar onunla temasda olan canlılara, o cümlədən insanlara yaşışaraq asanlıqla yayılırlar [1, s. 227-228].

Əməköməcikimilər – *Malvaceae* Juss. fəsiləsi bitkiləri insanlara qədim zamanlardan məlumdur və onların bəzi növləri xalq təbabətində, bəziləri dekorativ əhəmiyyətinə görə park və xiyabanların yaşıllaşdırılmasında, xüsusilə kompozisiyaların yaradılmasında istifadə olunmuşdur. Bu növlərə *Hibiscus syriacus* L. – Suriya hibiskusu, *H. rosa – sinensis* L. – Çin qızılgülü və *Alcea rosea* L. – Çəhrayı gülxətmi misal ola bilər. Fəsiləyə daxil olan bəzi növlərin, xüsusən *Althaea taurinensis* DC. – Tauriya bəlgəmotu və *Malva aegyptia* L. aggr. var. *M. iljinii* I.Riedl – İlyin əməköməcisinin region florasında taksonomik mövqeyi, fitosenozlardakı vəziyyəti aydınlaşdırılmamışdır. Eyni zamanda fəsilənin bəzi növlərindən alınan təbii rənglərdən, xüsusən qırmızı və onun müxtəlif çalarlarından xalçaçılıqda geniş istifadə etmişlər. Tibbi sənayedə təkcə bəlgəmotu kökündən quru ekstrakt (*Extractum Althaeae succum*), duru ekstrakt (*Extractum Althaeae fluidum*) və bəlgəmotu seliyi ilə şəkərdən ibarət olan “Mikaltin” preparatı hazırlanır.

Naxçıvan MR-in flora biomüxtəliliyinə daxil olan *Malvaceae* Juss. – Əməköməciki-milər fəsiləsinə dair toplanılan ədəbiyyat məlumatları və herbari materiallarının araşdırılması zamanı aydın olmuşdur ki, A.A.Qrossheyəm Qafqaz florasında 12 cinsə daxil olan 47 növ, Azərbaycan Respublikasında E.M.Qurbanov 9 cinsə daxil olan 35 növ, A.M.Əsgərov isə 10 cins daxil olan 35 növ göstərdiyi halda, T.H.Talibov və Ə.Ş.İbrahimov muxtar respublikada 7 cinsə daxil olan 18 növün yayıldığını qeyd etmişlər. Fəsilə bitkiləri içərisində son araşdırımlara görə faydalı bitkilər çoxdur və onlardan bəzilərinin istifadə imkanları mövcuddur, lakin nadir və ya nəslə kəsilmək təhlükəsi altında olan növlər müəyyənləşməmişdir.

Aparılan son təhlillər nəticəsində ərazinin mədəni florasına daxil olan *Malva aegyptia* L. aggr. *M. Iljinii* I. Riedl. – İlyin əməköməcisi, *Gossypium hirsutum* L. – Uplaq pambıçı florasına

yeni daxil edilmiş, *Abelmoschus esculentus* (L.) Moench – Yeyilən bamiyə isə yeni cinslə təmsil olunmuşdur. Beləliklə, Naxçıvan MR ərazisində Əməkôməcikimilər – *Malvaceae* Juss. fəsiləsi bitkilərinin son taksonomik tərkibinin aşağıdakı kimi olduğu müəyyənləşdirilmişdir:

Ordo: *Malvales* Juss. ex Brecht. & J. Presl

Familia: *Malvaceae* Juss., 1789, nom. cons. – Əməkôməcikimilər

Subfamilia: *Malvoideae* Burnett

Triba: *Malveae*

1. Genus: *Abutilon* Hill – Kəndirotu

1(1) *Abutilon theophrasti* Medk. – Teofrast kəndirotu

2. Genus: *Alcea* L. – Gülxətmi

2(1) *Alcea flavovirens* (Boiss. & Buhse) İljin – Yaşıl-sarı gülxətmi

3(2) *A. froloviana* (Litv.) İljin (*Althaea nudiflora* Lindl. var. *froloviana* Litv.) – Frolov g.

4(3) *A. rosea* L. – Çəhrayı g.

5(4) *A. rugosa* Alef. – Qırışıq g.

6(5) *A. tabriscana* (Boiss. & Buhse) İljin – Təbriz g.

3. Genus: *Althaea* L. – Bəlgəmotu

7(1) *Althaea daghestanica* L. (*A. armeniaca* Ten.) – Dağıstan bəlgəmotu

8(2) *A. cannabina* L. – Çətənəvari b.

9(3) *A. hirsuta* L. – Sərtyarpaq b.

10(4) *A. officinalis* L. – Dərman b.

4. Genus: *Malva* L. – Əməkôməci

11(1) *Malva aegyptia* L. agr. *M. İljinii* I.Riedl. – İlyin əməkôməcisi

12(2) *M. neglecta* Wallr. – Alaq ə.

13(3) *M. sylvestris* L. – Meşə ə.

5. Genus: *Malvella* Jaub. & Spach. – Köməci

14(1) *Malvella sherardiana* (L.) Jaub. & Spach – Jerard köməcisi

Triba: *Hibisceae*

6. Genus: *Hibiscus* L. – Hibiskus

15(1) *Hibiscus trionum* L. – Üçər hibiskus

16(2) **H. rosa-sinensis* L. – Çin qızılıgülü

17(3) **H. syriacus* L. – Suriya hibiskusu

7. Genus: *Lavatera* L. – Xətmi

18(1) *Lavatera thuringiaca* L. – Türüngə xətmi

Triba: *Gossypieae*

8. Genus: *Gossypium* L. – Pambıq

19(1) **Gossypium hirsutum* L. – Uplaq pambığı

9. Genus: *Abelmoschus* Medik. – Bamiyə

20(1) **Abelmoschus esculentus* (L.) Moench – Yeyilən bamiyə

Nəticə: Beləliklə, aparılan son tədqiqat nəticələrinə əsasən ərazi florasına *Malva aegyptia* L. agr. *M. İljinii* I.Riedl. – İlyin əməkôməcisi və *Gossypium hirsutum* L. – Uplaq pambığı yeni daxil edilmiş, *Abelmoschus esculentus* (L.) Moench – Yeyilən bamiyə isə yeni cinslə təmsil olunmuşdur. Naxçıvan MR ərazisində Əməkôməcikimilər – *Malvaceae* Juss. fəsiləsi bitkiləri son taksonomik tərkibinə görə 9 cinsə daxil olan 20 növlə təmsil olunur ki, onlardan da 4 növü becərilir.

ƏDƏBİYYAT

1. Əsgərov A.M. Azərbaycanın bitki ələmi (Ali bitkilər – *Embryophyta*). Bakı: TEAS Press, 2016, 444 s.
2. Grosshey A.A. Azərbaycan florası. II c., Bakı: Azərnəşr, kənd təsərrüfatı şöbəsi, 1936, 543 s.
3. Qurbanov E.M. Ali bitkilər sistematikası: Dərslik. Bakı: Bakı Universiteti, 2009, 429 s.
4. Talibov T.H., İbrahimov Ə.Ş. Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. Naxçıvan: Əcəmi, 2008, 350 s.
5. Grossgäy A.A. Flora Kavkaza. T. VI, Москва-Ленинград: Изд-во АН СССР, 1962, 424 с.
6. Konспект флоры Кавказа. Т. III (II), С.-Петербург-Москва: Изд-во С.-Петербургского университета, 2012, с. 478-487.
7. Flora Azərbaydžana. T. IV, Bakı: Изд-во АН Azərb. CCP, 1953, 401 с.
8. Flora Armenii. T. VI, Ереван: Изд-во АН Армянской CCP, 1973, с. 60-90.
9. Flora CCCP. T. XV, Москва-Ленинград: Изд-во АН CCCP, 1949, с. 23-184.
10. Черепанов С.К. Сосудистые растения России и сопредельных государств (в пределах бывшего СССР). С.-Петербург: Мир и семья-95, 1995, 992 с.
11. Flora of Turkey. V. II, Edinburgh at the University press, 1967, pp. 401-421.
12. Ghahreman A., Attar F. Biodiversity of Plant Species in Iran. Tehran University publications, 1999, 1176 p.
13. Tate J.A., Aguilar J.F., Wag staff S.J., La Duke J.C., Bodo Slotta T.A., Simpson B.B. Phylogenetic relationships within the tribe Malveae (Malvaceae, subfamily Malvoideae) as inferred from ITS sequence data (PDF) // American Journal of Botany, 2005, № 92 (4), pp. 584-602. doi:10.3732/ajb.92.4.584. hdl:10261/24879. PMID 21652437.
14. Alverson, William S.; Whitlock, Barbara A.; Nyffeler, Reto; Bayer, Clemens; Baum, David A. Phylogeny of the core Malvales: evidence from ndhF sequence data // American Journal of Botany, 1999, № 86 (10): 1474-1486. doi:10.2307/2656928. JSTOR 2656928.
15. Malva (англ.). The Plant List. Version 1.1. 2013. Дата обращения 23 января 2017.

AMEA Naxçıvan Bölməsi
E-mail: t_talibov@mail.ru

Tariyel Talibov

BIOLOGICAL FEATURES AND SYSTEMATIC POSITION OF *MALVACEAE* JUSS. FAMILY IN THE FLORA OF THE NAKHCHIVAN AUTONOMOUS REPUBLIC

The paper presents the biological characteristics and systematic position of the Malvaceae Juss family. in the flora of the Nakhchivan Autonomous Republic, and it was also determined that 20 plant species from 9 genera are included in the family. Species of *Malva iljinii* I.Riedl. and *Gossypium hirsutum* L., as well as the genus of *Abelmoschus* Medik., new to the flora of the autonomous republic, have been revealed. According to recent studies, the family has many useful plants, and some of them have potential for use, but rare or endangered species have not been specified.

Keywords: *Malvaceae*, *Alcea*, *Abutilon*, *Malvaceae*, systematics, *Althaea*, *Hibiscus*, biological characteristics.

Тариель Талыбов

**БИОЛОГИЧЕСКИЕ ОСОБЕННОСТИ И СИСТЕМАТИЧЕСКОЕ
ПОЛОЖЕНИЕ СЕМЕЙСТВА *MALVACEAE* JUSS. ВО ФЛОРЕ
НАХЧЫВАНСКОЙ АВТОНОМНОЙ РЕСПУБЛИКИ**

В статье представлены биологические особенности и систематическое положение семейства *Malvaceae* Juss. во флоре Нахчыванской Автономной Республики, а также определено, что в состав семейства выходят 20 видов растений из 9 родов. Выявлены новые для флоры автономной республики виды *Malva iljinii* I.Riedl. и *Gossypium hirsutum* L., а также новый род *Abelmoschus* Medik. Согласно последним исследованиям, в составе семейства есть много полезных растений, и некоторые из них имеют потенциал для использования, но редкие или исчезающие виды не были уточнены.

Ключевые слова: *Malvaceae, Alcea, Abutilon, Мальвовые, систематика, шток-роза, гибискус, биологические особенности.*

Daxilolma tarixi: İllkin variant 05.03.2020
Son variant 05.05.2020

UOT 634.8.632.9.63:502.17**VARİS QULİYEV, CABBAR NƏCƏFOV****ÜZÜMLÜKLƏRDƏ TƏNƏKLƏRİN PESTİSID-FUNQİSİDLƏRLƏ
ZƏDƏLƏNMƏSİ VƏ İQLİMİN DƏYİŞMƏSİ İLƏ ƏLAQƏDAR YARANMIŞ
EKOLOJİ PROBLEMLƏR**

Üzümlüklərdə hər il məhsul müxtəlif xəstəlik və zərərvericilərin, həmçinin alaq otlarının vurduğu ziyandan itirilir. *Vitis* cinsi daxilində ən çox yayılmış və onlara qarşı mübarizə aparılmadığı hallarda üzümlüklərə mildiu, oidiyum, antroknoz, boz çürümə kimi göbələk xəstəlikləri, üzüm salxım yarpaqbükəni, tor gənəciyi, filloksera və başqa zərərvericilər ciddi zərər vurur. Habelə dünya miqyasında iqlimin dəyişməsi ilə əlaqədar olaraq aqrar sahələrdə, eləcə də üzüm bağlarında problemlər yaşanır. Qlobal istiləşmə ilə əlaqədar olaraq üzümlüklərdə kütləvi "yannalar" baş verir. Yarpaqlar qarsalanır, saralır və nəticədə fotosintez prosesi zəifləyir. Xəstəlik və zərərvericilərlə mübarizə aparmaq üçün istifadə olunan pestisid-funqisidlərdən də kortəbii istifadə, həmçinin onların keyfiyyətsiz olmaları, həm məhsulun, həm də ətraf mühitin ekoloji çirkənməsinə səbəb olur. Bu da, məhsuldarlıq və ərzaq təhlükəsizliyi üçün böyük təhlükə yaradır. Məqalədə Naxçıvan MR-də üzüm bağlarında belə mənfi hallara qarşı görülməli olan tədbirlərdən bəhs olunur. Tərəfimizdən aparılmış tədqiqatların nəticələrinə əsasən bağbanlara və üzümçülərə sanballı tövsiyələr verilir.

Açar sözlər: pestisid, funqisid, sort, salxım, gilə, yarpaq, xəstəlik, zərərverici, ekoloji çirkənmə.

Son illərdə qlobal istiləşmə və iqlim dəyişkənliyi nəticəsində dünyanın bir çox ölkələrində (<https://vinograd.info>), eləcə də Azərbaycan Respublikasında, o cümlədən Naxçıvan Muxtar Respublikasının aqrar sektorunda, həmçinin üzüm plantasiyalarında bir sıra problemlər yaranmışdır. Bu problemlər, orta illik temperaturun yüksəlməsi nəticəsində tənəklərdə gün yanıqlarının çoxalmasına, isti küləklərin təsiri nəticəsində transpirasiya əmsalının maksimuma qalxmasına, kolların zəifləməsinə, quraqlıq fonunda tənəklərin suya olan tələbatının artmasına səbəb olurlar [1, s. 46; 2, s. 185-190; 4, s. 13-17; 5; 6]. Bu da, məhsuldarlıq və ərzaq təhlükəsizliyi üçün böyük təhlükə yaradır.

Fərdi təsərrüfat sahibləri bəzən bu əlamətləri xəstəlik zənn edib müxtəlif funqisidlərlə normadan artıq dərmanlama işləri aparırlar ki, bu da torpağın, məhsulun, həm də ətraf mühitin ekoloji çirkənməsinə zəmin yaradır. Nəticədə, üzümlüklərə ikiqat ziyan vurulur. Su problemi olmayan bölgələrdə bağların suvarılma sayını artırmaqla istiləşmənin təsirini müəyyən qədər azaltmaq mümkün olsa da, şpalerin üçüncü simi üzərindəki cavan zoğları və salxımları günəşin öldürücü şüalarından xilas etmək mümkün olmur.

Üzümlüklərdə hər il məhsul müxtəlif xəstəlik və zərərvericilərin, həmçinin alaq otlarının vurduğu ziyandan itirilir. *Vitis* cinsi daxilində ən çox yayılmış və onlara qarşı mübarizə aparılmadığı hallarda üzümlüklərə mildiu, oidium, antroknoz, boz çürümə kimi göbələk xəstəlikləri, üzüm salxım yarpaqbükəni, tor gənəciyi, filloksera və başqa zərərvericilər ciddi zərər vurur. Naxçıvan MR ərazisində üzümün əsasən mildiyu, oidium, boz çürümə xəstəlikləri, zərərvericilərdən isə üzüm salxım yarpaqbükəni, tor gənəciyi, gilə qurdu yayılmışdır. Xəstəlik və zərərvericilərə, həmçinin alaq otlarına qarşı hələ ki, məcburi olaraq kimyəvi mübarizə tədbirləri aparılmalıdır. Bu məqsədlə pestisidlər tətbiq olunur ki, onlara aid olan funqisidlər (göbələk xəstəliklərinə qarşı), akarisidlər, insektisidlər və s. (zərərvericilərə qarşı), herbisidlər (alaq otlarına qarşı) istifadə olunur [3, s. 20]. Ancaq pestisidlər istifadə olunarkən ətraf mühit və torpaq çirkənir, düzgün doza seçilmədikdə üzüm tənəkləri zədələnir (yanır), funqisidlərin

tərkibi, keyfiyyətli və çəkisinə uyğun olmadıqda üzüm bağlarına böyük miqyasda zərər dəyir, məhsulun ekoloji tərkibi çırklənir.

Funqisidlərdən trival forte, bordo, snep, kolloid kükürd, titan, tilt, sadə kükürd və s. hansı ki, tərəfimizdən Nəbatat bağındaki kolleksiya bağında istifadə olunur, yuxarıda göstərilən səbəblərdən 2019-cu ilin yaz aylarının sonunda tənəklərin yanmasına səbəb olmuş durlar. Digər tərəfdən qlobal istiləşmə ilə əlaqədar olaraq üzümlülərdə kütləvi “yanmalar” baş verir. Yarpaqlar qarsalanır, saralır və nəticədə fotosintez prosesi zəifləyir.

Pestisid-funqisidlərin kortəbii istifadə olunması üzümün istehsalına və ona bağlı sənayenin inkişafına ciddi zərər vura bilər. Üzüm aqronomluqda istifadə edilən bəzi pestisid-funqisidlərə qarşı çox həssas olduğundan, həmin pestisid-funqisidlər, üzüm tənəklərinə əhəmiyyətli dərəcədə zərər vura bilərlər. Bu ciddi təhlükəyə qarşı üzümçülük lə məşğul olan şəxslər aşağıdakı vacib biliklərə sahib olmalıdır:

- Üzüm istehsalında zərərli olan preparatları və üzüm bitkisinin pestisid zədələnməsi (yanması) əlamətlərini bilməli, gün yandırmasından fərqləndirməlidirlər; yaxud bu haqda müvafiq mütəxəssislərdən məlumatlar almalıdır;

- İşlədilən kimyəvi dərmanların xassələri ilə yaxından tanış olunmalı, tənəklərin pestisid-herbisid məhlullarından düzgün istifadə olunma qaydalarına riayət edilməlidir.

Pestisidlər tərəfindən zədələnmələr, bir və ya bir neçə dəfə təkrarlanan funqisid yandırımları məhsuldarlığın azalmasına, keyfiyyətin aşağı düşməsinə, bəzi hallarda ümumiyyətlə tənəyin məhvinə səbəb ola bilər. Üzüm çoxillik mədəni bitki olduğundan, kulan pestisidlə zədələnməsi nəticəsində, tənəyin böyüməsi zəifləyir, gücü azalır, xəstəliklərə qarşı həssaslığı artır və ömrü qısalar. Bundan əlavə, üzümlülərdə pestisidlərin düzgün tətbiq edilməməsi nəticəsində, gilələrdə qalıq pestisidlər toplana bilər ki, bu da bütün məhsulun ekoloji cəhətdən çırklənməsinə, yəni bitkinin özünə ziyan vurmaqla yanaşı, əhəmiyyətli dərəcədə iqtisadi itkilərə səbəb ola bilər. Buna görə də istənilən pestisid-funqisid istifadə olunarkən son dərəcə diqqətli və ehtiyatlı olmaq tələb olunur.

Pestisid ilə üzümün zədələnməsi (Pestisid yanığı). Pestisidlərin yazda xətalı tətbiqi üzümün yaşıl tumurcuqlarının böyümə nöqtələrində müşahidə olunur. Üzümün zədələnmə növü və dərəcəsi, pestisidlərin konsentrasiyasından (qatılığından), tumurcuqların böyümə mərhələsindən və üzüm sortlarının özünəməxsus xüsusiyyətlərindən asılıdır. Üzümün aktiv böyüməsi dövründə (may-iyun) ziyan daha ciddi olduğu üçün pestisidlərin təsirinə məruz qalma müddətinin bilinməsi çox vacibdir.

Pestisidlərin aşağı keyfiyyətli olması və kortəbii istifadəsi tumurcuqların açılması və çiçəkləmə dövrü arasında baş verəndə, üzümün zədələnməsi ciddi olur. Sahə müşahidələrimiz göstərir ki, tumurcuqlar açıldıqdan və çiçəklənmədən əvvəl tənəyin pestisidlərin mənfi təsirinə məruz qalması çiçəklərin tökülməsinə, tumurcuqların uclarının bükülməsinə, deformasiya olunmuş yarpaqların böyüməsinə səbəb olur. Bununla birlikdə, pestisidlərin zərərli təsiri gilələlərin yetişməsini əhəmiyyətli dərəcədə gecikdirir və hətta yetişməni tamamilə dayandırır.

Üzümün pestisidlərə həssaslığı da müəyyən dərəcədə üzümün sort tərkibindən asılıdır. Tədqiqat dövrü üzüm kolleksiya bağında kişmişı sortlar qismən, digər sortlar isə müəyyən dərəcədə keyfiyyətsiz pestisidlərin təsirinə məruz qalmışdır. Bununla birlikdə, pestisidlərin təsiri güclü olduqda (istər keyfiyyətsiz, itərsə də kortəbii istifadədə) və təkrarlandıqda, bütün növlər həssaslaşır (şəkil).



Şəkil. Pestisidlərin tənəyə mənfi təsirləri.

Cədvəl
**Üzümlüklərdə xəstəlik və zərərvericilərə qarşı istifadə olunan bəzi pestisidlərin
təsnifikasi**

Xəstəlik və zərərvericilər	Xəstəlik və zərərvericilərin əsas əlamətləri	Pestisidlərin adı və kimyəvi tərkibi	İstifadə norması	Toksiki təsir müddəti	Tətbiq vaxtı	Pestisid istehsal edən ölkə
Mildiyu	Zoğların üzərində qonur rəngli, düzgün formalı olmayan, azca uzunsov yağlı ləkələr	1. Bordo poroşoku mis kuporosu, funqisid	5 kq/ha, 1 kq 100 L/su	7-10	çiçəkləməyə qədər və sonra	Hektaş Türkiyə
		2. Sinep. 50% funqisid	0,5-0,7% suspenziya	7-10	çiçəkləməyə qədər və sonra	Rusiya
		3. trival forte. funqisid	0,8 kq 250 L/su	10-15	çiçəkləməyə qədər və sonra	Hektaş Türkiyə
		4. kuprozan funqisid	4 kq/ha	10-15	çiçəkləmədən sonra	
		5. ridomil 72% unqisid		20-25	məhsul yığma 20-25 qala	Sinsenta İsveçrə
		6. kaptan funqisid	3 kq 1000 L/su	10	Mildiyu üçün şərait olanda	Hektaş Türkiyə
Oidium	Yarpaq, Zoğ və gilələrin üzərində boz ağ kül rəngli, asan silinən düzlu balıq iyi verən ləkələr	1. Kükürdün morfolinin ion maye tipli duzu ilə qarışıığı, funqisid	6 kq/ha	10	çiçəkləməyə qədər və sonra	
		2. Kolloid küktürd	2 kq 1000 L/su	15	çiçəkləməyə qədər və sonra	
		3. Titan (tilt) funqisid	1 litr/1000 L/su	15-20	çiçəkləmədən sonra və qora	
		4. Topaz funqisid	300-500 ml/ha	15-20	çiçəkləmədən sonra və qora	
Antraknoz	Yarpaqların üzərində müxtəlif ölçülü və formalda qırmızı və qonur haşiyəli ləkələr və deşiklər əmələ gelir. Çiçək laçaklarında qara ləkələr, saplaqda boz ləkələr olur. Yarpaqlar və çiçəklər quruyub tökürlür.	4%-li dəmir kuporosu və mildiyu əleyhinə istifadə olunan pestisidlər	50 kq kuporos 100 L/su		Tumurcuq açılmadan qabaq və vegetasiya dövründə	
Boz çürümə	Yetişmiş gilələr çatmayıb çürüyür	Promileks funqisid	75 qr/100 L su	15-20	Xəstəlik müşahidə olunan vaxt	Hektaş Türkiyə

Pestisid yanığı almış üzüm kollarına necə kömək etmək olar:

– Bitki özü bu problemin öhdəsindən gəlməlidir, biz onu yalnız bir az asanlaşdırırıq.

Aşağı pestisid dozası almış kollar, vegetasiya dövründə çox sürətlə sağalırlar. Pestisidlə güclü zədələnmiş bağda aşağıdakı aqrotexniki işlərin yerinə yetirilməsi məqsədə uyğun hesab edilir:

– Zədələnmiş yarpaqlar, zoqlar və salxımlar qoparırlar, çünki fotosintez prosesi deformasiya olunmuş yarpaqlarda pozulur və kolun böyüməsinə və inkişafına kömək etmir, əksinə, qida maddələrini özlərinə çəkirlər və tənəyi daha da zəiflədirlər;

– Kollar çox zədələnərsə (yarpaqlar və digər hissələrin 30 faizi və ya daha çoxu), onda salxımları tamamilə qoparmaq lazımdır ki, bununla da məhsula güc sərf etmədən, pestisidlərin zərərlərini tez bir zamanda aradan qaldırmağa imkan yaransın.

– Kolda heç bir məhsul olmadığına baxmayaraq, bütün zəruri və planlaşdırılan aqrotexniki işlər, o cümlədən kökdən yemləmələr, suvarma və lazım olduqda bitki mühafizə vasitələrinin istifadəsi işləri aparılır. Pestisidlərin təsnifatı aşağıdakı cədvəldə verilmişdir.

Qeyd etmək lazımdır ki, muxtar respublikaya pestisidlər qonşu ölkələrdən gətirilir. Ona görə də bu preparatları əvvəlcə bir neçə tənək üzərində sınaqdan keçirildikdən sonra istifadə olunması məqsədə müvafiq olar.

ƏDƏBİYYAT

1. Quliyev V.M. Naxçıvan Muxtar Respublikasında üzümün genofondunun tətbiqi, qiymətləndirilməsi və seleksiyası. Kənd təsərrüfatı elm. dok. ... dis. avtoref. Bakı, 2012, 46 s.
2. Quliyev V.M., Nəcəfov C.S. və b. Azərbaycan ampeloqrafiyası: 3 cilddə, I c., Bakı: Müəllim, 2017, 740 s.
3. Nəcəfov C.S. Naxçıvan Muxtar Respublikasının azyayılmış qiymətli üzüm sortlarının biomorfoloji və texnoloji-təsərrüfat xüsusiyyətlərinin öyrənilməsi. Kənd təsərrüfatı elm. nam. ... dis. avtoref. Bakı, 2008, 20 s.
4. Quliyev V., Talibov T. Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası. Naxçıvan: Əcəmi, 2012, 587 s.
5. <http://vitis.agro.gov.az/>
6. <http://vinograd.info/>

*AMEA Naxçıvan Bölməsi
E-mail: varisquliyev@mail.ru
E-mail: haci-cabbar71@mail.ru*

Varis Gulyev, Jabbar Najafov

PESTICIDE-FUNGICIDE DAMAGES TO GRAPEVINE IN VINEYARDS AND ECOLOGICAL PROBLEMS CAUSED BY CLIMATE CHANGE

Every year the product is lost due to various diseases and pests, as well as weeds in vineyards. Unless they are struggling, fungus disease as gray rot, mildiu, oidium, anthracnosis, grape leaf foliage, narrow beetle, filloxera and other pests which spread widely on *Vitis* sort and they damage seriously to vineyards. Problems occur in the agricultural sector, as well as in the vineyards, due to global warming. Because of global warming, vineyards face massive “burnings”. Leaves become bloated, withered, and as a result the process of photosynthesis weakens. Spontaneous use of pesticide-fungicides for fighting diseases and pests, as well as

their poor quality, results in environmental pollution of both products and the environment. It also causes a major threat to productivity and food security. The measures to be taken against such negative phenomena in the vineyards are discussed in Nakhchivan AR. Based on the results of our research, solid recommendations are given to gardeners and vine-growers.

Keywords: *pesticide, fungicide, variety, leaf, disease, pest, environmental pollution.*

Варис Кулиев, Джаббар Наджафов

ПОВРЕЖДЕНИЕ ЛОЗЫ НА ВИНОГРАДНИКАХ ПЕСТИЦИДАМИ И ФУНГИЦИДАМИ И ЭКОЛОГИЧЕСКИЕ ПРОБЛЕМЫ, СВЯЗАННЫЕ С ИЗМЕНЕНИЕМ КЛИМАТА

На виноградниках каждый год урожай теряется из-за различных болезней и вредителей, а также сорняков. В составе рода *Vitis* наиболее распространенными болезнями и вредителями являются милдью, оидиум, серая гниль, антракноз, паутинный клещ, филлоксера и другие вредители. В тех случаях, когда против них не принимается мер, они наносят виноградникам серьезный ущерб.

Из-за глобального потепления в аграрном секторе, а также на виноградниках возникают существенные проблемы. Неумеренное использование пестицидов и фунгицидов, используемых для борьбы с болезнями и вредителями, а также их низкое качество приводит к загрязнению как продуктов, так и окружающей среды. Это существенная потеря урожая и угроза продовольственной безопасности. В статье излагаются меры, принимаемые против этого на виноградниках Нахчыванской АР. По результатам наших исследований садоводам и фермерам даются ценные рекомендации и советы.

Ключевые слова: пестицид,fungицид, сорт, лист, болезнь, вредитель, загрязнение окружающей среды.

(Akademik Tariyel Talibov tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi: İllkin variant 06.03.2020
Son variant 02.06.2020

UOT: 581.526.42

ƏNVƏR İBRAHİMOV

NAXÇIVAN MUXSTAR RESPUBLİKASININ YAŞILLAŞDIRMA MƏQSƏDİLƏ İLƏ ƏLAQƏDAR RAYONLAŞDIRILMASI

Naxçıvan Muxtar Respublikası ərazisində yayılan və xaricdən gətirilmiş ağaç və kolların bioekoloji xüsusiyyətlərinin öyrənilməsi və onlardan meşəbərpa, yaşıllaşdırma işlərində geniş istifadə edilməsi aktual məsələlərdəndir. Bu sahədə ən mühüm ekoloji amil olan yaşlılıqların, meşə ehtiyatlarının qorunması və yeni meşə sahələrinin salınması ilə əlaqədar olaraq daima tədbirlər həyata keçirilir. Bununla əlaqədar olaraq Naxçıvan Muxtar Respublikasının ərazisində yaşıllaşdırma məqsədilə rayonlaşdırılması aparılmışdır. Bu zaman ərazi 5 rayona və 9 yarımrayona ayrılmışla onların qısa xarakteristikası verilmişdir. Aparılan təhlillər nəticəsinə Naxçıvan Muxtar Respublikasının yaşıllaşdırma məqsədilə rayonlaşdırılmasının xəritə-sxemi tərtib edilmişdir.

Açar sözlər: yaşıllaşdırma, rayon və yarımrayonlar, xəritə-sxem, təbii-iqlim şəraiti, ağaç və kol bitkiləri.


Naxçıvan Muxtar Respublikasının ərazisi müxtəlif torpaq və iqlim xüsusiyyətlərinə malik olduğundan, burada yaşıllaşdırmanın vəziyyəti və yaşlılıqların tərkibi də müxtəlifdir. Yaşlılıqlar iqlimi dəyişdirməklə havanı təmizləyir və eroziya ilə mübarizədə xüsusi əhəmiyyət kəsb edir. Onlar həm də şəhərlərdə səs-küyü azaltmaqla, ilk növbədə iqlimin istilik balansına da təsir göstərirlər. Qeyd etmək lazımdır ki, ədəbiyyat məlumatlarında [2, s. 12-24; 4, s. 3-80; 5, s. 63-68; 6, s. 315-425] Azərbaycanın yaşıllaşdırılması məqsədilə rayonlaşdırılması aparılırkən, Naxçıvan Muxtar Respublikasının ərazisində bu işə diqqətlə yanaşılmamış və torpaq-iqlim xüsusiyyətləri nəzərə alınmamışdır. Aparılan çoxillik tədqiqatlara əsasən Naxçıvan Muxtar Respublikasının yaşıllaşdırma məqsədilə rayonlaşdırılması müəyyənləşdirilmiş və xəritə-sxemi tərtib edilmişdir (xəritə-sxem). Aparılan araşdırımalar nəticəsində muxtar respublikanın yaşıllaşdırma ilə əlaqədar rayonlaşdırılması aparılmış və ərazi 5 rayona və 9 yarımrayona bölünmüştür.

Buna uyğun olaraq muxtar respublikanın təbii-iqlim xüsusiyyətlərinə görə fərqlənən müxtəlif yaşayış məntəqələrində yaşıllaşdırılma məqsədilə ilə əlaqədar olaraq aşağıdakı məsələlərin yerinə yetirilməsi qarşıya qoyulmuşdur: 1) Ərazinin əsas iqlim göstəricilərinin öyrənilməsi; 2) Nəzərdə tutulan yaşıllaşdırılacaq ərazilərdə əkiləcək ağaç və kolların araşdırılması; 3) Ağaç və kolların yerli şəraitinə uyğun qruplaşdırılması; 4) Yaşıllaşdırmadan əvvəl ərazinin bitki örtüyünün təhlili; 5) Yaşlılıq zonalarının ətraf ərazilərdə sahil yuma və eroziyanın bir çox növlərinin qarşısının alınması nəzərdə tutulur. Ərazinin yaşıllaşdırma ilə əlaqədar rayonlaşdırılması üçün bölgənin meşə bitkiliyi əsas götürülmüşdür. Bu zaman yaşlılıq zonaların rolü, yaşıllaşma normativləri və ən başlıcası seçiləcək ağaç və kolların növmüxtəlifiyi nəzərə alınmışdır [12, s. 290-293; 3, s. 25-34]. Aşağıda yaşıllaşdırma rayon və yarımrayonların qısa xarakteristikasını veririk.

I. Səhra, yarımsəhra və arid seyrək meşəliklər rayonu. Muxtar respublikanın 600-1100 m hündürlükdə Arazboyu düzənliyini əhatə edir. Ərazi hüdudları daxilində Araz çayının sol qolları olan Arpaçay, Naxçıvançay, Əlincəçay, Qaradərəçay, Gilançay, Düylünçay, Vənəndçay, Əylisçay və Ordubadçaylarının gətirmə konusları yerləşir.

Ərazinin torpaqları münbət olduğu üçün burada əhali əsasən daha sıx məskunlaşmışdır. Bitki örtüyü ilə çox da zəngin deyildir. Ərazidə səhralaşma prosesi xüsusən də, Böyükdüz və Duzdağ platosunda daha aydın görünür. İqlim kəskin kontinentaldir. Burada günəşli saatların miqdarı 2800 saat təşkil edir. Günəş radiasiyasının ümumi miqdarı 156 kkal-dır. Buna görə

də bu rayonda quraqlığa davamlı ağaç və kollardan ibarət yaşılıq zonasının salınması məqsədə uyğun olardı. Bunun üçün ərazidə geniş miqyasda su meliorasiya işləri aparılmalıdır və örtülü irriqasiya sistemlərindən istifadə edilməlidir. Su ilə təminatı təşkil etmək üçün ərazidə əsasən də, çay yataqlarına yaxın hissələrdə süni su anbarları tikilməli və bunların əsasında suvarma sistemləri təşkil edilməlidir. Araz çayı və yeni yaradılacaq su anbarlarının hesabına ərazidə mikroiqlim şəraiti yaratmaq mümkündür ki, bu da ətraf ərazilərin yaşllaşdırılmasına müsbət təsir göstərə bilər. Bu ərazilər ətrafdə yaşayan əhalinin əyləncə və istirahət zonalarına çevrilə bilər. Təbii meşə massivlərinin olmaması, küçə və meydanların asfalt örtüyü, yaşayış binalarının sıxlığı və kontinental iqlim bu rayonun yaşayış məntəqələrinin şəraitini, xüsusən uzun sürən isti və qızmar yay müddətində xeyli çətinləşdirir. Burada havanın temperaturu bəzən 42 dərəcəyədək yüksəlir. Ərazidə təbii landşaftın pozulmasına təsir edən əsas amillərdən biri məskunlaşma və yaşayış məntəqələrində kənd təsərrüfatı sahələrinin inkişafıdır. Bu cür antropogen təsirlər nəticəsində ərazidə səhralaşma prosesi daha da sürətlənir. Kəskin rütubət qıtlığı yaranır, buxarlanmanın miqdarı artır, yay fəslində yağışının miqdarı bəzən 7-25 mm-ə qədər düşür, bəzən cənub quru küləklər əsir.



Xəritə-sxem. Naxçıvan Muxtar Respublikasının yaşllaşdırma məqsədilə rayonlaşdırılması.

Rayon səhra, yarımsəhra və arid seyrək meşəliklər yaşllaşdırma yarımrəyonuna bölünür.

1. Səhra yarımrəyonu. Arazboyu düzənliyinin Kəngərli, Böyükdüz və Sust düzənliliklərini əhatə edir. İqlim kəskin kontinentaldir. Bu yarımrəyon yağıntılarla kasaddır. Burada yağıntının illik miqdarı 240 mm-dən yuxarı deyildir. Qış sərt, soyuqdur, bəzən qar örtüyü olmur, sutkalıq və illik temperatur amplitudası yüksəkdir. Maksimum temperatur iyunda 43 dərəcə, minimum temperatur isə yanvar ayında -32 dərəcəyə çatır. Burada yaşılıq zonalar əsasən aqro-meliorativ, sanitar-gigiyenik əhəmiyyət daşıyır. Yayda havanın temperaturunun təsirini azaltmaq məqsədilə ağaç bitkilərindən ibarət qoruyucu meşələr yaratmaq tövsiyə olunur. Qoruyucu zolaqların daxilində uyğun kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi iqlim təsirlərini qismən azaltmaq və mikroiqlim şəraiti yaratmaqla daha çox məhsul əldə etmək mümkündür. Bu zonaların ümumi sahəsinin 75-80%-ni ağaclar, 60-80%-ni isə kolluqlar təşkil etməlidir. Bu meşə sahələrini su ilə təmin etmək üçün Araz çayından nasoslar vasitəsilə suyu süni sututarlara və birbaşa sahələrə çatdırmaq mümkündür.

2. Yarimsəhra yarımrayonu. Arazboyu düzənliyin əksəri hissəsini əhatə edir. İsti quru yaya və nisbətən az qarlı qışa malikdir. Mütləq maksimal temperatur 41-42 dərəcə, mütləq minimum -28 dərəcədir. Atmosfer yağıntılarının ümumi miqdarı olduqca azdır və bir ildə cəmi 275 mm təşkil edir. Yay uzunmüddətlidir. Havanın nisbi rütubəti olduqca aşağıdır. İllik mümkün buxarlanması 1100 mm-dir. Burada yaşıllaşdırmanın əsas məqsədi əhalinin isti dövrlərdə istirahətini təşkil etmək, əkin sahələri ətrafında qoruyucu meşə zolaqlarını salmaq, cənubdan gələn isti hava kütlələrinin əkinçiliyə təsirini azaltmaq və mikroiqlim şəraiti yaratmaqdır. Açıq ərazilərdə çətiri qovuşan yaşılıq zonaların yaradılması məsləhət görülür. Yaşılıq zonalarında xüsusilə hovuzların, fəvvərələrin və digər istirahət məqsədli qurğuların yaradılması üstünlük təşkil etməlidir.

3. Arid seyrək meşəliklər yarımrayonu. Arazboyu düzənliyin bəzi hissələrini Araz çayı sahili boyu yerləşən meşə və kolluqlar, Sədərək, Püsyən, Şahtaxtı, Naxçıvançayın mənsəbi, Araz su anbarının sahili, Culfa maili düzənliyi, Kotam, Kılıd, Ordubad maili düzənliyi ərazisindəki sahəni əhatə edir. Burada torpaq iqlim şəraiti olduqca müxtəlifdir və bəzi ərazilərdə ekspozisiyadan asılı olaraq torpaq qatı müxtəlif qalınlıqda olub, əhəngli-karbonatlıdır. Bu yaşışma yarımrayonu quru subtropik hava kütlələrinin və çılpaq dağlığın kontinental iqliminin təsiri altındadır. Təbii ki, yaşıllaşdırma zonaları burada həmçinin yüksək olmalıdır. Buna səbəb bu ərazidə qrunt suyunun səviyyəsinin və ərazinin mikroiqliminin təsiri çoxdur. Ona görə də bu ərazidə sahil boyu zonalarda təbii ağaç və kollarla yanaşı, söyüd, qovaq, tut, zirinc, dağdağan, murdarça, ardıc, qoz və s. əkilməsi daha çox effekt verə bilər.

II. Dağ-bozqır rayonu. Orta dağlıq 1100-2000 m hündürlükdə olan ərazilərini əhatə edir. Dağ-bozqır rayonu sərt, mülayim, kəskin kontinental iqlimi, uzun sürən yayı və soyuq qışı ilə fərqlənir. Yaranmış iqlim xüsusiyəti burada bozqırların yaranmasına səbəb olur. Bu rayon muxtar respublikanın ən aktiv sel ocaqlarından olduğu üçün, burada yaşıllaşdırılma işlərinin aparılması son dərəcə vacib məsələlərdən biridir. Sutkalıq və illik temperatur amplitudasının böyük olması burada fiziki aşınmanın intensiv getməsinə görə bozqırlaşmaya səbəb olur. Torpaq örtüyü tam formalaslaşmadığı üçün burada bitki örtüyü zəif inkişaf etmişdir. Dağ-bozqır rayonu, bir-birindən iqlim xüsusiyətlərinə görə fərqlənən 2 yarımrayona bölmək olar.

1. Müləyim rütubətli yarımrayon. Muxtar respublikanın nisbətən orta dağlıq qurşağının bozqırlarını əhatə edir. İqlim şəraiti olduqca sərtdir. Bu yarımrayon şəraitində nəzərdə tutulmuş meşə-parkların funksional əhəmiyyəti, onların küləyə və eroziyaya qarşı rolü ilə məhdudlaşdır. Eyni zamanda torpaqların eroziyaya qarşı davamlılığı artmaqla strukturlu torpaq örtüyünün yaranmasına şərait yaradar ki, bu da digər ot bitkilərinin inkişafına səbəb olar. Bu yarımrayonda yaşıllaşdırma normaları yuxarıdakı yarımrayonlarla müqayisədə xeyli yüksək olmalıdır. Müləyim rütubətli yarımrayonda ağaç və kolların üstünlük təşkil etməsi burada gələcəkdə yaşılıq zolaqlarının da inkişaf etməsi üçün uyğun temperatur və rütubət şəraitinin olduğunu göstərir. Amma məqsədə uyğun olardı ki, burada yabani halda bitən ağaç və kolların nisbətən mədəni sortları inkişaf etdirilsin. Hətta yay aylarında az suvarma ilə meşə zolaqlarını artırmaq olar.

2. Müləyim quru yarımrayon. Muxtar respublikanın orta dağlıq qurşağın aşağı hissələrini və alçaq dağlığın bozqır ərazilərini əhatə edir. Ərazi yağıntısı az olan quru subtropik iqliminin təsiri altında olduğu üçün kserofit şəraiti ilə fərqlənir. İqlimi nisbətən rütubətli, isti yaya və soyuq qışa malikdir. Yarımrayonun mütləq minimum temperaturu -21°C dərəcədən aşağı düşmür. Yayı isti və uzun olub, quraq keçir. Buxarlanması miqdarı yağıntıdan üstündür. Bu yarımrayonun əksəri hissələrində ən isti yay günlərində maksimal temperatura bəzən atmosfer yağıntılarının olmadığı şəraitdə $30-32^{\circ}\text{C}$ dərəcəyə çatır. Yarımrayonda geniş yaşılıq

zonalarının salınması külək və səthi eroziyanın qarşısını alar. Küləyin aktiv olmasını nəzərə alaraq çox da hündür olmayan ağaç və kollara üstünlük verilməlidir. Belə sahələr üçün çay dərələrinin yamacları və quru dərələr daha uyğun hesab edilir.

III. Orta dağlığın meşə-kolluq rayonu. İqlim müləyimdir. İlin bütün mövsümlərində nisbətən rütubətlidir. Bu rayon əsasən çay yataqları boyu yerləşən meşəliklər və yaşayış məntəqələrinin ətrafındakı meyvə bağlarından ibarət yaşıllıq zonaları və son illərdə meşələşmiş qədim kolluqlar daxil edilir. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının meşə ehtiyatını təşkil edən Batabat, Ərəfsə, Tillək, Talalar və s. təbii meşələrin ətrafinı əhatə edir. Bu ərazilərdə yaşıllıq zonaları buranın iqliminə uyğun olan və təbii meşələrin ağaç və kollardan ibarət olmalıdır. Bu rayon gələcəkdə yeni salınmış yaşıllıq sahələri ilə birlikdə muxtar respublikanın turizm rekreatiya potensialını təşkil edə bilər. Orta dağlığın meşə-kol rayonunu mezofil meşələr və yüksək dağlıq mezofil meşələr yarımrəyonuna bölünür.

1. Mezofil meşələr yarımrəyonu. Muxtar respublikanın 1250-1800 m yerləşən çay yatağı (Payız, Xalxal, Vayxır, Rüstəm, İşgəsu meşələri) və ətraf ərazilərini (Pircüvar, Güznüt meşələri) əhatə edir (bu ərazilər meyvə bağları və tuqay meşələrindən ibarətdir). İqlim yumşaqdır. İlin bütün fəsillərində nisbətən rütubətlidir. Lakin aşağı zonada yerləşən bu meşəliklərin yayın isti dövrlərində hər zaman suvarmaya ehtiyacı olur. Yaşayış məntəqələri ətrafındakı yaşıllıq zonaları isə suvarma ilə təmin olunur (qış fəslindən başqa). Çay yatağının filtrasiya suları bu ərazidə yayılan meşə və kolluqların əsas qida mənbəyidir. İllik yağıntıların miqdarının 350-450 mm olması çay yatağından kənar ərazilərdə uyğun ağaç və kolların yetişdirilməsinə tamamilə kifayət edir. Yay yumşaq isti, qış yumşaq, qarlıdır, kəskin temperatur dəyişiklikləri baş vermir. Yaz və payız isti və uzun sürəndir. Bu yarımrəyonun yaşıllıq zonasının rolü əsasən eroziyaya qarşı mübarizə, sahil bərkitmə funksiyasından ibarət olmalıdır. Meşə tipli müləyim iqlim burada yaşıllaşdırmanın aşağı normalarından istifadə etməyə imkan verir. Ona görə də çaylarda filtrasiyanı nəzərə alaraq yataq boyu meşəliklərin salınması daha məqsədə uyğundur. Salınmış meşə və bağlar Xalxal, İşgəsu və Rüstəm meşələrində olduğu kimi yayda əhalinin istirahəti üçün ictimai-iaşə və istirahət zonalarına çevrilə bilər. Burada əsasən armud, ərik, alça, heyva, qoz, badam, püstə və s. ağacların salınması həm eroziyaya qarşı mübarizəyə, sel hadisələri zamanı sahillərin yuyulmasına və meyvə bağlarının məhsulundan iqtisadi səmərə kimi istifadə etmək olar.

2. Yüksək dağlıq mezofil meşələr yarımrəyonu. Bu yarımrəyon orta və yüksək dağlığın (1800-2300 m) torpaq-iqlim şəraiti ilə uyğunluq təşkil edir. Burada meşə bitkilərinin inkişafı şəraiti müxtəlif cinslərə aid ağaç və kolların inkişafı üçün daha əlverişlidir. Yarımrəyonda yerləşən meşələrin ətrafında mövcud olan açıq ərazilərdə meşə sahələrinin genişləndirilməsi üçün lazımı şərait vardır. Yarımrəyonun iqlim şəraiti və bir çox fiziki-coğrafi xüsusiyyətləri imkan verir ki, bu təbii meşələr yaxınlığında yerləşən yaşayış məntəqələrinin ətrafında da müxtəlif növ meşə ağaclarından və meyvə ağaclarından ibarət yaşıllıq zolaqlarının, parkların salınması əhalinin istirahət və əyləncə zonalarına çevrilə bilər. Bu əraziləri yaşıllaşdırmaq üçün təbii şəraitə uyğun ağaç və kolların əkilməsi məqsədə uyğundur. Yaşıllıq zonasını əhatə edən ərazilərdə 30-35% ağacların, 60-80% isə kolların payına düşməlidir. Bu yarımrəyonda yaşıllıq zonaları əsasən eroziyaya və küləyə qarşı əhəmiyyətlidir.

IV. Dağ-çəmən rayonu. Dağ-çəmən rayonu muxtar respublikanın kənd təsərrüfatı, əsasən də heyvandarlıq üçün əlverişlidir. Bu rayon əsasən muxtar respublikanın yay otlaqlarını təşkil edir. Otarılmanın intensiv olduğu bu ərazi tez-tez antropogen təsirlərə məruz qalır. Belə ki, növbəsiz otarılma və əsasən də yaşayış məntəqələrinin ətrafında sürülərin keçdiyi ərazilərdə landşaft pozulmasına daha çox rast gəlinir ki, bu da səthi eroziyanın inkişafına və bitki örtü-

yünün kasıblaşmasına səbəb olur. Buna görə də ərazidə yerləşən alp çəmənliklərində yamac bərkitmə işlərinin təşkili daha uyğun olardı. Ərazinin subalp çəmənliklərində vaxtından əvvəl (toxum fazasından əvvəl) çəmənliklərin biçilməsi və otarılması burada bitki örtüyünün getdikcə növmüxtəlifliyinin azalmasına səbəb olur. Bəzən küləklər vasitəsilə bitkilərin toxumları sovrularaq uyğun olmayan şəraitə aparılır ki, bu da gələcəkdə çəmənlərin seyrəlməsinə götərib çıxarır. Bunun qarşısını almaq üçün subalp çəmənlikləri ətrafında yaşıllıq zonalarının salınması məqsədəuyğundur.

Dağ-çəmən rayonu iki yarımrəyonunu özündə birləşdirir.

1. Nisbətən rütubətli, soyuq yarımrəyon. Muxtar respublikanın dəniz səviyyəsindən 2000-2800 metr yüksəklikdə yerləşmiş, yüksək dağlıq rayonlarını əhatə edir. Bu muxtar respublikanın uzun sürən sərt qışı və şaxtalı ən soyuq ərazisidir. Burada bəzi yerlərdə minimum temperatur -25°C təşkil edir. Ultrabənövşəyi şüalanmanın intensivliyi, küləklər, güclü qar yağıntısı, yayda temperaturun mülayimliyi (maksimum 26°C), illik yağıntıının miqdarı (536 mm) ilə müşayiət olunur. Yağıntıının əksər hissəsi yaz fəslinə təsadüf edir. Bütün bunlar yaşıllıq zonalarının istilik və rütubət tənzimlənməsinə təsir edir. Burada eroziya prosesinin və pozulmuş landşaftda səthi axının qarşısını almaq üçün alçaqboylu ağaclarдан və kollardan ibarət qoruyucu zolaqlar salmaq məqsədəuyğundur. Burada yaşayış məntəqələrinin ətrafında mövcud olan kolluqlarla yanaşı yeni salınacaq yaşıllıq zonaları həmin ərazilərdə eroziyaya və küləyə qarşı müstəsna dərəcədə rol oynaya bilər. Yaşıllıq zonaları həm də yay otlaqlarından istifadə edən heyvandarların istifadəsi üçün yararlı ola bilər. Bu zaman onların bədii-kompozisiya qanunlarına uyğun olaraq yerləşdirilməsi nəzərdə saxlanılır. Bu ərazilərdən turizm rekreatiya məqsədlər üçün (dağ turizmi) də istifadə etmək olar.

2. Yayı quru keçən soyuq yarımrəyon (nisbətən mülayim iqlim şəraitinə malik). Yarımrəyonun mütləq hündürlüyü dəniz səviyyəsindən 1800-2200 metr hündürlük daxilində dəyişilir. İqlimi quru və soyuq, yayı uzun sürən sərindir, qış isə sərtdir. Yuxarıdakı yarımrəyonlarla müqayisədə burada bitkilərin inkişafı üçün şərait daha əlverişlidir. Subalp çəmənliklərini əhatə etdiyi bu ərazidə biçənəklərin ətrafında yaşıllıq zolaqlarının salınması toxum fazasında toxumların həmin sahədə qalib daha da sıxlışmasını təmin edə bilər. O zaman süni olaraq biçənəklərin zənginləşdirilməsi üçün toxum səpmə prosesinə ehtiyac qalmaz. Kənd təsərrüfatı ilə məşğul olan əhalinin və turizm məqsədilə əraziyə gələn insanların istirahəti üçün meşə zolaqlarının salınmasını da məqsədəuyğun hesab etmək olar. Bu yarımrəyonun iqlim şəraitini nəzərə alaraq burada yerləşən yaşayış məntəqələrinin ətrafında istirahət məqsədli parklar və meyvə bağlarından ibarət yaşıllıqların salınması daha məqsədəuyğun hesab edilə bilər. Yuxarıdakı yarımrəyonlarla müqayisədə burada yaşallaşdırma normativlərinin əhəmiyyətli dərəcədə yüksəldilməsi üçün daha çox şərait vardır. Bu əraziləri yaşallaşdırmaq üçün təbii şəraitə uyğun ağaç və kolların əkilməsi məqsədəuyğundur.

V. Yüksək dağlığın nival sahəsi. Bu rayon Dərələyəz və Zəngəzur sıra dağlarının yüksəkliklərini əhatə etməklə bitki örtüyündən tamamilə məhrumdur. Bunun səbəbi kəskin soyuq iqlim şəraitini və torpaq örtüyünün olmamasıdır. Lakin qayalıqların ufantıları altında bəzi bitkilərə az da olsa rast gəlmək olur. Yuxarıda göstərilən səbəblərə görə burada yaşallaşdırılma tədbirləri aparmaq qeyri-mümkündür.

ƏDƏBİYYAT

- İbrahimov Ə.M. Naxçıvan Muxtar Respublikasının yaşallaşdırılmasında istifadə edilən dekorativ cilpaqtokumlu ağaç və kol bitkiləri / Aqrar elmin və təhsilin innovativ inkişafı: dünya təcrübəsi və müasir prioritetlər / Beynəlxalq konfrans, ADAU, Gəncə, 2015, s. 290-293.

2. Prilipko L.İ., Əliyev A.R. Azərbaycanın yaşıllaşdırılması. Bakı, 1967, 84 s.
3. Talibov T.H., İbrahimov Ə.M. Naxçıvan şəhərinin yaşıllaşdırılmasında istifadə olunan ağaç və kollar / Botanika bağlarında və dendroparklarda landşaft memarlığı. Beynəlxalq konfransın materialları. Bakı, 2013, s. 25-34.
4. Tutayuk V.X. Azərbaycanın yaşıllaşdırılması. Bakı: Gənclik, 1968, 80 s.
5. Acadov K.C. Лесорастительное районирование Азербайджана // АМЕА Мәркәзи Нəbatat Bağının əsərləri, 2011, c. 8, s. 63-68.
6. Прилипко Л.И. Лесная растительность Азербайджана. Баку: АН Азерб. ССР, 1954, 488 с.

AMEA Naxçıvan Bölməsi
E-mail: enver_ibrahimov@mail.ru

Anvar Ibrahimov

REGIONALIZATION OF THE NAKHCHIVAN AUTONOMOUS REPUBLIC'S TERRITORY FOR LANDSCAPING

The study of bio-ecological features of trees and shrubs spread in the Nakhchivan Autonomous Republic and imported from the outside and the use them in reforestation and landscaping works is one of the topical issues. Regular measures are being carried out on the protection of forest resources and greenery as the most important environmental factor, and the planting of new forest areas. In this regard, there have been carried out regionalization for landscaping in the territory of the Nakhchivan Autonomous Republic. At this time, the territory is divided into 5 districts and 9 subdistricts and their brief description have been given. As a result of the analysis, a schematic map of regionalization of the autonomous republic have been compiled.

Keywords: *landscaping, districts and subdistricts, schematic map, natural climatic conditions, trees and shrubs.*

Анвар Ибрагимов

РАЙОНИРОВАНИЕ ТЕРРИТОРИИ НАХЧЫВАНСКОЙ АВТОНОМНОЙ РЕСПУБЛИКИ С ЦЕЛЬЮ ОЗЕЛЕНЕНИЯ

Изучение био-экологических особенностей и использование в лесовосстановительных и озеленительных работах деревьев и кустарников, распространенных на территории Нахчыванской Автономной Республики и ввезенных извне, – одна из актуальных задач. В этой области внедряются постоянные меры для защиты наиболее важного фактора окружающей среды, включая охрану растительности, лесных ресурсов и насаждение новых лесных массивов. В связи с этим, с целью озеленения территории Нахчыванской Автономной Республики проведены работы по её районированию. В ходе исследования территория разделена на 5 районов и 9 подрайонов, и дана их краткая характеристика. В результате проведенного анализа составлена карта-схема озеленения автономной республики.

Ключевые слова: *озеленение, районы и подрайоны, карта-схема, природные климатические условия, деревья и кустарниковые растения.*

(Akademik Tariyel Talibov tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi: *İlkin variant* **19.02.2020**
Son variant **07.05.2020**

TEYYUB PAŞAYEV

NƏBATAT BAĞINDA YENİ OTAQ BİTKİLƏRİ

Məqalədə AMEA Naxçıvan Böləmisi Bioresurslar İnstitutunun Nəbatat bağında İstilikxana və otaq şəraitində əkilibbecərilən Araceae fəsiləsinə aid olan Monstera deliciosa Liebm. növü haqqında məlumatlar verilmişdir. Bu bitki Şimali, Mərkəzi və Cənubi Amerikanın tropikal rütubətli meşələrdə rast gəlinən çox nəhəng lianlardır. Meksika, Kosta-Rika, Panama və Qvatemala ərazilərində geniş yayılmışdır. XIX əsrədə Cənub-Şərqi Asiya ölkələrinə gətirilən monstera burada dekorativ bitki kimi becərilməyə başlanılmışdır. Monsteralar xarici görünüşlərinə görə dünyanın hər yerində dekorativ bitki kimi otaq şəraitində, ofislarda və istilikxanalarda geniş şəkildə istifadə edilir. Bəzi tropik ölkələrdə bu bitki yeyilən meyvəsinə görə əhəmiyyətli dərəcədə əkilibbecərilir. Məqalədə həmçinin monstera təbiətdə yayılmış olan taxminən 60 növündən M. deliciosa, M. ainata, M. obliqua M. pertusa və dekorativ bağçılıqda istifadə edilən Monstera adansonii Schott, M. dilacerata K.Koch, M. dubia (Kunth) Engl. & K.Krause bəzi növləri haqqında məlumatlar verilmişdir. Bundan başqa aparılan tədqiqatların nəticələrinə əsasən monsteraların artırılma üsulları, yayıldıqları torpaq, iqlim xüsusiyyətləri haqqında da qismən məlumatlar verilmişdir.

Açar sözlər: Nəbatat bağı, istilikxana, Araceae, Monstera deliciosa, otaq bitkiləri, dekorativ.

Giriş. Naxçıvan Muxtar Respublikasının təbii-coğrafi şəraiti, relyefi, iqlim və torpaq xüsusiyyətləri, bu zonada xüsusi fauna və floranın yaranmasına səbəb olmuşdur. Müasir ekoloji problemlərin həll edilməsi, bitki və heyvanların, təbii zənginliklərin qorunması daim diq-qət mərkəzində saxlanılmalıdır. Bu baxımdan ekoloji tədbir vəsítələri kimi yaşıllaşdırma, meşəsalma və meşələrin bərpa edilməsi işlərinə daimi diqqət yetirilməli və xüsusi mühafizə olunan təbiət obyektlərinin yaradılması vacibdir. Qeyd etmək lazımdır ki, son illərdə aparılan məqsədyönlü işlər sayəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin akvatoriyası xeyli genişlənmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 15 avqust tarixli Sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikasının flora və faunasına dair iki cilddən ibarət “Qırmızı Kitab” çap edilmişdir. Son illərdə ardıcıl şəkildə həyata keçirilən ekoloji tədbirlər sayəsində muxtar respublikada yaşıllaşdırma işləri 90-cı illərlə müqayisə edildikdə kəskin fərqlərin olduğu ortaya çıxır. Bu da regionda əlverişli ekoloji şəraitin yarandığının sübutudur.



Nəbatat bağında bitki ehtiyatlarının xammal bazasını və regionun ekoloji şəraitinin zənginləşdirilməsi məqsədi ilə Naxçıvanda bitən və kənardan gətirilmiş bəzək, dərman, efir-yağlı, otaq bitkiləri və digər faydalı bitkilərin introduksiyası və iqlimləşdirilməsi, bitki genofondunun, o cümlədən, nadir və nəslİ kəsilməkdə olan növlərin çoxaldılması və mühafizəsi üçün vacib olan faktorlardan biri də istilikxanalardır. Nəbatat bağında “Ultra Sera” ailəsinə məxsus son texnologiyaya malik istilikxana qurulmuşdur. İstilikxananın qurulmasında əsas məqsəd muxtar respublikanın iqliminə uyğun olmayan bitki nümunələrinin burada saxlanılması, nümayiş etdirilməsi, onlar üzərində elmi-tədqiqat işlərinin aparılması və universitet tələbələri, ümumtəhsil məktəblərinin şagirdləri üçün açıq dərslərin keçirilməsi zamanı burada olan bitkilərdən istifadə edilməsidir.

Tədqiqatın material və metodikası. Tədqiqatlar 2016-2019-cu illər ərzində AMEA Naxçıvan Böləmisi Bioresurslar İnstitutunun Nəbatat bağında istilikxanada aparılmışdır. Tədqiqat materialı kimi Batum botanika bağından gətirilmiş *Araceae* fəsiləsinə aid olan *Monstera deliciosa* Liebm. növü seçilmişdir. Tədqiqat zamanı bitkinin morfoloji, bioekoloji xüsusiyyətləri, artırılma üsulları, su rejimi, işıq və rütubətə qarşı cavab reaksiyası, torpaq amilləri və bir çox digər məsələlərin öyrənilməsinə dair metodikalardan istifadə edilmişdir [1, s. 76-84; 2, 3, s. 38-44; 4, s. 151-169]. Elmi metodik vasitələrlə bitkilərin (toxum, qələm, kök pöhrələri, daldırma və s.) üsullarla çoxaldılması introduksiya edilmədə, yaşillaşdırma və bəzək bağılılıq işlərinin görülməsində əsas faktordur. Hal-hazırda istilikxanada 100-dən artıq bitki nümunəsi toplanmışdır ki, bunlardan da yuxarıda qeyd edilən məqsədlər üçün istifadə edilir. Bunlardan biri də Amerikanın tropikal bölgələrində yayılmış olan *Monstera deliciosa* Liebm. bitkisidir.

Araceae fəsiləsinə aid olan *Monstera deliciosa* Liebm. növü Şimali, Mərkəzi və Cənubi Amerikanın tropik ərazilərində olan çox nəhəng lianalardır. Meksika, Kosta-Rika, Panama və Qvatemalanın rütubətli meşələrində geniş yayılmışdır [6, s. 44-56; 9, s. 233-236; 10, s. 77-87].

XIX əsrдə Cənub-Şərqi Asiya ölkələrinə gətirilən monstera burada introduksiya olunmuş və dekorativ bitki kimi becərilməyə başlanmışdır. Monsteralar gözəl xarici görünüşlərinə görə dünyanın hər yerində dekorativ bitki kimi otaq şəraitində, ofislərdə və istilikxanalarda geniş şəkildə istifadə edilir. Tədricən müləyim qurşaq zonalarına yayılan monstera bu ərazilərdə istilikxanalarda, otaq bitkisi kimi evlərdə, ofislərdə, həmçinin qapalı yerlərdə becərilir. Bəzi tropik ölkələrdə bu bitki yeyilən meyvəsinə görə əhəmiyyətli dərəcədə əkilib becərilir [7, s. 15-17; 5, s. 195-199; 8, s. 438-459].



Tədqiqatın nəticələri və onların müzakirəsi. Monstera əvvəllər Filodendron cinsinə aid olmuş (*Philodendron*), 1763-cü ildən sonra isə botaniklər tərəfindən ayrılaraq xüsusi cins kimi qeyd edilmişdir. Tez böyüyən 9 m-dək uzana bilən monsteraın gövdəsi silindrşəkillidir, diametri 6,25-7,5 sm-dir. Gövdənin üzərində çoxsaylı, sərt quruluşlu, qəhvəyi rəngli müxtəlif ölçülərdə olan hava kökləri yerləşmisdır. Dərivarı yarpaqları düz və uzun saplaq üzərində yerləşmiş, uzunluğu 60 sm-ə qədər böyüklikdə olmaqla dəyirmi yaxud da ürəksəkilli formadadır. Yarpaqlarında çox müxtəlif ölçü və formalarda kəsiklər və deşiklər vardır. Bu da bitkiyə gözəl dekorativ görünüş verir. Bitkinin çiçəkləməsi yay aylarında baş verir, əmələ gələn meyvələri təxminən bir ildən sonra yetişir. Yetkin meyvələri böyük bir banan boyda olmasına baxmayaraq, üzəri daha qalın və şam qozası kimi, altı bucaqlı, yaşıllı rəngli qabıqla örtülüdür. Yetişdikdən sonra bu qabıqlar töküür və daxildə olan ağ rəngli yumşaq lətli hissəsi yeyilir. Meyvəsinin dadı banan-ananas ləzzətlərinin qarışığına bənzəyir. Meyvələri 20-25 sm uzunlığında və 5-7,5 sm enində, yaşıllı rəngli qalın pərdə ilə örtülmüş vəziyyətdədir. Monsteraın təbiətdə təxminən 60 növü vardır. Monstera cinsinin dekorativ bitki yetişdiriciliyində əsas yeri olan növləri *Monstera deliciosa*, *M.ainata*, *M.obliqua* və *M.pertusa*-dır. Bunlardan başqa *Monstera adansonii* Schott, *M. dilacerata* K.Koch, *M. dubia* (Kunth) Engl. & K.Krause, növləri dekorativ bağcılıqda və otaq bitkisi kimi daha çox istifadə edilir.

Monsteraların artırılması əsasən qələmləri vasitəsilə aparılır: Birinci olaraq uc qələmləri təpə sürgünü ilə birlikdə və üzərində yetkin bir yarpaq olmaqla aprel ayında kəsilərək əvvəlcədən hazırlanmış qum və torpaq qarışığında əkilməlidir. İkinci üsul: Göz qələmləri ilə çoxaltmada isə bitkinin gövdəsindən kəsilmiş hər qələmdə ən azından bir gözün olması mütləq lazımdır. Göz qələmləri ilə artırma aprel-avqust aylarında aparıla bilər. Hər iki halda da qələmlərin əkildiyi yerdə havanın temperaturu 24-27°-dən artıq olmamalıdır. Bu üsullarla artırılmada təxminən 3-4 həftədən sonra bitkilərdə köklənmə baş verir. Bunlardan başqa monstera yetişdirilməsində suda kökləndirmə, kökdən ayırma və s. üsullardan istifadə edilir ki, bunların da çox effektli olmadığı bir çox təcrübələrlə sübut olunmuşdur.

Normal otaq temperaturunda, işıqlı yalnız günəş şüalarının birbaşa düşmədiyi yerlərdə saxlanmalıdır. Hava axınlarının olduğu yerlərdə saxlaşdırıqda və qış aylarında temperatur 10-12°-nin altına düşdükdə bitki məhv olur. Monsteralar rütubətin yüksək olduğu şəraitdə daha yaxşı inkişaf edirlər.

Monsteraın yetişdirildiyi dibçəklərin torpağı qum qatılmış, humusun miqdarı çox olduqda, müəyyən fasılələrlə qida maddələri verilirsə də bitkinin inkişafi normal davam edəcəkdir. Suya olan tələbatı yay aylarında nisbətən çox, qışda isə ayda bir dəfə su vermək bitkinin tələbatını ödəmiş olur. Hazırda AMEA Naxçıvan Bölümü Bioreşurslar İnstitutunun Nəbatat bağında İstilikxana və otaq şəraitində əkilib becərilir və artırılır. Aparılan tədqiqatların nəticələrinə əsaslanaraq demək olar ki, *Monstera deliciosa* Liebm. bitkisi Naxçıvan MR-in kəskin kontinental iqliminə uyğun olmadığı üçün otaq bitkisi kimi ofislərdə, evlərdə və digər qapalı məkanlarda saxlanması məqsədəuyğundur.

ƏDƏBİYYAT

1. Гилберт Р. Комнатные растения. Практическое руководство. Лондон-Москва, 1997, 358 с.
2. Монстера // Большая советская энциклопедия: в 30 тт. / Глав. ред. А.М.Прохоров. 3-е изд., Москва: Советская энциклопедия, 1978, 768 с.
3. Серебряков И.Г. Морфология вегетативных органов высших растений. Москва, 1952, 486 с.

4. Кудрявец Д.Д., Петренко Н.А. Как вырастить цветы. Книга для учащихся. Москва: Просвещение, 2001, 300 с.
5. Bloch R. Developmental potency, differentiation, and pattern in meristems of *Monstera deliciosa* // Amer. J. Bot., 1944, v. 42, p. 238.
6. Bloch R. Differentiation and pattern in *Monstera deliciosa*. The idioblastic development of the tricho-sclereids in the air root // Amer. J. Bot., 1946, v. 33, p. 544.
7. Morton J.F. Ceriman Fruits of Warm Climates / Julia F. Morton[en]. Miami, 1987, 236 c.
8. Peppard T. Volatile flavor constituents of *Monstera deliciosa* // Journal of Agricultural and Food Chemistry, 1992, p. 262.
9. Peters R.E., Lee T.H. Composition and physiology of *Monstera deliciosa* fruit and juice // Journal of Food Science, 1977, p. 574.
10. Sinnott E.W., Bloch R. Comparative Differentiation inthe Air Roots of *Monstera deliciosa* // Amer. J. Bot., 1946, v. 33, p. 590.

AMEA Naxçıvan Böləməsi
E-mail: teyyubpashayev@mail.ru

Teyyub Pashayev

NEW INDOOR PLANTS IN THE BOTANICAL GARDEN

We investigate the morphological, bioecological features, reproduction methods, water regimes, light and humidity response, soil factors, and many other issues of the *Monstera deliciosa* Liebm. species of *Araceae* family from the Batum Botanical Garden. This plant is a giant liana, found in tropical humid forests of North, Central and South America. It is widespread plant in Mexico, Costa-Rica, Panama and Guatemala. The monster, which was brought to Southeast Asia in the 19th century, began to be cultivated here as a decorative plant. According to monster appearance they are used extensively as decorative plants in room condition, offices and greenhouses everywhere in the world. In some tropical countries, this plant is significantly cultivated for its fruits. The paper also provides information on some of 60 common species of monster in nature *Monstera deliciosa*, *M. ainata*, *M. obliqua*, *M. pertusa*, and some of species used in decorative gardening *Monstera adansonii* Schott, *M. dilacerata* K. Koch, *M. dubia* (Kunth) Engl & K Krause. In addition, based on the results of research conducted since 2016, the reproduction methods of the monster, soil that spread, and climatic characteristics are mentioned.

Keywords: *Botanical Garden, greenhouse, Araceae, Monstera deliciosa, indoor plants, decorative.*

Тейюб Пашаев

НОВЫЕ КОМНАТНЫЕ РАСТЕНИЯ В БОТАНИЧЕСКОМ САДУ

В статье освещены морфологические, биоэкологические особенности, способы размножения, водный режим, реакция на свет и влажность, почвенные условия и другие вопросы вида *Monstera deliciosa* Liebm. семейства *Araceae*, привезенного из Батумского Ботанического сада. Это растение – одна из гигантских лиан, встречающихся в основ-

ном во влажных тропических лесах Северной, Центральной и Южной Америки. Оно широко распространено на территориях Мексики, Коста-Рики, Панамы и Гватемалы. Привезенная в XIX веке в юго-восточные азиатские страны монстера начала культивироваться здесь как декоративное растение. Благодаря своему внешнему виду монстера повсеместно выращивается в мире как декоративное растение в комнатных условиях, офисах и теплицах. Из-за вкусных плодов этот вид интенсивно возделывается в некоторых тропических странах. В статье также приведены сведения о видах *Monstera deliciosa*, *M. ainata*, *M. obliqua M. pertusa*, из 60-и распространенных в природе видов и используемых в декоративном садоводстве *Monstera adansonii* Schott, *M. dilacerata* K.Koch, *M. dubia* (Kunth) Engl. & K. Krause. Кроме этого, на основе результатов исследований, проводимых с 2016 года, отмечены способы размножения монстер, почвы их произрастания и климатические условия.

Ключевые слова: Ботанический сад, теплица, Araceae, *Monstera deliciosa*, комнатные растения, декоративное.

Daxilolma tarixi: İllkin variant 13.02.2020
Son variant 16.04.2020

UOT 581.5/1**NAMİQ ABBASOV****PETROFİL (QAYA-TÖKÜNTÜ) BİTKİLİYİNİN ÖYRƏNİLMƏSİ
TARİXİNƏ DAİR**

Naxçıvan Muxtar Respublikası özünəməxsus təbii şəraiti, orografiyası, torpaq örtüyü və bitkilər aləmi ilə fərqlənən tipik dağlıq ölkə olub, Kiçik Qafqazın cənub-qərb qurtaracağında yerləşir. Regionun kəskin kontinental iqlimə malik olması, yağıntının azlığı, sutkada və fəsillər arasında temperatur amplitudunun yüksək olması, burada bitki örtüyünün formallaşmasına güclü təsir göstərmiş, kserofit bitkilərin gur inkişafına səbəb olmuşdur. Naxçıvan Muxtar Respublikası florasında 16 bitkilik tipi yayılmışdır. Bu bitkilik tipləri arasında qaya-töküntü bitkiliyinin özünəməxsus xüsusi yeri və əhəmiyyəti vardır. Lakin buna baxmayaraq, petrofil bitkiliyi bu vaxta qədər geniş tədqiq olunmamışdır. Petrofil bitkiləri arasında çox qiymətli və faydalı bitkilər, xüsusilə bəzək, efüryağılı, dərman, yem, qida və eroziya əleyhinə olan bitkilərin böyük təbii ehtiyatı vardır. Lakin buna baxmayaraq onlardan səmərəli istifadə olunmur. Məqalədə, Qafqazın, eləcə də Naxçıvan MR-in qaya-töküntü bitkiliyinin öyrənilməsi tarixi haqqında faktlar təqdim edilir, həmçinin ayrı-ayrı illər ərzində müxtəlif müəlliflər tərəfindən petrofil bitkiliyinə aid müəyyən yeni növlər haqqında məlumat verilir.

Açar sözlər: petrofil (qaya-töküntü) bitkiliyi, flora, yeni növ, Kiçik Qafqaz, yüksəkdağlıq.

Naxçıvan Muxtar Respublikası özünəməxsus təbii şəraiti, orografiyası, torpaq örtüyü və bitkilər aləmi ilə fərqlənən tipik dağlıq ölkə olub, Kiçik Qafqazın cənub-qərb qurtaracağında yerləşir. Regionun kəskin kontinental iqlimə malik olması, yağıntının azlığı, havanın quraq, yay və payız aylarının yağsız və isti keçməsi, qışın şaxtalı keçməsi, sutkada və fəsillər arasında temperatur amplitudunun yüksək olması, burada bitki örtüyünün formallaşmasına güclü təsir göstərmiş, zəif, kserofit bitkilərin gur inkişafına səbəb olmuşdur. Naxçıvan Muxtar Respublikası ərazisində 16 bitkilik tipi yayılmışdır [6, s. 332-353]. Bu bitkilik tipləri içərisində petrofil (qaya-töküntü) flora və bitkiliyi indiyədək müstəqil tədqiqat obyekti olmamış, lakin bəzi tədqiqatçılar tərəfindən bu sahədə az da olsa bir sıra tədqiqat işləri aparılmışdır. Elə bu baxımdan da petrofil (qaya-töküntü) bitkiliyinin Qafqazın digər ərazilərində olduğu kimi Naxçıvan Muxtar Respublikası ərazisində də öyrənilməsi ən aktual məsələlərdən biri hesab olunur.

1. Petrofil (qaya-töküntü) bitkiliyinin Qafqazda öyrənilməsi. Kiçik Qafqazın yüksək dağlığının flora və bitkiliyi zəngin və müxtəlifdir. Müxtəlifliyə səbəb ərazinin təbii-coğrafi cəhətdən müxtəlifliyi və geomorfoloji cəhətdən mürəkkəbliyidir. Buna görə də Qafqazın petrofil bitki örtüyü bir çox tədqiqatçıların diqqətini cəlb etmişdir. Petrofil (qaya-töküntü) bitkiliyi Qafqazın bütün dağlıq qurşaqlarında yayılmışdır. Belə ki, XIX əsrin ortalarından başlayaraq Qafqazda qaya-töküntü bitkiliyinin öyrənilməsinə aid çoxlu tədqiqat işləri aparılmışdır [9, s. 3-4]. İlk məşhur tədqiqatlar İ.A.Güldensted, P.S.Pallas və İ.Falkin adı ilə bağlıdır. Bu tədqiqatçı alımlar Şimali Qafqazın müxtəlif bölgələrində olmuş və maraqlı tədqiqatlar aparmışlar. Bu tədqiqatçılar ən çox diqqətini qaya və töküntülərdə olan ali çiçəkli bitkilərə yönəltmiş və bu ərazilərdə xeyli miqdarda bitki nümunələri toplamışlar [9, s. 5-6]. K.A.Meyer 1829-cu ildə Elbrus və Pyatiqorya ərazilərində aparılan ekspedisiyalarda fəal iştirak etmiş, qiymətli araşdırımlar aparmış və elm üçün çoxlu nadir və yeni növlər toplamışlar, hansı ki, onların arasında petrofil (qaya və töküntü) və buzlaq moren bitki nümayəndələri də var idi (*Eunomia rotundifolia* C.A.Mey, *Corydalis emanuelii* C.A.Mey və b.). Fasilələrlə 5 il müddətində (1836-1838 və 1843-1844) 2 dəfə Qafqaza səfər etmiş prof. K.Kox petrofitlər də daxil olmaqla, 2500-ə yaxın bitki növü toplamışdır [7, s. 180].

Q.Y.Raddenin tədqiqatları bütün Qafqazı əhatə edirdi. Onun əsas maraq doğuran əsərlərindən biri də “Qafqazda bitki aləminin əsas xüsusiyyətləri” (1901) idi. Burada müəllif yüksək dağ bitkiliyini xarakterizə etmiş və çilpaq qayalarda yayılmış *Nepeta supina*, *Lamium tomentosura*, *Gystopteris fragilis* və başqa növlər haqqında məlumat vermişdir. Qafqazın buzlaqlarını tədqiq edən N.Ya.Dinnik “Balkariyaya səyahət” adlı əsərində qayalıq bitkiliyinə mənsub olan *Gentians dshimilensi* K.Koch., *Draba scabra* C.A.Mey., *Potentilla nivea* L., *Alchemilla vulgare* L. və *Saxifraga*, *Cerastium* cinsinə aid bir çox növlər haqqında geniş məlumat vermişdir [7, s. 180].

O dövrədə Mərkəzi Qafqaz florasının ən yaxşı tədqiqatçılarından biri N.D.Akinfiev idi. O, illərdir davam edən floristik tədqiqatların nəticəsi olaraq “Qafqazın mərkəzində doqquz gün” (1893); “Mərkəzi Qafqazın florası” (1894) adlı maraqlı əsərlərini nəşr etdirdi. Müəllif burada 759 növün siyahısını vermişdir ki, bunlar arasında *Draba* və *Saxifraga* cinsindən olan, qaya-töküntü bitkiliyinə mənsub elm üçün yeni-yeni növlər göstərilmişdir [7, s. 180-181].

Ümumi herbari kolleksiyaları V.I.Lipskiy tərəfindən 1889-1893-cü illərdə Mərkəzi Qafqazın müxtəlif bölgələrində aparılan tədqiqatlar zamanı hazırlanmışdır. Kolleksiyalar içərisində *Draba scabra*, *Campanula besenginica*, *Thymus lypskyi* kimi nadir petrofil növlər də rast gəlinir. Şimali Qafqazın dağlıq ərazilərinin flora və bitki örtüyünün öyrənilməsi tərəxində N.A.Buş və E.A.Buşun da gözəl tədqiqat işləri mühüm yer tutur. Beləliklə, alp zonasının qayalıq bitkiliyi üçün *Draba siliguosa*, *Thalictrum foetidum* və başqaları qeyd edilmişdir. Qafqaza edilən çoxsaylı səyahətlərə (1913-1932) əsasən məşhur botanik A.F.Flerov 1938-ci ildə nəşr etdirdiyi “Şimali Qafqaz və Dağıstan bitkilərinin siyahısı” adlı əsərinə 3793 növ daxil etmişdir ki, onlardan da təxminən 170 növü qaya-töküntü və buzlaq morenlərinə aiddir [7, s. 180-182]. Mərkəzi Qafqazın qərb hissəsi florasının ekoloji təhlilini aparan A.I.Galuşko qaya və töküntülər üçün 147 növ bitki qeyd etmişdir [7, s. 185]. Ş.A.Hüseynovun “Mərkəzi Dağıstanın florası” (“Akushinsky rayonu daxilində”) (1973) adlı əsərində floranın hərtərəfli sistematik və ekoloji təhlili verilir. O, qaya, töküntü və çinqıl yerlərdə 87 növ və ya toplanmış bitkilərin 30% -i olduğunu qeyd etmişdir [7, s. 186].

Kiçik Qafqazın yüksək dağlığının flora və bitkiliyi zəngin və müxtəlifdir. Müxtəlifliyə səbəb ərazinin təbii-coğrafi quruluşu və geomorfoloji cəhətdən mürəkkəbliyidir. Buna görə də Kiçik Qafqazın yüksək dağlığının flora və bitkiliyi bir çox tədqiqatçıların diqqətini cəlb etmişdir [7, s. 182; 8, s. 90; 9, s. 190; 10, s. 171-182].

Kiçik Qafqazın bitki örtüyünün tədqiqində N.İ.Kuznetsov, A.A.Qrosshey, E.N.Buş və digər alımlar tərəfindən çox mühüm tədqiqatlar aparılmış və bunun əsasında dəyərli əsərlər yazılmışdır [7, s. 183]. N.İ.Kuznetsov göstərmüşdür ki, Kiçik Qafqazın şimal-şərq hissəsinin bitki örtüyünün formalşması Aralıq dənizi, bütövlükdə palearktika ilə six əlaqədardır. Üçüncü dövrədə Qafqazın çox hissəsi tropik xarakterli ağac bitkiləri ilə örtülmüşdür. Ərazidə tropik flora indiyə qədər gəlib çatmasa da subtropik flora uzun illər, hətta palearktik və sarmat dövrlərinə qədər qoruna bilmışdır. Kiçik Qafqazın şimal-şərq hissəsinin yüksək dağlıq ərazilərində həmin floranın ayrı-ayrı elementləri soyuq iqlim şəraitinə uyğunlaşaraq müasir floranın formalşmasında mühüm rol oynaya bilmışdır. A.A.Qrosshey tərəfindən aparılan işlər Kiçik Qafqazın flora və bitkiliyinin öyrənilməsində və ümumi qanunauyğunluqlarının müəyyən edilməsində xüsusişlə diqqəti cəlb edir. Belə ki, o ümumilikdə Qafqaz florasının analizini vermiş və konspektini tərtib etmişdir. Müəllif qaya-töküntü və çəmən bitki örtüyünü inkişaf mərhələlərindən biri hesab edir [7, s. 178]. E.A.Myausov Qafqazın şimal hissəsinin bitkiliyinə dair apardığı tədqiqatlarda qaya və töküntü florasının, o cümlədən daşdələnkimilər fəsiləsinin

ekoloji-coğrafi, sistematik analizini dair qiymətli məlumatlardır vermişdir [1, s. 11]. V.Q.Onipçenko əsərlərində Qafqazın şimal-şərq hissəsinin qaya və töküntü bitkiliyinə dair qiymətli materiallara rast gəlinir. Burada bəzi assosiasiyaların qaya və töküntülərə uyğunlaşma xüsusiyyətləri açıqlanmışdır [7, s. 185].

A.L.Xaradze, R.İ.Qaqnidze, L.İ.Prilipko, D.B.Maxatadze və bir çox digər tədqiqatçıların işləri diqqəti daha çox cəlb etmişdir [7, s. 180; 10, s. 175-195]. Müxtəlif vaxtlarda Kiçik Qafqazın müəyyən hissələrində adları çəkilən bu tədqiqatçılar külli miqdarda floristik, geobotaniki materiallar toplayaraq bu sahədə elmi dəlilləri daha da zənginləşdirdilər. A.L.Xaradze Böyük Qafqazın yüksək dağlıq florasının formalasma yollarını, o cümlədən subnival qurşağının bitki örtüyünün analizini verərkən, qaya və töküntü bitkiliyinə də toxunmuş və müəyyən məlumatlar vermişdir [1, s. 6; 9, s. 185]. R.İ.Qaqnidze Qafqazın subalp qurşağının bitkiliyinin botaniki coğrafi analizini vermiş, oranın qaya və töküntü bitkiliyinə dair bir sıra dəyərli fikirlər söyləmişdir [7, s. 185]. Müxtəlif ədəbiyyatlarda T.V.Akatova, S.A.Litvinskaya, S.V.Bondarenko və digər tədqiqatçıların əsərlərində də qaya və töküntü bitkiliyinə aid məlumatlara rast gəlinir [1, s. 5-6]. Ayrı-ayrı növlərin qaya və töküntülərində rast gəlməsinin, bitmə yerinin kimyəvi xüsusiyyətindən asılılığı M.D.Altuxov, S.A.Litvinskaya və digər tədqiqatçılar tərəfindən tədqiq edilmişdir. Onların tədqiqatlarının nəticələrinə dair ədəbiyyatlardan məlum olur ki, növlərin yayılmasında dolomit, əhəngdaşı, qranit, qneys, diorit kimi sükurlar da mühüm rol oynayırlar. Elə növlər vardır ki, onlara karbonat sükurlarında rast gəlinmir. Bunlara *Sympyoloma*, *Trigonocaryum* cinsinə daxil olan növlər aiddir [7, s. 180]. Şimali Qafqazın petrofilərini, onların sistematik, areoloji, ekoloji, bioloji təhlili tədqiqatçı P.İ.Lafışev tərəfindən verilmişdir [7, s. 185]. Yüksək dağlığın floristik analizini, flora və bitkiliyinin mühafizə yolları tədqiqatçı D.S.Şilnikov tərəfindən müəyyən edilmişdir [7, s. 182]. Qafqazın mərkəzi hissəsinin petrofil bitkiləri florasının analizinin sistematik strukturu, coğrafi analizi, biomorfoloji təhlili, həyat formalarına görə təhlilli, bioekoloji xüsusiyyətləri, yayılma qanuna uyğunluqları, suksesiyası, bitkiliyin formalasma xüsusiyyətləri, həmçinin bitkiliyin təsnifatı S.X.Şxaqapsoyev tərəfindən verilmişdir [12, s. 75-229]. Qafqazın şimal-qərb hissəsinin qaya və töküntü bitkiliyi V.Q.Onipçenko tərəfindən öyrənilmiş və müxtəlif assosiasiyalar haqqında məlumat verilmişdir [7, s. 181].

2. Petrofil (qaya-töküntü) bitkiliyinin Azərbaycanda öyrənilməsi. Kiçik Qafqazın yüksək dağlıq relyefi üçün iriyamaklı, sildirim qayalı və müəyyən dərəcədə eroziya olunmuş dağ silsilələri xasdır. Petrofil (qaya-töküntü) bitkiliyi tarixinin öyrənilməsi dağ kserofitlərinin öyrənilməsi ilə çox bağlıdır. Belə ki, bir çox qeyd edilən müəlliflərin apardıqları təsvirlərdə biz Kiçik Qafqazın Azərbaycan hissəsində və həmçinin tədqiq olunan rayonlara aid külli miqdarda oxşar ümumi əlamətlərə rast gəlirik [7, s. 176]. Kiçik Qafqazın yüksək dağlığında tədqiqatlar həmçinin V.C.Hacıyev, X.Q.Quliyeva, Z.V.Vahabov, A.A.Aslanov və digər tədqiqatçılar tərəfindən davam etdirilmişdir [9, s. 155-127].

A.A.Aslanov “Azərbaycanın Daşkəsən çayı vadisinin bitki aləmi” (1999) əsərində Daşkəsən vadisində səhra, yarımsəhra, bozqır, dağ-kserofit, meşə, çəmən bitkilik tipləri olduğunu müəyyənləşdirmiş, həmçinin bu ərazinin qaya və töküntü bitkiliyi haqqında müəyyən məlumatlar vermişdir [1]. Kiçik Qafqazda, onun Azərbaycan hissəsində flora və bitkiliyin tədqiqində A.Axverdov, A.Q.Doluxanov, L.İ. Prilipko, V.C.Hacıyev və digər alimlərin də böyük xidmətləri olmuşdur [7, s. 184; 8, s. 135-139; 9, s. 96; 10, s. 200]. V.C.Hacıyev Böyük və Kiçik Qafqazın yüksək dağlığının bitkiliyini öyrənərkən [8, s. 86; 9, s. 122-135] qaya və töküntü bitkiliyi haqqında bir sıra məlumatlar vermişdir.

M.Q.Şixəmirov “Samur çayı hövzəsinin flora və bitkiliyi və onların fitomelorativ tədbirləri”nə həsr olunmuş əsərlərində Samur çayı hövzəsinin digər bitkilik tipləri ilə yanaşı, qaya və töküntü bitkiliyinə dair bir sıra məlumatlar vermişdir [1, s. 6-8].

E.M.Qurbanov Atropatan əyalətinin flora və bitkiliyini tədqiq edərkən azonal bitkiliyinin təsnifatında qaya və töküntü bitkiliyi haqqında məlumat vermişdir [12, s. 36-40].

Son dövrə A.M.Əsgərovun Azərbaycanın endem ali bitkiləri və onların yayılması mövzusunda apardığı işlərlə yanaşı, petrofil bitkiliyinə aid tədqiqatları da məlumdur [1, s. 18]. A.A.Bayramova tərəfindən Azərbaycanın qərb bölgəsinin xüsusi mühafizə olunan təbiət ərazilərinin flora biomüxtəlifliyi öyrənilmiş və həmin ərazilərin flora konspekti tərtib edilmişdir. Həmin konspektdə xüsusi mühafizə olunan təbiət ərazilərinin qaya və töküntü bitkiliyinə dair məlumatlara rast gəlinir [1, s. 9].

M.C.Şahmuradova Göygöl rayonunun faydalı bitkilərini tədqiq edərkən onların sistematik-ekoloji təhlilini vermiş, bəzi növlərin populyasiyalarının müasir vəziyyətini öyrənmiş və senoloji qiymətləndirmə aparmışdır [1, s. 5]. Tədqiqat ərazisində həmçinin qaya və töküntülərə də rast gəlinir. İlk dəfə olaraq Y.A.Asanova tərəfindən Kiçik Qafqazın şimal-şərq hissəsinin qaya və töküntü florasının tam inventarizasiyası aparılmış, flora biomüxtəlifliyinin 34 fəsilə 106 cins 187 növdən ibarət olması aşkar olunmuşdur [1, s. 16].

3. Petrofil (qaya-töküntü) bitkiliyinin Naxçıvana öyrənilməsi. Naxçıvan ərazisində petrofil (qaya-töküntü) bitkiliyinə aid məlumatlara həmçinin T.S.Qeydeman, L.İ.Prilipko, V.D.Hacıyevin işlərində rast gəlirik [7, s. 180; 10, s. 197; 8, s. 123-128;]. E.M.Qurbanov tərəfindən Naxçıvan MR-in qaya və töküntü bitkiliyinə dair məlumatlar da verilmişdir [11, s. 120-125]. Ə.Ş.İbrahimov Naxçıvan MR-in petrofil flora və bitkiliyi üçün 46 fəsilə və 159 cinsdə cəmlənmiş 304 növ bitki olduğunu göstərmüşdür. [2, s. 66-76]. Tədqiqatçı A.H.İsmayılov tərəfindən Gilançay hövzəsinin qaya-töküntü bitkiliyi haqqında məlumat verilmişdir [4, s. 12].

N.V.Mövsümova Naxçıvan Muxtar Respublikasının Düzdağ ərazisinin bitkiliyi və onun istifadə imkanlarını tədqiq edərkən bu ərazinin flora tərkibinin təhlili, bitkilik tipləri, həyatı formaları, areal tipləri, senopopulyasiyaları və s. haqqında məlumatlar vermişdir [5, s. 15]. Tədqiqatın nəticələrinə dair ədəbiyyatlarda həmçinin qaya və töküntülərdə bitki örtüyü və onun uyğunlaşma xüsusiyyətləri haqqında da məlumat verilir.

S.C.İbadullayeva Naxçıvan MR-in bitki örtüyünü tədqiq edərkən bitkilərin populyasiyalarının qiymətləndirilməsi və məhsuldarlığı, floranın biomüxtəlifliyi və onun qorunması, dərman bitkiləri haqqında qiymətli məlumatlar vermişdir [3, s. 283]. Bu məlumatlar içərisində qaya və töküntülərdə yayılan bitkilər haqqında dəyərli fikirlər də vardır.

Beləliklə, aşağıdakı ümumi nəticələrə gələ bilərik: Naxçıvan Muxtar Respublikasının qayalı-töküntü bitkiliyi Kiçik Qafqazın yüksək dağlıq əraziləri üçün standartdır və müxtəlif baxımdan bir çox dəyərli və faydalı bitkilərin genofondu üçün ehtiyat rolunu oynaya bilər. Əhəmiyyətli miqdarda yem, dekorativ, dərman və digər faydalı bitki qrupları burada cəmləşmişdir. Bir sıra növlər fitomeliorativ, dağlarda az dəyərli yem sahələrinin yaxşılaşdırılması üçün əkin materialı kimi və eləcə də bir sıra xalq təsərrüfatı məqsədlər ilə istifadəsi üçün perspektivlidir. Qaya-töküntü bitki örtüyünün ətraflı öyrənilməsi (xüsusən də stasionar şəraitdə) yeni qiymətli elmi və praktik nəticələr əldə etməyə imkan verəcəkdir. Bununla bağlı tədqiqatlarımız davam edəcəkdir.

ƏDƏBİYYAT

1. Aslanova Y.A. Kiçik Qafqazın şimali-şərq hissəsinin qaya və töküntü bitkiliyinin öyrənil məsi. Biol. elml. üzrə fəls. dokt. ... diss. avtoreferatı. Bakı: 2015, 23 s.
2. İbadullayeva S.C., Ələkbərov R.Ə. Dərman bitkiləri (*Etnobotanika və Fitoterapiya*). Bakı: Elm-Təhsil, 2013, 313 s.
3. İbrahimov Ə.Ş. Naxçıvan Muxtar Respublikasının qayalıq-daşlıq bitkiləri //AMEA Naxçıvan Bölməsi Xəbərlər. Təbiət və texniki elmləri seriyası, Naxçıvan: Tusi, 2010, № 2, s. 66-76.
4. İsmayılov A.H. Naxçıvan Muxtar Respublikasında Gilançay hövzəsinin florası, bitkiliyi və onların fitomeliorativ əhəmiyyəti. Biol. elml. üzrə fəls. dokt. ... disser. avtoref. Bakı, 2009, 22 s.
5. Mövsümova N.V. Naxçıvan Muxtar Respublikasının Düzdağ ərazisinin bitkiliyi və onun istifadə imkanları. Biol üzrə fəl. dokt. avtoref. Bakı, 2013, 24 s.
6. Talibov T.H., İbrahimov Ə.Ş., İbrahimov Ə.M. Naxçıvan Muxtar Respublikasının bitki örtüyü // Naxçıvan Muxtar Respublikasının coğrafiyası. Fiziki coğrafiya. Naxçıvan, 2017, s. 332-353.
7. Astamirova M.A.-M., Abdurzakova A.C., Magomedova P.S. и др. История изученности скально-осыпной флоры и растительности верхнеальпийского пояса Восточного Кавказа // Научные ведомости. Серия естественные науки. 2011, № 9 (104). вып. 15/2, с. 179-188.
8. Гаджиев В.Д. Высокогорная растительность Большого Кавказа (в пределах Азербайджана) и ее хозяйственное значение. Баку: Элм, 1970, 282 с.
9. Гаджиев В.Д., Алиев Д.А., Кулиев В.Ш., Вагабов З.В. Высокогорная растительность Малого Кавказа (в пределах Азербайджана). Баку: Элм, 1990, 211с.
10. Гулиашвили В.З., Махатадзе Л.Б., Прилипко Л.И. Растительность Кавказа. Москва: Наука, 1975, 232 с.
11. Гурбанов Э.М. Растительный мир бассейна р. Нахичеванчая. Баку: БДУ, 1996, 248 с.
12. Шхагапсоев С.Х., Киржинов Г.Х. Флора Кабардино-Балкарского Высокогорного Государственного заповедника и ее анализ. Нальчик: Эльбрус, 2006, 248 с.

*AMEA Naxçıvan Bölməsi
E-mail: namiq-araz@mail.ru*

Namig Abbasov

THE STUDY HISTORY OF PETROPHYTES

Nakhchivan Autonomous Republic is a typical mountainous region, located in the southwestern part of the Lesser Caucasus, characterized by unique natural conditions, orography, soil cover and vegetation. Having severe continental climate, little precipitation, high temperature amplitudes between the day and seasons in the region have a strong effect on the formation of vegetation and led to the development of xerophytic plants. 16 types of vegetation are common in the Nakhchivan Autonomous Republic. Among these types of vegetation, rocky-debris vegetation is a particular importance and place. But petrophytes have not yet been studied in detail. Among the petrophytes there are great deal of natural resource of val-

able plants, especially decorative, essential oil, medicinal, edible, fodder and anti-erosion plants in the region. But, they are not used rationally. The article presents historical facts about the study of rocky-debris vegetation of the Caucasus, as well as the Nakhchivan Autonomous Republic and data on petrophyte species identified by various scientists.

Keywords: *petrophytess, flora, new species, Lesser Caucasus, highlands, rare species.*

Намик Аббасов

К ИСТОРИИ ИЗУЧЕНИЯ ПЕТРОФИТОВ

Нахчыванская Автономная Республика, расположенная в юго-западной части Малого Кавказа, – типичный горный край, который характеризуется уникальными природными условиями, орографией, почвенным покровом и растительностью. В регионе резко континентальный климат, мало атмосферных осадков, суточные и сезонные температурные амплитуды, оказывающие сильное влияние на формирование растительности, что привело к развитию ксерофитных растений. На территории Нахчыванской Автономной Республики распространены 16 типов растительности. Среди этих типов растительности скально-осыпная растительность имеет особое значение и место, но данный тип до сих пор не был подробно исследован. Петрофиты региона имеют большие природные запасы ценных растений – декоративных, эфирномасличных, лекарственных, съедобных, кормовых и противоэрозионных. Но они используются неrationально. В статье представлены исторические факты об изучении скалисто-осыпной растительности Кавказа, а также Нахчыванской АР и данные о видах петрофитов, выявленных различными исследователями.

Ключевые слова: *петрофиты, флора, новые виды, Малый Кавказ, высокогорье, редкие.*

(*Biologiya üzrə elmlər doktoru, professor Əliyar İbrahimov tərəfindən təqdim edilmişdir*)

Daxilolma tarixi:	İlkin variant	10.03.2020
	Son variant	08.05.2020

UOT 633.1

PƏRVİZ FƏTULLAYEV

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ŞƏRAİTİNDƏ YUMŞAQ BUĞDA HİBRİD VƏ SORTLARININ KEYFİYYƏT GÖSTƏRİCİLƏRİ

2018-2019-cu illərdə Naxçıvan Muxtar Respublikası şəraitində yumşaq buğdanın müxtəlif kombinasiyalı 42 hibridi və 32 sortu üzərində tədqiqat işləri aparılmışdır. Yumşaq buğda nümunələri Bioresurslar İnstitutunun təcrübə sahəsində suvarma şəraitində sinəqdan çıxarılmışdır. Nümunələrin keyfiyyət analizləri – zülal, nəmlik, yapışqanlıq, kül “Analizator infraqrasnyi Cneptrhan-119 M” cihazında aparılmışdır. Tədqiqatın əsas məqsədi yumşaq buğda hibrid və sortlarının muxtar respublika şəraitində keyfiyyət göstəricilərinin (dəndəki yapışqanlığın və zülalın faizlə miqdari, dənlərin natura çəkisi, kül elementləri, nəmliyi) öyrənilməsi və müqayisə edilməsi olmuşdur. Müəyyənləşdirilmişdir ki, yumşaq buğda sortları arasında zülalın dəndəki faizinə görə daha yüksək göstərici (21,0%) Emil (Qılçıqlı), yapışqanlığın faizlə miqdarına görə daha yüksək göstərici (56,8%) Emil (Qılçıqlı), dənin natura kütłəsinə görə daha yüksək göstərici (841 q/l) Kp-414 P-9, N-45, Ab-2016 kataloq nömrəli sortlarına məxsusdur. Öyrənilən yumşaq buğda hibridlərinin keyfiyyət analizlərinin nəticələri göstərir ki, zülalın dəndəki faizinə görə daha yüksək göstərici (21,6%) Qobustan×Diomant, dəndəki yapışqanlığın faizlə miqdarına görə daha yüksək göstərici (57,5%) Qobustan×Diomant, dənin natura kütłəsinə görə daha yüksək göstərici (830 q/l) Tərtər BTS×Zəngəzur hibridində qeydə alınmışdır.

Açar sözlər: yumşaq buğda, hibrid, sort, yapışqanlıq, natura, zülal, kül elementləri.

Giriş. Muxtar respublika şəraitində yüksək məhsuldar və keyfiyyətli buğda dəninin istehsalı ərzaq təhlükəsizliyinin təminatında əsas yerlərdən birini tutur. Bu məsələnin həllində taxılçılıqla məşğul olan fermer və kəndli təsərrüfatlarının rolü böyükdür. Ona görə də dənin keyfiyyətinin formallaşmasına təsir edən amillərin öyrənilməsi və onun yüksəldilmə yollarının tədqiqi aktual və vacibdir. Dünya əkinçiliyində, o cümlədən muxtar respublikada dənli-taxıl bitkiləri içərisində ən geniş yayılmış yumşaq buğda (*T. aestivum* L.) növüdür. Yumşaq buğda (*T. aestivum* L.) növü qırılmayan qılçıqlı və ya qılçıqsız, yumşaq, uzun sünbülli, müxtəlif rəngli (ağ, sarı, qırmızı) çıpalq dənli, somatik hüceyrələri 42 xromosomdan ibarət olan və dünya əkinçiliyində ən geniş yayılmış buğda növüdür. Bu növün 250-dən çox növmüxtəlifliyi məlumdur.

Naxçıvan Muxtar Respublikasının torpaq-iqlim xüsusiyyətlərinə uyğun, ekoloji plastikliyi, yüksək dən məhsuldarlığı və dənin keyfiyyət göstəriciləri ilə fərqlənən kompleks təsərrüfat qiymətli əlamətlərə malik yeni taxıl sortlarının yaradılması və fermer təsərrüfatlarında tətbiqi günün zəruri problemlərindəndir.

Tədqiqatlarımızın da əsas məqsədi muxtar respublika şəraitində müxtəlif kombinasiyalı yumşaq buğda hibrid və sortlarının keyfiyyət göstəricilərinin öyrənilməsi, qiymətləndirilməsi və müqayisəli xarakteristikasının aparılması, üstün xüsusiyyətlərinə görə fərqlənən sort və hibridlərin artırılaraq fermer təsərrüfatlarına tövsiyə edilməsidir.

Müasir dövrdə əkinçiliyin, həmçinin bazar iqtisadiyyatının tələblərinə cavab verə bilən, sadalanan xüsusiyyətlərə malik olan, yeni buğda sortlarının yaradılması, dünya elminin son nailiyyətlərini, seleksiya və genetikanın müasir metodlarını tətbiq etmədən qeyri-mümkündür. Bu istiqamətdə zəruri uğurların qazanılması üçün müxtəlif təsərrüfat qiymətli əlamət və bioloji xüsusiyyətlərin geniş spektrinə malik zəngin genefondun mövcudluğu və seleksiya işlərində genefonddan məqsədli istifadə olunması vacib məsələlərdən biridir.

Tədqiqatçıların fikrinə görə məhsulun formallaşmasında genotipin rolü 27%, abiotik şəraitə davamlılığın rolu 19%, mineral elementlərin sortun məhsuldarlığına təsiri isə 15% təşkil edir. Bir sıra tədqiqatçıların fikrincə, seleksiya yalnız “güclü” buğdaların yaradılması istiqamətində aparılmalıdır [4, s. 25-28].

Dəmyə şəraitində çörəkbişirmə keyfiyyətinə dəndolma fazasında havanın temperaturunun və nəmliyinin təsirinin yüksək olması, kleykovinanın miqdarının isə “kollanma-mum yetişmə” və “dəndolma-yetişmə” fazalarında havanın temperaturundan asılı olması müəyyən edilmişdir. Kleykovina ilə yağıntıların miqdarı arasında güclü əks korrelyasiya müəyyən edilmişdir ($r=0,754$). Havanın temperaturunun yüksək olması ilə əlaqədar olaraq (İDK) aşağı düşmüşdür. 35°C temperaturda kleykovinanın keyfiyyəti II qrupa, $30,6^{\circ}\text{C}$ -də isə I qrupa aid olmuşdur [6, s. 45-48]. Yumşaq buğda sortlarının dən və çörək keyfiyyəti yetişmə müddətində meteoroloji şəraitin dəyişməsindən müəyyən qədər asılıdır [2, s. 1-6]. Yumşaq buğdanın keyfiyyətinə mineral gübrələr, torpağın münbitliyi və başqa amillər də təsir göstərir [7, s. 1-9]. Aqroekoloji mühit amillərinin sortun keyfiyyətinə təsiri bir sıra müəlliflər tərəfindən geniş tədqiq edilmişdir. İ.Q.Kalinenkoya görə, seleksiyanın əsas məqsədi sortların potensial məhsuldarlığının yüksəldilməsi deyil, müxtəlif stresslərə davamlı, sabit məhsuldarlıqla malik sortların yaradılmasıdır [3, s. 178-185].

Material və metodika. 2018-2019-cu illərdə tədqiqat materialı olaraq yumşaq buğdanın 42 hibridi və 32 sortu Naxçıvan Muxtar Respublikası şəraitində öyrənilməsi üçün tədqiqat işlərinə cəlb edilmişdir.



Şəkil 1, 2. Yumşaq buğda hibrid və sortlarının əkini.

Tədqiq edilən buğda hibrid və sortlarının toxumları AMEA Naxçıvan Böləmisi Bio-resurslar İnstitutunun təcrübə sahəsində suvarma şəraitində səpilmişdir. Səpin beynəlxalq deskriptorun tələblərinə uyğun şəkildə aparılmışdır (şəkil 1, 2).

Tarla şəraitində buğda hibridlərinin öyrənilməsi bu sahədə mövcud olan müasir metodik göstəricilər rəhbər tutulmaqla yerinə yetirilmişdir. Təcrübə işlərinin qoyulmasında V.F.Dorafeevin [5], Ə.C.Musayevin, H.S.Hüseynovun və Z.A.Məmmədovun [1] metodikalarına görə aparılmışdır. Aqrotexniki tədbirlər muxtar respublika üçün ümumi qəbul edilmiş qaydada aparılmışdır. Nümunələrin keyfiyyət göstəriciləri: zülal, nəmlik, yapışqanlıq, kül elementləri

analizləri “Dənli-taxıl, paxlalı və texniki bitkilər” laboratoriyasında olan “Анализатор инфракрасный Спектран-119 М, ЛОМО фотонка плюс” cihazında nümunələrin 1000 dəninin kütləsi, natura çəkisi və məhsuldarlığı “Denver instrument APX-1502, max-1500 g, d = 0,01g” analitik tərəzidə aparılmışdır. Toxumların şüşəvarılığını təyin etmək üçün saygacılı DC3-2 və DC3-2 diafanoskoplarından istifadə olunmuşdur.

Alınmış nəticələrin müzakirəsi. Öyrənilən yumşaq buğda sortlarının keyfiyyət analizlərinin nəticələri göstərir ki, nümunələr arasında keyfiyyət göstəriciləri üzrə nəzərəçarpacaq dərəcədə fərqlər vardır.

Cədvəl 1
Yumşaq buğda sortlarının keyfiyyət göstəriciləri

S.Nö	Hibrid	Xam zülal, %	Namlılık, %	Yapışqanlıq, (kleykovina) %	Kül elementləri, %	Natura çəkisi, q/l
1.	AMSEL 21 RF Albidum	17,8	11,5	40,5	1,2	735
2.	Emil (Qılçıqlı)	21,0	12,2	56,8	1,3	792
3.	İzberdovskiy (Qılçıqsız)	15,1	12,9	40,5	1,3	772
4.	Volqoqrad (Qılçıqlı)	18,1	13,2	46,0	1,3	788
5.	Volqoqrad (qılçıqsız)	17,8	11,9	42,1	1,3	782
6.	BEZ..... /Tovpe	16,1	12,6	39,4	1,3	755
7.	Minvodi (Qılçıqlı)	17,5	12,4	45,1	1,3	783
8.	Bioresurslar-1	19,1	10,8	46,8	1,3	760
9.	Polaqiada (qılçıqsız)	17,1	11,4	45,3	1,3	809
10.	İzberdovskiy (qılçıqlı)	17,9	11,9	41,5	1,3	777
11.	Qobustan TOVPE	15,3	11,8	37,9	1,3	762
12.	Tufova (qılçıqsız)	17,8	12,2	46,5	1,3	772
13.	Xlebnaya baza (qılçıqlı)	17,8	11,6	45,5	1,3	816
14.	Kp-416, P-10 N-4	17,6	11,5	43,3	1,3	815
15.	Kp-425, 37 th IDYT-MP, N-11	16,3	11,1	42,3	1,2	801
16.	Tərtər (Arturma-3)	19,1	10,8	49,2	1,2	807
17.	Kp-406, P-9, N-19	17,8	11,9	45,2	1,3	835
18.	Kp-447, Rac-91, Ab-2016	19,0	10,8	40,8	1,3	813
19.	Kp-418, P-10, N-18	9,2	10,9	45,8	1,3	814
20.	Kp-478, Hordeiforme	17,9	10,8	40,2	1,3	781
21.	Lp-422, 37 th IDYT-MP, N-31	19,6	10,7	46,5	1,3	821
22.	Kp-412, P-9, N-37	18,6	11,0	46,3	1,3	799
23.	Kp-411, P-9, N-36	20,7	10,1	49,2	1,3	828
24.	Tərtər (Arturma-2) Ab-2016	15,6	11,3	37,6	1,3	764
25.	Kp-414 P-9, N-45, Ab-2016	18,0	10,9	47,9	1,3	841
26.	Kp-448, Zedoni 3d56	17,8	10,9	45,3	1,3	786
27.	Kp-403, P-9, N-12	15,8	11,1	40,8	1,3	821
28.	Kp-408, P-9, N-22, Ab-2016	18,6	11,3	48,2	1,2	813
29.	Kp-404, P-9, N-13	18,5	9,6	45,1	1,2	818
30.	Kp-423, 35 th IDON-MD, N-135	19,0	10,9	44,1	1,3	785
31.	Kp-417, P-10, N-15	17,8	10,7	41,3	1,3	809
32.	Kp-424, CVVANA-46/6 th	18,9	12,6	49,2	1,2	801

Cədvəl 2

Yumşaq buğda hibridlərinin keyfiyyət göstəriciləri

Nömrəsi	Hibrid	Xam zəklə, %	Nəmlik, %	Vapşqanlıq, (Idleykovina) %	Külekmətli, %	Natura çəkisi, q/l
1.	Lutescens × 6507 (Türkiyə)	17,5	11,7	44,9	1,3	753
2.	Qobustan × Bezostaya	17,8	11,5	43,8	1,3	765
3.	Eskina-8 × 6507 (Türkiyə)	18,8	12,0	43,7	1,3	777
4.	Vüqar × Bərəketli-95	18,3	10,5	45,6	1,4	755
5.	Eskina-8 × 6507 (Türkiyə)*	17,6	10,1	39,5	1,3	806
6.	KAR 1/5 × 6507 (Türkiyə)	15,1	12,0	36,0	1,3	769
7.	Dağdaş × 6507 (Türkiyə)	18,1	11,5	45,6	1,3	797
8.	KAR 1/5 × RCKSA-8055	16,1	12,4	39,3	1,2	805
9.	Eskina-8 × CVV-895277	16,4	10,9	39,3	1,3	748
10.	Qobustan × Bez/VRATSA/...	18,3	12,8	47,5	1,3	814
11.	Üğur × VRN-1 X Azəri	18,6	11,5	43,8	1,3	795
12.	Varden × Qobustan	19,2	12,1	50,7	1,3	804
13.	VRN-1 × Pərzivan	17,3	12,1	38,9	1,3	795
14.	VRN-2 × Aran	17,9	13,0	42,3	1,3	793
15.	Qobustan × Diamant	21,6	12,3	57,5	1,3	786
16.	Ş.Sonora × AZ-026-10/4	19,0	12,2	50,2	1,3	773
17.	Üğur × Qobustan	17,6	12,0	47,2	1,3	794
18.	Az-026-10/4 × Ş.Sonora	18,7	11,5	47,2	1,3	772
19.	Ş.Sonora × Diamant	18,3	11,4	46,3	1,3	751
20.	Qobustan × VRN-3 × Mirbaşır-128	17,7	11,8	44,7	1,3	784
21.	Yasaul × Ş.Sonora	17,4	11,2	43,6	1,3	742
22.	Az-026-10/4 × Diamant	19,5	11,7	46,3	1,3	752
23.	Qobustan × Azəri	17,8	11,8	41,8	1,3	774
24.	Tərəqqi × Qobustan	18,1	10,3	40,3	1,4	773
25.	Diamant × Ş.Sonora	20,1	11,1	50,8	1,3	753
26.	Qobustan × Kəmələ /08247	18,3	11,3	46,0	1,3	789
27.	Yasaul × Azəri	16,8	11,6	40,6	1,3	777
28.	Üğur × VRN-2 × Mirbaşır-128	17,1	11,8	40,6	1,3	758
29.	Qobustan × 6406 /6/PME/3/...	17,7	11,3	44,6	1,3	773
30.	Varden × Murov-2	19,9	10,9	51,7	1,4	803
31.	Az-026-10/4 × Azəri	17,2	12,4	42,5	1,3	754
32.	Varden × Murov	17,4	11,9	46,1	1,3	726
33.	Qobustan × B-152* 552	16,7	12,2	40,1	1,3	789
34.	Üğur × Qobustan (qılçıqlı)	18,4	11,3	45,2	1,3	766
35.	Saratov-29 × Az-026-10/4	19,2	10,6	47,0	1,3	775
36.	VRN-1 × Pərzivan-1	20,2	9,6	48,4	1,4	821
37.	Kp-449, Bərəket × Abşeron	18,5	10,4	41,4	1,3	794
38.	Kp-461, Ammor-6 × Mirvari	18,2	10,6	44,2	1,4	786
39.	Kp-458, Lahucar × Bərəket	18,3	11,6	44,5	1,2	821
40.	(Ş.Sonora × VRN) × Tərəqqi	17,0	12,3	43,3	1,3	782
41.	Yasaul × Az-026-10/4	19,6	10,9	49,3	1,3	813
42.	Ş.Sonora × Azəri	17,3	12,7	42,1	1,3	754

Belə ki, bizim tədqiqatlarda zülalın dəndəki faizinə görə daha yüksək göstərici (21,0%) Emil (Qılçıqlı) sortunda qeydə alınmışdır. Qalan sortlarda bu göstərici 9,2-20,7% arasında dəyişilmiş, orta rəqəm isə 17,7% olmuşdur. Tədqiq olunan sortlarda nəmlik orta hesabla 11,4% olmuşdur. Daha yüksək nəmlik (13,2%) Volqoqrad (Qılçıqlı) sortunda qeydə alınmışdır. Qalan nümunələrdə bu göstərici 9,6-12,9% arasında dəyişilmişdir. Tədqiqata daxil edilmiş yumşaq buğda sortları içərisində dəndəki yapışqanlığın faizlə miqdarına görə daha yüksək göstərici (56,8%) Emil (Qılçıqlı) sortunda qeydə alınmışdır. Qalan sortlarda bu göstərici 37,6-49,2% arasında, orta rəqəm isə 44,5% olmuşdur.

Sınaqdan çıxarılan nümunələrdə kül elementləri arasındaki fərq nəzərə çarpacaq dərəcədə olmamış, orta hesabla 1,3% təşkil etmişdir. Analiz olunan yumşaq buğda sortlarında dənin natura kütləsinə görə daha yüksək (841 q/l) Kp-414 P-9, N-45, Ab-2016 kataloq nömrəli sortda qeydə alınmışdır. Qalan sortlarda bu rəqəm 735-835 q/l arasında tərəddüd etmişdir. Bu göstərici üzrə orta rəqəm 784,9 q/l olmuşdur (cədvəl 1).

Öyrənilən yumşaq buğda hibridlərinin keyfiyyət analizlərinin nəticələri göstərir ki, nümunələr arasında keyfiyyət göstəriciləri üzrə nəzərəçarpacaq dərəcədə fərqlər vardır. Belə ki, bizim tədqiqatlarda zülalın dəndəki faizinə görə daha yüksək göstərici (21,6%) Qobustan X Diomant hibridində qeydə alınmışdır. Qalan sortlarda bu göstərici 15,1-20,2% arasında dəyişilmiş, orta rəqəm isə 18,1% olmuşdur (cədvəl 2).

Tədqiq olunan sortlarda nəmlik orta hesabla 11,5% olmuşdur. Daha yüksək nəmlik (13,0%) VRN-2 X Aran hibridində qeydə alınmışdır. Qalan nümunələrdə bu göstərici 9,6-11,5% arasında dəyişilmişdir. Tədqiqata daxil edilmiş yumşaq buğda hibridləri içərisində dəndəki yapışqanlığın faizlə miqdarına görə daha yüksək göstərici (57,5%) Qobustan×Diomant hibridində qeydə alınmışdır. Qalan hibridlərdə bu göstərici 36,0-51,7% arasında dəyişmiş, orta rəqəm isə 44,6% olmuşdur. Sınaqdan çıxarılan nümunələrdə kül elementləri arasındaki fərq nəzərə çarpacaq dərəcədə olmamış, orta hesabla 1,3% təşkil etmişdir. Analiz olunan yumşaq buğda sortlarında dənin natura kütləsinə görə daha yüksək (830 q/l) Tərtər BTS×Zəngəzur hibridində qeydə alınmışdır. Qalan hibridlərdə bu rəqəm 726-821 q/l arasında tərəddüd etmişdir. Bu göstərici üzrə orta rəqəm 780,1 q/l olmuşdur (cədvəl 2).

Nəticə. Öyrənilən yumşaq buğda sortları içərisində zülalın dəndəki faizinə görə daha yüksək göstərici (21,0%) Emil (Qılçıqlı) sortunda, dəndəki yapışqanlığın faizlə miqdarına görə daha yüksək göstərici (56,8%) Emil (Qılçıqlı) sortunda, dənin natura kütləsinə görə daha yüksək göstərici (841 q/l) Kp-414 P-9, N-45, Ab-2016 kataloq nömrəli sortlarda qeydə alınmışdır.

Öyrənilən yumşaq buğda hibridləri içərisində zülalın dəndəki faizinə görə daha yüksək göstərici (21,6%) Qobustan×Diomant hibridində, dəndəki yapışqanlığın faizlə miqdarına görə daha yüksək göstərici (57,5%) Qobustan×Diomant hibridində, dənin natura kütləsinə görə isə daha yüksək göstərici (830 q/l) Tərtər BTS×Zəngəzur hibridində qeydə alınmışdır.

ƏDƏBİYYAT

1. Musayev Ə.C., Hüseynov H.S., Məmmədov Z.A. Dənli taxıl bitkilərinin seleksiyası sahəsində tədqiqat işlərinə dair tarla təcrübələrinin metodikası. Bakı, 2008, 88 s.
2. Зеленин И.В., Елисеев В.И., Курочкин А.А., Шабурова Г.В. Влияние агротехнических приемов на продуктивность озимой пшеницы на качество зерна // Вестник Алтайского ГАУ, 2011, № 10 (84), с. 1-6.

3. Калиненко И.Г. Пшеницы Дона. Ростов-на-Дону: Рост. книжн. изд., 1979, 240 с.
4. Калинин Н.И., Чмелева З.В. // Качество зерна яровой пшеницы при избыточном увлажнении. Науч.-техн. Бюл. ВИР, 1987, Т-176, с. 25-28.
5. Методические указания по изучению мировой коллекции пшеницы / Под ред. В.Ф.Дорофеева. Ленинград: ВИР, 1977, 27 с.
6. Рахматулина А.Ф. Особенности формирования хлебопекарных качеств зерна яровой мягкой пшеницы в Зауральской степи Республики Башкортостан. Дисс. на соискание уч. ст. к. с.-х. н., Уфа, 2011, 182 с.
7. Филин В.И. Кузин А.Г. Влияние удобрений и норма посева на урожайность и качества зерна озимой пшеницы в степной зоне Волгоградской области // Политематический сетевой электронный научный журнал Кубанского ГАУ, 2007, вып. 29, с. 1-9.

AMEA Naxçıvan Bölməsi
E-mail: p_fatullaev@mail.ru

Parviz Fatullayev

QUALITY OF GRAINS OF HYBRIDS AND VARIETIES OF SOFT WHEAT UNDER THE CONDITIONS OF THE NAKHCHIVAN AUTONOMOUS REPUBLIC

The studies were conducted during 2018-2019 at the experimental site of the Institute of Bioresources in the soil and climatic conditions of the Autonomous Republic over 42 hybrids of different combinations and 32 varieties of soft wheat. Sowing was carried out manually, 300 germinating seeds per 1 m² of the third decade of October. The aim of the research was to determine the quality indicators (grain nature, protein, gluten, ash elements) of hybrids and varieties of winter common wheat and compare them with each other. To determine the protein, gluten, ash elements and moisture in wheat grain, the "SPECTRAN-119 M" infrared analyzer was used. It was found that the Emil variety differs in the content of gluten (56,8%) and protein (21,0%) in grain; grade (Kp-414 P-9, N-45, Ab-2016) by nature (841 g/l) grain. And it was also found that the hybrid Gobustan×Diomanent differs in the content of protein (21,6%) and gluten (57,5%) in grain. Hybrid-Tartar BTS×Zengesur is different in nature (846 g/l) grain.

Keywords: soft wheat, hybrids, gluten, protein, grain nature, ash elements.

Парвиз Фатуллаев

КАЧЕСТВО ЗЕРЕН ГИБРИДОВ И СОРТОВ МЯГКОЙ ПШЕНИЦЫ В УСЛОВИЯХ НАХЧЫВАНСКОЙ АВТОНОМНОЙ РЕСПУБЛИКИ

Исследования проводились в течение 2018-2019 годов на опытном участке Института Биоресурсов в почвенно-климатических условиях автономной республики над 42 гибридами разных комбинаций и 32 сортами мягкой пшеницы. Посевы осуществляли вручную, по 300 всхожих семян на 1м² третьей декаде октября. Целью исследований являлось определение качественных показателей (нatura зерна, белок, клейковина,

зольные элементы) гибридов и сортов озимой мягкой пшеницы и сравнение их между собой. Для определения белка, клейковины, зольных элементов и влажности в зерне пшеницы использовали Инфракрасный анализатор СПЕКТРАН-119 М. Выяснено что, сорт Емил отличается по содержанию клейковины (56,8%) и белка (21,0%) в зерне; сорт (Кр-414 Р-9, N-45, Ab-2016) по натуре (841 г/л) зерна. А также было выяснено, что гибрид Гобустан×Диомант отличается по содержанию белка (21,6%) и клейковины (57,5%) в зерне. Гибрид Тартар BTS×Зенгезур отличается по натуре (846 г/л) зерна.

Ключевые слова: мягкая пшеница, гибриды, клейковина, белок, натура зерна, зольные элементы.

(Aqrar elmləri üzrə elmlər doktoru, dosent Varis Quliyev tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi:	İlkin variant	10.02.2020
	Son variant	30.04.2020

UOT 581.192.1, 581.192.2

RAMİZ ƏLƏKBƏROV, AYDIN QƏNBƏRLİ

NAXÇIVAN MUXTAR RESPUBLİKASI FLORASINDA YAYILAN *AJUGA L.* CİNSİNƏ AİD *AJUGA GENEVENSİS L.* – CENEVRƏ DİRÇƏYİ NÖVÜNÜN FİTOKİMYƏVİ ANALİZ NƏTİCƏLƏRİ VƏ İSTİFADƏ PERSPEKTİVLƏRİ

Məqalədə Naxçıvan Muxtar Respublikası florasında yayılan *Dalamazkimilər* (*Lamiaceae Lindl.*) fəsiləsinin *Ajuga L.* cinsinə aid olan *Ajuga genevensis L.* – Cenevrə dirçəyi növünün biomorfoloji, ekocoğrafi xarakteristikası, fitokimyəvi analiz nəticələri, faydalı xüsusiyyətləri, xalq və elmi təbabətdə istifadə imkanları haqqında ətraflı şərh verilməklə, dünyada, Azərbaycanda və Naxçıvan Muxtar Respublikası ərazisində yayılması haqqında ətraflı şərh verilmişdir. Cenevrə dirçəyi növünün yarpaq və gövdəsinin etanol ekstraktının incə təbəqə xromatoqrafiyası aparılmış və Rf qiymətlərinə əsasən tərkibindəki maddələr təyin edilmişdir. Spektral və xromatoqrafik analiz nəticəsində ekstraktların tərkibində olan birləşmələr müəyyənləşdirilmişdir. Belə ki, xromatoqrammaya adı və müxtəlif dalğalı ultrabənövşəyi işqda baxılmaqla, nəticələr müəyyən olunmuşdur. Nazik təbəqə xromatoqrafiya zamanı saf halda ayrılan hissə etanolda həll edilmiş və maddələrin spektrləri Hitachi U-2900 UV-VIS spektrofotometr vasitəsilə 200-700 nm dalğa uzunluğunda çəkilmişdir. Yarpağının ekstraktında 214,0-289,5 nm dalğa uzunluğunda ($\text{MeOH } \lambda_{\text{max}} \text{ nm}$) alınan spektrlərin flavonoidlər (26,6%), 313,5-470,0 nm dalğa uzunluğu isə flavonollar, flavanonlar, xalkonlar (35,7%), 669,5 nm dalğa uzunluğu isə antosianlardan (30,5%), gövdəsinin ekstraktında 238,0-301,5 nm dalğa uzunluğunda ($\text{MeOH } \lambda_{\text{max}} \text{ nm}$) alınan spektrlər flavonoidlər (27,9%), 414,5-443,5 nm-dən ibarət flavonollar, flavanonlar, xalkonlar (41,5%), 470,0-669,0 nm dalğa uzunluğunun isə antosianlardan (60,3%) ibarət olduğu müəyyən edilmişdir.

Açar sözlər: xromatoqrafiya, flavonol, spektr, xalkon, flavanon.

Giriş. Təbii sərvətləri öyrənmək, qorumaq və bərpa etmək tədqiqatçılar qarşısında duran vacib işlərdən biridir. Bu məsələlərin həlli üçün dövlət tərəfindən biomüxtəlifliyin qorunması və davamlı istifadəsi üçün program təsdiq edilmişdir. *Dalamazkimilər* – *Lamiaceae Lindl.* fəsiləsinin müasir vəziyyətini tədqiq etmək, fəsiləyə daxil olan növlərdə baş verən ekoloji və antropogen modifikasiya və transformasiyaları müəyyən etmək, həm nəzəri və həm də təcrübə baxımdan mühüm əhəmiyyətə malikdir [1, s. 132-135; 3, s. 188; 5, s. 72-78]. Muxtar respublika florasında bu fəsiləyə daxil olan növlərin tərkibindəki bioloji aktiv maddələrə (flavonoid, alkaloid, kumarinlər, polikarbohidratlar, qlükozidlər və s.), həmçinin xalq təsərrüfatının ayrı-ayrı sahələrində istər qənnadı, alkoqolsuz içkilər, əczaçılıq və istərsə də digər sahələrində istifadəsinə böyük ehtiyac vardır.

Material və metodlar. Tədqiq edilən *Ajuga genevensis L.* – Cenevrə dirçəyi növünün tərkibindəki bioloji aktiv maddələrin ətraflı şəkildə tədqiqi, gələcəkdə onun tərkibindəki maddələrdən əsasən elmi təbabət istiqamətində istifadə olunması olduqca aktual hesab edilir. Məhz bu baxımdan *Cenevrə dirçəyi* növü E.A.Vulf metodunu tətbiq etməklə öyrənilmişdir. Əvvəlcə bu növ haqqında qısa məlumat verək [4, s. 234; 10, s. 70-76].

Gövdəsi düzqalxan, hər iki tərəfi xovlu-tükçüklü olub, hündürlüyü 15-40 (60) sm-dir. Yarpaqlarının hər iki tərəfi tükcüklü, kökətrafi uzunsov kürəkvari, tərsyumurtavarı, iri dişli, burulan saplaqlı, aşağı və yuxarı yarpaqları adətən uzunsov, oturaq, üçpərli və ya dişlidir. Çiçəkləri çoxqönçəli, kasacığı üçbucaqlı-neştervarı dişli, qısa borucuqlu olub, yuxarı hissəsi xovludur. Çiçək tacı 12-18 mm uzunluğunda mavi, bəzən ağ və ya çəhrayı rəngli, daxildən seyrək tüklü, üst dodağı ikipərli, alt dodağının isə kənarları xaricə doğru çevrilmiş formalıdır. Fındıqcıq meyvələri 3 mm uzunluğunda olub, dairəvidir. May-avqust aylarında çiçəkləyir və


meyvələri yetişir. Çəmənliklərdə, kolluqlarda, meşələrdə, çay kənarlarında, bozqır ərazilərdə və orta dağlıqlarda yayılmışdır [9, s. 122].

Ədəbiyyat məlumatlarına əsasən *Cenevrə dirçəyi* növünün *yerüstü orqanlarının* tərkibində efir yağı, diterpenoidlər: 0,06% fitol, iridoidlər: harpahid, 8-O-asetilharpahid, ayuqol, ayuqozid, 0,08% steroidlər, *gövdə və yarpaqlarında* 1,2-1,7% aşı maddələr və flavanoidlər olur [8, s. 40].


İstifadəsinə görə iltihabsorucu, hemostatik, yarasağaldıcı, malyariya xəstəliyi əleyhinə təsirlidir. *Yerüstü orqanlarının* cövhərindən diarreya, mədə və onikibarmaq bağırsaq xorasında, pnevmoniya, bronxit, revmatizm, yanıq, stomatit və angina zamanı təyin edilir. *Yarpaqların dan* dizenteriya, ağciyər vərəmi, baş tüklərinin uzadılmasında və asteniya zamanı vanna kimi qəbul edilir. Balverən və dekorativ bitkidir. *Ajuga genevensis* L. – Cenevrə dirçəyi növünün toplanılmış yarpaq və gövdə nümunələri standart metodlara istinad edilməklə qurudulmuş, laboratoriya şəraitində tədqiqat üçün hazırlanmışdır. Müxtəlif polyarlıqda olan həllədicilər heksan və etanol vasitəsilə 3 saat müddətində ekstraksiya edilərək onların spektrləri Hitachi U-2900 UV-VIS spektrofotometr vasitəsilə çəkilmiş, xromatoqrafik analizlər isə DC-ferdigfolien ALUGRAM SIL G/UV 254 incə təbəqə vasitəsilə aparılmışdır. İncə təbəqə xromatoqrafiyası üçün həllədici sistemi butanol: sirkə turşusu: su 4:1:5 və petroleyn efiri: aseton: xloroform 3:1:1 həcm nisbətində götürülməklə, metodikaya uyğun analiz edilmişdir [2, s. 126-132; 7, s. 17; 8, s. 72-78].

Nəticələr və onların müzakirəsi. *Ajuga genevensis* L. – Cenevrə dirçəyi növünün yarpaqlarından alınan etanol ekstraktının incə təbəqə xromatoqrafiyası aparılmaqla, Rf qiymətlərinə əsasən tərkibindəki maddələr təyin edilmişdir (şəkil 1, 2). Eyni zamanda yarpaq və gövdə ekstraktlarının spektral və xromatoqrafik analizi nəticəsində alınan qiymətlər əsasında tərkibi müəyyənləşdirilmişdir.

Xromatoqrammanın nəticəsinə əsasən Rf qiymətləri 0,53 xlorofil, 0,84 qiymətlərində fenolkarbon turşusu və 0,96 qiymətində isə karotinə uyğun gəldiyi aşkar edilmişdir [4, s. 32-34]. Nazik təbəqə xromatoqrafiya zamanı saf halda ayrılan hissə götürülərək etanolda həll edildi və maddələrin spektrləri Hitachi U-2900 UV-VIS spektrofotometr vasitəsilə 200-700 nm dalğa uzunluğunda çəkildi. 214,0-289,5 nm ($\text{MeOH } \lambda_{\text{max}}$ nm) dalğa uzunluğunda alınan spektrlərin flavonoidlər (22,9%) – baikalein, apigenin; flavanollar – galangin; flavononlar – pinosembrin; xalkonlar – dihidroksixalkon; 313,5-470,0 nm dalğa uzunluğu flavonollar (35,7%) – guerçetin, formononetin, genistein, ramnetin, izoramnetin, galangin, kempferol, herbasetin orobol; flavanonlara – dihidrokempferol, dihidroquerçetin, pinosembrin, narin-genin, hesperetin; xalkonlara – dihidroksixalkon, sulfuretin 5,7-qlikozod, 3,5,7-qlikozidləri və 669,5 nm dalğa uzunluğu isə antosianlardan (30,5%) ibarət olmuşdur. Gövdəsinin ekstraktının 238,0-301,5 nm dalğa uzunluğunda ($\text{MeOH } \lambda_{\text{max}}$ nm) alınan spektrlər flavonoidlər (27,9%), 414,5-443,5 nm ibarət flavonollar (41,5%), flavanonlar, xalkonlar və 470,0-669,0 nm dalğa uzunluğunda isə antosianlardan (60,3%) ibarət olduğu müəyyən edilmişdir [10, s. 70-71].



Şəkil 1. *Ajuga genevensis* L. – Cenevrə dirçəyi növünün yarpağının heksan ekstraktının UB spektri.



Şəkil 2. *Ajuga genevensis* L. – Cenevrə dirçəyi növünün gövdəsinin etanol ekstraktının UB spektri.

ƏDƏBİYYAT

1. Ələkbərov R.Ə. Naxçıvan Muxtar Respublikası florasında yayılan Dalamazkimilər (*Lamiaceae* Lindl.) fəsiləsinin *Ziziphora* L. cinsinə daxil olan növlərin müalicəvi xüsusiyyətləri // Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2013, № 4, s. 132-138.
2. Ələkbərov R.Ə. Naxçıvan Muxtar Respublikası ərazisində yayılan *Lamiaceae* Lindl. fəsiləsinin Dirçək (*Ajuga* L.) cinsinə daxil olan növlərin bioekoloji xüsusiyyətləri və tibbi əhəmiyyəti // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2015, № 4, s. 126-132.
3. Mehdiyeva N.P. Azərbaycanın dərman florasının biomüxtəlifliyi. Bakı: Letterpress, 2011, 188 s.
4. Mustafayeva İ.R., İbadullayeva S.C., Ələkbərov R.Ə., İsmayılov A.H., Qasimov H.Z., Qasimova Ş.Ş. Farmakoqnoziya botanikanın əsasları ilə: Dərslik. Naxçıvan: Əcəmi, 2015, 648 s.
5. İbadullayeva S., Ələkbərov R. Dərman bitkiləri (*Etnobotanika və Fitoterapiya*) / Medicinal plants (*Ethnobotany and Phytoterapy*). Bakı: Elm, 2013, 331 s.
6. Кулиев В.Б., Ибадуллаева С.Д. Дикорастущие пищевые растения в Нахчыванской Автономной Республике Азербайджана по материалам этноботанических исследований // Растительные ресурсы, Санкт-Петербург, вып. 2, т. 45, 2009, с. 109-115.
7. Вулф Е.А., Малаеев О.Ф. Мировые ресурсы полезных растений. Ленинград: Наука, 1969, 405 с.
8. Касумов Ф.Ю., Алиев Н.Д., Аббасов Р.М. Содержание эфирных масел и антимикробное действие некоторых эфироносов флоры Азербайджана. Изв. АН Аз ССР, сер. биол. наук, 1977, № 4, 72-78 с.
9. Химический анализ лекарственных растений / Под ред. Н.И.Гринкевича, Л.Н.Сафонович. Москва: Высшая школа, 1983, 174 с.
10. Guliyeva S., Akhundova S., Alakbarov R., Qasimov H. The Productivity and Structure of Sage (*Salvia* L.). Populations in the Territories of Lesser Caucasus Range. Impact factor // International Jurnal of Sciences, Research Article Volume 5, February 2016 (02), This article is published under the terms of the Creative Commons Attribution License 4.0 Author (s) retain the copyright of this article. Publication rights with Alkhaer Publications. Published at: <http://www.ijsciences.com/pub/issue/2016-02/> DOI: 10.18483/ ijSci. 947; Online ISSN: 2305-3925; Print ISSN: 2410-4477, p. 70-76.

AMEA Naxçıvan Bölməsi
E-mail: ramiz_alakbarli@mail.ru

Ramiz Alakbarov, Aydın Qanbarlı

PHYTOCHEMICAL ANALYSIS RESULTS AND USE PERSPECTIVES OF AJUGA GENEVENS'S L. SPECIES OF AJUGA L. GENUS DISTRIBUTED IN THE FLORA OF THE NAKHCHIVAN AUTONOMOUS REPUBLIC

The paper provides extensive information about biomorphological and ecogeographical features, the results of phytochemical analysis, useful properties, the possibilities of using the motherwort of the cardiac family *Lamiaceae* Lindl. In Nakhchivan Autonomous Republic in folk and scientific medicine, information about its distribution in the world, Azerbaijan and different altitude zones of the autonomous republic. A thin film of the ethanol extract of the leaves and stems of *Ajuga genevensis*

L. was chromatographed, and the substances contained in them were determined by the Rf values. Compounds containing the extracts were identified by the values obtained by spectral and chromatographic analyzes. Further, the chromatogram was viewed in ordinary ultraviolet short and long wavelength light. Under ordinary lighting, 2 spots were detected, and in the long and short wavy light 3 spots. The results were consistent with Rf values of 0,53 for chlorophyll, 0,84 for flavone (phenol carboxylic acid), and 0,96 for carotene. In thin film chromatography, the purely separated part was dissolved in ethanol and the spectra of substances were recorded at a wavelength of 200-700 nm through a Hitachi U-2900 UV-VIS spectrophotometer. It was determined that, as a result of leaf analysis, spectra with a wavelength of 214,0-289,5 (MeOH $\lambda_{\text{max.}}$ nm) were characteristic of (22,9%) flavonoids, and waves with a length of 313,5-470,0 nm of flavonols, flavonones, chalcones (35,7%) 669,5 nm for (30,5%) anthosians and also stems, spectra with a wavelength of 238,0-301,5 (MeOH $\lambda_{\text{max.}}$ nm) are characteristic of (27,9%) flavonoids, and waves with a length of 414,5-443,5 nm flavonols, flavonones, chalcones (41,5%), 470,0-669,0 nm for (60,3%) anthosians.

Keywords: chromatografiya, flavonols, spektr, chalcones, flavonones.

Рамиз Алекперов, Айдын Канбарли

РЕЗУЛЬТАТЫ ФИТОХИМИЧЕСКОГО АНАЛИЗА И ПЕРСПЕКТИВЫ ИСПОЛЬЗОВАНИЯ AJUGA GENEVENSIS L. – ЖИВУЧКИ ЖЕНЕВСКОЙ РОДА AJUGA L. РАСПРОСТРАНЕННОГО ВО ФЛОРЕ НАХЧЫВАНСКОЙ АВТОНОМНОЙ РЕСПУБЛИКИ

В статье приведены подробные сведения о биоморфологических и эко-географических особенностях, результатах фитохимического анализа, полезных свойствах, возможностях использования в народной и научной медицине пустырника сердечного семейства яснотковых (*Lamiaceae* Lindl.) флоры Нахчыванской Автономной Республики, изложены сведения об его распространении в мире, Азербайджане и разных высотных поясах автономной республики. Проведена хроматография на тонкой пленке этанолового экстракта листьев и стеблей *Ajuga genevensis* L. и по значениям Rf определены содержащиеся в них вещества. По значениям, полученным в результате спектрального и хроматографического анализов выявлены соединения, содержащиеся в составе экстрактов. Далее, хроматограмму просматривали в обычном ультрафиолетовом коротком и длинноволновом свете. При обычном освещении обнаружены 2, а в длинном и коротком волнистом свете 3 пятна. Результаты оказались соответственны значениям Rf - 0,53 для хлорофилла, 0,84 для flavone (фенолкарбоновая кислота) и 0,96 для каротина. При тонкой пленочной хроматографии чисто отделенную часть растворены в этаноле и спектры веществ снимались при длине волны 200-700 нм через спектрофотометр «Hitachi U-2900 UV-VIS». Определено, что в результате анализа листьев получены спектры с длиной волны 214,0-289,5 (MeOH $\lambda_{\text{max.}}$ nm) характерны для flavonoids (22,9%), а волны с длиной 313,5-470,0 nm для flavonols, flavonones, chalcones (35,7%) 669,5 nm для anthosians (30,5%) и также стеблей спектры с длиной волны 238,0-301,5 (MeOH $\lambda_{\text{max.}}$ nm) характерны для flavonoids (27,9%), а волны с длиной 414,5-443,5 nm соответствуют flavonols, flavonones, chalcones (41,5%), а 470,0-669,0 nm для anthosians (60,3%).

Ключевые слова: хроматография, flavonols, спектр, халконы, flavonones.

(Aqrar elmləri üzrə elmlər doktoru, dosent Varis Quliyev tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi:	İllkin variant	16.03.2020
	Son variant	23.05.2020

UOT: 631.474

SAHİB HACIYEV¹, GÜNEL MİRZƏLİ AĞATAĞI²

CULFA İNZİBATİ RAYONUNDA TƏBİİ TORPAQ-KADASTR YARIMRAYONLARI

Məqalədə Culfa inzibati rayonunda təbii torpaq-kadastr yarımrəyonları haqqında məlumat verilir. Regionda təsərrüfatların ixtisaslaşdırılması üzrə təbii torpaq-kadastr rayon və yarımrəyonlarını müəyyənləşdirmək üçün ərazidə yayılan torpaq örtüyü strukturunun eko-coğrafi şəraitini (relyef, iqlim, hidroloji və hidrogeoloji, bitki və heyvanlar aləmi, antropogen təsir və s.), deqradasiya prosesləri (şorlaşma, eroziya, bataq-liquqlaşma, daşlılıq, kol-kos basmış sahələr və s.), morfoloji, fiziki və kimyəvi xüsusiyyətləri öyrənilir.

Nəticədə Culfa inzibati rayonunda torpaqların fiziki-coğrafi xüsusiyyətlərini və münbitlik göstəricilərini nəzərə alaraq 4 təbii torpaq-kadastr yarımrəyonuna ayırmak olar. Sədərək-Gilançay təbii torpaq-kadastr rayonunda Yayıçı-Gülüstən-Ərəzin, Gündüz-Parağacay təbii torpaq-kadastr rayonunda isə Əbrəqunus-Xanəgah-Milax, Gal-Şurud-Paradaş, Ərəfəs-Teyvaz-Boyəhməd yarımrəyolarına ayırması məsləhət görülmüşdür.

Açar sözlər: torpaq kadastro, coğrafi amillər, torpaq, bonitet, torpağın bonitirovkası, torpağın ekoloji qiymətləndirilməsi.

Giriş. Culfa inzibati rayonu coğrafi mövqeyinə görə şimal-şərqi dən Ermənistan və cənub-şərqi dən İran İslam Respublikası, şərqi Ordubad, cənub-qərbdən Babək, şimal-qərbdən isə Şahbuz inzibati rayonları ilə sərhədlənir.

Regionun torpaqları Kəngərli və Sədərək inzibati rayonlarının torpaqlarına nisbətən məhsuldardır. Burada torpaqların məhsuldar olmasının səbəbi ərazidə çay şəbəkəsinin normal olmasıdır. Digər tərəfdən region muxtar respublikanın digər rayonları kimi dağlıq və kontinental iqlim şəraitinə malik olması, burada torpaqların deqradasiyasına, eroziya və şorlaşma proseslərinə məruz qalmışına səbəb olur [1, s. 43-54]. Məhz, bu baxımdan muxtar respublikanın torpaq fondunun 16,8 faizini təşkil edən Culfa inzibati rayonlarında yayılan torpaqlarda tədqiqatların aparılması aktualdır.

Naxçıvan Muxtar Respublikasında torpaqların müxtəlif istiqamətlərdə öyrənilməsi ilə bərabər Culfa inzibati rayonunda da torpaqlar 1925-ci ildə S.A.Zaxarov, 1950-1957-ci illərdə R.H.Məmmədov, 1959-cu ildə K.A.Ələkbərov və N.A.Əsədov, 1965-1970-ci illərdə H.Ə.Əliyev və Ə.K.Zeynalov, 1975-ci ildən bu günə qədər Ə.G.Quliyev, 1980-2005-ci illərdə H.C.Mehdiyev, 1985-2017-ci illərdə isə S.Ə.Hacıyev və s. tərəfindən tədqiq olunmuşdur [2, s. 75-77].

Naxçıvan MR-in bütün ərazilərində olduğu kimi tarixin müxtəlif inkişaf pillələri üzrə Culfa inzibati rayonunda da 1925-ci ildən hazırkı dövrə kimi aparılan tədqiqat işləri təhlil olunmuş və ərazidə torpaqlardan səmərəli istifadə etmək üçün onların lazımı nəzəri və praktik işlərin nəticələrindən istifadə edilmişdir.

Material və metodika. Mövzuya aid ədəbiyyat, çöl materialları toplanılmış və işin metodikası hazırlanmışdır. Mövzu işlənərkən tarixin ayrı-ayrı inkişaf mərhələlərində xarici ölkələrdə, o cümlədən Azərbaycan və Naxçıvan MR-də torpaq-bitki tədqiqatları aparan alimlərin monoqrafiya, metodik vəsait, xəritə materialları və müasir tələblərə cavab verən iş təcrübələrindən istifadə olunmuşdur [3, s. 15-25; 4, s. 250-255; 5, s. 221-230; 6, s. 43-48]. Tədqiqat obyekti kimi Culfa inzibati rayonunda yayılan torpaq sahələri hədəf seçilmişdir.

Mövzunun yerinə yetirilməsində ədəbiyyat materialları ilə bərabər əsas məsələlərdən biri də çöl materiallarının toplanmasıdır. Bu məqsədlə inzibati rayonunun cənub-şərqi, mərkəz,

şimal hissələrinə ekspedisiyalar təşkil olunmuş və ərazidən bitki-torpaq nümunələri götürülərək təhlil olunmuşdur. İnzibati rayonda torpaqların qiymətləndirilməsi və aqroistehsalat qruplaşdırılması ilə bərabər aparılan tədqiqatlarla bərabər, aqrar sektorda ixtisaslaşmanı düzgün aparmaq üçün təbii zonalar üzrə (mədəni və təbii bitkilər altında) torpaqların rayon və yarımrəyonlaşdırılması tələb olunur.

Bu məqsədlə akademik Q.Ş. Məmmədovun müasir tələblərə tam cavab verən torpaq-kadastr rayon və yarımrəyonlaşdırılması haqqında təklif etdiyi yeni konsepsiyası AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun "Torpaq ehtiyatları" laboratoriyasının əməkdaşları tərəfindən muxtar respublikanın inzibati rayonlarında həyata keçirilməsi başlanılmışdır. 2016-cı ildən başlayaraq Sədərək, Şərur, Kəngərli, Babək və Culfa inzibati rayonlarında torpaq-kadastr rayon, yarımrəyonlaşdırılması üzrə tədqiqat işləri 2019-ci ildə yekunlaşdırılmış, 2019-cu ildən başlayaraq Şahbuz və Ordubad inzibati rayonlarında da göstərilən tədqiqat işlərinin davam etdirilməsi nəzərdə tutulmuşdur.

Bu məqsədlə ərazidə torpaqların mədəni və təbii bitkilər altında məhsuldarlığının qiymətləndirilməsi ilə bərabər, onların fiziki-coğrafi şəraitinə (relyef, geoloji və geomorfoloji quruluşu, iqlim şəraiti, hidroloji və hidrogeoloji şəraiti, bitki və heyvanlar aləmi və s.) də diq-qət yetirilmişdir. Tədqiqat obyektinin fiziki-coğrafi xüsusiyyətləri təhlil olunaraq, ərazilər aşağıda göstərilən təbii torpaq-kadastr yarımrəyonlarına ayırması məsləhət görülmüşdür.

Aparılmış tədqiqat işində Culfa inzibati rayonun fiziki-coğrafi xüsusiyyətlərinin müxtəlifliyi nəzərə alınaraq bölünən 4 (1. Yaycı-Gülüstan-Ərəzin, 2. Əbrəqunus-Xanəgah-Milax, 3. Gal-Şurud-Paradaş çökəkliyi, 4. Ərəfsə-Teyvaz-Boyəhməd) təbii torpaq-kadastr yarımrəyonu haqqında aşağıda ayrı-ayrılıqda məlumat verilir.

1. Yaycı-Gülüstan-Ərəzin təbii torpaq-kadastr yarımrəyonu. Bu yarımrəyon Culfa inzibati rayonun cənub hissəsini əhatə etməklə, Yaycı-Gülüstan-Ərəzin maili düzənliyinin arasında yerləşir. Təbii torpaq-kadastr yarımrəyonu şimaldan dağətəyi və alçaq dağlıq sahələrlə əhatə olunan Əbrəqunus-Xanəgah-Şurud-Milax və Gal-Şurud-Paradaş çökəkliyi təbii torpaq-kadastr yarımrəyonu, qərbdən Babək, şərqdən Ordubad inzibati rayonları, cənubdan isə Araz çayı vasitəsilə İran İslam Respublikası ilə sərhədlənir. Təbii torpaq-kadastr yarımrəyonuna Yayıcı, Dizə, Gülüstan, Ərəzin və Camaldın kəndlərinin torpaq sahələri daxildir.

Kadastr yarımrəyonunun relyef quruluşuna nəzər saldıqda, ərazi cənub və mərkəz hissələrdə maili düzənlik və qərbdən, şimaldan və şərqdən alçaq dağlıq sahələrlə əhatə olunmuşdur. Əhatə olunan alçaq dağların ən hündür nöqtəsi 1927 (Daridağ) metr olub, maili düzənliklərdə isə 805 metr təşkil edir.

Bu yarımrəyonun iqliminə nəzər saldıqda qış soyuq, yayı quraq, isti yarimsəhra iqlimi hakimdir. Ərazinin mütləq yüksəkliyi 1927 metr, nisbi yüksəkliyi isə 1122 metrdir. Muxtar respublikanın ərazisində ayrılmış bu yarımrəyon Arazboyu düzənliyində olduğu kimi bitkilərin həyatında həllədici rol oynayan termik ehtiyatları ilə zəngindir.

Ərazinin coğrafi mövqeyindən asılı olaraq iqlim parametrlərini aşağıdakı kimi xarakterizə etmək olar. Müsbət temperaturların cəmi $4850-4960^{\circ}\text{C}$, 5°C -dən yuxarı müsbət temperaturların cəmi $4200-4860^{\circ}\text{C}$ -ə, 10°C -dən yuxarı müsbət temperaturların cəmi $4100-4450^{\circ}\text{C}$, orta illik temperatur $12,7^{\circ}\text{C}$, orta mütləq maksimum 42°C , orta mütləq minimum 23°C təşkil edir. İllik yağıntıların miqdarı $180-200$ mm, bitkilərin vegetasiyaya başladığı mart-aprel aylarında nisbi nəmləmə 45-50 faiz təşkil edir. Lakin, əsas bitkilərin inkişafı müşahidə olunduğu iyul-avqust aylarında 2-4 faizdən yuxarı qalxa bilmir. Ona görə də bu sahələrdə intensiv suvarma əkinçiliyi tətbiq olunur.

Kadastr yarımrasonun çay şəbəkəsi orta dərəcədədir. Əkinçilikdə xüsusilə burada çay sularından, eyni zamanda süni göllər və kəhrizlərdən istifadə olunur. Rayonun bəzi təsərrüfatlarında Araz çayından nasoslar vasitəsilə çəkilən sulardan da istifadə olunur.

Ərazidə xüsusilə alluvial-subasar, bataqlıq-çəmən, çəmən-boz, boz-çəmən, açıq-boz, boz, qonur və boz-qonur torpaqlar yayılmışdır.

2. Əbrəqunus-Xanağa-Milax təbii torpaq-kadastr yarımrasonu. Bu yarımrason Culfa inzibati rayonun düzənlik, maili düzənlik, təpəlik, dağarası çökəklik, alçaq və orta dağətəyi zonaları əhatə etməklə, şimaldan Ərəfsə-Teyvaz-Boyəhməd, şərqdən Gal-Şurud-Paradaş çökəkliyi, cənubdan Yayçı-Gülüstən-Ərəzin təbii torpaq-kadastr yarımrasonları, şərqdən isə Babək inzibati rayonu ilə sərhədlənir. Təbii-torpaq kadastr yarımrasonuna Əbrəqunus, Bənəniyar, Saltaq, Xanəgah, Milax və digər kəndlərin torpaq sahələri daxildir.

Bu yarımrasonda yayı quraq, sərin keçən müləyim isti çöl iqlimi hakimdir. Ərazinin mütləq yüksəkliyi 1200-2415 (İlandağ 2415) metr, nisbi yüksəkliyi isə 1215 metr təşkil edir. İnzibati rayon daxilində ayrılmış bu yarımrason əvvəlki yarımrasona nisbətən bitkilərin həyatında həllədici rol oynayan termik ehtiyatlarla bir qədər az zəngindir.

Kadastr yarımrasonun relyef quruluşuna nəzər saldıqda, ərazinin mərkəz hissələrində düzənlik və dağarası çökəkliklər, alçaq təpələrdən ibarət olduğundan ətraf sahələri alçaq və orta hündürlüklü dağlarla əhatə olunmuş, Əlincəçayın sağ və sol sahilləri güclü sel sularının nəticəsində uzunluğu bir neçə kilometr, dərinliyi 5-10 metr, eni isə 3-4 metr olan yarğanlar yaranmışdır.

Ərazinin coğrafi mövqeyindən asılı olaraq iqlim parametrlərini aşağıdakı kimi xarakterizə etmək olar. Müsbət temperaturların cəmi 4200-4400°C, 5°C-dən yuxarı müsbət temperaturların cəmi 3700-4350°C, 10°C-dən yuxarı müsbət temperaturların cəmi 3200-3400°C, orta illik temperatur 10,3°C, orta illik mütləq maksimum 34°C, orta illik mütləq minimum 14°C müşahidə olunur. Termik ehtiyatlardan əlavə ərazidə illik yağıntının miqdarı 285-335 mm, vegetasiya dövründə nisbi nəmləmə 54-64 faizdir. Lakin, əsas bitkilərin inkişafı müşahidə olunduğu iyul-avqust aylarında 8-9 faizdən yuxarı qalxa bilmir. Ona görə də bu sahələrdə intensiv suvarma əkinçiliyini tətbiq etmək lazımdır.

Bu yarımrason əvvəlki yarımrasondan relyefinin az parçalanması, yağıntının nisbətən çox olması torpaq-bitki örtüyünün məhsuldar və təsərrüfatın mənimsənilməsi cəhətdən əlvərişlidir. Lakin, bu sahələrdə Əlincəçayının hesabına suvarma suyuna ehtiyac o qədər də hiss olunmur. Yarımrasonda, xüsusilə çay sahillərində alluvial-subasar, çaylardan dağlara doğru açıq-şabalıdı (qəhvəyi), şabalıdı (qəhvəyi), bozqır və bozqırlaşmış şabalıdı (qəhvəyi) və dağarası çökəkliklərin quzey yamaclarında qara və s. torpaqlar yayılmışdır.

3. Gal-Şurud-Paradaş çökəkliyi təbii torpaq-kadastr yarımrasonu. Bu yarımrason Culfa inzibati rayonun alçaq və orta dağlıq və dağarası çökəkliyini əhatə etməklə, şimaldan Ərəfsə-Teyvaz-Boyəhməd, şərqdən Əbrəqunus-Xanəgah-Milax, cənubdan Yayçı-Gülüstən-Ərəzin təbii torpaq-kadastr yarımrasonları, şərqdən isə Ordubad inzibati rayonu ilə sərhədlənir.

Təbii torpaq-kadastr yarımrasonuna Gal, Şurud və XX-ci əsrin axırlarına qədər yaşayış məskəni olan Paradaş kəndlərinin torpaq sahələri daxil olmuşdur. Ərazinin mütləq yüksəkliyi 1250-1929 (Yarpaqlı dağ) metr, nisbi yüksəkliyi isə 679 metr təşkil edir. Bu yarımrasonda yayı quraq və sərin keçən müləyim isti çöl iqlim hakimdir. Bu iqlim tipi inzibati rayonun alçaq dağlığın aşağı hissələrini və dağarası çökəkliyini əhatə edir. Kadastr yarımrasonda formalasən bu iqlim tipi inzibati rayonun qərb, şimal və cənub hissəsindən müləyimliyi ilə fərqlənir. Bu rayon düzənliyə nisbətən hündürdə yerləşməsinə görə, termik şəraitinin nisbətən az və

nəmliyinin çox olması ilə az da olsa fərqlənir. Kadastr yarımrasonunun relyef quruluşuna nəzər saldıqda, maili düzənlilik və tərələr sel suları ilə cənub hissələrdə, xüsusilə İlandağın şərq yamaclarında kəskin parçalanmış, dərinliyi 10-15 metr olan yarğanlara rast gəlinir. Ərazi əvvəlki kadastr yarımrasonuna nisbətən yağıntının çox olması ilə əlaqədar olaraq ərazidə yayılan torpaqlar məhsuldardır. Lakin, əhali seyrək olduğuna görə ərazidə yayılan torpaqlardan səmərəli istifadə olunmur. Kadastr yarımrasonunda iqlim tipinin parametrlərini aşağıdakı kimi xarakterizə etmək olar.

Müsbat temperaturların cəmi $3650-4150^{\circ}\text{C}$, 5°C -dən yuxarı müsbət temperaturların cəmi $3150-4150^{\circ}\text{C}$, 10°C -dən yuxarı müsbət temperaturların cəmi $3050-3150^{\circ}\text{C}$, orta illik temperatur $9,6^{\circ}\text{C}$, orta illik mütləq maksimum $32,5^{\circ}\text{C}$, orta illik mütləq minimum 13°C müşahidə olunur. Termik ehtiyatlardan əlavə ərazidə illik yağıntının miqdarı $310-370$ mm, vegetasiya dövründə nisbi nəmləmə $55-65$ faizdir. Lakin, əsas bitkilərin inkişafı müşahidə olunduğu iyul-avqust aylarında $8-10$ faizdən yuxarı qalxa bilmir. Ona görə bu sahələrdə də intensiv suvarma əkinçiliyini tətbiq etmək lazımdır.

Bu yarımrason əvvəlki yarımrasondan relyefinin az parçalanması, yağıntının nisbətən çox olması torpaq-bitki örtüyünün məhsuldar və təsərrüfatın mənimsənilməsi cəhətdən əlverişlidir. Kadastr yarımrasonun torpaq sahələri muxtar respublikanın tranzit çaylarından biri olan və yaz aylarında lazımı qədər su ehtiyatı olan Qaradərəsu çayının və bu çaydan qidalanan göllər hesabına ödənilir. Ərazidə xüsusilə açıq-şabalıdı (qəhvəyi), şabalıdı (qəhvəyi), bozqır və bozqırlaşmış şabalıdı (qəhvəyi) və dağarası çökəkliklərin quzey yamaclarında qara və s. torpaqlar yayılmışdır.

4. Ərəfsə-Teyvaz-Boyəhməd təbii torpaq-kadastr yarımrasonu. Bu yarımrason Culfa inzibati rayonun orta və yuxarı dağlıq və dağarası dərələri əhatə etməklə, şimal-şərqi dən Ermenistan Respublikası, qərbdən Şahbuz, şərqi dən Ordubad inzibati rayonları, cənubdan isə Əbrəqunus-Xanağa-Milax və Gal-Şurud-Paradaş çökəkliyi təbii torpaq-kadastr yarımrasonu ilə sərhədlənir.

Bu yarımrasonda isə yayı quraq və ən çox sərin keçən soyuq iqlim hakimdir. Bu iqlim tipi Zəngəzur silsilələrinin hündür orta hissələrini və dağarası çökəkliklərini əhatə etməklə, iqlim tipinin formalasdığı sahənin mütləq hündürlüyü 1801 metrdən 3368 (Dəmirlidağ) metrə qədərdir. Ərazidə nisbi hündürlük fərqi 1567 metrdir.

Zonanın iqlim parametrlərini aşağıdakı kimi xarakterizə etmək olar. Müsbət temperaturların cəmi $1850-2850^{\circ}\text{C}$, 5°C -dən yuxarı temperaturların cəmi $1450-2450^{\circ}\text{C}$, 10°C -dən yuxarı temperaturların cəmi $850-1850^{\circ}\text{C}$, orta illik temperatur $5,3^{\circ}\text{C}$, orta illik mütləq maksimum $31,5^{\circ}\text{C}$, orta illik mütləq minimum 25°C müşahidə olunur.

Termik ehtiyatlardan əlavə rayonda illik yağıntının miqdari $340-370$ mm, vegetasiya dövründə nisbi nəmləmə $85-115$ faiz, lakin, əsas bitkilərin inkişafı müşahidə olunduğu iyul-avqust aylarında $20-25$ faizdən yuxarı qalxa bilmir. Ona görə də burada da bəzi təsərrüfat sahələrində suvarma əkinçiliyinin tətbiq olunması məsləhətdir. İqlim tipinin hakim olduğu ərazilərin aşağı hissələrində torpaqəmələgəlmə prosesinin normal getdiyi sahələrdə dəməyə əkinçiliyi, yuxarı hissələrdə dağların yamaclarında nazik torpaq qatı olan sahələr isə yay otlaqları kimi istifadə olunmalıdır.

Yarımrasonunda əsasən bozqır və bozqırlaşmış dağ-şabalıdı (qəhvəyi), dağ boz-şabalıdı (qəhvəyi), dağ-şabalıdı (qəhvəyi) dağ-meşə, dağ-çəmən-çimli, bozqır dağ-çəmən, dağ-çəmən və s. torpaqlar yayılmışdır.

Culfa inzibati rayonun fiziki-coğrafi xüsusiyyətlərini nəzərə alaraq Yayıçı-Gülüstan-

Ərəzin təbii torpaq-kadastr yarımrəyonunun düzənlik zonasında xüsusilə üzümçülük, taxılçılıq, yemçilik, ətlik istiqamətində iri buynuzlu heyvandarlıq, xırda buynuzlu heyvandarlıq, bostan-tərəvəzçilik; Əbrəqunus-Xanəgah-Milax təbii torpaq-kadastr yarımrəyonunda isə üzümçülük, taxılçılıq, yemçilik, südçülük istiqamətində iri buynuzlu heyvandarlıq, xırda buynuzlu heyvandarlıq və tütünçülük; Gal-Şurud-Paradaş çökəkliyi təbii torpaq-kadastr yarımrəyonunda yemçilik, taxılçılıq, meyvəçilik, xırda buynuzlu heyvandarlıq, ət istiqamətində quşçuluq, tütünçülük, tərəvəzçilik, dağ ətəklərində üzümçülük və dəmyə taxılçılıq; Ərəfsə-Teyvaz-Boyəhməd təbi torpaq kadastr yarımrəyonunda yemçilik, bağçılıq (gavalı, cövüz, alma), xırda buynuzlu heyvandarlıq, dəmyə taxılçılıq və yemçilik, ovçuluq və turizm təsərrüfat sahələri üzrə ixtisaslaşdırmaq lazımdır.

Nəticələr.

1. Tədqiqat obyektində ərazinin coğrafi xüsusiyyətləri nəzərə alınmaqla aqrar sektorda ixtisaslaşmanın daha dəqiq aparmaq üçün Culfa inzibati rayonunda 4 təbii-torpaq kadastr yarımrəyonuna ayrılmazı məsləhət görülmüşdür.

2. Culfa inzibati rayonununda ən yaxşı münbit torpağı olan Şurud-Paradaş çökəkliyinin torpaqlarından səmərəli istifadə etmək məqsədilə əraziyə əhalilər köçürməklə, su ehtiyatını yaratmaq üçün tədbirlər həyata keçirməsi müəyyənləşdirilmişdir.

3. Culfa inzibati rayonunda isə Əlinçəçay və onun qollarında eroziya uğramış sahil-lərində imkan daxilində ağaç və kolların əkilməsi və kəndlərin sahillərində gəzinti parklarının salınması məsləhət görülür.

4. Culfa inzibati rayonda eyni adlı maili düzənliyinin şərq hissəsində torpaqların iri həcmli daşlardan təmizlənməsi, Yaycı düzənliyinin cənub-şərq hissəsində şoran torpaqların duzlardan yuyularaq mədəni bitkilər altında istifadə olunması üçün tədbirlər həyata keçirilməlidir.

5. Fermer və fərdi təsərrüfatçılar torpaqlardan istifadə edərkən torpaq kartoqramlarına əsaslanmalı və mütəxəssislərdən daimi məsləhətlər almalı və əkin sahələrində aparılan tədqiqatların nəticələrindən istifadə etməlidirlər.

Göstərilən tədbirlər Culfa inzibati rayonunda qeyd etdiyimiz ərazilərdə elmi əsaslarla planlı surətdə həyata keçirilərsə ərazidə torpaqlardan mədəni və təbii bitkilər altında səmərəli istifadə etmək olar.

ƏDƏBİYYAT

1. Babayev S.Y. Naxçıvan Muxtar Respublikasının coğrafiyası. Bakı: Elm, 1999, 226 s.
2. Hacıyev S.Ə. Naxçıvan Muxtar Respublikası torpaqlarının eko-coğrafi şəraiti. Bakı: MBM, 2009, 108 s.
3. Hacıyev S.Ə. Naxçıvan Muxtar Respublikasında torpaqların aqroekologiyası. Metodik vəsait. Bakı: Elm, 2000, 40 s.
4. Məmmədov Q.Ş. Azərbaycanda torpaq islahatı. Bakı: Elm, 2002, 411 s.
5. Aлиев Г.А., Зейналов А.К. Почвы Нахичеванской АССР. Баку: Азернешр, 1998, 235 с.
6. Мамедов Р.Г. Опыт группировки почвы Нахичеванской АССР по агрофизическим свойствам // ДАН Аз. ССР, 1968, с. 43-48.

¹AMEA Naxçıvan Bölümü

E-mail: sahib-hacihev@mail.ru

²AMEA Aqrokimya və Torpaqşünaslıq İnstitutu

E-mail: gunel191191@gmail.com

Sahib Hacıyev, Gunel Mirzali Agatagi

NATURAL SOIL-CADASTRE SUBAREAS IN THE CULFA ADMINISTRATIVE DISTRICT

The paper informs about natural soil-cadastre region and half of regions in Culfa administrative region. For the specialization of agriculture in the region for define soil-cadastre region and half of regions in the area the position of eco-geographical spreading land-cover of structure (relief, climate, hydrological and hydro-geological, plants and animals, anthropogenic influence and etc.) the process of degradation (saline, erosion, morass, stony place, densely overgrown fields and etc) chemical, morphological and physical features are studied.

As a result, given the features of physical and geographical soils and fertility factors in Babekins administrative region 4. Sadarac-Gilanchay in Yayci-Gulustan-Arazin, half of region but in Gunnut-Paragachay Abragunus-Xanaga-Milax, Gal-Shurud-Paradash, Arafsa-Teyvaz-Boyahmed valley soil-cadaster of half region.

Keywords: *soil-cadastre, geographic factors, soil, estimated productivity, soil valuation, ecological evaluation of soils.*

Сахиб Гаджиев, Гюнель Мирзали Агатаги

ПРИРОДНЫЕ ПОЧВЕННО-КАДАСТРОВЫЕ ПОДРАЙОНЫ БАБЕКСКОГО АДМИНISTRATIVNogo РАЙОНА

В статье приводятся природные почвенно-кадастровые подрайоны Бабекского административного района. По направлению специализации хозяйств в регионе с целью установления природных почвенно-кадастровых районов и подрайонов изучаются физико-географические условия (рельеф, климат, гидрография и гидрогеология, растительный и животный мир, антропогенные воздействие и др.), деградационные процессы (засоления, эродированности, заболачивание, каменистость, зарослевые участки и др.), морфологические, физические, химические свойства и структуры почвенного покрова территории.

В заключении, учитывая физико-географические особенности и показатели плодородия почв Бабекского административного района нами предложено выделить 4 природные почвенно-кадастровые подрайоны. В пределах Садарак-Гиланчайского природные почвенно-кадастровые района Йаджы-Гльюстан-Аразин, Гуннит-Парагачайского природные почвенно-кадастрового района Абракунис-Ханага-Милах, Гяль-Шуруд-Парадаш, Арафса-Тейваз-Бойахмедской подрайон.

Ключевые слова: *почвенный кадастр, географические факторы, почва, бонитет, бонитировка почв, экологическая оценка почв.*

(Aqrar elmləri üzrə elmlər doktoru, dosent Varis Quliyev tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi:	İlkin variant	11.02.2020
	Son variant	01.06.2020

UOT 634.1/7**ORXAN BAĞIROV****NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA BECƏRİLƏN GAVALI
FORMALARINDA POMOLOJİ GÖSTƏRİCİLƏRİN TƏDQİQİ**

Çöl ekspedisiyaları, stasionar və kameral-laborator şəraitlərdə yerinə yetirilmiş tədqiqat işində Naxçıvan Muxtar Respublikası ərazisində becərilən gavalının yerli və introduksiya olunmuş sortlarına aid üstün göstəricilərə malik 14 formasının pomoloji göstəriciləri öyrənilmiş və nəzarət olaraq götürülmüş Xurmayı vengerka sortu ilə müqayisəli təhlil edilmişdir. İlk olaraq becərilən gavalı genosondunun 32,3%-nin yerli, 26,5%-nin introduksiya olunmuş sortlar, 41,2%-nin isə formalardan təşkil olunduğu təsdiqlənmişdir. Araşdırılan formalarda meyvələrin kütləsi 29,5-40,4 q, lət isə 94,5-97,7% arasında dəyişir. Dequstasiya zamanı Əndəməc-5, Gənzə-2, Şərur-2, Xanəgah-1 və Ordubad-3 formaları yüksək balla qiymətləndirilmişdir. Tədqiqat nəticəsində formaların 50,0%-nin əhalini təzə meyvə, o cümlədən meyvə emal sənayesini xammalla təmin edilməsinin perspektivli olduğu müəyyən edilmişdir.


Açar sözlər: gavalı, forma, pomologiya, meyvənin kütləsi, dequstasiya.

Ölkə əhalisinin və sənayenin meyvəyə olan tələbatı məhsul istehsalında yeni baxış tələb edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planının icrasına əsasən ərazidə meyvəçilik yüksələn xətt üzrə inkişaf etdirilərək meyvə bağlarının sahəsini artırmaqla yanaşı, əhalinin təzə meyvəyə və meyvə emalı müəssisələrinin xammala olan tələbatını ödəyən sortların becərilməsinə xüsusi fikir verilir.

Muxtar respublika ərazisində becərilən üstün bioloji və pomoloji xüsusiyyətlərinə görə bir-birindən fərqlənən yerli və introduksiya olunmuş gavalı sortları vardır ki, bu sortlar meyvələrinin yüksək keyfiyyəti, ağaclarının xarici şəraitə asan uyğunlaşmasına görə sənaye və seleksiya nöqtəyi nəzərindən mühüm əhəmiyyətə malikdir. Ərazidə mövcud olan yerli və introduksiya olunmuş gavalı sortları ötən əsrin ortalarından elmi əsaslarla tədqiq olunmağa başlanılmışdır. Beçərilən gavalının bir çox sortlarının biomorfologiyası Ə.Rəcəbli [3, s. 108-112], T.Tağıyev [7, s. 132], C.Əliyev və Z.Həsənov [2, s. 410] tərəfindən araşdırılmışdır. Lakin zamanla mövcud şərtlər üzündən gavalı sortlarının öyrənilməsinə birtərəfli yanaşılmışdır. Sortlar seçilərkən onların bioloji xüsusiyyətləri və pomoloji göstəriciləri nəzərə alınmalıdır. Odur ki, Naxçıvan Muxtar Respublikasında becərilən gavalı sort və formalarının sistemli öyrənilməsi və istifadəsi üçün səmərəli təkliflərin hazırlanması aktuallıq kəsb edir.

Tədqiqat nəticəsində muxtar respublikada gavalının *yerli* – Vəzri ali, Ordubad albxarası, Sarı albuxara, Qara albuxara, Növrəst albuxara, Gülamən albuxarası, Armudu gavalı, Araz albuxarası, Naxçıvan albuxarası, Payız albuxarası, Nəsimi albuxarası, *introduksiya olunan* – İtaliya vengerkası, Adı vengerka, Xurmayı vengerka, Şaftlı gavalı, Yaşıl Renklod, Altan Renklod, Bande-bri, Anna Şpet, Xatını sortlarının becərildiyi müəyyən edilmişdir. Ekspedisiyalar zamanı ərazidə yerli və introduksiya olunan sortlara aid çox sayıda formaları aşkar edilmişdir ki, onlardan üstün keyfiyyət göstəricilərinə malik olan Gənzə-2, Ordubad-1, Ordubad-3, Vənənd-4, Əmdəməc-5, Şıxmahmud-3, Zeynəddin-1, Naxçıvan-2, Naxçıvan-4, Xanəgah-1, Əbrəqunus-2, Bənəniyar-2, Şərur-2, Danyeri-2 geniş tədqiqata cəlb edilmişdir.

Ümumi olaraq Naxçıvan Muxtar Respublikasında becərilən gavalı bitkisinin genetik ehtiyatı aşağıdakı kimidir:



Qrafik 1. Gavalı bitkisinin genetik ehtiyatı.

Qrafik 1-dən göründüyü kimi, seçilmiş formalar (41,2%) yerli (32,3%) və introduksiya olunan (26,5%) sortlara nisbətən faiz etibarı ilə üstünlük təşkil edir. Tədqiq edilən gavalı sortlarından Vəzri ali, Sarı albuxara, Naxçıvan albuxarası, Ordubad albuxarası, Növrəst albuxara, Xatını, Adi vengerka, Xurmayı vengerka, Altan renklod sortları üstün təsərrüfat əhəmiyyətli olub digərlərinə nisbətən daha geniş arealda becərildiyi müəyyənləşdirilmişdir.

Tədqiqatda material olaraq Naxçıvan Muxtar Respublikası ərazisində becərilən gavalının üstün göstəricilərə malik 14 forması götürülmüş və nəzarət sortu olaraq ərazidə rayonlaşdırılmış Xurmayı vengerka [8, s. 96] sortu ilə müqayisəli təhlil edilmişdir. Tədqiqat çöl ekspedisiyaları, stasionar və kameral-laborator şəraitlərdə yerinə yetirilmiş, sort və formaların istifadə yetişkənliliyi dövründə toplanılan meyvələrin forması, üç ölçüsü (hündürlüyü, eni, uzunu), rəngi, kütləsi, lətin konsistensiyası, çeyirdəyin ölçüsü, kütləsi və s. “Meyvələrin pomoloji təsviri” haqqında xüsusi vərəqdə qeyd edilmişdir. Dequstasiya 5 ballı sistemlə qiymətləndirilmişdir. Tədqiqat obyekti olan sort və formaların bioloji və pomoloji xüsusiyyətləri toplanılan materiallara əsasən meyvəçilikdə qəbul olunmuş [1, s. 246-268; 6, s. 74-78, 89-93; 4, s. 16-30] metodikalardan, Z.Həsənov və C.Əliyevin “Meyvəçilik” [2, s. 43, 409-411;], L.Simirenkonun “Помология” [5, s. 133-233] kitablarından istifadə edilərək öyrənilmişdir.

Meyvələrin forması əsasən yumru, uzunsov, yumurtavarı, bənövşəyi, tünd-bənövşəyi, açıq-bənövşəyi, tutqun-qırmızı, qırmızımtıl-qəhvəyi olur. Ləti sarımtıl, kəhrəba, qızılı-sarı, yaşlılımtıl-sarı, açıq-sarı, narıncı-sarı, solğun-sarı rəngdə, bərk, şirəli, zəif şirəli, çox şirəli olub, şirin və turşasırın dada malikdir. Formaların 35,7%-nin çeyirdəyi lətdən ayrılan olub 42,9%-nin ölçüsü xırdadır. Meyvələrin üç ölçüsünə görə ən böyük göstərici Xanəgah-1 (43,4x39,6x40,0 mm) və Gənzə-2 (43,0x39,1x39,7 mm) formalarında müşahidə edilmişdir. Cədvəldən göründüyü kimi, Ordubad-3 formasında meyvənin ölçüsü (42,0x36,8x36,0 mm) Gənzə-2 və Xanəgah-1 istisna olmaqla digərlərindən üstündür. Şərur-2, Əndəmic-5, Bənəniyar-2 formalarında meyvələrin üç ölçüsü formaların 57,1%-ə nisbətən yüksəkdir. Tədqiq edilən formaların 42,9%-də meyvələrin ölçüsü nəzarət sortundan (40,8x32,0x33,5 mm) üstün olmuşdur.


Cədvəldən göründüyü kimi, formalar üzrə ən yüksək meyvə kütləsi Gənzə-2 (40,4 q) an az isə Naxçıvan-2 (29,5 q) formasında qeydə alınmışdır. Xanəgah-1 (40,0 q) formasında meyvənin kütləsi nisbətən az olmaqla yalnız Gənzə-2-dən geri qalır. Şərur-2 (39,7 q), Ordubad-3 (39,5 q), Əndəmic-5 (39,0 q), Şıxmahmud-3 (39,0 q) formalarında isə meyvələrin kütləsi Gənzə-2 və Xanəgah-1 istisna olmaqla digər formalardan üstün olmuşdur. Formaların 57,1%-də meyvələrin kütləsi nəzarət olaraq götürülmüş sorta nisbətən (35,6 q) yüksəkdir. Ümumi olaraq formaların 64,3%-nin meyvəsinin kütləsi iridir.

Cədvəl
Seçilmiş gavalı formalarının əsas göstəriciləri

Sort və formalar	Meyvə			Lət		Çeyirdək			Meyvədə (%)-la)	
	Rəngi	Ölçüsü (mm)	Kütlesi (q)	Rəngi	Konsistensiyası	Ölçüsü (mm)	Kütlesi (q)	Lətdən ayrılmazı	Çeyirdək	İzl
Nəzarət sortu	tünd-bənövşəyi	40,8x32,0x33,5	35,6	sarımtıl	bərk, orta dərəcədə şirəli	23,2x14,0x9,0	1,3	yaxşı	3,7	96,3
Əndəmic-5	bənövşəyi	41,0x35,0x36,2	39,0	parlaq-sarı	orta dərəcədə bərk və şirəli	20,4x11,0x7,5	1,2	yaxşı	3,1	96,9
Ordubad-1	tutqun-qırmızı	39,0x34,0x37,0	34,2	narmıç-sarı	bərk, zəif şirəli	22,8x13,0x10,0	1,5	orta dərəcədə	4,4	95,6
Gənzə-2	bənövşəyi	43,0x39,1x39,7	40,4	açıq-sarı	bərk, çox şirəli	19,7x11,0x7,3	1,1	orta dərəcədə	2,3	97,7
Vənənd-4	tünd-bənövşəyi	38,5x30,8x33,4	35,4	sarımtıl	orta dərəcədə bərk və şirəli	23,8x14,0x10,0	1,5	çətin	4,2	95,8
Naxçıvan-2	tutqun-qırmızı	37,7x32,6x32,0	35,2	solğun-sarı	orta dərəcədə bərk və şirəli	24,0x15,5x10,3	1,6	orta dərəcədə	4,5	94,5
Şərur-2	tünd-bənövşəyi	41,8x37,5x36,8	39,7	sarımtıl	bərk, çox şirəli	20,5x11,7x8,0	1,2	yaxşı	3,0	97,0
Şıxməhmud-3	tünd-bənövşəyi	39,0x36,4x35,1	39,0	açıq-narmıç-sarı	nisbətən bərk, şirəli	21,9x12,7x7,0	1,3	yaxşı	3,3	96,7
Naxçıvan-4	tutqun-bənövşəyi	39,5x35,5x36,0	29,5	açıq-sarı	nisbətən bərk, şirəli	22,6x14,4x10,0	1,4	orta dərəcədə	4,7	95,3
Xanəgah-1	tutqun-qırmızı	43,4x39,6x40,0	40,0	kəhrabə	orta dərəcədə bərk və şirəli	20,0x12,0x7,7	1,2	yaxşı	3,0	97,0
Ordubad-3	açıq-bənövşəyi	42,0x36,8x36,0	39,5	solğun-sarı	orta dərəcədə bərk, çox şirəli	21,5x13,7x9,0	1,2	orta dərəcədə	3,0	97,0
Zeynəddin-1	qırmızımtıl-qəhvəyi	37,0x33,3x35,0	31,5	solğun-sarı	bərk və şirəli	24,3x15,0x11,0	1,3	orta dərəcədə	4,1	95,9
Əbrəqunus-2	açıq-bənövşəyi	35,2x31,0x32,0	35,7	yaşılımtıl-sarı	bərk, orta dərəcədə şirəli	23,7x16,2x10,0	1,3	çətin	3,6	96,7
Danyeri-2	bənövşəyi	37,2x31,8x33,8	30,7	qızılı-sarı	nisbətən bərk, şirəli	24,2x14,0x10,0	1,5	çətin	4,9	95,1
Bənəniyar-2	bənövşəyi	41,0x35,9x38,8	37,3	yaşılımtıl-sarı	orta dərəcədə bərk və şirəli	20,0x13,3x8,6	1,2	orta dərəcədə	3,2	96,8

Formalarda ən kiçik çeyirdək ölçüsü Gənzə-2 (19,7x11,0x7,3 mm) formasında müşahidə edilmişdir. Ölçmələr zamanı Əndəmic-5, Şərur-2, Xanəgah-1 və Bənəniyar-2 formalarında çeyirdəyin ölçüsünün digər formalara nisbətən kiçik olduğu müəyyən edilmişdir. Naxçıvan-2, Vənənd-4 və Əbrəqunus-2 formaları istisna olmaqla digər formaların çeyirdək ölçüsü nəzarət sortu (23,2x14,0x9,0 mm) ilə müqayisədə kiçikdir. Ən az çeyirdək kütlesi Gənzə-2 (1,1 q), ən çox isə Naxçıvan-2 (1,6 q) formasında olmuşdur. Əndəmic-5, Şərur-2, Xanəgah-1, Ordubad-3, Bənəniyar-2 formalarında çeyirdəyin kütlesi 1,2 q olmaqla Gənzə-2 formasına nisbətən çox olsa da, nəzarət sortu (1,3 q) ilə müqayisədə azdır. Formalarının 50,0%-də çeyirdək kütlesinin az olduğu qeydə alınmışdır ki, bu da lət faizinin yüksək olmasına təsir edən mühüm faktordur.

Formalarda ən az çeyirdək faizi Gənzə-2 (2,3%), ən çox isə Danyeri-2 (4,9%) formasında qeydə alınmışdır. Tədqiq edilən formaların 42,9%-də çeyirdək faizi nəzarət sortu (3,7%) ilə müqayisədə çoxdur. Naxçıvan-2 formasında çeyirdək faizi (4,5%) Danyeri-2 formasından az olmasına baxmayaraq lət faizi göstəricisi ondan yüksəkdir. Formalarda ən yüksək lət faizi Gənzə-2 (97,7%) formasında olmuşdur. Şərur-2, Xanəgah-1, Ordubad-3 formalarında lət 97,0%-lə nəzarət sortundan və formalardan (Gənzə-2 istisna olmaqla) yüksək olmuşdur. Qeyd edilən lət faizi yüksək olan formalarla yanaşı Əndəmic-5 (96,9%), Bənəniyar-2 (96,8%), Şıxməhmud-3 (96,7%), Əbrəqunus-2 (96,7%) formalarında lət faizi cədvəldən göründüyü kimi nəzarət olaraq götürülmüş sortdan (96,3%) üstündür. Ümumi olaraq gavalı formalarının 57,1%-nin lət çıxımı 96,5%-dən yüksəkdir.



Qrafik 2. Seçilmiş gavalı formaların dequstasiya qiyməti (bal).

Qrafik 2-dən göründüyü kimi, dequstasiya zamanı formalardan Əndəmic-5, Ordubad-3, Gənzə-2, Şərur-2, Xanəgah-1 yüksək balla (5 bal) qiymətləndirilmişdir. Seçilmiş formaların 71,4%-nin dequstasiya qiyməti 4,0 baldan yüksəkdir. Ordubad-1, Naxçıvan-2, Şıxmahmud-3, Zeynəddin-1 və Bənəniyar-2 formaları dequstasiya zamanı 4,5 balla qiymətləndirilmişdir. Formaların 35,7%-nin dequstasiya qiyməti nəzarət sortundan (4,5 bal) yüksək olmuşdur.

Nəticə etibarı ilə Naxçıvan Muxtar Respublikasında becərilən seçilmiş gavalı formaları “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəciliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nda müvafiq tədbirlərin icrasında mühüm əhəmiyyət kəsb edərək meyvə bağlarının bərpasında və seleksiya işlərində istifadə oluna bilər. Muxtar respublikada ekoloji təmiz və rəqabətə davamlı məhsul istehsalının stimullaşdırılmasında rol oynayan yeni intensiv tipli meyvə bağlarının salınması üçün əmtəəlik və sənaye əhəmiyyətli perspektivli gavalı formalarının (Gənzə-2, Xanəgah-1, Şərur-2, Ordubad-3, Əndəmic-5, Şıxmahmud-3, Bənəniyar-2) becərlilməsi məqsədə uyğundur.

ƏDƏBİYYAT

1. Həsənov Z.M. Meyvəcilik (laborator-praktikum). Bakı: MBM, 2010, 343 s.
2. Həsənov Z.M., Əliyev C.M. Meyvəcilik. Bakı: MBM, 2011, 520 s.
3. Rəcəbli Ə.C. Azərbaycan meyvə bitkiləri. Bakı: Azərnəşr, 1966, 247 s.
4. Методические рекомендации по производственному сортоиспытанию косточковых плодовых культур / Сос. Косых С.А. Ялта: Государственный Никитский ботанический сад, 1984, 38 с.
5. Симиренко Л.П. Помология. Т. 3. Косточковые породы. Киев: Урожай, 1972, 422 с.
6. Самигулина Н.С. Практикум по селекции и сортоведению плодовых и ягодных культур. Учеб. Изд. Мичуринск: Мич ГАУ, 2006, 197 с.
7. Тагиев Т.М., Мамедов А.М. Система развития плодоводства в Нахичеванской АССР // Труды Нахичеванского КЗОС, 1969, Выпуск VI, с. 131-134.
8. <http://axa.gov.az/files/1.pdf>

*AMEA Naxçıvan Bölməsi
E-mail: orxan_bagirov@mail.ru*

Orkhan Baghirov**RESEARCH OF POMOLOGICAL CHARACTERISTICS OF PLUM FORMS CULTIVATED IN THE NAKHCHIVAN AUTONOMOUS REPUBLIC**

According to the field expeditions, the researches done in the stationary and cameral-laboratory conditions, the pomological parameters of 14 forms of the local and introduced sorts of plum cultivated in Nakhchivan Autonomous Republic were studied and they were analyzed in comparison with Khurmai Vengerka sort. Firstly, 32,3% of the cultivated plum gene fund were confirmed to be local sorts, while 26,5% of them proved being introduced sorts, and 41,2% consist of forms. The weight of fruit is about 29,5-40,4 g and the pulp is between 94,5-97,7%. During the degustation Andamij-5, Ganza-2, Sharur-2, Khanagakh-1 and Ordubad-3 forms were highly estimated. Through the investigation 50,0% of forms were defined perspective for supplying the people with fresh fruit and fruit processing industry.

Keywords: *plum, form, pomology, the weight of fruit, degustation.*

Орхан Багиров**ИССЛЕДОВАНИЕ ПОМОЛОГИЧЕСКИХ ПОКАЗАТЕЛЕЙ ФОРМ СЛИВЫ, ВЫРАЩИВАЕМЫХ В НАХЧЫВАНСКОЙ АВТОНОМНОЙ РЕСПУБЛИКЕ**

В исследовательской работе, осуществленной путём полевых экспедиций в стационарных и камерально-лабораторных условиях, изучены помологические показатели 14 форм сливы с высокими показателями, принадлежащие к местным и интродуцированным сортам, выращиваемым на территории Нахчыванской Автономной Республики, и произведено сравнение с контрольным сортом Венгерка Каштановая. Утверждено, что 32,3% выращиваемого генофонда сливы составляют местные сорта, 26,5% интродуцированные сорта, а 41,2% составляют формы. Отмечено, что в исследованных формах масса плодов составляет 29,5-40,4 г, а мякоти 94,5-97,7%. При дегустации, форма Андамидж-5, Гянзя-2, Шарур-2, Ханегах-1 и Ордубад-3 оценены наиболее высокими баллами. В результате исследований выявлено, что 50,0% форм являются перспективными в обеспечении населения свежими фруктами, а также фруктоизготовляющую промышленность сырьем.

Ключевые слова: *слива, форма, помология, масса плода, дегустация.*

(Aqrar elmləri üzrə elmlər doktoru, dosent Varis Quliyev tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi: **İlkin variant** **07.04.2020**
Son variant **09.06.2020**

UOT: 581.527.29.37

ZÜLFİYYƏ SALAYEVA

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ƏRAZİSİNDE YAYILAN *DELPHINIUM* L. NÖVLƏRİNİN BİOEKOLOJİ XÜSUSİYYƏTLƏRİ

*Məqalədə, Naxçıvan Muxtar Respublikası ərazisində yayılan *Delphinium* L. növlərinin bioekoloji xüsusiyyətləri və yayıldığı sahələr haqqında məlumat verilmişdir. Ədəbiyyat araşdırmaşalar zamanı müəyyən edilmişdir ki, ərazidə *Delphinium* L. cinsin 9 növü – *Delphinium araraticum* (N.Buch) Grossh-Ağrı mahmızçıçayı, *D. buschianum* Grossh.-Buş mahmızçıçayı, *D. caucasicum* C.A.Mey.-Qafqaz mahmızçıçayı, *D. cyphoplectrum* Boiss. – Qozbel mahmızçıçayı, *D. flexuosum* Bieb. – Qırırmızı mahmızçıçayı, *D. foetidum* Lomak.-Ağırılı mahmızçıçayı, *D. freynii* Conrath-Frein mahmızçıçayı, *D. nachiczevanicum* Tzvel. (*D. queretorum*. Boiss. & Hausskn)- Naxçıvan mahmızçıçayı, *D. szowitsianum* Boiss. – Şöviç mahmızçıçayı yayılmışdır. Növlərin təyinində son nomenklatur dəyişikliklərdən istifadə olunmuş, onların faydalı xüsusiyyətlərindən bəhs edilmişdir.*

Açar sözlər: flora, sistematik təhlil, geofit, efemeroid, bəzək bitkisi.

Giriş. Naxçıvan Muxtar Respublikasının florası Azərbaycanın digər coğrafi regionlarından zənginliyi ilə fərqlənir. Muxtar respublikanın əsas təbii sərvətlərindən biri onun bitki örtüyüdür. Bu zənginlik uzun sürən təkamül prosesində təbii-tarixi, ekoloji və antropogen faktorların birgə təsiri sayəsində yaranıb inkişaf etmiş və zaman-zaman formallaşmışdır. Muxtar respublikanın Arazboyu düzənliliklərində (Sədərək, Şərur, Kəngərli, Böyükdüzü, Naxçıvan, Gülüstan, Yaycı, Dəstə, Qrdubad), eyni zamanda, bütün dağlıq sahələrin bitki örtüyündə *Delphinium* növləri geniş yayılmışdır. *Delphinium* növlərinin Naxçıvan Muxtar Respublikası florasında hərtərəfli öyrənilməsi, bioekoloji xüsusiyyətlərinin tədqiq edilməsi, növ tərkibinin dəqiqləşdirilməsi, sistematik icmalının hazırlanması, faydalı növlərinin müəyyənləşdirilməsi, mühafizə olunması və s. aktual məsələlərdən biridir.

Material və metodika. Tədqiqat obyekti və material olaraq Naxçıvan Muxtar Respublikasının aşağı, orta və yüksək dağlıq zonalarına aparılan çöl tədqiqatları zamanı toplanılan *Delphinium* L., cinsinə aid olan bitki növləri götürülmüşdür. Ekspedisiyalar zamanı cinsə daxil olan bitkilərinin növ tərkibi və yayılma zonaları dəqiqləşdirilmişdir.

Flora və bitki örtüyünün öyrənilməsində ümumi qəbul olunmuş floristik, sistematik, ekoloji, coğrafi, geobotaniki üsullarından istifadə edilmişdir. *Delphinium* növlərinin təyinatında A.A.Qrossheyym, A.M.Əsgərov “Azərbaycan florasının konspekti” “Флора Азербайджана”, Talibov T.H., İbrahimov Ə.Ş. “Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri”, “Конспект флоры Кавказа” və digər əsərlərdən istifadə edilmişdir. Son taksonomik dəyişikliklər “Конспект флоры Кавказа” əsərinə, Beynəlxalq botaniki nomenklatura kodeksinə, S.K.Cerepanovun və digər tədqiqatçıların əsərlərinə uyğun aparılmışdır. [1, s. 87-89; 2, s. 241-245; 3, 9-13; 4, s. 15-37; 5, s. 28-106; 6, s. 24-33; 7, s. 30-39; 8, s. 828-830].

Alınmış nəticələrin müzakirəsi. Tədqiqatlar zamanı muxtar respublika ərazisində yayılmış *Delphinium* L., cinsinə daxil olan növlərin bioekoloji xüsusiyyətləri öyrənilmiş, yayılma əraziləri və taksonomik dəyişiklikləri müəyyənləşdirilmişdir.

Ordo: *Ranunculales*

Fam.: *Ranunculaceae* Adans. – Qaymaqcıçəklilər

Genus: *Delphinium* L. – Mahmızçıçək

- 1 (1) D. araraticum (N.Buch) Grossh. – Ararat mahmızçıçəyi
- 2 (2) D. buschianum Grossh. – Buş m.
- 3 (3) D. caucasicum C.A.Mey. – Qafqaz m.
- 4 (4) D. cyphoplectrum Bois. – Qozbel m.
- 5 (5) D. flexuosum Bieb. – Qıvrım m.
- 6 (6) D. foetidum Lomak. – Ağırıyli m.
- 7 (7) D. freynii Conrath – Frein m.
- 8 (8) D. nachezvancum Tzvel. (D. quercetorum Boiss. & Hausskn) – Naxçıvan m.
- (9) D. szowitsianum Boiss. – Şoviç m.

1. *Delphinium* L. – Mahmızçıçək. Yarpaqları barmaqvari bölümlü, çoxillik bitkilərdir. Çiçəkləri qeyri-düzgün, ciçəkyanlığının yarpaqcıqları 5 ədəd olub, onlardan üstdəkilər mahmızşəkillidir. Nektarlıq 2 ədəd oraqsəkillidir, ciçəkyanlığında yerləşən 2 bölümlü mahmiza keçir. Erkəkcikləri çoxdur. Meyvələri 3-5 yarpaqcıqlıdır. Mahmızçıçək cinsinin dünyada 150 növünə rast gəlinir. Ciçəkləri uzaqdan delfinə oxşadığı üçün yunanca bu adı almışdır. Orta dağ qurşağından alp qurşağadək meşələrin açıq yerlərində, daşlı-çinqıllı yamaclarda yayılmışlar. Ciçəkyanlığının, nektarlığının və mahmızının forması, rəngi, tüklü və ya çılpaq olması növlərin təyinində istifadə olunan əsas əlamətlərdir. Əsasən dekorativ bitkilərdir, bəzi növlərindən dərman preparatları alınır. Onların arasında balverən, zəhərli, boyaq bitkiləri də vardır. Qafqazda 23, Azərbaycanda 15, Naxçıvan Muxtar Respublikasında isə 9 növü yayılmışdır.

Delphinium foetidum Lomak., Тр.Тифл. Бот. сада, II 285 (1897). D. *Brunonianum* (non Royle), Н.Бушво Fl. cauc. cr, III, 3, 60 (1903); Опред., Лютиковые, 22 (1919), Липский, 211; А.Гроссгейм II, 98 (1930). – Ağırıyli mahmızçıçək.

Çoxillik, kökümsovlu yoğun, tünd qəhvəyi rəngli, xoşagelməyən ağır iyli bitkidir. Bitkinin hündürlüyü 15-30 sm-dir. Gövdəsi şirimpli və yuxariya qədər yarpaqlıdır. Yarpaqlarının üzəri unlu-tükçülü və yapışqanlıdır. Yarpaqları girdə, uzun saplaqlı, 3 bölümlü olub, romb şəklində payıcıqlara bölümlüdür. Ciçəkyanlığının yarpaqcıqları neştervari yumşaq tükçüklüdür. Ciçək qrupu seyrək və salxımı az ciçəklidir, bənövşəyi-mavi rəngdədir. Mahmız 10-12 mm uzunluqdadır, meyvə vərəqi tükçüklüdür. Bitki iyul ayında ciçək açır, avqust-sentyabr aylarında meyvə verir. Mezokserofit bitkidir. İran coğrafi areal tipinə daxildir. Məhdud sahədə bitdiyindən və az sayılı olduğundan Naxçıvan Muxtar Respublikasının “Qırmızı Kitabı”na daxil edilmişdir [2, s. 241-244]. Ordubad rayonun Gəmiqaya, Qapıcıq və Soyuq dağ ərazilərində qaya töküntülərində, daşlı-çinqıllı yamaclarında az sayıda rast gəlinir.

Delphinium araraticum (N.Busch) Grossh. N.Buschin schedis (1935). – *D. tomentellum* var. *araraticum* N.Busch, во FL. cauc. crit, III, 3, (1903) – *D. Tomentellum* var. *araraticum* N. Busch, Опред. Лютиковые, 25 (1919); А.Гроссгейм II, 99 (1930) – Ağrı mahmızçıçəyi.

Çoxillik, hündürlüyü 50-100 sm olan bitkidir. Qıvrım tükçüklü düz gövdəyə malikdir. Yarpaqlarının yuxarı hissəsi six-qıvrım tükçüklü, aşağı hissəsi isə girdə-ürəkvari görünən olub, neştervari-romb şəklində 3-5 seqmentə parçalanmışdır. Seqmentləri isə öz növbəsində ensiz-xətti dərin bölümlüdür. Fırçası sadə, yumşaq, six və çoxçiçəklidir. Ciçəkləri tutqun göy rəngdədir. Ciçəkyanlığının yarpaqcıqları 15-18 mm oval şəklində olub, daxili hissədən isə ağ tükçüklərlə örtülmüşdür. Ararat mahmızçıçəyi iyul ayında ciçək açır, avqust ayında meyvə verir. Mezofit bitkidir. Atropatan coğrafi areal tipinə daxildir. Bitki Şahbuz rayonun Küküdağ, Dərəboğazı, Salvartı, Culfa rayonun Dəmirlidağ, Ləkətağ ərazilərində yüksək dağ və meşə çəmənlərində qeyd olunmuşdur (şəkil 1).



Səkil 1. *Delphinium araraticum* (N.Busch) Grossh. – Ağrı mahmızçıçayı.

Delphinium Buschianum A.Grossh. в Тр. АзОЗФАН, I, 51 (1933). – D. Linearilobum var. hirticaule, A.Гроссгейм II, (1930) – Buş mahmızçıçayı.

Çoxillik, hündürlüyü 50-100 sm olan bitkidir. Gövdəsi düz və sadə olub, yuxarı hissəsi ağ tükcük'lərlə örtülmüşdür. Yarpaqları girdə görünən, əsasına qədər xətti neşərvəri və ya xətti, dişcikli, çılpaq, dağıniq tükcüklü seqmentlidir. Çiçək qrupu sıx və çoxçiçəkli olub, tutqun bənövşəyi-göy rənglidir. Ciçəkyanlığının yarpaqcıqları 12-20 mm uzunluğundadır. Ciçəkyanlığının ləçəkləri 12-20 mm uzunluğda olub, ağ tükcük'lərlə örtülmüşdür. Meyvə vərəqləri çılpaq bəzən isə azacıq tükcüklüdür. Buş mahmızçıçayı iyul ayında çiçək açır, avqust-sentyabr aylarında meyvə verir. Mezokserofit bitkidir. Kiçik Asiya coğrafi areal tipinə daxildir. Şahbuz rayonun Biçənək, Salvartı ərazilərində subalp qurşağın meşə çəmənliliklərində rast gəlinir.

Delphinium freynii Conrath in Bull. Herb. Boiss. III, 36 (1895). *D. dasystachyum* (non Boiss. et Bal.), H.Буш, FL. cauc. crit., III, 58, (1903); Опред. Лютиковые, 21 (1919); A.Гроссгейм II, 96 (1930) – Frein mahmızçıçayı.

Kökümsovlu, hündürlüyü 40-110 sm, olan çoxillik bitkidir. Gövdəsi sadə, düz, çılpaq, yuxarı hissəsi yumşaq tükcüklüdür. Yarpaq seqmentləri xəttidir. Fırçası çoxçiçəkli, aşağı ciçəkaltıqları dərin çoxböülümlü, ensiz xətti payçıqlıdır. Ciçəkyanlığının ləçəkləri tükcüklü, ovalvari ellips şəklindədir. Ciçəkləri tutqun göy rənglidir. Mahmızı 1-2 sm uzunluqda, meyvə vərəqləri isə çılpaq və ya tükcüklüdür. Frein mahmızçıçayı may, iyun-iyul aylarında çiçək açır, avqust-sentyabr aylarında meyvə verir. Mezofit bitkidir. Ön Asiya coğrafi areal tipinə daxildir. Ordubad rayonunun Biləv, Pəzməri, Çənnəb, Culfa rayonun Berdik, Qazançı, Milax, Ərəfsə, Şahbuz rayonunun Külüs, Nursu, Keçili ərazilərində yayılmışdır.

Delphinium szowitsianum Boiss., Fl. cr., I, (1867). *D – dasystachum* ssp. *Szovistsianum* N.Busch bo Fl. cauc crit., III, 3, 58 (1903) – Soviç mahmızçıçayı.

Çoxillik 20-60 sm hündürlükdə, kökümsovlu bitkidir. Gövdəsi düz və sadə olub, üzəri çox qısa tükcük'lərlə örtülmüşdür. Yarpaq seqmentlərinin payçıqları ensiz xəttidir. Fırçası çox sıxdır, silindirşəkillidir. Aşağı ciçəkaltılığı dərin parçalı, xətti payçıqlıdır. Ciçəkləri solğun sarıdır. Ciçəkyanlığının yarpaqcıqları 7-8 mm olub, nektarlığın yuxarısı tutqun yaşıl rəngdədir. Mahmızı yuxarıdadır. Soviç mahmızçıçayı sentyabr ayında çiçək açır, oktyabr ayında meyvə verir. Mezokserofit bitkidir. İran coğrafi areal tipinə daxildir. Kəngərli rayonun Çalxanqala, Şərur rayonun Tənənəm, Ordubad rayonun Vənənd, Dırnis, Unus, Şahbuz rayonun Şada, Badamlı, Biçənək, Kükü və s. ərazilərində, orta dağlıq qurşaqdan subalp qurşağa qədər kolluqlarda, əkin sahələrində daşlı-qayalı yamaclarında rast gəlinir.

Delphinium flexuosum Bieb., M. B., II, 12 (1808); III, 369 (1819). – *D. elatum c. subsiliatum* Ledeb., 64. *D. speciosum* var. *Dasycarrum* var. *Leiosepala* N.Buschbo Fl, cauc.crtt, III, *Leiosepalum* N.Busch, Опред., Лютиковые, 27 (1919); A.Гроссгейм II, 100 (1930). – Qırırm mahmızçıçək.

Çoxillik bitki olub, hündürlüyü 50-90 sm-ə çatır. Gövdəsi düz, az sıyrımlı, çıarpaq, aşağı hissəsi dağınıq kirpikciklidir. Yarpaqları uzun saplaqlı, üst və alt hissələri çıarpaqdır, aydın seçilən damarlı, dəyirmi üzərkvari, dərin barmaqvari, üçböülümlü və rombşəkillidir. Yarpaqlarının yan hissələri 2-3 bölümlüdür. Salxım çiçək qrupu sıxdır, aşağı hissədən budaqlanandır. Çiçək saplağı və çiçəkaltıqı çıarpaqdır, az miqdarda sərt kirpikciklidir. Çiçəkyanlığının yarpaqları çıarpaq, 15-20 mm uzunluqda, kənarları xətti neştervari olub, ağ uzun kirpikciklidir. Çiçəkləri göy rənglidir. İyul-avqust aylarında çiçək açır, sentyabr-oktyabr aylarında meyvə verir. Mezokserofit bitkidir. Az öyrənilmiş alkoloидli bitkidir. Qafqaz endemidir. Qafqaz coğrafi areal tipinə daxildir. Şahbuz rayonun Küküdağ və Culfa rayonun Araciq dağı ərazilərində yayılmışdır. Qırırm mahmızçıçək subalp qurşağın çəmənliklərində, kolluq və meşə talalarında yayılmışdır. Kiçik qruplarla hündüroluq fitosenozlarının əmələ gəlməsində iştirak edir.

Delphinium caucasicum C.A.Mey. Verz. Pfl. Cauc., 200 (1831) – Qafqaz mahmızçıçəyi.

Kökümsovü tünd qəhvəyi rəngli, 10-20 sm hündürlükdə, çoxillik bitkidir. Gövdəsi nazik və yumşaq olub, üzəri tükcüklərlə örtülmüşdür. Demək olar ki, bütün yarpaqları kök ətrafında yerləşir və əsasına qədər 3 bölümlü olub, rombşəkilli payçıqlıdır. Çiçək salxımı az çiçəkli olub, bənövşəyi-göy rənglidir. Çiçəkyanlığının yarpaqcıqları ellipsvari və yumşaq tükcüklüdür. Mahmız 1,5-2 sm uzunluqdadır. Bitki iyul-avqust aylarında çiçək açır, avqust-sentyabr aylarında meyvə verir. Mezokserofit bitkidir. Qafqaz coğrafi areal tipinə daxildir. Ordubad rayonun Nəsirvaz, Məzrə, Biləv, Şahbuz rayonun Batabat, Salvartı, Qanlıgöl ərazilərində qaya töküntülərində, çinqıllı daşlı yamaclarda rast gəlinir (şəkil 2).



Şəkil 2. *Delphinium caucasicum* C.A.Mey – Qafqaz mahmızçıçəyi.

Delphinium cyphoplectrum Boiss., Diagn., ser. I, 6, 7, (1855) – *D. hebridum* var. *laxiusulum* Boiss., I, 89.- *D. hybridum* ssp. N.Busch. vo Fl. cauc. crit., III., 3, 56 (1903) – D. - *laxiusculum* Rouy, A.Гроссгейм II, 97 (1930) A.Невский во Фл. СССР, VII, 175 (1937). – *D. hybridum gracillimum* LEBED. I, 61 *D. hybridum* (non D. C.) M.B., II, 13; III, 370 p.p. – *D. hybridum* ssp. *puniceum* N.Buschbo Fl, cauc. crit., III, 3, 555 p.p. – Qozbel mahmızçıçək.

Çoxillik, kökümsovü tükcüklü 30-35 sm hündürlükdə olan bitkidir. Gövdəsi düzdür, çox qısa tükcüklərlə örtülmüşdür, yuxarı hissədən azacıq budaqlanmışdır. Yarpaqları uzununa

xətti neştervarıdır. Salxımı seyrək əsasən uzundur və azçıçəklidir. Çiçəkyanlığının ləçəkləri 3-15 mm uzunluğunda ovalvari olub, xaricdən ağ tükcüklidür. Çiçəkləri tünd bənövşəyi rənglidir. Qozbel mahmızçıçəyi orta dağlıq qurşağın kolluqlarında və quru-daşlı yamaclarında yayılmışdır. Bitki may, iyun, iyul aylarında çiçək açır, avqust-sentyabr aylarında meyvə verir. Kseromezofit bitkidir. Şimali İran coğrafi areal tipinə daxildir.

ƏDƏBİYYAT

1. Talibov T.H., İbrahimov Ə.Ş. Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri Naxçıvan: Əcəmi, 2008, 350 s.
2. Talibov T.H., İbrahimov Ə.Ş. Naxçıvan Muxtar Respublikasının Qırmızı Kitabı (Ali sporlu, çılpaqtoxumlu və örtülütoxumlu bitkilər) Naxçıvan, 2010, 676 s.
3. Ибрагимов А.Ш., Набиева Ф.Х., Салаева З.К. Горностепная растительность Нахчыванской Автономной Республики Азербайджана // Инновации в науке, г. Новосибирск, 2017, № 5 (66), с. 9-13.
4. Ибрагимов А.Ш. Растительность Нахичеванской Автономной Республики и ее народно-хозяйственное значение. Баку, 2005, 230 с.
5. Flora Azərbaycan: v 8-x t., t. IV, Bakı: AN Azərb. SSR, 1953, 401 c.
6. Flora Kavkaza: v 8-x t., t. IV, Leningrad, 1950, 456 c.
7. Konспект флоры Кавказа: в 3-х т., т. II, Санкт-Петербург, 2006, 201 с.
8. Черепанов С.К. Сосудистые растения России и сопредельных государств. СПб.: Мир и семья, 1995, 992 с.

AMEA Naxçıvan Bölməsi
E-mail: zülfijye.salayeva@mail.ru

Zulfiya Salayeva

BIOECOLOGICAL FEATURES OF THE *DELPHINIUM* L. SPECIES SPREAD IN THE NAKHCHIVAN AUTONOMOUS REPUBLIC'S TERRITORY

As a result of many years of research, there is given information about the bioecological features of species of *Delphinium* L. genus, their position in the vegetation, spreading area and the role in the natural ecosystem in the Nakhchivan Autonomous Republic. During literary studies and expeditions it was determined that 9 species of genus were spread in the area. They are: *Delphinium araraticum* (N.Buch) Grossh., *D. buschianum* Grossh., *D. caucasicum* C.A.Mey., *D. cyphoplectrum* Boiss., *D. flexuosum* Bieb., *D. foetidum* Lomak., *D. freynii* Conrath., *D. nachezianum* Tzvel. (*D. queretorum* Boiss. & Hausskn), *D. szowitsianum* Boiss.

The botanical description and spreading areas of each plant had been shown and the formation and associations of species had been noted. Recent nomenclature changes have been used in assigning of species. The species of *Delphinium* L. genus recommended for greenery of the parks, squares, and alleys because they are ornamental plants.

Keywords: flora, systematic analysis, geophysics, ephemeral, ornamental plants.

Зульфия Салаева

**БИОЭКОЛОГИЧЕСКИЕ ОСОБЕННОСТИ ВИДОВ *DELPHINIUM* L.,
РАСПРОСТРАНЕННЫХ НА ТЕРРИТОРИИ НАХЧЫВАНСКОЙ
АВТОНОМНОЙ РЕСПУБЛИКИ**

В статье изложены результаты проведенных на территории Нахчыванской Автономной Республики многолетних исследований биоэкологических особенностей, положения в растительном покрове, распространения и роли в естественных экосистемах видов *Delphinium* L. На основе анализа литературных данных и собранных во время экспедиций собственных материалов установлено, что на территории распространены 9 видов рода *Delphinium araraticum* (N.Buch) Grossh. *D. buschianum* Grossh., *D. caucasicum* C.A.Mey., *D. cyproleptrum* Boiss., *D. flexuosum* Bieb., *D. foetidum* Lomak., *D. freynii* Conrath., *D. nachiczevancum* Tzvel. (*D quercetorum* Boiss. & Hausskn), *D. szowitsianum* Boiss.

Даны ботанические описание каждого вида, определены зоны распространения, формации и ассоциации, ими образованные. В определении видов применены последние номенклатурные изменения. Виды рода *Delphinium* L. в основном декоративные растения, поэтому предложены их использования в озеленении парков, площадей и скверов.

Ключевые слова: флора, систематический анализ, геофит, эфемерод, декоративных растений.

(Akademik Tariyel Talibov tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi: İlkin variant 02.03.2020
Son variant 29.04.2020

UOT: 582.581. 232/275.574. 325.2

SEYFƏLİ QƏHRƏMANOV

AZƏRBAYCANIN NAXÇIVAN MUXTAR RESPUBLİKASI SUTUTARLARINDA ÇIRKLƏNMƏ İNDİKATORU – SAPROFİT YOSUNLARIN YAYILMASI

Məqalədə suların çirkənməsinin göstəricisi olan indikator – saprogen yosunların Naxçıvan Muxtar Respublikası sututarlarında yayılma dinamikası haqqında məlumatlar verilir. 2016-2019-cu illərdə aparılan tədqiqatlar nəticəsində regionun sututarları, çayları və göllərində 15 növ göy-yaşıl, 5 növ yaşıl və 4 növ diatom yosunlar aşkar olundu. Ən çox növ sayına Merismopedia Meyen, 1839 Merismopedia Meyen, 1839-4, Anabaena Bory et al Bornet-3, Microcystis F.T. Kützing-3, Oscillatoria Vaucher et al Gomont-3 cinslərində rast gəlmmişdir. Diatom yosunların 4 saprogen növləri Naxçıvan MR-in alqoflorası üçün ilk dəfə qeyd olunur. Qeyd olunan növlər çirkənmə indikatoru saprogen növlər olub, kosmopolit, şimalı-alp, alp, arktoalp, indiferent və boreal coğrafi elementlər tiplərinə daxildirlər. Sututarların daima çirkənləndirilməsi ilə əlaqədar olaraq, qeyd olunan saprogen yosunların digər sututarlara nisbətən daha intensiv yayıldıqları müşahidə olunmuşdur. Clorococcum, Volvox, Closterium, Ankistrodesmus, Ulothrix, Melosira, Navicula, Synedra, Aphanizomenon, Anabaena cinslərinə daxil olan növlərə iyun ayından başlayaraq müxtəlif su mənbələrində rast gəlmək olur. Navicula sp., Navicula dicephala, Navicula gracilis, Navicula viridula, Rhizosolenia, Chlorella sp., Phormidium molle, Nostoc pruniforme, Anabaenopsis raciborskii, Ankistrodesmus angustus, Spirulina tenuissima Kutz. növləri əsas etibarilə suların temperaturu 25-28°C olan dövrlərdə daha intensiv yayılırlar.

Açar sözlər: növ, mezohalob, olyqohalob, oliqosaprof, polisaprof, halofill, asidofil, alkalifil, plankton, kosmopolit.

Giriş. Son yüzilliklər dövründə dünyanın hər yerində çirkəb suları və məişətdən çıxan yuyucu vasitələrin tullantıları bir qayda olaraq, çaylar, göllər, sututarlara axıdılır. Nəticədə su mənbələrindəki canlılar aləminin flora və faunasına kəskin mənfi təsir göstərir. Bu sututar və çaylarda yaşayan canlılar aləmi arasında təbii bioloji tarazlığın pozulması baş verir.

Qazaxıstanın Alagölündə 5 taksonomik yosun şöbələri üzərində aparılan tədqiqatlarda indikator evqlen yosunların əsas yayılması sututara çirkənləndirici üzvi maddələrin buraxılması ilə bağlı olmuşdur [7, s. 63-74; 16]. Artıq miqdardı *Microcystis*-in iştirak etdiyi mühitdə azot fiksasiyası zəifləyir. Azot fiksasiya edən sapşəkilli sianobakteriyaların, eləcə də *Anabaena* sp. yosunların fəaliyyəti qida maddələrinin dövranına güclü mənfi təsir göstərir. Su mühitində azotun səviyyəsi, qida maddələrinin yüksək, fosforun isə az olması anabaenanın mikroçistis üzərindəki dominantlığı ilə əks təsirdə olur [11, s.75-77]. Göy-yaşıl yosunlardan *Oscillatoria* sp. tərəfindən zəhərli anatoksin müxtəlif yollarla sintez olunur və sututarlara ifraz olunur. Bu maddənin biosintezinə bir çox sianobakteriyalarda da rast gəlinir [9, s. 1-3;]. Dəniz quşları və heyvanları arasında ölüm hallarının baş verməsi səbəbləri, orada yaşayan zərərli yosunlar (saprogenlər) tərəfindən suya buraxılan toksinlərlə izah olunur. Bunun səbəbi, suların “Çiçəklənməsi”-də müşahidə olunmuşdur [8, s. 1-9].

Növlərarası antaqonizm və sinergizminin kəskinləşməsi nəticəsində, sututarlarda bir çox zərərli növlərin sürətlə artması baş verir ki, belə sututarlar təhlükəli vəziyyətə düşür. Çirkənləşmiş sututarlarda göy-yaşıl yosunların sürətlə artması nəticəsində suyun “Çiçəklənməsi” baş verir, su mənbələrinin üzəri qalın pərdə ilə örtülür və mühitə toksiki maddələr ifraz olunur [3, s. 10, s. 2266-2269; 13, s. 73-82; 14, s. 128-132]. Günəş şüasının keçməsi çətinləşdiyindən orada yaşayan yaşıl yosunlarda xlorofillər parçalanır. Sularda SO₂, NH₃, CH₄-nın artması və

O₂-nin azalması hesabına qaz rejimi pozulur, orada yaşayan canlıların həyatı üçün vacib olan evribiont növlərin sayı kəskin olaraq azalır [4, s. 1-9]. Biokütləni təşkil edən növlər arasındaki bioloji tarazlığın pozulması nəticəsində su mənbələrində öz-özünü təmizləmə prosesi zəifləyir, belə suların çirkənməsi getdikcə artır. Suya buraxılan zəhərli tullantılar təkcə indikator yosunların saylarının artmasına deyil, eyni zamanda onların bir qismi suyun dibinə çökərək balıqların və su onurğasızlarının əsas qidasını təşkil edən fitobentos, zoobentosların həyat fəaliyyətini zəiflədir [2, s. 8-15; 3, s. 8-11], onların məhv olmasına şərait yaradır. Bu hadisə balıqların və xərcəngkimilərin həyat fəaliyyətlərini zəiflədir, nəticədə sututarlarda balıqcılığın məhsuldarlığı aşağı düşür. İfraz olunan toksiki maddələr uçucu deyil, suda yaxşı həll olduğundan onları torpağın tərkibindəki uduyu komponentlər adsorbsiya edə bilmir. Onlar sizma yolu ilə bulaqların və çeşmələrin sularına qarışırlar, nəticədə belə su mənbələri də yararsız vəziyyətə düşür. Çirkənməyə qarşı qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə ekoloji monitorinqlər keçirilir [12, s. 136-563; 15, s. 58-64; 16; 17].

Material və metodika. Tədqiqat obyekti olaraq, Naxçıvan MR-in iri sututarlarından Uzunoba, Sirab, H.Əliyev adına su anbarları, Batabat I, II, III gölləri, Naxçıvançay, Gilançay, Əlincəçay seçilmişdir. Qeyd olunan sututarların ayrı-ayrı yerlərində əvvəlcədən daimi stasionar məntəqələr seçilmiştir. Yazın ilk dövrlərindən, 2016-2019-cu ilin mart ayının əvvəllərindən başlayaraq noyabr ayının birinci dekadasına qədərki dövrlərində gedilən ekspedisiyalar və sərbəst marşrutlar zamanı müxtəlif hündürlük qurşaqlarında yerləşən sututarlardan qəbul olunmuş ümumi metodikalar əsasında nümunələri toplanılmışdır. Bu məqsədə xüsusi konstruksiyalı fitoplankton torundan istifadə olunmuşdur. Plankton toru bürünc toplayıcı və ona tikilmiş qaz materialından, ipəkdən və ya kaprondan hazırlanmış 77 №-li konusvari kisədən ibarətdir.

Yosun nümunələri başlıca olaraq aydın, günəşli hava şəraitində yiğilmişdir. Dayaz su mənbələrindən nümunələr metal stəkanın köməyiyle suyun səthindən əldə edilmişdir. Aydın havada su bitkilərinin gövdəsi ətrafında buludabənzər həlməşik kütlədən ibarət yosunlar əl üsulundan istifadə edilməklə toplanıldı. Bu bitkilər üzərində yaşıl və ya boz rəngli selik müşahidə edildiyi halda, su bitkisi bütövlükdə nümunə stəkanına keçirilmiş və üzərinə həmin su mənbəyinin suyundan əlavə olunmuşdur. Toplanılmış nümunələr üzərində təzə halda mikroskopik tədqiqatlar aparılmışdır. Yosunların növ tərkibi ümumi qəbul edilmiş metodlar və təyinedicilər vasitəsilə yerinə yetirilmişdir. 1999-2014-cü illərin müasir Beynəlxalq nomenklatur dəyişiklikləri (BioLib, ITIS, EOL) əsasında yosunların taksonomik spektri tərtib edilmişdir [1, s. 107-109; 6, s. 440-472]. Nümunələr toplanıлarkən stasionar məntəqələrdə suların temperaturları da ölçülmüşdür. Suların mineral tərkibi CD 97 Hi-Tech TDS Meter With ATC, pH-1 Orion 420A+ cihazlarının vasitəsilə təyin olunmuşdur.

Alınmış nəticələrin müzakirəsi. Naxçıvançayın aran ərazisindəki sahələrində iyul-sentyabr aylarında göy-yaşıl yosunlardan *Anabaena flos-aquae* (Lyngb.) Breb., *A. lemmermannii* P. Richt, *A. circinalis* (Kütz) Hansg., *A. affinis* Lemm., *Aphanizomenon flos-aquae* (L.) Ralfs, *Oscillatoria tenuis* Ag. *O. brevis* (Kütz.) Gom., *O. agardhii* Gom., *O. planctonica* Wołosz., *Nostoc commune* (Vaucher) Elenkin, *Merismopedia trolleri* Bachm., növlərinin iyul-sentyabr aylarında sürətlə inkişaf etdikləri müşahidə olundu. Bu yosunlar su mənbələrinin çirkənməsi ehtimalını göstərən indikatorlardır. Batabat-1, 2 və Şah Abbas göllərində Qanlı-göldə eləcə də, yaşayış məskənlərindən keçməyən çay və onların qollarında çirkənmə indikatorları olan yosunların intensiv yayılması müşahidə edilmədi.

Naxçıvan MR-in aran hissəsində su mənbələrinin çirkənməsi ilə əlaqədar olaraq yuxa-

rıda qeyd etdiyimiz yosunlardan başqa, burada digər saprobluq indikatorları: *Chaetoceros socialis* Makar et Lawr., *Merismopedia tenuissima* Lem., *M. punctata* Meyen., *Synechocystis salina* Wisl., *Microcystis parietina* (Nag.) Elenk., *Phormidium tenue* (Menegh.) Gom., *Oscillatoria cisselevii* Anissim. yosun növləri yayılmışdır. Bu yosunlar çaylar vasitəsilə sututarlara gəlməklə orada mürəkkəb alqofloranın yaranmasında bilavasitə iştirak edirlər. Lakin oliqosaprobit, α və β mezosaprobit yosunlar, polisaprobit yosunların yaşadığı mühitə düşdükdə onların bir qisminin sürətli artması dayanır, *Aphanizomenon flos-aquae* (L.) Ralfs, *Oscillatoria tenuis* Ag. növləri isə sürətlə artır.

Naxçıvan MR-in suanbarları, çayları və göllərinə gedilən ekspedisiyalar və sərbəst marşrutlar zamanı toplanılan nümunələrdən: *Oscillatoria* Vaucher et al Gomont, 1892 cinsinə daxil olan *O. planctonica* Woloszynska (= *Limnothrix planctonica* (Wolosz.) Meffert.) in Geitler, 1911 (1925), 2. *O. chlorina* F.T. Kützing et al Gomont, 1892, 3. *O. brevis* Kutz., *O. formosa* Bory. çirkənmə indikatoru saprogen yosunlar növ tərkibi, yayılma dinamikası və onlara təsir edən ekoloji faktorlar öyrənilmişdir. Qeyd olunan çirkənmə indikatoru yosunlardan başqa onlarla assosiasiya təşkil edən digər yosunlar aşkar edildi.

Çirkənmə indikatoru yosunların ən intensiv yayılma dövrü iyul-sentyabr aylarında suların temperaturunun 25-29°C olan dövrlərə təsadüf etdi [5, s. 25-28].

Tədqiqatlar zamanı *Oscillatoria* Vaucher et al Gomont cinsinin 3, diatom yosunların 4 saprogen növləri Naxçıvan MR-in alqoflorası üçün ilk dəfə qeyd olunur.

Sinif: *Cyanophyceae* Schaffner, 1909; Sachs, 1874,

Cins: *Synechococcus* Nageli, 1849; *Synechococcus elongatus* (Nägeli) Nägeli.

Cins: *Merismopedia* Meyen, 1839, növlər: *Merismopedia glauca* (Ehrenberg) F.T.Kützing, 1845 [syn.: *M. aeruginea* Brebisson in F.T.Kützing, 1849; *M. punctata* Meyen., *M. tenuissima* Lemmerm.].

Cins: *Anabaena* Bory et al Bornet et al Flahault de Saint, növlər: *A. flos-aquae* (Lyngbye) Brebisson in Brebisson et al Godey et al Bornet et al Flahault, 1886 (Lyngbye) Brebisson (incl.), 2. *A. cylindrica* E. Lemmermann, 1896, 3. *A. macrospora* Klebahn, 1895,

Cins: Cins: *Schizothrix* F.T. Kützing et al Gomont, 1892. Ann. Sci. Növ: *Sch. mullerii* Nageli et al Gomont, 1849

Sinif: *Hormogoniophyceae* Starmach, 1966.

Cins: *Microcystis* F.T. Kützing et al E. Lemmermann, 1907 nom. cons. Növlər: *M. flos-aquae* (Wittrock) Kirchner, 1898, 2. *M. aeruginosa* (F.T. Kützing 1833) E. Lemmermann, 1907, *f. elongata* C.B.Rao, Toxic as, *M. pulveria* (Wood) Forti emend Elenkin.

Cins: *Aphanizomenon* A. Morren et al Bornet et al Flahault, 1888-Növ: *Aphanizomenon flos-aquae* Toxic as.

Cins: *Lyngbya* C. Agardh Et al Gomont, 1892, Növlər: *L. limnetica* E. Lemmermann, 1898, *L. martensiana* Menegh.

Cins: *Phormidium* F.T. Kützing et al Gomont, 1892 – *Phormidium tenue* *Chlorophyta* Reichenbach, 1828.

Sinif: *Ulvophyceae* *Ulvophyceae* K.R. Mattox et al K.D. Stewart, 1978.

Cins: *Ulothrix* F.T. Kützing, 1833, *U. tenuissima* Kütz.

Sinif: *Chlorophyceae* Wille, in E. Warming, 1884.

Cins: *Chlorella* Beyerinck, *Chlorella vulgaris*, *Euglena gracilis*

Cins: *Scenedesmus* F.J.F. Meyen, 1829, 1. *S. quadricauda* (P.J.F. Turpin) L.A. de Brebisson

Saprobluq səviyyəsinin halobluğa görə keyfiyyətcə trofik sinifləndirilməsi (A.Del Umo)

Suların keyfiyyətə sinifləndirilməsi	Saprobluq səviyyəsi	Halobluq səviyyəsi	Trofik səviyə
0	Ksenosprob	Halofil	Hipotrof
I	Oliqosprob	Oliqohalob-indifferrnt	Oliqotrof
II	β - mezosprob	Oliqohalob-indifferrnt	Mezotrof
III	α - mezosprob	Oliqohalob-halofil	Evtrof
IV	Polisprob	Halofil-mezohalob	Hipertrof

Bələ suların indikatoru yaşıl yosunlardan: *Scenedesmus guadricauda* (Turpin) L.A. de Brébisson, göy-yaşıl yosunlardan isə *Anabaena flos-aquae* (Lyngbye) Brébisson in Brébisson, *A. lemmermani* P.Richt, *A. circinalis* (Kütz) Hansg., *A. affinis* Lemm., *Anabaena cylindrica* Lemm, *Microcystis aeruginosa* (Kützing) Kützing 1846, *Aphanizomenon flos-aquae* Ralfs ex Bornet & Flahault 1886, *Oscillatoria tenuis* Agj., *O. brevis* (Kütz.) Gom. Ag., *O. agardhii* Gom., *O. planktonika* Wolosz. Gom., növləri xüsusi olaraq qeyd edilir [3, s. 6-17].

Polisprob yosunların intensiv yayıldığı müşahidə edildikdə, artıq bu su mənbələrinin yüksək dərəcədə çirkəndiyini göstərir. Göy-yaşıl yosunların kütləvi surətdə artması (suyun “çicəklənməsi”) nəticəsində onlar suya toksiki maddələr ifraz edirlər ki, həmin su mənbələrində yaşayan balıqlar, onurğasızlar, bu sudan içən istiqanlı heyvanlar, çöl quşları, hətta insanlar bələ ölümlə nəticələnən Qaff xəstəliyinə (ilk dəfə balıqcılarda müşahidə olunmuşdur) tutulurlar.

Nəticə. Tədqiqatlar nəticəsində Naxçıvan MR-in iri sututarlarında 2 sinif, 3 y/sinif, 4 sıra, 7 fəsilə, 9 cinsə daxil olan 20 növ göy-yaşıl, 5 növ yaşıl və 2 növ diatom yosunlar aşkar olundu. Bunlardan *Oscillatoria* Vaucher et al Gomont cinsinin 3, diatom yosunların 4 saprogen növləri Naxçıvan MR-in alqoflorası üçün ilk dəfə qeyd olunur. Qeyd olunan növlər çirkənləmə indikatoru saprogen növlər olub, kosmopolit, şimali-alp, alp, arktoalp, indiferent və boreal coğrafi elementlər tiplərinə daxildirlər. Sututarların daima çirkəndirilməsi ilə əlaqədar olar, qeyd olunan saprogen yosunların digər sututarlara nisbətən daha intensiv yayıldıqları müşahidə olundu.

Clorococcum, *Volvox*, *Closterium*, *Ankistrodesmus*, *Ulothrix*, *Melosira*, *Navicula*, *Synedra*, *Aphanizomenon*, *Anabaena*, cinslərinə daxil olan növlərə iyun ayından başlayaraq müxtəlif su mənbələrində rastgəlmək olur. *Navicula sp.* *Navicula dicephala*, *Navicula gracilis*, *Navicula viridula*, *Rhizosolenia*, *Chlorella sp.*, *Phormidium molle*, *Nostoc pruniforme*, *Anabaenopsis raciborskii*, *Ankistrodesmus angustus*, *Spirulina tenuissima* Kutz. növləri əsas etibarılı suların temperaturu 25-28°C olan dövrlərdə intensiv yayılırlar.

ƏDƏBİYYAT

- Qəhrəmanov S. Naxçıvançayın aşağı və orta dağ qurşağında yerləşən hissəsinin alqoflorası və onun saprogen yosunları // AMEA Naxçıvan Bölüməsinin “Elmi əsərlər” jurnalı. Təbiət və texniki elmlər seriyası, Naxçıvan: Tusi, 2019, c. 15, № 4, s. 105-110.
- Алимжанова Х.А., Соатов Г.Т. Сапробные индикаторные водоросли реки Каракадарья (Узбекистан) / Инновации в науке: сб. ст. по матер. LXIII междунар. науч.-практ. конф. № 11(60). Новосибирск: СибАК, 2016, с. 8-15.
- Баринова С.С., Ключенко П.Д., Белоус Е.П. Водоросли как индикаторы экологического состояния водных объектов: методы и перспективы // Гидробиолог. журн., 2015, № 4, т. 51, с. 3-23.

4. Денисов Д.Б. Водоросли – Индикаторы изменений пресноводных экосистем Евро-Арктического региона / Материалы Международной конференции / Под ред. В.А.Румянцева, И.С.Трифоновой. СПб. Свое издательство, 2017, с. 88-91.
5. Каҳраманов С.Г. Сезонное распространение индикаторно-сапробных водорослей в водных экосистемах Нахчыванской Автономной Республики Азербайджана // The Scientific Method (Warszawa, Poland), 2018, vol. 1, № 17, pp. 25-28, GENERAL Impact Factor; Режим доступа: <https://www.slg-journal.com/archive>
6. Русских Е.Н., Жаковская Я.В. Токсичные метаболиты сине-зелёных водорослей и методы их определения // Вестник СПбГУ. Физика и химия. 2017, т. 4 (62), вып. 4, с. 440-473.
7. Jiyenbekov A., Barinova S., Bigaliev A., Nurashov S., Sametova E., Tzion F. Ecological diversity of algae in the Alakol Lake Natural Reserve, Kazakhstan // Botanica Pacifica. A journal of plant science and conservation. 2019, 8(2), pp. 63-74.
8. Van Hemert C., Sarah K.Schoen, R.Wayne Litaker, Matthew M.Smith, Mayumi L.Arimitsu, John F.Piatt, William C.Holland, D.Ransom Hardison, John M.Pearce. Algal toxins in Alaskan seabirds: Evaluating the role of saxitoxin and domoic acid in a large-scale die-off of Common Murres // Harmful Algae, 2020, 92, pp. 1-9.
9. Marli Fátima Fiore, Stella Thomaz de Lima, Wayne W. Carmichael, Shaun M.K. McKinnie, Jonathan R.Chekan, Bradley S.Moored, Guanitoxin, re-naming a cyanobacterial organophosphate toxin // Harmful Algae, 2020, 92 pp. 1-3.
10. Mahadev J., Sugeetha G., Pankaja N.S., Shivakumar K.V. Alga as an Indicator of Water Quality in Fresh Water Bodies of Mysore, Karnataka, India // International Journal of Current Microbiology and Applied Sciences 2019, 8(3), pp. 2264-2271.
11. Mathias A.Chia, Jennifer G.Jankowiak, Benjamin J.Kramer, Jennifer A.Goleskib, I-Shuo Huang, Paul V.Zimba, Maria do Carmo Bittencourt-Oliveira, Christopher J.Gobler Succession and toxicity of *Microcystis* and *Anabaena* (*Dolichospermum*) blooms are controlled by nutrient-dependent allelopathic interactions // Harmful Algae, 2018, vol. 74, pp. 67-77.
12. Meriluoto J., Spoof L., Codd G. A. Handbook of cyanobacterial monitoring and cyanotoxin analysis // West Sussex: Wiley, 2017, 576 p.
13. Barinova S., Krupa E. Bioindication of Ecological State and Water Quality by Phytoplankton in the Shardara Reservoir, Kazakhstan // Environment and Ecology Research 2017, 5(2), pp. 73-92.
14. Singh S., Ramesh C. Sharma. Monitoring of algal taxa as bioindicator for assessing the health of the high-altitude wetland, Dodi Tal, Garhwal Himalaya, India // International Journal of Fisheries and Aquatic Studies 2018; 6(3): 128-133.
15. Zahraw Z., Abdul-Hameed M. Jawad Al-Obaidy, Eman Shakir, Shaymaa M.A.Hamdy Algae as bioindicator for pollution of tigris river by industrial waste // International Journal of Engineering Technologies and Management Research, 2018, vol. 5 (Iss.5), p. 58-64.
16. <http://ecomonitoring.report.ru/>
<https://www.journals.elsevier.com/algae-research>

AMEA Naxçıvan Bölmesi
E-mail: Seyfali1947@mail.ru

Seyfali Kahramanov

DISTRIBUTION OF SAPROPHYTE ALGAE – INDICATORS OF POLLUTION OF WATERS OF THE NAKHCHIVAN AUTONOMOUS REPUBLIC OF AZERBAIJAN

The article provides information on the dynamics of the distribution of saprogenic algae, indicators of water pollution in the Nakhchivan Autonomous Republic. Studies conducted for the period 2016-2019 in reservoirs, rivers and lakes of the region revealed 15 species of blue-green, 5 green and 4 species of diatoms. According to the species composition, the largest number was observed in child-birth: 1839 *Merismopedia* Meyen, 1839-4, *Anabaena* Bory et al Boret-3, *Microcystis* F.T. Kutz-3, *Oscillatoria* Vaucher et al Gomont-3. For the first time, 4 saprogenic species of diatoms were noted for algoflora of the Nakhchivan Autonomous Republic. The noted species have saprogenic indicators of pollution, they are part of cosmopolitan, north-alpine, alpine, arctoalpine, indifferent and boreal geographical elements. Due to the constant pollution of the water bodies, the greatest number of saprogenic algae was found. Since June, species of the genera *Clorococcum*, *Volvox*, *Closterium*, *Ankistrodesmus*, *Ulotrix*, *Melosira*, *Navicula*, *Synedra*, *Aphanizomenon*, *Anabaena*, June can be found in all types of water bodies. *Navicula* sp. *Navicula dicephala*, *Navicula gracilis*, *Navicula viridula*, *Rhizosolenia*, *Chlorella* sp., *Phormidium molle*, *Nostoc pruniforme*, *Anabaenopsis raciborskii*, *Ankistrodesmus angustus*, *Spirulina tenuissima* Kutz. begin intensive distribution at water temperatures of 25-28°C.

Keywords: bioecology, species, intraspecies taxon, polysaprofic, mesogalob, oligogalob, oligosaprof, halophile, acidophilus, cosmopolite, indifferent, arctoalp.

Сейфали Каҳраманов

РАСПРОСТРАНЕНИЕ САПРОФИТНЫХ ВОДОРОСЛЕЙ – ИНДИКАТОРОВ ЗАГРЯЗНЕНИЯ ВОДОЕМОВ НАХЧЫВАНСКОЙ АВТОНОМНОЙ РЕСПУБЛИКИ АЗЕРБАЙДЖАНА

В статье дана информации о динамике распространения сапрогенных водорослей, индикаторов загрязнения вод Нахчыванской Автономной Республики. Проведенными исследованиями за период 2016-2019 г. в водоемах, реках и озерах региона обнаружено 15 видов сине-зеленых, 5 зеленых и 4 вида диатомовых водорослей. По видовому составу наибольшее количество отмечено у родов: 1839 *Merismopedia* Meyen, 1839-4, *Anabaena* Bory et al Boret-3, *Microcystis* F.T.Kutz-3, *Oscillatoria* Vaucher et al Gomont-3. Впервые отмечены 4 сапрогенных вида диатомовых водорослей для альгофлоры Нахчыванской АР. Отмеченные виды имеют сапрогенные индикаторы загрязнений, они входят в состав космополитных, северо-альпийских, альпийских, арктоальпийских, индифферентных и бореальных географических элементов. В связи с постоянным загрязнением водоемов обнаружено наибольшее количество сапрогенных водорослей. Начиная с июня, виды родов *Clorococcum*, *Volvox*, *Closterium*, *Ankistrodesmus*, *Ulotrix*, *Melosira*, *Navicula*, *Synedra*, *Aphanizomenon*, *Anabaena*, June можно встретить во всех видах водоемов. *Navicula* sp. *Navicula dicephala*, *Navicula gracilis*, *Navicula viridula*, *Rhizosolenia*, *Chlorella* sp., *Phormidium molle*, *Nostoc pruniforme*, *Anabaenopsis raciborskii*, *Ankistrodesmus angustus*, *Spirulina tenuissima* Kutz. начинают интенсивное распространение при температуре воды 25-28°C.

Ключевые слова: вид, мезогалоб, олигогалоб, олигосапроб, полисапроб, галлофил, ацидофил, алкалифил, планктон, космополит.

(Biologiya üzrə elmlər doktoru, professor Əliyar İbrahimov tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi: İllkin variant 12.02.2020
Son variant 15.04.2020

HƏMİDƏ SEYİDOVA

NAXÇIVAN MUXTAR RESPUBLİKASI MİKOBİOTASINDA YAYILAN BOLETACEAE FƏSİLƏSİNİN NÖVLƏRİ

Məqalədə, Naxçıvan Muxtar Respublikası mikobiotasında Boletaceae Chev. fəsiləsinin Boletus Fr. cinsinə daxil olan B. regius Krombh., B. queletii Schulzer. və B. luridus Shaeff.: Fr. növləri haqqında məlumat verilmişdir. Cinsin Avropada 50, MDB ölkələrində 20, Qafqazda 12 növ və 7 forması, Azərbaycanda isə hələlik 10 növü aşkar olunmuşdur. Boletus Fr. cinsinə daxil olan növlər əsasən meşələrdə daha geniş yayılmışlar.

2006-2019-ci illər ərzində aparılan tədqiqatlar zamanı muxtar respublikada Boletaceae Chev. fəsiləsinin növlərinə əsasən Şahbuz və Ordubad rayonunun ərazisində yayılmış meşəliklərdə rast gəlinmişdir. Hələlik aparılan çoxillik tədqiqatlar nəticəsində fəsilənin növlərinə digər ərazilərdə rast gəlinməmişdir. Məqalədə, həmçinin, Boletus Fr. cinsinə daxil olan B. regius Krombh., B. queletii Schulzer. və B. luridus Shaeff.: Fr. növlərinin qidalılıq xüsusiyyəti və yayıldığı ərazilər haqqında da məlumat verilmişdir.

Açar sözlər: Boletaceae, Boletus, fəsilə, cins, növ, yayılma zonası, meşə, qidalılıq xüsusiyyəti.

Giriş. Biomüxtəliflik – təkamül prosesində reallaşan çoxlu struktur – funksional xüsusiyyətlərin təşkilini özündə əks etdirən, planetar həyatın inkişafını və biosferin davamlılığını təmin edən canlı təbiətin fundamental xüsusiyyətidir.

Göbələklər aləmi üzvi aləmin biomüxtəlifliyini daha da zənginləşdirir. Göbələklər 1969-cu ildə Amerikalı ekoloq alim R.Uitteker tərəfindən təklif olunan dörd aləmdən (bitkilər, heyvanlar, mikroorganizmlər, göbələklər) biridir. R.Uitteker xüsusi olaraq qeyd etmişdir ki, göbələklər osmotrof yolla qidalanan və özündə heterotrof eukariotları birləşdirən canlılar aləminin müstəqil ekotrofik qrupudur. Onların yayılma arealı, ekoloji və bioloji müxtəlifliyi olduqca zəngindir.

Hazırda elmə, su və quru ekosisteminin mühüm tərkib hissəsi olan, 120 mindən artıq göbələk növü məlumdur. Bütün məlum olan göbələk növləri təqribən 8300 cinsdə, 560 fəsilədə, 140 sıradə, 36 sinifdə və 7 şöbədə birləşdirilir [1, s. 4-5].

Boletaceae Chev. fəsiləsinə 17 cins və 250 növ daxildir. Papaqcıqdan və mərkəzi ayaqcıqdan – kötükcədən ibarət lətli göbələklərdir. Onlara meyvə tutumunun alt hissəsində borucuqşəkilli himenofor olunan 1 sm-dən 50 sm-ə qədər diametrində olan göbələklər daxildir. Öksəriyyəti ektotrof mikoriza törədir. Simbioza daxil olacağı bitkilər olmayan şəraitdə sərbəst şəkildə saprotrof həyat tərzi keçirirlər.

Fəsilənin əsas cinsi *Boletus*-dur. Papaqlı göbələklər içərisində *Boletus* Fr. cinsi özünəməxsus yer tutur. Onların meyvə cismi – bazidiomaları ətli, simbiotrof kimi yaşadıqları meşə bitkilərində iynəyarpaq və enliyarpaq ağacların kökləri ilə mikoriza əmələ gətirən, əksəriyyəti isə yaxşı yeməli göbələklərdən hesab olunurlar. Cinsin adı da boletus-yeməli göbələk sözündən götürülmüşdür. Boletusların zəhərli və yeməli olmayan növləri də vardır. Zəhərli hesab edilən bir növü – *Boletus satanas* Lenz. Qafqazın bir çox bölgələrində rast gəlindiyi üçün onun Azərbaycanda da, xüsusən şimal-qərb meşələrimizdə bitməsi də güman edilir. Cinsin Avropada 50, MDB ölkələrində 20, Qafqazda 12 növ və 7 forma, respublikamızda isə hələlik 10 növü aşkar olunmuşdur [2, s. 19-20]. Naxçıvan MR mikobiotasında isə hələlik 3 növü yayılmışdır [4, s. 5; 5, s. 76; 9, s. 38].

Boletales sırasına daxil olan bu cinsin himenoforları borucuqlu, ağ və ya sarımtıl rəngli, məsamələri kiçik, çox vaxt dairəvidir. Ayaqcıq yoğun, səthi bəzən torcuq naxışına malik olur. Göbələk ləti ağ və ya sarı, bir sıra növlərində kəsdikdə göyərəndir. Sporlar hamar, iyvari, zeytunu-qonur, sarımtıl-qonurdur. Bu göbələklərə tək-tək yay aylarında, kütləvi halda payızda rast gəlinir.

Material və metodika. Tədqiqat materialı olaraq Naxçıvan Muxtar Respublikasının müxtəlif ərazilərindən çöl tədqiqatları zamanı toplanılan *Boletaceae* Chev. fəsiləsinə aid göbələk nümunələri götürülmüşdür. Materialların toplanılması və herbariləşdirilməsi standart metodikalar üzrə həyata keçirilmişdir [7, 10]. Herbariləşdirilmiş nümunələrdə göbələklərin toplanıldığı yer və biosenozların təsviri ətraflı qeyd edilmişdir.

Nümunələr toplanılkən morfoloji əlamətlərə görə fərqlər 10 dəfə böyüdən lupadan istifadə etməklə müəyyən edilmişdir. Anatomik əlamətlər isə Azərbaycan MEA Botanika İnstitutunun İbtidai bitkilər sistematikası və Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Bitki sistematikası şöbəsində BIOLAM, MBC-10, WF-10xDN/18 mm və IDEAL işıq mikroskoplarından istifadə edilməklə aparılmışdır. Öyrənilən növlərin təyinatında A.S.Sadıqovun [2, 3], S.P.Vasserin [8], L.V.Qaribova, İ.İ.Sidorovanın, M.B.Qorlenkonun [9] ədəbiyyatlarından istifadə edilmişdir. Toplanılan növlərin adlarının dəqiqləşdirilməsində Ainsfort və Bisbinin [13] göbələklərin lüğəti kitabının 10-cu nəşrindən istifadə edilmişdir. Latinca adlar və müəlliflərin adlarının qısaltılması Index Fungorum (www.indexfungorum.org) [12] internet saytına əsasən verilmişdir.

Toplanmış bütün növlərin herbarisi AMEA Botanika İnstitutunun İbtidai bitkilər şöbəsinin mikoloji herbariumunda, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Herbari fondunda saxlanılır.

Alınmış nəticələrin müzakirəsi. Ərazinin genişliyi və göbələklərin yayılma zonalarının müxtəlifliyi nəzərə alınaraq çöl işlərinin aparılmasında əsas üstünlük marşrut metoduna verilmişdir. Marşrutların seçilməsi zamanı ərazi bitkiliyinin zonallıqlar üzrə paylanması və botaniki-coğrafi xüsusiyyətləri də nəzərə alınmışdır. Ekspedisiyalar zamanı *Boletaceae* Chev. fəsiləsinin növ tərkibi və yayılma zonaları dəqiqləşdirilmiş, onların mövsümi dinamikasının illər üzrə dəyişilməsi müəyyənləşdirilmişdir.

Azərbaycan dilində papaqlı göbələklərin təyinat kitabı olmadığından A.S.Sadıqov əsasən palid, vələs, fistiq ağac cinslərinin üstünlük təşkil etdiyi Talış, Quba-Xaçmaz, Şamaxı, Zaqqatala-Balakən bölgələrinin enliyarpaq meşələrindən topladığı *Boletus* Fr. cinsinə daxil olan növlərin təyinat cədvəlini tərtib etmiş, həmçinin, göbələklərin qidalılıq xüsusiyyəti haqqında da məlumat vermişdir [2, s. 19-20]. Aşağıda *Boletus* Fr. cinsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası ərazisində aparılan təhlillər zamanı A.S.Sadıqovun təyinat cədvəlindən istifadə edərək bu cinsin növləri haqqında məlumat veririk.

Sıra: *BOLETALES* E. J.GILBERT

Fəsilə: *Boletaceae* Chev.

Cins: *Boletus* Fr.

1. *Boletus regius* Krombh. – Qəşəng boletus.

Papaqcıq 10-20 sm, açıq çəhrayı, yastıqvari, səthi keçəlidir. Ləti solğun sarı, kəsdikdə göyərir. Himenofor parlaq sarıdır. Ayaqcıq 9-12/ 3,5-5 sm, sarı rəngdə torcuğa malikdir. Sporlar 10-15/ 3,2-4,5 mkm-dir. Fistiq və palid meşələrində yay və payızda əmələ gəlir.

Bu növ T.M.Axundov tərəfindən 5.X.1961-ci ildə Ordubad rayonunun Biləv kəndindən 1800-2000 m d.s.h-dən hündürlükdən meyvə bağlarından toplanılmışdır [6, s. 42]. Aparılan

tədqiqatlar zamanı *Boletus regius* Krombh. növü 16.IX.2010-cu ildə Şahbuz rayonunun Babat ərazisindən palid ağacının altından toplanılmışdır.

Azərbaycan mikobiotasına ilk dəfə olaraq A.S.Sadıqov tərəfindən daxil olunmuşdur. Yeməlidir.

2. *Boletus luridus* Shaeff.: Fr. – Palıdnan, kirli-qonur boletus

Papaqcıq 5-20 sm, tünd-qonur, şabalıdı, səthi nazik tüklüdür. Ləti sarı, kəsildikdə tez göyərir. Borucuqlar zeytunu-sarı, məsamələr qırmızı və ya narındır. Ayaqcıq 6-12/3-4 sm, yuxarısı narıncı, aşağısı qırmızımtıl, qırmızı torcuq naxışı bir qədər uzunsovudur. Ayaqcıq ləti sarımtıl, əsasda qırmızı, kəsdikdə tez göyərəndir. Sporlar 9-17/5-7 mkm, yumurtavarı ellipsoidal, sarımtıl zeytunudur.

Enliyarpaqlı və qarışq meşələrin işıqlı sahələrində əsasən palid, göyrüş, ağcaqayın və s. ağaclarının altında çəmənliliklərdə yay və payızda rast gəlinir. Növ A. Sadıqov tərəfindən tək-tək və ya qrup halında, palıdlı meşələrdən toplanılmışdır. Naxçıvan MR-də isə 17.VI.2010-cu ildə Şahbuz rayonunun Biçənək meşəsindən palid ağacının altından toplanılmışdır.

Naxçıvan Muxta Respublikası mikobiotasına ilk dəfə tərəfimizdən daxil edilmişdir. Yeməlidir.

3. *Boletus queletii* Schulzer. – Kele boletusu. Papaqcıq 10-12 sm, yastıqvarı, mərkəzi şabalıdı qonur, kənarları oxralı, zeytunu, əzildikdə tündləşir. Borular zeytunu-sarımtıl qonur, məsamələr qırmızı qonurdur. Ayaqcıq məxmərvəri, yuxarısı narıncı, əsası qırmızı qonurdur. Ləti sarı olub, kəsdikdə göyərir. Palıdlı meşələrdə yay və payızda əmələ golur. Növ 3.VII 2019-cu ildə Şahbuz rayonunun Biçənək ərazisindən palid meşəsindən, 10.VII. 2019-cu ildə Şahbuz rayonunun Biçənək meşəsindən toplanılmışdır. Yeməlidir. Növ Naxçıvan MR mikobiotası üçün ilk dəfə verilir.

Nəticələr. Beləliklə, aparılan tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, hələlik Naxçıvan Muxtar Respublika mikobiotasında *Boletaceae* Chev. fəsiləsinin *Boletus* Fr. cinsinə aid *B. regius* Krombh və *B. luridus* Shaeff.:Fr., *B. queletii* Schulzer. növləri yayılmışdır.

Qeyd edək ki, Naxçıvan MR-də meşəlik sahə azlıq təşkil etdiyindən bu fəsilənin növlərinə əsasən istər Axundov tərəfindən, istərsə bizim tərəfimizdən aparılan araşdırımalar zamanı ancaq Şahbuz və Ordubad rayonunun ərazisində rast gəlinmişdir. Ümumiyyətlə, muxtar respublikanın digər ərazilərində də tədqiqatların aparılmasına baxmayaraq *Boletaceae* Chev. fəsiləsinin nümayəndələrinə rast gəlinməmişdir.

ƏDƏBİYYAT

1. Namazov N.R., Həsənov X.Ə. Göbələklərin sistematikası. Sumqayıt, 2015, 427 s.
2. Sadıqov A.S. Azərbaycanın enliyarpaq meşələrində rast gəlinən *Boletus* Fr. cinsinin növləri //AMEA Botanika İnstitutunun əsərləri, XXVI c., 2006, s. 19-20.
3. Sadıqov A.S. Azərbaycanın yeməli və zəhərli göbələkləri. Bakı: Elm, 2007, 124 s.
4. Seyidova H.S. Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda yayılan papaqlı göbələklər. Biol. üzrə fəl.dok. ... diss. avtoref. Bakı, 2011, 24 s.
5. Seyidova H.S. Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda yayılan papaqlı göbələklər. Bakı: Ləman, 2017, 168 s.
6. Axundov T.M. Mikoflora Naxichevanskoy ACCP, Bakı: Əlm, 1979, c. 166.

7. Бондарцев А.С., Зингер Р.А. Руководство по сбору высших базидиальных грибов для научного их изучения // Труды Ботанического института им. В.Л.Комарова, сер. 2, вып. 6, 1950, с. 499-543.
8. Вассер С.П., Солдатова И.М. Высшие Базидиомицеты степной зоны Украины (Пор. *Boletales, Agaricales, Russulales* и *Aphyloporales*). Киев: Наукова Думка, 1977, 354 с.
9. Горленко М.В., Бондарцева М.А., Гарипова Л.В., Сидорова И.И., Сизова Т.П. Грибы СССР. Москва: Мысль, 1980. 303 с.
10. Лазарева О.Л., Зимина Т.А., Федорова Л.Ф. Методика организации гербария и коллекции фиксированных грибов-макромицетов в вузе и школе // Ярославский Педагогический Вестник, № 1, 2007, с. 1-9.
11. Сейидова Г.С. Шляпочные грибы Шахбузского Государственного Природного Заповедника Нахчыванской Автономной Республики Азербайджана // Заповедное дело в Украине, 2010, т. 16, вып. 2, с. 36-40.
12. Index Fungorum (www.indexfungorum.org).
13. Kirk P.M., Cannon P.F., Minter D.W., Stalpers J.A. Ainsworth & Bisby's Dictionary of the Fungi (10th edition). Wallingford: CAB International, 2008, 782 p.

AMEA Naxçıvan Bölməsi
E-mail: hemide_seyidova@mail.ru

Hamida Seyidova

SPECIES OF THE *BOLETACEAE* FAMILY DISTRIBUTED IN THE MYCOBIOTA OF THE NAKHCHIVAN AUTONOMOUS REPUBLIC

The paper provides information on the species *B. regius* Krombh, *B. queletii* Schulzer. and *B. luridus* Shaeff.:Fr. belonging to the genus *Boletus* Fr. of the family *Boletaceae* Chev. in the mycobiota of the Nakhchivan Autonomous Republic. In Europe were found 50, in the CIS 20, in the Caucasus 12 species and 7 forms of the genus. So far, there are 10 species in the Republic of Azerbaijan. Species of the genus *Boletus* Fr. especially widely distributed in forests.

In the course of the research conducted during the years 2006-2019, species of the family *Boletaceae* Chev. mainly met in the forests of Shahbuz and Ordubad districts of the autonomous republic. For many years of research, these species have not yet been found in other territories. The article also reflects information about the nutritional value and territories of distribution of the species *B. regius* Krombh, *B. queletii* Schulzer. and *B. luridus* Shaeff.:Fr. of family *Boletus* Fr.

Keywords: *Boletaceae, Boletus, family, genus, species, distribution zones, forests, nutritional value.*

Гамида Сейдова

ВИДЫ СЕМЕЙСТВА *BOLETACEAE*, РАСПРОСТРАНЕННЫЕ В МИКОБИОТЕ НАХЧЫВАНСКОЙ АВТОНОМНОЙ РЕСПУБЛИКИ

В статье приведены сведения о видах *B. regius* Krombh, *B. queletli* Schulzer. и *B. luridus* Shaeff.: Fr., входящих в состав рода *Boletus* Fr семейства *Boletaceae* Chev. в микобиоте Нахчыванской Автономной Республики. В Европе обнаружены 50, в СНГ 20, на Кавказе 12 видов и 7 форм рода. В Азербайджанской Республике насчитываются пока 10 видов. Виды рода *Boletus* Fr. Особенно широко распространены в лесах.

В ходе проведенных исследований в течение 2006-2019 годов виды семейства *Boletaceae* Chev. в основном встречены в лесах Шахбузского и Ордубадского районов автономной республики. За многолетний период исследований эти виды пока на других территориях не обнаружены. В статье также отражены сведения о пищевой ценности и территориях распространения видов *B. regius* Krombh, *B. queletli* Schulzer. и *B. luridus* Shaeff.:Fr. семейства *Boletus* Fr.

Ключевые слова: *Boletaceae*, *Boletus*, семейство, род, вид, зоны распространения, леса, пищевая ценность.

(Akademik Tariyel Talibov tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi:	İlkin variant	20.02.2020
	Son variant	27.05.2020

UOT 634.11: 631-52

LOĞMAN BAYRAMOV

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ ARMUD BAĞLARINDA CƏRGƏARASI TORPAĞIN SAXLANMASININ AĞACLARIN İNKİŞAFINA TƏSİRİ

Məqalədə, Naxçıvan Muxtar Respublikasının armud bağlarında cərgəarası torpağın saxlanması boy və inkişafına təsiri öyrənilmişdir. Burada cavan və məhsuldar armud bağlarında cərgəarası torpağın saxlanması və bacərilməsi sisteminin əhəmiyyətini nəzəra alaraq 4 variant, 3 təkrarda tədqiqat aparılmışdır. Təcrübələr Abbasbəyi, Nəsirin armudu, Şəkəri və Nar armud sortları üzərində qara herik (nəzarət), yonca səpini, qara herik fonunda üzvi gübrə (peyin) hər hektara 20-30 ton şum altına 3 ildə bir olmaqla və təbii çəmənlik variantlarında qoyulmuşdur. Abbasbəyi armud sortunda orta rəqəmlə gövdə ştambının ölçüsü qara herik (nəzarət) variantında 5 ildə orta rəqəmlə 58,0 sm, yonca səpini variantında 71,0 sm, qara herik zəminində üzvi gübrə (peyin) variantında 66,7 sm və təbii çəmənlik variantında isə 59,2 sm, nəzarət variantına nisbətən yonca səpini variantında 123%, qara herik zəminində üzvi gübrə (peyin) variantında 115%, təbii çəmənlik variantında isə 102% olduğu müəyyən edilmişdir. Bütün variantlarda yonca səpini varianti üstünlük təşkil etmişdir.

Açar sözlər: cərgəarası, agro-ekoloji, ştamb, boy, qara herik, çəmənlik, yonca, sort, birillik zoğ, məhsul.

Bazar iqtisadiyyatı şəraitində respublika əhalisinin meyvə məhsullarına artan tələbatı və kənd təsərrüfatında aparılan aqrar islahatlarla əlaqədar bütün sahələrdə və o cümlədən meyvəçilik sahəsində də istehsalın artırılması tələb olunur. Bağçılıqda istehsalın artırılmasının əsas göstəricilərindən biri meyvə bağlarında cərgə arası torpağın saxlanması boy və inkişafının təsirindən asılıdır. Muxtar respublika ərazisində mövcud olan meyvə bağlarının özəlləşdirilməsi, məhsuldar meyvə bağlarından yüksək və sabit məhsul götürülməsi, bağçılıq mədəniyyətinin artırılması, meyvə bağlarında kompleks aqrotexniki tədbirlərin elmi əsaslarla fermer və fərdi təsərrüfatlara geniş tətbiqindən asılıdır.

Meyvə bağlarında ağacların boy və inkişafına təsir edən vacib aqrotexniki tədbirlərdən biri də meyvə bağlarında cərgəaralarının saxlanması və torpağın bacərilməsidir. Meyvə bağlarında cərgəarası torpağın bacərilməsi və saxlanması bağ sahələrinin relyefindən, agro-ekoloji xüsusiyyətlərdən və mexanikləşdirmənin tətbiqindən asılıdır [2, s. 137-142; 3, s. 123-129; 4, s. 131-139; 5, s. 50-53].

Tədqiqatın məqsədi məhz Naxçıvan Muxtar Respublikası ərazisində mövcud olan armud bağlarında cərgəarası torpağın saxlanması boy və inkişafına təsirinin öyrənilməsindən ibarətdir. Son vaxtlaradək meyvə bağlarında cərgəaraları müxtəlif üsullarla, təbii və süni çəmənlik altında, qara herik və çimləşdirilmiş sistemdə saxlanılaq bacərilirdi. Bu da bir çox mütəxəssislər arasında ziddiyətlərə səbəb olurdu. Buna görə də armud bağlarında cərgəarası torpağın saxlanması və bacərilməsinə yenidən baxılması tədqiqatın aktuallığını bir daha artırır. Odur ki, cavan və məhsuldar armud bağlarında cərgəarası torpağın bacərilməsi və onun saxlanması sisteminin bacərilmə qaydalarına əsasən müasir tələblərə cavab verən variantlarla öyrənilməsi qarşımızda duran əsas məqsədlərdəndir. Nəticədə armud bağlarında torpağın saxlanması və bacərilməsi sisteminin optimal variantlarla öyrənilməsi işimizin aktuallığını bir daha artırır. Ədəbiyyat məlumatlarına əsasən bir çox alımlar armud bağlarında cərgəarası torpağın saxlanması öyrənmişlər. Bunlardan Q.G.Sər-

darova (1953), Z.A.Əliyeva (1960), O.Ə.Orucov (1981) [6, s. 4-11] və başqaları bu sahədə xeyli işlər görmüşlər. Lakin Naxçıvan Muxtar respublikası ərazisində becərilən cavan və məhsuldar armud bağlarında cərgə arası torpağın saxlanması və becərilməsi haqqında heç bir alim tərəfindən ətraflı tədqiqat işləri aparılmamışdır. Bizdə bu sahədə geniş tədqiqat işləri aparmışq və bir çox nəticələr əldə olunmuşdur [1, s. 98-100; 9, s. 9-13; 8, s. 33-37].

Tədqiqat illərində muxtar respublikanın armud bağlarında cərgəarası torpağın saxlanması sisteminin əhəmiyyətini nəzərə alaraq armud bağlarında cərgəaralarının saxlanması və becərilməsinə dair tədqiqatlar 2010-2015-ci illərdə AMEA Naxçıvan Böləməsi Bioresurslar İnstitutunun 2004-cü ildə 5×6 m əkin sxemi ilə əkilmmiş 0,2 hektar və Ordubad rayonunda yerləşən Həsən Əliyev adına "Araz İstehsalat birliyinin" dayaq məntəqəsində 1989-cu ildə 4×5 m əkin sxemi ilə əkilmış 0,5 hektar məhsuldar armud bağlarında aparılmışdır.

Material və metodika. Material olaraq AMEA Naxçıvan Böləməsi Bioresurslar İnstitutunun genofond bağında becərilən 0,2 ha və Ordubad rayonu ərazisində yerləşən dayaq məntəqəsində becərilən 0,5 hektar armud bağlı götürülmüşdür. Burada becərilən Abbasbəyi, Nəsirin armudu, Şəkəri və Nar armud sortları üzərində tədqiqat işləri aparılmışdır. Tədqiqat işi ümumi qəbul olunmuş metodlarla aparılmışdır. Tədqiqat işinin yerinə yetirilməsində Z.M.Həsənov "Meyvəçilik (laborator-praktikum)" 1997 [7, s. 85-136]; Методика ВНИИС им. И.В.Мичурина, 1973, [10, s. 93-124]; Бейдеман И.Н. Методика изучения фенологии растений и растительных сообществ. 1974 [11, s. 123-156], Программа и методика интродукции и сортоизучения плодовых культур. Кишинев: Щтиинца, 1972 [12, s. 60-73] program və metodikalardan istifadə edilmişdir.

Eksperimental hissə. Cavan və məhsuldar armud bağlarında cərgəarası torpağın saxlanması və becərilməsi sisteminin əhəmiyyətini nəzərə alaraq institutumuzun genofond bağında və Ordubad rayonunda yerləşən dayaq məntəqəsində becərilən armud bağlarında 4 variant, 3 təkrarda aparılmışdır. Təcrübələr Abbasbəyi, Nəsirin armudu, Şəkəri və Nar armud sortları üzərində aşağıdakı variantlarla qoyulmuşdur.

- Qara herik (Nəzarət);
- Yonca səpini;
- Qara herik fonunda üzvi gübrə (peyin) hər hektara 20-30 ton şum altına 3 ildə bir olmaqla;
- Təbii çəmənlik.

Armud ağaclarının boy və inkişafı cərgəarası torpağın saxlanmasıdan çox asılıdır. Cərgəarası torpağın saxlanmasından armud ağacının ştambının və zoğlarının artımına təsirini öyrənməklə Abbasbəyi armud sortunda orta rəqəmlə gövdə ştambının ölçüsü Qara herik (nəzarət) variantında 5 ildə orta rəqəmlə 58,0 sm, yonca səpini variantında 71,0 sm, qara herik fonunda üzvi gübrə (peyin) variantında 66,7 sm və təbii çəmənlik variantında isə 59,2 sm, nəzarət variantına nisbətən yonca səpini variantında 123%, qara herik fonunda üzvi gübrə (peyin) variantında 115%, təbii çəmənlik variantında isə 102% olduğu müəyyən edilmişdir.

Birillik zoğların uzunluğu Abbasbəyi sortunda qara herik (nəzarət) variantında 53,2 sm, yonca səpini variantında 77,2 sm, qara herik fonunda üzvi gübrə (peyin) variantında 67,0 sm və təbii çəmənlik variantında isə 69,2 sm olmuşdur. Faiz nisbəti ilə müqayisədə nəzarət variantına nisbətən yonca səpini variantında 145%, qara herik fonunda üzvi gübrə (peyin) 126% və təbii çəmənlik variantında isə 130% təşkil etmişdir.

Nəsirin armudu sortunda isə ştambın ölçüləri qara herik (nəzarət) variantında 62,5 sm,

yonca səpini variantında 73,5 sm, qara herik fonunda üzvi gübrə (peyin) variantında 69,5 sm və təbii çəmənlik variantında 65,2 sm, nəzarət variantına nisbətən yonca səpini variantında 117%, Qara herik zəminində üzvi gübrə (peyin) variantında 111% və təbii çəmənlik variantında 104% olmuşdur. Birillik zoğların boyu Nəsirin armudu sortunda ştamba müvafiq olaraq qara herik (nəzarət) variantında 55,5 sm, yonca səpini variantında 78,7 sm, qara herik üzvi gübrə (peyin) variantında 70,7 sm və təbii çəmənlik variantında 73,5 sm, nəzarət variantına nisbətən faiz nisbəti ilə müqayisədə yonca səpini 142%, qara herik fonunda üzvi gübrə (peyin) variantında 127% və təbii çəmənlik variantında 133% arasında dəyişmişdir.

Şəkəri sortunda ştambın ölçüləri qara herik (nəzarət) variantında 52,0 sm, yonca səpini variantında 66,3 sm, Qara herik fonunda üzvi gübrə (peyin) variantında 60,0 sm və təbii çəmənlik variantında isə 59,2 sm olmuşdur. Nəzarət variantına nisbətən yonca səpini variantında 127%, qara herik zəminində üzvi gübrə (peyin) variantında 115% və təbii çəmənlik variantında 114% olmuşdur. Birillik zoğların boyu şəkəri armudu sortunda ştamba müvafiq olaraq qara herik (nəzarət) variantında 50,1 sm, yonca səpini variantında 65,8,7 sm, qara herik üzvi gübrə (peyin) variantında 63,4 sm və təbii çəmənlik variantında 62,0 sm, nəzarət variantına nisbətən faiz nisbəti ilə müqayisədə yonca səpini 131%, qara herik fonunda üzvi gübrə (peyin) variantında 126% və təbii çəmənlik variantında 123% arasında dəyişmişdir.

Nar armud sortunda isə müvafiq olaraq nəzarət variantına nisbətən ştambın diametri 58,7 sm, 56,1 sm, 53,5 sm, nəzarət sorta nisbətən faizlə 116, 111 və 106%; birillik zoğların uzunluğu isə 69,1 sm, 64,5 sm, 63,7 sm olmuşdur. Bu da nəzarət sorta nisbətən faizlə 131, 123, 121% təşkil etmişdir (cədvəl).

Cədvəl

Cərgəarası torpağın saxlanmasından armud bitkisində ştambın və birillik zoğlarının böyüməsinə təsiri (2010-2015-ci illər üzrə orta rəqəmlər)

Variantlar	Ştambın diametri, sm	Nəzarət nisbətən, %-la	Birillik zoğlarını uzunluğu, sm	Nəzarət nisbətən, %-la
Abbasbəyi				
Qara herik (nəzarət)	58,0	100	53,2	100
Yonca səpini	71,0	123	77,2	145
Qara herik fonunda üzvi gübrə (peyin)	66,7	115	67,0	126
Təbii çəmənlik	59,2	102	69,2	130
Nəsirin armudu				
Qara herik (nəzarət)	62,5	100	55,5	100
Yonca səpini	73,5	117	78,7	142
Qara herik fonunda üzvi gübrə (peyin)	69,5	111	70,7	127
Təbii çəmənlik	65,2	104	73,5	133
Şəkəri				
Qara herik (nəzarət)	52,0	100	50,1	100
Yonca səpini	66,3	127	65,8	131
Qara herik fonunda üzvi gübrə (peyin)	60,0	115	63,4	126
Təbii çəmənlik	59,2	114	62,0	123
Nar armud				
Qara herik (nəzarət)	50,2	100	52,4	100
Yonca səpini	58,7	116	69,1	131
Qara herik fonunda üzvi gübrə (peyin)	56,1	111	64,5	123
Təbii çəmənlik	53,5	106	63,7	121

Cədvəldən göründüyü kimi Abbasbəyi armud sortunda variantlar üzrə ştambın diametri müxtəlif olmuşdur. Qara herik (nəzarət) variantına nisbətən ştambın diametri yonca səpini variantında 13 sm, qara herik fonunda üzvi gübrə (peyin) variantında 8,7 sm, təbii çəmənlik variantında 1,2 sm, birillik zoğların uzunluğu ştambda olduğu kimi nəzarətə nisbətən yonca səpini variantında 24 sm, qara herik fonunda üzvi gübrə (peyin) variantında 13,8 sm və təbii çəmənlik variantında birillik zoğların uzunluğu 16 sm olmuşdur.

Nəsirin armudu sortunda isə qara herik (nəzarət) variantına nisbətən ştambın diametri yonca səpini variantında 11 sm, qara herik fonunda üzvi gübrə (peyin) variantında 7 sm, təbii çəmənlik variantında 3 sm, birillik zoğların uzunluğu nəzarət variantına nisbətən yonca səpini variantında 23,2 sm, qara herik fonunda üzvi gübrə (peyin) 15,2 sm və təbii çəmənlik variantında 18 sm çox olmuşdur. Şəkəri armud sortunda isə qara herik (nəzarət) variantına nisbətən ştambın diametri yonca səpini variantında 14,3 sm, qara herik fonunda üzvü gübrə (peyin) variantında 8 sm, təbii çəmənlik variantında 7,2 sm, birillik zoğların uzunluğu nəzarət variantına nisbətən yonca səpini variantında 15,7 sm, qara herik fonunda üzvi gübrə (peyin) 13,3 sm və təbii çəmənlik variantında 11,9 sm çox olmuşdur.

Nar armud sortunda isə qara herik (nəzarət) variantına nisbətən ştambın diametri yonca səpini variantında 8,5 sm, qara herik fonunda üzvi gübrə (peyin) variantında 5,9 sm, təbii çəmənlik variantında 3,3 sm, birillik zoğların uzunluğu nəzarət variantına nisbətən yonca səpini variantında 16,7 sm, qara herik fonunda üzvi gübrə (peyin) 12,1 sm və təbii çəmənlik variantında 11,3 sm çox olmuşdur.

Abbasbəyi, Nəsirin armudu, Şəkəri və Nar armud sortlarında ağacların ştambın və birillik zoğlarının böyüməsinə Yonca səpini variantının təsiri daha çoxdur. Bununla əlaqədar olaraq belə bir nəticəyə gəlmış ki, armud ağaclarının boy və inkişafının yüksək olması üçün muxtar respublika ərazisində cərgəarası torpağın saxlanması yonca səpinindən geniş istifadə etmək lazımdır.

ƏDƏBİYYAT

- Babayeva N.S., Şıxlinski H.M. Quba-Xaçmaz bölgəsində yerli armud sortlarının ekoloji xarakteristikası / Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı il donümündə həsr olunmuş, Müasir Təbiət və İqtisadi Elmlərinin Aktual Problemləri beynəlxalq elmi konfransı, Gəncə 03-04 may 2019, III hissə, s. 98-100.
- Bayramov L.Ə. Şərur və Sədərək rayonları ərazisində becərilən armud sort və formalarının tədqiqi // AMEA Naxçıvan Böləməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2011, c. 7, № 4, s. 137-142.
- Bayramov L.Ə. Şahbuz rayonu ərazisində yayılmış armud sort və formalarının aşkar edilməsi və onların pomoloji xüsusiyyətlərinin öyrənilməsi // AMEA Naxçıvan Böləməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2014, c. 10, № 2, s. 123-129.
- Bayramov L.Ə. Naxçıvan Muxtar Respublikası ərazisində becərilən armud sort və formalarının məhsuldarlığı // AMEA Naxçıvan Böləməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2016, c. 12, № 2, s. 131-139.
- Bayramov L.Ə. Naxçıvan Muxtar Respublikasında armud sort və formalarının genofondun toplanılması və qiymətləndirilməsi // Azərbaycan Dövlət Aqrar Universitetinin Elmi əsərləri, Gəncə, 2017, № 3, s. 50-53.

6. Bayramova D.B., Kərimov.T.J. Armud bağlarında cərgəarası torpağın saxlanması, Bakı, 2006, 32 s.
7. Həsənov Z.M. Meyvəçilik (Laborator-praktikum). Bakı: Bilik, 1977, 151 s.
8. Tağıyev T.M. Naxçıvan MSSR-də qiyəməli meyvə sortlarının morfo-bioloji xüsusiyyətləri // Naxçıvan KZTS elmi xəbərləri. VI buraxılış, Bakı, 1969, s. 33-37.
9. Байрамов Л.А. Химический состав плодов перспективных аборигенных сортов и форм груши выращиваемых на территории Нахичеванской Автономной Республики // Символ науки, Уфа, № 11-2/2016, с. 9-13.
10. Методика ВНИИС им. И.В.Мичурина, 1973, с. 93-124.
11. Байдеман И.Н. Методика изучения фенологии и растительных сообществ. Новосибирск: Наука, 1974, 156 с.
12. Программа и методика интродукции и сортоизучения плодовых культур. Кишинев: Штинца, 1972, с. 60-62.

AMEA Naxçıvan Bölməsi
E-mail: bayramov-logman@mail.ru

Logman Bayramov

**INFLUENCE OF CULTIVATION OF INTER-LINE SOIL ON THE
DEVELOPMENT OF TREES IN PEAR ORCHARDS OF THE NAKHCHIVAN
AUTONOMOUS REPUBLIC**

The paper describes the influence of conservation of inter-line soil on the growth and development of trees in pear orchards of the Nakhchivan Autonomous Republic. Given the importance of preserving and cultivating inter-ordinary soil in young and fruitful pear orchards, the experiments were performed in 4 variants with 3-fold repetition in the varieties Abasbeyli, Nasirin Armudu, Shekeri and Nar Armud: black plowing (control variant), alfalfa sowing, black plowing and organic fertilizer (manure) under arable land of 20-30 tons/ha once every 3 years and natural meadows. For 5 years, the circumference of the stems of trees of the Abasbeyli variety in the control (black plowing) variant averaged 58 cm, in the variant of sowing alfalfa 71,0 cm, black plowing organic fertilizer (manure) 66,7 cm and in the variant of natural meadows 59,2 cm. These indicators exceeded the control option by 123%, 115% and 102%, respectively. The length of annual shoots of Abasbeyli trees in the control (black plowing) version was 53 cm, and the experimental options consistently 77,2 cm (145%), 67,0 cm (126%) and 69,2 (130%) cm. The circumference of the standard bars of trees of the Nasirin Armudu variety averaged 62,5 cm, and in the experimental variants 73,5 cm (117%), 69,5 cm (122%) and 65,2 cm (104%). The length of annual shoots of trees of the Nasirin Armudu variety was 55,5 cm, 78,7 cm, 70.7 cm and 73,5cm, that as a percentage of the control option, respectively, amounted to 142%, 127% and 133%. The highest results were obtained with the varieties Shekeri and Nar Armud in the variant of sowing alfalfa.

Keywords: *inter-line soil, agro-ecological features, stem, growth, black plowing, meadows, alfalfa, cultivar, annual shoot, crop.*

Логман Байрамов

ВЛИЯНИЕ ОБРАБОТКИ МЕЖРЯДОВОЙ ПОЧВЫ НА РАЗВИТИЕ ДЕРЕВЬЕВ В ГРУШЕВЫХ САДАХ НАХЧЫВАНСКОЙ АВТОНОМНОЙ РЕСПУБЛИКИ

В статье изложено влияние сохранения межрядовой почвы на рост и развитие деревьев в грушевых садах Нахчыванской Автономной Республики. Учитывая значение сохранения и обработки межрядовой почвы в молодых и плодоносных грушевых садах, опыты поставлены в 4 вариантах при 3-кратной повторности на сортах Абасбейли, Насирин армуду, Шекери и Нар армуд; черная вспашка (контрольный вариант), посев люцерны, черная вспашка и органическое удобрение (навоз) под пахоты 20-30 тон/га один раз в 3 года и естественные луга. За 5 лет окружность штамбов деревьев сорта Абасбейли в контрольном (черная вспашка) варианте в среднем составила 58 см, в варианте посева люцерны 71,0 см, черной вспашки органического удобрения (навоз) 66,7 см и в варианте естественных лугов 59,2 см. Эти показатели превысили показатели контрольного варианта соответственно на 123%, 115% и 102%. Длина однолетних побегов деревьев сорта Абасбейли в контрольном (черная вспашка) варианте составила 53 см, а у опытных вариантов последовательно 77,2 см (145%), 67,0 см (126%) и 69,2 (130%) см. Окружность штамбов деревьев сорта Насирин армуду в среднем составила 62,5 см, а у опытных вариантов – 73,5 см (117%), 69,5 см (122%) и 65,2 см (104%). Длина однолетних побегов деревьев сорта Насирин армуду составила 55,5 см, 78,7 см, 70,7 см и 73,5 см, что в процентном отношении к контрольному варианту соответственно составило 142%, 127% и 133%. Максимально высокий результат получен у сортов Шекери и Нар армуд в варианте посева люцерны.

Ключевые слова: межрядовая почва, агроэкологические особенности, штамб, рост, черная вспашка, луга, люцерна, сорт, однолетний побег, урожай.

(Agrar elmləri üzrə elmlər doktoru Varis Quliyev tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi:	İlkin variant	11.03.2020
	Son variant	05.06.2020

UOT 581.5/1**İBRAHİM HƏSƏNOV****NAXÇIVAN MUXTAR RESPUBLİKASI FLORASINDA YAYILMIŞ SÜRVƏ
(*Salvia L.*) CİNSİNƏ AİD OLAN BƏZİ PERSPEKTİV NÖVLƏRİN
YAYILMASI VƏ BIOMORFOLOJİ XÜSUSİYYƏTLƏRİ**

*Naxçıvan Muxtar Respublikası ərazisində Sürvə cinsinə (*Salvia L.*) aid 19 növü yayılmışdır ki, bunların 9 növü daha perspektiv əhəmiyyətə malikdir. Məqalədə, Sürvə cinsinə aid olan perspektiv növlərin yayılması, biomorfoloji əlamətləri, biokimyəvi tərkibi və tətbiqi haqqında geniş məlumat verilir. Sürvə efir yağı bitki olduğundan, tərkibində bioloji aktiv maddələr, karotinoidlər, vitaminlər, alkaloidlər, makro və mikroelementlərin üstünlük təşkil etməsi bu bitkinin böyük praktiki əhəmiyyətə malik olduğunu sübut edir. Sürvə yağı və ondan hazırlanan məhsullar ətriyyat, kosmetika sənayesində və tibbdə istifadə edilir. Sürvənin meyvələrində 31%-ə qədər yağı vardır. İstehsal tullantılarından qiyamətli ətir tənzimləyicisi – sklyarol alınır. Aparılmış müşahidələr nəticəsində müəyyən edilmişdir ki, sürvə yaxşı bal verən bitki olduğundan kənd təsərrüfatının arıcılıq sahəsində geniş istifadə olunur.*

Açar sözlər: *sürvə, efir yağı, alkaloid, terpen, yarpaq, gövdə, çiçək.*

Giriş. Naxçıvan Muxtar Respublikası kəskin kontinental iqlim şəraitinə malik olmasına baxmayaraq, florasının zənginliyinə görə özünəməxsus yer tutur. Muxtar respublikada yayılmış faydalı bitkilərə mədəni və həm də yabanı halda rast gəlinir. Muxtar Respublikanın florasında bitkilərin öyrənilmə tarixinə nəzər saldıqda görünür ki, Dalamazkimilər (*Lamiaceae* Lindl.) fəsiləsi hərtərəfli şəkildə geniş öyrənilməmişdir. Buna görə də, bu fəsilənin Sürvə (*Salvia L.*) cinsinə aid olan növlərin botaniki, ekobiomorfoloji xüsusiyyətləri, yayılması, elmi və xalq təbabətində geniş istifadə qaydaları haqqında məlumat verməyi lazımlı görürük. Respublikanın florasında bu cinsin 19 növünün yayılması haqda məlumat verilir [1, s. 198; 2, s. 108].

Material və metodika. Elmi tədqiqat işlərində ümumi qəbul olunmuş geobotaniki, floristik, bioekoloji və s. üsullardan, marşrutlardan, stasionarların təşkili metodlarından istifadə olunmuşdur. Son zamanlar bitki sistematikasında, taksonlarda edilən nomenklatur dəyişiklər və əlavələr anlaşılmaz olduğundan, son ədəbiyyat mənbələrindəki metodiki göstəriş, herbari fondlarının materiallarına, çöl tədqiqatları zamanı əldə olunmuş məlumatlara istinad edilmişdir.

Alınan nəticələrin müzakirəsi. 2018-2019-cu illər ərzində Naxçıvan Muxtar Respublikası ərazisində tədqiqatlar aparılmış və həmin tədqiqatlar zamanı ərazi florasında yayılmış Dalamazkimilər (*Lamiaceae* Lindl.) fəsiləsinin Sürvə (*Salvia L.*) cinsinə aid olan növlərin biomorfoloji, bioekoloji, fitosenoloji və bəzə xüsusiyyətləri öyrənilmişdir. Bundan əlavə 2 növün (*Salvia glutinosa* L., *Salvia hydrangea* DC.ex Benth.) areallarının azalması müşahidə edilmişdir. Aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, bu 2 növün areallarının azalmasına səbəb, həmin ərazilərin otlaq sahələri kimi istifadə olunmasıdır.

Sürvə (*Salvia L.*) Dalamazkimilər (*Lamiaceae*) fəsiləsinə daxil olan birillik, ikiillik və çoxillik, ot tipli bitkidir. Ağaclanmış mil kökləri birinci il torpağın 90-120 sm, ikinci il 130-150 sm dərinliyinə işləyir. Gövdəsi 30-100 sm hündürlükdə, birillik, dikduran, dördüzlü, budaqlanandır. Gövdə və budaqları uzun qol-budaqlı süpürgə ilə qurtarır. Qarşı-qarşıya düzülmüş

uzun saplaqlı, iri, oval ürək formalı, çox qırışqlı yarpaqları vardır. Yuxarı hissədə qırmızımtıl çiçək altlıqlarına çevrilmişdir. Gövdə və yarpaqları gümüşü rəngli tükcüklerlə six örtülüdür. Çiçəkləri köbə şəklində toplanmışdır. Hər yarımköbədə 3 çiçək vardır. Ciçəkləri ikiçinslidir, bozumtul-qatranlı kasacıqdan tutqun-göy rəngli çiçək tacından, 4 erkəkcikdən ibarətdir. Erkəkciklərdən ikisi yaxşı inkişaf etmişdir, ikisi isə rüşeym halındadır. Dördyüvalı yuxarı yumurtalığa malikdir. Meyvəsi xırda, yumurtaşəkilli, tünd-qəhvəyi rəngli qozcuqdur. 1000 ədəd meyvəsinin kütləsi 3-5 qramdır. Sürvənin yazılıq, payızlıq və ikiillik formaları vardır. İstehsalatda ən çox payızlıq formalarından istifadə olunur. Sürvə əsasən 6 inkişaf mərhələsi keçirir: cücerti, yarpaq, gövdələmə, çiçəkləmə, texniki yetişkənlilik və toxumun yetişməsi. Sürvə istiliyə çox tələbkar deyildir. Onun toxumları 10-12°C-də cürcərməyə başlayır. Cücertiləri -6-8°C° şaxtaya dözür. Yaşlı bitkilər isə -28°C-yə qədər şaxtaya davamlıdır. Yayda isə hava-nın isinməsinə yaxşı münasibət göstərirler. Adətən çiçəkləmə zamanı havanın temperaturu nə qədər yüksək olarsa, alınan məhsulun yağılığı o qədər yüksək olur. Sürvə işiqsevən bitkidir. İşığın çatışmazlığından bitki həddindən artıq uzanır və birinci ili çiçək əmələ gətirmir. Sürvə uzun gün bitkisi olmaqla bərabər, quraqlığa davamlı bitkilər sırasına aiddir. Eyni zamanda nəmliyə də həssaslıq göstərir. Toxumların cürcərməsi zamanı nəmliyə daha çox tələbat olur. Toxumlar öz kütləsindən 3,5, meyvə yanlıqları isə 40 dəfə çox su udurlar. Yarpaq fazasında sürvə quraqlığa davamlıdır. Gövdələmə fazasında isə nəmliyə tələbatı kəskin artır. Bu dövrə nəmliyin çatışmazlığından məhsuldarlıq azalır. Torpağın həddindən artıq nəm olması isə göbələk xəstəliklərinin artmasına səbəb olur. Sürvə üçün neytral və zəif qələvi reaksiyalı, qələvi və karbonatlı qara torpaqlar əlverişli hesab edilir. Gilli, bataqlaşmış, turş, habelə qrunutuları üzdə olan torpaqlar sürvə üçün yararsız hesab olunur. Sürvə çiçək qruplarında toplanan efir yağlarına görə becərilir. Onun çiçək qruplarında 0,11-0,3% efir yağı vardır. Bu yağların tərkibinə linalilasetat (58-70%), linalol (10-15%) və başqa maddələr daxildir. Sürvə yağı və ondan hazırlanan məhsullar ətriyyat, kosmetika, qida və əczaçılıq sənayesində istifadə edilir. Sürvənin meyvələrində 31%-ə qədər yağı aşkar edilmişdir. İstehsal tullantılarından qiymətli ətir tənzimləyicisi – sklyarol alınır. Sürvə bitkisi gözəl bal verən bitkidir [5, s. 825; 1, s. 422].

Salvia aethiopis L. – Həbəşistan sürvəsi. Çoxillik, ağ yun və ya pambığabənzər tükcük-lüdür. Gövdəsi düz, şişkin, piramidaşəkilli budaqlanmaqla, hündürlüyü 25-70 (100) sm-dir. Ciçəkləri geniş piramidal-süpürgəvari, çiçək köbəsi 4-6, bəzən 6-10 çiçəkdən ibarət olur. Kasacığı zəngşəkilli, yunabənzər tükcüklü, yuxarı 3 dişciyi üçbucağa bənzər, aşağıdakı 2-si isə iridişcikli olmaqla, bütün digər dişcikləri bizvari tikanlı sonluqla qurtarır. Ciçək tacı ağ rəngli olub, 12-14 sm-dir. Sütuncuğu tacdan azacıq hündürdü. Fındıqcıq meyvələri 2-2,5 sm, ellipsvari, üçtilli olmaqla, tünd torşəkillidir. İyun-iyul aylarında ciçəkləyir və iyul-avqust aylarında isə meyvələri yetişir. Tərkibində alkaloidlər, aşı maddələri, flavonoidlər, köklərində diterpenoidlər: salvipizon, xinon, royleanon, yerüstü orqanlarında efir yağı, diterpenoidlər: fitol, steroidlər, efir yağları: α -pinen, limonen, borneol, kariofillen, kamfora, toxumlarında 25,3-26,6% piyli yağlar və onların turşuları: palmitin, olein, linol və linolein vardır [8, s. 74-86]. Tibbdə vərəm, tərləmədə və qanaxma əleyhinə istifadə edilir [2, s. 86-93; 8, s. 34]. Naxçıvan Muxtar Respublikasının Badamlı, Ağbulaq, Batabat ərazilərində yayılmışdır.

Salvia amasiaca Freynet Sinf – Amasiya sürvəsi. Nazik kökümsovları olan çoxillik bitkidir. Gövdəsi tək, bəzən çox, sadə və ya budaqlanan, qısa tükcüklü olmaqla, 20-57 sm hündürlükdədir. Yarpaqları uzunsov-yumurtavarı, dəricikli, 4-9 sm uzunluğunda və 5 sm enində, küt olmaqla, əsasından ürəkşəkillidir. Ciçəkləri 15-30 ciçəkli, kasacığı 6-7 mm uzunluğunda, tacı bənövşəyi rəngli olub, erkəkcikləri çiçək tacından hündürdü. Fındıqcıq meyvə-

ləri 2 mm-dir. İyun-iyul (avqust) aylarında çiçəkləyir və avqust-sentyabr aylarında isə meyvələri yetişir [2, s. 122-124]. Tərkibində xinonlar: royleanon, asetoksi-royleanon, oksiroyleanon, yerüstü orqanlarında 0,17-0,29% efir yağı: 1,8 sineol, oksimenton, izomenton, oktanol-3, kamfora, p-burbonen, linalool, linalilasetat, terpinen-4, humulen, izobornilpronionat, terpinil asetat, borneol, α -terpineol, izobornilbutirat, izobornilvalerat, α -kurkimen, sitronellol, heranilol maddələri vardır. Tərkibində efir yağı olduğundan ədvyyat kimi istifadə edilir. Yaxşı balverən bitkidir. Naxçıvan Muxtar Respublikasının dağlıq və orta dağlıq ərazi-lərinin (Ərəfsə, Məzrə), quru daşlıq, yığıntı və töküntülərində yayılmışdır.

Salvia andreji Pobed. – Andrey survəsi. Çoxillik, gövdəsi 50 sm hündürlükdə, yarpaqları 5-6 ədəd olub, qısa saplaqlı olmaqla, 8 sm uzunluğunda, 4,5 sm enində, üst tərəfi çılpaq və damarlıdır. Ciçək köbəsi 4-6 ciçəkli, kasacığı zəngşəkilli olub, üzərindəki dişcikləri tükcük-lüdür. Tacı açıq-bənövşəyi rəngli, 16-18 sm olmaqla, pərlidir. İyun-iyul aylarında çiçəkləyir və meyvə verir. Tərkibində 0,08% efir yağı, flavonoidlər, köklərində xenon, tanşinon, yerüstü orqanlarında triterpenoidlər: ursol turşusu, fenolkarbon turşuları: kofein, flavonoidlər: apigenin, kosmosiin, lyuteolin, sinarozid, henkvanin, toxumlarında 29,7% piyli yağlar: palmitin, stearin, olein, linol və linolein turşuları vardır [5, s. 825-827; 9, s. 75-85]. Naxçıvan Muxtar Respublikasının dağlıq (Buzqov, Nursu) ərazilərində yayılmışdır. Tərkibi piyli və efir yağı olduğundan tibbdə meteorizm, mədə-bağırsaq xəstəliklərində büzücü və orqanizm möhkəmləndirici vannalar kimi təyin edilir.

Salvia ceratophylla L. – Kütyarpaq survə. Çoxillik oduncaqlı köklərə malik, gövdəsi düz və tükcüklü olub, 20-40 sm-dir. Yarpaqları ağ tükcüklü, ciçək ətrafi yarpaqları yumurtavarı, oturaqdır. Kasacığı 10-12 sm, enli zəngşəkilli, tükcüklü, üst dodağı qısa üçbucaqvari, aşağı dodağı isə enli neşərvarıdır. Tacı 1,5-2,5 sm, sarı rəngli, pərli olub, enli ellipsvarıdır. Fındıqcıq meyvələri 3 mm olub, tünd qonur rənglidir. May-iyun aylarında çiçəkləyir, iyun-iyul aylarında isə meyvə verir. Köklərində xinon, toxumlarında 26,1% piyli yağlar və palmitin, stearin, olein, linol turşuları vardır [7, s. 34-48; 9, s. 76-84]. Xalq təbabətində mədə-bağırsaq xəstəlikləri zamanı istifadə edilir. Naxçıvan Muxtar Respublikasının Sirab, Nəhəcir, Göynük, Külüs ərazilərinin əhəngli-daşlı torpaqlarında rast gəlinir.

Salvia glutinosa L. – Vəzili survə. Çoxillik bitki olub, hündürlüyü 1-1,5 m, gövdəsi düz, tükcüklüdir. Yarpaqları yumurtavarı, 15 sm uzunluqda, 9 sm enində, ürəkvari, kənarları dişcikli olmaqla, az tükcüklüdir. Kasa yarpaqları yumurtavarı, zirvəsi bütövkənarlıdır. Kasacığı 10-13 sm, üst dodağı qısa dişcikli, alt dodağı isə 2 uzun dişciklərdən ibarətdir. Ciçək tacı 3-4 sm uzunluqda, sarı rəngli olub, uzun borucuqludur. Fındıqcıq meyvələri qonur olub, 3 mm-dir. İyul-avqust aylarında çiçəkləyir və avqust-sentyabr aylarında isə meyvə verir. Tərkibində triterpenoidlər: pamirin, epialhusenol, 11 α -hidrok-sipamirin, fridelin, aşı maddələr, flavonoidlər, apigenin, henkvanin, izokempferid, ayyanin, retuzin, kempferolun 3,7 dimetil efiri, köklərində xinon: tanşinon, haməşciçəklərində efir yağı, nonakozan, meyvələrində steroidlər: xolesterin, kampestrin, stiqmas-terin, sitosterin, avenasterin, 27,52% piyli yağlar və onun turşuları: palmitin, stearin, olein, linol və linolein olur. Təbabətdə qankəsici və iltihabsorucu bitki kimi faydalıdır. Naxçıvan Muxtar Respublikasının (Batabat, Kotam) kölgəli dağlıq ərazilərində yayılmışdır.

Salvia grossheimii D.Sosn. – Grossheym survəsi. Çoxillik, gövdəsi sadə, qısa tükcüklü olub, 25-50 sm-dir. Yarpaqları saplaqlı, ellipsvari, 4-12 sm uzunluqda və 1-3 sm enində, yuxarı yarpaqları olduqca kiçik, kasa yarpaqlarına bərabər olub, iti tikanlıdır. Kasacığı 8-10 sm, zəngşəkilli, erkək sütuncuğu kasaciqdan hündürdürlər. Fındıqcıq meyvələri qonur-yaşıl rəngli,

olmaqla, torludur. May-iyun (iyul) aylarında çiçəkləyir və iyul-avqust aylarında isə meyvə verir. Tərkibində triterpenoidlər: p-amirin, epialnusenol, 11α -hidroksi-p-amirin, fridelin, aşı maddələr, flavonoidlər: 6 apigenin, izokempferid, kumatakenin, ayyanin, retuzin, kempferolun 3,7 dimetil efiri, köklərində xinon: tanşinon, hamaş çiçəklərində efir yağı: tuyon, borneol, linalool, triterpenoidlər: α -amirin, ursol turşusu, ali alifatik karbohidratlar: nonakozan, meyvələrində steroidlər: xolesterin, kampestrin, stigmasterin, sitosterin, avenasterin, 27,52% piyli yağlar və onun turşuları: palmitin, stearin, olein, linol və linolein olur [9, s. 74-82; 8, s. 73]. Təbabətdə mədə, ağciyər xəstəlikləri, revmatizm və nevrologiyada istifadə edilir. Naxçıvan Muxtar Respublikasının aşağı və orta dağ qurşaqlarında (Ərəfsə, Ləkətağ, Göynük) ərazilərində yayılmışdır.

Salvia hydrangea DC.ex Benth – İlənbaş survə. Yarımkol bitki olub, 50 sm hündürlükdə, yarpaqları qırırmış tükcüklü, sarımtıl-yaşıl, lələkli-bölünmüş, qısa saplaqlı olub, ellipsvaridır. Hamaş çiçəkləri 4-6 çiçəkli, kasacığı zəngvari, meyvələri bölünmüş, bənövşəyi olub, 2 sm-dir. Çiçək tacı çəhrayı, üst dodağı düz, alt dodağı enli dərin oyuqlu olmaqla, yandan ellipsvari qatlanmışdır. Dişicik ağızı qırmızı rəngli, sütuncuğu tacdan hündürdüür. Fındıqcıq meyvələri 3 mm olub, qəhvəyi rənglidir. İyun-iyul aylarında çiçəkləyir və meyvə verir. Tərkibində flavonoidlər: pektolinarin, asetilpektolinarin, pektolinarigenin, köklərində xinon, toxumlarında piyli yağlar və onun turşuları: labellen, aeykozen vardır. Tibdə qankəsici, sidikqovucu və öskürəkkəsici təsirinə görə işlədir. Naxçıvan Muxtar Respublikasının dağlıq (Külüs, Şahbuzkənd) ərazilərində rast gəlinir.

Salvia limbata C.A.Mey. – Kəbəli survə. Çoxillik, gövdəsi düz, budaqlanan olmaqla, 25-70 sm-dir. Yarpaqları saplaqlı, 4-12 sm uzunluqda və 1-3 sm enində oturaq olub, iti tikənlidir. Kök ətrafi yarpaqları ellipsvari, 5-11 sm uzunluqda və 3,5-7,5 sm enində, ürəkşəkilli, kənarları kütdişcikli gövdə yarpaqları qısa saplaqlı olmaqla, oturaqdır. Kasa yarpaqları kiçik, neştervarı və iticludur. Çiçək köbəsi 2-6 çiçəklidir. Çiçək tacı çəhrayı, kasacıqdan uzun olmaqla, ağ tükcüklidir. Kasacığı zəngşəkillidir. Erkəkciyi tacdan hündürdüür. Fındıqcıq meyvələri 3 mm, tünd rəngli olmaqla, torludur. May-iyun aylarında çiçəkləyir [6, s. 42-43]. Tərkibində flavonoidlər, köklərində xenon, tanşinon, toxumlarında 31% piyli yağlar və onun turşuları: palmitin, stearin, olein, linol və linolein olur [6, s. 34-47]. Ordubad rayonu ərazilərində yayılmışdır. Çiçəklərinin məhlulu sinir həssaslığı, ağciyər və dəri xəstəliklərində istifadə edilir.

Salvia pachystachya Trautv. – Enli sünbül survə. Yarımkol olub, 20-40 sm-dir. Gövdə və kökləri adətən yapışan tükcüklü olub, çiçəkləri uzun tükcüklidir. Yarpaqları kəkilli uzun saplaqlı olub, kirpikciklidir. Kasacığı 10-15 mm olub, metalabənzər damarlıdır. Tacı ağmtıl, 3-4 sm olub, qırırmış tükcüklidir. Üst dodağı düz, alt dodağı isə dairəvi pərlidir. Fındıqcıq meyvələri hamar olub, tünd torludur. May-iyul aylarında çiçəkləyir. Köklərinin tərkibində xenon, royleanon, asetoksiroy leanon, oksiroyleanon, çiçəklərində 0,1% efir yağı olur [9, s. 8-83]. Çiçəklərinin dəmləməsi tonuslandırıcı kimi ürək nevrozunda işlədir. Naxçıvan Muxtar Respublikasının dağlıq (Qaraquş, Buzqov) ərazilərində rast gəlinir.

Nəticə. Aparılmış elmi tədqiqatlar əsasında survə (*Salvia L.*) cinsinə daxil olan növlərin həyat formaları, yayılma arealları, faydalı xüsusiyyətləri öyrənilmişdir. Survənin efir yağından xalq təbabətdində geniş istifadə edilməklə bərabər həm də gözəl balverən bitki olduğundan kənd təsərrüfatının arıcılıq sahəsində daha da geniş istifadə edilməsi tövsiyə olunur.

ƏDƏBİYYAT

1. Əliyev N.İ. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı: Elm, 1988, 344 s.
2. Mehdiyeva N.P. Azərbaycanın dərman florasının biomüxtəlifliyi. Bakı: Letterpress, 2011, 188 s.
3. Talibov T.H., İbrahimov Ə.Ş. Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri (Ali sporlu, çılpaqtoxumlu və örtülütoxumlu bitkilər). Naxçıvan: Əcəmi, 2008, 351 s.
4. Talibov T.H., İbrahimov Ə.Ş., İbrahimov Ə.M., Ələkbərov R.Ə. və s. Naxçıvan Muxtar Respublikasının rəsmi dərman bitkiləri. Naxçıvan: Əcəmi, 2014, 431 s.
5. Thymushyemalis Lange (Lamiaceae) – Новый вид для флоры Азербайджана // Бот.жур., С.-Петербург, 2014, т. 99, № 7, 827 с.
6. Гроссгейм А.А. Краткий очерк растительного покрова Азербайджана. Т. VII, Баку: Изд-во Аз ФАН СССР, 1938, 256 с.
7. Прилипко Л.И. Растительные отношения в Нахичеванской АССР. Баку: Аз ФАН СССР, 1939, 298 с.
8. Растительные ресурсы СССР. Т. VI, С.-Петербург: Наука, 1991, 540 с.
9. Flora Azərbaydžana. T. VII, Bakı, 1957, 340 c.

AMEA Naxçıvan Bölməsi
E-mail: ibraqim-qas-1960@bk.ru

Ibrahim Hasanov

BIOMORPHOLOGICAL FEATURES AND USE OF SOME PERSPECTIVE SPECIES OF THE SAGE GENUS (*SALVIA* L.) DISTRIBUTED IN THE FLORA OF THE NAKHCHIVAN AUTONOMOUS REPUBLIC

In the Nakhchivan Autonomous Republic, 19 species of the sage genus (*Salvia* L.) are common, 9 of which are more promising. The article provides extensive information on the distribution, biomorphological features and use of promising species of the sage genus (*Salvia* L.). Since Sage is an essential oil-bearing plant, the predominance of biologically active substances, carotenoids, vitamins, alkaloids, macro- and microelements is of great practical importance. Sage essential oil and its products are used in the manufacture of perfumes, cosmetics and medicine. Berries contain up to 31% fat. From production waste, a valuable perfume regulator is obtained – sclarol. As a result of observations, it was found that Sage is a good honey plant and is widely used in the field of agricultural beekeeping.

Keywords: sage, essential oil, alkaloid, terpene, leaf, trunk, flower.

Ибрагим Гасанов**БИОМОРФОЛОГИЧЕСКИЕ ОСОБЕННОСТИ И ПРИМЕНЕНИЕ
НЕКОТОРЫХ ПЕРСПЕКТИВНЫХ ВИДОВ РОДА ШАЛФЕЙ
(*SALVIA L.*), РАСПРОСТРАНЕННЫХ ВО ФЛОРЕ НАХЧЫВАНСКОЙ
АВТОНОМНОЙ РЕСПУБЛИКИ**

В Нахчыванской Автономной Республике распространено 19 видов рода шалфей (*Salvia L.*), 9 из которых имеют более перспективное значение. В статье представлена обширная информация о распространении, биоморфологических особенностях и применении перспективных видов рода шалфея (*Salvia L.*). Поскольку шалфей является эфирно-масличным растением, преобладание биологически активных веществ, каротиноидов, витаминов, алкалоидов, макро- и микроэлементов имеет большое практическое значение. Ефирные масла шалфея и его продукты используются при производстве парфюмерии, косметике и медицине. Ягоды содержат до 31% жира. Из отходов производства получается ценный парфюмерный регулятор – склярол. В результате наблюдений было установлено, что шалфей является хорошим медоносным растением и широко используется в области сельскохозяйственного пчеловодства.

Ключевые слова: шалфей, эфирноемасло, алкалоид, терпен, лист, ствол, цветок.

(Akademik Tariyel Talibov tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi: İllkin variant 18.03.2020
Son variant 23.04.2020

UOT 633.2.031/033**GÜNEL SEYİDZADƏ****NAXÇIVAN MUXTAR RESPUBLİKASI ŞƏRAİTİNDƏ YONCA BİTKİSİNİN
OPTİMAL SƏPİN MÜDDƏTİ VƏ NORMASININ MƏHSULDARLIĞA TƏSİRİ**

Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişaf etdirilməsi yem bazasının möhkəmləndirilməsi ilə sıx bağlıdır. Paxlalı yem bitkilərinin becəriləməsi kənd təsərrüfatı torpaqlarının dayanıqlığının və məhsuldarlığının artırılmasında, torpağın münbütliyinin qorunmasında, torpaqda humus və azotun toplanılmasında mühüm rol oynayır. Çoxillik paxlalı bitkilər içərisində yonca bitkisi öz qiymətli bioloji xüsusiyyətlərinə, iqtisadi cəhətdən faydalığına, böyük potensiala və perspektivliyinə görə birinci yerdə durur. Tədqiqatın əsas məqsədi muxtar respublika şəraitində yonca bitkisinin yeni və perspektivli sortlarında (Səba yeli, Odlar yurdı, Yaz çıçayı, Abşeron, Aran, Ağstafa-1, Ağstafa-2, Yemçilik-16) becərmə texnologiyası elementlərinin öyrənilməsidir. Tədqiqatlarımıza müəyyən olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasında suvarma şəraitində yonca bitkisinin optimal əkin müddəti 20 mart hesab olunur. Bu tarixdə hektara 16 kq yonca toxumu səpildikdə orta hesabla yaşıł kütlə məhsuldarlığı 18%, quru kütlə məhsuldarlığı 17%, yem vahidi 2,7, protein isə 16,6% yüksəlir.

Açar sözlər: yonca, sortlar, əkin üsulu, əkin norması, məhsuldarlıq, yem vahidi.

Yonca həm payızlıq, həm də yazılıq bitkilər qrupuna aiddir. Səpin müddətinin düzgün müəyyənləşdirilməsi, normal çıxış alınması üçün əsas şərtlərdən biridir. Yoncanın bioloji xüsusiyyətləri onun toxumlarının payız və yazda səpilməsinə imkan verir ki, birinci il onun payız və həm də yaz əkinlərində toxum götürmək olur. Toxumların yetişməsinə görə payız səpinində yaz səpininə nisbətən təxminən iki dəfə artıq vaxt sərf edilir ki, bunun da nəticəsində qış mövsümündə bitkidə yüksək miqdarda qida maddələri ilə zəngin qüvvətli kök sistemi yaranır. Bu isə toxum verən gövdələrin və bir paxlada toxumların sayının artmasına səbəb olur. Buna görə də payızlıq əkinlər daha sağlam olur ki, nəticədə bitkidə yaşıł kütlə və toxum məhsulu yüksəlir.

Yoncanın payız səpini yay şumundan sonra keçirilir. Payız səpini üçün ən yaxşı optimal müddət sentyabrın 10-dan oktyabrın 20-dək olan dövrdür. Əgər bitkinin səpin müddəti gecikərsə qış sağlam keçirtməz. Payız səpinindən sonra yonca şaxtalar düşənə qədər 2 dəfə suvarılır. Cüçətilərin çıxmamasına 1-2 gün qalmış əmələ gelən qaysağı dağıtmadan ötrü yüngül malalanır. Yonca sahəsində növbəti suvarma mart ayında aparılır. Bununla da yoncanın birinci biçinədək suvarılmasına ehtiyac qalmır.

Yoncanın yazılıq səpini isə payızdan qaldırılmış şumda keçirilməklə fevral ayının 25-dən başlayaraq mart ayının 20-dək bitməlidir. Yaz səpinindən sonra yonca sahəsinin 2 dəfə suvarılması birinci biçininin optimal vaxtda aparılmasını təmin edir. Yemlik yonca üçün toxumun səpin norması hektara 10-15 kq götürülür.

Yonca üçün yaxşı sələflər – dənli taxıl bitkiləri, qara herik, qarğıdalı, bostan bitkiləridir. Şəkər çuğunduru yonca üçün pis sələfdir, ona görə ki, torpağın dərin qatını güclü qurudur. Suvarılan torpaqlarda yoncanı praktiki olaraq hər hansı sələflə növbələndirmək olar. Bundan başqa onu dənli taxıl bitkilərinin örtüyüne də səpmək olar.

Yonca növbəli əkində təmiz halda və ya çoxillik taxıl otları ilə (daraq otu, qılçıqsız tonqal otu və s.) qarşıqda yerləşdirilir. Təmiz əkin üçün yonca toxumlarının bir hektara orta səpin norması 14-16 kq, qarşıq səpində isə 6-8 kq olur [5, s. 424-426; 6, s. 52-62].

Əgər yoncaya sələf olaraq taxillar və ya bostan bitkiləri seçilirsə o zaman taxıl sələfindən sonra sahə təmizlənməli və 10-12 sm dərinlikdə üzlənməlidir ki, alaq və taxıl toxumları cürcəsin. Əks halda alaq otları yoncanın zərif cürcətilərini sıxışdırıb məhv edə bilər. 15-20 gün sonra torpaqdakı alaq otları və taxıl toxumları cürcərdikdən sonra fosfor və kalium gübrəsi verərək sahə 27-30 sm dərinlikdə şumlanır. Yoncanın payız səpinin üçün yay şumu aparmağın böyük əhəmiyyəti vardır. Tərəvəz sələfindən sonra isə sahə alaqsız olduğu üçün mineral gübrə tətbiq edilərək dərhal şum qaldırılmalıdır. Yoncanın toxumu çox xırda olduğundan torpaq səpin qabağı tam yumşaldılıb hamarlanmalıdır ki, toxumlar torpağın səthində qalmasın və ya dərin qata düşməsin. Erkən yazda mala çəkilir və torpaq yumşaldılır. Torpağı səpin qabağı rütubətli saxlamaq lazımdır. Yonca toxumları çox xırda və qabığı qalın olduğundan cürcərməsi üçün təxminən öz çəkisi qədər su lazımdır.

Səpindən 1-2 ay qabaq toxum laboratoriya analizindən keçirilməli, cürcərmə qabiliyyəti və təmizlik dərəcəsi müəyyən edilməlidir. Yonca bitkisinin səpin üçün ayrılmış toxumu yüksək reproduksiyalı, yəni 92-98% təmizliyi və 75-95% cürcərmə qabiliyyəti olmalıdır. Səpiləcək toxumları alaq otları qarışığından təmizləmək üçün toxumları duz məhluluna salmaq lazımdır. Belə tədbir zamanı alaq otu toxumlarının təxminən 90%-i təmizlənir. Bu məhlul 1 litr suya 360 qr. xörək duzu hesabı ilə hazırlanır. Yonca toxumları hazırlanmış məhlulun içərisinə tökülmər və qarışdırılır. Məhlulun üzərinə çıxmış alaq otu toxumları tənzif kəfkirlə yığılır. Təmizlənmiş toxumları təmiz suda yuyub nazik təbəqə ilə sərərək qurudulur.

Səpin qabağı toxumların ammonium molibdenlə işlənməsi müsbət nəticə verir. 100 qr ammonium molibdeneni 400 qr suda həll edərək bir hektara səpiləcək toxum normasına çiləmək lazımdır. Bitkinin kökündə fir bakteriyalarının yaxşı inkişafı və məhsulun keyfiyyətli alınması üçün səpin günü toxumları rizotorfin (nitragin) bakterial gübrəsi (preparati) ilə işləmək lazımdır.

Yonca bitkisinin inkişafı cürcərmə, qönçəkləmə, çiçəkləmə, paxla əmələ gətirmə və yetişmə fazalarından ibarətdir. Yonca yüksək aqrofonda becərilənlərdir. Belə ki, havanın yüksək temperaturu, rütubətin olması, normal bitki sıxlığı, alaqsız sahə tələb olunur. Belə şəraitin çiçəkləmə fazasında bitkilərin çapraz tozlanması yaxşı təsir göstərir. Yonca quraqlığa davamlı, istilik və işıqsevən bitkidir. Toxumları 2-3 dərəcə istilik olduqda cürcərməyə başlayır. Toxum öz çəkisi qədər su qəbul etdiğdən sonra tərkibində biokimyəvi proseslər güclənir və ehtiyat qida maddələri rüşeymin istifadə edə biləcəyi şəklə düşür. Lakin torpaqda 10-15 dərəcə istilik olduqda normal inkişaf edir. Cürcətiləri 5-6 dərəcə şaxtaya asanlıqla dözür. Yazda temperatur 7-9 dərəcə olduqda inkişafa başlayır.

Vegetasiya dövrünün müddəti sortun müəyyən torpaq-iqlim şəraitində becəriləməsini, həmçinin onun məhsulunun miqdardı və keyfiyyətini müəyyən edən əsas göstəricilərdən biridir. Vegetasiya dövrünün uzunluğu sortun genetik təbiəti ilə birlikdə onun becərildiyi şəraitin şərtləri ilə də əlaqədardır. Bu zaman vegetasiya dövrü müddətinə daha böyük təsir göstərən xarici amillərdən meteoroloji şəraiti xüsusi qeyd etmək lazımdır. Vegetasiya dövrünün müddətinə bütünlükdə və onun ayrı-ayrı fazalar arası dövrünə digər amillərlə birlikdə günün uzunluğunu hissediləcək dərəcədə təsir göstərir [1, s.9-10; 3, s. 12-18].

Tədqiqatın əsas məqsədi muxtar respublika şəraitində yonca bitkisinin müxtəlif sortlarında səpin müddətinin, səpin normasının, vegetasiya müddətinin məhsuldarlığa təsirinin öyrənilməsi, qiymətləndirilməsi və müqayisəli xarakteristikasının aparılmasıdır.

Eksperimental hissə. Tarla şəraitində yonca sortlarının öyrənilməsi bu sahədə mövcud olan müasir metodik göstəricilər rəhbər tutulmaqla yerinə yetirilmişdir: Təcrübə işləri A.İ.İva-

novanın “Изучение коллекции многолетних кормовых трав” [4, s. 5-9], riyazi hesablamalar B.A.Dospexovun “Методика полевого опыта” [2, s. 140-147] metodikasına əsasən aparılmışdır.

Aqrotexniki tədbirlər, təcrübə variantlarından başqa, muxtar respublika üçün qəbul olunmuş qaydada aparılmışdır. Fenoloji müşahidələr (cüçətilər, yan gövdələrin əmələ gəlməsi, budaqlama, qönçələnmə, çiçəkləmə və toxumların yetişməsi) və biometrik ölçmələr (müxtəlif fazalarda bitkilərin hündürlüyü, bitkilərin sıxlığı və s.) vaxtında və mütəmadi olaraq aparılmışdır.

Tədqiqat işlərinə Azərbaycan ETƏİ-dən alınmış 8 (Səba yeli, Odlar yurdu, Yaz çiçəyi, Abşeron, Aran, Ağstafa-1, Ağstafa-2, Yemçilik-16) perspektivli yonca sortları daxil edilmişdir. Standart sort olaraq Naxçıvan yoncası götürülmüş, sort nümunələri Biorersurslar İnstitutunun təcrübə sahəsində suvarma şəraitində aparılmışdır. Təcrübələr dörd təkrardan ibarət olmaqla 10m^2 sahədə aparılmışdır. Optimal əkin müddətini təyin etmək üçün nümunələr 20 mart, 20-30 aprel, 20 mayda səpilmışdır. Əkin sxemi 0,15; 0,20; 0,25; 0,30 m olmuş, əkin norması isə müvafiq olaraq hər üç əkin sxemində 16, 14, 12 kq/ha hesabı ilə aparılmışdır. Təcrübələr aşağıdakı cədvəllərdə daha aydın nəzərə çarpır.

Yonca bitkisi sortlarında yaş və quru kütlə məhsulu artlıqca müvafiq olaraq onun qidalılıq dəyəri də artır, çünkü məhsuldarlıq və qidalılıq arasında düz mütənasiblik mövcuddur. Bizim təcrübələrdə ən yüksək məhsuldarlıq və qidalılıq “Odlar yurdu” sortunda qeydə alınmışdır.

Bu sort digər sortlarla müqayisədə yaşıl kütlə məhsuldarlığına görə orta hesabla 21,1%, quru kütlə məhsuldarlığına görə orta hesabla 19,4%, yem vahidinə görə orta hesabla 28, həzm olunan proteinə görə isə 20,4% artıq məhsul vermişdir. “Odlar yurdu” sortu St. Naxçıvan sortu ilə müqayisədə 10m^2 təcrübə kərdisində, orta hesabla yaşıl kütlə məhsuldarlığı 9,4 kq, quru ot məhsuldarlığı 3,2 kq, yem vahidi 2,1, həzm olunan protein isə 0,6% artıq olmuşdur (cədvəl 1).

Cədvəl 1

Yonca bitkisi sortlarında məhsuldarlıq və qidalılıq (orta hesabla 2019-cu il)

Sortlar	Məhsuldarlıq, kq/ 10m^2		Yem vahidi	Həzm olunan protein	St. sortla müqayisədə			
	Yaş kütlə	Quru ot			Yaş kütlə	Quru ot	Yem vahidi	Həzm olunan protein
Ağstafa-2	50,5	18,7	12,5	3,3	-3,2	-0,8	-0,5	-0,2
Ağstafa-1	44,3	15,8	10,5	2,8	-9,4	-3,7	-2,5	-0,7
Səba yeli	49,4	18,3	12,2	3,3	-4,3	-1,2	-0,8	-0,2
Yaz çiçəyi	50,4	18,7	12,5	3,3	-3,3	-0,8	-0,5	-0,2
Yemçilik-16	53,8	19,6	13,1	3,5	0,1	0,1	0,1	0
Abşeron	53,9	19,5	13,0	3,5	0,2	0	0	0
Odlar yurdu	63,1	22,7	15,1	4,1	9,4	3,2	2,1	0,6
Aran	60,7	22,0	14,7	3,9	7	2,5	1,7	0,4
St.Naxçıvan	53,7	19,5	13,0	3,5	-	-	-	-

Əkin müddəti və səpin norması yonca bitkisinin məhsuldarlığına (xüsusən birinci biçimdə) təsiri olduqca böyükdür. Muxtar respublika şəraitində yonca bitkisi adətən yaz aylarında əkilir. Elə bu baxımdan da optimal əkin müddətini təyin etmək və bu müddətin yonca bitkisinin məhsuldarlığına təsirini öyrənmək üçün dörd müxtəlif tarixlərdə (20 mart, 20 aprel, 30

aprel və 20 may) və müxtəlif əkin normasında (hektara 16, 14, 12 kq hesabı ilə) yonca bitkisinin “Naxçıvan yoncası” sortu üzərində təcrübə işləri aparılmışdır (cədvəl 2).

Göründüyü kimi müxtəlif səpin müddəti, əkin sxemi və səpin norması “Naxçıvan yoncası” sortunun cüçətilərinin çıxışına, bitkilərin çicəkləmə fazasında hündürlüğünə, məhsuldarlığına (yaş kütlə, quru ot), yem vahidinə və həzm olunan proteinə öz təsirini nəzərə çarpacaq dərəcədə göstərir.

Cədvəldən göründüyü kimi daha yaxşı optimal variant 20 mart tarixdə, hektara 16 kq toxum səpini normasında və 0,15 m əkin sxemində olmuşdur. Belə ki, bu variant digər variantlarla müqayisədə, orta hesabla yaş kütlə məhsuldarlığı 18%, quru kütlə məhsuldarlığı 17%, yem vahidi 2,7, protein isə 16,6% yüksək olmuşdur (cədvəl 2).

Cədvəl 2

Əkin sxeminin və normasının yonca bitkisinin “Naxçıvan yoncası” sortunun məhsuldarlığına təsiri

Əkin müddəti, tarix	Əkin qaydası, cargo arası, m	Əkin norması, kq /ha	Cüçətilərin çıxış, %	Bitkinin hündürlüyü, sm	Məhsuldarlıq üç bildindən orta, kq/10 m ²		Yem vahidi	Həzm olunan protein
					Yaş kütlə	Quru ot		
20.III 2019	0,15	16	90	61	60,7	21,8	16,9	4,9
		14	86	63	58,3	21,0	16,2	4,8
		12	82	65	57,7	20,8	16,0	4,7
20.IV 2019	0,20	16	89	63	56,3	20,3	15,6	4,6
		14	75	67	55,0	19,8	15,3	4,5
		12	70	69	54,4	19,6	15,1	4,4
30.IV 2019	0,25	16	82	64	53,0	19,1	14,7	4,3
		14	70	65	51,2	18,4	14,2	4,2
		12	65	69	49,1	17,7	13,6	4,0
20.V 2019	0,30	16	65	55	46,2	16,6	12,8	3,8
		14	60	58	43,1	15,5	12,0	3,5
		12	62	61	39,5	14,2	11,0	3,2

Nəticə: Naxçıvan Muxtar Respublikasında suvarma şəraitində yonca bitkisinin optimal əkin müddəti 20 mart hesab olunur. Bu tarixdə hektara 16 kq yonca toxumu səpildikdə orta hesabla yaş kütlə məhsuldarlığı 18%, quru kütlə məhsuldarlığı 17%, yem vahidi 2,7, protein isə 16,6% yüksəlir.

ƏDƏBİYYAT

1. Вербицкая Л.П. Уборка в разные фазы вегетации // Корма. № 6, 1978, с. 9-10.
2. Доспехов Б.А. Методика полевого опыта. Москва: Агропромиздат, 1985, 351 с.
3. Залов М.К., Абдуллаев А.Н. и др. Технология возделывания люцерны на семена в орошаемых условиях Дагестана. Махачкала, 1986, 18 с.
4. Иванова А.И. Изучение коллекции многолетних кормовых трав. Ленинград, 1979, 44 с.
5. Коренев Г.В. Растениеводство с основами селекции и семеноводства. Москва: Колос, 1983, 511 с.
6. Masterova V.P., Ananina N.N. Yem istehsalının əsasları. Bakı: Maarif, 1978, 216 s.

Gunel Seyidzadeh**INFLUENCE OF SEEDING TERMS AND RATES ON THE CROP PRODUCTIVITY OF ALFALFA PLANT IN THE CONDITIONS OF THE NAKHCHIVAN AUTONOMOUS REPUBLIC**

The development of stockbreeding in Azerbaijan is closely connected with the creation of a solid fodder base in different regions of the country, and in particular in the Nakhchivan Autonomous Republic. Field feed production plays a crucial role in increasing the sustainability of agricultural lands and their productivity, increasing soil fertility, and the accumulation of humus and nitrogen. Among perennial leguminous herbs, the leading place is occupied by alfalfa, which has valuable biological features and economically useful traits, which has great potential and prospects for use. The aim of the research was to develop elements of the technology of cultivating alfalfa for hay, based on the use of new and promising varieties (Səba yeli, Odlar yurdu, Yaz çiçəyi, Abşeron, Aran, Ağstafa-1, Ağstafa-2, Yemçilik-16) in the autonomous republic. The method of sowing and the seeding rate have a definite effect on the yield of alfalfa plants in the irrigated conditions of the autonomous republic. With narrow-row crops with a row spacing of 0,15 m, with a sowing rate of 16 kg/ha, the green mass yield is 18%, hay 17%, the feed unit 19% or 2,7 and the protein 16,6% increases.

Keywords: *alfalfa, varieties, method of sowing, sowing rate, yield, feed unit.***Гюнель Сейдзаде****ВЛИЯНИЕ СРОКОВ И НОРМ ВЫСЕВА НА УРОЖАЙНОСТЬ ЛЮЦЕРНЫ ПОСЕВНОЙ В УСЛОВИЯХ НАХЧЫВАНСКОЙ АВТОНОМНОЙ РЕСПУБЛИКИ**

Развитие животноводства в Азербайджане тесно связано с созданием прочной кормовой базы в разных регионах страны и, в частности, в Нахчыванской автономной Республики. Полевое кормопроизводство играет важнейшую роль в повышении устойчивости сельскохозяйственных земель и их продуктивности, повышении плодородия почв, накоплении гумуса и азота. Среди многолетних бобовых трав ведущее место занимает люцерна, обладающая ценностными биологическими особенностями и хозяйствственно-полезными признаками, имеющая большие потенциальные возможности и перспективы использования. Целью исследований являлось разработка элементов технологии возделывания люцерны на сено, основанной на использовании новых и перспективных сортов (Səba yeli, Odlar yurdu, Yaz çiçəyi, Abşeron, Aran, Ağstafa-1, Ağstafa-2, Yemçilik-16) в автономной республике Способ посева и норма высева оказывают определенное влияние на урожайность растения люцерны в орошаемых условиях автономной республики. При узкорядном посеве с шириной междурядья 0,15 м, при норме высева 16 кг/га увеличивается урожайность зеленой массы на 18%, сена на 17%, кормовая единица на 19% или 2,7, а протеин 16,6%.

Ключевые слова: *люцерна, сорта, способ посева, норма посева, урожайность, кормовая единица.**(Biologiya üzrə elmlər doktoru Əliyar İbrahimov tərəfindən təqdim edilmişdir)*

Daxilolma tarixi:	İlkin variant	18.02.2020
	Son variant	01.05.2020

UOT: 582.951.4

ƏFRUZ NƏSİROVA

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ BATABAT MASSİVİNDE YAYILAN YABANI TƏRƏVƏZ BİTKİLƏRİNİN FİTOSENOLOJİ XÜSUSİYYƏTLƏRİ

Məqalədə, Naxçıvan Muxtar Respublikasının Batabat massivində yayılan yabani tərəvəz bitkilərinin bitkilik tiplərindən bəhs edilmişdir. Aparılan tədqiqatlar və araşdırılan ədəbiyyat məlumatları əsasında ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Batabat massivi florasında yayılmış yabani tərəvəz bitkilərinin sistematik icmali tərtib edilmişdir belə ki, onlar 154 növ olmaqla, 112 cins və 42 fəsilədə birləşmişdir. Beləliklə, aparılan tədqiqatların nəticələrinə əsasən müəyyənləşdirilmişdir ki, Şahbuz rayonunun Batabat massivində yayılan yabani tərəvəz bitkiləri bozqır bitkilik tipində 27, meşə və kolluqda 30, çəməndə 45, su-bataqlıqda 22, qaya-töküntüdə 15, vahədə 5 və alaq bitkiliyində 10 növ olmaqla, dominant, subdominant, edifikator, subedifikator kimi, bəzən isə komponent olaraq formasiya və assosiasiyaların tərkibində iştirak edirlər.

Açar sözləri: Naxçıvan, Şahbuz, Batabat, yabani, tərəvəz bitkiləri, bitkilik, bozqır, meşə, kolluq, çəmən, su-bataqlıq, qaya-töküntü.

Giriş. Bitkilik ekoloji, biotik və antropogen amillərin kompleks təsiri nəticəsində formalaşır. Naxçıvan MR-in relyefi, kəskin kontinental iqlimi, yağıntılarının azlığı, illik temperatur amplitudasının kəskin fərqi, ərazidə şaquli zonallığın mövcud olması və ayrı-ayrı torpaq quruluşları müxtəlif bitkilik tiplərinin formalaşmasına təsir göstərmişdir [3, s. 77-81].

Naxçıvan Muxtar Respublikasının florası zəngin bitki ehtiyatlarına malikdir. Bu zənginlikdə yabani tərəvəz bitkiləri özünəməxsus yer tutur. Bizim apardığımız tədqiqatlar və araşdırılan ədəbiyyat məlumatları əsasında ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Batabat massivi florasında yayılmış yabani tərəvəz bitkilərinin sistematik icmali tərtib edilmişdir. Muxtar respublika florasının Batabat massivində yayılmış yabani tərəvəz bitkiləri 154 növ olmaqla, 112 cins və 42 fəsilədə birləşmişdir. Batabat massivində yayılan yabani tərəvəz bitkiləri üç sinifdə (*Maqnoliyaçəklilər – Magnoliopsida*, *Zambaqkimilər – Liliopsida*, *Qatırquruğular – Equisetophyta*) birləşmişdir. Maqnoliyaçəklilər 8 yarımsinifdə (66,67%), 18 sıraüstündə (72%), 21 sıradə (60%), 26 fəsilədə (61,9%), 93 cinsdə (83,04%) və 128 növdə (83,1 %), Zambaqkimilər 4 yarımsinifdə (33,3%), 7 sıraüstündə (28%), 13 sıradə (37,1%), 15 fəsilədə (35,71%), 18 cinsdə (16,1%) və 25 növdə (16,2%), Qatırquruğular isə 1 sıra (2,85%), 1 fəsilə (2,38%), 1 cins (0,89%) və 1 növ (0,65%) yayılmışdır [4, s. 7-13].

Material və metodlar. Tədqiqat işi 2019-cu ilin aprel ayından etibarən Naxçıvan MR-in Şahbuz rayonunun Batabat massivində yerinə yetirilməyə başlanılmışdır. Tədqiqat materialı olaraq Naxçıvan MR-in Şahbuz rayonunun Batabat massivində yayılmış yabani tərəvəz bitkiləri seçilmişdir. Tədqiqat planına uyğun olaraq ümumilikdə 17 ekspedisiya marşrutu təşkil edilmişdir.

Ekspedisiyalar zamanı Batabat massivində seçilmiş sahələrdə geobotaniki araşdırmalar P.D.Yareşenko [8] və A.P.Şennikov [7] tədqiqatları əsasında və internet saytlarına görə aparılmış, bitki assosiasiyalarının tipləri müəyyən edilmişdir. Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Batabat massivi florasında bəzi yabani tərəvəz bitkilərinin ehtiyatı İ.L.Krilova və A.İ.Şreter [6] metodikasına əsasən təyin olunmuş, onun flora zənginliyi və bolluğu A.A.Qrossheymin [5] təklifi etdiyi beşballı şkala üzrə müəyyən olunmuşdur.

Tədqiqat işinin əsas məqsədi gedilən ekspedisiyalar və ədəbiyyat araşdırmlarına əsasən Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Batabat massivində yayılan yabanı tərəvəz bitkilərinin bozqır, meşə-kolluq, çəmən, su-bataqlıq və qaya-töküntü bitkiliyində əmələ gətirdiyi bitki qruplaşmaları, formasiya və assosiasiyanın müəyyənləşdirilərək onların tərkibinə görə təhlil edilməsidir.

Naxçıvan Muxtar Respublikasında bitkiliyin şaquli yayılma qanuna uyğunluğu ilə əlaqədar olaraq Şahbuz Dövlət Təbiət Qoruğunda bozqır, meşə-kolluq, çəmən, su-bataqlıq və qaya-töküntü bitkiliyi yayıldığı aşkarlanmışdır. Bu fitosenozlarda bozqır, meşə, kolluq, çəmən kimi bitkilik tipləri daha geniş əraziləri əhatə edərək zonallıq təşkil etdikləri halda, digərləri (su-bataqlıq bitkiliyi) kiçik sahələrdə yayılmışdır [2, s. 61].

Naxçıvan MR-in Şahbuz rayonunun kəndlərində aparılan sorğular və gedilən ekspedisiyalarda toplanan materiallar əsasında Şahbuz rayonunun Batabat massivində rast gələn yabanı tərəvəz bitkilərinin bitkilik tiplərində rolü müəyyənləşdirilmiş və yabanı tərəvəz bitkilərinin əmələ gətirdiyi bitki qruplaşmaları, formasiya, assosiasiyanın müəyyənləşdirilərək, fitosenozun tərkibində olan dominant, subdominant, edifikator növlər aşkarlanmışdır.

Nəticələr və onların müzakirəsi. Şahbuz Dövlət Təbiət Qoruğu bitkiliyi də ənənəvi muxtar respublika ərazisi üçün hakim olan quru kontinental iqlimin təsirilə xarakter xüsusiyyətlərə malikdir. Yabanı tərəvəz bitkilərinin yayıldığı bitkilik tiplərindən biri olan bozqır bitkiliyi 1500-2300 m hündürlüyü əhatə edir. Müxtəlif çəşir növləri (*Prangos*) və soğanlar (*Allium*) bu bitkilik tipində xüsusi əhəmiyyətə malikdir [1, s. 274]. Bitkilikdə 27 növ yabanı tərəvəz bitkisi yayılmaqla, əsas yeri *Allium woronovii* Misch. ex Grossh., *Prangos uloptera* DC., *P. acaulis* (DC.) Bornm, *Eryngium campestre* L., *Echinops shaerosephalus* L., *Satureja macrantha* C.A.Mey., *S. hortensis* L. növləri tutur. Bitkilik tipində *Scilla mischtschenkoana* Grossh., *Merendera raddeana* Regel, *M. trigyna* Woronow, *Tragopogon latifolius* Boiss, *Capsella bursa-pastoris* (L.) Medik, *Chenopodium foliosum* Aschers., *Scorzonera leptophylla* (DC.) Grossh., *S. cana* (C.A.Mey.) O. Hoff., *S. laciniata* L., *Artemisia vulgaris* L., *Gundelia tournefortii* L. kimi yabanı tərəvəz bitkilərinə də rast gəlinir. Beləliklə, aparılan tədqiqatlar zamanı ilk dəfə olaraq Batabat massivinin bozqır bitkilik tipində 27 növ yabanı tərəvəz bitki növlərinin yayıldığı aşkarlanmış və onların 3 formasiya sinfi, 9 formasiya və 13 assosiasiyanı tədqiq olunaraq tərkibinə görə təhlil edilmişdir.

Batabat ərazisində nisbətən kiçik sahələr üçün xeyli sayıda meşə formasiyaları və onların tipoloji tərkibinin zənginliyi ilə rastlaşmaq olur. Meşə və kolluq bitkilik tipində rast gəlinən yabanı tərəvəz bitkiləri əsasən meşə talalarında və kolların dibində rast gəlinmişdir [2, s. 66-78]. Meşə və kolluq tipində 30 növ yabanı tərəvəz bitkisinin yayıldığı müəyyənləşdirilərək, bütün formasiya və assosiasiylarda *Ornithogalum ponticum* Zahar., *Rumex acetosella* L., *Aconogonon alpinum* (All.) Schur növlərinin üstünlüyü müşahidə olunsa da, *Stachys officinalis* Trevis, *Campanula latifolia* L., *Polygonatum orientale* Desf., *Anthriscus cerefolium* Hoffm., *A. sylvestris* Hoffm., *Arctium tomentosum* Mill. növləri də geniş yayılan bitkilərdəndir.

Əsasən mezofit elementlərdən təşkil olunmuş çəmən bitkiliyi qoruq ərazisinin meşə və yüksək dağlıq sahələrində yayılmışdır. Bu yerlərdə çəmən bitkiliyinin daha geniş sahələri əhatə etməsi, meşə sahələrinin böyüklüyü və mezofit elementlərin üstünlüyü qoruq ərazisinin fiziki-coğrafi şəraiti ilə əlaqədardır [2, s. 79-97]. Çəmən bitkilik tipi demək olar ki, şaquli zonallıq üzrə bütün hündürlük qurşaqlarını əhatə edir. Mezofit meşə çəmənliklərinin müxtəlifliyi və tərkibi torpağın münbətiyindən, rütubətlənmədən, ərazinin vəziyyətindən asılı olaraq

dəyişilə bilir. Yabani tərəvəz bitkilərinin çəmən bitkilik tipində 5 formasiya sinfi, 16 formasiya və 25 assosiasiyyada yayıldığı aşkarlanmışdır.

Çəmən bitkilik tipində 45 növ yabani tərəvəz bitkisinin yayıldığı müəyyənləşdirilərək, bütün fitosenozların tərkibində: *Trifolium pratense* L., *Trifolium repens* L., *Lathyrus miniattus*, *Vicia nissoliana* L., *Potentilla recta* L., *Geum rivale* L., *Geranium tuberosum* L., *Origanum vulgare* L., *Allium rubellum* Bieb., *Cephalaria syriaca* (L.) Schard Schult, *Melilotus officinalis* L. Pall, *Vicia nissoliana* L., *Filipendula vulgaris* Moench, *Thalictrum minus* L. və s. kimi bitkilərin geniş yayıldığı aydınlaşdırılmışdır. Subalp hündürotluqlarında *Rheumeta ribes*, *Rumeceta*, *Daucus corota* formasiyaları tədqiq edilərək, bitkilikdə dominant, subdominant, edifikator növlər müəyyənləşdirilmişdir.

Qarağat rəvəndinin (*Rheumeta ribes*) ərazinin qayalıq və daşlıq ərazilərində geniş sahələrdə yayılan gəvən və süsən növləri ilə qarışiq assosiasiyyaları aşkarlanmışdır. Xüsusən, Xinzirək ərazisində daha çox yayılmışdır. Sənaye əhəmiyyətinə malik olan bu bitki həm də qiymətli tərəvəz bitkisiidir. Bitki mütəmadi və sistemlisiz istifadə olunduğundan son zamanlar ərazidə say tərkibində ciddi azalma müşahidə olunur.

Zümrüdüçəyi əleyəzlilik (*Puschkinia scilloides* Adams) növünün əmələ gətirdiyi əsasən dağ-çəmən mezofit torpaqlarda formalaşan formasiyasının tərkibində taxıl və müxtəlifotluq nümayəndələri də aşkar olunmuşdur.

Görkəmli çırışılık (*Eremureta spectabilis*) formasiyası yüksək dağlığın subalp və alp qurşağının aşağı sahələrinin daşlı-qayalı ərazilərində, şimal istiqamətli rütubətli yamaclarda, bəzi hallarda isə meşə talalarında sərbəst və bəzi gəvən növləri ilə bərabər qarışiq qruplaşmalar əmələ gətirdiyi aşkar olunmuşdur. Görkəmli çırış (*Eremurus spectabilis*) bitkisi Qotursu, Saat daşı, Kaha dərəsi və digər ərazilərdə geniş sahələri əhatə edir. Çırış yerli əhali tərəfindən ən çox yığılıb istifadə olunan yabani tərəvəz bitkisiidir.

Bitkiliyin yayılma qanuna uyğunluğuna uyğun olaraq ərazidə floristik tərkibcə zəngin və çoxşəkilli bitki qruplaşmalarından təşkil olunmuş müxtəlif bitkilik tipləri yayılmışdır. Ərazidə su-bataqlıq bitkiliyi digər bitkilik tipləri kimi geniş yayılmamışdır. Xüsusən orta dağlıq qurşaqda bu bitkiliyə az rast gəlinir. Batabat gölləri, kiçik meşə gölləri, bulaqlar, bataqlıqlar, çay və dərələr ərazidə su-bataqlıq bitkiliyinin formalaşmasında mühüm rol oynamışdır. Su-bataqlıq ekosistemləri ərazidə zonallıq təşkil etməsə də talalar şəklində yayılmışdır [2, s. 96-101].

Qoruq ərazisinin göllərində, çay və dərə sularının sahillərində *Urticularieta*, *Calthaeta*, *Lemneta* və *Heracleeta* kimi bitki formasiyaları aşkarlanmışdır ki, onlar su-bataqlıq bitkilik tipinin xarakter nümayəndələridir. Cox zaman kiçik meşə göllərinin üzəri *Lemna minor* kimi su bitkiləri ilə tamamilə örtülü olur. Bu bitkilik tipində 22 növ yabani tərəvəz bitkisinin yayıldığı müşahidə olunmuşdur ki, bunlardan *Lemna minor* L., *Caltha palpetala* Hochst., *Caltha palustris* L., *Alisma plantago-aguatica* L., *Butomus umbellatus* L., *Equisetum arvense* L., *Mentha aquatica* L., *Cardamine uliginosa* Bieb. ən çox rast gələn və dominant növlər hesab olunur. Bitkilikdə həmçinin *Veronica anagallis-aquatica* L., *Mehtha longifolia* (L.) Huds., *Primula macrocalyx* Bunge, *Typha angustifolium* L., *Epilobium montanum* L., *E. angustifolium* L., *Orchis mascula* L., *Rumex alpinus*, *Heracleum pastinacifolium* C. Kosh, *Heracleum trachyloma* Fisch, *Filipendula ulmaria* (L.) Max. *İnula helenium* L. növlərə də rast gəlinmişdir.

Bataqlıqlar floristik cəhətdən çox kasıb olmaqla: *Rumex*, *Mentha* cinslərinin bəzi növləri çox zaman dar zolaq şəklində mikrosenozlar əmələ gətirir. Çay və dərə sahili fitosenozlarının

formalaşması suyun axma surətindən, ərazinin hündürlüyündən və substratin xüsusiyyətindən asılıdır. Bu ərazidə ayrı-ayrı elementlər – *Heracleum pastinacifolium* C.Kosh, *Heracleum trachyloma* Fisch, *Mentha aquatica* L. kimi bitki növləri cəngəllik şəklində qruplaşmalar təşkil etdikləri halda çox zaman digər növlərlə bərabər tək halda dərə və çay sahili boyunca yayılırlar.

Ərazinin qayalıq və töküntü bitkiliyinə daşlı-qayalı ərazilərin, töküntülərin, yığıntıların bitkilikləri aid edilir. Qaya və töküntü bitkiliyinə qoruç ərazisinin demək olar ki, hər bir yerində, xüsusilə, Qotursu, Kaha dərəsi, Xinzirək və Naxçıvançayın yatağı boyunca geniş ərazilərdə rast gəlinir [2, s. 102-105]. Qaya və töküntü bitkilik tipində 15 növ yabani tərəvəz bitkisi 2 formasiya sinfində (qaya bitkiləri və töküntü bitkiləri) yayılmaqla, *Oxyria digyna* (L.) Hill, *Rumex scutatus* L., *Allium rotundum* L., *Falcaria vulgaris* Bernh, *Allium pseudoflavum* Vved. növlərinin üstünlüyü aşkarlanmışdır. Bu ərazilərin qayalıqları üçün xarakterik olan yabani tərəvəz bitkilərinə *Silene italica* (L.) Pers., *Achillea millefolium* L., *Mixhauxia laevigata* Vent növlərini misal göstərmək olar. Bitki qruplaşmalarının tərkibində *Scorzonera latifolia* (Fisch. et C.A.Mey.) DC., *Eryngium billardieri* Delaroche və s. növlərinə də rast gəlinmişdir.

Vahə bitkiliyi yaşayış düzənliliklərində, orta dağlıq qurşaqda bağların ərazilərini və suvarılan mədəni tarlaları əhatə edir [1, s. 280]. Vahə bitkilik tipində 5 növə rast gəlinmişdir: *Chenopodium album* L., *Malva neglecta* Wallr, *Taraxacum officinale* Wigg., *Stellaria media* L. Vill., *Bunias orientalis* L. və s. bitkilər geniş yayılmışlar.

Yabani tərəvəz bitkiləri bir sıra mədəni bitkilərin alaqları kimi də yayılırlar [1, s. 280]. Bu səbəbdən də yabani tərəvəz bitkiləri alaq bitkiliyinin tərkibini təşkil edirlər ki, bunlardan 10 növə – *Portulaca oleracea* L., *Amaranthus retroflexus* L., *Rumex acetosa* L, *Allium fusco-violaceum* Fomin, *Centaurea Behen* L., *Tragopogon marginatus* Boiss. et Buhse, *Convolvulus arvensis* L., *Cirsium alatum* (S.G. Gmel.) Bobrov, *Arctium lappa* L., *Cichorium intybus* L. bu bitkilik tipində geniş rast gəlinmişdir.

Nəticələr. Beləliklə, aparılan tədqiqatların nəticələrinə əsasən, muxtar respublika florasının Batabat massivində yayılmış yabani tərəvəz bitkilərinin 154 növ olmaqla, 112 cins və 42 fəsilədə birləşdiyi müəyyənləşdirilmişdir. Şahbuz rayonunun Batabat massivində yayılan yabani tərəvəz bitkilərinin dominant, subdominant, edifikator, subedifikator, komponent kimi formasiya və asosiasiyanın tərkibində rolü müəyyənləşdirilmişdir. Belə ki, yabani tərəvəz bitkilərinin bozqır bitkilik tipində 27, meşə və kolluqda 30, çəməndə 45, su-bataqlıqda 22, qaya-töküntüdə 15, vahədə 5 və alaq bitkiliyində 10 növ olmaqla yayıldığı müəyyənləşdirilmişdir.

ƏDƏBİYYAT

1. Qasımov H.Z., İbadullayeva S.C., Seyidov M.M., Şirəliyeva G.Ş. Naxçıvan Muxtar Respublikası florasının yabani tərəvəz bitkiləri. Naxçıvan: Əcəmi, 2018, 400 s.
2. Seyidov M.M., İbadullayeva S.C., Qasımov H.Z., Salayeva Z.K. Şahbuz Dövlət Təbiət Qoruğunun flora və bitkiliyi. Naxçıvan: Əcəmi, 2014, 523 s.
3. Sultanova Z.R., Qasımov H.Z., Şahmuradova M.C. Bəzi yabani qida bitkiləri haqqında // AMEA Botanika İnstitutunun Elmi əsərləri, Bakı: Elm, 2010, XXX c., s. 77-81.
4. Nasirova A.S. The taxonomic characteristics and usage diversity of wild vegetable plants spread in Batabat massive of Nakhchivan Autonomous Republic // Polish journal of sciences, № 7, 2018, v. 2, pp. 7-13, ISSN 3353-2389.

5. Гроссгейм А.А. Растительные ресурсы Кавказа. Баку: АН Азерб. ССР, 1946, 671.
6. Крылова И.Л., Шретер А.И. Методические указания по изучению запасов дикорастущих лекарственных растений. Москва: ВИЛР, 1971, 31 с.
7. Шенников А.П. Введение в геоботанику. Ленинград: Изд-во ЛГУ, 1964, 447 с.
8. Ярешенко П.Д. Геоботаника: Москва, 1956, 242 с.

AMEA Naxçıvan Bölməsi
E-mail: anasirli@inbox.ru

Afruz Nasirova

PHYTOCENOLOGICAL FEATURES OF WILD VEGETABLE SPECIES SPREAD IN THE BATABAT MASSIVE OF THE NAKHCHIVAN AUTONOMOUS REPUBLIC

The paper deals with phytocenosis of wild vegetable plants spread in Batabat massif of Shahbuz region of Nakhchivan Autonomous Republic. Thus, it has been cleared that, 27 species of wild vegetable plants spread in steppe, 30 species in forest-shrubs, 45 species in meadows, 22 species in wetlands, 15 species in rocks, 5 species in oases and 10 species in weedery vegetation. As well as, it has been cleared their participation as dominant, subdominant, edificator, subedificator species, sometimes as component species in the content of formations and assosiations.

Keywords: *Nakhchivan, Shahbuz, Batabat, wild, vegetable plants, vegetation, steppe, forests, shrubs, meadows, wetlands, rocks.*

Афруз Насирова

ФИТОЦЕНОЛОГИЧЕСКИЕ ОСОБЕННОСТИ ДИКИХ ОВОЩНЫХ РАСТЕНИЙ РАСПРОСТРАНЕННЫХ В БАБАБАТСКОМ МАССИВЕ НАХЧЫВАНСКОЙ АВТОНОМНОЙ РЕСПУБЛИКИ

В статье рассматриваются фитоценозы дикорастущих растений, распространенные в массиве Батабат Шахбузского района Нахчыванской Автономной Республики. Таким образом, было установлено, что 27 видов дикорастущих растений распространены в степи, 30 видов в лесных кустарниках, 45 видов на лугах, 22 вида на водоно-болотных угодьях, 15 видов в скалах, 5 видов в оазисах и 10 видов в засушливой растительности. Кроме того, было прояснено их участие в качестве доминирующих, субдоминантных, эдификаторных, субедификационных видов, иногда в качестве компонентных видов в содержании формаций и ассоциаций.

Ключевые слова: *Нахчыван, Шахбуз, Батабат, дикие, овощные растения, растительность, степь, леса, кустарники, луга, болота, скалы.*

(Akademik Tariyel Talibov tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi:	İllkin variant	26.02.2020
	Son variant	14.05.2020

UOT 581.192.1**SURƏ RƏHİMOVA****NAXÇIVAN MUXTAR RESPUBLİKASI ƏRAZİSİNDE BECƏRİLƏN
ƏLİNCE ÜZÜM FORMASININ FLAVONOİDLƏRİ**

Məqalədə, Naxçıvan Muxtar Respublikası ərazisində yayılan seleksiya yolu ilə alınmış texniki üzüm formalarından biri olan “Əlincə” üzüm forması fitokimyəvi tədqiqat cəhətdən öyrənilmişdir. Tədqiqatlar Ar-vouet-Grand, Vennat, Pourrat, & Legret metoduna əsasən aparılmışdır. Meyvələrin flavonoidli maddələrinin faizlə miqdarı və ümumi flavonoidləri spektroskopik və fotometrik metodlarla tədqiq edilmişdir. Həmçinin, məqalədə bitkinin botaniki təsviri də verilmişdir. Metanol ekstraktında ümumi flavonoid miqdarı kverşetin ekvivalenti olaraq hesablanmışdır. Metanol ekstraktının spektrofotometrik analizi nəticəsində 35% izoflavonlardan, 36% auronlardan, 29% isə antosianlardan ibarət olduğu aşkar olunmuşdur. Üzüm və xüsusilə də qara üzümün tərkibi fenollu birləşmələrlə çox zəngin olduğundan və insan sağlığı üçün önəmli bioaktiv maddələrin tərkibinə görə günlük qida rasionuna daxil olunması olduqca zəruri hesab olunur. Ümumiyyətlə, üzümün tərkibində su, şəkərlər, minerallar, üzvi turşular, azotlu maddələr, vitaminlər və fenollu birləşmələr olduğundan insan orqanizmi üçün vacib meyvə sayılır.

Açar sözlər: *fenol, flavonoid, üzüm, fitokimyəvi, fotometrik, ekstraksiya.*

Giriş. Bitkilər insan orqanizmi üçün çox faydalı olan birləşmələrin və o cümlədən təbii antioksidantların ən önəmli qaynağıdır. Buna görə də faydalı bitkilərin tərkibindəki önemli biokimyəvi birləşmələrin öyrənilməsi və insan qidasında onların istifadə məsələsi dövrümüzdə mühüm əhəmiyyətə malikdir. Həyatın müxtəlif formalarının anlaşılmasında canlı orqanizmin biokimyəvi fəaliyyətinin təyin edilməsinin birinci dərəcəli əhəmiyyəti vardır. Zaman keçdikcə daim təkmilləşən yeni analiz metodlarının tətbiqi, bioloji aktiv maddələrin təyini metodlarının həssaslıq dərəcəsinin artırılması və bitkilərin fitokimyəvi analizlərinin yenidən aparılması, onların müxtəlif səpkili tətbiq sahələrini müəyyənləşdirərək, bəşəriyyətə xidmət imkanlarını təqdim edir. Bitkilərin fitokimyəvi tərkibinin müasir və daha həssas üsullarla təhlil olunması, onların tərkibindəki yeni maddələrin müəyyən edilməsinə və dəqiqləşdirilməsinə imkan verməkdədir. Qidalarda mövcud olan və insan orqanizmini zərərli sərbəst radikallardan qoruyan başlıca təbii antioksidantlar əsasən vitaminlər, karotinoidlər, polifenollu birləşmələr və flavonoidlardır. Bu birləşmələr əsasən müxtəlif tərəvəzlərdə, meyvələrdə, taxillarda və dərman bitkilərində bol miqdarda olurlar [2, s. 67].

Giləmeyvələr özünəməxsus cəzbedici rəng, iy və dada malik olmaqla, qida bitkiləri içərisində mühüm yer tuturlar. Bu meyvələr antosianinlər, prosianidinlər və flavonollar daxil olmaqla, polifenollu birləşmələrin zəngin qaynağıdır və digər meyvələrə nisbətən bu birləşmələrlə daha çox zəngindir [7, s. 98].

Bir çox ölkələrdə aparılan epidemioloji araşdırımlar nəticəsində müəyyən olunmuşdur ki, meyvə-tərəvəzlərlə qidalanmaq qocalığı gecikdirir, ürək-damar, eyni zamanda xərçəng və ağciyər xəstəliklərinin qarşısının alınmasına kömək edir. Belə qoruyucu təsir göstərən birləşmələrin antioksidant xassələrə malik fitokimyəvi maddələrdən qaynaqlandığı müəyyən edilmişdir [6, s. 924].

“Əlincə” üzüm forması AMEA Naxçıvan Bölümü Bioresurslar İnstitutunda aqrar elmləri doktoru, dosent V.M.Quliyev tərəfindən seleksiya nəticəsində alınmış texniki üzüm formasıdır. 1981-ci ildə Mələyi üzüm sortunun sərbəst tozlanma nəticəsində alınmış və Petri

şüşə qabında cüçərdilmiş toxumlarına kolxisinin 0,5%-li sulu məhlulu ilə 48 saat müddətində təsiri nəticəsində alınmış yeni bitkilər içərisindən seçilmişdir. Morfoloji əlamətlərinə və bioloji xüsusiyyətlərinə görə Şərq şərab üzüm sortları ekoloji-coğrafi qrupuna (*Convar orientalis subconvar caspica Negr.*) aiddir. Birillik zoğları çox güclü inkişafetmə xüsusiyyətinə malikdir. Yazda yeni inkişaf edən yaşıl zoğların tacı və 3-5-ci yarpaqların alt səthində az miqdarda ağ torabənzər tükcükler müşahidə edilir. Yeni açılan yarpaqların kənarları isə antosian pigmentlər-dən ibarət zolaqla əhatə olunur. Yaşıl zoğun yuxarı nahiyyəsi qəhvəyi, yoğunlaşmış hissəsi isə zolaqşəkilli qırmızımtıl-qəhvəyi rənglidir. Səthi nisbətən tünd-yaşıl rəngdə, üzəri hamar, əsasən beşpəncəlidir. Yarpaqların kənarları yuxarı yönəlir. Yarpaqların alt səthində damarları üzərində az miqdarda çox xırda qılçıqlar olur. Yarpaqların yuxarı yan kəsiyi əsasən orta dərinlikdədir, qapalı, ensiz uzununa-oval kəsikli, iti dibli, bəzən açıq və ensizdir. Qəhvəyi rəngli saplağı yarpağın əsas damarından bir qədər qıсадır, bəzən isə bərabər uzunluqda olur. Saplağın uzunluğu 9,0-10,0 sm-ə bərabərdir. Saplaq oyuğu əsasən açıq olub, enli tağ formalıdır. Çiçəkləri ikicinslidir. Erkəkciklərin sayı 5 ədəddir. Ciçək orqanları çox yaxşı inkişaf etmişdir. Salxımların çox uzun olmaları irsi əlaməti ilə səciyyələnir. Gilələri əsasən kürəşəkillidir, six gilə salxımlarda bəzən tərs yumurtaşəkilli olmaqla, diametri 1,8-2,0 mm, qırmızımtıl-qara rənglidir, üzəri zəif tozşəkilli mum qatı ilə örtülüür, silindikdə qabığı parlaq qaramtıl-qırmızı rənglidir. Gilələri sulu-şirəli, qabığı qalın, ləthli hissəsi rəngsizdir [1, s. 565].

Orta dərəcəli tez yetişən yeni üzüm formasıdır. Salxımları sentyabr ayının sonu və oktyabr ayının əvvəllərində tam fizioloji yetişkənlilikə çatır. Tumurcuqların açılmasından məhsulun tam yetişməsinə qədər vegetasiya dövrü 155-165 gün davam edir. Çox məhsuldardır. Şərabçılıq sənayesi üçün çox qiymətli texniki üzüm formasıdır. Məhsulundan yüksək keyfiyyətlə şirin və tünd şərabların alınmasında istifadə oluna bilər. Yerli əhali tərəfindən ondan həm təzə halda yeyilməsində, həm də müxtəlif üzüm şirələrinin hazırlanmasında istifadə edilə bilər. Salxımları nəqliyyatla uzaq məsafələrə daşınmağa orta dərəcədə davamlıdır [1, s. 567-568].

Bitkilərdə fenollu birləşmələr bir və ya bir neçə hidroksil qrupu saxlayan, aromatik quruluşa malik birləşmələrdir. Onlar əsasən fenol turşuları və flavonoidlər olmaqla iki qrupa ayrılırlar. Fenollu birləşmələr bitkilərdə ən çox yayılan birləşmələrdir, belə ki, bitkilərdə olan fenollu birləşmələrin təxminən 8000-dən çox növünün olduğu müəyyən edilmişdir ki, bunlardan flavonoidlərin say etibarilə ən böyük qrupu təşkil edərək 5000 növ olduğu təxmin edilir. Bitkilərdə olan tokoferol, askorbin turşusu, karotinoid və flavonoidlər fenollu birləşmələrə aid təbii antioksidantlardır. Fenollu birləşmələrin bir qismi meyvə və tərəvəzin dadının əmələ gəlməsində, xüsusilə ağızda acılıq və büzüşmə kimi iki əsas dad ünsürünün əmələ gəlməsinə təsir edirlər. Bəzi qidaların yeyilməsi zamanı ağızda əmələ gələn büzüşmənin səbəbi proantosianidinlər hesab olunurlar. Digər bir qismi isə meyvə və tərəvəzlərin sarı və qırmızı-mavi rənglərini əmələ getirən pigmentlərdir. Fenollu birləşmələr insanlarda ürəyin fəaliyyətinə təsir edən önəmli birləşmələrdir. Qeyd edək ki, adı çay, soğan və almadakı flavonoidlərin çox qəbul olunması yaşlılarda ürək xəstəlikləri ilə bağlı ölümlein azalmasına təsir edir [6, s. 926].


Flavonoid birləşmələrdən flavonlar, flavononlar, izoflavonlar, flavonollar, flavon-3-ollar və antosianinlər böyük maraq kəsb edirlər. Bitkilərdə flavonoidlər ümumiyyətlə, qlikozidləşmiş törəmələri şəklində sintez olunaraq bitkilərin yarpaq, ciçək və meyvələrində göy, mavi, qırmızı və narıncı rənglərinin əmələ gəlməsində iştirak edən pigmentlərdir. Müxtəlif meyvə və giləmeyvələrdən əlavə toxumlarda, qabıqlı meyvələrdə, taxillarda, ədvayıatlarda, dərman bitkilərində, eyni zamanda müxtəlif içkilərdə, şərabda (xüsusilə qırmızı şərabda) və çayda da flavonoid tərkibli biokimyəvi maddələr vardır [3, s. 42].

Flavonoidlərin antioksidant təsirlərinə sərbəst radikalların əmələ gəlməsində rol oynayan oksigenin reaktiv formalarının mühitdən uzaqlaşdırılması, sərbəst radikalların neytrallaşdırılması və antioksidant qoruyucu sistemin mühafizəsi daxildir [4, s. 6].

Material və metodika. Tədqiqat obyekti olaraq “Əlincə” üzüm formasının meyvələrindən istifadə olunmuşdur. Meyvələrin qabıqları lətli hissədən ayrılmış və qurudulmuşdur. Nümunə homogen vəziyyətə gətirilmiş, 80%-li metanolla ekstraksiya edilmiş,filtrlənmiş və analiz üçün hazırlanmışdır. Ekstraktların dalğa uzunluqlarının ölçülülməsi və fotometrik ölçmələr Hitachi U-2900 UV-VIS spektrofotometr cihazı vasitəsilə həyata keçirilmişdir. Metanol ekstraktında birləşmələrin faizlə miqdarı və ümumi flavonoid miqdarı müəyyən edilmişdir.

20 mq kversetinin 100 ml metanolda standart məhlulu hazırlanmış və bu qatılıqdan durulaşdırma ilə 5 fərqli qatılıq əldə edilmişdir. Alınmış ekstrakt 2%-li AlCl_3 -lə qarışdırılaraq otaq temperaturunda 10 dəqiqə müddətində saxlanılmışdır. Nümunələr 415 nm-də ölçülümiş, eyni proseslər standart kversetin üçün də həyata keçirilmiş və nümunənin flavonoid tərkibi kversetin ekvivalenti olaraq hesablanmışdır (mq KE/q) [5, s. 71; 8, s. 51].

Alınmış nəticələrin müzakirəsi. Biokimyəvi analiz olunan üzüm formasının tərkibində flavonoidlərin faizlə miqdarı və ümumi flavonoid miqdarı müəyyən olunmuşdur. Ümumi flavonoid miqdarı Arvouet-Grand, Vennat, Pourrat, & Legret metoduna əsasən hesablanmışdır (şəkil). Növün metanol ekstraktının spektrofotometrik analizi nəticəsində 35% izoflavonlardan, 36% auronlardan, 29% isə antosianlardan ibarət olduğu aşkar olunmuşdur. İnsan sağlamlığı və sağlamlığın qorunmasında qidalanmaya verilən önəm günü-gündən artmaqdadır. Üzüm meyvələrinin tərkibində olan fenollu birləşmələr orqanizmdə xəstəliklərə səbəb olan sərbəst radikallara qarşı orqanizmi qoruyur və yaşlanması gecikdirir. Bu cür faydalı fitokimyəvi tərkibə malik olması üzümün nə qədər faydalı meyvə olduğunu sübut edir.



Şəkil. Əlincə üzüm formasının meyvələrinin metanol ekstraktının UV dalğa uzunluğunun spektri.

ƏDƏBİYYAT

1. Quliyev V.M., Talibov T.H. Naxçıvan Muxtar Respublikasının ampelografiyası. Naxçıvan, 2012, 582 s.
2. Rəhimova S.Ə. Naxçıvan Muxtar Respublikası ərazisində yayılan *Capparaceae* Juss. fəsiləsinə daxil olan *Capparis herbacea* L. növünün fitokimyəvi tədqiqi və müalicəvi xüsusiyyətləri // Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri, 2015, № 3, s. 67-70.
3. Rəhimova S.Ə. Naxçıvan Muxtar Respublikası florasında yayılmış *Capparis herbacea* L. (Çöl kəvəri) növünün meyvələrinin flavonoidləri // Azərbaycan Dövlət Aqrar Universitetinin elmi əsərləri, 2017, № 2, s. 42-45.
4. Guliyev V.B., Mansur H. Flavonoidler. İstanbul: Cağaloğlu, 1999, 380 s.
5. Cristina I., Diego R., Francisco A., Tomas B. Flavonoid content of commercial capers (*Capparis spinosa*, *C. sicula* and *C. orientalis*) produced in mediterranean countries // Department of Botany, Biology, University of Murcia, Spain, 2000, v. 212, pp. 70-74.
6. Inglet G.E., Chen D., Berhow M., & Lee S. Antioxidant activity of commercial buck wheat flours and their free and bound phenolic compositions. Food Chemistry, 2011, v. 125, pp. 923-929.
7. Naczk M., Shahidi F. Extraction and analysis of phenolics in food Journal of Chromatography, 2004, v. 1054, pp. 95-111.
8. Slinkard K., Singleton V.L. Total phenol analyses: automation and comparison with manual methods. American Journal of Enology and Viticulture, 1977, v. 28, p. 49-55.

Sura Rahimova

FLAVONOIDS OF ALINJA GRAPE FORM CULTIVATED IN THE NAKHCHIVAN AUTONOMOUS REPUBLIC'S TERRITORY

In the paper Alinja grape form, which is one of the technical grapes obtained as a result of selection studied phytochemically spread in the area of Nakhchivan AR. The experiments were conducted using Arvouet-Grand, Vennat, Pourrat, & Legret method. The percentage of flavonoids in the fruit of the species and the total flavonoids were studied using spectroscopic and photometric methods. The article also gives a botanical description of the species. The total flavonoid content in a methanol extract was calculated as the equivalent of quercetin. As a result of spectrophotometric analysis of methanol extract, it was found that consist of 35% isoflavones, 36% aurones and 29% anthocyanins. Grapes, especially black grapes, are considered to be the most important nutrients to be included in daily diet due to being rich with phenolic compounds and because of the important bioactive properties of human health. Generally, grapes contain water, sugars, minerals, organic acids, nitrogen substances, vitamins and phenolic compounds.

Keywords: phenol, flavonoid, grape, phtochemical, photometric, extraction.

Сура Рагимова

ФЛАВОНОИДЫ ВИНОГРАДНОЙ ФОРМЫ АЛИНДЖА, ВЫРАЩИВАЕМОЙ НА ТЕРРИТОРИИ НАХЧЫВАНСКОЙ АВТОНОМНОЙ РЕСПУБЛИКИ

Виноградная форма Алинджа, распространенная на территории Нахчыванской АР, – одна из технических форм, полученных в результате селекции, изучена в фитохимическом аспекте. Опыты проводились по методам Arvouet-Grand, Vennat, Pourrat, & Legret. Спектроскопическим и фотометрическим методами установлены процентное и общее содержание флавоноидов в ягодах сорта. В статье также приведено описание сорта. Общее содержание флавоноидов в метанольном экстракте рассчитано по эквиваленту кверцетина. В результате спектроскопического анализа установлено, что метанольный экстракт состоит из изофлавоноидов (35%), ауронов (36%) и антоцианов (29%). Ягоды винограда, особенно черного, богаты фенольными соединениями и обладают полезными для человеческого организма биоактивными особенностями, поэтому их включение в суточный рацион считается необходимым. Общеизвестно, что составе винограда содержатся вода, сахара, минералы, органические кислоты, азотистые вещества, витамины и фенольные соединения.

Ключевые слова: Фенолы, флавоноиды, виноград, фитохимический, фотометрический методы, экстракция.

(Aqrar elmləri üzrə elmlər doktoru Varis Quliyev tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi: **İlkin variant** **04.02.2020**
Son variant **05.05.2020**

UOT 58**GÜNAY ZEYNALOVA****NAXÇIVAN MUXTAR RESPUBLİKASI ŞƏRAİTİNDƏ SOYA BİTKİSİ
SORTLARININ KEYFİYYƏT GÖSTƏRİCİLƏRİ**

Tədqiqat işləri 2019-cu ildə Bioresurslar İnstitutunun təcrübə sahəsində soya bitkisinin 15 ("Sinara", "Apisa", "Opus", "Krasnodar-68", "Alexa", "Kyota", "Kofu", "Antonia", "Regale", "Bravo", "Kanata", "Angelica", "Asuka", "Bravo", "Regale") sortu üzərində aparılmışdır. Təcrübə işləri ümumi qəbul edilmiş metodikalara uyğun olaraq 10 m² sahədə, dörd təkrarda, əl ilə, hektara 0,6 mln cürcərə bilən toxum hesabı ilə, N₃₀ P₄₅ K₄₅ fəonunda aparılmışdır. Qulluq işləri Naxçıvan Muxtar Respublikası üçün ümumi qəbul edilmiş qaydada olunmuşdur. Məhsul bütün variantlar üzrə eyni vaxtda yiğilmişdir. Toxumların tam yetişmə fazasında məhsuldarlıq elementlərinin analizi üçün toxum materialları götürülmüşdür. Məhsuldarlıq elementlərinin öyrənilməsi üçün nümunələr 15 bitkidən 4 təkrarda götürülmüşdür. Keyfiyyət analizləri (zülal, yağı, nəmlik və sellüloza) "Cnektrah-119 M" cihazında aparılmışdır. Aydın olmuşdur ki, zülalin %-lə miqdarı ən çox (38,8%) Antonia sortunda, yağıın miqdarı ən çox (32,1%) Alexa sortunda, sellüloza isə (3,8%) Asuka sortunda olmuşdur. Nəmlik bütün sortlar üzrə orta hesabla 5% təşkil etmişdir.

Açar sözlər: soya, sort, keyfiyyət, zülal, yağı, sellüloza, nəmlik, 1000 dənin kütləsi, məhsuldarlıq.

Giriş. Əhalinin keyfiyyətli ərzaq məhsulları, o cümlədən bitkiçilik məhsulları ilə təmin olunması bütün dövrlərdə dövlətin ən mühüm vəzifələrindən biri olmuşdur. İnsanlar çoxəsrlik təsərrüfat təcrübələri prosesində ətrafi təbii mühitdən seçməklə özünün istifadəsi üçün xeyli miqdarda bitki növləri mədəniləşdirmişdir. İnsanlar ən yaxşı növ və sortları seçməklə və yetişdirməklə bitkilərin məhsuldarlığının durmadan artırılmasına çalışırlar. Bitkiçilik sahəsindən alınan məhsul, əsasən, insanların qidalanmasında ərzaq, heyvanların bəslənməsində yem və yüngül sənayedə xammal kimi istifadə edilir. Bu sahə insanlara kifayət qədər taxıl, şəkər, bitki yağı, lif, boyaq maddələri, dərman və s. verir. Məhz buna görə də bitkiçilik kənd təsərrüfatının əsas sahəsi hesab edilir.

Qədim zamanlardan bəri insanlar qidalanmanın sağlam həyat sürməkdə əhəmiyyətini başa düşmüş və bir sıra xəstəliklərin qidalanma ilə bağlılığını müəyyən etmişlər. Büyyük rus alimi İ.İ.Meçnikov (1845-1916) tədqiqatının nəticəsi olaraq göstərmişdir ki, insanlar qidalanmaya düzgün əməl etməyərək vaxtından əvvəl qocalır, xəstələnir və həyatlarını məhv edir, əgər insanlar rasional qidalanmaya əməl etsələr, 120-130 il yaşaya bilərlər. Hüceyrələrin yenilənməsi və lazımı funksiyaları yerinə yetirməsi üçün əsas qida maddələrinə – zülallara, karbohidratlara, yaqlara və mineral maddələrə ehtiyac vardır. Eyni zamanda qida maddələri fermentlərin, hormonların və maddələr mübadiləsini nizamlayan digər maddələrin əsas mənbəyi hesab olunur.

Müasir dövrdə bitki xammalları arasında insanın qida rasionunda mühüm əhəmiyyət kəsb edəni dənli-paxlalı bitkilərdir. Dənli-paxlalı bitkilər Fabaceae fəsiləsinin müxtəlif botaniki cinsləridirlər. Onların bioloji xüsusiyyətləri və becərilmə aqrotexnikasında ümumi cəhətlər çoxdur. Onlar birillik, çoxillik, yazılıq və qışlıqdırlar. Dənli-paxlalı bitkilərin məhsulu zülalla zəngin olduğundan onlar ərzaq, yem və texniki məqsədlər üçün becərilir.

Soya tərkibindəki zülalın miqdarına və digər qiymətli bioloji aktiv maddələrə görə dənli-paxlalı bitkilər arasında əsas yerlərdən birini tutur. Soya zülalının tərkibinə bütün aminturşuları daxildir. Soya dəninin tərkibində zülallarla yanaşı 18-24% yağı, külli miqdarda vitaminlər (A,

B, D, E) vardır ki, bunlar da insan orqanizminin normal boy və inkişafını təmin edir, raxitlə xəstələnmənin qarşısını alır. Dənində 33-45% zülal və 25-27% sulu karbonlar vardır. Bitki yağı istehsalına görə dünyada birinci yeri tutur. Onun payına 40%, günəbaxanın payına isə 18-20% düşür [2, s. 17]. Soyadan müxtəlif istiqamətlərdə istifadə edilir. O, ən çox yağı və un istehsalında işlədir. Soya paxlasından hazırlanmış süd, tərkibindəki kazeinə görə heyvan südü kimidir. Ona görə də ondan insanların qidalanmasında və sənaye məqsədləri üçün istifadə olunur. Soya unu və cecəsi heyvanlar üçün çox dəyərli yemdir. Cecəsində və ununda kifayət qədər zülal vardır. 1 kq soya dənində 1,31-1,47 yem vahidi, 275-338 qram həzm olunan protein olur. Ümumiyyətlə, soyadan 400-ə qədər müxtəlif növ məmələtlər alınır. Soya yaşıl yem, silos və senaj məqsədilə də becərilir. Silos məqsədilə soya qarğıdalı və sorqo ilə qarışış əkilir. Soyanın ot üçün biçilmiş 100 kq yaşıl kütləsində 21 yem vahidi, 3,5 kq həzm olunan protein vardır. Gövdəsinin (saman) 100 kq-da 32 yem vahidi, 5,3 kq zülal vardır ki, ev heyvanları tərəfindən yaxşı yeyilir. Soya dənində 10%-ə qədər fruktoza, saxaroza, qlükoza, 7,2% kül vardır [6, s. 125-129].

Soyanın daxil olduğu *Glycine* L. cinsi 40 növü əhatə edir, bu da öz növbəsində üç bölməyə bölünür [5, s. 237-286]. Bütün növlər və sortlar birillik bitkidir. Soya bitkisi göstərildiyi kimi, paxlalar ailəsinə mənsubdur. Gövdəsi 60-100 sm hündürlükdə olmaqla dikdurandır, möhkəmdir, yatmir. Paxlalar dəyib yetişəndə yarpaqlar saralıb quruyur və saplaqları ilə birlikdə tökülr. Yarpaqları uzun saplaqlıdır, üç ləpəlidir, bitkidə tək-tək yerləşirlər. Məhsul yığımı zamanı bitkilər gövdələrdən və paxlalardan ibarət olur. Bəzi yemçilik soya növlərində paxlalar yetişən vaxtı yarpaqlar saralır, lakin tökülmür. Gövdə, budaqlar, yarpaqlar və paxlalar boz rəngə çalan tükcüklərlə örtülüdür. Çiçəklər kiçik, bənövşəyi və ya ağ rənglidir, yarpaq qolтуğunda salxım formasında yerləşirlər. Soya öz-özünə tozlanan bitkidir. Təbii şəraitdə onda çapraz tozlanma çox az baş verir. Soyanın 500-ə yaxın növmüxtəlifliyi və ya sortları mövcudur. Bunlar gövdənin hündürlüğünə, dənin böyüklüğünə, rənginə, formasına və başqa əlamətlərə görə fərqlənirlər. Soyanın vegetasiya müddəti sortların bioloji xüsusiyyətlərindən və becərmə şəraitindən asılı olaraq xeyli dəyişkən olur. Bəzi sortlar 75-80 gün ərzində yetişirlər, lakin gecyetişən sortların vegetasiya müddəti 130-140 gün və daha çox olur.

Soya bitkisi istiliyə çox tələbkardır. Onun boy və inkişafi üçün ümumən 1700-2700°C istilik tələb olunur. O, ciçəkləmə və paxlaların yetişməsi fazalarında daha çox istilik tələb edir. Həmin inkişaf fazalarının yaxşı getməsi üçün orta optimal temperatur 15-18°C hesab olunur. Toxumların cürcəməsi üçün torpağın temperaturu 9-10°C-yə bərabər olmalıdır. Yaxşı cürcəmə əldə etmək üçün 15-20°C optimal hesab edilir. Yaz şaxtalarını -1, -2,5°C soya bitkisi yaxşı keçirir, lakin boyatma zəifləyir. Soya qısa gün bitkisidir. Qısa gün soyanın yaxşı budaqlanmasına və böyüməsinə səbəb olur, ciçəkləməsini tezləşdirir, ancaq paxlaların dolmasını və yetişməsini ləngidir. Uzun günlər isə ciçəkləməni gecikdirir və yarpaqların tez saralıb-solmalarına səbəb olur, buna görə də paxlalar tez dolur və tez də yetişirlər. Günüñ uzunluğu bitkilərin məhsuldarlığına da təsir göstərir: gün uzandıqda, azotla yaxşı qidalandıqda bitkilərdə budaqların və paxlaların sayı və həmçinin dənin sayı çoxalır, ancaq 1000 dənin kütləsi azalır. Soya toxumunun yarovizasiyası üçün 10-15 gün ərzində 20-25°C və havanın nəmişliyi 75%-ə bərabər olmalıdır. Dənli-paxlalı bitkilər arasında soya nəmişliyi ən çox sevən bitkidir. Lakin o, bataqlıq, çox rütubətli və turş torpaqlarda pis böyükür. Özünün güclü və çox dərinliyə gedən kök sisteminin olmasına görə, soya başqa paxlalılara nisbətən, qısamüddətlə torpaq quraqlığını yaxşı keçirir. Soyanın yaxşı boy atıb məhsul verməsi üçün yay aylarında (iyun, iyul, avqust)

300 mm-ə qədər yağıntı kifayət edir. Soyanın ən çox nəmişlik və istilik istəməsi çiçəkləmə və paxlaların yetişməsi fazalarına təsadüf edir.

Soya bitkisi üçün ən yaxşı sələf bitkisi dənli-paxlahılardır. O, qara herikdən sonra yazılıq və payızlıq taxıllar becərilmiş torpaqlarda becərildikdə çox yüksək məhsul verir [3, s. 37-38]. Soya torpağın münbütliyinə və gübrələrin tətbiqinə çox həssasdır. Gübrələrin hər birindən (NPK) hektara 40 kq verildikdə, o, yaxşı məhsul verir. Bu zaman hektara 10-20 ton peyini superfosfatla torpağa verdikdə soya bitkisinin boy və inkişafı yaxşılaşır. Soya bitkisi üçün dərin payızlıq şumun (28-30 sm) aparılması yaxşı nəticə verir, lakin şumdan əvvəl (əgər sələf bitkisi taxıl bitkisi olmuşsa) sahədə 10-15 sm dərinlikdə yumşaltma aparmaq zəruridir. Soya bitkisinin sahəsində şumdan qabaq torpağa nitraginin verilməsi və ya toxumlara qarışdırılması məhsuldarlığın yüksəlməsinə köməklik göstərir [1, s. 87-96].

Hal-hazırda soya bitkisini əkib becərmək üçün onun aşağıdakı sortlarından istifadə olunur: Bistritsa, Volna, Rannyaya 10, Provar, Komsomolka, UNİİMК-9, Plamyä, Bayson, Visokoroslaya 3 və s. [3, s. 24-27].

Material və metodika. Təcrübə işləri ümumi qəbul edilmiş metodikalara uyğun olaraq 10 m² sahədə, dörd təkrarda, əl ilə, hektara 0,6 mln cücərə bilən toxum hesabı ilə, N₃₀P₄₅K₄₅ fonunda aparılmışdır. Qulluq işləri Naxçıvan Muxtar Respublikası üçün ümumi qəbul edilmiş qaydada olunmuşdur. Məhsul bütün variantlar üzrə eyni vaxtda yiğilmişdir. Toxumların tam yetişmə fazasında məhsuldarlıq elementlərinin analizi üçün toxum materialları götürülmüşdür. Məhsuldarlıq elementlərinin öyrənilməsi üçün nümunələr 15 bitkidən 4 təkrarda götürülmüşdür. “Dənli-taxıl, paxlavlı və texniki bitkilər” laboratoriyasında olan “Анализатор инфрокрасный с ЛОМО фотонка плюс” cihazında soya bitkisinin (Sinara, Apisa, Opus, Krasnodar-68, Alexa, Kyota, Kofu, Antonia, Regale, Bravo, Kanata, Angelica, Asuka, Bravo, Regale) sortlarının keyfiyyət göstəriciləri: nəmlik, protein, yağ və selluloza analizləri öyrənilir. Nümunələrin 1000 dəninin kütləsi, natura çəkisi, bir paxladakı dənin çəkisi isə “Denver instrument APX-1502, max-1500 g, d=0,01g” analitik tərəzidə aparılır (şəkil 1, 2).

Sort nümunələrinin öyrənilməsində N.İ.Korsakovun [4, s. 159] və A.M.Ovçinnikovanın [7, s. 46] metodikalarından istifadə olunmuşdur.

Cədvəl

Soya bitkisinin keyfiyyət analizi

Sortun adı	Nəmlik, %	Zülal, %	Yağ, %	Selluloza, %	1000 dənin kütləsi, q	Məhsuldarlıq q/m ²
Sinara	6	33,9	28,2	4	180,1	135,3
Apisa	6,3	32,4	30,1	3,3	195,0	663,3
Opus	7,4	36,9	26,8	3,0	128,2	1324,5
Krasnodar-68	5,5	33,9	28,2	3,0	115,3	490,9
Alexa	5,0	30,1	32,1	3,4	152,4	1337,2
Kyota	5,7	35,2	28,2	2,9	103,2	323,9
Kofu	5,8	34,0	27,9	3,3	156,7	1274,5
Antonia	7,9	38,8	25,8	3,3	157,8	1330,5
Regale	3,3	29,5	29,4	3,2	137,3	1334,8
Bravo	2,2	26,9	28,2	2,7	169,1	1396,8
Kanata	2,6	28,7	28,7	2,5	152,3	942,6
Angelica	5,1	32,8	29,3	2,4	76,9	149,4
Asuka	5,7	34,4	26,5	3,8	102,8	1242,2
Bravo	3,0	29,1	28,6	2,7	132,3	515,9
Regale	4,1	30,9	28,2	3,3	88,8	160,0



Şəkil 1, 2. “Анализатор инфрокрасный Спектран-119М, ЛОМО фотонка плюс” cihazı ilə soyanın keyfiyyət analizinin aparılması.

Alınmış nəticələrin müzakirəsi. Soya tərkibindəki zülalın miqdarına (35-45%) və bioloji qiymətinə görə dənli-paxlalı bitkilər arasında birinci yeri tutur. Zülalı aminturşularının tərkibinə görə heyvan mənşəli zülala yaxındır və insan organizmi tərəfindən asanlıqla mənimsinədir. Lizin, triptofan və metionin kimi aminturşuları soyanın tərkibində vardır. Soya proteinini ət proteinini əvəz edə bilir. Soya zülalından plastmas, süni yun parça, kley və başqa məişət əşyaları istehsalında xammal kimi işlədir. Bizim apardığımız tədqiqatlarda soyada zülalın miqdarı ən çox Antonia 38,8%, ən az Bravo 26,9%, orta qiymət isə 32,5% olmuşdur (cədvəl).

Soya dəninin tərkibində zülallarla yanaşı 18-24% yağı var. Soya yağı emal olunandan sonra əsasən marqarin və tibbdə müalicə preparatı kimi istifadə olunan lesitin almaq üçün xammal kimi işlədir. Konditer, toxuculuq və başqa sənaye sahələrində lesitin yumurta sarısını əvəz edir. Sabun bişirmədə, lak və rəng qarışığının hazırlanmasında soya yağı geniş istifadə edilir, ağ rəngə soya yağı qarışdıranda onun ağılığını artırır və sonralar onun saralmasının qarşısını alır. Bizim apardığımız tədqiqatlarda soyada yağıın miqdarı ən çox Alexa 32,1%, ən az Antonia 25,8%, orta qiymət isə 28,41% olmuşdur (cədvəl).

Nəmlik üçün orta qiymət 5%, ən çox nəmlik Antonia 7,9%, ən azı Bravo 2,2%, sellüloza üçün orta qiymət 3%, ən çox sellüloza Asuka 3,8%, ən azı isə Angelica 2,4% olmuşdur (cədvəl).

ƏDƏBİYYAT

1. Алиев Д.А. Акперов З.И. Фотосинтез и урожай сои. Москва-Баку, 1995, 126 с.
2. Алиев Д.А. Аминокислотный состав белков зерна и возможность его использования в селекции на повышение качества урожая сои // Растениеводство, 1991, № 10, с. 17.
3. Баранов В.Ф., Дубровских Л.Н. Оптимизация сроков посева разных сортов сои // Земледелие, 2007, № 2, с. 24-27.
4. Корсаков Н.И. Соя: методические указания по селекции и семеноводству / Ленинград: ВИР, 1975, 159 с.
5. Минкевич И.А. Растениеводство Москва: Высшая школа, 1968, 480 с.
6. Мирошникова Е., Водолазская Е. Целительная сила сои. Ростов-на-Дону. Феникс, 1999, 220 с.

7. Овчинникова А.М. Методические указания по изучению устойчивости сои к грибным болезням . Ленинград: ВИР, 1979, 46 с.

AMEA Naxçıvan Bölməsi
E-mail: gunay141193@gmail.com

Gunay Zeynalova

GRAIN QUALITY OF SOYA VARIETIES IN THE CONDITIONS OF THE NAKHCHIVAN AUTONOMOUS REPUBLIC

The studies were conducted in 2019 at the pilot site of the Institute of Bioresources over 15 (“Sinara”, “Apisa”, “Opus”, “Krasnodar-68”, “Alexa”, “Kyota”, “Kofu”, “Antonia”, “Regale”, “Bravo”, “Kanata”, “Angelica”, “Asuka”, “Bravo”, “Regale”) soybean plant varieties. The experiments were laid according to the generally accepted method on plots with a record area of 10 m², in four repetitions. Sowing seeds was carried out manually. The row spacing is 45 cm. The sowing rate of germinating soybean seeds is 0,6 million pcs / ha. Background of mineral fertilizers – N₃₀P₄₅K₄₅. The cultivation technology is generally accepted in the conditions of the Nakhchivan Autonomous Republic. Harvesting was carried out simultaneously on all variants of the experiment. In the phase of complete ripeness of seeds, plant samples were taken on each variant for analysis of the crop structure. Elements of the crop structure were determined by test sheaves of 25 plants from each plot in 4-fold repetition. The protein, oil, moisture, and cellulose content in soybean seeds were determined using a Spectran-119 M instrument designed for express grain analysis. It was found that Antonia variety is different in protein content (38,8%), Alexa variety in oil content (32,1%), Asuka variety in cellulose content (3,8%), and humidity in all varieties averaged 5%.

Keywords: Soya, variety, quality, protein, oils, cellulose, moisture, mass of 1000 grains, yields.

Гунай Зейналова

КАЧЕСТВЕННЫЕ ПОКАЗАТЕЛИ ЗЕРЕН СОРТОВ СОИ В УСЛОВИЯХ НАХЧЫВАНСКОЙ АВТОНОМОННОЙ РЕСПУБЛИКИ

Исследования проводились 2019 года на опытном участке Института Биоресурсов над 15 (“Sinara”, “Apisa”, “Opus”, “Krasnodar-68”, “Alexa”, “Kyota”, “Kofu”, “Antonia”, “Regale”, “Bravo”, “Kanata”, “Angelica”, “Asuka”, “Bravo”, “Regale”) сортами сои. Опыты закладывали по общепринятой методике на делянках с учётной площадью 10 м², в четырёхкратной повторности. Посев семян проводился вручную. Ширина междурядий – 45 см. Норма высева всхожих семян сои – 0,6 млн. шт/га. Фон минеральных удобрений – N₃₀P₄₅K₄₅. Технология выращивания общепринятая в условиях Нахчыванской Автономной Республики. Уборка урожая проводилась одновременно на всех вариантах опыта. В фазе полной спелости семян на каждом варианте отбирали пробы растений для анализа структуры урожая. Элементы структуры урожая определяли по пробным снопам из 25 растений с каждой делянки в 4-х кратной повторности. Содерж-

жение белка, масла, влажность и целлюлоз в семенах сои определяли с помощью прибора «Спектран-119 М» предназначен для экспресс анализа зерна. Выяснено, что сорт Antonia отличается по содержанию белка (38,8%), сорт Alexa – по содержанию масла (32,1%), сорт Asuka по содержанию целлюлозы (3,8%) а влажность у всех сортов составила в среднем 5%.

Ключевые слова: Соя, сорт, качество, белок, масла, целлюлоз, влажность, масса 1000 зерен, урожайность.

(Aqrar elmləri üzrə elmlər doktoru Varis Quliyev tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi: **İlkin variant** **04.03.2020**
Son variant **24.04.2020**

QƏDİR MƏMMƏDOV

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ORDUBAD RAYON ƏRAZİSİNĐƏ RUBIACEAE JUSS. – BOYAQOTUKİMİLƏR FƏSİLƏSİNİN TƏDQİQİNƏ DAİR

Naxçıvan Muxtar Respublikası Ordubad rayon ərazisində aparılan elmi-tədqiqat işləri nəticəsində Rubiaceae Juss. – Boyaqotukimilər fəsiləsinin yayılması və fitosenoloji xüsusiyyətlərinin öyrənilməsi tədqiqatın əsas məqsədi olmuşdur. Məqalədə ərazi florasının tədqiq olunması və formalasması haqqında N.İ.Vavilov, İ.D.Mustafayev, V.C.Hacıyev, S.H.Musayev, T.H.Talibov, Ə.Ş.Ibrahimov və digər tədqiqatçılardan əsərlərində bəzi məlumatlara rast gəlinir. Eyni zamanda məqalə digər müəlliflərin ədəbiyyat və herbari materialları nümunələrinə də istinad edilməklə yazılmışdır. Tədqiq olunan ərazidə Rubiaceae Juss. – Boyaqotukimilər fəsiləsinin rast gəlinən növlərinin sistematiq tərkibi müasir sistematiqaya uyğun formada göstərilmişdir. Fəsilənin bəzi faydalı növləri araşdırılmış, onların yayılması, botaniki xüsusiyyətləri, müalicəvi və sənaye əhəmiyyətləri barədə qısa məlumatlar verilmişdir.

Açar sözlər: flora, sira, fəsilə, cins, növ, fitosenoz.

Giriş. Boyaqotukimilər – *Rubiaceae* Juss. fəsiləsi *Lamiidae* yarımsinfinin *Gentiananae* sıraüstüün boyaqotular – *Rubiales* sırasına daxil olub, Naxçıvan Muxtar Respublikası florasında yayılan müalicəvi və sənaye əhəmiyyətli növlərinə daxildir. Bu fəsilənin dünyada təxminən 611 cinsdə birləşmiş 13500 növü yayılmışdır. Ən çox növmüxtəlifliyi tropik və subtropik zonalarda cəmləşir. *Rubiaceae* fəsiləsinə daxil olan növlər qarşı-qarşıya yerləşmiş sadə və bütöv yarpaqları, boruşəkilli simmetrik çiçəkləri və bir sıra morfoloji əlamətlərinə görə asanlıqla tanınır. Fəsilənin əksər növləri dərman əhəmiyyətlidir. İ.D.Mustafayev, M.Ə.Qasımov, N.İ.Əliyev, Ə.Ş.Ibrahimov və digər tədqiqatçılar *Rubiaceae* Juss. fəsiləsinin dərman və xalq təsərrüfatı əhəmiyyətli bir neçə növünü qeyd etmişdir [1, s. 103-150; 2, s. 267-269]. Xalq təbabətində bir çox xəstəliklərin müalicəsində bu fəsilənin növlərindən geniş istifadə edilir. Naxçıvan Muxtar Respublikası florasında fəsilənin 8 cinsdə birləşmiş 38 növünün yayıldığı məlumdur [3, s. 179-182; 4, s. 49-53].

Material və metodika. 2019-cu ildə Ordubad rayon ərazisinə gedilən ekspedisiyalar zamanı bu ərazilərdə yayılmış *Rubiaceae* Juss. fəsiləsinə daxil olan növlərin, bioekoloji, fitosenoloji və faydalı xüsusiyyətlərinin öyrənilməsi üçün ərazidə tədqiqat işləri aparılmışdır. Bununla yanaşı ədəbiyyat materialları da əldə olunmuşdur. Nəticədə tədqiqat obyektiinə aid müxtəlif herbari nümunələri toplanılmış, əksər növlərin hər birinin ayrı-ayrılıqda fitosenozlarının fotosəkilləri çəkilmişdir.

Müəlliflər S.K.Çerepanova [5, s. 886-894], T.H.Talibov və Ə.Ş.Ibrahimova [3, s. 179-181], catalogue of lifenin internet saytına [7], geobotaniki tədqiqatlar isə P.D.Yareşenkoya [6, s.145-153], biomorfoloji, ekoloji xüsusiyyətləri “Флора Азербайджана” [4, s. 1-52] əsərlərinə istinad edilməklə verilmişdir.

Eksperimental hissə. Tədqiq olunan ərazidə *Rubiaceae* Juss. – Boyaqotukimilər fəsiləsinin 5 cinsinə daxil olan 14 növünün yayıldığı müəyyən olunmuşdur. Tədqiqat ərazisi çay kənarı və dağlıq ərazilərə ayrılmışdır ki, çay kənarı olan hissədə *Rubiaceae* Juss. fəsiləsinin 2 cinsdə birləşmiş 2 növünün *Galium aparine* L., *Rubia tinctorum* L. ehtiyatı boldur. Bunlardan *Galium aparine* L. növü tədqiq olunan ərazilərdə 1200-1400 metrə qədər olan yüksəklikdə

daha çox yayılmışdır. Belə ki, Qatırquyuğukimilər fəsiləsinin *Equisetum arvense* L. növü ilə six fitosenoz əmələ gətirmişdir. *Rubia* cinsinin *Rubia tinctorum* L. növü isə əsasən yol kənarlarında, həyətyanı sahələrdə və hasarların ətraf ərazilərində yayılmışdır. Dağlıq ərazilərdə isə *Cruciata* cinsinin – *Cruciata taurica* subsp. *taurica* (*Cruciata coronata*), *C. glabra*, *C. laevipes* növləri və *Galium* cinsinin isə 6 növü yayılmışdır. Bunlardan *Galium verum* L. və *Galium album* Mill. növlərinin ehtiyatının bol olduğu aşkar edilmişdir. Tədqiq olunan ərazidə *Asperula* cinsinin isə 2 növünə rast gəlinmişdir ki, bunlardan *Asperula glomerata* növünün ehtiyatı bol, *Aperula setosa* növünün ehtiyatı isə azlıq təşkil edir. Tədqiq olunan ərazidə *Rubiaceae* Juss. – Boyaqotukimilər fəsiləsinin rast gəlinən növlərinin sistematik tərkibi aşağıdakılardan ibarətdir:

- Genus: *Rubia* L. – Boyaqotu, Qızılboya
 - 1. *Rubia tinctorum* L. – Boyaq boyaqotu
- Genus: *Asperula* L. – Çətiryarpaq
 - 2. *Asperula glomerata* (Bieb.) Griseb. – Six çətiryarpaq
 - 3. *A. setosa* Jaub. et Spach. – Sərttük çətiryarpaq
- Genus: *Callipeltis* Stev. – Kallipeltis
 - 4. *Callipeltis cucullaris* (L.) DC. – Bükülmüş kallipeltis
- Genus: *Cruciata* Hill. – Xaçvari
 - 5. *Cruciata laevipes* Opiz – Hamar xaçvari
 - 6. *C. taurica* subsp. *taurica* (*C. coronata* [Sibth. & Smith] Ehrend.) – Taclı xaçvari
 - 7. *C. glabra* (L.) Opiz – Çılpaq xaçvari
- Genus: *Galium* L. – Dilqanadan
 - 8. *Galium aparine* L. – İlişən dilqanadan
 - 9. *G. album* Mill. – Ağ dilqanadan
 - 10. *G. humifusum* Bieb. – Dağınıq dilqanadan
 - 11. *G. odoratum* (L.) Scop. – İyli dilqanadan
 - 12. *G. spurium* L. – Yalançı dilqanadan
 - 13. *G. verum* L. – Həqiqi dilqanadan
- Genus: *Crucianella* L. – Xaçəvər
 - 14. *Crucianella gilanica* Trin. – Gilan xaçəvər
 - 15. *C. exasperata* Fisch. et C.A.Mey. – Kələkötür xaçəvər

Rubiaceae Juss. fəsiləsinin ehtiyatı bol olan 2 faydalı növü də araşdırılmışdır. *Galium verum* L. növü ərazidə dominantlıq təşkil edən növlərdən olub, böyrək daşı xəstəliyinin müalicəsi və digər məqsədlərlə geniş istifadə olunur. *Asperula glomerata* (Bieb.) Griseb – Six çətiryarpaq növünə isə həm qayalıq, həm də düzənlilik ərazilərdə rast gəlinir (şəkil). *Asperula glomerata* (Bieb.) Griseb əsasən qurudaşlı, qayalı və çinqillili yerlərdə bitir. Naxçıvan Muxtar Respublikasında arandan, orta dağ qurşağına qədər ərazilərdə yayılmışdır. Qırmızımtıl rəngli oduncaqlaşmış yoğun kök sistemində malik olan çoxillik ot bitkisidir. Gövdəsinin hündürlüyü 5-30 sm, six yarpaqlarla örtülüdür. Budaqları üzərində eyni məsafədə yerləşmiş 5-7 sayda yarpaqlara malikdir. Yaşılımtıl rəngli, uzunsov çiçək tacı vardır. Çiçək dəstələri gövdə və budaqların qurtaracağında sünbülvəri hamaş çiçəkqrupu əmələ gətirir. Meyvəsi cüt və uzunsov formalıdır. Köklərdə qıymətli boyaq maddələri vardır. Laboratoriya şəraitində onun kök hissələrində müxtəlif boyaq maddələri alınır. Kökündən hazırlanmış boyaq 7-8 kq yunu boyamağa kifayət edir [2, s. 100].

Ordubad rayonu ərazisində tədqiqat işləri zamanı aşağıdakı növlər aşkar edilmiş və daha çox yayıldığı müşahidə edilmişdir:

22.05.2018. Ordubad rayon Biləv kəndinin şimali-şərq (1420 m.d.s.h.) ərazisi. *Cruciata taurica* subsp. *taurica* (*C. coronata* [Sibth. & Smith] Ehrend.) – Taclı xaçvari. Çoxillik ot bitkisi olub, kökümsovü vertikal budaqlanmaqla oduncaqvarıdır. Gövdəsinin hündürlüyü 4-35 sm olub, az budaqlanandır. Çiçəkləri sarı rəngli olub, çox dişlidir. Muxtar respublikanın əsasən dağlıq zonalarında quru, daşlı yamaclarda və kolluq ərazilərdə rast gəlinir. Soyuqdəymə, mədə-bağırsaq problemlərində, ürək və böyrək xəstəliklərinin müalicəsində bitkinin otundan, çətin sağılan və irinli yaralarda isə qurudulmuş ciçəklərinin tozundan istifadə edilir.

13.05.2019. Ordubad rayon Biləv kəndinin şimali-şərq (1360 m.d.s.h.) ərazisi. *Rubia tinctorum* L. – Boyaq boyaqotu. Çoxillik ot bitkisi olub əsasən həyətyani sahələrdə hasarlara sarlaşır. Kökündən boyaq maddəsi alınır. Güclü inkişaf etmiş əsas kökə, uzun və oduncaqlaşan kökümsova malikdir. Kök və kökümsovü tünd qırmızımtıl-qəhvəyi rəngli qabıqla örtülür. Dördkünc formalı, nazik yerüstü gövdəyə malikdir. Gövdənin üzərində tikancıqsəkilli çıxıntılar yerləşir. Həmin çıxıntıların köməyilə bitki yaxındakı kol, ağaç və divarlara yapışaraq öz inkişafını davam etdirir. Bitkinin hər budağında uzunsov-neştərşəkilli, parlaq-yaşıl rəngli 4-6 sayda yarpaqları vardır. Fəsilənin digər növlərində olduğu kimi bu növün də yarpaqları qarşı-qarşıya yerləşmiş, adətən 1,5-2 dəfə bugumaralarından qısa, neştərşəkilli və ya ellipsvari-neştərşəkilli olmaqla, iticludur. Gövdədə olduğu kimi yarpaq ayasının kənarına yaxın üst səthində, ayanın kənarlarında və alt səthində və mərkəzi damarın üzərində çoxsaylı ilişən tikancıqsəkilli çıxıntıları vardır. Ayanın üst səthindəki çıxıntıların istiqaməti yarpağın ucuna doğru, ayanın kənarında və mərkəzi damarın alt səthindəki çıxıntıların istiqaməti isə qaidə hissəyə doğru istiqamətlənir. Gövdə və yarpaqları tüklüdür. Tacı sarı rəngli, qısa və qıfqəskilli olub, uzunluğu 1-3 mm-dir. Xırda sarımtıl ciçəkləri vardır. Kasacığın dışcıkları demək olar ki, bilinmir. Beş ədəd qıfqəskilli birləşmiş, 1,5-2,5 mm uzunluqda ləçəklərdən ibarət taca malikdir. Tac borucuğunun divarına birləşmiş 5 ədəd erkəkciyi vardır. Dışıcıyi alt yumurtalıqlı, ikiyüvalıdır. Ciçəkləri süpürgə ciçək qrupu, 3-5 mm diametrində, qara rəngli, giləmeyvəyə bənzəyən, lətli-şirəli çeyirdək meyvə əmələ gətirir. May-iyun aylarında ciçəkləyir, iyul-avqust aylarında isə meyvə verir. Naxçıvan MR-in arandan orta dağ qurşağına qədər bütün ərazilərində yayılmışdır.

05.06.2019. Ordubad rayon Biləv kəndinin qərb (1380 m.d.s.h.) ərazisi. *Cruciata laevipes* Opiz – Hamar xaçvari. Avropanın bir çox hissəsində, eləcə də Türkiyənin şimalı, İran, Qafqaz və Qərbi Himalay ərazilərində yayılmışdır. Naxçıvan Muxtar Respublikası florasında çəmənliklərdə, yol kənarlarında, çay sahillərində, yamaclarda və açıq meşəliklərdə, ümumiyyətlə yaxşı qurudulmuş əhəngdaşlı torpaqlarda yayılır. Çoxillik bitki olub, 6-28, bəzən 15-70 sm-ə qədər böyükə bilir. Toxum və kök vasitəsilə yayılır. Hər bugumarasında topa halında sarı hermafrodit ciçəkləri vardır. Daxili ciçəklər erkək olub, tez dağılır. Xarici hissəyə yaxın yerləşən ciçəklər isə meyvə verir. Ciçəklərindən bal iyi gəlir. Hər bugumarasında dörd yarpaq yerləşir. Aprel-iyun aylarında ciçək açır. Tozlanması arılar və milçəklər tərəfindən olur.



Şəkil. *Asperula glomerata* (Bieb.) Griseb – Sıx çətiryarpaq.

Nəticə: Ekspedisiyalar zamanı toplanılmış herbari materialının təhlili nəticəsində məlum olmuşdur ki, Boyaqotukimilər fəsiləsinin *Cruciata taurica* subsp. *Rubia tinctorum* və *Cruciata laevipes* növləri Ordubad rayonu ərazisində yayıldığı daha çox müşahidə edilmişdir. Xalçaçılıq sənayesini təbii boyaq xammalı ilə təmin etmək üçün *Rubia tinctorum* L. – Boyaq boyaqotu növünü mədəni halda əkib-becərmək məqsədə uyğun hesab edilir. Bu növü iqtisadi cəhətdən gəlir verən bitkilər sırasına aid etmək olar. Belə ki, onu çox az vəsait sərf etməklə, muxtar respublikanın düzənlik, dağlıq ərazilərinin qeyri-münbit torpaqlarında əkib-becərməklə xeyli iqtisadi gəlir əldə etmək mümkündür. Aparılan tədqiqatlar zamanı müəyyən edilmişdir ki, *Rubia tinctorum* L. bitkisinin kökü oduncaqlaşmaqla əlaqədar ikinci ilində toplanılması daha məqsədə uyğundur [2, s. 43]. Gələcək tədqiqatlar nəticəsində Naxçıvan MR florasının Ordubad rayonu üçün *Rubiaceae* Juss. fəsiləsinin yeni növləri aşkar oluna bilər.

ƏDƏBİYYAT

1. Qasimov M.Ə., Qasimova T.A., Qədirova G.S. XXI əsrin dərman bitkiləri. Bakı: Elm, 2006, 430 s.
2. Mustafayev İ.D., Qasimov M.Ə. Azərbaycanın faydalı bitki sərvətləri. Bakı: Azərnəşr, 1992, 248 s.
3. Talibov T.H., İbrahimov Ə.Ş. Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. Naxçıvan: Əcəmi, 2008, 364 s.
4. Flora Azərbайджана. Т. VIII, Bakı: Izd-vo AN. Azerb. CCP, 1961, 676 c.
5. Черепанов С.К. Сосудистые растения России и сопредельных государств (в пределах бывшего СССР). С.-Петербург: Мир и семья-95, 1995, 990 с.
6. Ярошенко П.Д. Геоботаника. Москва: Просвещение, 1969, 200 с.
7. <http://www.catalogueoflife.org/col/>

AMEA Naxçıvan Bölməsi
E-mail: qedir.mib@mail.ru

Gadir Mammadov

**THE STUDY OF THE *RUBIACEAE* JUSS. FAMILY IN THE TERRITORY
OF THE ORDUBAD DISTRICT OF THE NAKHCHIVAN A
UTONOMOUS REPUBLIC**

The main objective of the study was to study the distribution and phytocenological features of species of the *Rubiaceae* Juss. family in the area of the Ordubad district of Nakhchivan Autonomous Republic. The article provides some information from the works of N.I.Vavilov, I.V. Mustafayev, V.S.Hajiyev, S.H.Musaev, T.H.Talibov, A.Sh. Ibragimov and other researchers on the history of study and formation territorial flora. The article is compiled on the basis of its own herbarium samples and the literature data of some authors. According to the requirements of modern taxonomy, a systematic composition of species of the family of the family *Rubiaceae* Juss. found in the study area is presented. Some useful species of the family were identified, zones of their distribution, botanical features, therapeutic and industrial values were established.

Keywords: *flora, ordo, family, genus, species, phytocenosis.*

Гадир Мамедов

**К ИССЛЕДОВАНИЮ СЕМЕЙСТВА *RUBIACEAE* JUSS. – МАРЕНОВЫЕ
НА ТЕРРИТОРИИ ОРДУБАДСКОГО РАЙОНА НАХЧЫВАНСКОЙ
АВТОНОМНОЙ РЕСПУБЛИКИ**

Основной целью исследования являлось изучение распространения и фитоценологических особенностей видов семейства *Rubiaceae* Juss. – мареновые на территории Ордубадского района Нахчыванской Автономной Республики. В статье приведены некоторые сведения из трудов Н.И.Вавилова, И.В.Мустафаева, В.С.Гаджиева, С.Г.Мусаева, Т.Г.Талыбова, А.Ш.Ибрагимова и других исследователей об истории изучения и формирования территориальной флоры. Статья составлена на основе собственных гербарных образцов и литературных данных некоторых авторов. По требованиям современной систематики представлен систематический состав видов семейства семейства *Rubiaceae* Juss. – Мареновые, встреченных на территории исследования. Определены некоторые полезные виды семейства, установлены зоны их распространения, ботанические особенности, лечебное и промышленное значение.

Ключевые слова: *флора, порядок, семейство, род, вид, фитоценоз.*

(*Biologiya üzrə elmlər doktoru, professor Əliyar İbrahimov tərəfindən təqdim edilmişdir*)

Daxilolma tarixi:	İllkin variant	22.04.2020
	Son variant	12.05.2020

UOT 58**ELNARƏ SALAHOOVA****BERBERIS L. CİNSİNƏ AİD BƏZİ NÖVLƏRİN ABŞERON
ŞƏRAİTİNDƏ VEGETATİV ÇOXALDILMASI**

2015-2019-cu illərdə *Berberis L.* cinsinə aid növlərdə vegetativ çoxaldılma – yaşıl və oduncaqlaşmış qələmlər, gövdə və kök pöhrələri, kolun bölünməsi yolu ilə öyrənilmişdir.

Zirinc cinsinə aid növlərin vegetativ çoxaldılmasından aşağıdakı nəticələr alınmışdır: Zirinc növlərinin qələmlərinin 24 saat 0,005%-li heteroauksin məhlulunda saxlanması kök bağlamasını artırır. *Berberis juliana* və *B. densiflora* növlərində qələmlərin kök bağlaması digər növlərə nisbətən yüksək olmuşdur: 39,0-45,0%. Zirincin məhsuldar və dekorativ formalarını çoxaltmaq üçün kolun bölünməsi və fırqəndə üsulunun tətbiqi məqsədə uyğundur.

Açar sözlər: qələm, heteroauksin, kallius, fırqəndə.

Ağac-kol bitkilərinin əsas bioloji xüsusiyyətlərindən biri dövri olaraq meyvə və toxum məhsulu verməsidir. İntroduksiya olunmuş növlərin daha geniş miqyasda mədəni əkin şəraitində becərilməsində və introduksiya təcrübələrinin genişləndirilməsində toxum və vegetativ çoxaldılma mühüm rol oynayır.

Qələmlə çoxaldılma müəyyən qədər çətinlik tərətsə də, ana bitkinin bir çox xüsusiyyətlərini özündə daşıdığı və bir neçə ildən sonra eyni çoxlu sayda əkin materialı əldə etmək mümkün olduğu üçün təsərrüfatlarda əsasən qələmlə çoxaldılmaya üstünlük verilir.

2015-2019-cı illərdə apardığımız tədqiqatlar zamanı *Berberis L.* cinsinə aid növlərin Abşeron şəraitində ən əlverişli çoxaldılma üsulları araşdırılmışdır. Tədqiqat obyekti olaraq *Berberidaceae* Juss. fəsiləsinin *Berberis L.* cinsinə aid 9 növdən istifadə edilmişdir: *Berberis vulgaris* L. (Adı zirinc), *B. iberica* Stev&Fisch. (Gürcü zirinci), *B. densiflora* Boiss. et Bushse. (Sixçiçək zirinc), *B. amurensis* Rupr. (Amur zirinci), *B. levis* L. (Hamaryarpaq zirinc), *B. thunbergii* DC. (Tunberq zirinci), *B. juliana* C.K.Schneid. (Yuliana zirinci), *B. koreana* Palib. (Koreya zirinci), *B. heteropoda* Schrenk. (Müxtəlif salxımvari) və ya qara meyvə zirinc).

Zirinc cinsinə aid növlər toxumla çoxaldılması ilə yanaşı, vegetativ yolla-yaşıl və oduncaqlaşmış qələmlər, gövdə və kök pöhrələri, eyni zamanda kolun bölünməsi ilə çoxaldılması həyata keçirirlər [1, 2, 3, 4, 5].

Qələmlə çoxaldılmanın elmi və praktiki əhəmiyyətini nəzərə alaraq, zirinc cinsinə aid bəzi növlərin oduncaqlaşmış qələmlərlə çoxaldılması üzrə tədqiqat işləri aparılmışdır. Tədqiqat zamanı *Berberis densiflora*, *B. amurensis*, *B. thunbergii* və *B. koreana* növlərinin oduncaqlaşmış qələmlərindən istifadə edilmişdir.

Bu məqsədlə üzərində 3-4 tumurcuq olmaqla 10-12 sm uzunluğunda, 4-5 mm diametrində hər növ üzrə 25 ədəd olmaqla qələmlər kəsilmişdir. Üst hissə düz, alt kəsik isə çəpəki kəsilmişdir. Qələmlər yazda (aprelin əvvəllərində) temperaturun 16-18°C çatdığı dövrdə xüsusilə olaraq qum və torf (1:2) qarışığından hazırlanmış substratda açıq şəraitdə əkilmişdir. Qələmlər 12 və 24 saat heteroauksinin 0,01 və 0,005%-li məhlulunda saxlanılmaqla 2 variantda əkilib. Qələm əkilmiş sahədə rütubətin normal (85%-ə qədər) saxlanması üçün vaxtaşırı suvarılma aparılmışdır. Tədqiqatın nəticəsi cədvəl 4.2.1-də verilmişdir.



Şəkil 1. Zirinc növlərinin qələmlə çoxaldılması


1 – *Berberis juliana*, 2 – *B. heteropoda*, 3 – *B. koreana*, 4 – *B. Densiflora*.

Aparduğumuz tədqiqat zamanı variantda əkilmiş qələmlərdə may ayının I ongünlüyündə kalliusun, 20-25 gündən sonra isə kiçik kökcüklerin əmələ gəlməsi müşahidə edilmişdir. Lakin 24 saat 0,005%-li heteroauksin məhlulunda saxlanan qələmlərdə əkindən 12-18 gün sonra kalliusun, bundan 15-20 gün sonra isə kökcüklerin əmələ gəlməsi müşahidə edilmişdir. Cədvəldən göründüyü kimi, yüksək kökbağlama 24 saat 0,005%-li heteroauksin məhlulunda saxlanan qələmlərdə olmuşdur. Bu variantda *Berberis densiflora* qələmləri digər növlərə nisbətən daha çox kök əmələ gətirmiş və qələmlərin kök bağlaması 75,0% olmuşdur. *Berberis koreana* növündə isə qələmlərin kök bağlaması digər növlərə nisbətən aşağı olmuşdur (52,0%). *Berberis amurensis* və *B.thunbergii* növlərində isə qələmlərin kök bağlaması uyğun olaraq 55,0-64,0% olmuşdur. Nəzarət variantda isə qələmlərin kök bağlaması boy maddəsi ilə işlənilən qələmlərə nisbətən xeyli aşağı olmuşdur: 38,0-50,0%. Vegetasiya dövründə kök bağlamış qələmlərə aqrotexniki qaydada qulluq göstərilmişdir. II-III il kök bağlamış və tam inkişaf etmiş qələmlər daimi yerinə köçürülmüşdür (şəkil 4.2.1). Nəticədə məlum oldu ki, qələmlərin 24 saat 0,005%-li heteroauksin məhlulunda saxlanması qələmlərin kök bağlamasını və onların sonrakı inkişafını artırır. *Berberis thunbergii* və *B. densiflora* növlərində qələmlərin kök bağlaması digər növlərə nisbətən yüksək olmuşdur: 64,0-75,0%. I vegetasiya ilinin sonunda qələmdən alınan tinglərin hündürlüyü 9-15 sm olmuş və üzərində 1-2 ədəd kiçik zoqlar əmələ gəlmişdir (qrafik 4.2.1).

Aparduğumuz araşdırılardan məlum oldu ki, əsasən zirincin bəzi növlərində bioloji və dekorativlik əlamətlərinin saxlanması məqsədi ilə qələmlə çoxaldılma daha effektlidir.

Cədvəl 1.
Müxtəlif qatılıqlı heteroauksin məhlulunun zirinc qələmlərinin kök bağlamasına təsiri (%-lə)

Növlər	Heteroauksin məhlulu (İYT)				Nəzarət (su)	
	0,01%		0,005%			
	12 saat	24 saat	12 saat	24 saat		
<i>Berberis densiflora</i>	55,0	60,0	64,0	75,0	50,0	
<i>B.amurensis</i>	44,0	48,0	50,0	55,0	40,0	
<i>B.thunbergii</i>	48,0	52,0	56,0	64,0	45,0	
<i>B.koreana</i>	40,0	44,0	47,0	52,0	38,0	



Qrafik 1. Qələmdən alınan 1-illik tinglərin hündürlüyü, sm-lə

1. *Berberis densiflora* 2. *B. koreana* 3. *B. thunbergii* 4. *B. amurensis*

Kolun bölünmə yolu ilə çoxaldılması. Zirinc növlərinin və ya dekorativ formalarının çoxaldılmasında bu metoddan da istifadə edilir. Kolun bölünməsi yolu ilə bir neçə yeni cavan bitki nüsxələri almaq mümkündür.

Tədqiqat zamanı bəzi zirinc kolları bölünmə yolu ilə çoxaldılmışdır. Kolların bölünməsi yazın əvvəllərində bitkilər yarpaqlamamışdan əvvəl və ya payızda bitkilər yarpağını tam tökdükdən sonra yerinə yetirilmişdir.



Şəkil 2. *Berberis vulgaris* kolunun bölünməsi və bölünmiş hissələrin sahədə əkilməsi.

Çoxaltma məqsədi ilə *Berberis vulgaris* və *B.thunbergii* növlərinin yaşlı nüsxələri götürülmüşdür. Kolleksiya sahəsində olan kolun üzərində budanma aparılmış, sonra kollar qazılıraq çıxarılmış və iti alət vasitəsilə bir neçə hissəyə bölünmüşdür (şəkil 4.2.2). Bölünmə kök boğazından başlayaraq aparılmış və bölünmiş hissənin üzərində 2-3 budaq saxlanılmışdır. Hər bir növün ana kolu 4 hissəyə bölünmüştür. Kəsilmiş hissə boy maddəsi ilə işlənilmiş və daimi yerinə əkilmişdir. Vegetasiya müddətində bitkilərə kompost şəklində üzvi gübrələr (1m^2 -ə 20 q), yanmış peyin, torf verilmiş və əkilmiş kolun gövdə ətrafi örtülmüşdür. Mineral gübrələr (ammonium nitrat gübrəsi) 1m^2 -ə 40 q hesabı ilə verilmişdir. Əkilmiş kollara aqrotexniki qaydada qulluq göstərilmiş, vegetasiya müddətində 2-3 dəfə gübrə verilməklə, ardıcıl suvarılmış, ətrafi yumşaldılmış, sanitər budanma aparılmışdır. Bölünmiş hər bir hissə müstəqil bitki kimi normal böyüyərək inkişaf etmişdir. Bölünmə yolu ilə alınan yeni cavan kollarda II il kütləvi çiçəkləmə müşahidə edilmişdir.

Firqəndə ilə çoxaldılma. Zirinc növlərinin firqəndə üsulu ilə çoxaldılması çox az tətbiq olunur. Bu prosesi yerinə yetirmək üçün hər hansı bir ana kolun tək-tək aralı məsafədə əkilməsi mütləqdir, çünki budaqların şaquli istiqamətdə əyilib basdırılması üçün kifayət qədər məsafə olmalıdır. Əsasən bu üsul sortun bütün əlamətlərini özündə saxladığı üçün zirincin məhsuldar və dekorativ formalarının çoxaldılmasında tətbiq edilir.

Bu üsulla çoxaldılma payızda (oktyabrın axırları), ya da yazın əvvəllərində (yarpaqlar və ya çiçəklər açılana qədər) böyümənin başlanmasına qədər yerinə yetirilməlidir. Hər hansı bir növün firqəndə üsulu ilə çoxaldılması nəticəsində ana kol cavanlaşır [287], [288].

Aparduğumuz tədqiqat zamanı zirinc kollarının firqəndə üsulu ilə də çoxaldılması da öyrənilmişdir. Bunun üçün keçən ilki oduncaqlaşmış budaqlardan istifadə edilmişdir. Tədqiqat üçün *Berberis vulgaris* və *B. iberica* növləri götürülmüşdür. Tədqiqat yazın əvvəllərində aparılmışdır. Bu növlərin aşağı yarusda yerləşən budağı ana bitkidən ayrılmamaq şərti ilə üzərində kəsik edilməklə əyilərək 15-20 sm dərinliyində torpağa basdırılmış və suvarılmışdır. Kökün əmələ gəlməsi və fəal inkişafı üçün budaq basdırılmış sahənin həmişə rütubətli olmasına nəzarət edilmişdir. 50-60 gün ərzində kəsilmiş hissədən yeni köklərin əmələ gəlməsi müşahidə olunmuşdur. Əyilərək basdırılmış budaq vegetasiya dövründə normal inkişaf edir. Payızın axırlarında əmələ gələn müstəqil bitki ana bitkidən ayrılaraq daimi yerinə əkilmışdır. Bu üsul ilə çoxaldılan zaman alınan fərd ana bitkinin sort əlamətlərini özündə saxlayır. Müstəqil bitkilərdə II il çiçəkləmə və meyvəvermə müşahidə edilmişdir (şəkil 4.2.3).



Şəkil. 3. *Berberis iberica* növünün firqəndə üsulu ilə çoxaldılması.

Beləliklə, zirinc cinsinə aid növlərin vegetativ çoxaldılmasından aşağıdakı nəticələr alınmışdır:

- Zirinc növlərinin qələmlərinin 24 saat 0,005%-li heteroauksin məhlulunda saxlanması kök bağlamasını artırır. *Berberis juliana* və *B. densiflora* növlərində qələmlərin kök bağlaması digər növlərə nisbətən yüksək olmuşdur: 39,0-45,0%;

- Zirincin məhsuldar və dekorativ formalarını çoxaltmaq üçün kolun bölünməsi və firqəndə üsulunun tətbiqi məqsədə uyğundur.

ƏDƏBİYYAT

1. Məmmədov T.S. Azərbaycan dendroflorası. II c., Bakı: Səda, 2015, 392 s., s. 196-222.
2. Давлатов С.Х. О размножении вечнозеленых барбарисов в Душанбинском ботаническом саду // Тез. докл. 2-й Международной конф. «Экологические особенности биоразнообразия». Душанбе, 2002, с. 54-55.

3. Казимирчик Г.И. Сравнение сортов барбариса. Тульский государственный педагогический университет имени Л.Н.Толстого. Тула: Минист. образов. и науки Российской Федерации, 2015, 60 с.
4. Тарасенко М.Т. Новая технология размножения растений зелеными черенками: Метод. пособие. Москва: Колос, 1968, 68 с.
5. Плотникова Л.С., Хромова Т.В. Размножение древесных растений черенками. Москва, 1981, 56 с.

*AMEA Dendrologiya İnstitutu
Elnara.salaxova@rambler.ru*

Elnara Salakhova

VEGETATIVE PROPAGATION OF SPECIES OF THE GENUS *BERBERIS* L. UNDER THE CONDITIONS OF APSHERON

In the 2015-2019 studied the vegetative propagation of species of the genus *Berberis* L. – green cuttings, stem, root shoots and bush distribution. The following results were obtained during the vegetative propagation of *Berberis* L. species:

- Preservation of cuttings in 0.005% heteroauxin solution for 24 hours increases rooting. Rooting of cuttings was higher in *Berberis juliana* and *B. densiflora* species than in other species: 39,0-45,0%;
- It is advisable to use bush distribution and arcuate layering to reproduce the most productive and decorative forms of *Berberis*.

Keywords: *shank, heteroauxin, callus, arcuate layers.*

Эльнара Салахова

ВЕГЕТАТИВНОЕ РАЗМНОЖЕНИЕ ВИДОВ РОДА *BERBERIS* L. В УСЛОВИЯХ АПШЕРОНА

В исследовании 2015-2019 гг. изучалось вегетативное размножение видов рода *Berberis* L. – зелеными черенками, стволовыми, корневыми побегами и распределением куста. При вегетативном размножении видов *Berberis* L. получились следующие результаты:

- Сохранение черенков в 0,005% растворе гетероауксина в течение 24 часов увеличивает укоренение. Укоренение черенков было выше у видов *Berberis juliana* и *B. densiflora*, чем у других видов: 39,0-45,0%;
- Желательно использовать распределение куста и дуговидные отводки, чтобы воспроизвести наиболее продуктивные и декоративные формы *Berberis*.

Ключевые слова: *черенок, гетероауксин, каллус, дуговидные отводки.*

(Biologiya üzrə elmlər doktoru, professor Əliyar İbrahimov tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi: *İllkin variant* **07.02.2020**
Son variant **09.06.2020**

UOT 576.89;591.69

İSMAYIL MƏMMƏDOV

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ŞƏRAİTİNDƏ HİND TOYUQLARININ KOKSIDİLƏRLƏ YOLUXMASININ MÖVSÜMDƏN VƏ YAŞDAN ASILILIQ DİNAMİKASI

Məqalədə Naxçıvan MR şəraitində hind toyuqlarında parazitlik edən Eimeria növlərinin biomorfoloji xüsusiyyətləri təsvir edilmişdir. Tədqiqatlarla müəyyən edilmişdir ki, hind toyuqlarında 2 növ (Eimeria meleagridis və Eimeria meleagrimitis) parazitlik edir. Naxçıvan MR şəraitində hind toyuqlarının eymeriyalarla yoluxması mövsümdən asılı olaraq dəyişir. Belə ki, hind toyuqlarının eymeriyalarla yüksək yoluxma ekstensivliyi yaz (64,0%) və payız (60,7%) fəsillərində olmuşdur. Nisbətən az yoluxma ekstensivliyi qış (23,8%) və yay (34,6%) aylarında olmuşdur. Hind toyuqlarının koksidiilərlə yoluxması onların yaşıdan asılı olaraq dəyişir. Belə ki, 1-6 aylıq hind toyuqlarının cüçələrində yoluxma ekstensivliyi (40,2%), 6-12 aylıqlarda (18,7%) və bir yaşıdan yuxarılarında (14,7%) olmuşdur. Yaş artıqca hind quşlarının eymeriyalarla yoluxma dinamikası azalır.

Açar sözlər: Naxçıvan Muxtar Respublikası, koxsidi, eymeria, hind quşu, mövstümi, yaş dinamikası, ekstensivlik, növ.

Hind quşu (hinduşka) – *Meleagris gallopavo* Linnaeus, 1758, toyuqkimilər dəstəsindən olan ev quşu növüdür. Yabani hind quşlarından əhliləşdirilmiş fəndlərini 1519-cu ildə Xristofor Kolumb Amerikadan İspaniyaya (buna görə də ilk əvvəllər “İspan toyuğu” adlandırmışlar) gətirmiş, sonra dünyanın bütün ölkələrinə yayılmışdır. Hind quşlarının digər adlarından da biri də “Türkiyə toyuqları” adlanır, buna görə də ingilis dilində bu quşun adı “Turkey” adlanır.

Bunların əcdadı Amerika qıtəsində yayılmış yabani hind quşlarıdır. Hind quşları böyüklüklerinə görə ev quşları arasında dəvə quşlarından sonra ikincidir. Erkəklərinin diri çəkisi 9-35 kq, dişilərininki 4,5-11 kq arasında olur. Dünyada hind quşlarının yetişdirilməsinin 50%-dən çoxu ABŞ-ın, 35%-ə qədəri isə Avropa Birliyi ölkələrinin payına düşür [4, s. 201-209; 10, s. 227-225]. Hind quşlarının zooloji təsnifatı aşağıdakı kimidir:

Aləm: *Animalia* – Heyvanlar
 Tip: *Xordata* – Xordalılar
 Sınıf: *Aves* – Quşlar
 Dəstə: *Galiformes* – Toyuqkimilər
 Fəsilə: *Phasianidae* – Qırqovullar
 Ailə: *Meleagrididae* – Hind quşları
 Cins: *Meleagris* – Hind quşu
 Növ: *Meleagris gallopova* – Hind quşu (hinduşka)

Son zamanlar Azərbaycanda, o cümlədən, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi heyvandarlığın və quşçuluğun inkişafına xüsusi qayğı və diqqət göstərilir. Əhalinin ərzaq məhsullarına olan tələbatını ödəmək məqsədilə ərazidə iri quşçuluq təsərrüfatları yaradılmışdır. Quşçuluğun inkişafına maneçilik törədən əsas amillərdən biri də ev quşlarının parazitləri və onların törətdikləri xəstəliklərdir.

Koksidioz ev quşları arasında geniş yayılan xəstəliklərdən olub, təsərrüfatlarda çoxlu tələfat verir. Hind quşlarının (hinduşkaların) koksidiozu iti gedisi invazion xəstəlik olub, bağırıqların selikli qışalarının zədələnmələri və iltihabı ilə müşahidə edilir. Hind quşlarının

eymeriyaları ilk dəfə 1885-ci ildə T.Smit tərəfindən qeyd edilmişdir. Buna baxmayaraq hind quşlarının koxsidilərinin öyrənilməsinə dair xüsusi tədqiqatlar E.E.Tyzzer (1927,1929) tərəfindən aparılmış və 3 *Eimeria* növünün (*E. meleagridis*, *E. meleagrimitis*, *E. dispersa*) biomorfoloji xüsusiyyətləri təsvir edilmişdir [7, s. 310-325].

Müasir dövrə ədəbiyyat məlumatlarına görə hind quşlarında 8 növ eymeriyanın parazitlik etməsi qeyd edilir [3, s. 12-13; 9, s. 125-129]. Bunlar aşağıdakılardır:

1. *Eimeria adenoeides* Moore and Brown, 1951
2. *Eimeria dispersa* Tyzzer, 1929
3. *Eimeria gallopavonis* Hawkins, 1952
4. *Eimeria innocua* Moore and Brown, 1952
5. *Eimeria meleagridis* Tyzzer, 1929
6. *Eimeria meleagrimitis* Tyzzer, 1929
7. *Eimeria* sp. of Ruff, Schoor, Davison, And Nettles, 1988
8. *Eimeria subrotunda* Moore, Brown and Carter, 1952

Bunlardan da əsasən 4 növünün – *E. adenoeides*, *E. dispersa*, *E. meleagrimitis* və *E.gallopavonis* patogen olduğu qeyd edilir.

Patogenlik hər bir növ parazitə məxsus olan bir bioloji xüsusiyyət olub, onu növ kimi səciyyələndirir. Bu ilk əvvəl parazitin növündən, onun sahib orqanizmdə baş verən qeyri-cinsi çoxalmasının məhsuldarlığından, ifraz etdiyi maddələr mübadiləsinin oksigenlik dərəcəsindən, sahib orqanizmin müqavimətindən, rezistentliyindən və s. səbəblərdən asılı olaraq dəyişə bilər. Buna görə də əlverişli şərait yarandıqda patogenlik dərəcəsi zəif olan daha patogen ola bilər və ya əksinə [5, s. 110-116].

Azərbaycan Respublikasının ayrı-ayrı bölgələrində hind quşlarının koxsidilərinin XX əsrin 60-cı illərindən başlayaraq Azərbaycan EA-nın Zoologiya İnstitutunun əməkdaşları tərəfindən geniş və hərtərəfli tədqiq edilməsinə baxmayaraq, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan MR ərazisində bu istiqamətdə tədqiqat işləri zəif aparılmışdır [1, s. 42-46; 2, s. 155-157; 6, s. 457-460; 8, s. 13-14]. Buna görə də bu istiqamətdə tədqiqat işlərinin aparılmasını aktual bir məsələ kimi qarşımıza məqsəd qoymuşdur.

Material və metodika. Tədqiqatın materialı 2017-2018-ci tədqiqat illərində Naxçıvan MR ərazisindəki təsərrüfatlarda bəslənilən müxtəlif yaşlı hind toyuqlarından ilin bütün fəsilləri üzrə toplanılmış fekal nümunələri götürülərək tədqiq edilmişdir. Naxçıvan MR şəraitində ilin bütün fəsillərində tədqiq olunan 247 hind quşundan 57-də eymeriya oosistalarına rast gəlinmişdir. Xəstəliyin diaqnozu əsasən kliniki əlamətlərə və mikroskopiya müayinələrinə əsasən qoyulmuşdur. Toplanılmış nümunələr Bioresurslar İnstitutunun Onurğasızlar Zoologiyası laboratoriyasında Petri fincanlarına qoyulmuş və eymeriyaların oosistalarının sporlaşması üçün 27°-30°C-də 4 sutka (96 saat) termostatda (ISO-9001 "Nuve") saxlanılmışdır. Sonra nümunələr sentrifuqa sınaq şüşələrinə keçirilmiş və 5 dəqiqə 2000 dövr/dəq ilə sentrifuqa (NF 800R "Nuve") edilmişdir. Üst maye qat atılmış, çöküntüyə xörək duzunun doymuş məhlulu əlavə edilib (1:10 nisbətində) qarışdırılmış və yenidən sentrifuqa edilmişdir. Yoluxmanı tam dəqiqləşdirmək üçün hər bir quşdan götürülmüş nümunədən 10 preparat hazırlanmış və "BIOLAR" (okulyar x 7, obyektiv x 40 x 100) mikroskopu ilə mikroskopiya edilmişdir. Hind toyuqlarında parazitlik edən eymeriya növlərinin təyini Pellerdinin (Pellerdy, 1974) metodikasına əsasən aparılmışdır [11, s. 227-235].

Alınmış nəticələr və onların müzakirəsi. Tədqiqatlara əsasən Naxçıvan MR şəraitində hind quşlarında 2 – *Eimeria*: *Eimeria meleagridis* Tyzzer, 1927 və *Eimeria meleagrimitis*

Tyzzer, 1929. *Eimeria* növləri təsadüf edilmişdir.

Eimeria meleagridis (Tyzzer, 1927): oosistaları ellipsvari olub, $23,8 \times 17,9$ mkm ölçüdədir. Ölverişli mühitdə oosistaların sporlaşması 24 saatə başa çatır. Daxili inkişafı hind toyuqlarının nazik bağırsaqlarının orta və arxa hissələrində, kor bağırsağın çıxıntılarında və düz bağırsaqda gedir. Parazitə dönyanın bütün ölkələrində, o cümlədən Naxçıvan MR ərazisində də rast gəlinir.

Eimeria meleagrimitis (Tyzzer, 1929): oosistaları böyük oval formada olub $17,9 \times 15,1$ mkm ölçüdədir. Oosistaları 48 saatə sporlaşır və onların daxilində üç qütb dənəciyi əmələ gəlir. Daxili inkişafını əsasən nazik bağırsağın digər şöbələrində də davam etdirə bilir. Xəstəlik törətmə qabiliyyəti yüksəkdir, üç dəfə degenerasiya verir. Dünyada, Azərbaycan Respublikasının digər bölgələrində olduğu kimi, Naxçıvan MR ərazisində də geniş yayılmışdır.

Dünyanın əksər ölkələrində və eləcə də Azərbaycanın müxtəlif bölgələrində hind quşlarının koxsidilərlə yoluxmasına mövsümün təsir dinamikası tədqiq edilmişdir. Biz də Naxçıvan MR şəraitində fəsillərin hind toyuqlarının eymeriyalarla yoluxma dinamikasına təsirini öyrəndik. Tədqiqatın nəticələri cədvəl 1-də öz əksini tapmışdır.

Cədvəl 1

Naxçıvan MR şəraitində hind toyuqlarının eymeriyalarla yoluxmasının mövsümdən asılılıq dinamikası

İlin fəsilləri	Yoxlanılmışdır	Yoluxmuşdur	Ekstensivlik, %-la
Yaz	25	16	64,0
Yay	26	9	34,6
Payız	28	17	60,7
Qış	21	5	23,8
Cəmi	100	49	49

Cədvəldən göründüyü kimi, Naxçıvan MR şəraitində hind toyuqlarının eymeriyalarla yoluxması mövsümdən asılı olaraq dəyişir. Belə ki, hind toyuqlarının eymeriyalarla yüksək yoluxma ekstensivliyi yaz (64,0%) və payız (60,7%) fəsillərində olmuşdur. Onlara nisbətən az yoluxma ekstensivliyi qış (23,8%) və yay (34,6%) aylarında olmuşdur. Bunu onunla izah etmək olar ki, yaz və payız aylarında yağının çox olması eymeriyaların oosistalarının yaşaması üçün müsbət təsir göstərir.

Hind quşlarının Naxçıvan MR şəraitində koxsidilərlə yoluxmasına təsir edən amillərdən biri də onların yaşıdır. Belə ki, dünyanın demək olar ki, əksər ölkələrində hind toyuqlarının koxsidilərlə yoluxmasında yaşın da mühüm olduğu qeyd edilir. Bizim apardığımız tədqiqatlarda da bunlara oxşar nəticələr əldə edilmişdir. Tədqiqatın nəticələri cədvəl 2-də göstərilmişdir.

Cədvəl 2

Naxçıvan MR şəraitində hind toyuqlarının eymeriyalarla yoluxmasının yaşdan asılılıq dinamikası

Quşların yaşı	Yoxlanılmışdır	Yoluxmuşdur	Ekstensivlik, %-la
1-6 aylıqlar	72	28	40,2
6-12 aylıqlar	80	16	18,7
Bir yaşdan yuxarı	95	14	14,7
Cəmi	247	58	23,4

Göründüyü kimi, Naxçıvan MR şəraitində hind toyuqlarının koxsidilərlə yoluxması onların yaşından asılı olaraq dəyişilir. Belə ki, 1-6 aylıq hind toyuqlarının cüçələrinin yoluxma ekstensivliyi (40,2%), 6-12 aylıqlarda (18,7%) və bir yaşdan yuxarınlarda (14,7%) olmuşdur. Yaş artdıqca hind quşlarının eymeriyalarla yoluxma dinamikası azalır.

Aparılan tədqiqatlardan belə bir nəticəyə gəlmək olar ki, Naxçıvan MR şəraitində hind quşlarında iki növ Eimeria – *Eimeria meleagridis* Tyzzer, 1927 və *Eimeria meleagrimitis* Tyzzer, 1929 parazitlik edir. Yoluxmanın ekstensivliyinə yaş və mövsümi dinamika öz təsirini göstərir.

Koxsidi oosistalarının ətraf mühitdə yayılmasının qarşısını almaq üçün baytarlıq-sanitariya qaydalarına riayət edilməli, onları məhv etmək üçün xüsusi dezinfeksiya tədbirləri həyata keçirilməlidir. Quş damlarının, ayrı-ayrı sexlərin, alətlərin, ləvazimatların, habelə peyinin dezinfeksiyası təlimatlar əsasında aparılmalıdır.

Təklif olunan profilaktik-mübarizə tədbirlərinin tətbiq edilməsi ilə ev qazlarının eymeriyalarla yoluxmasının qarşısının alınmasında mühüm nəticələr əldə etmək mümkündür. Qeyd edilən profilaktiki tədbirlərin aparılması ilə hind quşlarının eymerioz törədiciləri ilə yoluxması xeyli dərəcədə azalmış olur. Bu da quşçuluqla məşğul olan şəxsi və fermer təsərrüfatlarına böyük iqtisadi səmərə verər.

ƏDƏBİYYAT

1. Azərbaycan heyvanlar aləmi/akad. M.Ə.Musayevin redaksiyası ilə. I c., Bakı: Elm, 2002, 266 s.
2. Məmmədov İ.B. Naxçıvan Muxtar Respublikası şəraitində hind toyuqlarının koxsidiləri // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, Naxçıvan: Tusi, 2009, № 4, s. 155-158.
3. Musayev M.Ə., Hacıyev A.T., Yolçuyev Y.Y. və b. Azərbaycanda ev quşlarının parazitləri və onlara qarşı mübarizənin elmi əsasları. Bakı: Elm, 1991, 159 s.
4. Koyubenbe N., Konca Y. Türkiye ve Avrupa Birliği'nde Hindi Eti Üretimi, Tüketimi ve Politikaları // Ege Üniv. Ziraat Fak. Derg., 2010, № 47 (2), s. 201-209.
5. Бейер Т.В. Клеточная биология споровиков – возбудителей протозойных болезней животных и человека. Ленинград: Наука, 1989, 184 с.
6. Гасанова Ж.В. Паразитические простейшие (Protozoa, Apicomplexa) домашних птиц Абшерона // Тр. Института Зоологии НАН Азербайджана, 2006, вып. XXVIII, с. 457-463.
7. Догель В.А., Полянский Ю.И., Хейсин Е.М. Общая протозоология. Москва: АН СССР, 1962, 555 с.
8. Мусаев М.А., Алиева Ф.К. Кокцидии индеек Куба-Хачмазской зоны Азербайджана // Тр. Института Зоологии АН Азерб. ССР, 1963, т. 24, с. 13-15.
9. Шевченко А.И. Болезни индеек, их лечение и профилактика // Птицеводство, Москва, 2011, с. 125-130.
10. Veldkamp T. Heat Stress and Diet Utilization in Male Turkeys: The Role of Dietary Energy and Amino Acids. 2002, Ph.D. Thesis, Wageningen Institute of Animal Science, Department of Animal Nutrition, Wageningen University, Netherlands, pp. 17-26.
11. Pellerdy L. Coccidia and coccidiosis. Akad. Kiado. Budapest, 1974, pp. 227-235.

*AMEA Naxçıvan Bölməsi
E-mail: i_memmedov68@mail.ru*

Ismayıł Məmmədov

SEASONAL AND AGE DYNAMICS OF TURKEY COCCIDIOSIS UNDER THE CONDITIONS OF THE NAKHCHIVAN AUTONOMOUS REPUBLIC

The agent of disease of turkeys is the elementary unicell – coccidia. Illness extends very quickly, affects 20-30% of the bird livestock, and progress sharply, the intestine is strongly affected.

Two species of eight known species of the genus *Eimeria* (*Eimeria meleagridis* Tyzzer, 1929, and *Eimeria meleagrimitis* Tyzzer, 1929) were first discovered for turkeys in the Nakhchivan Autonomous Republic. 1-6 months old turkey pouls are susceptible to the disease most of all. In the Nakhchivan Autonomous Republic, the prevalence of invasion in turkeys in the spring and autumn is higher than in summer and winter. Relatively high infection was noted in the spring (64%). Poor feeding, crowding, dampness in the premises, cooling, and unsanitary conditions of the premises contribute to the spread.

Keywords: Nakhchivan Autonomous Republic, eimeria, turkey, extensiveness, seasons, age.

Исмаил Мамедов

СЕЗОННАЯ И ВОЗРАСТНАЯ ДИНАМИКА КОКЦИДИОЗОВ ИНДЕЕК В УСЛОВИЯХ НАХЧЫВАНСКОЙ АВТОНОМНОЙ РЕСПУБЛИКИ

Возбудитель болезни кокцидиозов животных – простейший одноклеточный организм кокцидия. Болезнь распространяется очень быстро и поражает до 20-30% поголовья индеек и протекает остро, особенно сильно поражается их кишечник.

В условиях Нахчыванской АР для индеек впервые обнаружены два вида из восьми известных видов рода *Eimeria*: *Eimeria meleagridis* Tyzzer, 1929 и *Eimeria meleagrimitis* Tyzzer, 1929. Наиболее восприимчивы к заболеваниям индюшата 1-6 месячного возраста. В Нахчыванской АР экстенсивность инвазии у индеек в весенний и осенний периоды выше, чем в летнее и зимнее время. Относительно высокая зараженность отмечена в весенний период (64%). Способствуют распространению некачественное кормление, скученность, сырость в помещениях, охлаждение и антисанитарное состояние помещений.

Ключевые слова: Нахчыванская Автономная Республика, эймериа, индейка, экстенсивность, сезоны года, возраст.

(AMEA-nın müxbir iizvü Saleh Məhərrəmov tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi:	İlkin variant	18.02.2020
	Son variant	01.06.2020

UOT 577.472(28)

AKİF BAYRAMOV

NAXÇIVANÇAYIN ORTA VƏ YUXARI AXINLARININ MAKROZOOBENTOSU

Şahbuz rayonu ərazisində Naxçıvançayın orta və yuxarı axınlarında dib faunasının növ tərkibi, ekoloji göstəriciləri və əsas sistematik qrupları öyrənilmişdir. Müəyyən edilmişdir ki, Naxçıvançay hövzəsinin makrozoobentosu 16 sistematik qrupda birləşmiş 84 cins və 98 növlə təmsil olunmuşdur. Buğumayaqlılar (Arthropoda) tipi 13 sistematik qrupa mənsub olan 73 reofil növlə üstünlük təşkil etmişdir. 25 növ makrobentik orqanizm mütləq su canlısıdır. Ekosistemin Şahbuz rayonu hissəsinin dib faunasında növlərinin sayına görə Ephemeroptera, Trichoptera, Coleoptera və Chironomidae sistematik qrupları xüsusi fərqlənmişlər. Çayın yuxarı axınında formalışmış makrobentik fauna 88 növlə daha zəngindir. Vahid yaşayış sahəsinə düşən fərd sayına və biokütləsinə görə yuxarı axının makrozoobentosu orta axının faunasından 2 dəfədən çox üstündür. Piona (Tetrapiona) variabilis (Koch, 1836) Naxçıvan Muxtar Respublikası faunası üçün ilk dəfə göstərilmişdir.

Açar sözlər: içməli su, üzvi çirkənmə, Zəngəzur və Dərələyəz dağ silsilələri, Piona (Tetrapiona) variabilis.

Giriş. Çaylar Naxçıvan Muxtar Respublikası əhalisinin içməli su ilə təminatının əsas mənbəyini təşkil edir. Çay ekosistemlərinin əsas trofik halqlarından birini makrozoobentos toplumları – yatağın çoxhüceyrəli, bədən ölçüləri 2 mm-dən böyük olan su orqanizmlərindən ibarətdir. Makrobentik canlılar çaylarda hidrobioloji rejimin tənzim olunmasında, ikincili konsumentlər kimi ekosistemdə yayılmış orqanizmlər arasında mövcud olan qida və enerji münasibətlərində əhəmiyyətli rol oynayırlar. Xüsusi qeyd etmək lazımdır ki, tibbi və baytarlıq əhəmiyyəti ilə seçilən, insan və heyvanlarda bir çox ağır gedişli qan-parazitar xəstəliklərin keçiricisi olan çoxsaylı qansomucu İkiqanadlı (Diptera) növlərinin çoxalması və inkişafı su mühitlərində baş verir. Hazırda durğun və axar sutularlarda üzvi çirkənmənin səviyyəsinin təyini üçün meyar kimi makrobentik orqanizm növlərinin istifadəsinə üstünlük verilir.

Çaylar Naxçıvan Muxtar Respublikasının ümumi hidrografik şəbəkəni müəyyən edir. Arpaçay (mənşəyi Basarkeçər dağ silsiləsinin şimal-şərqində, 2985 metr hündürlüyüdə), Naxçıvançay, Əlincəçay, Gilançay, Düylüncay, Vənəndçay, Ordubadçay, Gənzəçay və Kotamçay (mənşəyi Zəngəzur və Dərələyəz dağ silsilərinin cənub-şərqi yamaclarında, 2700-3575 m hündürlüklərdə) bölgənin böyük çayları hesab edilir. Sübut edilmişdir ki, suyun axın sürəti ($S < 4 \text{ m/san}$) hər şeydən əvvəl dib orqanizmlərinə mexaniki təsir göstərib onlarda axında yaşamaq üçün münasib bioloji-morfoloji əlamətlərin yaranmasına səbəb olmuş, ekoloji-morfoloji xüsusiyyətlərinə görə fərqli, lakin növ tərkibinə zəngin reofil heyvan qrupunu əmələ gətirmişdir [1, s. 70-73; 4, s. 192-199].

Çaylarda makrobentik orqanizm qruplaşmalarının axınlar üzrə paylanması qrunutun müxtəlifliyindən, suyun hidroloji, termik və oksigen rejimindən, onun ilboyu sərfindən və yaz-yay dövründə tez-tez baş verən sel hadisələrində asılı olaraq keyfiyyət və kəmiyyət dəyişikliklərinə məruz qalır.

Ədəbiyyat icməli. 1933-cü ildə SSRİ EA Cənubi Qafqaz filialı Azərbaycan şöbəsinin Zoologiya bölməsi və Zoologiya İnstitutu tərəfindən bölgəyə təşkil edilmiş kompleks ekspedisiyanın nəticələrini əks etdirən mənbələrdə təbiətin gözəl guşəsi kimi daha çox Şahbuz rayonu ərazisində yerinə yetirilən hidrobioloji tədqiqat işləri nəticəsində çayların, o cümlədən Naxçıvançayın, onun Küküçay, Şahbuzçay kimi qollarının və Batabat yaylası axar sututar-

larının qismən fərqli hidrofaunaya, o cümlədən tam formalaşa bilməyən dib faunasına malik olduğu göstərilmişdir [5, s. 353-379; 12, s. 55-64].

Sofiyev Z.P. Naxçıvançayda xironomid sürfələrinin üstünlüyü ilə 48 növ makrobentik orqanizm aşkar etmişdir. Tədqiqatçı sürətli su axını ilə əlaqədar olaraq dib faunasının bölgənin bu və digər çaylarında zəif inkişaf etdiyini xüsusi vurğulamışdır [11, s. 5-20]. Keçən əsrin 90-cı illərində aparılmış hidrobioloji tədqiqat işləri nəticəsində həmin çay sistemində 22 növ zooplankton, 58 növ makrobentik orqanizm və 15 növ balıq aşkar edilmiş, Naxçıvançayın orta və aşağı axınlarının hidrofaunasında xironomid sürfələrinin (11 növ) və *Cyprinidae* fəsiləsinə mənsub olan balıq növlərinin (13 növ) zənginliyi qeyd olunmuşdur [2, s. 244-254].

AMEA Naxçıvan Böləmisi Bioresurslar İnstitutunun əməkdaşları tərəfindən Naxçıvançayın H.Əliyev su anbarının bəndindən başlayaraq mənsəbinədək olan hissəsinin və onun sağ qolu olan Canənbər çeşməsinin makrozoobentosu öyrənilmiş, dib faunasında 15 sistematik qrupa mənsub olan 86 növ və formanın yayıldığı müəyyən edilmişdir [3, s. 192-199].

İşin məqsədi. Naxçıvançayın orta və yuxarı axınlarında dib faunasının keyfiyyət və kəmiyyət göstəricilərini, onun struktur quruluşunu, əsas biosenozlarını və sistematik qruplarını öyrənməkdən ibarət olmuşdur. Ekosistemin bu hissələrində makrozoobentosun növ tərkibinin formalaşmasına, onun təsərrüfat əhəmiyyətli sistematik qruplarının inkişafına dəyişilən və nisbi dövri sabitliyi ilə fərqlənən abiotik mühit amillərinin təsirinin qiymətləndirilməsi tədqiqat işinin əsas vəzifələrindən birini təşkil etmişdir.

İşin materialı və metodu. Çöl ekspedisiyaları zamanı Naxçıvançayın, onun qollarının və hövzədə yerləşən bulaqların müxtəlif biotoplardan hidrobioloji tor və tutum sahəsi $0,01 \text{ m}^2$ olan təkmilləşdirilmiş metal boru ($d = 11 \text{ sm}$) vasitəsi ilə toplanılmış makrozoobentos nümunəleri tədqiqat materialı olmuşdur. Nümunələrin toplanılması və ilk işlənilməsi hidrobioloji tədqiqatlarda ümumi qəbul olunmuş metodlar və vasitələrlə yerinə yetirilmişdir. Yerində təmizlənmiş heyvanat qalığı germetik plastmas qablarda 4%-li formalin məhlulunda fiksə edilmiş, laboratoriyada axar su altında yuyulub təmizləndikdən sonra onların növ tərkibi, sayı və biokütləsi müəyyən olunmuşdur. Makrobentik orqanizmlərin məkanca paylanması qanuna uyğunluğunu aşkar etmək üçün axının sürəti, suyun dərinliyi, şəffaflığı, temperaturu, onun fəsillər üzrə sərfi və qrun tun (biotopun) xarakteri qeyd edilmişdir. Növlərin təyinində müvafiq təyinedici kitablardan və internet mənbələrindən istifadə olunmuşdur. Kəmiyyət göstəricilərinə və rastgelmə tezliyinə ($P = m/n * 100\%$; burada: m – növün tapıldığı nümunələrin; n – biosenozu əhatə edən nümunələrin ümumi sayıdır) görə çaylarda makrozoobentosun tərkibinə daxil olan ayrı-ayrı növlərin dominantlıq dərəcəsi hesablanmışdır [7, s. 3-45; 8, s. 33-35; 9, s. 22-350; 10, s. 15-455; 13; 14].

Alınmış nəticələrin müzakirəsi. Naxçıvançayın H.Əliyev su anbarında olan orta və yuxarı axınları Şahbuz (ş. en. $39^{\circ}29'$ - şərq uz. $45^{\circ}40'$) rayonu ərazisində formalaşır. Ərazinin çay şəbəkəsi nisbətən yaxşı inkişaf etmişdir. Küküçay, Şahbuzçay, Salvartiçay və Badamlıçay onun əsas qollarıdır. 147 irili-xirdalı su axarı Naxçıvançayın ümumi su axımının formalaşmasında xüsusi çəkisi ilə fərqlənir. Ərazidə su anbarı (su tutumu – 100 mln. m^3), Qanlıgöl (850 min m^3) və Batabat gölləri (ümumi tutumu – $3,6 \text{ mln. m}^3$) yerləşmişdir. Naxçıvançay hövzəsində yerləşmiş yaşayış məntəqələri sakinlərinin içməli suya və kənd təsərrüfatı sahələrinin suvarma suyuna olan tələbatı əsasən Şahbuz rayonunda yerləşən dörgün və axar sututarlarda formalaşan ehtiyat hesabına ödənilir [5, s. 221-258; 6, s. 9-14].

Aparılmış tədqiqat işləri nəticəsində Şahbuz rayonunda Naxçıvançayın orta və yuxarı axınlarında 98 növ makrobentik dib orqanizmi aşkar edilmişdir:

Oligochaeta (4 növ): *Nais behningi* Michaelsen, 1923; *Nais bredcheri* Michaelsen, 1899; *Tubifex tubifex* (Müller, 1774); *Eiseniella tetraedra* Savigny, 1826;

Hirudinea (5 növ): *Glossiphonia complanata*, (Linnaeus, 1758); *Helobdella stagnalis* (Linnaeus, 1758); *Haemopis sanquisuga* (Linnaeus, 1758); *Limnatis nilotica*, Savygny, 1822; *Erpobdella octoculata* (Linnaeus, 1758);

Mollusca: (6 növ): *Unio crassus* Philipson, 1788; *Radix peregra* (O. F. Müller, 1774); *Limnaea stagnalis* (Linnaeus, 1758); *Physella acuta* (Draparnaud, 1801); *Gyraulus* (*Gyraulus*) *albus* (O. F. Müller, 1774); *Planorbis planorbis* (Linnaeus, 1758);

Ostracoda (2 növ): *Candona neglecta* Sars, 1887; *Ilyocypris divisa* Klie, 1926;

Eumalacostraca (2 növ): *Gammarus lacustris* (Sars, 1863); *Gammarus matienus* Derjavin, 1938;

Hydrocarina (4 növ): *Eylais hamata*, Koenike, 1897; *Hydrachna* (*Rhabdohydrachna*) *geographica* (Rhabdoh.) O.F.Müller. 1776; *Hydrachna* sp.; *Piona* (*Tetrapiona*) *variabilis* (Koch, 1836)*;

Ephemeroptera (12 növ): *Ephemerella vulgare* (Linnaeus, 1758); *Potamanthus luteus* (Linnaeus, 1767); *Siphlonurus lacustris* (Eaton, 1870); *Baetis rhodani* (Pictet, 1843); *Acentrella lapponica* Bengtsson, 1912; *Centroptilum luteolum* (Müller, 1776); *Cloeon dipterum* (Linnaeus, 1761); *Cloeon simile* Eaton, 1870; *Ecdyonurus flavimanus* Klapalek, 1905; *Ecdyonurus venosus* (Fabricius, 1775); *Hertagenia sulfurea* (Müller, 1776); *Caenis macrura* Stephens, 1835

Odonata (8 növ): *Ischnura elegans* (Vander Linden, 1823); *Gomphus vulgatissimus* Linnaeus, 1758; *Ophigomphus cecilia* (Foureroy, 1785); *Aeschna cyanea* (Müller, 1764); *Aeschna juncea* (Linnaeus, 1758); *Anax imperator* Leach, 1815; *Somatochlora metallica* Van der Linden, 1825; *Libellula depressa* Linnaeus, 1758;

Plecoptera (1 növ): *Nemoura cinerea* (Retzius, 1783);

Hemiptera (3 növ): *Siqara* (*Subsiqara*) *falleni* (Fieber, 1847); *Nepa cinerea* Linnaeus, 1758; *Ranatra* (*Ranatra*) *linearis* (Linnaeus, 1758);

Coleoptera (10 növ): *Brychius elevatus* (Panzer, 1794); *Haliplus* (*Liaphlus*) *flavicollis* Sturm, 1834; *Agabus* (*Gauromyces*) *bipustulatus* (Linn, 1767); *Platambus maculatus* (Linnaeus, 1758); *Ochthebius bellieri* Kuwert, 1887); *Hydroporus planus* (Fabricius, 1781); *Berosus lirudus* (Linnaeus, 1761); *Limnius volckmari* (Panzer, 1793); *Graphhelmis pallidipes* Carter, 1926; *Riolus* sp.

Trichoptera (15 növ): *Hydropsyche ornatula* McLachlan, 1878; *Hydropsyche pelliculosa* (Curtis 1834); *Phylopotamus montanus* (Donovan, 1813); *Rhyacophyla nubila* Zetterstedt, 1840; *Aqapetus fuscipes* Curtis, 1834; *Molanna angustata* Curtis, 1834; *Lepidosternum tineiformis* Curtis, 1834; *Limnephilus bipunctatus* Curtis, 1834; *Limnephilus xanthodes* McLachlan 1875; *Micropterna sequas* McLachlan 1875; *Potamophylax rotundipennis* (Brauer, 1857); *Potamophylax cingulatus* (Stephens, 1837); *Anabolia nervosa* Curtis, 1834; *Anabolia soror* McLachlan 1875; *Brachycentrus subnubilis* Curtis, 1834;

Diptera (4 növ): *Tipula* (*Vestiplex*) *scripta* Meigen, 1830; *Oxycera* sp.; *Tabanus bovinus* Linnaeus, 1758; *Psychoda* sp.;

Ceratopogonidae (2 növ): *Culicoides nubeculosus* Meigen, 1830; *Leptoconops* sp.;


Simuliidae (6 növ): *Eusimulium znoikoi* Rubtsov, 1940; *Metacnerchia niqra* Rubtsov, 1940; *Odaqmia variegata* (Meigen, 1818); *Prosimulium* (*Pros.*) *rachiliense* Djafarov, 1954; *Simulium kurense* Rubtsov et Djafarov, 1951; *Simulium kurense schachbusicum* Djafarov, 1951;

Chironomidae (16 növ): *Ablabesmyia monilis* (Linnaeus, 1758); *Thienemannimyia len-*

tiginosa (Fries, 1823); *Procladius choreus* (Meigen, 1804); *Cryptochironomus macropodus* Lyachov, 1941; *Parachironomus pararostratus* Harnisch, 1923; *Cladotanytarsus mancus* (Walker, 1856); *Tanytarsus qreqarius* Kieffer, 1909; *Cricotopus biformis* Edwards, 1929; *Eukiefferiella oxiana* Pankratova, 1950; *Eukiefferiella thernovskyii* Pankratova, 1950; *Eukiefferiella sellata* Pankratova, 1950; *Orthocladius rivulorum* Kieffer, 1909; *Orthocladius thienemanni* Kieffer, 1909; *Diamesa insignipes* Kieffer, 1908; *Diamesa nivalis* Pankratova, 1950; *Syndiamesa monstrata* Pankratova, 1950.

Təhlillər göstərdi ki, Naxçıvançay hövzəsində makrozoobentos 16 sistematik qrupda birləşmiş 84 cinsə mənsub olan 98 növlə təmsil olunmuşdur. Buğumayaqlılar (*Arthropoda*) tipi 13 sistematik qrupa mənsub olan 73 növlə (ümumi növ sayının 75,5%-i) üstünlük təşkil etmişdir. 25 növ makrobentik canlı mütləq su orqanizmidir. *Piona (Tetrapiona) variabilis* (Koch, 1836) muxtar respublika faunası üçün ilk dəfə göstərilmişdir. Faunada *Glossiphonia complanata*, *Limnaea stagnalis*, *Gammarus lacustris*, *Ephemera vulgare*, *Cloeon dipterum*, *Aeschna juncea*, *Sigara (Subsigara) falleni*, *Haliplus (Liaphlus) flavigollis*, *Limnius volckmari*, *Hydropsyche pellucidula*, *Rhyacophyla nubila*, *Molanna angustata*, *Odaqmia variegata*, *Simulium kurense*, *Cricotopus biformis*, *Eukiefferiella oxiana* və *Eukiefferiella sellata* növlərinin rastgelmə tezliyinə ($P>50\%$) və sayına görə üstünlüyü müəyyən edilmişdir.

Naxçıvançayın orta və yuxarı axınlarının dib faunasında makrobentik orqanizm növlərinin əsas sistematik qruplarına görə %-lə paylanması aşağıdakı diaqramda öz əksini tapmışdır.



Şəkil 1. Naxçıvançayın orta və yuxarı axınlarında makrozoobentosun əsas sistematik qruplarının %-lə nisbəti.

Qeyd: Başqalarına *Oligochaeta*, *Hirudinea*, *Ostracoda*, *Eumalacostraca*, *Hydrocarina*, *Plecoptera*, *Hemiptera*, *Diptera* və *Ceratopogonidae* qrupları daxildir.

Çay sisteminin orta və yuxarı hissələrində litoreofil biosenozların mütləq üstünlüyü aşkar edildi. Naxçıvançayın yuxarı axınında və onun qollarında bitki örtüklü, nisbətən sakit axarlı hissələrdə zəngin növmüxtəlifliyi, fəndlərinin sayı və biokütləsi ilə fərqlənən fitoreofil bentosenozlar formalaşmışdır. Aşağı və orta temperatura yüksək dayanıqlı evriterm Gündə-

cələr (*Ephemeroptera*) və Bulaqçılardan (*Trichoptera*) faunası yuxarı qurşaq axar sututarlarında bütün fəsillərdə növmüxtəlifliyi ilə fərqlənmişdir. Dəstələrin əksər nümayəndələri təmiz oliqosaprobit və β- mezosaprobit su mühitlərində yaşamağa üstünlük verirlər.

Diaqramdan göründüyü kimi, Naxçıvançay ekosisteminin Şahbuz rayonu hissəsinin dib faunasında növlərinin sayına görə *Ephemeroptera*, *Trichoptera*, *Coleoptera* və *Chironomidae* sistematik qrupları fərqlənmişlər.

Çayın dib faunası yaz-yay aylarında baş verən sel hadisələrindən sonra müəyyən zaman müddətində xeyli kasadlaşır; suyun güclü axını ali xərcənglərin, bulaqçı, gündəcə, iynəcə və ikiqanadlı sürfələrinin substratdan qoparılmasına və axın boyu aşağı yerdəyişməsinə səbəb olur.

Makrozoobentosun orta illik ekoloji göstəriciləri aşağıdakı cədvəldə verilmişdir (cədvəl).

Cədvəl

Naxçıvançayın orta və yuxarı axınlarında makrozoobentosun miqdar göstəriciləri S-növlərin sayı; N-fərd/m²; B-q/m²

Sistematiq qruplar	Miqdar göstəriciləri					
	Orta axın			Yuxarı axın		
	S	N	B	S	N	B
<i>Oligochaeta</i>	2	5	0,013	4	2	0,010
<i>Hirudinea</i>	1	2	0,006	4	5	0,024
<i>Mollusca</i>	2	2	0,010	5	5	0,014
<i>Eumalacostraca</i>	2	6	0,020	2	36	0,146
<i>Ephemeroptera</i>	8	22	0,048	10	42	0,140
<i>Odonata</i>	4	4	0,021	7	3	0,018
<i>Plecoptera</i>	0	-	-	1	1	0,006
<i>Coleoptera</i>	5	5	0,023	8	7	0,024
<i>Trichoptera</i>	11	15	0,040	14	25	0,102
<i>Simulidae</i>	4	26	0,082	6	56	0,095
<i>Chironomidae</i>	9	6	0,014	15	10	0,030
Başqa qruplar	3	3	0,022	12	18	0,078
Cəmi	2	94	0,299	88	205	0,687

Qeyd: Başqalarına *Hirudinea*, *Ostracoda*, *Hydrocarina*, *Hemiptera*, *Diptera* və *Ceratopogonidae* qrupları daxildir.

Göründüyü kimi, çayın yuxarı axınında formalasmış makrobentik fauna 88 (ümmüci sayının 98%-i qədər) növlə daha zəngindir. Bu, başlıca olaraq bircinsli – daşlı biotopdan ibarət olan orta axından fərqli olaraq çayın həmin hissəsində əlverişli biotoplardan və mikrobiotoplardan müxtəlifliyi, nisbi sabit bitki örtüyü hesabına olmuşdur. Vahid yaşayış sahəsinə düşən fərd sayına və biokütləsinə görə yuxarı axının makrozoobentosu 2 dəfədən çox orta axının faunasından üstündür. Ekoloji göstəricilərində oxşar fərqlilik *Eumalacostraca*, *Ephemeroptera*, *Trichoptera*, *Simulidae* və *Chironomidae* kimi əsas sistematiq qruplarda da özünü göstərmişdir.

Nəticələr. Şahbuz rayonu ərazisində Naxçıvançay hövzəsinin makrozoobentosu 16 sistematiq qrupda birləşmiş 84 cins və 98 növlə təmsil olunmuşdur. Buğumayaqlılar (*Arthropoda*) tipi 13 sistematiq qrupa mənsub olan 73 növlə üstünlük təşkil etmişdir. 25 növ makrobentik orqanizm mütləq su canlısıdır. Faunada *Glossiphonia complanata*, *Limnaea stagnalis*, *Gammarus lacustris*, *Ephemera vulgare*, *Cloeon dipterum*, *Aeschna juncea*, *Siqara (Sub-siqara) falleni*, *Haliphus (Liaphlus) flavigollis*, *Limnius volckmari*, *Hydropsyche pellucidula*,

Rhyacophyla nubila, *Molanna anguslata*, *Odaqmia varieqata*, *Simulium kurense*, *Cricotopus biformis*, *Eukiefferiella oxiana* və *Eukiefferiella sellata* növlərinin rastgəlmə tezliyinə ($P>50\%$) və sayına görə üstünlüyü müəyyən edilmişdir. *Piona (Tetrapiona) variabilis* (Koch, 1836) muxtar respublika faunası üçün ilk dəfə göstərilmişdir.

ƏDƏBİYYAT

1. Ağamaliev F.Q., Əliyev A.R., Süleymanova İ.S., Məmmədova A.Q. Hidrobiologiya / Prof. F.Q. Ağamaliyevin redaktorluğu ilə. Bakı: AzTU-nun mətbəəsi, 2010, 445 s.
2. Bayramov A.B., Məmmədov T.M., Fərəcov H.R. Naxçıvan Muxtar Respublikasının əsas çaylarının hidrobioloji xüsusiyyətləri // Naxçıvan Regional Elm Mərkəzinin əsərləri, VII bur., Bakı: Elm, 2003, s. 244-254.
3. Bayramov A.B. Naxçıvançayın aşağı axınının makrozoobentosu // AMEA Naxçıvan Bölməsinin Elmi Əsərləri. Təbiət və texniki elmlər seriyası, 2019, c. 15, № 2, s. 192-199.
4. Bayramov A.B. Çay ekosistemlərində mühit amillərinin dib faunasının inkişafına təsiri // AMEA Naxçıvan Bölməsinin Elmi Əsərləri. Təbiət və texniki elmlər seriyası, 2019, c. 15, № 2, s. 192-199.
5. Naxçıvan Muxtar Respublikasının coğrafiyası. I c.: Fiziki coğrafiya, Naxçıvan: Əcəmi, 2017, 455 s.
6. Seyidov M., İbadullayeva S., Qasimov H., Salayeva Z. Şahbuz Dövlət Qoruğunun flora və bitkiliyi. Naxçıvan: Əcəmi, 2014, 523 s.
7. Методические рекомендации по сбору и обработке материалов при гидробиологических исследованиях на пресноводных водоёмах. Зообентос и его продукция. Ленинград, 1984, 51 с.
8. Методы мониторинга в Каспийском море. Баку: Полиграф, 2000, с. 33-35.
9. Определитель пресноводных беспозвоночных Европейской части СССР. Ленинград: Гидрометеоиздат, 1977, 510 с.
10. Определитель зоопланктона и зообентоса пресных водоёмов Европейской России. Под редакцией В.П.Алексеева и С.В.Цалолихина., т. 2. Зообентос. Москва-С.-Петербург: Изд-во ЗИН РАН, 2016, 457 с.
11. Софьев З.П. Донная фауна водоёмов Нах. АССР: Автореф. дис. ... канд. биол. наук. Баку, 1969, 21 с.
12. Чернова О.А. К познанию поденок (*Ephemeroptera*) Восточного Закавказья // Тр. Зоол. Инс-та АзФАН, 1938, VIII/42, с. 55-64.
13. <http://eol.org/> Encyclopediya of life
14. <http://www/faunaeur.org>

AMEA Naxçıvan Bölməsi
E-mail: akifbayramov50@mail.ru

Akif Bayramov

MACROZOOBENTHOS OF THE MIDDLE AND UPPER CURRENTS OF THE NAKHCHIVAN RIVER

The species composition, environmental indicators, and the main systematic groups of the bottom fauna of the middle and upper currents of the Nakhchivan river in the Shachbuz

district's territory were studied. We have found that 98 species and 84 genera belonging to 16 systematic groups represented macrozoobenthos of the Nakhchivan river basin. With 73 rheophilic species from 13 systematic groups, the *Arthropoda* type prevails. 25 macrobenthic species are aquatic organisms. By the number of species in the bottom fauna of the ecosystem within the Shakhbuz district, systematic groups – *Ephemeroptera*, *Trichoptera*, *Coleoptera*, and *Chironomidae* were especially distinguished. By the number of individuals and biomass per unit area of macrozoobenthos, the upper current of the river is more than two times larger than the average. A number of individuals and biomass were formed in the upper current of the Nakhchivan river and its tributaries phytoreophilic benthocenoses with rich species diversity. *Piona (Tetrapiona) variabilis* (Koch, 1836) has been first identified for the fauna of the Nakhchivan Autonomous Republic.

Keywords: drinking water, organic pollution, Zangezur and Daralyaz mountain ranges, *Piona (Tetrapiona) variabilis*.

Акиф Байрамов

МАКРОЗООБЕНТОС СРЕДНЕГО И ВЕРХНЕГО ТЕЧЕНИЙ РЕКИ НАХЧЫВАНЧАЙ

Изучены видовой состав, экологические показатели и основные систематические группы донной фауны среднего и верхнего течений реки Нахчыванчай на территории Шахбузского района. Обнаружено, что макрообентос бассейна реки Нахчыванчай представлен 98 видами и 84 родами, принадлежащими 16 систематическим группам. С 73 реофильными видами из 13 систематических групп преобладает тип членистоногие (*Arthropoda*). 25 макробентических видов – абсолютные водные организмы. По количеству видов в донной фауне экосистемы в пределах Шахбузского района особо выделялись систематические группы *Ephemeroptera*, *Trichoptera*, *Coleoptera* и *Chironomidae*. По количеству особей и биомассы на единицу площади макрообентос верхнего течения реки более чем в 2 раза больше, чем в среднем. В верховьях реки Нахчыванчая и его притоках сформировались фитореофильные бентоценозы с богатым видовым разнообразием, количеством особей и биомассой. *Piona (Tetrapiona) variabilis* (Koch, 1836) впервые указан для фауны Нахчыванской Автономной Республики.

Ключевые слова: питьевая вода, органическое загрязнение, Занげзурские и Дарагезские горные хребты, *Piona (Tetrapiona) variabilis*.

(Biologiya üzrə elmlər doktoru İsmayııl Məmmədov tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi:	İlkin variant	03.03.2020
	Son variant	05.06.2020

UOT 595.797

MAHİR MƏHƏRRƏMOV

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ ASTATINAE (APOIDEA: CRABRONIDAE) YARIMFƏSİLƏSİNİN ARILARI

Məqalədə Astatinae yarımfəsiləsinə mənsub növlərin dünyada, həmçinin Azərbaycanla qonşu olan ölkələrdən Rusiyada, İranda, Türkiyədə qeyd olunması haqqında ədəbiyyat və internet mənbələrinə əsasən məlumatlar verilir. Tədqiqat işi ayrı-ayrı illərdə muxtar respublikanın müxtəlif ərazilərindən toplanılmış, Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölümü Biomüxtəliflik Elmi Mərkəzinin, AMEA Zoologiya İnstitutunun, AMEA Naxçıvan Böləmisi Bioressurslar İnstitutunun kolleksiya fondunda saxlanılan materialların əsasında yerinə yetirilmişdir. 2018-2019-cu tədqiqat illərində muxtar respublikanın bir sıra ərazilərində Astatinae yarımfəsiləsinin 2 cinsə mənsub 8 növ və 2 yarımnövünün yayıldığı aşkar edilmişdir. Növlərin toplanıldığı ərazilərin koordinatları və yüksəklikləri qeyd olunmuşdur. Həmçinin növlərin dünyada yayılması, tapıldığı yüksəklik zonaları və landşaftlar müəyyən edilmiş, südləyənkimilər fəsiləsinə mənsub bitkilərin çiçəkləri üzərində daha çox rast gəlinməsi müşahidə edilmişdir. Astata miegii Dufour, 1861 və Astata minor Kohl, 1885 digər növlərə nisbətən əksər landşaft tiplərində rast gəlinən çoxsaylı növlər olmuşdur.

Açar sözlər: Naxçıvan, düzənlik, dağlıq, landşaft, kserofit, Astata.

Giriş. Dünyada Astatinae yarımfəsiləsinin 4 cinsi (*Astata* Latreille, 1796; *Diploplectron* W.Fox, 1893; *Dryudella* Spinola, 1843; *Uniplectron* F.Parker, 1966) 161-dən artıq növü məlumdur [5]. Rusiyada yarımfəsilənin 3 cinsə mənsub 20 növü [1, s. 218-219], Türkiyədə yarımfəsilənin 2 cinsə mənsub 11 növü [6, s. 1-51], İranda isə 2 cinsə mənsub 10 növü qeyd edilmişdir [2, s. 1-30].

Azərbaycanın Astatinae yarımfəsiləsinin arıları hazırkı dövrə qədər çox zəif öyrənilmişdir. Naxçıvan Muxtar Respublikasının Crabronidae-lərinin faunistik siyahısında bu yarımfəsilənin 10 növü göstərilmişdir ki, bunlardan da *Astata kashmirensis* Nurse, 1909 növü 1927-ci ildə Qussakovskiy tərəfindən Gəncədən toplanılmış nümunənin təyini zamanı *Astata rufipes* kimi qeyd edilmişdir [3, s. 265-296]. Qalan növlər Naxçıvan Muxtar Respublikasının müxtəlif ərazilərindən toplanılmış nümunələr əsasında verilmişdir [4, s. 1-24].

Material və metodika. Tədqiqat işi 2018-2019-cu illərdə muxtar respublikanın bir sıra ərazilərindən toplanmış nümunələrin əsasında yerinə yetirilmişdir. Aşağıda nümunələr toplanılmış ərazilərin koordinatları verilmişdir.

Babək: Sirab, 39°18'N 45°31'E, 1090 m.; Sirab, 39°18'N 45°32'E, 1250 m.; Qahab, 39°15'N 45°31'E, 1045 m.; Payız, 39°26'N 45°22'E, 1225 m.

Culfa: Darıdağ, 38°59'N 45°40'E, 900 m.; Dizə, 39°01'N 45°45'E, 880 m.; Dizə, 39°03'N 45°45'E, 965 m.; Qazancı, 39°13'N 45°41'E, 1300 m.; Teyvaz, 39°15'N 45°46'E, 1645 m.; Bəyəhməd, 39°15'N 45°52'E, 2180 m.

Şahbuz: Badamlı, 39°25'N 45°31'E, 1290 m.; Kolanı, 39°28'N 45°43'E, 1300 m.; Külüs, 39°21'N 45°37'E, 1395 m.; Zərnətün, 39°31'N 45°46'E, 1550 m.; Şahbuz ş., 39°23'N 45°32'E, 1160 m.; Şahbuzkənd, 39°23'N 45°32'E, 1140 m.; Biçənək, 39°31'N 45°46'E, 2000 m.; Batabat, 39°31'N 45°47'E, 2100 m.; Keçili, 39°22'N 45°43'E, 1800 m.; Keçili, 39°20'N 45°45'E, 2300 m.; Qızıl Qışlaq, 39°28'N 45°35'E, 1460 m.

Kəngərli: Qarabağlar, 39°25'N 45°13'E, 1270 m.; Çalxanqala, 39°25'N 45°15'E, 1445 m.

Şərur: Axura, 39°33'N 45°13'E, 1640 m.

Ordubad: Ağdərə, $39^{\circ}06'N$ $45^{\circ}54'E$, 2000 m.

Muxtar respublikanın 6 rayonunun 22 kəndinin 25 nöqtəsindən 130 nümunə toplanılmışdır. Nümunələrin təyini Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Böləməsi Biomüxtəliflik Elmi Mərkəzinin Entomologiya laboratoriyasında, AMEA Zoologiya İnstitutunun Quru onurgasızları laboratoriyasında, AMEA Naxçıvan Böləməsi Bioresurslar İnstitutunun Zooloji tədqiqatlar şöbəsində aparılmışdır. Növlərin təsnifikasi Pulavskiyə [5], dünyada yayılması isə Antropov və başqalarına görə verilmişdir [1, s. 218-219].

Alınmış nəticələrin müzakirəsi. Tədqiqat illərində muxtar respublikanın bir sıra ərazilərində *Astatinae* yarımfəsiləsinin 2 cinsə mənsub 8 növ və 2 yarımnövünün yayıldığı aşkar edilmişdir. Növlərin toplanıldığı ərazilərin koordinatları və yüksəklikləri qeyd olunmuşdur. Həmçinin növlərin dünyada yayılması, tapıldığı yüksəklik zonaları və landşaftlar müəyyən edilmiş, hansı bitkilərin çiçəkləri üzərində daha çox rast gəlinməsinin müşahidəsi aparılmışdır.

Fəsilə: *Crabronidae*

Yarımfəsilə: *Astatinae*

Cins: *Astata* Latreille, 1796

Astata affinis jerichoensis Pulawski, 1957

Material: Babək, Sirab, 1250 m., 12.06.2019, 1♂; Babək, Qahab, 1045 m., 12.06.2019, 1♀; Culfa, Darıdağ, 900 m., 16-20.06.2019, 5♀, 3♂; Şahbuz, Külüs, 1395 m, 19.06.2019, 1♂ (M.M. Məhərrəmov, A.B.Bayramov, M.Y.Proşalikin, X.Ə.Əliyev).

Dünyada yayılması: İsrail, Suriya, Azərbaycan.

Qeyd: Düzənlik və alçaq dağlıq yarımsəhra, orta dağlıq dağ-kserofit landşaftlarında tapılmışdır. Yol kənarlarında əsasən südləyən bitkisinin çiçəkləri üzərində rast gəlinir.

Astata apostata Mercet, 1910

Material: Şahbuz, Zərnətün, 1550 m., 24-25.07.2018, 1♂; Şahbuz, Şahbuz ş., 1160 m., 30.07.2018, 1♂; Babək, Sirab, 1090 m., 10.06.2019, 1♀; Şahbuz, Badamlı, 1290 m., 19.06.2019, 1♀ (M.M. Məhərrəmov, A.B.Bayramov, M.Y.Proşalikin, X.Ə.Əliyev).

Dünyada yayılması: Avropa, Rusiya, Şimali Afrika, Türkiyə, Azərbaycan, İran, Qazaxistan.

Qeyd: Alçaq dağlıq və orta dağlıq dağ-kserofit, orta dağlıq dağ-kserofit çəmən-kolluq landşaftlarında tapılmışdır. Daha çox efemer bitkilərin çiçəkləri üzərində rast gəlinir.

Astata boops (Schrank, 1781)

Material: Şahbuz, Biçənək, 2000 m., 23–24.07.2018, 1♂; Şahbuz, Kolanı, 1300 m., 24.07.2018, 1♂; Şahbuz, Batabat, 2100 m., 24.07.2018, 3♀, 5♂; Culfa, Bəyəhməd, 2180 m., 27.07.2018, 1♂; Babək, Sirab, 1250 m., 10.06.2019, 1♂; Culfa, Teyvaz, 1645 m., 15.06.2018, 1♀; Culfa, Darıdağ, 900 m., 20.06.2019, 2♂ (M.M. Məhərrəmov, A.B.Bayramov, M.Y.Proşalikin, X.Ə.Əliyev).

Dünyada yayılması: Avropa, Rusiya, Şimali Afrika, Azərbaycan, Türkiyə, İsrail, Yəmən, Oman, İraq, İran, Əfqanistan, Türkmenistan, Tacikistan, Özbəkistan, Qazaxistan, Mongolustan, Çin, Koreya yarımadası, Hindistan.

Qeyd: Düzənlik yarımsəhra, alçaq dağlıq dağ-kserofit, orta dağlıq dağ-meşə, dağ-kserofit çəmən-kolluq landşaftlarında tapılmışdır. Yabanı yerkökünün və südləyənin çiçəkləri üzərində daha çox rast gəlinir.

Astata costae A. Costa, 1867

Material: Şahbuz, Keçili, 2300 m., 21.07.2018, 1♀; Culfa, Qazançı, 1300 m., 26–

27.07.2018, 1♀; Babək, Sirab, 1250 m., 10.06.2019, 1♂; Babək, Payız, 1225 m., 11.06.2019, 1♂; Kəngərli, Qarabağlar, 1270 m., 13.06.2019, 1♀; Şahbuz, Zərnətün, 1550 m., 14.06.2018, 2♂; Culfa, Teyvaz, 1645 m, 15.06.2019, 1♀; Culfa, Dizə, 965 m., 20.06.2019, 1♂ (M.M.Məhərrəmov, A.B.Bayramov, M.Y.Proşalıkin, X.Ə.Əliyev).

Dünyada yayılması: Avropa, Rusiya, Şimali Afrika, Azərbaycan, Türkiyə, İran, Türk-mənistan, Tacikistan, Özbəkistan, Qazaxistan.

Qeyd: Düzənlik yarımsəhra, alçaq dağlıq dağ-kserofit, orta dağlıq dağ-kserofit çəmən-kolluq, yüksək dağlıq dağ-çəmən və çəmən-bozqır landşaftlarında tapılmışdır. Üzərlik, yulğun və südləyən bitkilərinin çiçəkləri üzərində daha çox rast gəlinir.

Astata graeca de Beaumont, 1965

Material: Şahbuz, Batabat, 2100 m., 24.07.2018, 1♀; Şahbuz, Zərnətün, 1550 m, 18.06.2019, 1♂; Culfa, Teyvaz, 1645 m, 15.06.2019, 1♂; Şahbuz, Keçili, 1800 m., 19.06.2019, 1♀; Şahbuz, Qızıl Qışlaq, 1460 m., 19.06.2019, 1♂; Şahbuz, Badamlı, 1290 m., 19.06.2019, 1♀ (M.M.Məhərrəmov, A.B.Bayramov, M.Y.Proşalıkin, X.Ə.Əliyev).

Dünyada yayılması: Yunanistan, İtaliya, Fransa, Türkiyə, Azərbaycan, İran, İsrail, Birləşmiş Ərəb Əmirlikləri.

Qeyd: Orta dağlıq dağ-kserofit, dağ-meşə və dağ-kserofit çəmən-kolluq landşaftlarında tapılmışdır. Südləyən cinsinə mənsub növlərin çiçəkləri üzərindən entomoloji torla və Merike tələləri ilə tutulmuşdur.

Astata jucunda Pulawski, 1959

Material: Babək, Qahab, 1045 m., 12.06.2019, 1♀; Şahbuz, Şahbuzkənd, 1140 m., 14.06.2019, 1♂ (M.M.Məhərrəmov, A.B.Bayramov, M.Y.Proşalıkin, X.Ə.Əliyev).

Dünyada yayılması: Avropa, Rusiya, Türkiyə, Azərbaycan, İran.

Qeyd: Alçaq dağlıq dağ-kserofit landşaftında tapılmışdır.

Astata kashmirensis Nurse, 1909

Astata rufipes Gussakovskij, 1927: 289 (Yelizavetpol [=Gəncə]).

Material: Babək, Sirab, 1090 m., 10.06.2019, 3♂; Babək, Sirab, 1250 m., 10.06.2019, 1♂; Şərur, Axura, 13.06.2019, 1♂; Şahbuz, Zərnətün, 1550 m., 18.06.2019, 5♂ (M.M.Məhərrəmov, A.B.Bayramov, M.Y.Proşalıkin, X.Ə.Əliyev).

Dünyada yayılması: Avropa, Rusiya, Şimali Afrika, Türkiyə, Azərbaycan, İran, Türk-mənistan, Özbəkistan, Qazaxistan, Çin, Hindistan.

Qeyd: Alçaq dağlıq dağ-kserofit, orta dağlıq dağ-kserofit çəmən-kolluq landşaftlarında tapılmışdır. Südləyən bitkisinin çiçəkləri üzərində daha çox rast gəlinir.

Astata miegii Dufour, 1861

Material: Şahbuz, Zərnətün, 1550 m., 24-25.07.2018, 1♀, 1♂; Babək, Sirab, 1090 m., 10.06.2019, 1♀; Babək, Sirab, 1250 m., 10-21.06.2019, 4♀, 13♂; Babək, Qahab, 1045 m., 12.06.2019, 1♀, 2♂; Şərur, Axura, 1640 m., 13.06.2019, 4♂; Kəngərli, Çalxanqala, 1445 m., 13.06.2019, 3♀; Şahbuz, Zərnətün, 1550 m., 14.06.2019, 3♂; Culfa, Qazançı, 1300 m., 15.06.2019, 1♂; Culfa, Teyvaz, 1645 m., 15.06.2019, 1♂; Culfa, Darıdağ, 900 m., 20.06.2019, 1♀; Culfa, Dizə, 880 m., 20.06.2019, 1♂; Culfa, Dizə, 965 m., 20.06.2019, 1♂ (M.M.Məhərrəmov, A.B.Bayramov, M.Y.Proşalıkin, X.Ə.Əliyev).

Dünyada yayılması: Avropa, Rusiya, Türkiyə, Azərbaycan, İran, Qazaxistan.

Qeyd: Düzənlik yarımsəhra, alçaq dağlıq yarımsəhra və dağ-kserofit, orta dağlıq dağ-kserofit, dağ-kserofit çəmən-kolluq landşaftlarında tapılmışdır. Efemer bitkilərin çiçəkləri üzərində daha çox rast gəlinir.

Astata minor Kohl, 1885

Material: Şahbuz, Keçili, 2300 m., 21.07.2018, 1♀; Şahbuz, Şahbuzkənd, 1140 m., 22–23.07.2018, 1♂; Şahbuz, Batabat, 2100 m., 24.07.2018, 4♀, 5♂; Şahbuz, Zərnətün, 1550 m., 24–25.07.2018, 1♀; Şərur, Axura, 1640 m., 13.06.2019, 2♂; Şahbuz, Şahbuzkənd, 1140 m., 14.06.2019, 1♂; Şahbuz, Zərnətün, 1550 m., 14-18.06.2019, 2♀, 4♂; Culfa, Teyvaz, 1645 m., 15.06.2019, 1♀, 2♂; Culfa, Darıdağ, 900 m, 20.06.2019, 1♂; Ordubad, Ağdərə, 2000 m., 17.06.2019, 2♂ (M.M.Məhərrəmov, A.B.Bayramov, M.Y.Proşalıkin, X.Ə.Əliyev).

Dünyada yayılması: Avropa, Rusiya, Şimali Afrika, İsrail, Türkiyə, Azərbaycan, İran, Türkmənistan, Özbəkistan, Qazaxıstan.

Qeyd: Düzənlik yarımsəhra, alçaq dağlıq dağ-kserofit, orta dağlıq dağ-kserofit, dağ-kserofit çəmən-kolluq, dağ-meşə, yüksək dağlıq dağ-çəmən və çəmən-bozqır landşaftlarında tapılmışdır. Südləyənlərin və paxlalıların çıçəklərinin üzərində tez-tez rast gəlinir.

Dryudella tricolor eurygnatha (Pulawski, 1967)

Material: Şahbuz, Batabat, 2100 m., 24.07.2018, 2♂; Babək, Sirab, 39°18'N 45°31'E, 1090 m, 10.06.2019, 1♀; Babək, Sirab, 1250 m., 10.06.2019, 1♀; Babək, Sirab, 1250 m., 21.06.2019, 1♂; Şahbuz, Zərnətün, 1550 m., 18.06.2019, 1♀, 1♂ (M.M.Məhərrəmov, A.B.Bayramov, M.Y.Proşalıkin, X.Ə.Əliyev).

Dünyada yayılması: Qərbi Avropa, Türkiyə, Azərbaycan, İran, Qazaxıstan.

Qeyd: Alçaq dağlıq dağ-kserofit, orta dağlıq dağ-kserofit çəmən-kolluq, dağ-meşə landşaftlarında tapılmışdır.

Nəticələr. 2018-2019-cu tədqiqat illərində muxtar respublikanın bir sıra ərazilərində *Astatinae* yarımfəsiləsinin 2 cinsə mənsub 8 növ və 2 yarımnövünün yayıldığı aşkar edilmişdir. Növlərin toplanıldığı ərazilərin koordinatları və yüksəklikləri qeyd olunmuşdur. Həmçinin növlərin dünyada yayılması, tapıldığı yüksəklik zonaları və landşaftlar müəyyən edilmiş, südləyənkimilər fəsiləsinə mənsub bitkilərin çıçəkləri üzərində daha çox rast gəlinməsi müşahidə edilmişdir. *Astata miegii* Dufour, 1861 və *Astata minor* Kohl, 1885 digər növlərə nisbətən eksər landşaft tiplərində rast gəlinən coxsayılı növlər olmuşdur.

ƏDƏBİYYAT

1. Antropov A.V., Astafurova Yu.V., Belokobylskij S.A., Byvaltsev A.M., Danilov Yu.N., Dubovikoff D.A., Fadeev K.I., Fateryga A.V., Kurzenko N.V., Lelej A.S., Levchenko T.V., Loktionov V.M., Mokrousov M.V., Nemkov P.G., Proshchalykin M.Yu., Rosa P., Sidorov D.A., Sundukov Yu.N., Yusupov Z.M., Zaytseva L.A. Annotated catalogue of the *Hymenoptera* of Russia. Volume I. *Sympyta* and *Apocrita: Aculeata*. Saint Petersburg, 2017, Supp. No 6, 475 p.
2. Atbaei M., Fallahzadeh M. and Ljubomirov T. A contribution to the fauna of *Crabronidae* (*Hymenoptera, Apoidea*) in South-Western Iran // Journal of Insect Biodiversity, 2015, v. 3, No 11, p. 1-30.
3. Gussakovskij V.V. Les especes palearctiques du genre *Astatus* Latr. (*Hymenoptera, Sphecidae*) // Ezhegodnik Zoologicheskogo Muzeya Akademii Nauk SSSR, 1927, v. 28, p. 265-296.
4. Mokrousov M.V., Proshchalykin M.Yu., Aliyev Kh.A., Maharramov M.M. To the knowledge of digger wasps (*Hymenoptera: Crabronidae*) of Nakhchivan Autonomous Republic of Azerbaijan // Far Eastern Entomologist, 2019, No 394, p. 1-24.
5. Pulawski, W.J. Catalog of *Sphecidae* sensu lato. 2019. Available through: <https://www.calacademy.org/scientists/projects/catalog-of-sphecidae> (Accessed 28 December 2019).

6. Yıldırım E., Ljubomirov T., Özbek H. and Yüksel M. New data on Spheciformes fauna (*Hymenoptera: Ampulicidae, Sphecidae, Crabronidae*) of Turkey // Journal of Insect Biodiversity, 2016, v. 4, No 3, p. 1-51.

AMEA Naxçıvan Bölməsi
E-mail: mahir_maherramov@mail.ru

Mahir Maharramov

**DIGGER WASPS OF THE ASTATINAE SUBFAMILY (APOIDEA:
 CRABRONIDAE) OF THE NAKHCHIVAN AUTONOMOUS REPUBLIC**

The paper on literature information and Internet data provides information on the registration of *Astata* subfamily species in the world, as well as in countries neighboring with Azerbaijan – Russia, Iran and Turkey. The research work was carried out on the basis of collected in some years from different territories of the autonomous republic and stored in the collection funds of the Biodiversity Scientific Center of the Far Eastern Branch of the Russian Academy of Sciences, the Zoological Institute of the National Academy of Sciences of Azerbaijan and the Institute of Bioresources of the Nakhchivan Department materials. In 2018-2019, 8 species and two subspecies from two genera of the *Astata* subfamily were found in some territories. The coordinates and the altitude of points of finds of species are noted. The distribution of species in the world, the high-altitude zones and landscapes inhabited by them have been established, their abundant visits to plants of the *Euphorbiaceae* family have been observed. Relative to other species, *Astata miegii* Dufour, 1861 and *Astata minor* Kohl, 1885 are numerous species found in most landscape types.

Keywords: Nakhchivan, plain, mountainous, landscape, xerophyte, *Astata*.

Махир Магеррамов

**РОЮЩИЕ ОСЫ ПОДСЕМЕЙСТВА ASTATINAE (APOIDEA: CRABRONIDAE)
 НАХЧЫВАНСКОЙ АВТОНОМОЙ РЕСПУБЛИКИ**

В статье на основе литературных источников и данных интернета приводятся сведения о регистрации видов подсемейства *Astata* в мире, а также в соседних с Азербайджаном странах – России, Иране и Турции. Исследовательская работа выполнена на основе материалов, собранных в отдельные годы с разных территорий автономной республики и хранившихся в коллекционных фондах Научного Центра Биоразнообразия Дальневосточного Отделения Российской Академии Наук, Зоологического Института НАН Азербайджана и Нахчыванского Отделения Института Биоресурсов. В 2018-2019 годах на некоторых территориях обнаружены 8 видов и 2 подвида из 2 родов подсемейства *Astata*. Отмечены координаты и высотность пунктов находок видов. Установлены распространение видов в мире, обитающие ими высотные зоны и ландшафты, наблюдалось обильное посещение ими растений семейства молочайных. *Astata miegii* Dufour, 1861 и *Astata minor* Kohl, 1885 – довольно многочисленные виды по сравнению с другими, встречаются в большинстве ландшафтных типов.

Ключевые слова: Нахчivan, равнина, горный, ландшафт, ксерофитный, *Astata*.

(Biologiya üzrə elmlər doktoru İsmayıllı Məmmədov tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi:	İlkin variant	23.04.2020
	Son variant	11.05.2020

UOT. 576.89;591.69**MİRVASİF SEYİDOV****BRUSELLYOZUN ETİOLOGİYASINDA GƏNƏLƏRİN ROLU**

Məqalədə Naxçıvan MR şəraitində brusellyozun etiologiyasında gənələrin rolü tədqiq edilmişdir. Tədqiqatlarla gənələrin bakterioloji müayinəsi nəticəsində iki brusellyoz kulturası əldə edilmişdir. Həmin kulturların bütün xüsusiyyətləri brusellyoz kulturasının xüsusiyyətlərinə uyğun olmuşdur. Gənələrin imaginal fazasında yoluxdurulması nəticəsində, brusellyoz amilinin transovarial və metamorfoz yollarla keçməsi müəyyən olunmuşdur. Brusellyozun heyvanlara gənə dişləməsi yolu ilə keçməsi sübut olunmuşdur.

Açar sözlər: parazit, brusellyoz, gənə, yoluxma, Naxçıvan.

Giriş. Naxçıvan Muxtar Respublikasında son illərdə nail olunan sosial iqtisadi inkişaf region həyatının bütün sahələrində müşahidə olunmaqdadır. Bu baxımdan muxtar respublikada əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə, insanların maddi rifah halının yaxşılaşdırılmasına təsir edəcək tədbirlərin həyata keçirilməsinə ciddi önəm verilməkdədir.

Əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsi ildən-ilə uğurla davam etdirilir. Son illərdə bu sahədə verilmiş dövlət qərar və göstərişləri Naxçıvan MR-da əhalinin ərzaq məhsullarına olan tələbatının yerli məhsullar hesabına təmin olunmasına böyük stimul vermişdir. Məqsəd muxtar respublikada əhalinin heyvandarlıq və quşçuluq məhsullarına olan tələbatının yerli məhsullar hesabına təmin edilməsidir. Hazırda bu programdan irəli gələn vəzifələrin uğurla yerinə yetirilməsi üçün həyata keçirilən irimiqyaslı tədbirlər öz bəhrəsini verməkdədir. Lakin əldə olunmuş bu müvəffəqiyyətlərə baxmayaraq bəzi xəstəliklər heyvandarlığın iqtisadiyyatına müəyyən dərəcədə iqtisadi zərər vurur. Belə xəstəliklərdən biri də iksod gənələri və onların keçirdiyi xəstəliklər hesab olunur.

Mövzunun aktuallığı. Məlum olduğu kimi kənd təsərrüfatı heyvanları və quşlarının baş sayının, eləcə də məhsuldarlığının artırılması aparılan baytarlıq tədbirlərinin səmərəliliyindən, baytarlıq nəzarətinin gücləndirilməsindən, ayrı-ayrı xəstəliklərə qarşı xüsusi mübarizə tədbirlərinin təşkil olunmasından asılıdır.

Xəstəliklərin təbii ocaqlı olması haqqında nəzəriyyə hələ 1938-ci illərdə akademik E.N.Pavlov tərəfindən irəli sürülmüşdür. Bu nəzəriyyəyə görə hələ çox qədim zamanlardan insanlardan asılı olmayıaraq təbiətdə vəhşi heyvanlar arasında zoonoz xəstəliklər mövcuddur. Hansı ki, insanlar belə xəstəlik mənbəyinə malik sahələrdən hər hansı bir zoonoz xəstəliyə yoluxa biler [1, s. 19-36; 8, s. 16-32].

Buna görə də 1954-cü ildə E.N.Pavlov landşaftların epidemiologiyasının öyrənilməsinin, ayrı-ayrı landşaftlarda yayılma ehtimalı olan xəstəliklərin müəyyən olunmasının xəstəliklərin qarşısının alınmasında vacibliyini qeyd edirdi.

Hazırda dünya ədəbiyyatlarında vəhşi heyvanlar arasında yoluxucu xəstəliklərin mövcudluğu haqqında çoxlu məlumatlar vardır. Hansı ki, bu xəstəliklərin böyük əksəriyyətinə kənd təsərrüfatı heyvanları da həssaslıq göstərir. Kənd təsərrüfatı heyvanlarının belə xəstəliklərinə listerioz, brusellyoz, paratif, qarayara, tulyaremiya, quduzluq, dabaq və s. kimi çox sayda xəstəliklər aid olunur ki, bu xəstəliklər həm də müxtəlif növ vəhşi heyvanlar arasında müşahidə olunur. Vəhşi heyvanlar belə xəstəlik törədicilərinin həm də təbiətdə saxlancı hesab olunurlar [2, s. 34-58; 3, s. 6].

Kənd təsərrüfatı heyvanları ilə vəhşi heyvanlar arasında mövcud olan sıx təmas və bu heyvanlarda parazitlik edən ektoparazitlər transmissiv xəstəlik törədilərinin hər iki qrupdan olan heyvanlar arasında dövr etməsinə və eləcə də bir sıra xəstəliklərin vəhşi heyvanlardan insanlara keçməsinə səbəb olur.

Müxtəlif elmi mənbələrdə iksod gənələrinin brusellyozun təbii saxlancı və keçiricisi olması haqqında məlumatlar mövcuddur. Bu baxımdan gənələrin vəhşi heyvanlarla kənd təsərrüfatı heyvanları arasında brusellyozun yayılmasında bir əlaqələndirici olması diqqətdən yayınmamalıdır [4, s. 48-56].

Bir sıra yoluxucu xəstəliklərin, o cümlədən listerioz infeksiyasının təbii ocaqlılıq xüsusiyyətinin öyrənilməsində N.Q.Olsufev və O.S.Yemelyanovun tədqiqatları əvəzolunmazdır. Hansı ki, bu alimlərin tədqiqatları əsasında listerioz törədilərinin kulturasını qansoman həşaratlardan və kliniki sağlam qaramalda parazitlik edən iksod gənələrindən ayırmaq mümkündür [5, s. 2].

M.M.Həlimbəyovun apardığı tədqiqatlardan məlum olub ki, təbii ocaqlı xəstəliklərə görə qeyri-sağlam təsərrüfatlarda vaxtı-vaxtında gənə əleyhinə heyvanlar çıxıkdirilən zaman gənələrin heyvanlara daraşmasının qarşısı alındığından bir sıra infeksion xəstəliklərin baş vermə ehtimalını kəskin azaltmaq mümkündür [6, s. 27-74].

Brusellyoz infeksiyasının epizootologiya və epidemiologiyasında, eləcə də yayılmasında müxtəlif növ kənd təsərrüfatı heyvanları arasında xəstəlik daşıyıcılığının əhəmiyyəti böyükdür. Müxtəlif tədqiqatçıların elmi tədqiqat işlərindən belə məlum olub ki, təsərrüfatda brusellyoz müşahidə olunduqda çoxlu heyvanlar bu xəstəliyə yoluxsa da xəstəlik kliniki əlamətsiz keçdiyindən heyvanlar uzun müddət brusella törədilərini ətraf mühitə yayırlar.

Bütün yuxarıda qeyd olunanlardan belə nticəyə gəlmək olar ki, zoonoz xəstəliklər içərisində brusellyoza qarşı mübarizə tədbirlərinin hazırlanması vacib və aktual problemlərdən hesab olunmalıdır.

Buna görə də Naxçıvan MR şəraitində brusellyoz infeksiyasının yayılması və təbiətdə saxlanılmasında *Ixodidae* gənələrinin rolunu öyrənilməsini qarşıya məqsəd qoyduq.

Material və metodika. Tədqiqat işi 2018-2019-cu illərdə muxtar respublikanın Şərur, Babək və Kəngərli rayonlarında, Naxçıvan Elmi Tədqiqat Baytarlıq Stansiyası və Naxçıvan Dövlət Universitetinin Baytarlıq təbabəti kafedrasının müvafiq laboratoriyalarında yerinə yetirildi. İksod gənələrinin brusellaların saxlancı olmasını öyrənmək üçün biz bu rayonların ərazisində kənd təsərrüfatı heyvanlarında parazitlik edən yetkin gənə və nimfaları müxtəlif coğrafi zonalardan, landsaflardan topladıq [7, s. 6-66].

Gənələrin toplanması il ərzində iki dəfə; yaz ayları (aprel-may) və payızda (sentyabr-oktyabr) həyata keçirildi. Toplanmış materiallar Naxçıvan Dövlət Universitetinin baytarlıq təbabəti kafedrasının və Naxçıvan Elmi Tədqiqat Baytarlıq Stansiyasının laboratoriyalarında tədqiq olunaraq cins və növ tərkibləri müəyyən edildi. Tədqiqat müddətində *Ixodidae* ailəsinə aid olan 10657 ədəd gənə toplanmışdır.

Tədqiqatın müzakirəsi. Gənələrin bəziləri tam qan sormuş, digərləri isə yenicə qan sormağa başlamış vəziyyətdə olmuşdur. Göründüyü kimi bu gənələr heyvanlara müxtəlif vaxtlarda daraşlığı üçün onların əlavə parazitlik etməsi və qan sorması üçün vaxt lazım gəlirdi.

Bakterioloji müayinə aparmaq məqsədi ilə hər təcrübə üçün 20, 30, 40, 50 ədəd gənə ayrılaraq üzərləri tam şəkildə sterilləşdirildikdən sonra həvəngdəstədə bərabər miqdarda olan fizioloji məhlulda əzilərək bircinsli emulsiya halına salındı. Alınmış emulsiyadan hər təcrübədə eyni miqdarda götürülüb, 1%-li qlükoza və 2%-li qliserin əlavə edilmiş ət-peptonlu-

qaraciyərli aqar və ət peptonlu bulyona əkildi. Brusellaların qida mühitlərində inkişafi üçün onları əhatə edən qaz mühitinin böyük əhəmiyyətə malik olmasını nəzərə alaraq, təmiz kultura əldə etmək üçün qida mühiti eksikatora yerləşdirilərkən orada oksigen azaldılaraq, karbon qazı 10%-ə qədər artırıldı. Eyni zamanda digər Qram müsbət mikroolların inkişafını dayandırmaq üçün bərk qida mühitinə 1:100000 nisbətində gensianviolet məhlulu əlavə edildi. Ökmə pH-1 6,8 olan qida mühitində aparılaraq 37°C temperaturda termostata qoyuldu.

Bioloji müayinə məqsədi ilə əvvəlcədən aqqlütinasiya reaksiyası ilə yoxlanılaraq sağlam olması müəyyən olunmuş hind donuzunun qarın boşluğununa gənələrdən hazırlanmış emulsiyadan hər 1,0 kq diri çəkiyə 0,5 ml hesabı ilə məhlul yerdildi.

Qida mühitləri üzərində apardığımız müşahidələrin 19 və 22-ci günü *Hyalomma anatolicum* və *Dermacentor marginatus* növ gənələrin emulsiyasından brusellyoz kulturasının ayrıldığını müşahidə etdik. Ət-peptonlu-qaraciyərli aqar qida mühitində əmələ gələn zərif xırda qabarlıq, şəffaf, çəhrayıya çalar rəngli yuvarlaq koloniyalar xarici görünüşü və kultural xüsusiyyətlərinə görə *Br. melitensis*-ə oxşayırdı.

Öldə olunmuş kultura ilə 6 baş hind donuzunda qarındaxili yoluxdurma apardıq. İstər kultura ilə, istərsə də gənə emulsiyası ilə bioloji sınaq məqsədi ilə yoluxdurulmuş hind donuzlarından 7-10 gündən sonra qan alınaraq, aqqlütinasiya reaksiyası ilə 1:10, 1:20 və 1:40 durultmada yoxlanıllarkən 4 başda 1:10 və 1:20 durultmada müsbət reaksiya alındı. Bu isə təcrübə heyvanlarının yoluxmasının göstəricisidir.

Cədvəl

Toplanmış gənələrin cins və növ tərkibi

Nö	Toplanmış gənələrin cins və növ tərkibi	Sayı
1.	<i>Hyalomma anatolicum</i>	4741
2.	<i>Hyalomma asiaticum</i>	2305
3.	<i>Hyalomma detritum</i>	216
4.	<i>Rhipicephalus bursa</i>	1001
5.	<i>Rhipicephalus turanicus</i>	193
6.	<i>Dermacentor marginatus</i>	2012
7.	<i>Haemaphysalis punctata</i>	189
	Cəmi	10657

Bu şəkildə brusellyozun epizootologiyasında iksod gənələrinin rolunu öyrənərkən iki qan soran gənə növünün brusellyozla təbii yoluxmuş olmasını aşkar etdik.

Yoluxması aşkar olunmuş gənə növləri üzərində apardığımız təcrübələrlə transovarial və metamorfoz yolla xəstəlik törədicisinin bir nəsildən başqa nəslə ötürürlə bilməsini də müəyyən etdik. Bu məqsədlə eksperimental yolla yoluxmuş heyvanlarda imaqo mərhələsində qansoran gənələrdən alınan yeni nəsil üzərində müşahidələr apardıq. Təcrübə *Hyalomma anatolicum* və *Dermacentor marginatus* növ gənələri ilə aparıldı. Hansı ki, bu növlərin təbii yoluxmuş olması artıq tərəfimizdən müəyyən olunmuşdur.

Təcrübə üçün istifadə olunacaq gənələrin sterililiyi yoluxdurılmamışdan əvvəl brusellyoz infeksiyasına görə yoxlanıldı. Yoxlama aparmaq üçün sağlam hind donuzunda sürfələr qidalanırdı. Bu məqsədlə 10 baş hind donuzunda sürfə mərhələsində olan gənələr qidalanırdı. Digər tərəfdən təcrübə heyvanlarının qarın boşluğununa gənə və onun yumurtalarından hazırlanmış emulsiya yeridildi.

Təcrübənin nəticəsi AR ilə yoxlanıklärən məlum oldu ki, təcrübə heyvanlarının heç biri brusellyoza yoluxmamışdır, çünki sürfələr brusellyoz infeksiyasına görə sağlam olmuşdur.

Laboratoriya şəraitində alınmış steril gənə və sürfələrin 100 ədədi parçadan hazırlanmış torbada qidalanması üçün hind donuzlarının üzərinə yerləşdirildi. Təcrübə heyvanları eyni zamanda brusellyozun təzə kulturası ilə yoluxduruldu. Bu məqsədlə kultura emulsiyası 1,5 ml olmaqla hər təcrübə heyvanının vena daxilinə yeridildi.

Brusellyozla xəstə hind donuzlarında qansoran gənələrin bir hissəsi yoluxma vəziyyətinin öyrənilməsi üçün təcrübədə istifadə olundu. Digər hissəsi isə ehtiyat üçün saxlanılaraq brusellaların gənə orqanizmasında hansı müddətdə yaşaya bilməsini öyrənmək məqsədi ilə gələcək təcrübələr üçün nəzarətə götürüldü. Bu məsələni aşdırmaq məqsədi ilə gənələr üç qrupa ayrıldı. Birinci qrup gənələr termostatda 24°C-də, ikinci qrup otaq temperaturunda, üçüncü qrup isə 4°C temperaturda saxlanılmaqla təcrübələr davam etdirildi.

Aparılan təcrübələrlə müəyyən olundu ki, brusellalar gənələrin bədənində 4°C-də 20 aya, 24°C-də 13 aya, otaq temperaturunda isə 17 aya qədər qalmaqla dişli gənələr öz inkişafçıları dövründə transovarial olaraq bir inkişaf mərhələsindən başqa inkişaf mərhələsinə brusellaları ötürə bilir. Bu brusellaların kənd təsərrüfatı heyvanlarının və insanların orqanizmasından kənarda təbiətdə brusellaların inkişafının mövcudluğunu göstərir.

Gənələrin dişləməsi zamanı brusellaların heyvanlara ötürülməsini öyrənmək üçün bir neçə formada təcrübə apardıq. Təcrübələri yenə də *Hyalomma anatomicum* və *Dermacentor marginatus* növdən imaqo mərhələsində olan gənələr üzərində apardıq. Təcrübə 20 baş hind donuzunda yerinə yetirildi.

Əvvəlcə 100-150 gənə parçadan hazırlanmış torba içərisində qan sorması üçün hind donuzlarının üzərinə yerləşdirildi. Gənələr qan sormağla başladıqda hər dovşana 1,5 ml brusella kulturasının aqar emulsiyası vena daxilinə yeridildi. Tam qan sormamış gənələr xəstə hind donuzlarından ayrılib, qan sorması üçün sağlam hind donuzlarına köçürüldü. Yoluxmuş gənələrin digər bir hissəsi isə 10 gün müddətində otaq temperaturunda saxlandıqdan sonra qan sorması üçün sağlam hind donuzlarına köçürüldü.

Yoluxmuş gənələrin qan sorduğu hind donuzlarının 6 başında seroloji müayinələrin nəticəsi müsbət nəticə verdi. Bir baş hind donuzunda balaatma qeydə alındı. Digər təcrübə heyvanlarında hər hansı bir dəyişiklik qeyd olunmadı.

Digər bir mərhələdə təcrübələrimizi 2 baş bir yaşıda olan iribuyuzlu heyvan üzərində davam etdirdik. Belə ki, bu heyvanların normal fizioloji vəziyyətlərini yoxlamaq üçün üç gün müddətində ümumi kliniki üsullarla heyvanları yoxladıq. Eyni zamanda heyvanların brusellyoza qarşı sağlam olmasını müəyyən etmək üçün qan Roz-Benqal sınağı yoxlanıldı. Yoxlamanın nəticələri hər iki başda mənfi olmuşdur.

Növbəti mərhələdə təcrübə heyvanlarının qulağına 80 ədəd təzə yoluxdurulmuş imaqo mərhələsində olan gənəni qan sorması üçün yerləşdirdik. Bu gənələrin 72 ədədi qan sordu. Gənələrin qan sormağla başlamasından 12 gün sonra yenidən qan nümunəsi alaraq brusellyoza görə seroloji müayinə etdiyimiz zaman 1:100 və 1:200 durultmada müsbət nəticə verdi.

Aparılan tədqiqat işinin sonunda belə qənaət əldə olundu ki, brusellalar gənələr vasitəsi ilə ötürülə bildiyindən və gənələrin vəhşi heyvanlarda da parazitlik etməsi nəzərə alınarsa brusellaların təbiətdə yayılmasının qarşısının alınması üçün gənələrin aktivləşməyə başladığı dövrdən dekarizasiya tədbirlərinin aparılması təxirə salınmamalıdır. Ovlaqlarda, heyvandarlıq binalarında daimi iksod gənələrinə və onların qidalandırıcısı olan gəmiricilərə qarşı mübarizə tədbirləri həyata keçirilməlidir.

Nəticə. Gənələrin bakterioloji müayinəsi nəticəsində iki brusellyoz kulturası əldə edilmişdir. Həmin kulturaların bütün xüsusiyyətləri brusellyoz kulturasının xüsusiyyətlərinə uyğundur.

Gənələrin imaginal fazasında yoluxdurulması nəticəsində, brusellyoz amilinin transovarial və metamorfoz yollarla keçməsi sübut olunmuşdur.

Yoluxmuş gənələrin bədənində brusellaların saxlanması müddəti müxtəlif xarici mühit şəraitində müəyyən edilmişdir.

Aparılan təcrübələrin nəticəsində brusellyozun heyvanlara gənə dişləməsi yolu ilə keçməsi sübut olunmuşdur.

ƏDƏBİYYAT

1. Балашов Ю.С. Иксодовые клещи – паразиты и переносчики инфекций. СПб., 1998, 285 с.
2. Балашов Ю.С., Дайтер А.Б. Кровососущие членистоногие и риккетсии. Ленинград: Наука, 1973, 251 с.
3. Галузо И.Г., Балдицина К.С., Кайтмазова Е.И. Иксодовые клещи – возможные переносчики бруцеллеза // Сб. статей по паразитологии, Алма-Ата: Изв. КазФАН СССР, т. II, 1944, с. 46-52.
4. Денисов А.А. Роль иксодовых клещей в распространение возбудителей инфекционных болезней на территории Нижнего Поволжья // Матер. докл. научной конф. Москва, 2007, с. 114-116.
5. Петрищева П.А. Переносчики возбудителей природно-очаговых болезней. Москва, 1962, 344 с.
6. Сбор, учет и подготовка к лабораторному исследованию кровососущих членистоногих – переносчиков возбудителей природно-очаговых инфекций. МУЗ.1.1027-01, 66 с.
7. Филиппова Н.А. Иксодовые клещи подсемейства *Ixodidae*. Фауна СССР: Паукообразные. Ленинград, 1977, т. 4, вып. 4, 396 с.
8. Узаков У.Я. Иксодовые клещи Узбекистана. Изд.ФАН Узбекской ССР. Ташкент, 1972, 303 с.

*Naxçıvan Dövlət Universiteti
E-mail: vasifseyidov72@gmail.com*

Mirvasif Seyidov

THE ROLE OF TICKS IN THE EPIZOOTOLOGY OF BRUCELLOSIS

The natural focal nature of the nature and spread of brucellosis infection has been little studied. Therefore, we strive to study the role of flares in the spread of brucellosis. For this purpose, 10657 ticks were collected from cattle, sheep, goats, horses and dogs belonging to the *Ixodidae* family were collected on farms in the Sharur, Babek and Kengerly districts where brusellosis was observed.

Bacterial study of ticks led to two cultures. All the features of these crops correspond to the characteristics of the brucellosis culture. Transfusion of brucellosis factor through the transovarian and metamorphic pathways as a result of infection in the imaginal phase of ticks proved.

Various environmental conditions have revealed the expiration date of brucella in the body of the tick. As a result of these experiments, it turned out that animals can become infected by a tick bite.

Keywords: parasite, brucella, Nakhichevan, infection, tic.

Мирвасиф Сеидов

РОЛЬ КЛЕЩЕЙ В ЭПИЗООТОЛОГИИ БРУЦЕЛЛЕЗА

Природно-очаговый характер и распространенность бруцеллезной инфекции недостаточно изучены. Поэтому мы стремимся изучить роль клещей в эпизоотологии бруцеллеза. Для этой цели были собраны 10657 особей клещей, принадлежащих к семейству *Ixodidae*, на овцах, козах, лошадях и собаках в фермерских хозяйствах Шарурского, Бабекского и Кенгерлинского районов, где наблюдался бруцеллез.

Бактериальное исследование клещей выявило две культуры бруцеллеза. Все особенности этих культур соответствуют особенностями культуры бруцеллеза.

Передача фактора бруцеллеза трансовариальным и метаморфическим путями в результате инфекции в имагинальной фазе клещей доказана. Различные условия окружающей среды выявили срок годности бруцеллы в теле клеща. В результате этих экспериментов выяснено, что животные могут заразиться от укуса клещей.

Ключевые слова: паразиты, бруцеллоз, клещи, Нахичевань, зараженность.

(Biologiya üzrə elmlər doktoru İsmayııl Məmmədov tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi:	İlkin variant	05.02.2020
	Son variant	27.05.2020

UOT 636. 02**ƏLÖVSƏT İBRAHİMOV****BALBAS CİNSLİ QOYUNLARIN YAŞ QRUPALARINA GÖRƏ ƏT MƏHSULDARLIĞI VƏ ORQANLARININ BƏZİ GÖSTƏRİCİLƏRİ**

Məqalədə, otlaq şəraitində kökəldilən balbas cinsli qoyunların müxtəlif yaş qruplarının ət məhsuldarlığı və kəsimdən sonra bəzi orqanlarının mütləq və nisbi kütləsi öyrənilmişdir. Tədqiqatla müəyyən edilmişdir ki, yaş artdıqca daxili və parenximatoz orqanların mütləq kütləsi artı, nisbi kütlədə isə nəzərəçarpacaq dərəcədə dəyişiklik olmur. Beləliklə, Parenximatoz orqanların kütləsi 4-6 aylıq quzuda 2,10 kq (6,19%), 7-8 aylıqda 2,49 kq (6,87%), 10-12 aylıqda 2,79 kq (6,51%), 1,5-2 yaşda 3,17 kq (6,61%) olmuşdur. İkinci kateqoriyadan olan parenximatoz orqanlarının kütləsi yaş qrupları üzrə 2,10 kq-dan 3,17 kq-a qədər artmasına baxmayaraq, onların nisbi kütləsində nəzərə çarpan dəyişiklik hiss olunmur (6,19-6,61%).

Açar sözlər: Balbas, qoyun, ət, məhsuldarlıq, mütləq kütlə, nisbi kütlə, parenximatoz, orqan.

Müasir dövrdə Azərbaycan Respublikasının milli iqtisadiyyatı özünün keçid dövrünü artıq başa vurub, yeni məsuliyyətli mərhələyə – yeniləşməyə, möhkəmlənməyə doğru konkret tədbirlərin həyata keçirilməsi mərhələsinə qədəm qoymuşdur. Geniş miqyaslı iqtisadi islahatlar nəticəsində heyvandarlığın bütün mövcud növlərindən istifadənin yeni formaları yaranmışdır. Bunun nəticəsində heyvandarlıqla onun idarə edilməsinə, yerləşdirilmə xüsusiyyətinə münasibət də tamamilə dəyişmişdir. Bü tövlükdə iqtisadiyyatımızı inkişaf etdirmək üçün ölkəmizdə aqrar islahatların, onun tərkib hissəsi olan heyvandarlıqla münasibətinin yeni Azərbaycan modeli işlənib hazırlanmışdır [1, s. 9].

Naxçıvan Muxtar Respublikasında, yarımqaba yunlu Balbas cinsli qoyunların yetişdirilməsində əsas məqsəd, onlardan xalçaçılıq, eləcə də toxuculuq sənayesi üçün keyfiyyətli yun, əhalinin qidalanması üçün yüksək kaloriyə malik ət və süd məhsulları ilə təmin etməkdən ibarətdir.

Naxçıvan MR-də yetişdirilən Balbas cinsli qoyunlar, prof. İ.İ.Kaluginə və akademik F.Ə.Məlikova görə, qədim tarixə malik olub, bizim eradan əvvəl 800-1000-ci illərdə “Ağ Karaman” adı ilə tanınmışdır [2, s. 29].

Naxçıvan MR-də geniş arealda yayılan Balbas cinsi qədimdən xalq seleksiyası yolu ilə yaradılmışdır. Balbas cinsinə önəm verilməsinin səbəbi yununun ağ parlaq olması və hər rəngə asan boyanması, eləcə də digər yarımqaba yunlu cinslərə nisbətən yüksək ət, yun və süd məhsulları verməsi ilə əlaqədardır [5, s. 51].

Bütün növ kənd təsərrüfatı heyvanlarında, eləcə də qoyunlarda ət məhsuldarlığının qiymətləndirilməsini, nahiylərdə bioloji, morfoloji və keyfiyyət göstəricilərini öyrənməklə aparılır.

Heyvanların ət məhsuldarlığı onun növündən, cinsindən, yemləmə və saxlama səviyyəsindən, cinsiyətindən, yaşıdan və köklük dərəcəsində asılıdır. Qoyunlarda heyvanın köklük dərəcəsini gözlə baxmaq və bel nahiyesindən dəri altı piy təbəqəsini yoxlamaqla müəyyən edilir [3, s. 86].

Balbas cinsi Naxçıvan MR-in kəskin kontinental iqlim şəraitinə davamlı olmasına, yayda yaylağa köçürülərkən uzaq məsafələri qət etməsinə, otlaq şəraitində yüksək çəki artımı verməsinə və keyfiyyətli ət məhsuldarlığına malik olduğuna görə fərdi və fermer təsərrüfatı sahibləri bu cinsin saxlanılmasına üstünlük verirlər.

Bizim tədqiqatlar Şıxmahmud kəndində Babayev Lazım Əzim oğluna mənsub fermer təsərrüfatında aparılmışdır. Belə ki, tərəfimizdən Balbas cinsinə mənsub müxtəlif yaş qruplarına aid heyvanlar seçilərək onların ət məhsuldarlığı və bəzi orqanlarının inkişafı öyrənilmişdir. Təcrübə aparmaq üçün hər qrupda 5 baş olmaq şərti ilə 4-6 aylıq erkək quzu, 7-8 aylıq erkək toğlu, 10-12 aylıq erkək toğlu və 1,5-2 yaşda olan erkəklər seçilərək təcrübələr aparılmışdır. Balbas cinsi tez yetişəndir və cavanları əlverişli otlaq şəraitində intensiv inkişaf edir. Erkək quzuların canlı kütləsi 6 aylığında ana qoyunların diri çəkisinin 70-75%-nə, 10-12 aylığında isə 80-85%-nə çatır [4, s. 186].

Qoyunların ət məhsuldarlığını xarakterizə edən göstəricilərə kəsimdən qabaq canlı kütlə, cəmdəyin çəkisi, daxili piyin çəkisi, kəsim çıxarı, qoyunun köklük kateqoriyası, cəmdəyin və morfoloji tərkibi və ətin qidalılıq dəyəri daxildir [1, s. 345]. Balbas qoyunlarının erkək quzularında ət məhsuldarlığını öyrənmək məqsədi ilə adı təsərrüfat otlaq şəraitində bəslənmiş 4-6 aylıq, 7-8 aylıq, 10-12 aylıq və 1,5-2 yaş qruplarında ümumi metodikaya uyğun olaraq kəsim aktına əsasən kəsim aparmaqla, ət məhsulu, daxili orqanlarının nisbi inkişafı və həzm orqanlarının xarakteristikası tədqiq edilmişdir. Aşağıdakı cədvəldə balbas cinsli qoyunların müxtəlif yaş qruplarında ət məhsuldarlığı verilmişdir (cədvəl 1).

Cədvəl 1

Balbas qoyunlarının müxtəlif yaş qruplarında ət məhsuldarlığı

Göstəricilər	4-6 aylıq erkək quzu		7-8 aylıq erkək toğlu		10-12 aylıq erkək toğlu		1,5-2 yaşlı erkəklər	
	Orta kütləsi, kq	%-la	Orta kütləsi, kq	%-la	Orta kütləsi, kq	%-la	Orta kütləsi, kq	%-la
Köklük dərəcəsi	Ortadan yuxarı		Ortadan yuxarı		Ortadan yuxarı		Ortadan yuxarı	
Kəsimdən qabaq diri kütləsi	33,90	100	36,20	100	42,80	100	47,90	100
Cəmdəyin kütləsi	13,85	40,85	16,04	44,30	19,44	45,42	21,07	43,98
Yağlı quyruğun kütləsi	1,90	5,60	1,45	4,05	2,47	5,77	3,02	6,30
İçalat piyin kütləsi	0,35	1,03	0,25	0,69	0,34	0,79	0,31	0,64
Ət-quyruq-piyin kütləsi	16,10	47,49	17,74	49,0	22,25	51,98	24,40	50,93

Cədvəldən göründüyü kimi müxtəlif yaş qruplarına məxsus təcrübə heyvanlarının köklük dərəcəsi ortadan yuxarı olmuşdur. Qoyunlarda köklük kateqoriyası – qoyunun cidov, bel, arxa, qabırğalar və quyruq kökündə əzələ və piy toxumasının inkişaf dərəcəsinə görə; quyruqlu və yağılıquyruq qoyunlarda isə quyruq piyin miqdarına görə təyin edilir. Əgər mübahisəli vəziyyət yaranarsa, o zaman heyvan kəsilir və kontrol qiymətləndirmə ətin keyfiyyətinə görə aparılır [1, s. 345].

Cədvəldən aydın olur ki, cavanların 10-12 aylığa kimi ət məhsuldarlığı həm mütləq kütlə, həm də nisbi kütlə üzrə yüksək olmuşdur. Belə ki, mütləq kütlə göstəricisi 4-6 aylıqda 16,10 kq (47,49%), 7-8 aylıqda 17,74 kq (49,00%), 10-12 aylıqda 22,25 kq (51,99%), 1,5-2 yaşda 24,4 kq (50,93%) olmuşdur.

Bir il artıq saxlanmasına xeyli yem verilməsinə və saxlanma xərclərinin iki dəfədən çox artmasına baxmayaraq, həmin müddətdə cəmi 2,15 kq (9,66%) artıq ət vermişdir. Buradan aydın olur ki, cavanların 4-6 aylığında və bir yaşa kimi istifadə edilməsi bazarın tələblərinə cavab verməklə iqtisadi cəhətdən daha sərfəlidir.

Müxtəlif yaş qruplarında ayrı-ayrı orqanların mütləq və nisbi çəki artırımları cədvəl 2-də verilmişdir.

Cədvəl 2

Müxtəlif yaş qruplarında ayrı-ayrı orqanların mütləq və nisbi kütləsi

Göstəricilər	4-6 aylıq erkək quzu		7-8 aylıq erkək toğlu		10-12 aylıq erkək toğlu		1,5-2 yaşlı erkəklər	
	Orta kütləsi, kq	Diri kütləye nisbəti, %-la	Orta kütləsi, kq	Diri kütləye nisbəti, %-la	Orta kütləsi, kq	Diri kütləye nisbəti, %-la	Orta kütləsi, kq	Diri kütləye nisbəti, %-la
Diri kütləsi	33,90	100	36,20	100	42,80	100	47,90	100
2-ci kateqoriyalı et məhsulu								
Ürək	0,12	0,35	0,15	0,41	0,16	0,37	0,23	0,48
Ağciyar (traxeya ilə)	0,56	1,65	0,60	1,65	0,66	1,54	0,81	1,69
Qaraciyar	0,80	2,35	1,00	2,76	1,02	2,38	1,05	2,19
Böyrək	0,15	0,44	0,17	0,46	0,20	0,46	0,22	0,44
Dalaq	0,09	0,23	0,1	0,27	0,12	0,29	0,17	0,34
Xaya	0,32	0,94	0,39	1,07	0,53	1,23	0,58	1,21
Penis	0,06	0,16	0,08	0,22	0,10	0,23	0,11	0,25
Bütün parenximoz orqanlar	2,10	6,19	2,49	6,87	2,79	6,51	3,17	6,61
3-cü kateqoriyalı et məhsulu								
Qarın-qursaq	0,98	2,89	1,19	3,28	1,27	2,96	1,43	2,98
Şirin bağırsaq (möhtəviyyatsız)	0,40	1,17	0,50	1,38	0,55	1,28	0,66	1,37
Baş	1,81	5,33	2,21	6,10	2,53	5,91	2,72	5,67
Ayaqlar	0,84	2,47	0,92	2,54	0,92	2,14	1,08	2,25
Bütün xəş məhsulları	4,03	11,88	4,82	13,31	5,27	12,31	5,89	12,29
Qan	1,49	4,39	1,79	4,95	2,10	4,91	2,27	4,62
Dəri	2,84	8,37	2,90	8,03	3,50	8,19	4,50	9,39

Cədvəldən aydın olur ki, yaş artdıqca daxili və parenximatoz orqanların mütləq kütləsi artır, nisbi kütlədə isə nəzərə çarpacaq dərəcədə dəyişiklik olmur. Belə ki, parenximatoz orqanların kütləsi 4-6 aylıq quzuda 2,10 kq (6,19%), 7-8 aylıqda 2,49 kq (6,87%), 10-12 aylıqda 2,79 kq (6,51%), 1,5-2 yaşda 3,17 kq (6,61%) olmuşdur. İkinci kateqoriyadan olan parenximatoz orqanlarının kütləsi yaş qrupları üzrə 2,10 kq-dan 3,17 kq-a qədər artmasına baxmayaraq, onların nisbi kütləsində nəzərə çarpan dəyişiklik hiss olunmur (6,19-6,61%). Üçüncü kateqoriyadan olan xəş məhsullarının kütləsinin yaş qrupları üzrə artımı 2,84-4,50 kq arasında olduğu halda nisbi artım 8,37-9,39% arasında olmuşdur.

ƏDƏBİYYAT

1. Abdullayev Q.Q., Əliyev M.İ. Qoyunçuluq. Bakı: Yaziçi, 2014, 452 s.
2. Sadıqov M.S. Qoyunçuluq. Bakı: Maarif, 1965, 144. s.
3. Abbasov S.A., Ruşanov A.Ə. Heyvandarlıqdan praktikum. Bakı: Ünsiyyət, 2013, 240 s.
4. Ağabəyli A.A. Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi. Bakı: Maarif, 1975, 285 s.
5. Ağalarov K.B., Quliyev S.M., Cəfərov P.A. və b. Heyvandarlıq. Bakı: Maarif, 1989, 116 s.

AMEA Naxçıvan Bölməsi,
E-mail: ibrahimov@mail.ru

Alovsat Ibrahimov

MEAT PRODUCTIVITY AND SOME ORGAN INDICATORS ACCORDING TO AGE GROUPS OF BALBAS SHEEP

The paper investigates the meat productivity of different age groups of balbas sheep grazed in pasture conditions and the absolute and relative mass of some organs after cutting. Research has shown that as the age increases, the absolute mass of the internal and parenchymal organs increases, while there is no significant change in the relative mass. Thus, the mass of parenchymatous organs is 2,10 kg (6,19%) in 4-6 months of lamb, 2,49 kg (6,87%) for 7-8 months, and 2,79 kg (6,51%) for 10-12 months, 3,17 kg (6,61%) at the age of 1,5-2.

Although the weight of the second category parenchymatous organs increases from 2,10 kg to 3,17 kg in age groups, changing of their relative mass is not noticeable (6,19-6,61%).

Keywords: *Balbas, sheep, meat, fertility, absolute mass, relative mass, parenchymatous organ.*

Аловсат Ибрагимов

МЯСНАЯ ПРОДУКТИВНОСТЬ И НЕКОТОРЫЕ ПОКАЗАТЕЛИ ОРГАНОВ ПО ВОЗРАСТНЫМ ГРУППАМ ОВЕЦ ПОРОДЫ БАЛБАС

В статье исследована мясная продуктивность разных групп овец породы балбас, содержащихся в пастбищных условиях, а также абсолютная и относительная масса некоторых органов после отсечения. Исследования показали, что с возрастом абсолютная масса внутренних и паренхиматозных органов увеличивается, а относительная масса не изменяется.

Таким образом, масса паренхиматозных органов составляла 2,10 кг (6,19%) у ягненка в возрасте 4-6 месяцев, 2,49 кг (6,87%) в возрасте 7-8 месяцев, 2,79 кг (6,51%) в возрасте 10-12 месяцев и 3,17 кг (6,61%) в возрасте 1,5-2 года.

Хотя масса паренхиматозных органов второй категории по возрастным группам увеличилась до 3,17 кг, заметного изменения их относительной массы не наблюдается (6,19-6,61%).

Ключевые слова: *балбас, овца, мясо, продуктивность, абсолютная масса, относительная масса, паренхиматозный орган.*

(Biologiya üzrə elmlər doktoru, dosent İsmayıł Məmmədov tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi:	İlkin variant	14.02.2020
	Son variant	22.04.2020

UOT 598.241**HÜSEYN RƏSULZADƏ****NAXÇIVAN MUXSTAR RESPUBLİKASI ORNİTOFAUNASININ
CÜLLÜTKİMİLƏR (*CHARADRİİFORMES*) DƏSTƏSİNİN
SU-BATAQLIQ QUŞLARI**

Quşlar təkmilləşmiş quruluşuna, geniş yayılmasına, çox hərəkətli olmasına və maddələr mübadiləsinin intensivliyinə görə təbiətin ümumi balansında böyük rol oynayır; cəmiyyətin davamlı inkişafına təsir edirlər. Cüllütkimilər dəstəsi Naxçıvan Muxtar Respublikasında quşlar sinfinin su-bataqlıq quşlarına daxil olan ən çox növlü dəstəsidir. Muxtar respublikada Cüllütkimilər dəstəsinə daxil olan növlərin əsas uyğunlanması su hövzələri sahillərində yaşamaq, yer səthində yumşaq lilli torpaqda və dayazlıqda yemlənməkdir. Bununla bağlı olaraq onların əksəriyyəti nisbətən uzun ayaqları və dimdikləri olan, yaxşı qaçan quşlardır. Aparılmış ornitoloji tədqiqatların nəticələrinə əsasən, Naxçıvan MR-də Cüllütkimilər dəstəsinin su-bataqlıq quşları hələlik 5 fəsilə, 16 cinsə mənsub 29 növə təmsil olunmuşdur. Dəstənin su-bataqlıq quşlarından geniş yayılmış növləri qağayılar fəsiləsinə daxil olan növlərdir. Onlar həyat tərzi su ilə bağlı olan, vaxtlarının çoxunu uçuşda keçirən və heyvani yemlə qidalanan, müttənasib bədən quruluşlu quş növləridir. Bir çox növləri sinantrop həyat sürərək insanla birgə yaşayışdan fayda əldə edir.

Açar sözlər: *dəstə, təbii bərpa, miqrasiya, reproduktiv məhsuldarlıq, populyasiya, larus ridibundus.*

Giriş. Naxçıvan MR ərazisi özünəməxsus təbii landşaftlara malik olduğu üçün bölgənin ornitofaunası növ baxımından daha zəngindir. Növ tərkibinin və həyat tərzinin müxtəlifliyinə baxmayaraq, quşlar sinfinin özünəməxsus xüsusiyyətləri vardır. Quşların coğrafi yayılmasının, yaşama şəraitinin və həyatının müxtəlif olması onların bədən quruluşunda öz əksini tapmışdır. İstər təbiətin ümumi balansında, istərsə də insanın həyatında quşların əhəmiyyəti böyük və çoxcəhətlidir [3, s. 4-5; 7, s. 5-13].

Muxtar respublikada quşlar sinfinin su-bataqlıq quşlarına daxil olan ən çox növlü dəstəsi Cüllütkimilər dəstəsidir. Cüllütkimilər (*Charadriiformes*) dəstəsinə daxil olan növlərin əsas uyğunlanması su hövzələri sahillərində yaşamaq, yer səthində yumşaq lilli torpaqda və dayazlıqda yemlənməkdir. Bununla bağlı olaraq onların əksəriyyəti nisbətən uzun ayaqları və dimdikləri olan, yaxşı qaçan quşlardır. Bu dəstəyə daxil olan növlərin pəncə lüləsi ön tərəfdən yastı və ya dəyirmidir, arxa barmaq isə çoxunda olmur. Dimdiklərinin uzunluğu orta barmağın uzunluğu qədərdir və ya ondan uzundur. Çalma və sükan lələklərinin üzərində köndələn zolaqlar olur. Quyruqları qıсадır və çoxunda ucu haçalıdır. Cüllütkimilər dəstəsinə daxil olan növlərin əksəriyyəti monoqamdır [1, s. 312-314; 7, s. 175-176].

Naxçıvan Muxtar Respublikasında Cüllütkimilər dəstəsinin su-bataqlıq quşlarına daxil olan növlərinin öyrənilməsində T.H.Talibov, H.M.Novruzov, E.H.Sultanov və A.F.Məmmədov xeyli tədqiqat işləri aparmışlar. T.H.Talibov və A.F.Məmmədov tərəfindən yazılmış “Naxçıvan Muxtar Respublikasının Onurğalılar faunasının taksonomik spektri” kitabından quşlar haqqında xeyli məlumat əldə etmək olar. A.F.Məmmədov apardığı tədqiqatlarda su-bataqlıq quşlarına və eləcə də Cüllütkimilər dəstəsinə böyük yer vermişdir [4, s. 59-63; 5, s. 214-217; 6, s. 173-179; 11, s. 30-32].

Material və metodika. Tədqiqat işi ilin müxtəlif fəsillərində aparılmaqla, əsasən Naxçıvan Muxtar Respublikasının Araz çayı boyu ərazilərini əhatə etmişdir. Əsas diqqət Cüllütkimilər dəstəsinə daxil olan növlərin yerlərini müəyyən etmək və eləcə də onların

növmüxtəlifliyini müəyyən etmək olmuşdur. Təsbit olunan quş növlərinin fotosəkilləri müasir rəqəmsal aparatlarla (müasir Şvarovski teleskopu və Canon EOS 650D) çəkilmişdir. Müşahidələr və qeydiyyat zamanı ümumi qəbul olunmuş üsullardan istifadə edilmişdir.

Alınmış nəticələrin müzakirəsi. Cüllütkimilər (*Charadriiformes*) dəstəsinə daxil olan növlər Naxçıvan Muxtar Respublikasının, demək olar ki, hər yerində yayılmışdır. Qağayılar (*Laridae*) fəsiləsi növ sayına görə dəstənin ən böyük fəsiləsidir. Ərazidə bu fəsiləyə 4 cinsə mənsub 14 növ daxildir. Fəsiləyə daxil olan növlərin həyat tərzi su ilə bağlı olub, vaxtlarının çoxunu uçusda keçirən və heyvani yemlə qidalanan yaxşı cizgilənmiş quşlardır. Dimdikləri orta uzunluqda, böyürlərdən bir qədər basıq, yarıqşəkilli birbaşa burun dəliklidir. Qanadları uzun, ayaqları nisbətən gödək olub yaxşı üzə bilir, ancaq suya baş vura bilmirlər. İlk 3 ön barmaqları üzmə pərdəsi ilə birləşmiş, arxa barmağı bir qədər yuxarıda və bir qədər kiçikdir, ya da yoxdur. Erkəklər dişilərdən bir az iridir. Qağayılar fəsiləsinə daxil olan növlər çox hərəkətli və fəal quşlar olub hər zaman göz qabağında olurlar. Bütün qağayılar monoqamdır [7, s. 197-206; 9, s. 106].

Qağayılar (*Laridae*) fəsiləsinə daxil olan Qağayı (*Larus*) cinsinə mənsub olan Göl qağayı (*Larus ridibundus*) növü çox geniş yayılmış növdür. Göl qağayısına muxtar respublikanın Araz çayı hövzəsinin demək olar ki, hər yerində rast gəlmək olar. Bu növ təqribən qarğa boydadır və kütləsi 260-340 q olur. Qanadları boz, lakin ucu qara, qalan hissəsi ağ olur. Başı qəhvəyi rəngində olur, lakin qışda ağarır. Dimdiyi və ayaqları qırmızıdır, Avropada və Asiyada yayılıb, qışlamaq üçün Asyanın cənubuna qədər miqrasiya edir. Naxçıvan Muxtar Respublikasında da qışlayır və hətta nəsil verirlər. Göl qağayıları cüclər, kiçik balıqlar, xərçənglər və başqa heyvani yemlərlər qidalanırlar. Bu növü Naxçıvan Muxtar Respublikasının yaşayış yerlərində zibilliklərdən ərzaq qalıqlarını yeyərkən də görmək olar [8, s. 207].



Göl qağayı – *L. ridibundus* Linnaeus, 1766.

Muxtar respublikada yalnız Göl qağayı deyil, Qağayı cinsinə mənsub digər növlər də geniş yayılmışdır. Bunlardan Sarıayaq qağayı (*Larus cachinnans*) və Gümüşü qağayı (*Larus argentatus*) da geniş yayılmışdır. Sarıayaq qağayı iri olub, çəkisi təxminən 700-1200 q olur. Qanadları boz, ucu qara, qalan yeri ağ olub, dimdiyi sarı, ayaqları çəhrayı və ya sarıdır. Yuvasında təhlükə olarkən ağızını açaraq zil səs çıxarır. Bu xüsusiyyətinə görə çox vaxt ona qəh-qəhi qağayı da deyilir. Gümüşü qağayıya da çox bənzəyir, müşahidə zamanı bunları fərqləndirmək çox çətin olur. Azərbaycanda və eləcə də muxtar respublikada oturaq yaşayır, lakin qışda bəzən müəyyən hissəsi arealının cənubuna tərəf köçür. Büyük koloniyalar halında yaşayırlar [7, s. 200-201].

Qağayı cinsinə mənsub Gümüşü qağayı (*Larus argentatus*) da iri olub boz qarğadan xeyli böyükdür. Qanadları gümüşü çalarlı-bozdur, yalnız ucu ağ xallı-qaradır. Yetkin quşun başı, boynu, qurşağı, quyruğu və qarın tərəfi ağdır. Birinci dərəcəli çalma lələklərinin əsas hissəsi bozumtul, ucu aydın və ondan geridə qara hissə var. Dimdiyi parlaq sarı, ayaqları solğun ət rəngindədir. Avropa və Asiyada nəsil verən populyasiyaları qışlamaq üçün Afrika sahillərinə və Cənubi Asiyaya qədər miqrasiya edirlər. Naxçıvan MR-də miqrasiya dövründə olur və qışlayırlar.

Qağayılar fəsiləsinə daxil olan Bataqlıqsüpürən (*Chlidonias*) cinsinin növləri də geniş arealı əhatə edir. Bu cinsə mənsub olan Qara bataqlıqsüpürən (*Chlidonias niger*) növünün rəngi qara, lakin qanadlarının altı açıq-boz, quyruqaltı isə ağ olur. Yerdə çətin gəzirlər, lakin yaxşı uçur, tez-tez qanad çalmaqla havada bir yerdə dayana bilirlər. Ən çox Avropa, Asiya və Şimali Amerikada geniş yayılıb. Azərbaycanda və eləcə də Naxçıvan Muxtar Respublikasında miqrasiya dövründə olur və az miqdarda nəsil verirlər. Cücü və başqa onurğasızlar, bəzən kiçik balıqlarla qidalanır, onları suyun səthindən və havadan ovlayırlar [1, s. 324-327].

Ağqanad bataqlıqsüpürən (*Chlidonias leucopterus*) növünün Qara bataqlıqsüpürən növündən fərqli olaraq qanadlarının altı qara-boz, üstü isə quyruğu kimi ağdır. Pəncələri qırmızı, dimdiyi qaradır. Əsasən Avropa və Asiyada yayılmışdır. Ağqanad bataqlıqsüpürən növü də Azərbaycanda və eləcə də muxtar respublikada miqrasiya dövründə olur və az miqdarda nəsil verirlər. Cücülər və başqa onurğasızları, qismən də kiçik balıqları ovlayırlar.

Qağayılar fəsiləsinə daxil olan Qağayıburun (*Gelochelidon*) cinsinə mənsub yalnız bir növə – Nil qağayıburunu (*Gelochelidon nilotica*) növünə muxtar respublikada təsadüf edilir. Bu növün cavan növündə bel tərəf oxra rənglidir və üzərində tutqun rəngli naxışları olur. Arealı əsasən Avropa, Asiya, Avstraliya, Şimali və Cənubi Amerikadır. Naxçıvan Muxtar Respublikasında miqrasiya dövründə olur və bəzən nəsil vermək üçün gəlirlər [8, s. 204].

Susüpürən cinsinə mənsub 2 növdə – Adı susüpürəni (*Sterna hirundo*) və Kiçik ağalın susüpürəni (*Sterna albifrons*) növlərinə də muxtar respublika ərazisində təsadüf edilir. Bunlardan Adı susüpürəni nisbətən kiçik olub, quyruğunun haçası qaranquşda olduğu kimi çox dərindir. Gövdəsinin üst tərəfi və yanları boz, alt tərəfi ağdır, qara kəkili vardır. Dimdikləri qara, pəncələri qırmızı-qonurdur. Uçuşu yüngül olub, havada qanad çalıb bir yerdə dayanır. Muxtar respublikada miqrasiya dövründə olur və az miqdarda nəsil verirlər [7, s. 205-206; 10, s. 80].

Naxçıvan Muxtar Respublikasında Cüllütkimilər dəstəsinə daxil olan Mələrcüllütlər (*Scolopacidae*) fəsiləsinə 6 cinsə mənsub 8 növ daxildir. Bu növlərdən Otluq ilbiczüllütü (*Tringa totanus*) növü muxtar respublikada geniş yayılmışdır. Qanadları enli ağ zolaqlı olub, ayaqları və dimdiyinin əsası qırmızı rəngdədir. Sükan lələklərinin hamısı eynidir. Üst tərəfi bozumtul-qonurdur və üzərində tünd naxışlar uzanır. Quyruğunun üst örtüyü də ağdır, lakin tutqun rəngli köndələn naxışları vardır. Qarın tərəfi damçı formalı naxışlıdır, bu naxışlar quşun döşündə və yanlarında daha iridir. Qışda döşü tüstü rəngi alır, belinin lələklərinin kənarlarında oxra rəngli ləkələr əmələ gəlir. Bu cür ləkələr cavan quşların qarın tərəfi üçün daha çox spesifikdir. Muxtar respublikada miqrasiya edən, nəsil verən və qışlayan populyasiyaları da var. Əsasən bitki toxumları, cücülər, qurd və kiçik ilbizlərlə qidalanırlar [2, s. 113-114; 8, s. 182-190].

Ərazidə Cüllütkimilər dəstəsinə daxil olan Bozcalar (*Charadriidae*) fəsiləsinin 3 cinsə mənsub 3 növü məskunlaşmışdır. Bu fəsiləyə mənsub növlərin də özlərinə aid xüsusi özəllikləri vardır. Çökükburun (*Chettusia*) cinsinə daxil olan Çığırqan çökükburun (*Chettusia gregaria*) növünün əsas rəngi qonur-bozdur. Ayaqları və dimdiyi qaradır, quyruğu isə ağ olub,

ucu qara ləkələrlə qurtarır. Bel tərəfi qonur-boz, boynu və çinadani tüstü kimi boz, döşü qara, qarnı kürəndir. Muxtar respublikada köçmə dövrü olur [1, s. 314-315; 7, s. 178-182].

Bizdimdiklər (*Recurvirostridae*) fəsiləsindən isə muxtar respublikada yalnız 2 cinsə mənsub 2 növü yayılmışdır. Bizdimdik (*Recurvirostra*) cinsinə mənsub Adi bizdimdik (*Recurvirostra avosetta*) növünün dimdiyinin ucu yuxarıya tərəf çox əyrideridir. Dimdiyi, başının yuxarı hissəsi, boynun arxası və qanadlarının üstünün bir hissəsi qara, qalan lələkləri ağdır. Qanadları bükülü olarkən bədənin yanlarında enli qara zolaqlar ağ rəngi üç böyük hissəyə ayırır. Bölgədə miqrasiya dövründə sayı çox, reproduksiya vaxtında və qışda isə az olur.

Muxtar respublikada Haçaquyruqlar fəsiləsinə cəmi 1 cinsə mənsub 2 növ tədqiq edilmişdir. Haçaquyruq (*Glareola*) cinsinə mənsub Çəmənlik haçaquyruğu (*Glareola pratincola*) növü qaratoyuqdan iri olub, iri qaranquşa bənzəyir. Üst tərəfi zeytuni çalarlı boz qonur, alt tərəfi ağdır. Boğazında və boynunun önündə qara haşiyəli oxra rəngli iri ləkə vardır. Əsasən quraq iqlimli açıq sahələrdə olan göllərin etrafında və adalarda məskunlaşır. Əraziyə aprel ayında gəlir, palçıqlı sahildə koloniya əmələ gətirirlər [8, s. 201-203].

Yuxarıda göstərilən məlumatları ümumiləşdirərək Naxçıvan Muxtar Respublikasının Cüllütkimilər dəstəsinə daxil olan su-bataqlıq quş növlərinin taksonomik spektri aşağıdakı kimi olur:

Classis: Quşlar – Aves

Ordo: Cüllütkimilər – Charadriiformes

1. Familia: Bozcalar – Charadriidae

1. Genus: Qonurqanad – *Pluvalis* Briss., 1760
1. (1) Qızılı qonurqanad – *Pluvialis apricaria* Linnaeus, 1758
2. Genus: Bozca – *Charadrius* Linnaeus, 1758
2. (1) Yaxalı bozca – *Charadrius hiaticula* Linnaeus, 1758
3. Genus: Çökükburun – *Chettusia* Bonap., 1841
3. (1) Çığırqan çökükburun – *Chettusia gregaria* Pall., 1771

2. Familia: Bizdimdiklər – Recurvirostridae

4. Genus: Caydaq cüllüt – *Himantopus* Briss., 1760
4. (1) Adi caydaqcüllüt – *Himantopus himantopus* Linnaeus, 1758
5. Genus: Bizdimdik – *Recurvirostra* Linnaeus, 1758
5. (1) Adi bizdimdik – *Recurvirostra avosetta* Linnaeus, 1758

3. Familia: Mələrcüllütlər – Scolopacidae

6. Genus: Trinqa – *Tringa* Linnaeus, 1758
6. (1) Qara iblizcüllüt – *Tringa ochropus* Linn., 1758
7. (2) Fiyu iblizcüllütü (fifi) – *T. glareola* Linnaeus, 1758
8. (3) Otluq iblizcüllütü – *T. totanus* Linnaeus, 1758
7. Genus: Sahildəyişən – *Actitis* Illiger, 1811
9. (1) Adi sahildəyişən – *Actitis hypoleucus* Linn., 1758
8. Genus: Üzərçə – *Phalaropus* Briss., 1760
10. (1) Dəyirmiburun üzərçə – *Phalaropus lobatus* Linnaeus, 1758
9. Genus: Tənbəlcüllüt – *Gallinago* Briss., 1760
11. (1) Adi tənbəlcüllüt – *Gallinago gallinago* Linnaeus, 1758
10. Genus: Çilingdimdik – *Scolopax* Linnaeus, 1758
12. (1) Meşə çilingdimdiyi – *Scolopax rusticola* Linnaeus, 1758
11. Genus: Əyridimdik – *Numenius* Briss., 1760

13. (1) Böyük əyridimdik – *Numenius arquata* Linnaeus, 1758

4. Familia: Haçaquyuqlar - *Glareolidae*

12. Genus: Haçaquyuq – *Glareola* Briss., 1960

14. (1) Çəmənlik haçaquyuğu – *Glareola pratincola* Linnaeus, 1766

(2) Çöl haçaquyuğu - *G. nordmanni* Nord., 1842

5. Familia: Qağayılar - *Laridae*

13. Genus: Qağayı – *Larus* Linnaeus, 1758

(1) Kiçik qağayı – *Larus minutus* Prill., 1776

(2) Göl qağayı – *L. ridibundus* Linnaeus, 1766

(3) Goyərçə qağayı – *L. genei* Breme, 1840

(4) Güləyən qağayı – *L. ichthyaetus* Pallas, 1773

(5) Gümüşü qağayı – *L. argentatus* Pod., 1763

(6) Boz qağayı – *L. canus* Linnaeus, 1758

(7) Sarıayaq qağayı – *L. cachinnans* Pallas, 1811

(8) Qarabaş qağayı – *L. melanocephalus* Tem., 1820

24. (9) Ermənistən qağayı – *L. armenicus* Buturlin, 1934

14. Genus: Bataqlıqsüpürən – *Chlidonias* Rafin, 1822

25. (1) Qara bataqlıqsüpürən – *Chlidonias niger* Linnaeus, 1758

26. (2) Ağqanad bataqlıqsüpürən – *C. leucopterus* Temm., 1815

15. Genus: Qağayıburun – *Gelochelidon* Linnaeus, 1758

(1) Nil qağayıburunu – *Gelochelidon nilotica* Cm., 1789

16. Genus: Susüpürən – *Sterna* Linnaeus, 1758

(1) Çay sternası – *S. hirundo* Linnaeus, 1758

(2) Kiçik ağalın sterna – *S. albifrons* Pall., 1764

Taksonomik spektrə əsasən Naxçıvan Muxtar Respublikası ornitofaunasının Cüllütkimilər dəstəsinə daxil olan su-bataqlıq növləri hələlik 5 fəsilə və 16 cinsə mənsub 29 növlə təmsil olunmuşdur. Tədqiqat bundan sonra da davam etdiriləcəkdir [11, s. 28-45].

Nəticələr. Aparılmış ornitoloji tədqiqatların nəticələrinə əsasən Naxçıvan MR-də Cüllütkimilər dəstəsinin su-bataqlıq quşları hələlik 5 fəsilə, 16 cinsə mənsub 29 növlə təmsil olunmuşdur. Muxtar respublikada olan Cüllütkimilər dəstəsinin su-bataqlıq quşlarından ən çox yayılmış növlər Qağayılar (*Laridae*) fəsiləsinə daxil olan növlərdir. Məlum olmuşdur ki, bu fəsilənin ən geniş yayılmış növü Göl qağayı (*Larus ridibundus*) növüdür.

ƏDƏBİYYAT

1. Azərbaycanın heyvanlar aləmi. III c., Onurğalılar, Bakı: Elm, 2004, 619 s.
2. Babayev İ., Əsgərov F., Əhmədov F. Bioloji müxtəliflik: Xəzərin Azərbaycan hissəsinin sudaüzən quşları. Bakı: Nurlar, 2007, 136 s.
3. Məmmədov A.F. Naxçıvan Muxtar Respublikasının mühüm ornitoloji əraziləri. Naxçıvan: Müəllim, 2014, 150 s.
4. Məmmədov A.F. Naxçıvan su anbarı mühüm ornitoloji ərazisində mühafizə statuslu su-bataqlıq quşları // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2006, № 3, s. 59-63.

5. Məmmədov A.F. Naxçıvan Muxtar Respublikasının mühüm ornitoloji ərazilərində yayılmış su-bataqlıq quşları // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2009, № 2, s. 212-217.
6. Məmmədov A.F. Naxçıvan Muxtar Respublikasının Arazboyu qurşağının ornitofaunası // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2010, № 2, s. 173-179.
7. Mustafayev Q.T., Məhərrəmova N.A. Ornitologiya. Bakı: Çəşioğlu, 2005, 444 s.
8. Mustafayev Q.T., Sadiqova N.A. Azərbaycanın quşları. Bakı: Çəşioğlu, 2005, 420 s.
9. Sultanov E.H., Məmmədov A.F. və b. Azərbaycanın Mühüm Ornitoloji Əraziləri. I c. Abşeron-Qobustan, Kür-Araz ovalığı, Naxçıvan. Bakı: Victory, 2010, 139 s.
10. Talibov T.H. Naxçıvan Muxtar Respublikasında nadir heyvan növləri və onların genefondunun qorunması. Bakı: Elm, 1999, 102 s.
11. Talibov T.H., Məmmədov A.F. Naxçıvan Muxtar Respublikasının Onurğalılar faunasının taksonomik spektri. Bakı: Müəllim, 2016, 68 s.

AMEA Naxçıvan Bölməsi
E-mail: huseynsahiboglu@gmail.com

Hussein Rasulzade

WATER BIRDS OF THE *CHARADRIIFORMES* ORDER OF THE NAKHCHIVAN AUTONOMOUS REPUBLIC'S ORNITHOFAUNA

The birds play a major role in the overall balance of nature due to their improved structure, widespread distribution, mobility and intensive metabolism, and contribute to the sustainable development of society. *Charadriiformes* (*Charadriiformes*) is one of the orders with numerous species belonging to the wetland birds of the bird class of the Nakhchivan Autonomous Republic. The characteristic features of the detachment species are confined to the shores of water basins and feeding in shallow water and on ball, silty soil. In this regard, most of them have relatively long limbs and beaks and a fluent movement. According to the results of ornithological studies, water birds of the order *Charadriiformes* are represented by 29 species and 16 genera from 5 families. The Seagull family prevails in number of species. The way of life is associated with the aquatic environment most of the time spent on the fly and feed on animal feed. Many types of cups conduct a synanthropic lifestyle with a person and charge him for the benefits.

Keywords: *order, regenerations, migration, reproduction, population, larus ridibundus.*

Гусейн Расулзаде

**ВОДНО-БОЛОТНЫЕ ПТИЦЫ ОТРЯДА РЖАНКООБРАЗНЫХ
(*CHARADRIIFORMES*) ОРНИТОФАУНЫ НАХЧЫВАНСКОЙ
АВТОНОМНОЙ РЕСПУБЛИКИ**

Благодаря своей совершенной организации, широкому распространению, динамичности и интенсивности обмена веществ птицы играют значительную роль в общем балансе природы и влияют на стабильное развитие общества. Ржанкообразные (*Charadriiformes*) – один из отрядов с многочисленными видами, относящихся к водно-болотным птицам класса *Aves* фауны Нахчыванской Автономной Республики. Характерными особенностями видов отряда являются приуроченность к побережьям водных бассейнов и кормление на мелководьях и на мягком, илистом грунте. В связи с этим большинство из них имеют относительно длинные конечности, клювы и быстрое движение. По результатам проведенных орнитологических исследований водно-болотные птицы отряда ржанкообразных представлены 29 видами и 16 родами из 5 семейств. Семейство чаек преобладает по числу видов. Образ жизни чаек связан водной средой, основное время проводят на лету и питаются кормом животного происхождения. Многие виды чаек ведут синантропный образ жизни и получают от него пользу.

Ключевые слова: отряд, воспроизведение, миграция, репродуктивность, популяция.

(*Biologiya üzrə elmlər doktoru İsmayııl Məmmədov tərəfindən təqdim edilmişdir*)

Daxilolma tarixi: **İlkin variant** **12.03.2020**
Son variant **20.05.2020**

UOT: 576.893.192.1.

GÜLŞAD MƏMMƏDOVA

CULICIDAE (DIPTERA) FƏSİLƏSİNƏ MƏNSUB OLAN AĞCAQANAD NÖVLƏRİNİN BIOLOJİ XÜSUSİYYƏTLƏRİ HAQQINDA

Ağcaqanadlar Diptera – İkiqanadlılar dəstəsinin Culicidae fəsiləsinin uzunbüğciqlılar – Nematocera yarımdəstəsinə daxildirlər. Bu fəsilənin nümayəndələrini səciyələndirən xarakterik xüsusiyyətlər ağız orqanının sancıcı-sorucu tipdə olması, erkəklərdə çənələrin inkişafdan qalması, (onlar sancmırlar) ayaqsız sürfələri və hərəkətli pupların durğun sularda yaşamasıdır. Dünyada 38 cinsə aid 3000-dən artıq ağcaqanad növü məlumdur. Daha çox yayılmış nümayəndələri malyariya ağcaqanadları – Anopheles (Anophelinae yarımfəsiləsi), həqiqi ağcaqanadlar – Culex, dişli ağcaqanadlar – Aedes, Culiseta, Mansonia (Culicinae yarımfəsiləsi) cinslərinə mənsubdur. Ağcaqanadların yalnız dişiləri qan sorur, belə ki, həmin qan yumurtaların inkişafı üçün lazımdır. Erkəklər bitki şirələri ilə qidalanır və onların ağız aparatının cüt hissələri reduksiyaya uğramışdır. Ağcaqanadlar bir dəfəyə qoyulmuş yumurtalarının inkişafı üçün bir neçə dəfə qan sormalı olurlar. Xəstəlik törədicilərini keçirmə imkanına görə, “qoca” fəndlər, yəni artıq bir neçə dəfə qonotrofik siklləri keçirmiş və bir çox yoluxmuş sahiblərlə təmasda olan ağcaqanadlar daha təhlükəlidirlər.

Açar sözlər: ağcaqanad, sürfə, qansorma, yumurta, xəstəliklər.

Giriş. Ağcaqanadlar yetkin forması çox incə bədənli, nazik, kiçik başlı, uzun ayaqları olan (4-14 mm) həşəratlardır. Ağcaqanadlar tam çevrilmə yolu ilə inkişaf edən həşərat növüdür: onların cinsi yetişkənliyə çatmamış növləri suda, yetkin fəndləri isə quruda yaşıyır. Bu xüsusiyyət, cinsi yetişkənliyə çatmamış və yetkin fəndlərin quruluşu, həyat tərzində kəskin fərqlərin olmasını əsaslandırır şartdır. Ağcaqanadlar Diptera – İkiqanadlılar dəstəsinin Culicidae fəsiləsinin uzunbüğciqlılar – Nematocera yarımdəstəsinə daxildirlər. Bu fəsilənin nümayəndələrini səciyələndirən xarakterik xüsusiyyətlər ağız orqanının sancıcı-sorucu tipdə olması, erkəklərdə çənələrin inkişafdan qalması, (onlar sancmırlar) ayaqsız sürfələri və hərəkətli pupların durğun sularda yaşamasıdır. Dünyada 38 cinsə aid 3000-dən artıq ağcaqanad növü məlumdur. Daha çox yayılmış nümayəndələri malyariya ağcaqanadları – Anopheles (Anophelinae yarımfəsiləsi), həqiqi ağcaqanadlar – Culex, dişli ağcaqanadlar – Aedes, Culiseta, Mansonia (Culicinae yarımfəsiləsi) cinslərinə mənsubdur.

Ağcaqanadların qanadları şəffafdır, damar boyu pulcuqla örtülmüşdür, sakit halda qarınçığın üzərində üfüqi istiqamətdə qatlanır, bir qədər bir-birinin üzərinə keçir. Başın kənarında mürəkkəb fasetli gözlər yerləşir. Xortumcuq mürəkkəb quruluşludur – üst və alt dodaqlar, hipofarinks (udlaqaltı), bir cüt üst (mandibula) və bir cüt alt çənələrdən (maksilla) ibarətdir. Alt dodaqlar novçəşəkillidir, onun içərisində digər ağız orqanları gizlənir. O, qanın sorulması prosesində iştirak etməyib, örtük rolunu oynayır. Üst dodaq onun içərisində yerləşib, nazik boru şəklindədir, əsasən də digər deşici çıxıntılar üçün mexaniki dayaq rolunu oynayır, sorulan qan onun vasitəsi ilə orqanızmə keçir. Yuxarı və alt çənələr çox nazik, ucları dişli qılıcılqları (stiletləri) əmələ gətirir. Hipofarinksin qalınlaşmış hissəsindən kanal keçir ki, onun vasitəsi ilə tüpürcək yaraya qovulur (bu zaman tüpürcəklə birlikdə xəstəlik törədiciləri orqanızmə keçir). Ağcaqanadların insanların və heyvanların sağlamlığına zərərli təsiri digər həşəratlardan daha güclüdür [1, s. 73].

Material və metodika. Ağcaqanadların yalnız dişiləri qan sorur, belə ki, həmin qan yumurtaların inkişafı üçün lazımdır. Erkəklər bitki şirələri ilə qidalanır və onların ağız aparatının cüt hissələri reduksiyaya uğramışdır.

Ağcaqanadlar bir dəfəyə qoyulmuş yumurtalarının inkişafı üçün bir neçə dəfə qan sormalı olurlar. Xəstəlik törədicilərini keçirmə imkanına görə, “qoca” fəndlər, yəni artıq bir neçə dəfə qonotrofik siklləri keçirmiş və bir çox yolu xırıltılaşmış sahiblərlə temasda olan ağcaqanadlar daha təhlükəlidirlər. Ona görə də dişi fərdin yaşını xarici əlamətlərə görə müəyyənləşdirmək olduqca böyük əhəmiyyət kəsb edir. Nisbətən yaşlı dişiləri pulcuqların silinməsi, qılıqların qırılması, ovariollar açıldıqdan sonra (kəsərkən) yumurta borularının genişlənməsi əlamətlərinə görə müəyyənləşdirmək olur. Təbiətdə cavan dişilərin rast gəlinməsi yeni, təkrar nəslin inkişaf etməsinə dəlalət edir. Ona görə də ağcaqanad sürfələrinə qarşı mübarizə tədbirlərinin nəticələrini yoxlayarkən, fəndlərin yayılması zamanı təsirin effektivliyini dəqiqliklə qiymətləndirmək lazımdır.

Ağcaqanadların inkişafı sikli 4 fazadan – yumurta, sürfə, pup və imaqodan ibarətdir. *Anopheles* cinsindən olan ağcaqanadlarının yumurtaları uzunsov-oval formalıdır. Yumurtanın ön ucu bir qədər genişlənmiş, arxası isə bir az dardır. Yuxarı tərəfi yastılaşmış, aşağı tərəfi isə qabarıldır. Yumurtanın yanları üst qatın sərbəst kənarı ilə əhatələnmişdir, bəzi növlərdə bundan əlavə, 2 yan üzgəcləri də olur. Bu hissələr yumurtanı su üzərində müəyyən vəziyyətdə, yasti tərəfi ilə yuxarıda qalmasına imkan verir. Yumurtanın qabarıq tərəfində dəlik-mikropile yerləşir ki, mayalanma onun vasitəsilə reallaşır. Dişi fərd tələb olunan miqdarda qan qəbul etdikdən sonra yumurtaların yetişmə müddəti ətraf mühit amillərindən və ilk növbədə, temperaturdan asılıdır. Dişi fərdin bədənində yumurtalar yetişdikdən onlar gündüz sığınacaqlarından çıxıb, yumurtaları qoymaq üçün su hövzələrini axtarırlar.

Dişi ağcaqanadlar yumurtalarını suyun üzərinə qoysudan bir neçə gün sonra kiçik ölçüdə sürfələr çıxır. Həmin sürfələr puplaşana qədər intensiv sürətdə qidalanırlar bu zaman ölçüləri uzununa 8 dəfə, eninə isə 500 dəfə artır. Bu cür intensiv böyümə dövrü olaraq həyata keçən qabıqdəyişmələrlə müşayiət olunur. İnkişafi boyu sürfə 4 dəfə qabığını dəyişir və sonradan pupa çevrilir. Hər qabıqdəyişmədən sonra sürfənin anatomik quruluşu daha da mürəkkəbləşir.

Sürfənin bədəni baş, döş və qarincıqdan ibarətdir. Baş kapsulasında gözlər vardır: 1-2 yaşda və 3-cü yaşın əvvəlində bir cüt sadə gözlər, lakin böyük yaşılı sürfələrdə – 3 və 4 yaşlılarda ikinci cüt mürəkkəb gözlər əmələ gelir. Mürəkkəb gözlər aypara formasında olub, öndən və yanlardan sadə gözcükleri əhatə edir.

Ağcaqanadların sadəcə dişi fəndlərinin qansorma səbəbi yumurta qoymaq üçün protein əldə etməkdir. Erkekler bitki şirələri ilə qidalanır və onların ağız aparatının cüt hissələri reduksiyaya uğramışdır. Ağcaqanadlarla əsasən malyariya və sarı qızdırma kimi tropik xəstəliklərin ötürülməsi öz təsdiqini tapmışdır [3, s. 2963-2972].

Dişilərin qansormasının əsas səbəbi yumurtalarını çıxara bilmək və onları zülalla təmin etməkdir. Bir çox cinsin dişi nümayəndələri heç olmasa ilk yumurtalarını qana ehtiyac duymadan çıxara bilərlər, lakin sonrakı yumurtaları üçün qana ehtiyacları vardır. Bir çox növ canının qanı ilə qidalanırlar, hətta dəniz səthində gələn balıqlar belə onların hücumlarına məruz qalırlar. Ağcaqanad istilik, qaz, rütubət və qoxu qəbulediciləri ilə təchiz edilmiş yüklü bir döyüş təyyarəsi kimidir. 30 metr məsafədən ovunun yerini asanlıqla müəyyən etməyə şərait yaranan xüsusi sistemlərə malikdir. Ağcaqanadın bədənində çox həssas istilik qəbuledicisi var. “Tarsı” adlı bu orqan ağcaqanadın ön ayaqlarında yerləşir. Bu qəbuledici vasitəsilə dərinin altında qanın sıx olduğu bölgələri asanlıqla tapır. Ağcaqanadı cəlb edən başqa bir amil isə karbon qazıdır. İnsan və heyvanların nəfəsində olan bu qaz ağcaqanadları cəlb edir. İstilik, qaz, nəm və ya kimyəvi sekresiya xəbərdarlıqlarından birini qəbul edən ağcaqanad dərhal ovuna yönəlir. Ovunun üzərinə o qədər yumşaq şəkildə qonur ki, bu, çox vaxt hissələndirilir.

Daha sonra ağız bölgəsindəki bir cüt alətin köməyi ilə deşmək üçün ən uyğun nöqtəni tapır. İlk deşmə prosesi alt və üst çənə tərəfindən həyata keçirilir. Xortumun içində olan 4 kəsici bıçaq dərini kəsir. Açıldığı dəlikdən içəri uzatdığı boru vasitəsilə qanı əmir. Ağcaqanadın iy-nəsinin ən əsas xüsusiyyəti müəyyən dərinlikdə əyilə bilməsidir. Bu möhtəşəm xüsusiyyəti sayəsində iynə dəri altında asanlıqla hərəkət edir. Beləliklə, ağcaqanad iynəsini damarla ən zəngin bölgəyə çatdırır.

Nəticə. Ağcaqanad insanı dişlədiyi anda insan bədəninin müdafiə sistemi fəaliyyətə başlayır. Bədənə mikrobların girməsinə mane olmaq və qanı dayandırmaq üçün yara bölgəsinə qanın laxtalanmasını təmin edən ferment ifraz olunmağa başlayır. Qanda laxtalanmanın başlaması isə ağcaqanadın qanı əmməsini qeyri-mümkün edir. Lakin bunu “bilən” ağcaqanad kəsici bıçaqlarının birindən yaraya maye yeridir. Bu mayenin tərkibində laxtalanmağa mane olan ferment var. Beləliklə, insan qanındaki ferment təsirsiz hala gətirilir və laxtalanma da-yanır. Həmçinin ağcaqanad bu maye sayəsində ovunu lokal anesteziya edir. Dəridə qışınmağa səbəb olan da məhz, bu mayedir.

Qanı uzun və incə xortum vasitəsilə sormaq üçün diş fərd başında olan qansorma orqanından istifadə edir. Ancaq onların qansorma mexanizmi hələ öyrənilməmişdir. Əlavə olaraq qansorma orqanlarının əsas vəzifəsi qan-damar sistemini idarə edən ürəklə six əlaqəlidir [5, s. 541-550].

Diş Ağcaqanadların kiçik qansorma sistemi daha qısa zaman ərzində bədəndəki qan miqdarının üç qatına yaxın qansorma xüsusiyyətinə malikdir. Qanla qidalanan ikiqanadlinin başında qansorma əzələləri ya bir nasos, yaxud da iki nasos kimi fəaliyyət göstərir [2, s. 68]. Qan sahibin bədənidən sorulur və iki qansorma mexanizm vasitəsi ilə əmələ gələn təzyiqdən istifadə edərək xortum içində qida kanalı boyunca həşərat bədəninin əsas hissəsinə daşınır. Tədqiqatçılar diş Ağcaqanadlardakı ağız quruluşunu bu sistemini izah etməyə çalışmışlar. Bugünə qədər ən çox inandırıcı mübahisə qansorma zamanı Ağcaqanadın ölümünü azaltmaq üçün sürətli və yüksək keyfiyyətli qansorma sisteminin təmin edilməsi olmuşdur [2, s. 68; 4, s. 319-329].

Daniel ve Kingsolver qansoran diş Ağcaqanadların protein və qansorma sürətinin ən yüksək həddə çatacağı hematokrit səviyyələrini tapmışlar. Qansorma miqdarı əhəmiyyətlidir, çünki yumurta sayı ilə birbaşa əlaqəlidir. Bununla birləkdi diş Ağcaqanadların qansorma mexanizmi və funksional xüsusiyyətləri haqqında çox az tədqiqat aparılmışdır. Son vaxtlar aparılan tədqiqatlarda qida kanalında mayenin daşınması, mikrohissəcik sürətinin görüntüsü (PIV) metodundan istifadə edilmişdir. Bu, eksperimental olaraq Lee tərəfindən öyrənilmişdir. Mikrozərrəcikləri görüntülmək üçün ölçü cihazı olan PIV (particle image velocimetry) müəyyən bir hissədə axının istiqamətini incələmək üçün istifadə edilir. Bu metod vasitəsi ilə axının istiqaməti boyunca hərəkət edən kiçik hissəciklərin sürətləri ölçülə bilir. Son vaxtlar aparılan tədqiqatlarda Ağcaqanadın iki qansorma mexanizminin necə işlədiyini göstərmək üçün rentgen struktur analiz metodundan istifadə edərək mikrohissəciklərin hərəkəti görüntülənmişdir [6, s. 857-864].

ƏDƏBİYYAT

1. Quliyeva H.F. Tibbi entomologiya:Bakı: Nafta-Press, 2014, 364 s.
2. Champman R.F. The Insects. New York: Cambridge University Press (1998).
3. Dekker T., Geier M., Carde R.T. Carbon dioxide instantly sensitizes female yellow fever mosquitoes to human skin odours. J. Exp. Biol., (2005), 208, pp. 2963-2972.

4. Gillett J.D. Natural selection and feeding speed in a blood-sucking insect. Proc. R. Soc. B (1969), 167, pp. 319-329.
5. Glenn J.D., King J.G., Hillyer J.F. Structural mechanics of the mosquito heart and its function in bidirectional hemolymph transport. J. Exp. Biol (2010), 213, pp. 541-550.
6. Lee S.J., Kim B.H., Lee J.Y. Experimental study on the fluid mechanics of blood sucking in the proboscis of a female mosquito. J. Biomech (2009), 42, pp. 857-864.

Gulshad Mammadova

**BIOLOGICAL FEATURES OF MOSQUITO SPECIES BELONGING
TO THE *CULICIDAE (DIPTERA)* FAMILY**

The mosquitos enter the group of *Nematocera* of *Culicidae* family of *Diptera*. The characteristic features of this family are being sticker-ventilating type of mouth, the undeveloped jaws in men (they do not stick), living of legless larvae and active pupae in immovable water. There are over three thousand species concerning 38 genera in the world. The malaria mosquitos *Anopheles* (*Anophelinae* subfamily), authentic mosquitos *Culex*, toothed mosquitos *Aedes*, *Culiseta*, *Mansonia* (*Culicinae* subfamily) representatives are more widespread breeds. Only females of mosquitos suck the blood, so that, that blood is necessary for the development of the eggs. The males fed with plant juices, double parts of their oral apparatus have been deformed. The mosquitoes must suck blood several times for the development of eggs laid once. Older individuals, that is, mosquitoes who have already had several bloody cycles and come in contact with many infected owners are more dangerous for the ability to transmit disease.

Keywords: mosquito, larva, bloodsucking, egg, diseases.

Гюльшад Мамедова

**О БИОЛОГИЧЕСКИХ ОСОБЕННОСТЯХ ВИДОВ КОМАРОВ,
ПРИНАДЛЕЖАЩИХ К СЕМЕЙСТВУ *CULICIDAE (DIPTERA)***

Виды кулицид входят в состав подсемейства *Nematocera* (длинноусые) семейства *Culicidae* отряда *Diptera*. Колючий-сосущий тип ротового аппарата, недоразвитие челюстей у самцов (они не кусаются), заселение стоячих водоёмов без ножных личинок и подвижных куколок являются особенностями представителей этого семейства. В настоящее время в мире насчитывается свыше 3000 видов из 38 родов. Большинство распространенных видов относятся к родам *Anopheles* (подсемейство *Anophelinae*) – малярийных комаров, *Culex* – настоящих комаров и *Aedes*, *Culiseta*, *Mansonia* (подсемейство *Culicinae*) – зубчатых комаров. Только самки комаров сосут кровь, и это необходимо для развития яиц. Самцы питаются растительными соками, у них парные части ротового аппарата редуцированы. Для нормального развития откладываемых яиц самкам необходимо несколько раз питаться кровью животных. По способности переноса возбудителей болезней более опасны «старые», несколько раз имевшие гонотрофические циклы особи самок, вступавшие в контакт со многими зараженными животными.

Ключевые слова: комар, личинка, кровососущий, яйцо, болезни.

(Biologiya üzrə elmlər doktoru İsmayıllı Məmmədov tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi: **İlkin variant** **08.04.2020**
Son variant **09.06.2020**

UOT 595.741-19

İLHAMƏ KƏRİMOVA

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ QARIŞQA ASLANLARI (NEUROPTERA: MYRMELEONTIDAE): PALPARINI, GYMNOCNEMINI, NEUROLEONTINI, MACRONEMURINI VƏ CREOLEONTINI TRİBALARI

*Məqalədə 2016-2019-cu illərdə Naxçıvan MR ərazisindən toplanmış qarişqa aslanlarının 9 nümayəndəsi (7 növ və 2 yarımnöv) barədə faunistik məlumatlar verilir. Bu növlərdən *Palpares turcicus* Koçak, 1976, *Gymnocnemia variegata* (Schneider, 1845), *Macronemurus linearis* (Klug, 1834) yalnız muxtar respublikanın ərazisində qeydə alınmışdır. Növlərin zoocoğrafi analizi muxtar respublika ərazisində geniş yayılmış Şərqi Aralıq dənizi (*Palpares libelluloides* (Linnaeus, 1764) və *Creoleon plumbeus* (Olivier, 1811)), Kür-Araz Anatolu (*Palpares turcicus* Koçak, 1976), Kür-Araz-Levant (*Macronemurus linearis* (Klug, 1834)), Qədim Aralıq dənizi (*Gymnocnemia variegata* (Schneider, 1845)), Nemoral-çöl Orta Avropa – Evksin-Qara dəniz sahili (*Macroneurus bilineatus* Brauer, 1868), Cənubi Palearktika (*Neuroleon (Ganussa) tenellus* (Klug, 1834)) mənşəli növlərin, Evksin-Turan mənşəli yarımnövün (*Neuroleon nemausiensis* piryulini Krivokhatsky, 2011) və Aralıq dənizi növünün Avropa-Qafqaz mənşəli yarımnövünün (*Neuroleon microstenus* microstenus (McLachlan, 1898)) olduğunu aşkar etməyə imkan vermişdir.*

Açar sözlər: Naxçıvan, torqanadlılar, triba, qarişqa aslanları, fauna.

Giriş. Torqanadlılar faunası Naxçıvan MR-də daxil olmaqla Azərbaycan ərazisində kifayət qədər zəngin olsa da, ətraflı tədqiq edilməmişdir. Bu barədə hələ A.B.Boqaçov 1951-ci ildə “Azərbaycanın heyvanlar aləmi” monoqrafiyasında qeyd etmişdir [2, s. 371-373]. O vaxtdan bəri vəziyyət demək olar ki, dəyişməmiş qalmış, yalnız Chrysopidae fəsiləsi H.Qurbanov tərəfindən tədqiq edilmişdir [7, s. 203-208]. Bizim tədqiqatlaradək [4, s. 55-66] Neuroptera dəstəsinin qalan fəsilələri üzrə məlumatlar yalnız ayrı-ayrı tədqiqatçılar tərəfindən Azərbaycan ərazisində tək-tək növlərin qeyd edilməsi ilə məhdudlaşmışdır [3, s. 1-2].

Torqanadlılar dəstəsinin nümayəndələri içərisində həm meşə və kənd təsərrüfatı zərərvericilərinin sayının təbii tənzimində iştirak edən yırtıcıların, həm də nadir və azsaylı növlərin olduğunu, Naxçıvan MR-in ərazisinin növ müxtəlifliyi baxımından zəngin olduğunu və ərazinin əsas növəmələgəlmə mərkəzlərindən biri olduğunu nəzərə alaraq tədqiqatın əsas məqsədi kimi bu ərazinin Neuroptera faunasının öyrənilməsini qarşımıza məqsəd qoymuşuq.

Əldə edilmiş nəticələr Azərbaycanın Neuroptera faunasının tədqiqində olan boşluğun doldurulmasında mühüm rol oynayacaqdır.

Kiçik Qafqaz dağ silsiləsinin cənub-qərb kənarında yerləşən Naxçıvan MR Orta Araz təbii vilayətinə daxil olub, cənubda Araz çayı, şimalda Zəngəzur və Dərələyəz silsilələrinin suayırıcısı ilə sərhədlənir. Ərazinin mütləq yüksəkliyi 600 m-lə (Araz çayının dərəsi) 3904 m (Qapıcıq zirvəsi) arasında dəyişir. Ərazisinin, ümumi respublika ərazisinin 6,2%-ni təşkil etməsinə baxmayaraq, muxtar respublikanın flora və faunası, Azərbaycanın flora və faunasına uyğun olaraq 60 və 50%-ni təşkil edir. Azərbaycanda mövcud olan 9 iqlim tipinin 5-i Naxçıvan MR-də vardır. Ərazinin əsas ekosistemləri yarımsəhra, kserofit kolluqlu dağlıq, yüksək dağ çölləri, alp və subalp çəmənlilikləridir [1, s. 500-506]. Məqalədə 2016-2019-cu illər ərzində Naxçıvan MR-in ərazisində qeydə alınmış qarişqa aslanları barədə məlumat verilir.

Material və metodika. Material toplanışı 2016-2019-cu illərdə Naxçıvan MR-in Babek, Culfa, Şahbuz, Kəngərli, Ordubad rayonlarında may ayından sentyabr ayınadək həyata keçirilmişdir.



Materialın toplandığı ərazilər.

Materiallar ümumi entomoloji üsullarla, gündüz əl toru, gecə isə işıq tələsi vasitəsilə toplanılmışdır [8, s. 126-129]. Şəkillər müəllif tərəfindən Canon fotoaparati vasitəsilə çəkilmişdir. Toplanılmış materiallar AMEA Zoologiya İnstitutunun kolleksiya fondunda saxlanılır. Növlər təyinedici ədəbiyyatların köməyilə təyin edilmişdir [5, s. 93-297]. Zoocoğrafi analiz V.A.Krivoxatski və A.F.Yemelyanovun təsnifinə əsasən aparılmışdır [6, s. 557-558].

Alınmış nəticələrin müzakirəsi. Tədqiqat müddətində Naxçıvan MR-in ərazisindən Neuroptera dəstəsinin Myrmeleontidae fəsiləsinin Palparinae yarımfəsiləsinə aid 9 nümayəndə (7 növ və 2 yarımnöv) toplanılmışdır. Bunlardan 3 növ (*Palpares turcicus* Koçak, 1976, *Gymnocnemia variegata* (Schneider, 1845), *Macronemurus linearis* (Klug, 1834)) yalnız Naxçıvan MR ərazisində qeydə alınmışdır. Qeydə alınmış növlərin faunistik siyahısı aşağıda verilmişdir.

Fəsilə: Myrmeleontidae Latreille, 1802

Yarımfəsilə: Palparinae Banks, 1911

Triba: Palparini Banks, 1911

Palpares libelluloides (Linnaeus, 1764)

=*Hemerobius libelluloides* Linnaeus, 1764

=*Myrmeleon libelluloides* (Linnaeus, 1764)

=*Palpares chrysopterus* Navas, 1910

=*Palpares libelluloides nigripes* Navas, 1912

=*Myrmeleon libelluloides nigritorquis* Costa, 1855

=*Myrmeleon nordmanni* Kolenati, 1846



Palpares libelluloides (Linnaeus, 1764) ♀.

Material: 1♂, 2♀, Babək, Sirab, 25.VII.2016 (39°18'N 45°31'E, 1160 m); 1♀, 14.VI.2019; 1♀, Vayxır, Naxçıvançay vadisi boyunca (39°21'N 45°28'E, 1030 m); 1♂, 2♀, Culfa, Ərəfsə, 02.VIII.2018 (39°16'N 45°45'E, 1536 m); 2♀, Culfa-Ordubad yolu boyunca, Nəhəcir, 1.VII.2018 (39°03'N, 45°35'E, 876 m); 10♂, 26♀, Ordubad, 25-30.VII.2016, 17♂, 10♀, 21-27.VII.2017; 1♂, Biləv, Başdizə, Gilançay vadisi 1.VII.2018, (39°00'N, 45°49'E, 951 m).

Azərbaycanda yayılması: Naxçıvan MR (Babək, Ordubad, Culfa), Füzuli (Əhmədəllər, Aslandüz), Cəbrayıł (Şahçinar), Göy-göl (Eldar), Samux, Ağdaş (Xaldan, Göytəpə), Zərdab, Kürdəmir, Qobustan, Sumqayıt, Siyəzən (Beşbarmaq, Səadan), Xəzər dənizinin sahil ləri, Şabran (Qalaaltı, Gəndab) [2, s. 372; 4, s. 57].

Qeyd: Geniş yayılmış Şərqi Aralıq dənizi növdür. Azərbaycanın demək olar ki, Xəzər dənizinin sahil zonası da daxil olmaqla bütün rayonlarında rast gəlinir. Yaşayış ərazisi əsasən kolluqlar və ya sporadik ağacların bitdiyi çöllərdir.

Palpares turcicus Koçak, 1976



Palpares turcicus Koçak, 1976 ♀.

Material: 7♂, 3♀, Ordubad, Ağdərə (Topdağı, Sarıgüney, Ağyar), 13.VI.-25.VII.2017, (39°05'N 45°54'E, 1919 m), 1♂, 1♀, Ordubad, Tivi, 25.VII.2017 (39°7'N, 45°54'E, 1638 m);

3♂, 3♀, Ordubad, Ağdərə, 10.VII.2018, (39°6'N 45°54'E, 1955 m).

Azərbaycanda yayılması: Naxçıvan MR (Ordubad, Tivi, Ağdərə).

Qeyd: Zoocoğrafi yayılmasına görə Kür-Araz Anatolu növlərinə aiddir. Azərbaycanda yalnız Naxçıvan MR-in Ordubad rayonunda məskunlaşır. Arealı kiçikdir, az saylıdır. Qeydə alındığı İran, Türkiyə, Qafqaz ərazilərində arealı əvvəlki növlə qarışır. Sadalanan ərazilərdə *Palpares* cinsinin *P.libelluloides* və *P.turcicus* növlərinin birləşməsi əraziləri qeydə alınmamışdır. Yalnız Naxçıvan MR-in Ordubad rayonunun Tivi və Ağdərə ərazilərində bu növlərin yaşayış arealları üst-üstə düşür.

Tribə: *Gymnocnemini* Navás, 1912

Gymnocnemia variegata (Schneider, 1845)

=*Aplectrocnemus multipunctatus* A.Costa, 1855

=*Aplectrocnemus variegatus* (Schneider, 1845)

=*Gymnocnemia mocsaryi* (Pongrácz, 1910)

=*Megistopus variegatus* Schneider, 1845

=*Myrmeleon mocsaryi* Pongrácz, 1910

Material: 2♀, Şahbuz, Nursu, 05.VI.2017, (39°24'N 45°41'E, 1686 m)

Azərbaycanda yayılması: Naxçıvan MR (Şahbuz, Nursu).

Qeyd: Qədim Aralıq dənizi növüdür. Azərbaycanda yalnız Naxçıvan MR ərazisində qeydə alınmışdır. Arealı kiçikdir, az saylıdır.

Tribə: *Neuroleontini* Navás, 1912

Neuroleon nemausiensis piryulini Krivokhatsky, 2011

Material: 5♂, 2♀, Ordubad, Ağdərə, 28-29.VII.2016, (39°6'N 45°54'E, 1983 m); 2♂, Ordubad, Tivi, 25.VII.2017, (39°7'N 45°53'E, 1524 m); 1♀, Culfa, Ərəfsə, 02.VIII.2018 (39°16'N 45°45'E, 1536 m).

Azərbaycanda yayılması: Naxçıvan MR (Ordubad, Tivi), Lerik (Qosmalian).

Qeyd: Zoocoğrafi yayılmasına görə Evksin-Turan növlərinə aiddir.

Neuroleon microstenus microstenus (McLachlan, 1898)

Material: 1♂, Ordubad, Tivi, 25.VII.2017, (39°7'N 45°53'E, 1524 m) (hörümçək torundan götürülmüşdür).

Azərbaycanda yayılması: Naxçıvan MR (Ordubad, Tivi), Bakı ətrafi.

Qeyd: Aralıq dənizi növünün Avropa-Qafqaz yarımnövüdür.

Neuroleon (Ganussa) tenellus (Klug, 1834)

=*Creagris tenella* (Klug, 1834)

=*Ganussa aegyptia* Navás, 1935

=*Myrmeleon tenellus* Klug, 1834

=*Neuroleon aegyptius* (Navás, 1935)

=*Neuroleon naxensis* Navás, 1914

Material: 1♂, 1♀, Babək, Nəbatat bağlı yaxınlığında, Uzunoba Su anbarı 29.VIII.2018, (39°16'N 45°25'E, 949 m).

Azərbaycanda yayılması: Naxçıvan MR (Babək), Qobustan.

Qeyd: Cənubi Palearktika növüdür. Azərbaycan ərazisində az saylıdır.

Tribə: *Macronemurini* Esben-Petersen, 1919

Macronemurus bilineatus Brauer, 1868

=*Myrmeleon bilineatus* (Brauer, 1868)

Material: 13♂, 20♀, Ordubad, Ağdərə (Topdağı, Sarıgüney, Ağyar), 30.VII.2016

($39^{\circ}6'N$ $45^{\circ}54'E$, 1983 m), 22-28.VII.2017 ($39^{\circ}5'N$ $45^{\circ}54'E$, 1486 m), 28.VII.2018 ($39^{\circ}6'N$ $45^{\circ}54'E$, 1817m); 1♂, Kəngərli, Yurdçu, 04-07.VII.2018, ($39^{\circ}24'N$ $45^{\circ}08'E$, 983 m); 2♀, Şahbuz, Nursu, 01.VIII. 2018, ($39^{\circ}24'N$ $45^{\circ}39'E$, 1522 m).

Azərbaycanda yayılması: Naxçıvan MR (Ordubad, Tivi), Lerik (Qosmalian), Şabran (Dəvəçi limanı).

Qeyd: Nemoral-çöl Orta Avropa-Evksin-Qara dəniz sahili növlər qrupuna aiddir.



Macronemurus bilineatus Brauer, 1868, erkək və dişi fərd.

8. *Macronemurus linearis* (Klug, 1834)

=*Macronemurus ibericus* Navás, 1928

=*Myrmeleon linearis* Klug, 1834

Material: 2♂, Ordubad, Tivi, 26.VII.2017, ($39^{\circ}7'N$ $45^{\circ}53'E$, 1524 m).

Azərbaycanda yayılması: Yalnız Naxçıvan MR-də (Ordubad, Tivi) qeydə alınmışdır.

Qeyd: Kür-Araz-Levant növdür. Azərbaycan bu növ üçün yeni areal kimi göstərilir.

Tribə: *Creoleontini* Markl, 1954

9. *Creoleon plumbeus* (Olivier, 1811)

Material: 68♂, 69♀, Ordubad, Tivi, Ağdərə, 28-30.VII.2016, ($39^{\circ}6'N$ $45^{\circ}54'E$, 1983 m), 22-24.VII.2017, ($39^{\circ}5'N$ $45^{\circ}54'E$, 1837 m); 10♂, 9♀, Culfa, Ərəfsə, 02.VIII.2018 ($39^{\circ}16'N$ $45^{\circ}45'E$, 1536 m); 5♂, 7♀, Vayxır, Naxçıvançay vadisi boyunca, 30.VIII.2018, ($39^{\circ}21'N$ $45^{\circ}28'E$, 1030 m); 3♂, 1♀, 31.VIII.2018, Tivi, Ağdərə, ($39^{\circ}06'N$ $45^{\circ}53'E$, 1535 m); 1♂, Şahbuz, Biçənək, 31.VII.2018, ($39^{\circ}29'N$ $45^{\circ}45'E$, 1602 m); Kolanı, Naxçıvançay vadisi, 31.VII.2018, ($39^{\circ}26'N$ $45^{\circ}40'E$, 1361 m); 5♂, 6♀, Güney Qışlaq, ($39^{\circ}30'N$ $45^{\circ}35'E$, 1724 m); 4♂, 7♀, Şada, 01.VII.2018, ($39^{\circ}28'N$ $45^{\circ}30'E$, 1480 m).

Azərbaycanda yayılması: Lerik (Qosmalian), Şabran (Gəndob, Dəvəçi limanı), Siyəzən (Səadan), Xəzər dənizi sahili, Naxçıvan MR (Ordubad, Ağdərə, Babək, Nəbatat bağlı), Bakı (Hövşən), Pirallahi adası, Çilov adası.

Qeyd: Şərqi Aralıq dənizi sahillərindən Şimali Çin və Tacikistanadək geniş yayılmış şərqi-qədim Aralıq dənizi növdür. Azərbaycan ərazisində geniş yayılmışdır. Çoxsaylı növdür.

Nəticələr. 2016-2019-cu illərdə Naxçıvan MR ərazisindən toplanmış qarışqa aslanlarının 9 nümayəndəsi (7 növ və 2 yarımnöv) barədə faunistik məlumatlar verilir. Bu növlərdən *Palpares turcicus* Koçak, 1976, *Gymnocnemia variegata* (Schneider, 1845), *Macronemurus linearis* (Klug, 1834) yalnız muxtar respublikanın ərazisində qeydə alınmışdır.

Növlərin zoocoğrafi analizi muxtar respublika ərazisində Geniş yayılmış Şərqi Aralıq dənizi (*Palpares libelluloides* (Linnaeus, 1764) və *Creoleon plumbeus* (Olivier, 1811)), Kür-

Araz Anadolu (*Palpares turcicus* Koçak, 1976), Kür-Araz-Levant (*Macronemurus linearis* (Klug, 1834)), Qədim Aralıq dənizi (*Gymnocnemia variegata* (Schneider, 1845)), Nemoral-çöl Orta Avropa-Evksin-Qara dəniz sahili (*Macronemurus bilineatus* Brauer, 1868), Cənubi Palearktika (*Neuroleon (Ganussa) tenellus* (Klug, 1834)) mənşəli növlərin, Evksin-Turan mənşəli yarımnövün (*Neuroleon nemausiensis piryulini* Krivokhatsky, 2011) və Aralıq dənizi növünün Avropa-Qafqaz mənşəli yarımnövünün (*Neuroleon microstenus microstenus* (Mc-Lachlan, 1898)) olduğunu aşkar etməyə imkan vermişdir.

ƏDƏBİYYAT

1. Azərbaycan Respublikasının coğrafiyası / Red. R.M. Məmmədov. I c., Bakı, 2014, s. 529.
2. Богачев А.В. Животный мир Азербайджана. Насекомые. АН АзССР, 1951, с. 371-373.
3. Зайцев Ф.А. Представители семейства *Nemopteridae* в фауне Закавказья // Известия Кавказского музея, 1914, № 8, с. 1-2.
4. Керимова И.Г., Кривохатский В.А. Современный состав фауны муравьиных львов (*Neuroptera: Myrmeleontidae*) Азербайджана // Кавказский энтомологический бюллетень, 2018, т. 14, № 1, с. 55-66.
5. Кривохатский В.А. Муравьиные львы (*Neuroptera: Myrmeleontidae*) России. (Определители по фауне, издаваемые Зоологическим институтом РАН, вып. 174). СПб.-Москва: Товарищество научных изданий КМК, 2011, 334 с.
6. Кривохатский В.А., Емельянов А.Ф. Использование выделов общей биогеографии для частных зоogeографических исследований на примере палеарктической фауны муравьиных львов (*Neuroptera, Myrmeleontidae*) // Энтомологическое обозрение, 2000, т. 79, № 3, с. 557-578.
7. Курбанов Г.Г. Отряд Сетчатокрылые – *Neuroptera* / Животный мир Азербайджана. Т. II: Членистоногие, Баку: Элм, 1996, 410 с.
8. Фасулати К.К. Полевое изучение наземных беспозвоночных: Учебное пособие для университетов. Изд. 2-е., Москва: Высшая школа, 1971, 424 с.

AMEA Zoologiya İnstitutu
E-mail: ilkershah@mail.ru

Ilhama Kerimova

ANT LIONS (NEUROPTERA: MYRMELEONTIDAE) OF THE NAKHCHIVAN AUTONOMOUS REPUBLIC: TRIBAE OF PALPARINI, GYMNOCNEMINI, NEUROLEONTINI, MACRONEMURINI AND CREOLEONTINI

The paper contains faunistic data on 9 representatives (7 species and 2 subspecies) of ant lions collected on the territory of the Nakhchivan AR in 2016-2019. Of these, *Palpares turcicus* Koçak, 1976, *Gymnocnemia variegata* (Schneider, 1845), *Macronemurus linearis* (Klug, 1834)) are registered only in the territory of the autonomous republic. Zoogeographic analysis of the species revealed broad East Ancient Mediterranean species (*Palpares libelluloides* (Linnaeus, 1764) and *Creoleon plumbeus* (Olivier, 1811), the Kura-Aras-Anatolian (*Palpares turcicus* Koçak, 1976), Kura-Aras-Levanten (*Macronemurus linearis* (Klug,

1834), Ancient Mediterranean species (*Gymnocnemia variegata* (Schneider, 1845)), Euxine-Turan subspecies (*Neuroleon nemausiensis piryulini* Krivokhatsky, 2011), European-Caucasian subspecies of the Mediterranean species (*Neuroleon microstenus microstenus* (McLachlan, 1898)), Nemoral-steppe Central European-Euxine-Black Sea species (*Macronemurus bilineatus* Brauer, 1868), South Palaearctic species (*Neuroleon (Ganussa) tenellus* (Klug, 1834)).

Keywords: Nakhchivan, lacewings, tribe, ant lions, fauna.

Ильхама Керимова

**МУРАВЬИНЫЕ ЛЬВЫ (NEUROPTERA: MYRMELEONTIDAE)
НАХЧЫВАНСКОЙ АВТОНОМНОЙ РЕСПУБЛИКИ: ТРИБЫ PALPARINI,
GYMNOCNEMINI, NEUROLEONTINI, MACRONEMURINI И CREOLEONTINI**

Статья содержит фаунистические данные о 9 представителях (7 видов и 2 подвида) муравьиных львов, собранных на территории Нахчыванской АР в 2016-2019 гг. Из них *Palpares turcicus* Koçak, 1976, *Gymnocnemia variegata* (Schneider, 1845), *Macronemurus linearis* (Klug, 1834)) зарегистрированы только на территории автономной республики. Зоогеографический анализ видов позволяет выявить широкие восточно-древнесредиземноморские виды (*Palpares libelluloides* (Linnaeus, 1764) и *Creoleon plumbeus* (Olivier, 1811)), куроараксинско-анатолийский вид (*Palpares turcicus* Koçak, 1976), куроараксинско-левантинский вид, (*Macronemurus linearis* (Klug, 1834)), древнесредиземноморский вид (*Gymnocnemia variegata* (Schneider, 1845)), эвксинско-турецкий подвид (*Neuroleon nemausiensis piryulini* Krivokhatsky, 2011), европейско-кавказский подвид средиземноморского вида (*Neuroleon microstenus microstenus* (McLachlan, 1898)), неморально-степной среднеевропейско-эвксинско-причерноморский вид (*Macronemurus bilineatus* Brauer, 1868), южный палеарктический вид (*Neuroleon (Ganussa) tenellus* (Klug, 1834)).

Ключевые слова: Нахчыван, сетчатокрылые, триба, муравьиные львы, фауна.

(AMEA-nin müxbir üzvü İlham Ələkbərov tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi:	İlkin variant	27.02.2020
	Son variant	01.05.2020

UOT 635.525**HÜSEYNAĞA ƏSƏDOV, RƏSMİYYƏ ƏFƏNDİYEVA, İLHAMƏ MİRCƏLALLI,
HİCRAN ATAYEVA****ABŞERON YARIMADASINA İNTRODUKSİYA EDİLMİŞ BƏZİ AĞAC
VƏ KOL NÖVLƏRİNİN ŞORANLAŞMAYA DAVAMLILILIĞI**

Abşeron yarımadası quraq zonaların xarakterik əlaməti ilə fərqlənir. Ancaq son illərdə geniş suvarma işlərinin aparılması, yarımadanın iqliminin quru subtropik xarakterli olması yaşillaşdırma istifadə olunan bitkilərin də inkişaf etməsinə öz təsirini göstərir. Şəhərsalmanın genişlənməsi və inkişafı ilə əlaqədar olaraq yaşillaşdırma işləri də genişlənmiş, iri şəhərlərin görünüşü dəyişmiş, yeni parkların, bulvarların və yaşıl məkanların sayı artmışdır. Xüsusən də Xəzər dənizinin sahil zonalarında bu abadlıq işləri geniş miqyas almışdır. Bununla birləşdə, Abşeron yarımadasının torpaq tərkibi dəyişməz olaraq qalır və üç əsas şoranalşma tipi ilə xarakterizə olunur, yəni xlorid-sulfat, sulfat-xlorid və xlorid-karbonat. Əksər sahələrdə xlorid-karbonat duzlaşmasının üstünlük təşkil etməsi, əsasən dənizdən 1500-2000 m məsafədəki xlorid-sulfat və yarımadanın mərkəzi hissəsində sulfat-xlorid olması ilə xarakterikdir. Torpağın şoranalşma dərəcəsi də fərqlidir – zəif, orta və güclüdür. Duzluluq dərəcəsinə görə, müxtəlif ağac-kol bitkiləri üçün duza döyümlülük dərəcəsi fərqlidir. Yarimadanın tabii florasında ağac növləri tamamilə yoxdur, kolların növ tərkibi azdır, əsasən endemik olaraq efemer və efemeroit növlər geniş yayılmışdır. Abşeron yarımadasının torpaq quruluşu qumlu, az susaxlama qabiliyyətinə malikdir. Bununla əlaqədar, müntəzəm suvarma və ya təqdim olunan bitkilərin suvarılması tələb olunur. Bu məqalənin məqsədi dünyanın müxtəlif torpaq və iqlim bölgələrindən əldə edilən, Abşeron yarımadasına gətirilmiş və abadlıq işlərində geniş istifadə olunan yeni ağac-kol növlərinin duza davamlılıq dərəcəsini müəyyənləşdirməkdir.

Açar sözlər: yeni ekzotik növlər, duza davamlılıq, Abşeron yarımadasının abadlaşdırılması.

Tədqiqat obyektləri və metodları göstərir ki, dünyanın müxtəlif iqlim bölgələrindən – Avropa, Asiya, Yaponiya, Hindistan, Koreya, Vyetnam, Tailand, Aralıq dənizi ölkələrindən – İtaliya, Yunanistan, Türkiyə, İspaniya, Afrika və s. həm müləyim, həm də tropik ölkələrdən gətirilmiş iricəkli maqnoliya (*Maqnolia grandiflora L.*), irimeyvəli sərv (*Cupressus macrocarpa L.*), yeni növ sərvlər, müxtəlif növ xurma ağacları, yapon saphorası (*Sophora japonica L.*) və b. *Japonicum Thunb.*, *Jasminum nudiflorum*, *Lisium chinensis Mill*, *Euonymus japonica L.*, *Nerium Oleander L.*, ümumilikdə 40-dan çox növdən istifadə edilmişdir. Torpaqların kimyəvi komponentlərinin təhlili İngiltərədə hazırlanmış “Palintest”, suyun kimyəvi tərkibi eyni istehsalçıdan olan “Palintest” su analizatoru ilə mq/l əsasında, SPER radiometrindən və ekotesterdən istifadə edərək fon şüalanması, Yaponiyada hazırlanmış “SPAD” xlorofil saygacından istifadə edərək xlorofillin miqdarı, yaşıl piqmentlər – xlorofil “a” və “b”, həmçinin cəmi, müvafiq olaraq 420 nm və 460 nm dalğa uzunluğunda öyrənilmişdir.

Təhlil və müzakirədən məlum olduğu kimi, torpaqların şoranalşma dərəcəsi nisbətən müxtəlifdir. Şoranlıq baxımından Abşeron yarımadasının torpaqları 5 əsas qrupa bölündür – zəif şoranlaşmış, orta şoranlaşmış, yüksək şoranlaşmış, şoranlar və şorakətlər. Ancaq son ikisi nadirdir. Torpaqların şoranalşmasına müxtəlif zəhərli ionlar, xüsusən xlor, kükürd və karbonatın konsentrasiyası səbəb olur. Bu duz ionları (Cl^- , SO_4^{2-} və CO_3^{2-}) konsentrasiyalarından asılı olaraq duzlaşma dərəcəsini təyin edirlər. Bununla birləşdə, bu duz maddələri ayrı deyil, kompleks bir nisbətdə yerləşirlər. Bununla əlaqədar, Abşeron yarımadasının şəraitində duz ionları xlorid-sulfat, sulfat-xlorid, sulfat-karbonat nisbəti şəklindədir.

Abşeron yarımadası quraq rayonlara aiddir, isti yay və rütubətin azlığı şoran torpaqlarda duz ionlarının zəhərli təsirinin yüksək dərəcədə artmasına səbəb olur. Yaz aylarında tempera-

turun yüksək dərəcədə artması ($35\text{-}39^{\circ}\text{C}$) duzların bitki örtüyünə, xüsusən də ağaç-kol bitki-sinə ikiqat təsirini artırır.

Bu məqalənin məqsədi Abşeron torpaqlarının müxtəlif duzluluğunda tətbiq olunan bəzi yeni dekorativ ağaç və kol növlərinin duza davamlılıq dərəcəsini və xlorofil "a" və "b" sintezi ilə əlaqəsini və zəhərli ionların təsiri ilə fotosintetik aparata zərər verərkən yığılmış xlorofillerin parçalanmasının tədqiqidir.

Son illərdə Bakı və Sumqayıtda abadlıq işləri xeyli genişlənmişdir. 2017-2019-cu illərin sonundan sonra dünyanın müxtəlif ölkələrindən gətirilən ağaç və kolların çeşidi yerli bitki örtüyünün ekzotikliyi baxımından üstündür. Bununla yanaşı, müxtəlif bölgələrdən gətirilən çeşidlər Abşeronun quru iqliminə, rütubətin olmamasına, torpaqların şoranlığına dözə bilmir, şoran torpaqlarda uyğunlaşmalarını kəskin dərəcədə azaldır. Bu baxımdan, bu növlər yalnız görünüşlərini itirmir, həm də uyğunlaşma qabiliyyətinin azalmasına səbəb olur. Buna görə də, yeni növlərin müqavimət dərəcəsini, böyümə və inkişaf dərəcəsini, həmçinin müxtəlif şoranlaşma növlərində yaşıl piqmentlərin kəmiyyət dəyişməsini izlədik (cədvəl 1). Xlorofillin "a" və "b" aktiv sintezi ilə əlaqədar tədqiq olunan növlər arasındaki cədvəl 1-in məlumatlarından göründüyü kimi *Eriobotrya japonica* L., müvafiq olaraq 8,89 və 3,19 mq/l., ikinci planda *Euonymus japonica* L. 5,94 və 1,90 mq/l., üçüncü *Pyracantha coccinea* Roem 4,71 və 1,18 mq/l., *Nandina domestica* Thunb. 4,59 və 1,87 mq/l. Digər növlərdə xlorofil sintezi əhəmiyyətsizdir. *Maqnolia grandiflora* L. vegetasiya dövrü üçün orta göstərici 1,40 və 0,59 mq/l arasında aşağı dərəcəyə malikdir (cədvəl 1). Abşeronə introduksiya olunmuş yeni növlərin yarpaqlarında yaşıl piqmentlərin miqdarı mq/l (xlorid-sulfat şoranlaşma tipi).

Cədvəl 1

Sıra	Bitki növləri	Xlorofil "a"	Xlorofil "b"	a+b	a/b
1	<i>Magnolia grandiflora</i> L.	1,40	0,59	2,99	2,37
2	<i>Photinia serrulata</i> Lindl.	3,64	1,02	4,66	3,56
3	<i>Laurocerasus vulgaris</i> Carr.	3,30	1,00	4,30	3,30
4	<i>Euonymus japonica</i> L.	5,94	1,90	7,84	3,12
5	<i>Chamaerops humilis</i> L.	4,05	2,00	6,05	2,02
6	<i>Eriobotrya japonica</i> L.	8,89	3,19	12,08	2,78
7	<i>Arbutus unedo</i> L.	3,28	1,42	4,70	2,30
8	<i>Sophora japonica</i> L.	4,02	1,59	5,61	2,52
9	<i>Pyracantha coccinea</i> Roem.	4,71	1,18	5,89	3,99
10	<i>Tecoma Campsis radicans</i> L.	3,45	1,12	4,57	3,08
11	<i>Nandina domestica</i> Thunb.	4,59	1,87	6,46	3,00

Stroganov B.P. və Genkel P.A. görə (1962 və 1950) [1, s. 5; 2, s. 25], bitki hüceyrələrindəki zəhərli ionların zülal birləşmələri ilə qarşılıqlı təsir göstərdiyini və uyğunlaşma mexanizmlərini müəyyən dərəcədə artıraraq sabitliyini artırdığını, bu da təcrübələrimizdə müşahidə olunmamışdır. Abşeron yarımadasının quraq və isti şəraitində duz ionlarının, xüsusən xlorid-sulfatın konsentrasiyasından asılı olaraq xloroplast quruluşu məhv edildi, protein-xlorofil bağlı pozuldu və nəticədə protein birləşmələri hidroliz edildi, amidlər, nutresin, amonyak və fotosintetik aparatın yarpaqların erkən qurumasına kömək edən digər zəhərli birləşmələr toplandı.

Cədvəl 2-də xlorofillin "a" və "b" tərkibi, eləcə də Abşeron yarımadasının sulfat-xlorid şoranlaşma tipinə daxil olan torpaqlara introduksiya edilmiş müxtəlif dekorativ ağaç-kol növlərinin yarpaqları arasındaki xlorofillin nisbətləri təqdim olunur. Cədvəldən göründüyü

kimi, tədqiq olunan növlər müxtəlif ekoloji və iqlim bölgələrindən gətirilmişdir, müxtəlif mənşəlidirlər və şoran torpaqlara fərqli bioindikasiyası var. Dünyanın müxtəlif floralarından introduksiya edilmiş yeni növ ağac və kolların yarpaqlarının tərkibində xlorofillin miqdarı, mq/l (sulfatlı-xloridli şoranlaşma tipi).

Cədvəl 2

Sıra	Bitki növləri	Xlorofil "a"	Xlorofil "b"	a+b	a/b
1	<i>Maclura pomifera</i> (Raf) Schneid.	3,64	0,74	4,38	4,91
2	<i>Albizia julibrissin</i> Durazz.	3,38	0,61	3,99	5,54
3	<i>Vitex agnus-castus</i> L.	3,74	1,02	4,76	3,66
4	<i>Cercis siliquastrum</i> L.	2,94	1,00	3,94	2,94
5	<i>Mirtus communis</i> L.	4,26	1,34	5,60	3,17
6	<i>Cydonia oblonga</i> Mill.	3,48	1,40	4,88	2,48
7	<i>Pistacia vera</i> L.	3,60	1,61	5,21	2,23
8	<i>Hibiscus syriacus</i> L.	3,80	1,52	5,32	2,50
9	<i>Eucalyptus rostrata</i> Schlecht.	8,89	2,14	11,03	4,15
10	<i>Sophora japonica</i> L.	4,02	1,17	5,19	3,43
11	<i>Pyracantha coccinea</i> Roem.	4,74	1,35	7,09	3,50

Müxtəlif növlərin yarpaqlarında xlorofillin "a" miqdarı nisbətən orta səviyyədədir və ağac növlərində 2,94 ilə 4,02 mq/l, kollarda isə 4,74 mq/l arasında dəyişir. On çox xlorofil "a" dimdikvari evkaliptdə (*Eucalyptus rostrata* Schlecht.) -8,89 mq/l müşahidə edildi. "b" xlorofillinin miqdarı nisbətən ortadır və 0,61 ilə 2,14 mq/l arasında dəyişir. Normal növlərdə yay dövrünə doğru böyümə və inkişaf tempi, xlorofil "a" və "b" nisbətinə görə sulfat-xlorid şoranlaşmasında kəskin sapmalar müşahidə olunmadı. Yarpaq və tumurcuqların yavaş böyüməsi, çıçəkləmə və meyvə meydana gəlməsi qeyd edildi. Xlorid-sulfat tipi ilə müqayisədə sulfat-xlorid şoranlaşma tipində güclü toksikliyin təzahürü özünü göstərmədi və təqdim olunan növlər uyğunlaşma funksiyası göstərdi [3, s. 200, 4, s. 69, 7, s. 142].

Cədvəl 3-də xlorofillin "a" və "b" miqdarı, həmçinin müxtəlif şoranlaşma tiplərində olan müxtəlif dekorativ növlərin böyüməsi və inkişafının yaz dövründəki nisbətləri təqdim olunur. Göründüyü kimi xlorid sulfat şoranlaşmasında *Spireya alba* DU ROI, *Maqnolia grandiflora* L., *Photinia serrulata* Lindl. yarpaqlarında xlorofillin "a" miqdarı və *Ulmus crassifolia* Nutt. 3,07-3,80 mq/l arasında və xlorofil "b" müvafiq olaraq 1,02 ilə 1,50 mq/l arasında, *Berberis vulgaris* L. 4,10 ilə 1,06 mq/l arasında dəyişir. Sulfat-xlorid şoranlaşmasında isə orta dərəcədə xlorofil "a" yiğir və təcrübi növlərin yarpaqlarında 2,03 ilə 2,77 mq/l arasında, xlorofil "b" göstəriciləri 0,56 ilə 1,30 mq/l arasında dəyişir.

Torpağın xlorid-karbonat şoranlaşmasında Abşeron yarımadasının şəraitində yaşıł piqmentlərin miqdarı bir qədər azaldığı müşahidə edilir. Eyni cədvəl 3-ün məlumatlarından göründüyü kimi, *Wisteria* Nutt yarpaqlarında xlorofillin "a" nisbətən yüksək miqdarı 3,97 mq/l-ə çatdı və xlorofil "b" 1,16 mq/l, nisbəti daha çox ağac növləri üçün xarakterik olan 3,42 mq/l-dir. *Lisidium* L. və *Ilex aquifolium* L.-də xlorofillin miqdarı 2,76 ilə 2,06 mq/l arasındadır və xlorofil "b" müvafiq olaraq 1,40-1,40 mq/l-dir. Digər növlərdə xlorofil "a" kəmiyyət göstəriciləri 1,40-1,84 mq/l, xlorofil "b" 0,64-1,19 mq/l təşkil edir ki, bu da yavaş yarpaq böyüməsini, yavaş çıçəklənməsini və tədqiq olunan növlərin gecikmiş meyvə əmələ gəlməsini göstərir.

Təcrübə bitkilərindəki yaşıł piqmentlərin tərkibinin müəyyənləşdirilməsi, (cədvəl 4), müəyyən dərəcədə xlorid-karbonat ionlarının fizioloji proseslərə daha yüksək toksiki təsiri, yəni böyüməsi və inkişafı, Abşeronda yeni dekorativ növlərin uyğunlaşması ilə bağlı fikirləri-

mizi təsdiqləyir. Quraqlıq şəraitində duz ionlarına uyğunlaşma mexanizmlərini gecikdirir, qida sisteminə yavaş nüfuz etməyə kömək edir və bununla da yarpaq və çiçək qönçələrinin inkişafını, xlorofillin zəif sintezini və uyğunlaşma dövrünün uzadılmasını təmin edir.

Cədvəl 3
Abşeronda introduksiya olunan yeni dekorativ növlərin yarpaqlarında
yaşıl piqmentlərin miqdarı mq/l (yaz)

Sıra	Bitki növləri	Xlorofil "a"	Xlorofil "B"	a+B	a/B
Xloridli-sulfatlı					
1	<i>Spireya alba</i> Du Roi	3,70	1,50	5,20	2,46
2	<i>Magnolia grandiflora</i> L.	3,07	1,80	4,87	1,70
3	<i>Photinia serrulata</i> Lindl.	3,18	1,80	4,98	1,76
4	<i>Berberis vulgaris</i> L.	4,10	1,06	5,16	2,56
5	<i>Ulmus crassifolia</i> Nutt.	3,80	1,02	4,82	3,72
Sulfatlı-xloridli					
6	<i>Gaura lindheimeri</i> Engelm. & A.Gray	2,03	0,56	2,59	3,62
7	<i>Pitosporum heterophyllum</i>	2,70	1,10	3,80	2,45
8	<i>Rosa odorata</i> Sweet	2,77	1,30	4,07	2,13
Xloridli-karbonatlı					
9	<i>Wisteria</i> Nutt. (çəhrayı)	3,97	1,16	5,13	3,42
10	<i>Lisidium</i> L.	2,76	1,40	3,16	1,97
11	<i>Ilex aquifolium</i> L.	2,06	1,40	3,46	1,47
12	<i>Jasminum officinale</i> L.	1,4	0,64	2,04	2,18
13	<i>Wisteria</i> Nutt. (ağ)	1,39	0,92	2,31	1,51
14	<i>Ginkgo biloba</i> L.	1,19	1,19	2,38	1,57
15	<i>Mespilus germanica</i> L.	1,84	0,95	2,79	1,93
16	<i>Sophora japonica</i> L.	1,40	0,48	1,88	2,91
17	<i>Ilex aquifolium</i> L. (alabəzək)	1,47	0,59	2,06	2,49

4-cü cədvəldəki məlumatlar göstərir ki, xlorid-karbonat duzlaşması zamanı yaşıl piqmentlərin yiğilması yaza nisbətən daha yavaş və kəmiyyətcə aşağı olur. Quraqlıq və xlorid-karbonat ionlarının təsiri bitkilərə daha geniş təsir edir, bəzi növlərdə çiçəklər tökülür, böyüməsi yavaşlayır, morfometrik dəyişikliklərin meydana gəlməsi, yarpaq ayasında yanmalar müşahidə olunur.

Cədvəl 5-də duz ionlarına, yəni xloridlərə, sulfatlara və karbonatlara (Cl^- , SO_4^{2-} və CO_3^{2-}) qarşı davamlı olan müxtəlif növ ağac-kol bitkiləri təqdim olunur. Aşağıdakı cədvəldəki məlumatlardan göründüyü kimi, sadalanan *Vitex agnus-castus* L., *Euonymus japonica* L., *Ulmus densa* Litv., *Ulmus parvifolia* Jacq., *Juniperus chinensis* L., *Olea europaea* L., *Laurcerasus vulgaris* Carr., *Ligustrum japonicum* Thun., *Ligustrum lucidum* Ü.T.Aiton. Ait və *Punica granatum* L. müəyyən dərəcədə metabolik proseslərinə xlor və sulfat ionlarını daxil edir, zəhərli maddələrə qarşı müqavimət mexanizmləri artır və bitkinin yavaş böyüməsi və inkişafi təmin edilir.

Üçüncü qrup ağac və kollara xlorid-karbonat şoranalması toksikiliyinə tolerantlıq göstərən növlər daxildir – *Sophora japonica* L., *Pyracantha coccinea* Roem., *Eleagnus caspica* (Sosn.), *Ulmus caprinifolia* Rupp., *Eleagnus angustifolia* L., *Photinia serrulata* Lindl., *Nandina domestica* Thunb., *Pistacia terebinthus* L., *Caesalpinia gilliesii* Walt., *Amygdalus Communis* L., *Cotoneaster franchetii* Bois. və s. Həmçinin qeyd etmək lazımdır ki, Abşeron şəraitində ən zəhərli ionlar məhz xlorid-karbonat şoranalma tipidir.

Cədvəl 4

Abşeronda yeni növ ağac və kol bitkilərinin yarpaqlarında xlorofilin toplanması mg/l (yay)

Sıra	Bitki növləri	Xlorofil "a"	Xlorofil "b"	a+b	a/b
Xloridli-karbonatlı					
1	<i>Magnolia grandiflora</i> L.	2,23	0,80	3,03	2,78
2	<i>Photinia serrulata</i> Lindl.	2,03	1,41	3,44	1,43
3	<i>Acer platanoides</i> L.	1,73	0,94	2,67	1,84
4	<i>Laurocerasus vulgaris</i> Carr	2,81	0,06	2,87	1,88
5	<i>Cercis siliquastrum</i> L	2,31	1,12	3,43	2,06
6	<i>Eleagnus umbellata</i> Thunb.	3,34	1,32	4,66	2,50
7	<i>Ligustrum ovalifolium</i> Hassk.	3,95	1,24	4,29	3,18
8	<i>Lisidium</i> L.	2,66	1,50	3,16	1,77
9	<i>Robinia pseudoacacia</i> L.	4,40	1,27	5,67	3,46
10	<i>Ulmus crassifolia</i> Nutt.	3,99	1,06	4,05	3,76
11	<i>Buxus microphylla</i> (Siebold & Zucc.)	3,04	1,07	4,11	2,84
12	<i>Juniperus sabina</i> L.	0,88	0,51	1,39	1,72
13	<i>Cupressus macrocarpa</i> L.,	1,42	3,94	5,36	0,36
14	<i>Cupressocyparis Leylandi</i> A.B.Jaks.	1,85	0,48	2,33	3,85

Cədvəl 5

Abşeron yarımadasına introduksiya olunmuş yeni növlərin müxtəlif şoranlaşma tiplərinə davamlılığı

Xloridli-sulfatlı	Sulfatlı-xloridli	Xloridli-karbonatlı
<i>Vitex agnus-castus</i> L.	<i>Calligonum bakuense</i> Litw.	<i>Sophora japonica</i> L.
<i>Euonymus japonica</i> L.	<i>Juniperus chinensis</i> L.	<i>Pyracantha coccinea</i> Roem.
<i>Ulmus densa</i> Litv.	<i>Tamarix ramosissima</i> Ledeb.	<i>Eleagnus angustifolia</i> L.
<i>Ulmus parvifolia</i> Jacq.	<i>Magnolia grandiflora</i> L.	<i>Eleagnus caspica</i> (Sosn.)
<i>Juniperus chinensis</i> L.	<i>Anabasis aphylla</i> L.	<i>Ulmus caprifolia</i> Rupp.
<i>Olea europaea</i> L.	<i>Pyracantha angustifolia</i> (Franch.) C.K.Schneid.	<i>Photinia serrulata</i> Lindl.
<i>Laurocerasus vulgaris</i> Carr.	<i>Pinus eldarica</i> Medw.	<i>Nandina domestica</i> Thunb.
<i>Ligustrum japonicum</i> Thunb.	<i>Pinus pinea</i> L.	<i>Pistacia terebinthus</i> L.
<i>Ligustrum lucidum</i> Ü.T.Aiton. Ait.	<i>Cupressus sempervirens</i> L.	<i>Caesalpinia gilliesii</i> Walt.
<i>Punica granatum</i> L.	<i>Robinia pseudoacacia</i> L.	<i>Amygdalus communis</i> L.
	<i>Salsola dendroides</i> (C.A.M) Moq.	<i>Cotoneaster franchetii</i> Bois.

1-ci və 2-ci qrafiklərdə həmişəyaşıl növlərdə – *Laurus nobilis* L., *Vinca minor* L. və *Lisium chinensis* Mill-də böyüməkdə olan dövrdə xlorofil "a" və "b" toplanmasının dinamik gedisi göstərilir. Əyri lərin oxunuşlarından göründüyü kimi, pigmentlərin sayının artması yayın sonuna qədər dinamik olaraq artır və kifayət qədər yüksək seviyyədədir. Ancaq yazın sonu və payız dövründə *Vinca minor* L.-də xlorofillin toplanması ən yüksək, ikinci yerdə *Lisium chinensis* Milldir. və üçüncü *Laurus nobilis* L. diqqətəlayiqdir ki, payızın gəlməsi ilə şoranlaşma şəraitdə xlorofil "a" miqdarı yavaş-yavaş azalır və xlorofil "b" nisbətən azalma kəskin olur. Onu da qeyd etmək lazımdır ki, yeni təqdim olunan növlərdə azalma var və "yerli" - *Laurus nobilis* L. xlorofil sintezini artırmağa meyllidir. Yuxarıdakı materialdan qeyd etmək lazımdır ki, Cl-, SO₄-2 və CO₃-2 duz ionları Abşeron torpaqlarında xarakterikdir və yeni gətirilən ağac və kol növlərində uyğunlaşma mexanizmlərinə müəyyən təsir göstərir. Aparılan tədqiqatlar nəticəsində xlorid-sulfat tipli şoranlaşma ilə bitkilərdə halosukkulentlik, xlorid-karbonat şoranlaşmasında halokserofitlik əlamətləri müşahidə edilir.

Xlorid və karbonat ionları sulfatdan daha dərin toksiki təsir göstərir. Bu baxımdan təkliflərimiz A.A.Kuznetsov (2005), Amirova S. (1980), Klysheva L.K. (1989), xanım Sree K.J., Richardson S.G.-nin fikirləri ilə üst-üstə düşür (1987) və Tang Z. (1998) [5, s. 200; 6, s. 22;

8, s. 543; 9, s. 503], xlorid tipli şoranlaşma, yarpaq ayasına daxil olan zəhərli ionlar ilk növbədə zülal-xlorofil rabitəsini qırır, xloroplastların quruluşunu pozur və zülal molekullarının hidrolizinə kömək edir, aralıq məhsulların, yəni amidlərin, kadeverin, putressin və molekulyar ammonyakin toplanmasına səbəb olur. Yığılan zəhərli maddələr fotosintezin azalmasına, böyüümə və inkişafa təsir edir, yarpaqların yanması, qurumasına və erkən tökülməsinə səbəb olur.

Yuxarıda göstərilənlər nəticəsində, təqdim olunan növlər dərin dəyişikliklərə məruz qalır, bəzən isə tamamilə məhv olur.

Yeni növlərin şoranlaşmaya bioloji indikasiyası yeni növlərdə zəifdir, müxtəlif növlərdə müxtəlif dərəcələrdə ifadə olunur. Dərin fizioloji və biokimyəvi dəyişikliklərə baxmayaraq, bəzi növlər Abşeron torpaqlarında şoranlığa qismən müqavimət göstərir və nəticədə təcrübə növlər davamlı, qismən davamlı, zəif davamlı, zəifləmiş, zədələnmiş və davamsız qruplara bölünür.

Nəticə olaraq qeyd etmək istərdim ki, Abşeron yarımadasının şoran torpaqlarında duz ionlarının (Cl^- , SO_4^{2-} və CO_3^{2-}) yeni introduksiya olunmuş növlərin yarpaqlarında xlorofil-lərin toplanmasına təsir dərəcəsi toksikantların konsentrasiyasının olması ilə birbaşa korrelyativ əlaqəyə malikdir. Zəhərli ionlar, ilk növbədə, zülal-xlorofil rabitəsinin qırılmasına, xloroplastların məhvinə və fotosintezin azalmasına təsir göstərir, nəticədə müxtəlif ölçülü yarpaq ayasında yanıkların meydana gəlməsinə və növlərin fotosintetik məhsuldarlığının azalmasına səbəb olan xlorofillid və fitol turşusunun əmələ gəlməsinə səbəb olur.

ƏDƏBİYYAT

- Строганов Б.П. Физиологические основы солеустойчивости растений. Москва: изд-во АН СССР, 1962, с. 3-340.
- Генкель П.А. О повышении солеустойчивости растений при засолении почвы сульфатами. Москва: изд-во АН СССР, с.б.н. № 4, 1960, с. 25.
- Abdullayev X.D., Həsənov R.Ə. Stress reaksiyalarının biofiziki mexanizmi. Bakı, 2014, 200 s.
- Əsədov N.H. və b. Xəzər və Pirallahi rayonlarının texnogen cırklənmiş ərazilərinin bitki örtüyünün öyrənilməsi // AMEA-nın Xəbərləri, 2014, c. 69, № 3, s. 69-72.
- Кузнецова А.А. Комплексная оценка реакции растений пшеницы на повышенное содержание ионов сульфата и хлора в почве. 2005, 200 с.
- Амиррова С. Влияние различных типов засоление на поглощение азота, фосфора и калия корнями риса // Изв. АН Каз. ССР. Сер. биол., 1980, № 2, с. 22-24.
- Клышев Л.К. Биохимические и молекулярные аспекты исследования солеустойчивости растений // Проблемы солеустойчивости растений / Под ред. акад. А.И.Имамалиева. Ташкент: ФАН, 1989, с. 142-183.
- Mc. Cree K.J., Richardson S.G. Salt increases the water use efficiency in water stressed plants // Crop. Sci., 1987, v. 27, № 3, pp. 543-547.
- Tang Z. Clorophyllase Activites and Clorophyll Degradation During Leaf Senesence in Non Yellowing Mutant and Wild Type of Phaseolus vuilgarisi J. // Exp. Bot., 1998, v. 49, № 330, 503 p.

AMEA Dendrologiya İnstitutu
E-mail: dendrari@mail.az,
E-mail: resmiyye_efendiyeva@mail.ru,
E-mail: mirjallali@mail.ru,
E-mail: atayeva@mail.ru

Husseinaga Asadov, Resmiya Efendieva, İlham Mirjalally, Hijran Ataeva**RESISTANCE TO SALINITY OF SOME TREES AND SHRUBS
INTRODUCED INTO THE ABSHERON PENINSULA**

The effect of saline ions (Cl^- , SO_4^{2-} , and CO_3^{2-}) on the accumulation of chlorophylls in the leaves of new decorative tree-shrub plants introduced on salted Absheron soils, their degree of salinity resistance, and the dependence of chlorophyll synthesis on the types of saline ions are studied. A direct correlative relationship was established between the type of salinization and the accumulation of green pigments.

It was revealed that toxic ions of chloride, sulfate and carbonate entering the root system and through it into the leaves of the studied species have a negative effect on the structure of chloroplasts, promote hydrolysis of protein compounds, breakdown of the protein-chlorophyll bond, accumulation of intermediate products of amides, cadoverin, putrescine and ammonia. The latter lead to poisoning of leaf tissue and their death, with the formation of burns on the leaf blade or their early litter. As a result, this dramatically reduces adaptive reactions to salts.

Keywords: *new exotic species, salt tolerance, improvement of the Absheron peninsula.*

Гусейнага Асадов, Ресмия Эфендиева, Ильхама Мирджалаллы, Хиджран Атаева**СОЛЕУСТОЙЧИВОСТЬ НЕКОТОРЫХ ДРЕВЕСНО-КУСТАРНИКОВЫХ
ВИДОВ, ИНТРОДУЦИРОВАННЫХ НА АПШЕРОНСКОМ ПОЛУОСТРОВЕ**

Исследовано влияние засоляющих ионов (Cl^- , SO_4^{2-} и CO_3^{2-}) на накопление хлорофиллов в листьях новых декоративных древесно-кустарниковых растений интродуцированных на засоленных почвах Апшерона, их степень устойчивости к засолению, зависимость синтеза хлорофиллов от типов засоляющих ионов. Установлена прямая коорелятивная связь между типом засоления и накопления зеленых пигментов.

Выявлено, что токсические ионы хлорида, сульфата и карбоната, поступившие в корневую систему и через нее в листья исследованных видов, оказывают отрицательное влияние на структуру хлоропластов, способствуют гидролизу белковых соединений, разрыву белково-хлорофильной связи, накоплению промежуточных продуктов – амидов, кадоверина, путресцина и амиака. Последние приводят к отравлению тканей листа и их отмиранию с образованием ожогов на листовой пластинке или их раннему опадению. В результате это резко уменьшает приспособительные реакции к солям.

Ключевые слова: *новые экзотические виды, солеустойчивость, благоустройство Апшеронского полуострова.*

Daxilolma tarixi: *İlkin variant 04.02.2020
Son variant 05.05.2020*

FİZİKA

UOT 53.087.088

MƏMMƏD HÜSEYNƏLİYEV, MƏRYƏM ƏSGƏROVA, SARA YASINOVA

PbTe YARIMKEÇİRİCİ BİRLƏŞMƏSİNİN Te-a TRANSFORMASIYA PROSESİNİN ARAŞDIRILMASI

İşdə EDTA (Trilon B) vasitəsilə PbTe birləşməsinin tellura transformasiyası prosesi öyrənilmişdir. Müəyyən edilmişdir ki, transformasiya prosesi PbTe birləşməsinin çox kiçik bir qatında baş verir. PbTe narın toz hissəcisinin açıq səthinin nazik tellur qatı ilə örtülməsi onun bütünlükla tellura çevrilməsini çətinləşdirir.

Transformasiya prosesindən əvvəl və prosesdən sonra PbTe birləşməsinin optik udma spektrləri çəkilmiş və bu spektrlərdən qadağan olunmuş zonanın eni uyğun olaraq $E_g = 0,29$ eV, isə $E_g = 0,305$ eV müəyyən edilmişdir ki, bu da PbTe-un Te-a transformasiyası istiqamətinə uyğun gəlir.

Açar sözlər: PbTe, birləşmə, narın toz, natrium borhidrid, EDTA, transformasiya, optik udma spektri, qadağan olunmuş zona.

Qurğuşun duzları kimi tanınan PbS, PbSe və PbTe yarımkəçirici birləşmələr həm özlərinin geniş texnoloji tətbiqinə görə, həm də maraqlı və qeyri-adi fiziki xassələrinə görə son onilliklər ərzində ən çox öyrənilən birləşmələrdəndir.

PbTe-un hidrotermal üsulla alınması demək olar ki, indiyədək problem məsələ olaraq qalır. Bəzi tədqiqatçıların bu birləşmənin nazik təbəqələrinin alınmasına aid məqalələrinə rast gəlmək mümkündür. Lakin bütün hallarda bu birləşmənin alınma texnologiyası ya tam şəkildə açıqlanmır, ya da bu açıqlamalarda xeyli qaranlıq məqamlar üzə çıxır. Ona görə də PbX ($X=S, Se, Te$) xalkogenidləri arasında ən az öyrəniləni PbTe-dur.

Ümumiyyətlə, PbX xalkogenidlərinin xassələri bütün digər yarımkəçiricilər kimi kristallik haldan nanostruktur halına keçərkən xeyli dəyişir və nazik təbəqələr şəklində onlar infraqırmızı fotoqbuledicilərin və detektorların spektral diapazonlarının genişləndirilməsində, gecə görmə cihazlarında, günəş batareyalarında və optik çeviricilərdə istifadə oluna bilərlər. Bu xalkogenidlərin qadağan olunmuş zonaları yüksək dərəcədə kristallik ölçülərdə asılı olduqlarından günəş elementlərində uduyu kimi istifadə üçün çox əlverişli material hesab olunurlar. Aktiv təbəqə olaraq PbS [1, 2], PbSe [3], PbS_xSe_{1-x} [4] nanokristallarından ibarət olan əlverişli günəş elementlərinin hazırlanması haqqında məlumat vardır. Hətta PbX nanostrukturlarının öz aralarında keçidə əsaslanan günəş elementləri hazırlanmışdır [5, 6]. PbX birləşmələrinin belə geniş tədqiq olunmalarının bir səbəbi də budur ki, bütün digər yarımkəçirici birləşmələrdən fərqli olaraq onların qadağan olunmuş zonalarının temperatur əmsalları müsbətdir (məsələn PbS üçün $b = 4 \times 10^{-4}$ ev/K) [7].

[8] işində EDTA-dan (Trilon B) istifadə etməklə CdTe nanohissəciklərindən Te-nanoməstillerinin alınmasının sadə və effektiv üsulu haqqında məlumat verilmişdir.

[9] işində kadmium sulfidin kadmium telluridə transformasiya prosesinin və EDTA-nın (Trilon B) təsiri ilə kadmium telluridin tellura çevrilməsi prosesinin ardıcıl tətbiqindən CdS/CdTe heterokekçidinin komponentlərinin qalınlıqlarının idarə olunmasının yeni üsulundan bəhs olunur.

Bu işdə EDTA (Trilon B) istifadə edilməklə PbTe birləşməsinin Te-a çevrilməsinin mümkünülüyü araşdırılmışdır.

PbTe birləşməsini almaq üçün Na_2TeO_3 və qurğuşun asetat $\text{Pb}(\text{CH}_3\text{COO})_2$ məhlullarının 1:1 molyar nisbətdə götürülmüş su məhlullarının qarışığından istifadə olunmuşdur. Birləşmənin alınması prosesində qarışığa porsiyalarla NaBH_4 kristalı əlavə olunmuş və hər porsiya arası məhlulun pH-1 2-yədək endirilmişdir. Nəticədə tünd qəhvəyi rəngli PbTe birləşməsinin narın tozu alınmışdır. Bu birləşmənin üzərinə Trilon-B məhlulu əlavə edilməklə PbTe-un tellura transformasiyası həyata keçirilmişdir.

PbTe birləşməsinin optik xassələrini öyrənmək üçün “Nikolet İS-10” infraqırmızı spektrometrindən istifadə edilmişdir.

Məlum olduğu kimi infraqırmızı spektr oblastında bir sıra funksional qruplar udma spektrində müəyyən piklərin ortaya çıxmasına səbəb olur. Bu piklər nəzərə alınmaqla onların fonundan yalnız PbTe birləşməsinə aid olan udulma ayırd edildikdən sonra bu birləşmə üçün qabaq və sonra $\alpha(\hbar\nu)$ asılılıqları müəyyən edilmişdir.


Bildiyimiz kimi yarımkəcəricinin qadağan olunmuş zonasının enini hesablamaq üçün Tauç düsturundan istifadə edilir [10]:

$$(\alpha\hbar\nu)^{\frac{1}{n}} = A(\hbar\nu - E_g)$$

Burada A – sabit ədəddir, E_g – yarımkəcəricinin qadağan olunmuş zonasının eni, $\hbar\nu$ – foto-nun enerjisidir. n – isə keçidin tipindən asılı olaraq dörd müxtəlif qiymət ala bilər. Belə ki, icazə verilmiş düz kecid üçün $n = \frac{1}{2}$, icazə verilmiş çəp kecid üçün $n = 2$, qadağan olunmuş düz kecid üçün $n = \frac{3}{2}$, qadağan olunmuş çəp kecid üçün $n = 3$ [11].

PbTe düzzonali yarımkəcərici olduğundan bu – birləşmə üçün münasibəti doğrudur.

Bu birləşmənin qadağan olunmuş zonasının enini tapmaq üçün transformasiya prosesindən əvvəl və prosesdən sonra $(\alpha\hbar\nu)^2$ -nın $\hbar\nu$ -dən asılılıq əyriləri qurulmuşdur (Şəkil 1).



Şəkil 1. PbTe birləşməsinin transformasiya prosesindən əvvəl (1) və prosesdən sonra (2) hesablanmış $(\alpha\hbar\nu)^2 \sim f(\hbar\nu)$ asılılıqları.

Bu asılılıqlardan düz xətt oblastının absis ($\hbar\nu$) oxu ilə kəsişməsinə əsasən müəyyən edilmişdir ki, hidrotermal üsulla alınmış PbTe birləşməsinin transformasiya prosesindən əvvəl qadağan olunmuş zonasının eni $E_g=0,29$ eV, prosesdən sonra isə $E_g=0,305$ eV-a bərabərdir.

E_g -nin bu cür dəyişməsi PbTe-un ($E_g=0,29$ eV) Te-a ($E_g=0,32$ eV) transformasiyası istiqamətinə (kiçikdən böyükə) uyğun gəlir. Transformasiya aparılmış birləşmədə ikinci dəfə bu proses aparıldığda heç bir dəyişiklik baş vermir.

Trilon B vasitəsilə həqiqətən PbTe-un Te-a transformasiya etdiyinə (qismən) əmin olmaq üçün transformasiya olunmamış və transformasiya olunmuş iki PbTe nümunəsi götürülərək onların üzərlərinə sodium borhidrid (NaBH_4) məhlulu əlavə edilmişdir. Müəyyən edilmişdir ki, birinci nümunədə məhlulda heç bir dəyişiklik baş vermədiyi halda ikinci nümunədə məhlul bənövşəyi rəng almışdır.


Bildiyimiz kimi Te elementini NaBH_4 -də həll etdikdə aşağıdakı reaksiya gedir və bənövşəyi rəng alınır.



Transformasiya prosesi PbTe narin toz dənəciyinin çox kiçik qatında baş verdiyindən onun üzərində alınan telluru (1) reaksiyası əsasında məhlula keçirmək olar.

Nəticədə PbTe narin toz dənəciyinin üzərindən müəyyən qalınlıqlı təbəqə götürülmüş olacaqdır və hər dəfə müəyyən qalınlıqlı qat götürməklə PbTe-un daxilinə nüfuz etmək və onun ölçülərini idarə etmək mümkündür.

Bu prosesin tam bir sikli sxematik olaraq şəkil 2-də göstərilmişdir.



Şəkil 2. PbTe narin toz dənəciyinin diametrinin azaldılmasının bir sikli.

Sikl aşağıdakı reaksiyalar üzrə həyata keçirilir:

PbTe-Te çevrilməsi



Te-un məhlula keçməsi isə (1) reaksiyası əsasında baş verir.

Bu sikli davam etməklə PbTe narin toz dənəciyinin diametrinin kiçiltmək və sonda bütünlükə tellura çevirmək olar.

Güman etmək olardı ki, PbTe narin tozunun ölçüləri transformasiya prosesinin bütövlükə həyata keçməsinə imkan verəcəkdir. Lakin transformasiya prosesindən sonra bütövlükə Te olduğu güman edilən tünd qəhvəyi rəngli tozun rentgenoqramı göstərmişdir ki, burada PbTe üstünlük təşkil edir.

Alınan nəticələri aşağıdakı kimi izah etmək olar: Alınan sərbəst tellur PbTe narin toz dənəciyinin üzərinə oturur (şəkil 2). Bu örtük prosesin sonadək davam etməsini çətinləşdirir. Nəticədə transformasiya prosesi çox nazik bir qatda gerçekleşmiş olur.

ƏDƏBİYYAT

- Tang J., Wang X., Brzozowski L., Barkhouse D.A.R. et al. Schottky Quantum Dot Solar Cells Stable in Air under Solar Illumination // Adv. Mater., Weinheim, Ger., 2010, 22, pp. 1398-1402.

2. Tang J., Brzozowski L., Barkhouse D.A.R. et al. Quantum Dot Photovoltaics in the Extreme Quantum Confinement Regime: The Surface-Chemical Origins of Exceptional Air-and Light-Stability // ACS Nano, 2010, № 4, pp. 869-878.
3. Luther J. M., Law M., Beard M. C., Q. et.al. Schottky Solar Cells Based on Colloidal Nanocrystal Films // Nano Lett., 2008, v. 8 (10), pp. 3488-3492.
4. Ma W., Luther J. M., Zheng H., Wu Y., Alivisatos A.P. Photovoltaic Devices Employing Ternary PbS_xSe_{1-x} Nanocrystals // Nano Lett., 2009, v. 9, pp. 1699-1703.
5. Tsang S. W., Fu H., Wang R., Lu J., Yu K., Tao Y. Highly efficient cross-linked PbS nanocrystal / C_60 hybrid heterojunction photovoltaic cells // Appl. Phys. Lett., 2009, v. 95, pp. 183-505.
6. Tsang S., Fu H., Ouyang J., Zhang Y. et.al. Self-organized phase segregation between in organic nanocrystals and $PC_{61}BM$ for hybrid high-efficiency bulk heterojunction photovoltaic cells // Appl. Phys. Lett., 2010, v. 96, pp. 243-104.
7. Das R.K., Sahoo S., Tripathi G.S. Electronic structure of high density carrier states in PbS, PbSe and PbTe // Semicond. Sci. Technol., 2004, v. 19, № 3, pp. 433-441.
8. Xue F., Bi N., Liand J., Han H. A simple and efficient method for synthesizing Te nanowires from CdTe nanoparticles with EDTA as controller under hydrothermal condition // Journal of nanomaterials, 2012, Article ID 751519, pp. 1-7.
9. Huseynaliyev M.H. Investigation of transformation processes of CdS thin films to CdTe and adjusting the thicknesses of CdS/CdTe heterojunction components // X International conference “Modern trends in physics”. Baku: BSU, 20-22 April 2017, pp. 193-196.
10. Tauc J. (Ed.). Amorphous and Liquid Semiconductors. New York: Plenum Press, 1974, 159 p.
11. Pankove J.I. Optical Process in Semiconductors. New Jersey, USA, 1971.

*AMEA Naxçıvan Bölməsi
E-mail: mamedhuss@mail.ru*

Mammad Huseynaliyev, Maryam Askarova, Sara Yasinova

**RESEARCH OF TRANSFORMATION PROCESS OF
SEMICONDUCTOR COMPOUND PbTe TO Te**

At present work was learned transformation processes of PbTe powder to Te using EDTA (Trilon B). It was showed, that transformation process covers a very small thickness of PbTe powder. It was supposed that, the open surface of the particles of PbTe powder is covered with a thin layer of tellurium, which makes it difficult to completely its conversion to tellurium.

The optical absorption spectra of PbTe powder were recorded before and after the transformation process. From these spectra, the band gaps were determined, which are respectively $E_g = 0.29$ eV and $E_g = 0.305$ eV, which corresponds to the direction of transformation of PbTe to Te.

Keywords: *PbTe, compound, sodium borhidride, EDTA, transformation, optical absorbtion spectrum, band gap.*

Мамед Гусейналиев, Марьям Аскерова, Сара Ясинова

ИССЛЕДОВАНИЕ ПРОЦЕССА ТРАНСФОРМАЦИИ ПОЛУПРОВОДНИКОВОГО СОЕДИНЕНИЯ PbTe В Te

В данной работе изучен процесс трансформации соединения PbTe в Te с использованием ЭДТА (трилон Б). Показано, что процесс трансформации охватывает очень малую толщину порошка PbTe. Сделано предположение, что открытая поверхность частиц порошка PbTe покрывается тонким слоем теллура, что затруднит его полное превращение в теллур.

Были сняты спектры оптического поглощения соединения PbTe до и после процесса трансформации. Из этих спектров определена ширина запрещенных зон, равных $E_g = 0,29$ эВ и $E_g = 0,305$ эВ, что соответствует направлению трансформации PbTe к Te.

Ключевые слова: *PbTe, соединение, порошок, боргидрид натрия, EDTA, трансформация, спектр оптического поглощения, запрещенная зона.*

(*Fizika-riyaziyyat elmləri doktoru Səfər Həsənov tərəfindən təqdim edilmişdir*)

Daxilolma tarixi:	İlkin variant	10.03.2020
	Son variant	10.06.2020

UOT 621.548 (81237)**MƏHBUB KAZIMOV****BƏRPA OLUNAN ENERJİ MƏNBƏLƏRİNİN ENERJİLƏRİNİN
SAXLANMA TEXNOLOGİYALARI**

Son illər Naxçıvan Muxtar Respublikasında bərpa olunan enerji mənbələri hesabına istehsal olunan elektrik enerjisinin miqdarı nəzərə çarpacaq dərəcədə artmışdır. Lakin bu müsbət amillərlə yanaşı bərpa olunan enerji mənbələrindən alınan enerji mərkəzləşdirilmiş enerji sistemi qarşısında yeni problemlər yaradır. Bərpa olunan enerji mənbələrindən enerji istehsalının qeyri-sabit olması və tez-tez mərkəzləşdirilmiş enerji sistemindən enerji təchizatına keçid, enerji sisteminin dayanıqlığına və etibarlılığına münasibətin azalmasına səbəb olur. Bu problemin həll yollarından biri elektrik enerjisinin toplanaraq saxlama (akkumulə edilmə) sistemlərindən istifadə edilməsidir. Məqalədə müasir enerji toplama texnologiyalarının müqayisəli analizləri verilmiş və bərpa olunan enerji mənbələrinin enerjilərinin saxlanması ən münasib variantları tərəfimizdən seçilərək müəyyənləşdirilmişdir.

Açar sözlər: bərpa olunan elektrik enerjisi mənbələri, elektrik enerjisini saxlayan qurğular, sıxılmış hava, əridilmiş duz, super maxovik.

Keçmiş zamanlarda enerji ya insanın ehtiyacına sərf olunurdu, ya da itirdi. Tədricən bərpa olunan enerji mənbələrinin inkişafı sayəsində bu mənbələrdən alınan enerjinin sənaye üsulu ilə (saxlanması) getdikcə daha çox diqqəti cəlb edir. Bəzən “uyğun olmayan” anlarda baş verən elektrik enerjisinin kəsilməsi, evin qaranlığa qərq olması narahatlıq doğurur.

Alternativ elektrik enerjisi mənbələri özlərinin vaxtaşırı olmaları ilə xarakterizə olunurlar. Günəş insanları ucuz elektrik enerjisi ilə təchiz edir, külək istədiyi zaman əsir, mikro SES fasılısız enerji verir. Lakin burada bəzi problemlər ortaya çıxırlar. Günəş axşamlar olmur, külək daima əsmir, çox vaxt suyun səviyyəsində lazımı fərq yaratmaq üçün müvafiq çay olmur.

Elektrik enerjisi istehsalı ilə digər hər hansı bir istehsal arasındaki əsas fərq, istehsal edilən elektrik enerjisinin saxlanmasıının mümkünüzlüyündən ibarətdir. Buna görə də bu sahədə istehlakçının ehtiyacı qədər elektrik enerjisi istehsal edilməsi lazım gəlir. Bu zaman insanlarda enerjidən minimum istifadə zamanı enerjinin xüsusi toplayıcılarda toplanaraq saxlanmasına ehtiyac yaranır.

Bunu təmin etmək üçün sistemə ya əlavə bahalı bir ehtiyat qurğusu quraşdırılmalıdır və ya mürəkkəb coğrafi şəraitə uyğun olan enerji sistemləri yaratmaq lazımdır. Belə ki, tələb olunan anda bərpa olunan enerji mənbələri günəş və küləkdən enerji alınması mümkün deyil. Buna görə də enerjiyə olan tələbatın ödənilməsi üçün ənənəvi yanacaq ehtiyatları (neft, daş kömür, təbii qaz) hesabına həyata keçirilməli olur.

Çünki, gecələr elektrik enerjisindən tələbat nəzərə çarpacaq qədər azalır, gündüz və axşamlar isə artır. Əlavə olaraq gecə və gündüz elektrik sistemindəki yük daima dəyişir. Bu isə çox zaman enerji sistemin iqtisadi baxımdan səmərəsiz işləməsinə gətirib çıxarır [1].

Bu zaman hasil edilən artıq enerjini saxlama sistemlərindən istifadə edərək onu toplaymaq, sistemi çətin vəziyyətdən çıxarmağa kömək edər və toplanaraq saxlanmış enerjinin hesabına elektrik təchizatının sabit qalmasını təmin etmək olar.

Enerjinin toplanaraq saxlanması onun gələcəkdə istifadəsi üçün lazımdır. Enerjini saxlama qurğuları akkumulyator və ya batareya adlanırlar. Kömür, neft və təbii qaz kimi ənənəvi

yanacaq növləri də vaxtı ilə canlı orqanizmlər olmuş və günəşdən aldıqları enerjini özlərində toplayaraq sonra yanacağa çəvrilmiş orqanizmlərdən ibarətdirlər.

Artıq külək və günəş enerjisindən daha ucuz elektrik enerjisi istehsal edən texnoloji qurğular enerji bazarlarında öz sözlərini deməkdədirlər və enerji istehsalı üçün ən az vəsait xərclənməsi mövcud vəziyyəti kökündən dəyişdirir.

Çünki artıq enerji saxlama texnologiyaları istehlakçılara enerjini uzun müddət toplamaq və saxlamaq imkanı yaradırlar. Bu məqalədə enerjini saxlamağın müxtəlif üsullar və onların qlobal enerji sistemlərinə necə təsir göstərdikləri araşdırılıraq öyrənilir.

Enerji saxlama texnologiyaları istehsal olunan enerjini tələbatdan çox olduqda enerjini toplayaraq saxlayırlar və enerjiyə tələbat onun istehsalından daha çox olduqda sistemə enerji ötürürülər. Bu üsul enerji təhlükəsizliyi zamanı, fövqəladə hallarda, elektrik stansiyasında qəza baş verdikdə, bərpa olunan enerji mənbələrindən istifadə edilməsi zamanı və s., şəbəkənin yükünü tarazlaşdırmağa imkan verir. Enerjini saxlama sistemləri istifadəçilər üçün də faydalıdır. Belə ki, bu sistemlərin sayəsində lokal şəbəkədə elektrik enerjisi təchizatını sabit saxlamaq olur.

Dünya Qlobal Ekspert İnstитutu tərəfindən verilən açıqlamaya əsasən yaxın illərdə qlobal iqtisadiyyat kəskin şəkildə dəyişəcək. Növbəti on il ərzində qabaqcıl texnologiyalardan istifadə etməklə enerjinin toplanaraq saxlanmasının orta illik artım sürəti 18,7% olacaq və 2014-cü ildəki 637 milyon ABŞ dollardan 2025-ci ildə 3,96 milyard ABŞ dollarına qədər artacaq.

Elektrik enerjisini toplayıb saxlayan qurğular növlərinə əsasən aşağıda göstərilən təsnifata ayrılırlar [2]:

1. Mexaniki üsul:

- sıxlılmış havanın enerjisinin saxlanması texnologiyası (pnevmatik akkumulyator); super maxovik, hidro toplayıcı (akkumulyator); cazibə qüvvəsinin potensial enerjisi; hidro toplayıcı elektrik stansiyası.

2. Elektrik və elektromaqnit üsulu:

- kondensator; super kondensator; yüksək keçiriciliyə malik toplayıcılar (yüksek keçirici maqnitlər, yüksək keçirici dolaqlar).

3. Bioloji üsul:

- qlikagen; kraxmal; biyanacaq.

4. Elektrokimyəvi üsul:

- axar batareya; akkumulyator batareyası; hidrogenin toplanıb saxlanması; vanadium oksidin toplanıb saxlanması.

5. İstilik enerjisinin toplanaraq saxlanması üsulu:

- istilik akkumulyatoru; maye havanın toplanaraq saxlanması, günəş hovuzu; buxar akkumulyatoru; buz saxlayan soyuducu; xörək duzu vasitəsi ilə enerjinin toplanaraq saxlanması.

Müəyyən zaman kəsiyində elektrik enerjisini toplayaraq digər enerji növünə çevirərək saxlanması, gələcəkdə bu enerjini yenidən elektrik enerjisinə çevirməyə imkan verir [3].

Cədvəl 1 və 2-də enerjini toplayaraq saxlayan texnologiyaların parametrləri göstərilmişdir.

Araşdırımlar nəticəsində tərəfimizdən Naxçıvan MR ərazisində tətbiq olunmaları tövsiyə edilən bəzi elektrik enerjisi toplayıb saxlama üsullarının bir neçəsini nəzərdən keçirək:

1. Mexaniki üsulla enerjinin toplanaraq saxlanması:

a) Mexaniki üsulla dağ çaylarının suyunun enerjisini və ya hər hansı bir bərk cismi müəyyən bir hündürlüyə qaldırmaqla saxlamaq olar.


Cədvəl 1

Texnologiyalar	Enerjisinin sıxlığı, 10^3 Vt saat/m^3	Güçünün sıxlığı, 10^3 Vt/m^3	Xüsusi enerjisi, Vt saat/kq	Xüsusi gücü, Vt/kq	Nominal gücü MVt
Hidro toplayıcı elektrik stansiyası	0,5-1,5	0,5-1,5	0,5-1,5	—	100-5000
Sıxılmış hava qurğusu	3-6	0,5-2	30-60	—	300-ə qədər
Supermaxovik	20-80	1000-2000	10-30	400-1500	0,25-ə qədər
Qurğuşun-turşu akkumulyatorları	50-80	10-400	30-50	75-300	20-yə qədər
Litium-ion akkumulyatorları	200-500	1500-10000	75-200	150-315	0,1-ə qədər
Nikel-kadmium akkumulyatorları	60-150	80-600	50-75	150-300	40-a qədər
Kondensator	2-10	100000	0,05-5	100000	0,05-ə qədər
Super kondensator	10-30	100000	2,5-15	500-5000	0,5-ə qədər

Cədvəl 2

Texnologiyalar	Nominal tutunu, MVt saat	Gün ərzində özü boşalma, %	İşləmə müddəti, il	Dolub-boşalma sayı, adəd	Dolub-boşalma effektivliyi, %
Hidro toplayıcı elektrik stansiyası	500-8000	0	40-60	10000-30000	70-85
Sıxılmış hava qurğusu	1000-ə qədər	0	20-40	8000-12000	42
Supermaxovik	5-ə qədər	saatda 20%	15	20000-dən çox	90-95
Qurğuşun-turşu akkumulyatorları	40-a qədər	0,1-0,3	5-15	500-1000	70-80
Litium-ion akkumulyatorları	0,024	0,1-0,3	5-15	1000-10000	90-97
Nikel-kadmium akkumulyatorları	6,75	0,2-0,6	10-20	2000-2500	60-70
Kondensator	—	40	5	50000	60-70
Super kondensator	0,0005	20-40	10-30	100000	90-95

Bu zaman su enerji mənbəyi rolunu oynayır. Bu gün elektrik enerjisinin sənaye üsulu ilə toplanması və saxlanması 99%-ni (132,2 GVt) suyun enerjisini toplayaraq saxlayan üsul təşkil edir (şəkil 1).



Şəkil 1. Hündürlüyü qaldırılmaqla suyun enerjisinin toplanması.

Suyun enerjinin toplanaraq saxlanması gecələr elektrik enerjisinin sərfi minimal miqdarda olduğu zaman, istifadə edilməyən ucuz elektrik enerjisinin hesabına su nasos vasitəsi ilə hündürlükdəki hovuza vurulur. Bu zaman suyun enerjisi potensial enerji şəklində hovzda


toplantır. Gündüz və axşam saatlarında maksimum enerji istifadə edilməsi zamanı su hündürlükdəki hovuzdan aşağı tökülərək bahalı elektrik enerjisi istehsal etməyə imkan verir.

Bu növ SES-in gücləri 1-3000 MVT, səmərəlilikləri 70-85% və istismar müddətləri 40 ilə qədər olur. Enerjini toplama və saxlama anbarı üçün geniş sahənin tələb olunması səbəbindən bu texnologiya fərdi istifadəçilər üçün əlverişsizdir. Lakin, sənaye miqyasında bu gün bu texnologiya dünyada birinci yeri tutur. Bu texnologiyanın tətbiqində əsas maneə, uyğun coğrafi anbar yerinin axtarış tapılması və hidro toplayıcılarla müqayisədə daha az səmərəliliyidir.

b) Enerjinin digər saxlanma texnologiyalarından biri sıxılmış havanın enerjisi təşkil edir. Sıxılmış hava texnologiyalarında istifadə edilən qurğular kifayət qədər böyük həcmidə elektrik enerjisini bir müddət saxlaya bilsələr də, bu qurğular istifadəçilərin davamlı olaraq, uzun zaman kəsiyində müəyyən miqdarda enerji ilə təchiz edilməsi baxımından sərfəli deyillər [5].

Sıxılmış havanın enerjisinin saxlanması texnologiyası elektrik kompressororu vasitəsi ilə yüksək təzyiqli havanı təbii yeraltı anbarlara və ya xüsusi çənlərə vurulması ilə həyata keçirilir. Havanın anbar və ya xüsusi çənlərə vurulması gecə saatlarında, minimum enerji istifadəsi zamanı baş verir və maksimum enerji istifadəsi zamanı yiğilmiş hava turbogeneratoru işlətmək üçün istifadə olunur. Bu texnologiyalar çoxlu miqdarda sıxılmış havanın enerjisini təbii anbarlarda saxlamağa və sonradan istifadə etməyə imkan verir.

Son zamanlar sıxılmış hava texnologiyalarını təkmilləşdirərək, suyun altında, böyük dərinliklərdə sıxılmış hava üçün anbarların yaradılmasına başlanılmışdır. Bu məqsədlər üçün son illərdə yaradılmış möhkəm, təzyiqə davamlı materiallardan istifadə edərək böyük təzyiqlərə davam gətirən çənlərdən istifadə olunur (Şəkil 2):



Şəkil 2. Sıxılmış havanın suyun altında, böyük dərinliklərdə saxlanması şəxsi.


Bu növ sıxılmış hava texnologiyalarından istifadə edərək bir müddət kifayət qədər böyük həcmidə elektrik enerjisini toplayaraq saxlamaq və istifadəçiləri davamlı olaraq müəyyən miqdarda enerji ilə təchiz etmək olar.

c) Supermaxovik texnoloji üsulu kinetik enerjinin toplanaraq saxlanması üçün tətbiq olunur. Elektrik enerjisinin mexaniki enerji şəklində toplanaraq saxlanması bu üsulu yüksək sürətlə fırlanan, böyük kütləyə malik maxovikdə toplanmasıdır. Maxovikin fırlanma sürəti dəqiqədə on minlərlə fırlanmaya bərabər olur və müasir maxoviklərin səmərəlilikləri rekord səviyyəyə 98% çatır. Maxoviklərin əsas problemləri enerjinin bir miqdarının sürtünməyə sərf olunması ilə əlaqəlidir.

Enerjinin toplanmasının miqdarı və sərbəst istifadə edilməsi maxovikin sürətlə və ya

yavaş fırlanmasından asılıdır. Supermaxovik 2 növə bölünür: yavaş sürətli (6000 dövr/dəq) və yüksək sürətli (100000 dövr/dəq). Supermaxovik yüksək effektivliyə və yüksək enerji sıxlığı tutumuna malikdir [6].

Müasir supermaxovikin konstruksiyası aşağıdakı hissələrdən ibarətdir: maxovik, diyircəkli yastıqlar, elektrik mühərriki (generator), vakuum örtüyü. 2011-ci ildə Beacon Power şirkəti ümumi gücü 20 MVt olan supermaxovik qurğusunu istifadəyə vermişdir. Bu enerji saxlama qurğusu elektrik şəbəkəsində gərginliyin ani olaraq tənzimlənməsinə xidmət edir (şəkil 3):




Şəkil 3. Supermaxovikin sxemi.

2. Enerjinin kimyəvi üsulla saxlanma texnologiyalarını sodium sulfid, lithium və s. batareyaları təşkil edirlər. Kimyəvi batareyaların əsas nöqsanları onların işləmə müddətlərinin çox az olmasıdır. Batareyanın ömrü onlardan istifadə tezliyindən, dolub-boşalma sürətindən və dolub-boşalma dövrlərinin sayından asılı olaraq dəyişir [4].

Enerji saxlayan cihazının adı bir nümunəsi cib telefonlarının batareyalarıdır. Bu növ batareyaları həm sənayedə, həm də gündəlik həyatda çox istifadə olunan texnologiyalarından biridir.

Bu batareyaların işləmələri kimyəvi reaksiyalara əsaslanırlar.

Ənənəvi kimyəvi batareyalardan əlavə, enerjinin toplanaraq saxlanması texnologiyalara super kondensatorlar, axan batareyalar və s. aiddirlər. Bu üsulla enerjinin toplanaraq saxlanması zamanı enerji yüksək sıxlığa malik olur və istifadə olunan batareyaların növündən asılı olaraq səmərəlilikləri 60-90% olur (şəkil 4):



Şəkil 4. Axan vanadium oksid batareyası.

Axan batareya məhlulu membrandan keçirərkən dolma / boşalma zamanı ionların mübadiləsi baş verir. Cərəyan gərginliyi Nernst tənliyi ilə təyin edilir və praktikada 1,0-2,2V arasıdır.

sında dəyişir. Batareyanın saxlama gücü məhlulun yerləşdiyi tutumun həcmindən asılıdır.

Axar batareya texniki baxımdan həm yanacaq elementlərinə, həm də elektrokimyəvi batareyaya bənzəyir.

Oksidləşdirici-bərpaedici axan batareyalar elektrolitlə doldurulmuş nəhəng çənlərdən ibarət olurlar. Elektrolit membrandan keçərək elektrik yükü yaradır. Adətən elektrolit kimi vanadium, sink, xlor və ya duzlu suyun məhlulları istifadə olunur. Bu batareyanın işləməsi etibarlı və asandır. Batareyanın işləmə müddəti çoxdur.

3. İstilik enerjisinin toplanaraq saxlanması bir üsulu da enerjinin xörək duzu vasitəsi ilə toplanıb saxlanmasından ibarətdir. Günəş enerjisini xörək duzunun temperaturunu istilənilən temperatura kimi qızdırmaq üçün istifadə etmək olur. Bu zaman enerji yaranan buخار generator vasitəsi ilə dərhal elektrik enerjisini çevirilir və enerji toplanaraq bir müddət ərimiş duz şəklində saxlanılır.

Məsələn, gecə evi qızdırmaq üçün. Belə layihələrdən biri Birləşmiş Ərəb Əmirliliklərindəki günəş parkında həyata keçirilmişdir. Günəşin və ya küləyin artıq enerjisini toplayıb saxlamaq üçün əridilmiş duzu antifrizlə birlikdə istifadə etmək daha effektli olur (şəkil 5):




Şəkil 5. İstilik enerjisinin xörək duzu vasitəsi ilə saxlanması.

4. İstilik enerjisinin toplanaraq saxlanması digər bir üsulu termal suyun enerjinin toplanıb saxlanmasından ibarətdir. Termal suyun artıq, istifadə olunmayan istilik enerjisi toplanaraq çənlərə doldurularaq evlərin qızdırılma və sərinləşdirilməsinə imkan verə bilər. Bu texnologiya yayda isti iqlimi və qışda sərin iqlimi olan Naxçıvan Muxtar Respublikası üçün cəlbedicidir.

Qızmış termal su-buxar qarışığının istifadə olunmayan enerjisini toplayan qurğulardan biri kimi Rutsun akkumulyatorunu göstərmək olar (şəkil 6).

Su-qaz qarışığı boru (4) ilə çənə (8) daxil olaraq diffuzor (7) vasitəsi ilə qızdırılır və Laval ucluğu (5) vasitəsi ilə çənin enerjini toplama hissəsinə (1) keçərək orada toplanır. Bu hissədə buxarın təzyiqi çox yüksək olur. Buxara tələbat artlığı zamanı Lavalın boşalma ucluqları (2, 3) vasitəsi ilə buxar istifadəçilərə ötürülür və enerjini toplama hissəsində (1) təzyiq kəskin şəkildə azalır.

Bu növ istilik akkumulyatorun konstruksiyası onun gücündən və enerjinin saxlanması müddətindən asılı olur.



1 – enerji yiğilan yer; 2, 3 – Lavalın boşalma ucluqları; 4 – su-qaz qarışığının xətti;
5 – Laval ucluğu; 6 – çənin gövdəsi; 7 – diffuzor; 8 – su çəni.

Şəkil 6. Rutsun istilik akkumulyatorunun sxemi.

Nəticə. Enerjinin toplanaraq saxlanması müxtəlif texnologiyalarının araşdırılaraq təhlil edilməsi nəticəsində aşağıdakı nəticələr əldə edilmişdir:

1. Bərpa olunan enerji mənbələrinin enerjisinin enerji sistemlərində istifadə olunmaları zamanı, enerji sistemində yaranan uyğunsuzluq və etibarlılığın azalmasının qarşısının alınmasında enerjinin toplanaraq saxlanması texnologiyalarının tətbiqi enerji sisteminin effektiv işləməsinə şərait yaradır.

2. Enerjinin mexaniki üsulla toplanaraq saxlanması qurğuları özlərinin böyük gücə malik olmaları, ətalətləri ilə xarakterizə olunurlar. Hal-hazırda, bu növ qurğuların əsas tətbiq sahəsi, istehsal olunan elektrik enerjisinin miqdarında ani dəyişikliklər edə bilməyən güclü istilik elektrik stansiyalarının enerji sistemlərində tətbiq olunurlar. Lakin mexaniki toplayıcılar mərkəzləşdirilmiş enerji sistemindən uzaqda yerləşən bərpa olunan enerji mənbələrinin kiçik şəbəkələrində də istifadə oluna bilərlər.

3. Bərpa olunan enerji mənbələrinin enerji paylayıcı sistemlərində kimyəvi və digər elektrik enerjisini toplayıb saxlayan qurğuların kombinə şəklində tətbiqi çox böyük müsbət nəticələr əldə etməyə imkan verəcəkdir.

ƏDƏBİYYAT

1. Алексеев В.В. Экология и экономика энергетики. Москва: Знание, 1997.
2. Астахов Ю.Н., Веников В.А. Накопители энергии в электрических системах, Москва: Энергоиздат, 2006.
3. Гулиа Н.В. Накопители энергии. Москва: Наука, 2007.
4. Коровина Н.В., Скундина А.М. Химические источники тока. Москва: МЭИ, 2003.
5. Кузнецов В., Панькина О.Л. Конденсаторы с двойным электрическим слоем (ионисторы): разработка и производство., журнал «Компоненты и технологии», 2005, № 6.
6. Chen H., Cong TN., Yang W., Tan C., Li Y., Ding Y. Progress in electrical energy storage system: a critical review, Prog Nat Sci., 2009, c. 291-312.

AMEA Naxçıvan Bölümü
E-mail: mahbubkazimov@yahoo.com

Mahbub Kazimov

ENERGY STORAGE TECHNOLOGIES FOR RENEWABLE ENERGY SOURCES

In recent years, the Nakhchivan Autonomous Republic has seen a significant increase in electricity generated by renewable energy sources. However, along with these positive factors, renewable energy creates new problems for a centralized energy system. Instability in the production of energy from renewable energy sources and the frequent transition from a centralized energy system to a power source can lead to a decrease in the reliability and trust of the energy system. One of the solutions to this problem is the use of electrical energy storage systems (accumulation). The article provides a comparative analysis of modern energy-saving technologies and identifies the most suitable options for storing renewable energy sources.

Keywords: *renewable sources of electrical energy, electrical energy storage devices, compressed air, molten salt, super flywheel.*

Махбуб Казымов

ТЕХНОЛОГИИ НАКОПЛЕНИЯ ЭНЕРГИИ ВОЗОБНОВЛЯЕМЫХ ИСТОЧНИКОВ ЭНЕРГИИ

В последние годы в Нахчыванской Автономной Республике наблюдается значительный рост электроэнергии, вырабатываемой возобновляемыми источниками энергии. Однако наряду с этими позитивными факторами энергия из возобновляемых источников энергии создает новые проблемы для централизованной энергосистемы. Нестабильность в производстве энергии из возобновляемых источников энергии и частый переход от централизованной энергосистемы к источнику питания могут привести к снижению надежности энергосистемы. Одним из решений этой проблемы является использование систем накопления и хранения энергии. В статье приведен сравнительный анализ современных энергосберегающих технологий и определены наиболее подходящие для возобновляемых источников энергии варианты хранения.

Ключевые слова: *возобновляемые источники электрической энергии, накопители электрической энергии, сжатый воздух, расплавленная соль, супермаховик.*

(AMEA-nın müxbir üzvü Vəli Hüseynov tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi:	İlkin variant	02.03.2020
	Son variant	15.04.2020

UOT 550.348.436**İLKİN VƏLİBƏYOV****ORDUBAD SINKLINORİUMUNDA QIRILMA DİSLOKASIYALARI**

Məqalədə, *Ordubad sinklinoriumun müxtəlif yaşlı və istiqamətli qırışqlardan əmələ gəlməsi, diaqonal faylarla (qırılıb-düşmələrlə), qırılıb qalxmalarla, yerini dəyişməyən üstəgəlmələrlə və fay-yer dəyişmələrlə rətsəf olunması göstərilir.* Şahbuz rayonunda qırılma dislokasiyalarına iki zonada Zırnel, Aşağı Qışlaq və Gömtür kəndləri arasındaki zolaqda və Biçənək kəndi ərazisində rast gəlinir. Şimal-qərb istiqamətli qırımlarala Gilançay və Əlincəçay çaylarının yuxarı axın hövzələrini əhatə edən zolaqda və Göynük, Külli, Keçili və Milax kəndləri ərazilərində müşahidə olunur. Cənub-şərq istiqamətində fay qrupları şimal-şərq istiqamətində Parağa və Biləv kəndləri arasında izlənilir və Gilançayın sağ sahili boyunca öz istiqamətini Bist kəndi yaxınlığında şimal-şərq istiqamətində Nürgüt kəndinə qədər dəyişir.

Açar sözlər: *qırılma dislokasiyaları, qırılıb qalxma, üstəgəlmə, tektonik bloklar, qırışqlıq, amplituda.*


Azərbaycan ərazisinin relyefinin formalasması təqribən son beş milyon ildə Avrasiya və Ərəb plitələrinin kolliziyası nəticəsində Şərqi Avropa platformasının cənub kənarında Kaynozoyda əmələ gələn Alp-Himalay dağ qurşağının geodinamik inkişaf xüsusiyyəti kimi qiymətləndirilir. Plitələrin hərəkəti və qarşılıqlı təsir dinamikası (yəni plitələrə təsir edən ilkin qüvvələrin), eləcə də kontinental litosferin reologiyasının tədqiqi aktiv geotektonikanın əsas fundamental problemlərindən sayılır. Hazırda Yer elmində plitələrin qlobal tektonikası anlayışı üstünlük təşkil edir. Bu konsepsiyaya görə, hərəkətdə olan litosfer plitələrinin kolliziyası nəticəsində seysmik qurşaqlar (məs. Alp-Himalay seysmik qurşağı) və dünyanın tektonik quruluşu formalasmışdır. Bu üfüqi yerdəyişmələr nəticəsində Alp-Himalay seysmik qurşağının Qafqaz seqmenti qısalmış, çöküntü və vulkanik sūxurların təbəqələri dağılmış, blokların müxtəlif istiqamətli yerdəyişməsi nəticəsində üst qabığın qırışqlanması yaranmışdır.

Qafqaz regionunda yerləşmiş Böyük və Kiçik Qafqaz iki böyük dağ-qırışqlıq sistemi Alp-Aralıq dənizi qırışqlıq qurşağının bir hissəsi kimi çıxış edir. Ərəbistan və Avrasiya plitələrinin aktiv toqquşma zonasında yerləşən bu qırışqlıq sistemi geodinamik və seysmik baxımdan olduqca mürəkkəbdir [4, 9, 6, 1, 2]. Plitələr tektonikasının rekonstruksiyası göstərir ki, Ərəbistan plitəsinin Avrasiya ilə toqquşması təqribən 10-30 milyon ildir ki davam edir [8, 3] və Ərəbistan plitəsinin Avrasiya qitəsinə görə şimala doğru nisbi hərəkət sürəti toqquşma başlayan andan etibarən müəyyən dərəcəyə qədər sabit qalmaqla təqribən 20 mm/il-ə bərabərdir [5, 7].

Müəyyən edilmişdir ki, Yer kürəsinin müxtəlif hissələrində dərinlik qırılmaları sərbəst yayılmamış, müəyyən sistem üzrə yerləşmiş və yer qabığını müxtəlif bloklara parçalamışdır. Mövcud olan bu qanuna uyğunluqlar (qırımların yerləşməsi) Naxçıvan Muxtar Respublikası ərazisində müşahidə olunmaqdadır.


Neotektonik proseslərin təzahürünü xarakterizə edən muxtar respublika ərazisi üç əsas morfostruktur elementi ilə təmsil olunur ki, bu da regionun geodinamik xüsusiyyətlərini şərtləndirən əsas struktur elementi hesab olunur. Baykal metamorfik bünövrəsinin üzərində yaranan Naxçıvan Muxtar Respublikasının ərazisi Araz tektonik zonasına uyğun gələn onun mərkəzi hissəsində şimal-şimal-qərb və cənub-cənub-şərq istiqamətlərində formalasmış Şərur-Culfa (Qaradağ) Hersin yaşlı antiklinorium, ondan şərqdə miogeosinklinal substrat üzərində

Əmələ gələn Ordubad sinklinoriumu, Zəngəzur qalxımı, qərbdə isə mio və evgeosinklinal substrat üzərində yaranan Naxçıvan çökəkliyi (muldası) yerləşir [11]. Qravimetrik məlumatlar əsasında hazırlanmış Naxçıvan Muxtar Respublikasının seysmotektonik xəritəsində birinci tərtib strukturların sərhədləri və müxtəlif morfostrukturlardan ibarət tektonik bloklar verilmişdir.




Səkil 1. Naxçıvan Muxtar Respublikasının seysmotektonik xəritəsi.

1970-2003-cü ilə kimi baş verən güclü zəlzələlər əsasında, seismotektonik zonaların gərginlik-deformasiya vəziyyətini müəyyənləşdirmək üçün maqnitudası 4,5-dən böyük olan 196 zəlzələnin məlumatından istifadə edilmişdir. Güclü zəlzələlər əsasən uzununa və eniə qırışqların kəsişdiyi vilayətlərə və şimali Anadolu və Zagros qırılma zonalarına uyğunlaşmışdır.




Şəkil 2. Maqnitudası $ml \geq 4,5$ böyük olan 196-dan çox zəlzələnin ocaq mexanizmi.



Şəkil 3. Dərinlik qırılmalarına uyğunlaşmış zəlzələ episentrleri, mezo- və mikro plitələrin sərhədləri.

Region üçün zəlzələ episentrlerinin məkanca paylaşılması tektonik pozulma zonaları ilə yaxşı korrelyasiya olunan və xətti strukturlu elementlərlə uyğunluq təşkil edən zəlzələ episentrlerinin mövcudluğunu göstərir[10]. Naxçıvan Muxtar Respublikası ərazisində qırılma qruplarının istiqaməti müəyyənləşmiş, Qafqaz və antiqafqaz istiqamətli tektonik qırılmaların kəsişdiyi düyün nöqtələri yüksək seysmikliyi ilə seçilmişdir. Uzunmüddətli aparılan tədqiqatlar nəticəsi olaraq regionu əhatə edən zəlzələlərin hiposentrlerinin məkanca yayılması,

seysmik rejimin əsas parametrləri nəzərə alınmaqla və seysmik təhlükəni qiymətləndirmək üçün seysmoloji məlumatlara əsaslanaraq müxtəlif miqyaslı seysmotektonik xəritələrin hazırlanması bu gün üçün öz aktuallığını qoruyub saxlayır. Episentrələri dərinlik qırılmalarına uyğunlaşmış zəlzələlərin meydana gəlməsinin müvəqqəti gedişinin xüsusiyyətlərinin aydınlaşdırılması uzunmüddətli seysmoproqnozlar üçün əsas amil kimi qiymətləndirilir.



Şəkil 4. 2017-ci ildə Naxçıvan Muxtar Respublikası və ona bitişik Zəngəzur ərazisində qırılmalar üzrə zəlzələlərin paylanması xəritəsi.

Naxçıvan Muxtar Respublikası ərazisindəki qırılmaları təsnif etmək üçün, onların uzama istiqamətinə görə təsnifatlaşdırma prinsipi daha əlverişli hesab olunur. Çünkü bu prinsip daha çox ümumiləşdiricidir, özündə digər təsnifatlaşdırma prinsiplərinin elementlərini saxlayır. Hər hansı istiqamətdəki qırılmalar geosinklinal inkişafın konkret etapında əmələ gəlmış və ya aktivləşmişdir, konkret geoloji və geofiziki xüsusiyyətlərlə xarakterizə olunmuşdur və yer qabığının inkişafında müəyyən rol oynamışdır.

Ordubad sinklinoriyası oliqosendən sonra miosenə qədər yaşlı qırışılığa malik qırılmardan təşkil olunmuşdur. Bu qırılmaların birinci qrupu qırışılığa uyğun və diaqonal faylarla (qırılıb-düşmələrlə), qırılıb qalxmalarla və yerini dəyişməyən üstəgəlmələrlə, ikinci qrupu isə qırışılığa eninə olan faylarla və fay-yer dəyişmələrilə təmsil olunur [12]. Yaşa görə bu iki qrup arasındaki münasibətlər kifayət qədər dəqiqliklə bir-birindən ayrırlar. Bir çox cəhətdən müşahidə etmək mümkündür ki, birinci qrup qırılmalar ikinci qrup qırılmalarla kəsilsər və yerini dəyişir.

Qırışılığa uyğun və diaqonal qırılmalar – öyrənilən ərazinin demək olar ki, hər yerində müşahidə olunur. Şimal-qərb istiqaməli qırılmalar Gilançay və Əlincəçay çaylarının yuxarı axın hövzələrini əhatə edən zolaqda, Göynük, Külüs, Keçili və Milax kəndlərinin yerləşdiyi ərazidə müşahidə olunur. Bunlar böyük əksəriyyətlə, ensiz parçalanma zonalarında üstü dəmirlə örtülümiş tektonik brekçiyalarla həyata keçirilmiş maili və dik yenən üstəgəlmə və qırılıb-qalxma tipli hərəkətlərdir. Ləkətağ kəndinin yaxınlığından şərqə tərəf Dəmirlidağ və Oyrıdağın zirvələrinədək atılmalar şəquli yerləşir və qırılmalar güclü parçalanma zonasına malik olan tektonik brekçiyaların intensiv hidrotermal dəyişməsilə müşahidə olunan qırılıb-düşmə xarakterlidir. Çox maraqlıdır ki, bu zolaqda üstəgəlmələr təkcə miosenəqədər qırışılarda deyil, həm də Ağqaya qalxmasının cənub bortuna bağlı olan kiçik xətti qırışılara uyğunlaşması, bu həmin qırılmaların nisbi cavanlığının göstəricisidir.

Şahbuz rayonunda, tədqiq olunan ərazinin şimal hissəsində qırılma dislokasiyalarına iki zonada Zırnel, Aşağı Qışlaq və Gömür kəndləri arasındaki zolaqda və Biçənək kəndi ərazisində rast gəlinir. Birinci zonada faylar bir-birinə paraleldir, tektonik brekçiyaların kiçik yerdəyişməsilə və zəif kaolinləşmə (kaolin – ağ fosfor gili) ilə xarakterizə olunur. İkinci zonada Biçənək antiklinalının qübbəsinə uyğunlaşmış üstəgəlmə və şimal-qərb istiqamətinə malik bir neçə qırılmalar qeyd olunmuşdur. Bu üstəgəlmə boyunca şimal-şərq sahəsi cənub-qərbə doğru yerini dəyişmişdir. Qırışqları köndələn olan qırılmalar əsasən şimal-şərq və en dairəsi boyunca uzanırlar. Onlar (faylar və fay yerdəyişmələri) daha çox tədqiq olunan ərazinin cənub-şərq, şərq və mərkəzi hissələrində cəmləşmişdir. Yerdəyişmənin amplitudası 10-40 metrdən (Parağa, Nürgüt) 300-400 metrədək (Ayaqkənd, Boyəhməd) dəyişir.

Cənub-şərqedə fay qrupları $40-45^{\circ}$ şimal-şərq istiqamətində Parağa və Biləv kəndləri arasında izlənilir. Onların yarılma zonaları böyük enə malik olmaları ilə, intensiv kaolinləşmələri və üzvlərinin dəmirləşməsilə xarakterizə olunurlar. Bunun nəticəsində də həmin faylar boyunca yerdəyişməni müəyyən etmək mümkün deyil. Lakin qırılmaların kiçik ölçülərə malik olması nəzərə alınsa, hesab etmək olar ki, yerdəyişmələr az və əhəmiyyətsizdir. Qırılmalar Gilançayın sağ sahilində (Bist və Nürgüt kəndləri arasında) öz istiqamətini Bist kəndi yaxınlığında $60-70^{\circ}$ şimal şərqə en dairəsi istiqamətində Nürgüt kəndinin yaxınlığına qədər dəyişir. Onların atılmalara görə yerdəyişməsinin hər hansı bir qanuna uyğunluğunu tapmaq mümkün olmamışdır. Bəzi qırılmalarda cənub sahələr aşağıya yerini dəyişir, digər qırılmalarda isə şimala. Yerdəyişmə amplitudası adətən 10-15 metri keçmir. Yalnız Nürgüt kəndi yaxınlığından keçən bir qırılmanın şimal sahənin yuxarıya yerdəyişməsi 40-50 metrə çatır.

Cənub-qərbdə – Xanağa kəndi arasında isə şimal-şərqə Boyəhməd kəndi arasındaki zolaqda qırılma pozulmaları daha qanuna uyğun quruluşa malik olur. Xanağa kəndindən Boyəhməd kəndinə tərəf uzanan fay-yerdəyişməsi daha böyükdür. Ayaqkəndə doğru yerdəyişmə amplitudası artaraq $350-400$ metrə çatır. Cənub-şərqi sahə yuxarıya atılmışdır. Burada vulkanogen-çökəmə (orta eosen) və paradəst (üst eosen) təbəqəsi tektonik əlaqədə yerləşir. Daha sonra şimal-şərqə doğru getdikcə fay zonası qalın olmaqdə davam edir, lakin şaquli yerdəyişmə $40-50$ metrə qədər azalır. Təsvir edilən fay-yerdəyişməsinin şimal-qərbində, Bərdik dağı və Qazançı kəndindən Teyvaz kəndinə doğru daha üç fay-yerdəyişməsi uzanır. Paradəst kəndinin ətrafindan Başkənd vasitəsilə Əyriçay çayının sol sahilinə doğru kiçik qırılmalar seriyası uzanır. Bütün bu fay-yerdəyişmələri və qırılmalar ümumi əlamətlərinə görə təsvir edilənlərlə oxşardır. Onlar cənub-şərqi sahənin yuxarıya doğru yerini dəyişməsi ilə və tektonik brekçiyaların güclü kaolinləşməsilə xarakterizə olunurlar. Lakin onlarda yerdəyişmə amplitudası çox azdır. O, $40-50$ metri keçmir, bəzi sahələrdə isə bir neçə metrə malik olur.

Əlincəçayın sağ sahilində, Keçili və Ərəfsə kəndləri arasında şimal-şərq istiqamətli bir neçə faylar cəmlənmişdir. Onlar əhəmiyyətsiz şaquli yerdəyişmə amplitudasına malikdirlər. Və $3-4$ km məsafəyə qədər izlənilirlər. Tektonik brekçiyalar onların zonasında zəif kaolinləşmişdir.

Nəzərdən keçirilən fay qruplarına Şahbuz rayonunda Qannidaşqara silsiləsində və Yuxarı Qışlaq və Aşağı Qışlaq və Gümürü kəndlərinin yerləşdiyi ərazilərdə rast gəlinir. Burada onların hamısı kiçik olub $1-2$ km məsafədə uzanırlar və əhəmiyyətsiz yerdəyişmə ilə xarakterizə olunurlar.

Burada onlara, tektonik quruluş və daykaların yayılması qanuna uyğunluqları nöqtəyi-nəzərdən baxmaq lazımdır. Onlara maqmatik materiallarla həyata keçirilmiş açıq çatlar sistemi kimi baxarkən, onların məkanca şimal-şərq və en dairəsi istiqamətli qırılmalarla ümumiliyini asanlıqla görmək olar.

Ləkətağ, Boyəhməd, Ərəfsə, Milax və Teyvaz kəndlərinin yaxınlığında Əlincəçayın yu-

xarı axın hövzəsində daykaların böyük əksəriyyəti $70\text{-}80^\circ$ şimal-şərqə uzanır, burada və bir qədər cənub-şərqdə qırılmaların əsas zonalarının uzanması həmçinin $70\text{-}80^\circ$ şimal-şərq istiqaməti təşkil edir. Göynük və Qazançı kəndləri arasında, şimalda, daykaların uzanması $60\text{-}70^\circ$ şimal-şərq istiqamətində dəyişilir. Teyvaz və Başkənd arasında həmin zonanın cənub-şərqində qırılmalar təxminən həmin istiqamətə malikdirlər. Qırxlardağ və Kəşirdağ dağları, Başkənd və Xanağa kəndləri arasında daykaların uzanması əsasən $30\text{-}50^\circ$ şimal-şərq istiqamətinə malik olur. Xanağa və Ortakənd kəndləri arasında faylar da $40\text{-}50^\circ$ şimal-şərq istiqamətinə malikdirlər. Əyriçay çayının yuxarı axınlarını kəsən (yaran) faylar demək olar ki, meridional uzanırlar. Daykalar da elə bu istiqamətdə yerləşmişdir. Nəhayət, Nürgüt və Bist kəndləri arasında daykalar öz uzanmasını en dairəsindən (Nürgüt kəndi) $70\text{-}80^\circ$ şimal-şərq istiqamətinədək (Ələhi və Bist kəndlərinin yarısındanadək) dəyişirlər. Bu ərazidə qanuna uyğun olaraq kəsən fayların uzanması en dairəsi istiqamətindən $70\text{-}80^\circ$ şimal-şərq istiqamətinə dəyişir.

Burada şimal-qərb istiqamətli faylara və üstəgəlmələrə paralel olan az sayılı daykalara rast gəlmək olar. Şimal-şərq istiqamətli fayların daykaları kəsməsi faktı, fayların daykalarla müqayisədə nisbətən cavan olmasına göstərir.

Gözdən keçirilən ərazinin cənu -hissəsində qırılmala az rast gəlinir. Burada iki qırılıb-qalxma qeyd olunur. Birinci qırılıb-qalxma Gal kəndinin və İlandağ dağının cənubunda Qaraulxana-Qutandağ antiklinalının qanadına uyğunlaşmış və $10\text{-}12$ km məsafədə izlənilir. İkinci qırılıb-qalxma Gtcəzur dağının əhatələndiyi sahədən Düylün kəndinə qədər olan sahəyə uyğunlaşmış 20 km qədər məsafədə izlənilir. Hər iki qırılıb-qalxmanın yerdəyişmə amplitudası çox da böyük olmayıb $40\text{-}50$ metrə qədər məsafələrlə izlənilirlər. Darıdağın yerləşdiyi ərazidən şimal-qərbə doğru bir qırılıb-qalxma ilə birləşən bir neçə paralel qırılıb-qalxmalarla təqdim olunan zona qeyd olunmuşdur ki, hansı ki, o Arvandağı və Qızılca kəndinə qədər uzanır.

ƏDƏBİYYAT

1. Alizadeh A.A., Guliyev I.S., Kadirov F.A., Eppelbaum L.V. Geosciences of Azerbaijan. Vol. I, Geology, 2016, 340 p., Springer International Publishing. DOI 10.1007/978-3-319-27395-2.239.
2. Alizadeh A.A., Guliyev I.S., Kadirov F.A., Eppelbaum L.V. Geosciences of Azerbaijan. Vol. II, Economic Geology and Applied Geophysics, 340 p., Springer International Publishing. DOI 10.1007/978-3-319-40493-6.
3. Allen M., Jackson J., Walker R. 2004. Late Cenozoic reorganization of the Arabia-Eurasia collision and the comparison of short-term and long-term deformation rates, Tectonics, 23, doi: 10.1029/2003TC001530.
4. Азизбеков Ш.А. Геология Нахичеванской АССР. Москва, 1961, 500 с.
5. McKenzie D.P. Active tectonics of the Mediterranean region, Geophys. J.R.Astron. Soc., 30, 239-243, 1972.
6. Mc Quarrie N., J.Stock, C.Verdel, B.P.Wernick, Cenozoic evolution of Neotethys and implications for the causes of plate motions, Geophys. Res. Lett., 30(20), 2036, doi:10.1029/2003GL017992, 2003.
7. Philip H., Cisternas A., Gvisiani A., Gorshkov A. The Caucasus: An actual example of the initial stages of continental collision, Tectonophysics, 161, 1-21, 1989.
8. Reilinger R.S. and 22 others. GPS constraints on continental deformation in the Africa-Arabia-Eurasia continental collision zone and implications for the dynamics of plate interactions, J. Geophys. Res., B05411, doi:10.1029/2005JB004051, 2006.

9. Robertson A.H.F. Mesozoic-Tertiary tectonic evolution of a south Tethyan ocean basin and its margins in southern Turkey, in Tectonics and Magmatism in Turkey and the Surrounding Area. Edited by E. Bozkurt, J.A. Winchester, and J.D.A. Piper, Geol.Soc. Spec. Pub. London, 173, 97-138, 2000.
10. Sengor A.M.C., Gorur N., Saroglu F., 1985. Strike slip faulting and related basin formation in zones of tectonic escape: Turkey as a case study, in: Strike slip Faulting and Basin Formation. Soc. Econ. Paleont. Min. Spec. Pub., vol. 37, 227-264.
11. Костров Б.В. Механика очага тектонического землетрясения. Москва: Наука, 1985, 175 с.
12. Rzayev O.Ə. Naxçıvan çökəkliyinin dərinlik quruluşu və tektonik xüsusiyyətləri. Bakı, 2015, 187 s.

AMEA Naxçıvan Bölməsi
E-mail: ilkin.velibeyov1980@gmail.com

Ilkin Valibayov

FAULT DISLOCATIONS IN THE ORDUBAD SYNCLINORIUM

The paper shows that the Ordubad synclinorium is formed from different folds in age and in direction and its representation by diagonal faults with breaks and falls, breaks and rises, irreplaceable overfaults and fault displacements. Fault dislocations in Shahbuz region are found in two zones on the strip between Zirnel, Ashagi Qishlag and Gyumyur villages and in the territory of Bichanak village. Northwest-trending faults are observed on the strip covering the upper basins of the Gilanchay and Alinjachay rivers and in the Goynuk, Kulus, Keçili and Milakh villages. Southeastern-trending faults are between Paragha and Bilyav villages in the northeast and along the right bank of Gilanchay, its direction varies from the north-east near the Bist village to the village of Nurgut.

Keywords: discontinuous dislocations, uplift, overlap, tectonic blocks, folds, amplitude.

Илкин Валибеков

РАЗРЫВНЫЕ ДИСЛОКАЦИИ В СИНКЛИНОРИИ ОРДУБАДА

В статье показано формирование Ордубадского синклиниория из складок разных возрастов и направлений, представленных диагональными переломами (с разрывами и падениями), с не-восполнимыми перекрытиями и смещениями разломов. В Шахбузском районе дислокации разрывов встречаются в двух зонах: на полосе между селами Зирнель, Ашагы Гышлаг и Гемур, а также на территории села Бичанак. Прорывы в северо-западном направлении наблюдаются в полосе, охватывающей бассейны верхнего течения рек Гилянчай и Алинджачай, а также в районах сел Гейнук, Кюлюс, Кечили и Милах. В юго-восточном направлении группы сбросов следуют в северо-восточном направлении между деревнями Парага и Билав и меняют свое направление вдоль правого берега Гилянчай в северо-восточном направлении вблизи деревни Бист до деревни Нургут.

Ключевые слова: разрывные дислокации, подъемный разрыв, перекрытие, тектонические блоки, складки, амплитуда.

(Akademik Ramiz Məmmədov tərəfindən təqdim edilmişdir)


Daxilolma tarixi:	Ilkin variant	12.02.2020
	Son variant	22.05.2020

UOT 550.424.6**NAZİLƏ MAHMUDOVA¹, İBRAHİM QASIMOĞLU²****ELEKTRİK SAHƏSİNİN TƏSİRİ İLƏ CuGaS₂ MONOKRİSTALINDA
YARANAN DÖYÜNƏN CƏRƏYAN**

Təcrübədə CuGaS₂ monokristalına verilən elektrik sahəsinin təsiri ilə yaranan cərəyanın spektrində döyünmə hali müşahidə olunmuşdur. Elektrik sahəsinin artmasına mütənasib olaraq yaranan rəqsərələr qruplar şəklində simmetrik olaraq təkrarlanır, cərəyanın qiymətində və spektrin istiqamətində dinamik artım müşahidə olunur. CuGaS₂ monokristali: p-tip taraz yarımkəcərici (kompensə olunmuş) və müqaviməti kiçik ($R=40\text{ Om}$, $T=300\text{ K}$) olduğu üçün keçidlərin valent zonanın yuxarı hissəsi ilə akseptor mərkəzi arasında baş verdiyi bildirilir.

Açar sözlər: elektrik sahə, döyünən cərəyan, müqavimət, konsentrasiya.

Son illər tədqiqatçılar tərəfindən, almazabənzər quruluşlu yarımkəcəricilərə maraq artmışdır [1]. Həmin qruplara daxil olan birləşmələrin bir qismi A¹B^{III}C₂^{VI}A¹ (Cu, Ag), B^{III} (Ga, In); C^{VI} (S, Se, Te) ümumi formulası ilə ifadə olunur. Onlardan biri də CuGaS₂-dir. A^{II}B^{VI} birləşmələrindən olan ZnS-in ikiqat elektron analoqudur. İlk dəfə Xan və əməkdaşları tərəfindən alınmışdır. Rentgen difraksiyası üsulu ilə aydın etmişlər ki, bu sinif birləşmələrin, demək olar ki, hamısı xalkopirit strukturunda kristallaşır və əksəriyyəti, o cümlədən, CuGaS₂ p-tip keçiciliyə malikdir [2]. Düzgün kimyəvi quruluşdan kənara çıxmalar keçiciliyin tipini dəyişmir. İstisna olaraq birləşmələrin bəziləri həm p-tip, həm də n-tip ola bilər [3]. Monokristallarda güclü ikiqat sınmış müşahidə olunmuşdur ki, bu fiziki xassə qeyri-xətti optika üçün xüsusi əhəmiyyətə malikdir [4]. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, obyektlərdə atomlar arasındaki qarşılıqlı təsir zamanı, kovalent qüvvələr üstünlük təşkil edir [5]. Materialların üstün cəhətlərindən biri də ondan ibarətdir ki, bağlı zonanın (qadağan olunmuş zona) daxilində çoxlu sayıda energetik səviyyələr mövcuddur. Bunlar passiv və aktiv rekombinasiya mərkəzləri, bir də yapışma mərkəzləridir [6]. Bu birləşmələr düzgün zona quruluşuna malikdir və mütləq ekstremumlari, Brüllien zonasının Γ nöqtəsində yerləşir. A¹B^{III}C₂^{VI} birləşmələrində iki mis atomu, iki gallium atomu ilə tetraedr əmələ gətirir, mərkəzdə isə kükürd atomu yerləşir. Zona quruluşunun ümumi mənzərəsi F.Həşimzadə tərəfindən tədqiq olunmuşdur [7].




Şəkil 1. CuGaS₂ monokristalında rentgen difraksiya spektri (300°K).

CuGaS₂ monokristalının sintezi: dünyada ilk dəfə iki temperaturlu alışma sintez üsulunun müəllifi C.T.Hüseynov tərəfindən bir saat müddətinə həyata keçirilmişdir. Alınmaq üçün xam maddələr havası (10-3 mm.c.st. tərtibdə) sorulmuş ampulalara doldurulur. Təmizlik dərəcələri aşağıdakı kimidir. Cu-99,999%, Ga-99,9999%, S-99,9999%. Maddələrin yetişdirilməsində Bridjmen-Stokbarqer üsulundan istifadə olunmuşdur. Yuxarı temperatur 1373K, aşağı temperatur 973 K olmuşdur. Ampula qızdırıcı sistemin içərisinə 4 mm/saat sürəti ilə hərəkət etmişdir. Reaksiya 40 saat davam etmişdir. Ampula soyuma və sabitləşmək üçün, söndürül-dükdən 8 saat sonra sistemdən çıxarılmışdır. Nümunə ampuladan çıxarıldıqdan sonra səthi (M 14) karbid bor tozu ilə hamarlanmışdır. HCl+HNO₃ (1:1) məhlulunda 40 san. müddətinə kənar maddələrdən təmizlənmişdir. Sonra 40 san. distillə olunmuş suda yuyulmuşdur. Qızdırıcıdan 313 K-də 6 saat qurudulduqdan sonra çıxarılmışdır. Nümunənin otaq temperaturunda müqaviməti $R=40$ Om, ölçüləri isə $1 \times 0,5 \times 2$ mm³ tərtibindədir. Rentgen analizi göstərdi ki, aldığımız kristalın parametrləri ədəbiyyatda olanlarla uyğunluq təşkil edir (şəkil 1).

Raman spektrinin nəticələri də təsdiq edir ki, birləşmə düzgün kristallik quruluşa malikdir və yarımkəcəricidir (şəkil 2). Parametrləri isə belədir. $a=b=5,36\text{\AA}$ $C=10,49\text{\AA}$ fəza simmetriyası qrupu (42 m)-dir.

Yeni alınmış, az öyrənilmiş mürəkkəb tərkibli maddənin, CuCaS₂, fiziki parametrlərinin, praktik tədbiq üçün yararlı olduğu məlumdur. İkiqat analoqu ZnS-in ətraflı şəkildə öyrənilməsinə və praktikada geniş şəkildə tətbiq olunmasına baxmayaraq, CuGaS₂ monokristalının elektrik xassələrinin fundamental şəkildə araşdırılmasına böyük ehtiyac duyulur.




Şəkil 2. CuGaS₂ monokristalında işığın Raman səpilməsi spektri (300 K).

CuGaS₂ monokristalına kənar qüvvələrin (elektrik sahəsinin) təsirindən sonra dislokasiyaların yaranması və hərəkətliliyi hesabına deformasiya baş verir. Bu isə öz növbəsində kimyəvi əlaqənin (kovalent) qırılmasına gətirib çıxarır, çünki elastiki deformasiyanın qiyməti, dislokasiyaların miqdardından və hərəkət intensivliyindən asılıdır [8]. Deformasiya zamanı enerjinin yığıılması, elektrik yüklerinin boşalmasına gətirib çıxarır [9]. Bu isə öz növbəsində səs və elektrik siqnallarının yayılmasını təmin etmiş olur. Biz bu siqnalları tədqiq etməklə atomlar arasında baş verən proseslərin təbiəti haqqında fikir irəli sürə bilərik. Bu fiziki parametr parametrik gücləndiricilərin, detektorların hazırlanmasında istifadə oluna bilər.

Təcrubi hissə. Volt-Amper xarakteristikasını ölçmək üçün, nümunəyə gümüş pasta ilə qoyulmuş kontakt, ölçülən temperatur intervalında omikdir. Elektrik sahəsi, nümunəyə sabit cərəyan mənbəyindən verilir (B5-50). Həmin sahə geniş intervalı əhatə edir (1-300 v/sm).

Hər 10 V-dan bir cərəyanın qiyməti, mikrovolt-nanoampermetrlə (ϕ -3017) ölçülür və qeyd olunur. Ölçmələr otaq temperaturunda aparılmışdır.

Alınan nəticələrin müzakirəsi. CuGaS₂ monokristalında, Volt-Amper xarakteristikasını ölçərkən, sahənin təsiri ilə dinamik artan sabit amplitudaları rezonans müşahidə etmiş oluruq (Şəkil 3). Spektr 8 xətdən olan, təkrarlanan həndəsi rezonans elementləri paketindən ibarətdir.



Şəkil 3. CuGaS₂ monokristalında döyünen cərəyan spektri (300 K).

Hər bir paketin, arasında doyma nöqtələrini müşahidə edirik. Bizə elə gəlir ki, bu qeyri-əsas yükdaşıyıcıların tam kompensasiya olması hesabına yaranır [10]. Bu hala uyğun rəqəmlərin tam olması, sabit artması, əlavə bir maraqlı hadisənin baş verdiyini göstərir (100, 200, 300 v). Üçqat birləşmələrin əsas xüsusiyyətlərindən biri, aşqar atomların keçiricilikdə fəal iştirak etməsidir. Bu tip kristallarda defektlərin keçiricilikdə rolü danılmazdır. Makroskopik sxemlərdə rezonans onda alınır ki, xarici sahənin tezliyi ilə rəqs konturunun tezliyi ω üst-üstə düşsün, sabit qalsın [11]. Bu zaman kondensator lövhələri arasında tutumu dəyişməklə konturu idarə etmək olur. Kvant fizikasında isə, xüsusi halda, CuGaS₂ monokristalında valent zonanın yuxarısı ilə akseptor mərkəzi arasında mövcud olan tutum Fermi səviyyəsinin yuxarı və aşağı hərəkəti zamanı dəyişə bilər [12]. Bu isə xarici sahənin qiyməti artdıqca, akseptorların kon-sentrasiyasında baş verən dəyişmələrdən irəli gəlir. Yəni, konsentrasiyadan asılı olaraq Fermi səviyyəsi tutumu, o isə, öz növbəsində, aktiv müqaviməti dəyişdirir. Müqavimətin dəyişməsi isə sahənin artmasına uyğun cərəyanın qiymətini dəyişdirir. Cərəyanın qiymətinin sabit olaraq artıb-azalması, döyünməsi, gərginliyin və cərəyanın fazasının üst-üstə düşməsindən irəli gəlir və yekun dalğa sıfır bərabər olur [13]. Ona görə də deyilən iki səviyyə arasındakı tutum müqaviməti birbaşa xarici sahədən asılı olur. Müqavimətin dəyişməsinə uyğun cərəyanın qiyməti sinusoidal formada dəyişir. Elektirik sahəsinin təsiri ilə yaranan döyünen cərəyanın spektrinin simmetrik təkrarlanması, cərəyanın qiymətində, spektrin istiqamətində dinamik artımın müşahidə olunması çox az təsadüf olunan effektdir, tətbiq üçün maraqlıdır. Sabit elek-trik sahənin təsiri ilə yaranan rezonans xüsusi əhəmiyyət kəsb edir.

CuGaS₂ monokristalına kənar qüvvələrin, elektrik sahəsinin təsirindən sonra alınan nəticədən parametrik səs, elektrik gücləndiricilərinin, detektorların hazırlanmasında istifadə etmək olar. Beləliklə, maşınların, motorların, təyyarələrin hərəkətli hissələrində, hərəkət edən catların və dislokasiyaların yerdəyişməsi və hərəkəti hesabına meydana çıxan siqnalları qeyd etməklə, işlək metallik hissələrin keyfiyyətinə nəzarət mexanizmi qurmağın mümkün olduğunu hesab edirik.

Həmçinin, praktik tətbiq zamanı yer qabığının dərinliklərində baş verən dislokasiyalar-dan yaranan və ətrafa yayılan seysmik siqnalları qeyd edə bilən cihazların hazırlanmasını da nəzərdə tuturuq [14].

ƏDƏBİYYAT

1. Hahn H., Frank G., Klinger W., Meyer A.D., Stroger G.G. Ianogan, Allgem, chem., 1953, p. 271, 153.
2. Tell B.L., Shay I. Kasper H. Journal of Appl. Phys., 1972, v. 43, № 5.
3. Boyd G.D., Kasper H.Mc., McFee J.H. Quantum Electronics, IEEE Journal of 7 (12), 1971, p. 563-573.
4. Бергер Л.И., Балневская Ф.Э. Неорганические материалы. Т. III, 1966, № 8, с. 1514-1515.
5. Диরочка А.И., Иванова Г.С., Курбатов Л.Н., Синицын Е.В., Харахорин Ф.Ф., Холина Е.Н. ФТП, 1975, т. 9, вып. 6, с. 1128-1132.
6. Hüseynov D.T., Qasimov T.K. Az. Elmlər Akademiyasının Xəbərləri. Fizika-texnika və riyaziyyat elmlər seriyası, № 6, 1976 c. 105-107.
7. Вайнолин А.А., Гашимзаде Ф.М., Горюнова Н.А., Касаманлы Ф.П, Наследов Э.О., Османов Д.Н., Рудь Ю.В. Изв. АН ССР, сер.физ., 1964, 28, с. 1085.
8. Ахманова С.А. Квантовая электроника. Москва, 1969, 372 с.
9. Лангенберг Д.Н., Сколалино Д.Дж., Тейлор Б.Н. ФТТ. вып. 8, 1972, с.140-155.
10. Федотов Я.А. Основы физики полупроводниковых приборов. Москва, 1964, 403 с.
11. Родес Р.Г. Несовершенство и активные центры в полупроводниках. Москва, 1968, 384 с.
12. Косевич М. Основы механики кристаллической решетки. Москва, 1972, 544 с.
13. Уэрт. Ч., Томсон Р. Физика твердого тела. Москва, 1966, 739 с.
14. Бучаченко А.Л. УФН. 2014, т. 184, № 1, с. 101-108.

*AMEA Naxçıvan Bölməsi
E-mail: nazile.mahmudova.2017@mail.ru*

Nazile Mahmudova, Ibrahim Qasumoglu

PULSING CURRENTS UNDER INFLUENCE OF ELECTRIC FIELD IN CuGaS₂ SINGLE CRYSTAL

Pulsing current under influence of electric field in CuGaS₂ single crystal was observed. The observed oscillations are repeated symmetrically in groups, current increases dinamically. CuGaS₂ single crystal is p-type and compensated semiconductor and the transitions occurs between the valence band top and acceptor centres by the reason of low resistance ($R=40$ Ohm, $T=300K$).

Keywords: *electric field, pulsating current, resistance, concentration.*

Назиля Махмудова, Ибрагим Гасумоглу

ПУЛЬСИРУЮЩИЕ ТОКИ, ОБРАЗОВАННЫЕ ПОД ВЛИЯНИЕМ ЭЛЕКТРИЧЕСКОГО ПОЛЯ В МОНОКРИСТАЛАХ CuGaS₂

Воздействием электрического поля на монокристаллы CuGaS₂ пропорционально полю наблюдается динамический рост тока. В монокристаллах CuGaS₂ низкоомная компенсированная проводимость *p*-типа. Поэтому переходы происходят между вершинами валентной зоны и акцепторными уровнями.

Ключевые слова: *электрическое поле, пульсирующий ток, сопротивление, концентрация.*

(AMEA-nın müxbir üzvii Vəli Hüseynov tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi:	İlkin variant	13.04.2020
	Son variant	05.06.2020

UOT 002.6**SƏADƏT MƏMMƏDOVA****KOMPÜTER VİRUSLARI VƏ ONLARDAN QORUNMA YOLLARI**

Təqdim olunan işdə, girişdə müasir kompüterlərin ən böyük və qorxulu düşməni olan kompüter virusları və bu virusların meydana gəlməsinin qısa tarixi haqqında geniş məlumat verilir. Göstərilir ki, Windows əməliyyat sistemi yaranandan və İnternetdən istifadə genislənəndən sonra kompüter virusları ilə mübarizə daha da kəskin şəkil alır. Bunun üçün müasir antivirus proqramları hazırlanır. Hazırda dünyada antivirus program təminatının işlənib hazırlanması ilə bağlı bir neçə kompaniya məşğul olur. Qeyd olunur ki, bunlara baxmayaraq kompüter virusları ilə universal və daha etibarlı mübarizə vasitəsi hələ ki yoxdur.

Açar sözlər: kompüter virusları, antivirus proqramlar, ziyanverici program təminatı, internet, mobil viruslar.

Heç kimə sirr deyil ki, hər bir müasir kompüterin ən böyük və qorxulu düşməni viruslardır. Virus ingilis sözü olub, tərcüməsi manəə, əngəl deməkdir. Virus üçün fərdi kompüterin hansı məqsədlə istifadə edilməsi, internetə və ya lokal şəbəkəyə qoşulub-qoşulmamasının fərqi yoxdur. Kompüter virusu nədir? Əslində, bu ad altında bir-neçə növ ziyanverici proqramlar gizlənir ki, bunların da hər birinin özünəməxsus kompüterə daxil olmaq metodikası vardır. Bu gün 50 minə yaxın kompüter virusu məlumdur. Bu kiçik ziyanverici proqramlar aşağıdakı 3 qayda ilə yaşayırlar:

- Çoxalmaq;
- Gizlənmək;
- Pozmaq.

Kompüter virusu kompüterdəki fayla və ya proqrama əlavə edilmiş, bir kompüterdən digərinə keçməklə yayılan proqramdır. Viruslar kompüterə düşməklə onun işinə maneqilik edir, kompüterdə yerinə yetirilən əməliyyatları ləngidir, kompüterin əməliyyat sistemini tamamilə korlayır. Virusların yayılmasında əsas rolu kompüterlərdə istifadə edilən fləş qurğuları, bir istifadəçinin digərinə məktub göndərdiyi zaman istifadə etdiyi e-mail, istifadəçilər arasında piratlıq (oğurluq) yolu ilə birindən digərinə ötürülən, çox istifadə edilən virus yoluxmuş proqramlar oynayır [2, 3].

Kompüter viruslarının təsnifatı. Viruslar daxili quruluşuna görə destruktiv və qeyri-destruktiv kimi təsnif olunurlar. Destruktiv (latincadan tərcümədə normal strukturun pozulması, dağıdılması mənasını verir) viruslar yerinə yetirdiyi funksiyaya görə aşağıdakı kimi təsnif olunurlar:

1. Verilənləri məhv edən viruslar. Bu tip viruslara “Chernobyl və ya Spacefiller” (1999-cu il) və “Klez.E” (2002-ci il) viruslarını nümunə göstərmək olar.

2. Casus viruslar. Virusun daxili istifadəçisi klaviatura üzərindəki istənilən düyməni sıxıqlıqda informasiyani oğurlayır və verilənləri xüsusi fayla yazaraq virusun müəllifinə göndərir.

3. Kripto-viruslar. Sərt diskdə olan informasiyani açıq açar alqoritmi ilə şifrələdikdən sonra istifadəçiyə təqdim edir.

Bir qayda olaraq, virus öz həyat dövrünün 4 mərhələsinin birində ola bilir.

– Birinci mərhələ sistemin zəif yerinin təyin edilməsidir. Zəif yer həm təşkilati-hüquqi, həm də proqram-aparat təminatı ilə bağlı ola bilər.

– İkinci mərhələ sistemin zəif yerindən virus hücumu üçün istifadə edilməsidir. Bu mərhələdə virus hostlardan birini yoluxdurur.

– Üçüncü mərhələ virusun işə başlamasıdır. Bu mərhələdə hədəf kompüterin arzuolunmaz davranışılara başlamasıdır.

– Dördüncü mərhələ virusun kompüter mühitində yayılmasıdır. Bu mərhələdə növbəti kompüterin zəif yeri təyin edilir və yuxarıda mərhələlər növbəti kompüterdə həyata keçirilir.

Hostinq (ingiliscə hosting) informasiyanı daim şəbəkəyə qoşulmuş serverdə (adətən Internetdə) yerləşdirmək üçün nəzərdə tutulan xidmətlərin təqdim olunma resurslarıdır. Adətən hostinq sayta göstərilən xidmət paketinə daxil olur və serverdə yerləşmiş sayt fayllarına minimum xidmət göstərir [4].

Kompüter viruslarının meydana gəlməsinin qısa tarixi: Təəssüf ki, tarix kompüter ziyanvericilərinin yaradılması barədə olan çox faktı üzə çıxarmamışdır. Lakin, buna baxmayaraq bəzi faktlar məlumdur. Ziyanverici programların bu növünün tarixi nə az, nə çox 50 il əvvələ, yəni keçən əsrin 60-cı illərinin sonuna gedib çıxır. İlk kompüter viruslarının yaradılması 1960-ci illərin sonlarına təsadüf edir. 1960-ci illərin sonu, 1970-ci illərin əvvəlində periodik olaraq maynfreymlərdə “dovşan” (the rabbit) adlandırılan programlar meydana çıxdı. Bu programlar özlərini klonlaşdırıb, sistem resurslarını zəbt edərək onların məhsuldarlığını aşağı salırdı. 1977-ci ildə, ilk Apple fərdi kompüterlərinin istehsal olunması və infrastruktur şəbəkəsinin inkişafı ilə əlaqədar olaraq yeni viruslar əsrinin başlangıcı qoyulur. Növbəti mərhələ 1970-ci illərin əvvəlində BBN şirkətinin əməkdaşı Bob Tomas tərəfindən özü yerini dəyişən Creeper programı yaradıldı. Bu zaman Reaper adlı daha bir program hazırlanı ki, bu da ilk antivirus programı idi. Reaper kompüterdən-kompüterə keçərkən Creeper-in fəaliyyətdə olan nüsxəsini tapıb məhv edirdi. 1970-ci ildə daha bir əhəmiyyətli hadisə baş verdi. May ayında Venture jurnalında Gregory Benford-un fantastik “The Scarred Man (Üzü çapılı adam)” hekayəsi çap edildi. Həmin hekayədə Virus və Vaccine adlı iki obraz var idi. Bu obrazlardan biri virus, digəri antivirus programının ilk təsvirləri idi. İki ildən sonra David Gerrold-un “When Harlie Was One (Xarli bir yaşında olanda)” adlı fantastik romanında sistemi zəbt edən qurda bənzər program təsvir edilmişdi. “Qurd” termini ilk dəfə 1975-ci ildə Jhon Brunner-in “The Shockwave Rider (Sarsıcı dalğada)” adlı romanında istifadə olunmuşdu.

“Kompüter virusu” termini ilk dəfə 1973-cü ildə Westworld adlı fantastik filmdə istifadə edilmişdi. Bu söz birləşməsi müasir adamların adət etdiyi mənada, yəni “kompüter sisteminə soxulan ziyanverici program” kimi işlədilmişdi. Nəhayət, 1977-ci il aprelin 20-də kütləvi istifadə üçün kompüter istehsal edildi və bu hadisə özütörəyən programların özünü reallaşdırması şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı. 1981-ci ildə 15 yaşlı məktəbli Richard Skrenta Apple II fərdi kompüteri üçün ilk yükləmə virusunu hazırlayıb. Virus çoxda böyük olmayan seirdən ibarət idi və fərdi kompüter istifadəçisini salamlamaqla özünü bürüzə verirdi. Virus DOS əməliyyat sisteminə yoluxmaqla yayılırdı. Program vírusa yoluxmamış disketə rast gələn kimi özünü həmin disketə köçürürdü. Bu virusun təsirindən ilk zərər görənlər Richardın dostları və tanışları, həmçinin, onun riyaziyyat müəllimi olmuşdur.

1986-ci ildə IBM PC üçün ilk “The Brain” vírusu yaradılır. Məhz 1987-ci ildə üç böyük kompüter vírusu epidemiyası baş verdi. Əmcad Fərux Əlvi və Basit Fərux Əlvi qardaşlarının yaratdığı, birinci kompüter epidemiyasına səbəb olan “Brain” vírusu 1987-ci ildə aşkar edilir. McAfee-nin açıqlamasına görə təkcə ABŞ-da Brain vírusu 18 mindən çox kompüterə yoluxmuşdur. 1988-ci ilin may ayının 13-də eyni zamanda bir neçə universitetdə və firmada “Jerusalem” adlanan vírus aşkar edildi. Həmin gün kompüterə yüklenən fayllar məhv edilmişdi. Bu, həqiqi epidemiyaya səbəb olan ilk MS-DOS víruslardan biri idi [6].

1958-ci ildə ABŞ prezidenti Duayt David Eyzenhauerin təşəbbüsü ilə yeni dövlət struk-

turu, strukturun tərkibində isə gələcək problemlərin həlli üçün ARPA (*Advanced Research Projects Agency*) agentliyi yaradıldı. Agentlik qarşısında duran əsas məsələ müdafiə sahəsində yeni və perspektiv elmi layihələrlə bağlı məsələlərin həll edilməsi idi. Tək məqsədi var idi – hərbi işlərdə Sovet dövləti Amerika Birleşmiş Ştatlarını ötüb keçməməli. Buna səbəb dünyada ilk hesablama şəbəkəsinin 1956-1960-cı illərdə keçmiş sovetlər məkanında, Qazaxıstanda akademik Lebedevin və Bursovun rəhbərliyi ilə yaradılması idi. Şəbəkəyə “Diana I” və “Diana II” adı verilmişdir. O dövrdə əsas məsələ agentlik tərəfindən kompüterlər arasında verilənlərin mübadiləsini həyata keçirən elektron şəbəkənin yaradılması idi. Şəbəkə ARPANET adlandırıldı (Net-ingiliscə “şəbəkə” mənasını verir). ARPANET şəbəkəsinin yaradılmasına 1966-cı ildən başlanılır. Tədqiqatlar Boston şəhərində yerləşən, Joseph Carl Robnett Lickliderin rəhbərlik etdiyi BBN firmasına həvalə olunur. Layihənin yerinə yetirilməsində Kaliforniya ştatının üç universiteti və Yuta ştatının bir universiteti iştirak edir. Bir-birindən 600 kilometr məsafədə yerləşən iki kompüter arasında ilk əlaqə seansi 1969-cu il, oktyabr ayının 29-da baş tutur. Bir terminaldan digər terminala ilk ötürülən informasiya “LOGİN” sözü olur. Sonrakı illərdə şəbəkəyə daha 4 universitet qoşulur. Daha sonra şəbəkənin imkanlarından (1971-ci il) daha 15 universitet istifadə etməyə başlayır. 1973-cü ildə şəbəkəyə Böyük Britaniya və Norveç universitetləri də qoşulur. Beləliklə, şəbəkə ümumdünya statusu alır.

1990-cı ildə ARPANET şəbəkəsi öz işini dayandırır, çünki şəbəkə qarşısında qoyulmuş məsələ artıq öz həllini tapmışdır. Şəbəkənin işini onun bazası əsasında yaradılmış yeni şəbəkə – INTERNET şəbəkəsi davam etdirir. 1989-cu ildə ilk “troya atı” AIDS virusu meydana gəldi. Virus sərt diskdə olan informasiyanı əlçatmadı və ekrana təkcə “Hansısa ünvana 189 dollarlıq çek göndərin” ifadəsi çıxırdı [1, 4].

1989-cu ildə həm də antivirus program təminatına əks təsir göstərən “The Dark Avenger” adlı ilk virus yaradılır. Bu virus antivirus programının kompüteri yoxladığı müddət ərzində yeni faylları yoluxdururdu. 1990-ci ilin əvvəlində “Chameleon” adlandırılan ilk polimorf virus meydana gəldi. Bu texnologiya tez bir zamanda stels-texnologiya (Stealin) və zirehləmə (Armored) ilə uzlaşdırılmaqla yeni viruslara antivirus paketlərə müqavimət göstərə bilmək imkanı verirdi. 1990-ci ilin ikinci yarısında “Frodo və Whale” adlı iki stels-virus yaradıldı. Bu virusların hər ikisində həddən artıq mürəkkəb olan stels alqoritmlərdən istifadə edilmişdi. Stels-virus (ingiliscə stealth virus – gözə görünməyən virus) sistemdə öz varlığını tam və ya hissə-hissə gizlədir. Buna görə də Stels-alqoritmlərin istifadə olunması viruslara imkan verir ki, onlar sistemdə özlərini bütünlükə və ya hissə-hissə gizlətsinlər. Ən çox stels-alqoritm yoluxmuş obyektlərdə “oxu/yaz” əmri yerinə yetirildikdə yayılır. 1991-ci ilin əvvəlində *Tequila* adlı yüksəlmə virusu kütləvi epidemiyaya səbəb oldu. 1991-ci ildə öz bədəninin şəklini dəyişə bilən polimorf viruslar meydana çıxdı. Windows 95 əməliyyat sistemi praktiki olaraq belə hücumu hazır olduğunu bildirdi və firma Windows 95 əməliyyat sisteminin beta-versiyasını 160 testediciyə payladı. Polimorfizm (yunanca πολύ - çoxlu + μορφή - forma, xərici görünüş) kompüter viruslarının skan-sətir (və ya evristika) vasitəsilə aşkarlanması çətinləşdirən texnikadır. Belə texnikadan istifadə edən virus polimorf adlanır [7, 8].

Daha sonra Microsoft Word sənədlərini yoluxdurən ilk makrovirus aşkar edildi. Bu, artıq sadəcə qeyri-adi şəkildə icra edilən fayl deyil, xüsusü sənəari idi. Bir ay ərzində “Concept” adlı makrovirus bütün Yer kürəsini dolaşaraq dünyada onlarla şirkətin mətn redaktorunu iflic etmişdi. Bugən Concept virusunun 100-ə yaxın modifikasiyası mövcuddur. 1987-ci ildə amerikalı programçı Ralf Berger viruslarla mübarizə metodları haqqında kitab yazar. 1989-cu ildə məxfi dövlət Elmi Tədqiqat İnstitutunun əməkdaşı olan Eugene Kaspersky-nin kompüterinə

“Cascade” virusu düşür. Kaspersky virusu aradan qaldırmaq üçün həyatında birinci dəfə antivirus programı yazır. Windows əməliyyat sistemi yaranandan və Internetdən istifadə gənişlənəndən sonra kompüter virusları ilə mübarizə daha da kəskin şəkil alır. Hazırda dünyada antivirus program təminatının işləniləbilə hazırlanması ilə 60-a qədər kompaniya məşğul olur. Microsoft Security Essentials pulsuz antivirusdur [9, 10].

İndiki zamanda antivirusların müxtəlif növlərinə rast gəlmək mümkündür və onlar aşağıdakı funksiyaları yerinə yetirirlər:

- **Programlar-detektorlar** operativ yaddaşda və fayllarda virus üçün xarakterik olan kodların axtarışını həyata keçirirlər. Virus tapıldığda uyğun məlumatı bildirirlər;

- **Programlar-doktorlar (və ya faqi)**; Bunlar da virusa yoluxmuş faylları axtarır tapır və onları “müalicə” edirlər, yəni faylı əvvəlki vəziyyətinə qaytarırlar;

- **Revisorlar (və ya müfəttişlər)** obyektin yoluxmamışdan qabaqkı vəziyyətini yadda saxlayır və mütəmadi olaraq cari vəziyyəti başlangıç vəziyyətlə müqayisə edirlər;

- **Program-süzgəclər və ya rezidentlər (yaxud da daim işləyənlər)** kompüter işləyən zaman onda baş vermiş şübhəli fəaliyyəti aşkar etmək üçündür.

- **Vaksinlər** rezident programlardır, faylların virusa yoluxmasının qarşısını alırlar.

Müasir antivirus programları çox funksiyalı program kompleksidir, əsas vəzifələri virusu tapmaq, kənarlaşdırmaq, həmçinin, onun kompüterə daxil olmasına maneçilik törətməkdir. Müasir antivirus programları iki rejimdə işləyir.

- **Monitor rejimində** antivirus daim işləyir, sistemin fayla müraciətini izləyir, prosesə daxil olmaqla bu faylların yoluxma predmetini yoxlayır. İlk olaraq, virus fayla düşmək üçün cəhd etdikdə antivirus tərəfindən bloklanır və bununla əlaqədar olaraq xəbərdarlıq edilir. Əlavə olaraq kompüterdə yoluxmuş fayllar, və əgər bu fayllar aktiv deyillərsə, onda onlar nəzərdən kənardə qalırlar.

- **Skaner rejimində** antivirus programı verilmiş sahədə bütün faylları yoxlayır və yoluxmanı kənarlaşdırır. Verilənlərin kompüterdə yoxlanılması müəyyən qədər vaxt aparır (bəzən bir neçə saat). Bununla yanaşı bəzi hallarda virus sistemə skan əməliyyatı tamamlanıqdan sonra da düşə bilər [3, 5].

Məsləhət olunur ki, sistemin etibarlı müdafiə edilməsi üçün hər iki rejimdən istifadə edilsin. Monitor rejimində antivirus programının daim işləməsi nəzərə alınmaqla yoxlamanı mütəmadi olaraq həftədə bir dəfə (bütün verilənləri yoxlamaqla), skaner rejimində isə yoxlamanı axşamlar həyata keçirmək tövsiyə edilir.

Antivirusun öz “qurbanları”nı necə aşkar etməsi üsullarından əsas ikisinə nəzər yetirək.

Siqnatura əsaslanan aşkaretmə. Əgər antivirus sistemə virusun soxulmasını aşkar edirsə, onda antivirus faylı nəzərdən keçirir, sonra isə məşhur virusların adları olan siqnatur lügətə müraciət edir. Seçim edildikdən sonra antivirus fəaliyyətə başlayır. Siqnaturun yaradılması əl ilə, bir neçə faylin korporativ araşdırımlar yolu ilə yerinə yetirilir.

Programın özünü şübhəli aparmasının aşkar edilməsi üsulu. Antivirus programı bütün işləyən programların özünü necə aparmasını izləyir və virusa xarakter olan halların aşkarlanmasına cəhd göstərir. Təcrübə göstərir ki, bu üsul bəzi hallarda baş vermiş hadisəyə reaksiya verə bilmir, nəticədə istifadəçi edilən xəbərdarlıqla reaksiya vermir. Üsulun müxtəlif növləri vardır.

Programın emulyasiya olunması, yəni program işə salınmadan öncə antivirus onun özünü aparmasını (şübhəli halları izləmək məqsədi ilə) imitasiya etməyə çalışır.

Ağ siyahı üsulu. Öncədən təhlükəsiz kod kimi administrator tərəfindən qeyd olunan kompüter kodları kombinasiyasının qabağı alınır (təhlükə yaratmayanlar nəzərə alınmır).

Evristik skanerə üsulu. Üsul siqnatura və evristikaya əsaslanır. Üsulun əsas məqsədi siqnaturdan istifadə etməklə skanerləmə bacarığını artırmaq və modifikasiya edilmiş virus versiyalarını aydınlaşdırmaqdır. Modifikasiya edilmiş virus versiyalarını aydınlaşdıranda siqnaturun naməlum program cismi ilə uyğunluğu ən azı 100% olması nəzərə alınmalıdır [2].

Hələ ki, viruslarla universal və etibarlı mübarizə vasitəsi yoxdur.

ƏDƏBİYYAT

1. Əlizadə M.N., Seyidzadə E.V., Salmanova M.Ə. İnformatika (Mövzular, suallar və testlər), Bakı, 2012,
2. Abbasov Ə.M., Əlizadə M.N., Seyidzadə E.V., Musayev İ.K. İnformatika və kompüter-ləşmənin əsasları. Yeni işlənmiş nəşri, Bakı: Poliqal, 2012, 932 s.
3. Rüstəmov Ə.M. İnformatika. Bakı, 2012, 522 s.
4. Rüstəmov Ə.M. İnformatika – izahlı terminlər lüğəti (Azərbaycanca, rusca və ingiliscə izahlı lüğət), Bakı, 2011, 568 s.
5. Kərimov S.Q., Həbibullayev S.B., İbrahimzadə T.İ. İnformatika. Dərslik, Bakı, 2011, 534 s.
6. Qurbanov İ.Ə., Qurbanov A.İ., Asadullayev R.A. İnformatika. Bakı, 2012, 420 s.
7. Advanced Encryption Standard (AES) Development Effort. February, 2001.
8. CSC-STD-003-85, Computer Security Requirements Guidance for Applying the Department of Defense System Evaluation Criteria in Specific Environments.
9. Datapro Reports on Information Security, vol. 1-3, 1990-1993.
10. DoD 5200.28-STD. Department of Defence Trusted Computer System Evaluation Criteria (TCSEC) 1985.

*AMEA Naxçıvan Böləmisi
E-mail: saadatmammadova1994@gmail.com*

Saadat Mammadova

COMPUTER VIRUSES AND WAYS OF PROTECTION

The presented case provides a comprehensive overview of computer viruses, the largest and most dangerous enemy of modern computers, and a brief history of the origin of these viruses. It is shown that, after the creation of the Windows operating system and the increased use of the Internet, the fight against computer viruses becomes even more acute. Modern antivirus programs are being developed for this purpose. Currently, several companies around the world are developing antivirus software. It is noted, however, that there is still no universal and more reliable means of fighting computer viruses.

Keywords: *computer viruses, antivirus programs, malware (malicious software), Internet, mobile viruses.*

Саадат Мамедова

КОМПЬЮТЕРНЫЕ ВИРУСЫ И СПОСОБЫ ЗАЩИТЫ

Представленная статья содержит исчерпывающий обзор компьютерных вирусов, самого большого и самого опасного врага современных компьютеров, а также краткую историю происхождения этих вирусов. Показано, что после создания операционной системы Windows и более широкого использования Интернета борьба с компьютерными вирусами становится еще более острой. Для этого разрабатываются современные антивирусные программы. В настоящее время несколько компаний по всему миру разрабатывают антивирусное программное обеспечение. Однако отмечается, что до сих пор не существует универсальных и более надежных средств борьбы с компьютерными вирусами.

Ключевые слова: компьютерные вирусы, антивирусные программы, вредоносные программное обеспечение, интернет, мобильные вирусы.

(Riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Vüqar Salmanov tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi: İllkin variant 07.04.2020
Son variant 02.06.2020

ASTRONOMİYA

UOT 523.9

QULU HƏZİYEV

GÜNƏŞ SABİTİNİN VARİASIYALARI

Astrofizikanın və geofizikanın bir çox məsələlərində Günəş şüalanmasının gücünün dəqiq qiymətini bilmək vacibdir. Günəşdən gələn şüalanma selini xarakterizə etmək üçün Günəş sabiti adlandırılan kəmiyyətdən istifadə olunur. Günəş sabiti dedikdə 1 dəqiqədə Günəşlə Yer arasındaki məsafənin ortasında şüalanma istiqamətinə perpendikulyar 1 sm^2 sahədən keçən Günəş enerjisinin miqdarı başa düşülür. Çoxlu sayıda ölçmələr nəticəsində Günəş sabitinin qiyməti 1% dəqiqliklə müəyyən edilmişdir. Bu kəmiyyət $1,959 \text{ kalori}/\text{sm}^2 \times \text{dəq.}$ və ya $1367 \text{ Watt}/\text{m}^2$ kimiidir.

Açar sözlər: *Günəş sabiti, Günəş fəallığı, Günəş küləyi, Günəş şüalanması, elektromaqnit dalğaları, Volf ədədi.*

Giriş. “Günəş-Yer əlaqələri” sahəsində müxtəlif istiqamətlərdə aparılan çox intensiv tədqiqatlar nəticəsində Günəşin Yer kürəsində baş verən bioloji, kimyəvi, fiziki, geofiziki, astrofiziki, sosial, energetik, texnoloji və bu kimi ən müxtəlif proseslərə təsirinin bəzi həllədici aspektlərinə aydınlıq gətirilmişdir. Günəş fəallığının, Günəş küləyinin, Günəşdəki irimiyyaslı maqnit sahələrinin və, ümumiyyətlə, Günəş fizikasına aid olan bir çox proseslərin parametr və indeksləri ilə Yer kürəsində baş verən müxtəlif tip hadisələr arasında az və ya çox dərəcədə korrelyasiyanın olduğu aşkarla çıxarılmışdır. Müəyyən edilmişdir ki, Günəşin Yer kürəsinə təsirini müəyyən edən və Günəşə aid olan bəzi amillərin cüzi də olsa dəyişməsi Yer kürəsində güclü əks-səda yaradır. Məsələn, Günəş küləyinin fiziki, kimyəvi, elektromaqnit, energetik və həndəsi parametrlərinin hər hansı qaydada dəyişməsi Yer üzərində biosferaya və enerji sistemlərinə çox ciddi təsir edir.

Yer səthinə Günəşin bilavasitə təsiri demək olar ki, Günəşin şüalandırıldığı elektromaqnit dalğaları vasitəsi ilə müəyyən edilir. Qısaca olaraq qeyd edək ki, Günəş mənşəli elektromaqnit şüalanmasının çox cüzi bir hissəsi Yerin səthinə çatır. Bu hissə əsasən görünən işıq şüalarından və radio dalğalarından ibarətdir. Yer üzərindəki biosferanın taleyi məhz bu “cüzi” hissədən asılıdır.

“Günəş-Yer” əlaqələri sahəsində aparılan araşdırmalarda əsas yerlərdən birində Yer kürəsinə aid fiziki, bioloji, geofiziki və digər kəmiyyətləri xarakterizə edən indekslərin Günəşin fundamental parametrləri ilə tutuşdurulması dayanır. Bu fundamental parametrlərdən Günəş fəallığına, Günəş küləyinə, Günəşdəki irimiyyaslı maqnit sahələrinə, planetlərarası maqnit sahələrinə aid olan qlobal fiziki kəmiyyətləri və Günəş sabitini misal göstərmək olar.

Günəş sabitinin fiziki mahiyyəti və ölçülülməsi.

Günəşin şüalanmasını xarakterizə etmək üçün Günəş sabiti anlayışından istifadə olunur. Günəş sabiti dedikdə Günəşdən 0,5 astronomik vahid (1 astronomik vahid Günəşlə Yer arasındaki məsafəyə bərabər olaraq, təqribən 150 milyon km-dir) məsafədə 1 dəqiqə ərzində Günəş şüalarına perpendikulyar 1 sm^2 sahədən keçən tam Günəş enerjisinin miqdarı nəzərdə tutulur. Bu kəmiyyətin qiymətini bilməklə həm Günəşin ətraf fəzaya şüalandırıldığı tam

enerjini, həm də Yerin səthinə düşən Günəş enerjisinin miqdarını asanlıqla tapmaq olar.

Nəzəri olaraq Günəş sabiti

$$S_o = \frac{\sigma R^2 T_{\text{eff}}^4}{A^2} \quad (1)$$

kimi hesablanı bilər [1]. Burada S_o – Günəş sabiti, s – Bolsman sabiti, T_{eff} – Günəşin effektiv temperaturu, R – Günəşin radiusu, A – astronomik vahiddir. Ancaq Günəş sabitinin ölçmələri və tədqiqi onu göstərir ki, bu kəmiyyətin nəzəri hesablanmış qiyməti ilə birbaşa ölçmələri arasında fərq vardır. Bu fərq həm (1) formulundakı parametrlərin xarakteri ilə, həm də planetlərarası fəza və Yerin atmosferi ilə bağlı olan faktorların hesabına yaranır. Buna görə də Günəş sabitinin qiymətinin təyin olunmasında həmişə real ölçmələrə üstünlük verilmişdir.

Yerin süni peyklərindən də istifadə etməklə aparılan çoxsaylı ölçmələr nəticəsində Günəş sabitinin 1% xəta ilə qiymətinin $1,959 \text{ kal/sm}^2 \times \text{dəq}$ və ya 1367 Vt/m^2 olduğu müəyyən edilmişdir [2]. Günəş sabitinin qiymətini 1 astronomik vahid ($\sim 1,5 \times 10^8 \text{ km}$) radiuslu sferanın səthinin sahəsinə vurmaqla Günəşin vahid zamanda ətraf fəzaya şüalandırıldığı integrallər enerjinin miqdarını tapa bilərik. Hesablama göstərir ki, bu kəmiyyət $3,8 \times 10^{33} \text{ erg/san-dir}$. Müəyyən edilmişdir ki, Günəşin vahid səthi (1 sm^2) vahid zamanda (1 san.) $6,28 \times 10^{10} \text{ erg/sm}^2 \times \text{san.}$ enerji şüalandırır [2].


Hərtərəfli və çoxlu sayıda aparılan ölçmələr göstərir ki, Günəşin integrallər şüalanması və təbii ki, bununla bağlı olan Günəş sabiti kifayət qədər sabit bir kəmiyyətdir. Ancaq Yer atmosferindən keçərkən baş verən udulma və səpilmə nəticəsində Günəş radiasiyasının intensivliyi aşağı düşür və Yer səthində $800\text{-}900 \text{ Vt/m}^2$ -ə bərabər olur [3].

Günəş sabitinin ölçülməsini 2 mərhələyə ayırmak olar: birincisi, Yer səthində aparılan ölçmələr; ikincisi, atmosferdə (təyyarə və aerostatlar vasitəsi ilə) və atmosferdən kənar aparılan ölçmələr (Yerin süni peykləri və digər kosmik aparatlarla). Birinci mərhələyə aid olan ölçmələr XIX əsrin sonlarından etibarən XX əsrin altmışinci illərinə qədər yerinə yetirilmişdir. Bu dövrdə müxtəlif stansiyalarda, müxtəlif metod və cihazlarla aparılan ölçmələrin nəticələrini müqayisə etmək və eyni bir sistemə gətirmək üçün xüsusi şkalalar tətbiq edilmişdir və bu şkalalar elmi-texniki tərəqqiyə uyğun olaraq mütəmadi surətdə təkmilləşdirilmişdir. XX əsrin ortalarına qədər cəmi iki şkaladan – Onqstrem (1905-ci il) və Smitsonian (1913-cü il) şkalalarından istifadə edilmişdir. 1957-ci ildə əvvəlki 2 şkalanın əsasında yeni Beynəlxalq pırheliometrik şkala qəbul edilmişdir.

İlk dəfə olaraq Günəş sabitinin troposferadan kənarda birbaşa ölçülməsi 1961-ci ildə Leninqrad Universitetində həyata keçirilmişdir. Cihaz və aparatlar aerostat vasitəsi ilə Yer səthindən 32 km hündürlüyü qaldırılmışdır. 1967-ci ilə qədər 28 dəfə bu eksperiment təkrar edilmiş və uğurlu ölçmələr yerinə yetirilmişdir. 1970-ci ildən sonra Yerin süni peyklərinin və planetlərarası kosmik aparatların tətbiqi ilə aparılan intensiv ölçmələr bu gün də davam etdirilir.

Günəş sabitinin variasiyaları. Günəş sabiti az da olsa zamanla dəyişən kəmiyyətdir. Bu dəyişmə nə qədər kiçik olsa da bir çox astrofiziki və geofiziki məsələlərdə bu dəyişmənin nəzərə alınması prinsipial əhəmiyyət daşıyır. Günəş sabitinin variasiyalarına səbəb olan 2 əsas amil vardır. Birincisi, Yerin Günəş ətrafında dolanma orbitinin ellips olması səbəbindən il boyu Günəşlə Yer arasındaki məsafənin müəyyən intervalda dəyişməsidir ki, bunun da nəticəsində Günəş sabitinin 6,9% intervalında variasiyası baş verir (yanvarın əvvəlində $1,412 \text{ kVt/m}^2$, iyulun əvvəlində $1,312 \text{ kVt/m}^2$) [4]. İkincisi, Günəş fəallığının 11-illik dövrlə dəyişməsidir ki, bu da öz növbəsində Günəş sabitinin 11-illik variasiyasının yaranmasına səbəb olur.


1975-ci ildən bu günə qədər Yerin sünə peykləri və kosmik aparatlar vasitəsi ilə aparılan ölçmələrin sistemləşdirilməsi nəticəsində Günəş sabitinin ədədi qiymətini özündə əks etdirən ədədi sira mövcuddur. Bu sırada Günəş fəallığının 4 (21, 22, 23 və 24) dövrünü əhatə edir. Bu sıradanın 1975-2011-ci illərə aid hissəsi qrafiki olaraq şəkil 1-də göstərilmişdir.



Şəkil 1. Günəş sabitinin 1978-2011-cü illər ərzində dəyişməsi (şəkil <http://www.pmodwrc.ch/> saytından götürülmüşdür). Yuxarı üfiqi oxla günlər göstərilmişdir.

Şəkildə müxtəlif kosmik aparatlara aid olan ölçmələr oxlarla işarə edilmişdir. Qrafikdəki qalın xətt Günəş sabitinin ortalaşmış qiymətini göstərir. Qrafikdən də görünür ki, Günəş sabiti dövrü olaraq dəyişir və bu dəyişmənin amplitudası 0.1%-i ($\sim 1 \text{ Vt/m}^2$) aşmr. Müqayisə üçün şəkil 1-də həm də Günəş fəallığının 11-illik dövrünü xarakterizə edən Wolf ədədinin (W) 1975-2011-ci illərə aid dəyişməsi göstərilmişdir. Göründüyü kimi Günəş sabiti Wolf ədədi ilə eyni fazada 11-illik dövrlə dəyişir.

Bəzi bioloji, ekoloji, geofiziki və astrofiziki mülahizələrin nəzərə alınması ilə [5-7]-də Günəş sabitinin və Günəş fəallığının 1978-ci ilə qədər bir neçə əsrlik (XVII-XX) qiymətləri bərpa edilmişdir. Bərpa prosesində labüb subyektiv amillər olsa da alınan nəticələr prinsipcə reallığa uyğundur. Həmin nəticələrin araşdırılması onu göstərir ki, həm Günəş fəallığının, həm də Günəş sabitinin əsrlik variasiyaları mövcuddur və bu variasiyalar 11-illik dövrlərdə olduğu kimi fazaca demək olar ki, eynidirlər (şəkil 2). Şəkil 2-də Günəş sabitinin və Günəş fəallığının əsrlik ortalaşmış qiymətləri qrafik olaraq təsvir edilmişdir. Hər iki kəmiyyətin qrafikindəki qırıq xətlərlə irəliyə ekstrapolyasiya olunmuş qiymətləri göstərilmişdir.



Şəkil 2. Günəş sabitinin və Günəş fəallığının əsrlik variasiyaları (şəkil [1]-dən götürülmüşdür).

Qrafikdən də görünüyü kimi hər iki kəmiyyətdə fazaca üst-üstə düşən əsrlik dəyişmələr aşkar olaraq hiss olunur. Kiçik rəqəmlərlə (1, 2, 3 və s.) Günəş fəallığının 11-illik dövrləri göstərilmişdir.

Günəş fəallığına aid 11-illik və əsrlik variasiyaların Günəş sabitində də aşkar edilməsi belə bir mülahizə yürütməyə imkan verir ki, Günəşdə baş verən əksər fiziki proseslərin Günəş sabitində izi olmalıdır.

Nəticə. Günəş sabitinin orta qiyməti kifayət qədər sabit kəmiyyət olsa da, kosmik vasitələrlə aparılan dəqiq ölçmələr göstərir ki, bu kəmiyyətin çox kiçik amplitudada ($< 0.1\%$) variasiyaları mövcuddur. Məhz bu kiçik dəyişmələr Yer kürəsində bioloji, ekoloji, energetik, geofiziki və hətta ola bilsin ki, səsioloji proseslərdə baş verən və bəzi hallarda anomaliya həddinə çatan kənarəçixmalara rəvac verir. Araşdırmaqlar göstərir ki, Yer kürəsində baş verən və gələcəkdə baş vermə ehtimalı olan müəyyən neqativ hadisələrin qarşısının alınması yerətrafi fəzanın, o cümlədən Günəş də daxil olmaqla yaxın səma cisimlərinin Yer kürəsinə təsir mexanizminin aşkara çıxarılması ilə sıx bağlıdır.

ƏDƏBİYYAT

1. <http://www.gaoran.ru/russian/cosm/astr/index.html>
2. Куликовский П.Г. Справочник любителя астрономии. Москва: Книжный дом «ЛИБ ПОКОМ», 2009, 704 с.
3. Абдусаматов Х.И. Солнце диктует климат Земли. 2009, Санкт-Петербург: Logos, 197 с.
4. Солнечная постоянная / Макарова Е.А. // Физика космоса, 2-е изд. Москва: Советская энциклопедия, 1986, с. 627.
5. Lean J.L // Space Sci. Rev. 94, 39, 2000.
6. Solanki S.K., Krivova N.A. // Solar Phys. 224, 197, 2004.
7. Авдюшин С.И., Данилов А.Д. // Геомагнетизм и аэрономия, 40, 3, 2000.

*AMEA Naxçıvan Bölümü
E-mail: atss55@mail.ru*

Gulu Haziyev**VARIATIONS OF THE SOLAR CONSTANT**

For many tasks astrophysics and geophysics it is important to know the exact magnitude of the power of solar radiation. The flow of radiation from the Sun is characterized as a so-called constant solar, which means the full amount of solar energy, passing for 1 minute through a perpendicular area of 1 cm², arranged in rows. Considering the large number of measurements, the value of the solar constant at the present time is known with an accuracy of up to 1%: 1,959 cal/cm²×min or 1367 W/m².

Keywords: *Solar constant, solar activity, solar wind, solar radiation, electromagnetic waves, Wolfe number.*

Гулу Газиев**ВАРИАЦИИ СОЛНЕЧНОЙ ПОСТОЯННОЙ**

Для многих задач астрофизики и геофизики важно знать точную величину мощности солнечного излучения. Поток излучения от Солнца принято характеризовать так называемой солнечной постоянной, под которой понимают полное количество солнечной энергии, проходящей за 1 минуту через перпендикулярную к лучам площадку в 1 см², расположенную на среднем расстоянии Земли от Солнца. Согласно большому количеству измерений, значение солнечной постоянной в настоящее время известно с точностью до 1%: 1,959 кал/см²×мин или 1367 Вт/м².

Ключевые слова: *солнечная постоянная, солнечная активность, солнечный ветер, солнечное излучение, электромагнитные волны, числы Вольфа.*

(AMEA-nin müxbir üzvü Namiq Cəlilov tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi:	İlkin variant	02.03.2020
	Son variant	20.04.2020

UOT 520.2

AZAD MƏMMƏDLİ
ASTRONOMİYADA OPTİK ŞÜALANMA QƏBULEDİCİLƏRİ

Məqalədə müasir şüalanma qəbuledicilərinə və astronomik obyektlərin təsvirlərinin qeyd edilməsi tüsullarına baxılmış və analiz olunmuşdur. Belə qəbuledicilərin mühüm xarakteristikası kvant həssaslığıdır. Texnologiyanın sonrakı inkişafı daha həssas cihazlar yaratmağa imkan verdi. Xüsusilə matris qəbuledicilər geniş yayıldı. Submikron litoqrafik proseslərin ortaya çıxması və əks işıqlanma texnologiyalarının tətbiqi yeni model genişformatlı matrislər yaratmağa imkan verdi. Belə matrislər yüksək kvant effektivliyinə malikdirlər və kosmik aparatlarda istifadə olunurlar.

Açar sözlər: teleskoplar, YƏC, fotoelektron qurğular, matris qəbuledicilər, kvant effektivliyi.

İlk teleskoplar yalnız vizual müşahidələr üçün istifadə oluna bilərdi. Müşahidəçi gözü yeganə şüalanma qəbuledicisi idi. Buna baxmayaraq, kosmosun obyektlərini böyük bucaq ayırdetməsi ilə görmək imkanı, müşahidə olunan obyektin parlaqlığını qonşu obyektlərlə vizual müqayisə etmək, bucaq ölçmələri aparmaq və rəsmlər çəkmək Kainatın öyrənilməsində əhəmiyyətli dərəcədə irəliləməyə imkan verdi. Ulduzların parlaqlığını vizual qiymətləndirmək üçün ulduz ölçüsünü onda birə qədər dəqiqliklə qiymətləndirməyə imkan verən xüsusi metodikalar işlənib hazırlandı. Astronomiyanın ayrı-ayrı sahələrində vizual müşahidələr XX əsrin ikinci yarısında populyar olaraq qalırdı.

XIX əsrin ikinci yarısında təsvirləri fiksə etmək üçün fotoqrafik emulsiya tətbiq olunmaqla astronomiyada yeni mərhələ başlandı, sonralar istər fotolövhədən, istərsə də elastik pylonka üzərinə çəkilmiş emulsiyadan istifadə olundu. Aydınlaşmadan sonra kəmiyyətcə ölçülü bilən təsvirin fiksə olunması, obyektlərdən gələn işığı saatlarla toplamağa imkan verirdi, bəzən də ekspozisiya dalbadal bir neçə gecə uzana bilirdi. Fotomaterialları kifayət qədər böyük ölçülü bircins işıqahəssas təbəqədən hazırlamaq olar ki, bu da bir ekspozisiya müddətində olduqca böyük sahənin təsvirini almağa imkan verdi. Aydınlaşmadan sonra, öyrənilən obyektin parıltısını və onun qonşu ulduzlara nəzərən dəyişməsini qiymətləndirmək, obyektin vəziyyətini və böyüklüyünü təyin etmək üçün fotomaterial xüsusi cihazlarda ölçülürdü. Qeyd etmək lazımdır ki, fotoplyonkanın kvant effektivliyi, yəni təsvirin əmələ gəlməsində iştirak edən fotonların faiz ölçüsü kiçik olurdu və 3-5% həddini aşmirdı. Astronomlar hipersensibilizasiya adlanan xüsusi metodların köməyi ilə bilavasitə müşahidədən əvvəl fotomaterialı qızdırmaqla yaxud xüsusi məhlullarda yumaqla onun işıqahəssaslığını yüksəltməyə nail olurdular. Daha aktiv sensibilizasiya metodları fotomaterialı hidrogenli atmosferdə saxlamaq yolu ilə P.K.Şternberq adına Dövlət Astronomiya İnstitutunda işlənib hazırlandı. Lakin, bu halda da kvant effektivliyi 7-9%-i aşmadı. İlk fotomaterialların gümüşün haloidləşdirilməsi əsasında maksimum həssaslığı spektrin mavi və yaxın ultrabənövşəyi hissəsinə düşür, uzundalğalı diaüzonda həssaslığın sərhəddi faktiki olaraq 500 nm ilə məhdudlaşırırdı. Sonralar uzundalğalı oblastda təsvirləri almaq üçün fotoemulsiyaya yaxın infraqırmızı diapazonadək fotomaterialları sensibilizasiya edən müxtəlif maddələr əlavə edilirdi.

Fotoeffekt əsasında hazırlanmış elektron qurğular inkişaf etdikcə, astronomiyada obyektlərin parıltılığını dəqiq ölçmək üçün fotoelektron çoxaldıcılar (FEÇ) tətbiq olunmağa başlandı. FEÇ, bir qayda olaraq, təsviri almağa imkan vermir, elektron selinin yaratdığı impulsları saymaq yolu ilə fotonların zəif axınıını ölçmək üçün tətbiq olunur.

FEÇ-in kvant effektivliyi də yaxın zamanlaradək o qədər də böyük deyildi və 10-12% həddini aşmırıdı, hazırda FEÇ-in bəzi modellərində bu kəmiyyət 45%-ə çatır, lakin fotokatod üzərinə çəkilmiş örtükdən asılı olaraq, spektral həssaslıq spektrin olduqca geniş diapazonunda dəyişə bilər. FEG-in böyük üstünlüyü nəticəsində müşahidəni yüksək zaman ayırdediciyi ilə (0,1 nanosaniyəyə qədər) aparmaq mümkün oldu. Hazırda FEÇ, onun bir çox qüsurlarından azad olan və kvant effektivliyi 80%-ə qədər çatan fotonları saymaq üçün birelementli qurğu ilə – silisium fotodiodlar əsasında işləyən ssintibloklarla əvəz olunmuşdur.

1969-cu ildə yük əlaqəli cihazın (YƏC, ingiliscə abreviaturası – CCD) icad olunması ilə astronomiyada əsl inqilab baş verdi. YƏC – bu, bir qayda olaraq, yarımkəçirici silisium üzərində düzəldilmiş matris yaxud xətkeşdir. Təsvirin hər bir elementi olan piksel fotoeffekt nəticəsində yaranan sərbəst elektronları öz sərhədində tutub saxlayan və onları qonşu piksellərə yerdəyişməsinə imkan verməyən elektrodlar sisteminin köməyi ilə lövhənin səthində lokallaşır. Beləliklə, YƏC səthinə düşən fotonlar piksel çərçivəsində toplanan elektronları əmələ gətirirlər. Ekspozisiyanın sona çatması ilə hər bir pikseldə toplanmış yüksək qonşuluqdakı sayma registrinə və silisium lövhə üzərində yerləşən ilkin gücləndiriciyə doğru yerini dəyişir, gücləndirilmiş siqnal analoq-rəqəmsal çeviriciyə (ARÇ) ötürülür və ölçmənin nəticələri bilavasita kompüterə daxil olur.

İndi artıq müşahidəçi öz işinin nəticəsini praktik olaraq ekspozisiya başa çatdıqdan sonra anındaca görə bilər. YƏC-in kvant effektivliyi əvvəller istifadə olunmuş qəbuledicilərdən xeyli dərəcədə yüksəkdir və ilk YƏC-lor üçün onlarla faiz təşkil edirdi, hazırda 450-800 nm dalğa uzunluqlu geniş diapazon üçün 90-95%-ə çatır. 1980-ci illərdə YƏC, yerüstü və kosmik astronomik cihazlarda geniş istifadə olunmağa başladı. YƏC-də pikselin ölçüsü, bir qayda olaraq, 4-dən 30 mkm-dək, vahid pikselin tutumu – 25000-dən 1000000 elektronadək təşkil edir. Astronomiyada istifadə olunmuş fotoplastinkalardan fərqli olaraq, monolit YƏC-matrislərin sahəsi, adətən, böyük olmur – hazırda ən böyük YƏC-matrislər 9x9 sm ölçüyə malikdirlər və 108 piksel tuturlar. Ona görə də fotoqrafik lövhələrin tətbiqi üçün düzəldilmiş teleskoplarda fotoqrafiyadan YƏC-kameralara keçid, çox vaxt görmə sahəsinin əhəmiyyətli dərəcədə kiçilməsinə gətirib çıxarırdı. Sonralar YƏC silisium lövhələrinin bərkidilmə sistemi işlənib hazırlandı ki, bu da bəzi layihələrdə YƏC-matrislərdən ibarət və eninə ölçüsü 60 sm-ə çatan mozaikaların eyni bir özül üzərində yiğilmasına imkan yaratdı.

YƏC-matrisin (düz işıltılı YƏC) silisium lövhəsinin üz tərəfində yerləşən elektrodlar sistemi maksimal kvant effektivliyini məhdudlaşdırırdı, belə ki, elektrodlar üzərinə düşən fotonlar geriye istiqamətdə əks olunaraq itirdilər. Bu problemi aradan qaldırmaq üçün tərs işıltılı YƏC hazırlandı, elektrodlar lövhənin arxa üzündə yerləşdirildi, onun qalınlığı isə 15-40 mkm-dək kiçildildi.

Piksel elektrodlarının tələsinə düşən fotoelektronlardan savayı, ekspozisiya zamanı oraya istilik küyü yaranan istilik elektronları adlanan elektronlar da düşürlər. Sürətli ekspozisiyalarda istilik küyunün təsirini azaltmaq üçün astronomik YƏC-kameralara soyutma sistemi daxil edilir. YƏC vakuumlaşdırılmış yaxud təsirsiz qazlarla doldurulmuş kameralaya qoyulur, qəbuledicinin arxasında isə ya Petlye elementi (termoelektrik çevirici) ya da maye azotla doldurulmuş qab yerləşdirilir. Elmi kameralar, bir qayda olaraq, YƏC-matrisin 180 K-ə yaxın olan temperaturunda işləyirlər. İstilik küyü ilə yanaşı, YƏC sayarkən ortaya çıxan əlavə küy ARÇ-dən əvvəl qoyulmuş siqnal gücləndiricisi ilə generasiya edilir, oxuma küyunün tipik qiyməti bir pikseldə 2-dən 20 elektronadək təşkil edir. Beləliklə, dinamik diapazon müasir YƏC-kameralarda 1:150000 nisbətində ola bilər.

Texnologiyanın sonrakı inkişafi astronomları daha həssas cihazlarla – EMCCD (yaxud L3CCD) ilə təmin etdi. Məsələ ondadır ki, oxuma küyü pikselin hər bir qiymətinin rəqəmləşdirilməsi sürətinə mütənasib olaraq artır, müasir YƏC-lərdə aşağı oxuma küyü almağa imkan verən tipik tezliklər 50-100 kHz təşkil edir, ona görə də təsvirin tam rəqəmləşdirilməsi üçün çox vaxt ekspozisiya vaxtından da çox vaxt tələb olunur. Sayma vaxtını minimallaşdırmaq üçün böyük YƏC-lər bir neçə çıxış gücləndiriciləri ilə təchiz olundular ki, onlardan da hər biri YƏC-dəki öz sektorundan gələn siqnalı gücləndirirdi. Lakin, ayrı-ayrı fotonlar səviyyəsində işiq dalğalarını tutmağa və bu zaman saniyədə bir neçə kadr əldə etməyə imkan verən matris qəbuləedicilərə olan tələbat piksellərin bilavasitə strukturunda yerləşən və siqnalın ARÇ-yə ötürülməsinədək onun əhəmiyyətli dərəcədə güclənməsinə şərait yaradan çoxkanallı gücləndirici strukturların qurulduğu matrislərin yaradılmasına gətirdi. Statistikanın hesabına belə qəbuləedicilərin 1 MHz-dən çox tezliklə rəqəmləşdirmədə oxuma küyü 1 e-ni aşmir. Onların ölçüləri hələlik böyük olmayıaraq 1024x1024 piksel qədər olsa da, son illər ayırdetməsi 16 piksel çatan mühəndis nümunələri meydana çıxmışdır. Bu üstünlükler həm də müəyyən çatışmazlıqları ortalığa çıxarır. EMCCD-lər “azküylü rejimdə” işləyəndə foton küyü üstünlük təşkil edir ki, bu da çox zəif siqnalların qeydiyyatını mürəkkəbləşdirir.

YƏC-lərin inkişafi ilə bərabər astronomiyada CMOS tipli matrisli qəbuləedicilər daha çox yayılmağa başlamışdır. Onların əsas fərqi ondadır ki, piksellər daha mürəkkəb quruluşa malik olmaqla, işığa həssas bölgələrlə yanaşı, həm də ilkin gücləndiricilərə də malikdirlər və piksellərin ayrı-ayrı blokları müstəqil surətdə oxuna bilirlər. Birbaşa qəbuləedicinin kristalları üzərində yerləşdirilmiş ARÇ-lər paralel olaraq müxtəlif piksellərdən daxil olan siqnalları rəqəmləşdirirlər. Bu konstruksiya rəqəmləşdirmənin sürətinin əhəmiyyətli dərəcədə yüksəldilməsinə imkan verdi.

CMOS texnologiyası uzun müddət İQ-matrislərə (infraqırmızı matrislərə) tətbiq edilmişdir. Optik diapazonda həssaslığının zəif olması bu texnologiyanın tətbiqini məhdudlaşdırır. Belə ki, lövhələrin üzərində yerləşdirilmiş elektrodların mürəkkəb strukturları və tranzistorlu gücləndiricilər səthin müəyyən sahəsini əhatə edir ki, bu da qəbuləedicinin kvant effektinin kəskin surətdə aşağı düşməsinə səbəb olur. Litoqrafik submikron proseslərin aşkar edilməsi və geriyə işıqlandırma (YƏC-lərə analoji olan) texnologiyalarının tətbiqi yüksək kvant effektinə malik (93%-ə qədər) oxuma küyü aşağı olan, istilik küçüğün azaldılması üçün soyulmaya adaptə edilmiş və saniyədə bir neçə min kadr oxuya biləcək tezlikli geniş formatlı CMOS-matrislərin yaradılmasına imkan verdi.

Öz arxitekturaları hesabına CMOS-matrislərin enerjiyə tələbatı YƏC-lərlə müqayisədə xeyli aşağıdır ki, bu da onların kosmik aparatlarda istifadəsinə yüksək tələbat yaradır.

ƏDƏBİYYAT

1. Засов А.В., Постнов К.А. Общая астрофизика. Фрязино: Век 2, 2015, 575 с.
2. Кононович Э.В., Мороз В.И. Общий курс астрономии. Москва: УРСС, 2011, 544 с.
3. Черепашук А.М.. Многоканальная астрономия. Фрязино: Век 2, 2019, 528 с.

*AMEA Naxçıvan Bölümü
E-mail: azad_mammadli@yahoo.com*

Azad Mammadli**RECEIVERS OF OPTICAL RADIATION IN ASTRONOMY**

The modern radiation detectors and methods for capturing images of astronomical objects are considered and analyzed. An important characteristic of such receivers is quantum sensitivity. Further development of technology has allowed the creation of more sensitive devices. Particularly widespread are matrix receivers. The advent of submicron lithographic processes and the use of backlighting technology have made it possible to create new models of widescreen matrices. Such matrices have high quantum sensitivity and are effectively used on spacecraft.

Keywords: telescopes, CCD, photoelectronic devices, matrix detectors, quantum efficiency.

Азад Мамедли**ПРИЕМНИКИ ОПТИЧЕСКОГО ИЗЛУЧЕНИЯ В АСТРОНОМИИ**

Рассмотрены и анализированы современные приемники излучения и способы фиксации изображений астрономических объектов. Важной характеристикой таких приемников является квантовая чувствительность. Дальнейшее развитие технологий позволило создать более чувствительные приборы. Особое распространение получили матричные приемники. Появление субмикронных литографических процессов и применение технологии обратной засветки позволили создать новые модели широкоформатных матриц. Такие матрицы обладают высокой квантовой чувствительностью и эффективно используются на космических аппаратах.

Ключевые слова: телескопы, ПЗС, фотоэлектронные устройства, матричные приемники, квантовая эффективность.

(*Fizika-riyaziyyat elmləri doktoru Səfər Həsənov tərəfindən təqdim edilmişdir*)

Daxilolma tarixi: **İlkin variant** **27.02.2020**
Son variant **29.04.2020**

UOT 524.3**RUSLAN MƏMMƏDOV****CH CYG SİMBİOTİK ULDUZUNUN 2019-CU İLDƏ FOTOMETRİK TEZDƏYİŞMƏLƏRİ**

CH Cyg simbiotik ulduzun Şamaxı Astrofizika Rəsədxanasının Zeiss 600 teleskopunda 08-07-2019, 11-07-2019, 20-07-2019 və 18-08-2019-cu il tarixlərində 4 gecə ərzində yalnız Vfiltrində fotometrik müşahidələri aparılmışdır. Müşahidələr əsasında ulduzun bu dövr üçün parlaqlıq əyrisi qurulmuşdur. Gecə ərzində aparılmış davamlı müşahidələr göstərir ki, CH Cyg simbiotik ulduzunda az saylı simbiotik ulduzlara xarakterik olan parlaqlığın bir neçə dəqiqlik kiçik amplitudalı dəyişmələri baş verir. Müşahidə periodu ərzində CH Cyg ulduzu parlaqlığını təxminən 0.77 ulduz ölçüsü qədər azaltmış, 7.7^m-dən 8.47^m-ə qədər dəyişmişdir.

Açar sözlər: ulduz, simbiotik ulduzlar, CH Cyg, CCD fotometriya.

Giriş. Kainatda ən çox yayılmış Göy cisimləri ulduzlardır. Kosmik maddənin kütləsinin 98%-i ulduzlara məxsusdur. Ulduzlar Günəşəbənzər obyektlərdir, yəni işıq və istilik enerjisini malik olan qaz kürələridir. Bizim Qalaktikada $2 \cdot 10^{11}$ sayıda ulduz məlumudur. Teleskopsuz adı gözlə görünən ulduzların ümumi sayı 6000-ə yaxındır. Ulduzların parlaqlığı m – ulduz ölçüsü adlanan kəmiyətən ölçülür və Poqson düsturu ilə ifadə olunur. Ulduz ölçüsü – m böyüdükcə parlaqlıq azalır və ya əksinə. Ulduz göyündə adı gözlə görünən ən zəif obyektin ulduz ölçüsü 6^m-dir. Ulduz ölçüsü 6^m-dən böyük olanları isə ancaq teleskopla görmək olar [1].

Simbiotik ulduzlar qarşılıqlı təsirdə olan örtüklə əhatə olunmuş qoşa sistemlərdir. Onlar inkişaf etmiş qırmızı nəhəng və isti komponentdən – ağ cırdandan ibarətdir. Dumanlığın material mənbəyi öz maddəsini ulduz küləyi və ya pulsasiya vasitəsi ilə itirən qırmızı nəhəng, enerji mənbəyi isə isti ağ cırdan hesab olunur.

CH Cyg (HD 182917) simbiotik ulduzlar arasında ən parlağı və yaxındır. Hipparkosun ölçmələrinə görə ulduza qədər məsafə təxminən 268 +/- 61 ps-dir (ESA 1997). Simbiotik ulduz olan CH Cyg şimal yarımkürəsində əlverişli yerdə (+50°) yerləşdiyi üçün onun çoxlu sayıda intensiv müşahidələri aparılmışdır. CH Cyg simbiotik ulduzun təbiətinin açılması üçün səylər neçə on illərdir ki, davam etməkdədir [2]. Onun vizual ulduz ölçüsü 1982-83-cü ildə V=5.5^m-ə qədər yüksəlmiş, 1996-ci ildə isə ən minimal V=10.5^m olmuşdu. Ulduzun sakit halında parlaqlığı əsasən 7^m olur. CH Cyg simbiotik ulduzun 130 ildən artıq bir dövr üçün fotometrik müşahidələri mövcuddur [3].

Bizim məqsədimiz CH Cyg simbiotik ulduzun 2019-cu il iyul ayında 3 və ayqut ayında 1 gecə olmaqla apardığımız müşahidə əsasında yüksəksürətli fotometriyasının nəticələri haqqında məlumat verməkdir.

Müşahidə və nəticələr. CH Cyg simbiotik ulduzun müşahidələri Şamaxı Astrofizika Rəsədxanasının ZEISS-600 teleskopunda 08-07-2019, 11-07-2019, 20-07-2019 və 18-08-2019 (40 gün aralığında) tarixlərində yəni 3 gecə ərzində aparılmışdır. Teleskop 4096x4096 pix (1 pix=9mic) ölçülü CCD işıq qəbuledicisi və faydalı görüş sahəsi 17 arcmin olan fotometr [4, 5] ilə təchiz olunmuşdur. TYC 3551-1725-1 müqayisə (comparison) ulduzu, V2365 Cyg (SAO 31628) kontrol (check) ulduzu seçilmişdir. Daha sürətli tezdəyişmələrin xarakterini tədqiq etmək üçün yalnız 1 filtrdə (V) və 4 gecə ərzində yüksək zaman ayırdetməli davamlı müşahidələr aparılmışdır.

Müşahidə materialının işlənməsi MaxIm DL programında aperture fotometriyanın standart prosedurlarına uyğun yerinə yetirilmişdir. Ölçmə dəqiqliyini artırmaq və kadrları kosmik hissəciklərin izlərindən təmizlənməsi üçün 5 kadr ortalaşdırılmışdır. Bir neçə müqayisə ulduzlarından o cümlədən SAO 31628 tutulan qoşa ulduzdan da kontrol kimi istifadə olunmuşdur [6].

Bu işdə də MaxIm DL programı ilə təhlil müəyyən ardıcılıqla aparılmışdır. Çəkilən Bias kadrlarının ortalamaları (B_{ort}) alınır. Daha sonra hər bir Dark kadrlarından Bias ortalaması çıxılır və Biasdan çıxılmış Dark kadrlarının ortalaması (D_{ort}) alınır. Eyni qaydada Flat kadrlarından sırayla B_{ort} və D_{ort} çıxılır və bu təmizlənmiş Flat kadrlarının ortalaması (F_{ort}) alınır. Daha sonra isə obyektin hər bir görüntüsündən B_{ort} və D_{ort} çıxılıb və F_{ort} görüntüsünə bölünür. Bütün bu proseslərə “kosmik hissəciklərdən təmizlənmə metodu” deyilir.


CH Cyg simbiotik ulduzunda fotometrik sayışmalar ilk dəfə Wallerstein və Cester tərəfindən aşkar olunmuşdur [7], sonralar müxtəlif tədqiqatçılar tərəfindən ətraflı öyrənilmişdir. 2010-2013-cü illərdə sayışmalar müşahidə olunmamış, 2014-cü ildən etibarən yenidən bərpa olunmuşdur [8].

Cədvəldə müşahidə jurnalı verilmişdir. Cədvəldə müşahidə tarixi, kadrların sayı və ekspozisiya vaxtı, müşahidənin davam etmə müddəti, parlaqlığın orta, minimal, maksimal qiymətləri və maksimal dəyişmə verilmişdir.

**Cədvəl
Müşahidə jurnalı**

Müşahidə tarixi	Kadrların sayı və ekspozisiya vaxtı	Müşahidənin davametmə müddəti (dəqiqə)	V_{ort}	V_{min}	V_{max}	ΔV
08.07.2019	265x4s, 150x5s, 125x6s	109.25	7.668	7.806	7.531	0.275
11.07.2019	505x5s	116.67	7.486	7.649	7.324	0.325
20.07.2019	480x7s	120.65	7.872	7.965	7.780	0.185
18.08.2019	285x3s	52.38	8.388	8.475	8.302	0.173

Bizim müşahidələr də uluzun alışma vaxtına təsadüf etmişdir. Gecə ərzində aparılmış müşahidələr göstərmışdır ki, CH Cyg simbiotik ulduzunda parlaqlığın bir neçə dəqiqəlik kiçik amplitudalı dəyişmələr baş verir. Şəkildə CH Cyg ulduzunda V filtrində 4 gecə üçün parlaqlıq əyriləri verilmişdir.



Şəkil. CH Cyg-nin V filtrində parlaqlıq əyrisi.

Dörd gecə ərzində müşahidə aparılmışdır. Şəkildən də görünüyü kimi 08-07-2019-cu il tarixdə aparılan müşahidə zamanı saat 21:11:52-dən 21:37:08-dək, 26 dəq ərzində ulduzun parlaqlığı 0.26^m ulduz ölçüsü qədər artmışdır. Ümumi olaraq müşahidə periodu ərzində isə 0.275^m ulduz ölçüsü qədər artmışdır. 11-07-2019-cu il tarixdə aparılan müşahidə zamanı ərzində müşahidənin əvvəlindən müşahidənin sonuna dək ulduzun parlaqlığında artma müşahidə olunmuşdur. Saat 21:19:29-dan 21:48:08-dək, 29 dəq ərzində ulduzun parlaqlığı 0.325^m ulduz ölçüsü qədər artmışdır. 20-07-2019-cu il tarixdə aparılan müşahidə zamanı isə saat 18:59:43-dən 19:23:22-dək ulduzun parlaqlığı 0.16^m ulduz ölçüsü qədər azalmışdır. Həmin gecə müşahidə periodu ərzində isə 0.185^m ulduz ölçüsü qədər dəyişmişdir. 18-08-2019-cu il tarixdə aparılan müşahidə zamanı ərzində ulduzun parlaqlığında azalma müşahidə olunmuşdur. 30 dəq ərzində ulduzun parlaqlığı 0.175^m ulduz ölçüsü qədər azalmışdır.

Bizim tərəfimizdən gecə ərzində aparılmış müşahidələr bir daha göstərir ki, CH Cyg simbiotik ulduzunda az sayılı simbiotik ulduzlara xarakterik olan parlaqlığın bir neçə dəqiqlik kiçik amplitudalı dəyişmələri baş verir. Müşahidə periodu ərzində CH Cyg ulduzu parlaqlığını təxminən 0.77 ulduz ölçüsü qədər azaltmış, 7.7^m -dən 8.47^m -ə qədər dəyişmişdir.

ƏDƏBİYYAT

1. Hüseynov R.Ə., Ümumi astrofizika. Bakı: Bakı Univerisiteti, 2010, 368 s.
2. Van Leeuwen F. Hipparcos, the new reduction of the Raw Data, Astrophysics and Space Science Library, 2007, vol. 350.
3. Mikolajewski M., Mikolajewska J., Khudiakova T.N. A long-period symbiotic binary CH Cygni. I - A hundred years' history of variability, Astronomy and Astrophysics, 1990, vol. 235, № 1-2, p. 219-23.
4. Mikayilov Kh.M., Rustamov B.N., Alakbarov I.A. Rapid Spectral Variability of the Symbiotic Star CH Cyg During One Night, ASPC, 2017, v. 510, pp. 170-173.
5. Abdullayev B.I., Alekberov I.A., Gulmaliyev N.I., et al. A new photometer – polarimeter coupled with ccd, Azerbaijani Astronomical Journal, 2012, № 4, pp. 39-47.
6. Henden A., Munari U. UVB(RI)C photometric sequences for symbiotic stars, Astronomy and Astrophysics, October IV 2006, vol. 458, is. 1, pp. 339-340.
7. Wallerstein G., Photoelectric observations of rapid variations of CH Cygni, The Observatory, 1968, v. 88, pp. 111-112.
8. Stoyanov K.A., Martí J., Zamanov R. et al. Optical flickering of the symbiotic star CH Cyg, Bulgarian Astronomical Journal, 2018, vol. 28, p. 42.

*AMEA Naxçıvan Bölümü
E-mail: ruslan_rtm@yahoo.com*

Ruslan Mammadov

PHOTOMETRIC VARIATIONS OF THE SYMBIOTIC STAR CH CYG IN 2019

Photometric observations of CH Cyg symbiotic star have been carried out at the Zeiss 600 telescope at the Shamakhy Astrophysical Observatory in the 08-07-2019, 11-07-2019,

20-07-2019 and 18-08-2019 during 4 nights using the V-filter. Based on the observations, the light curve of the star for this period was constructed. Continuous observations during the night show that the CH Cyg symbiotic star has small amplitude changes of a few minutes of brightness, which are characteristic of a small number of symbiotic stars. During the observation period, the brightness of the CH Cyg star decreased to about 0.77 m, varying from 7.7^m to 8.47^m.

Keywords: *star, symbiotic stars, CH Cyg, CCD photometry.*

Руслан Мамедов

ФОТОМЕТРИЧЕСКИЕ ИЗМЕНЕНИЯ СИМБИОТИЧЕСКОЙ ЗВЕЗДЫ CH CYG В 2019 ГОДУ

Фотометрические наблюдения симбиотической звезды CH Суг проводились на телескопе Zeiss 600 Шамахинской астрофизической обсерватории 08-07-2019, 11-07-2019, 20-07-2019 и 18-08-2019 в течение 4 ночей только в V-фильтре. На основании наблюдений была построена кривая светимости звезды для этого периода. Непрерывные наблюдения в течение ночи показывают, что симбиотическая звезда CH Суг имеет небольшие изменения амплитуды в несколько минут яркости, которые характерны для небольшого числа симбиотических звезд. В течение времени наблюдения яркость звезды CH Суг уменьшилась примерно до 0.77, варьируя от 7.7^m до 8.47^m.

Ключевые слова: *звезда, симбиотические звезды, CH Cyg, CCD фотометрия.*

(AMEA-nin müxbir üzvü Namiq Cəlilov tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi:	İllkin variant	24.02.2020
	Son variant	06.05.2020

UOT: 523/9

ÜLVÜ VƏLİYEV

GÜNƏŞ TACININ QIZMA PROBLEMİ

Məqalədə Günəşin tac dəliklərinin yaşama müddəti qeyd olunmuş və Günəş küləyi tac dəlikləri bölgəsində sürətləndiyi məlum olmuşdur. Maqnit boruları üzrə yayılan dalğaların dayanaqsızlığı enerji aspektindən araşdırılıb. Günəşdə maqnit sahəsinin dəyişməsi nəticəsində maqnit boruları daxilində sixlıq və temperatur da dəyişir. Məqalədə $l=0,5$ həl üçün faza sürətinin sürət amplitudasından kiçik olduğu qeyd olunmuşdur.

Açar sözlər: Günəş küləyi, plazma, Günəş tacı, plazma dayanaqsızlığı, Günəş tacının qızması.

Giriş. Günəşin əsas fiziki xüsusiyyətlərindən biri onun şüalanması və ya ətraf fəzaya verdiyi enerjinin miqdardır. Günəşin bütün istiqamətlərdə şüalandırıldığı enerjinin miqdarı $3,84 \cdot 10^{26}$ Coul qədərdir. Bu o deməkdir ki, Günəşin vahid səthi (m^2) $63,1 \text{ mvt}$ enerji şüalandırır. Günəş tacı Günəşin atmosferinin ən yuxarı ən son qatıdır. Ona görə də tacın müşahidəsi və tədqiqi çox çətindir. Son zamanlar müəyyən olunmuşdur ki, tac onlarla Günəşin radiusu qədər uzaqlara gedib çıxır.

Günəşin "Skaylab kosmik aparatı"nda alınmış rentgen fotosəkillərində aydın olmuşdur ki, parlaq fəal bölgələr ilgək şəkili nazik uzun liflərdən ibarətdir. İçi qaynar plazma ilə dolmuş bu maqnit lifləri və ya boruları (strimerlər) maqnit sahəsinin qüvvə xətləri istiqamətində yönəlir. Günəş tacında müşahidə olunan tutqun bölgələr tac dəlikləri adlanır. Tac dəliklərinin yaşama müddəti 75-100 gün ola bilər.

Istifadə olunan ilkin materiallar və tədqiqat metodikası. Yer atmosferində geofiziki hadisələrə təsir edən Günəş plazması küləyinin axını tac dəlikləri bölgəsində sürətlənir. Tacın əsasında temperaturun müsbət qradienti olan istilik səli hər zaman aşağıya doğru istiqamətlənir. Bu tac modelinin qurulmasında istifadə olunan Sintcer qanunu ilə yaxşı uyğunlaşır. Temperatur qradienti işarəsini dəyişmədikcə bu vəziyyətin yuxarı tacda saxlandığını irəli sürmək olar. Xarici tacda elektron istilik keçiriciliyi hiss edilməz olur və enerji balansında dominant komponent Günəş küləyi olur. Beləliklə, aşağıda maqnit boruları üzrə yayılan dalğalar dayanaqsızlıq əmələ gətirən istilik səli ilə qarşılaşır. Bu dayanaqsızlığı enerji aspektindən araşdırısaq dalğaların yaratdığı enerji selinin sixlılığını

$$F = \frac{1}{2} \rho v^2 V_{ph} [\text{erg} \cdot \text{sm}^{-2} \cdot \text{san}^{-1}] \quad (1)$$

düsturu ilə hesablanır [1]. Burada v – dalğaların sürət üzrə amplitudasıdır. F funksiyasının müşahidə materialları əsasında təyin etsək, onda (1) ifadəsi dalğa amplitudası qiymətləndirməyə imkan verir.

$$v = \sqrt{\frac{2F}{\rho V_{ph}}}$$

Müasir müşahidələrdən aşağıdakı qiymətləndirmələr alınır. Sakit Günəşdə $B_0 \approx 0,1 \text{ Qs}$, $F \approx 3 \cdot 10^5$; tac deşiklərində $B_0 \approx 0,5 \text{ Qs}$, $F \approx 8 \cdot 10^5$; aktiv sahələr üzrində $B_0 \approx 100 \text{ Qs}$, $F \approx 10^7$ olur. Aydındır ki, maqnit sahəsinin dəyişməsi ilə maqnit boruları daxilində plazmanın tarazlıqda olan parametrləri (sixlıq və temperatur) dəyişilir. Bu da öz növbəsində enerji balansı

şərtlərinə təsir edir. Bizim qiymətləndirməmiz daxilində bu vəziyyət təqribi olaraq

$$F \approx (3 + 0.97 \cdot B_0) \cdot 10^5 [erg \cdot sm^{-2} \cdot san^{-1}]$$

göstərmək olar. Maqnit ilgək törəmələrində $p=3-5$ san dövrü üçün dalğaların sürət amplitudası $v_c = 200-400$ km/san $p=6$ san olan dalğalar üçün $v_c = 70$ km/san alırıq. Açıq strukturlarda $p=10-15$ dəqiqə dövrü dalğalar üçün $v_c = 25-35$ km/san olar burada v_c – plazmanın qızması amplitudasıdır. İndi isə bizim dalğa amplitudası üçün dayanıqsız həlləri verək.


$$v_w = \sqrt{\frac{2F}{\rho_0 V_{ph}}} e^{\frac{t}{\tau}}, \quad \tau = \frac{1}{im(\omega)} = \frac{p}{2\pi} \left| \frac{\text{Re}(V)}{im(V)} \right| \quad (2)$$

burada τ – dayanıqsızlığın böyüməsinin xarakterik zamanı, p – rəqslərin dövrüdür.

Müşahidə nəticələrini göstərən funksiyası vasitəsi ilə $v_w(t)$ nəzəri amplitudunu hesablamaq olar.

Fərz edək ki, $t = 0$ anında (dayanıqsızlığın başlanğıcı) tərs ion səs modları əmələ gəlir. Bu zaman bunların amplitudaları 1-ci şəkildə verilir. $l = 0.5$ halı üçün uyğun faza sürətləri göstərilir. Göründüyü kimi, faza sürətləri sürət amplitudasından böyük olur, dayanıqsızlıq oblastında isə ($B_0 \approx 10-100$ Qs) tapılmış amplituda sürətləri kritik sürətdən kiçik olur.


$$v_w(0) < v_c = 400 \text{ km/san}$$



Şəkil 1. Dayanıqsızlığın başlanğıcı üçün tərs ion səs mod amplitudası ($t=0$)-dan aşağıda $l=0,5$ halı üçün uyğun faza sürətidir. Nöqtələrlə verilmiş əyri maqnit sahəsi boyunca səs sürətinin vəziyyətini göstərir.

Şəkil 2-dən göründüyü kimi bütün xətlər $\tau(B_0)$ asılılığı qırıq xətlərlə $v_w(t = \tau_c) = v_c = 400 \text{ km/san}$ bərabərsizliyi izah edən zaman göstərilir. Göründüyü kimi, bu zaman əsasən rəqslərin dövründən kiçikdir. İndi dayanıqsızlığın fəza miqyasın nəzərdən keçirək. Dalğa dissipasiyası xarakterik uzunluğu qiymətləndirilir [2].

$$d \approx \left| \frac{\rho_0}{\rho'} \frac{1}{k} \right| = \left| \frac{p V_{ph}}{2\pi} \frac{\rho_0}{\rho'} \right| \quad (3)$$



Şəkil 2. $p=3$ dəq dövrü üçün hesablanmış tərsinə ion-səs qeyri tarazlığı (bütün) ilə elementar həcmində enerjinin balansı nəticəsində sürətin böhran amplitudasına çatması zamanı arasındaki xarakterik vaxtin dəyişməsi. Yuxarıdan aşağıya doğru qırıq xəttlər $l=1; 0,7; 0,5; 0,3; 0,1, 0,01$ üçün qiymətlərinə uyğun gelir.

Bu işdə, $\frac{v//}{c_s} = w_1 \frac{\rho'}{\rho_0}$, $\frac{v\perp}{c_s} = w_2 \frac{\rho'}{\rho_0}$, dissipasiya tənliyinin həlli olan formullar verilir.

$w = \sqrt{w_1^2 + w_2^2}$ işarə edərək, $\frac{\rho_0}{\rho} = w \frac{c_s}{v_w}$ taparıq. Bunu (2)-də nəzərə alsaq $d = d_0 e^{-\frac{-t}{\tau}}$ alarıq.

Şəkil 1-dən göründüyü kimi dövrü 3 dəqiqlik olan dalğalar üçün xarakterik dalğa uzunluğu $\lambda=400\text{mm}$ kimi qiymətləndirilir. Beləliklə, dalğaların dissipasiya miqyası dalğanın öz uzunluğundan kiçik olur. Bir daha dayanıqsızlığın inkişafı vasitəsi ilə dalğa dissipasiyاسının yüksək effektliyini göstərir. Dayanıqsızlığın artması ilə bu miqyas τ -sürəti ilə eksponensial azalır.

Tam dissipasiya bu ölçünün siklatron radiusadək azalması ilə baş verir. $d \approx r_B \approx \frac{1}{100B_0 Qs} \text{km}$ bu hadisə $t_B \approx -\tau \ln(\frac{r_h}{d_0})$ zaman ərzində baş verir [3].

Nəticə. Maqnit ilgək törəmələrində 3-5 saniyə period üçün dalğaların sürət amplitudası 200-400 km/san 10-15 dəqiqlik period üçün isə 25-35 km/san olur. Günəşin sakit halında $B_0 \approx 0,1 \text{ Qs}$ tac deşiklərində $B_0 \approx 0,5 \text{ Qs}$ aktiv sahələrdə $B_0 \approx 10-100 \text{ Qs}$ olması alınmışdır.

ƏDƏBİYYAT

1. Quluzadə C.M. Günəş fizikası. Bakı: Elm və təhsil, 2012, 232 s.
2. Прист Э.Р. Солнечная магнитогидродинамика. Москва: Мир, 1985, 592 с.
3. Пересман А.С. Электромагнитные поля и живая природа. Москва: Наука, 1968, 324 с.

*AMEA Naxçıvan Bölməsi
E-mail: veliyev_ulvu@mail.ru*

Ulvu Valiyev

THE PROBLEM OF SOLAR CORONA HEATING

The paper notes the lifespan of the Sun's crown holes and notes that the solar wind accelerates in the region of the crown holes. The instability of waves propagating through magnetic tubes has been studied from an energy point of view. As a result of changes in the magnetic field in the sun, the density and temperature inside the magnetic tubes also change. The article notes that the phase velocity is smaller than the velocity amplitude for $l = 0.5$.

Keywords: *solar wind, plasma, solar crown, plasma instabilities, heating of solar corona.*

Ульви Велиев

ПРОБЛЕМА НАГРЕВА СОЛНЕЧНОЙ КОРОНЫ

В статье отмечается продолжительность жизни корональных дыр Солнца и отмечается, что солнечный ветер ускоряется в области корональных дыр. Нестабильность волн, распространяющихся по магнитным трубкам, изучалась с энергетической точки зрения. В результате изменений магнитного поля на солнце плотность и температура внутри магнитных трубок также изменяются. В статье отмечается, что фазовая скорость меньше амплитуды скорости при $l = 0,5$.

Ключевые слова: *солнечный ветер, плазмы, солнечная корона, неустойчивости плазмы, нагрев солнечной короны.*

(AMEA-nın müxbir üzvü Namiq Cəlilov tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi:	İllkin variant	11.03.2020
	Son variant	05.06.2020

VƏFA QAFAROVA, TÜRKANƏ ƏLİYEVƏ

YERİN GÜNƏŞ ƏTRAFINDA DOLANMASI HAQQINDA

Təqdim olunan işdə Yer kürəsinin Günəş ətrafında dolanmasının bəzi fiziki və astronomik cəhətləri şərh olunur. Qeyd edilir ki, Yerin Günəş ətrafında dolanmasını əsas iki hadisə ilə tam sübut etmək olur. Bu hadisələr ulduzların parallaktik sürüşməsi və aberrasiyasıdır. Göstərilir ki, Yer kürəsinin Günəş ətrafında dolanması bir sırə nəticələrə səbəb olur.

Açar sözlər: *Planet, Yer kürəsi, Günəş, ekliptika müstəvisi.*

Giriş. Məlum olduğu kimi, Yer kürəsi Günəş sisteminə aid olan 8 iri planetdən biridir. Orbiti Venera və Mars planetlərinin arasında yerləşir. Yer qrupu planetlərinin ən böyüküdür. Canlı varlıqların yaşadığı yeganə planetdir. Günəşdən məsafəsinə görə 3-cü olan Yer kürəsinin Günəş ətrafında dolanma orbiti ellipsdir. Ona görə perihelidə (3 yanvar) Yer Günəşə afelidə-kindən (4 iyul) təxminən 5 milyon km yaxın olur. Eyni zamanda məlumdur ki, səthin işıqlanması məsafənin kvadratı ilə ters mütənasibdir. Ona görə ilk baxışda elə gəlir ki, Yer Günəşə yaxın olduqda o Günəşdən daha çox enerji alar və yay olar. Lakin Yerdə fəsillərin əmələ gəlməsində əsas rolu Yer oxunun orbit müstəvisinə meyli oynayır. Qış və yayda Yerin Günəşdən olan məsafəsinin fərqi isə onda özünü göstərir ki, Yerin şimal yarımkürəsində (Yer Günəşdən ən uzaqda olduqda) yay cənub yarımkürəsinə nisbətən bir qədər sərin (təxminən 7%), qış isə (Yer Günəşə ən yaxın olduqda) Yerin şimal yarımkürəsindəkinə nisbətən bir qədər mülayim olur [5].

Yerin Günəş ətrafında dolanması Kopernikin heliosentrik sistemində əsaslandırılmış və göstərilmişdir ki, Günəşin zodiak üzrə hərəkəti zahiri hərəkət olub Yerin Günəş ətrafında dolanmasının təzahürüdür. Lakin Yerin Günəş ətrafında dolanması yalnız iki hadisə ilə tam sübut olunur. Bu hadisələr:


1. Ulduzların parallaktik sürüşməsi;
2. Aberrasiya sürüşməsi.

Ulduzların parallaktik sürüşməsi. Yer 1 illik dövrlə Günəş ətrafında elliptik orbit üzrə hərəkət edir. Ona görə verilmiş ulduz müxtəlif anlarda Yerdən müxtəlif istiqamətlərdə görünür, yəni ulduzlar parallaktik sürüşməyə məruz qalır. Parallaktik sürüşmə Günəşin görünən vəziyyətinə doğru baş verir.


Ekliptik enliyi (şəkil 1-ə bax) $0 < p < 90^\circ$ şərtini ödəyən ulduzlar il ərzində göy sferində kiçik ellips çizir. Ekliptikanın qütbü yaxınlığındakı ulduzlar üçün ellips dairəyə, ekliptika müstəvisinə yaxın olan ulduzlar üçün isə kiçik xəttə və ya qövs parçasına çevrilir [2].

Parallaktik ellipsisin böyük yarımxoxu (dairənin radiusu və eləcə də ekliptikada parallaktik qövsün yarısı) ulduzun illik parallaksına bərabərdir. Onların ölçüsü ulduza qədər olan məsafədən asılıdır.

Yerdən uzaq olduqca ellipsisin böyük yarımxoxu (dairənin radiusu və qövsün yarısı) kiçik olur. Yer digər planetlər kimi Günəş ətrafında fokuslarından birində Günəş olan elliptik orbit üzrə qərbədən şərqə doğru yəni öz oxu ətrafında fırlanma istiqamətində hərəkət edir. Yerin Günəşdən orta məsafəsi 1 astronomik vahid (a.v.) adlanır. Yadımıza salaq ki, astronomik vahid $a = 149\ 600\ 000\ \text{km}$.



Şəkil 1. Ulduzların parallaktik sürüşməsi.



Şəkil 2. Yerin orbiti.

Yer orbitinin eksentrisiteti


$$e = \frac{\sqrt{a_{\oplus}^2 - b_{\oplus}^2}}{a_{\oplus}} = 0.0167$$

Göründüyü kimi Yerin orbiti dairədən çox az fərqlənir. Yerin orbiti şəkil 2-də verilmişdir [3]. Yerin periheli məsafəsi $q=147\ 000\ 000$ km, afeli məsafəsi isə $Q=152\ 000\ 000$ km-dir. Yerin Günəş ətrafında tam bir dolanmasına lazım olan zaman müddətinə Yerin siderik dolanma dövrü və ya ulduz ili deyilir. Ulduz ili

$T\Theta = 365.2564$ orta Günəş günü = $365g06s09d\overset{1}{0}s10$ san

Yerin Günəş ətrafi orbit boyunca illik hərəkəti zamanı onun günlük yerdəyişməsi üçün taparıq ki, $n\Theta=360^\circ / T\Theta \approx 1^\circ$ olar. Deməli, Yer illik hərəkəti nəticəsində ulduzlar arasında qərbdən şərqə doğru öz yerini gündə 1° dəyişir.

Aberrasiya sürüşməsi. Ulduzların aberrasiya sürüşməsi 1728-ci ildə ingilis astronomu Bradley tərəfindən kəşf olunmuşdur. O, ulduzların parallaktik sürüşməsinə oxşar sürüşmə aşkar etmiş və əvvəlcə onu parallaktik sürüşmə hesab etmişdir. Lakin sonra aydın olmuşdur ki, bu sürüşmə parallaktik sürüşmədə olduğu kimi Günəşin görünən vəziyyətinə doğru deyil, ekliptikada Günəşdən 90° qərbdə yerləşən nöqtəyə yönəlmışdır. MM sürətinin sonlu olması və Yerin Günəş ətrafında dolanması ilə əlaqədardır. Bu iki səbəbdən hərəkətdə olan müşahidəci verilmiş ulduzu həqiqi yerindən bir qədər sürüşmüş, başqa yerdə görür. Bu hadisə astronomik aberrasiya və ya işığın aberrasiyası adlanır [1, 4].



Şəkil 3. Astronomik aberrasiya.

Aberrasiya nəticəsində ekliptikanın qütbündə olan ulduzlar kiçik dairələr cızır. Qütbdən uzaqlaşdıqda dairə böyük yarımxoxu dairənin radiusuna bərabər olan ellipsə, ekliptikada isə yarısı dairənin radiusuna bərabər olan kiçik qövs parçasına çevrilir. Parallaktik sürüşmədən fərqli olaraq aberrasiya dairəsinin, ellipsoidinin və qövs parçasının ölçüsü ulduzlara qədər olan məsafədən asılı deyil [4].

Nəticə. Yer kürəsinin Günəş ətrafında dolanması bir sıra aşağıdakı nəticələrə səbəb olur.

- Fəsillərin yaranmasına və dəyişməsinə səbəb olur.
- Mövsümi temperatur fərqləri baş verir.
- Quru və dəniz arasında temperatur fərqləri yaranır.
- Musson küləkləri baş verir.
- Gündüz və gecənin uzunluğu dəyişir.
- Günəşin üfüq üzərində çıxdığı yer və saat, eyni zamanda Günəşin üfüqdə batdığı yer və saat dəyişir.
- Günəş şüalarının yerə düşmə bucağı dəyişir.
- Canlı və cansız cisimlərin kölgə uzunluğu dəyişir və s.

ƏDƏBİYYAT

1. Quluzadə C.M. Klassik astronomiya. Bakı: Qapp-Poliqraf, 2004, 292 s.
2. Quluzadə C.M. Günəş fizikası. Bakı: Elm və təhsil, 2012, 232 s.
3. Hüseynov R.Ə. Astronomiya. Bakı: Maarif, 1997, 468 s.
4. Hüseynov R.Ə. Ümumi astrofizika. Bakı: Bakı Universiteti, 2010, 368 s.
5. <https://en.wikipedia.org/wiki/Earth>

*AMEA Naxçıvan Bölməsi
E-mail: vefa.bao.anas.nb@yahoo.com*

Vefa Gafarova, Turkane Aliева

THE ROTATION OF THE EARTH AROUND THE SUN

In presented the work explains some of physical and astronomical reasons of the Earth revolving around the Sun. It is noticed that the Earth revolving around the Sun can be fully proved by two main events. These events are parallactic lanslides and abberations. It is shown that the Earth revolving around the Sun causes a number of results.

Keywords: *planet, Earth, Sun, ecliptic plane.*

Вафа Гафарова, Тюркане Алиева

О ВРАЩЕНИИ ЗЕМЛИ ВОКРУГ СОЛНЦА

Этот статья объясняет некоторые физические и астрономические причины, по которым Земля вращается вокруг Солнца. Отмечено, что вращение Земли вокруг Солнца может быть полностью подтверждено двумя основными событиями. Эти события – параллактические оползни и aberrации звезды. Показано, что вращение Земли вокруг Солнца вызывает ряд последствий.

Ключевые слова: *планета, Земля, Солнце, плоскость эклиптики.*

(AMEA-nın müxbir üzvü Əyyub Quliyev tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi:	İlkin variant	12.03.2020
	Son variant	24.04.2020

UOT 520.2**TÜRKAN MƏMMƏDOVA****ULDUZLARIN ASTROMETRİK, FOTOMETRİK VƏ SPEKTRAL MÜŞAHİDƏSİ**

Məqalədə, astronomiyanın əsas məsələlərindən birinə – Qalaktikanın quruluşunun öyrənilməsinə baxılmışdır. Bu məsələdə astrometrik müşahidələrlə yanaşı, müasir texnologiyalar əsasında aparılan ulduzların fotometrik və spektral müşahidələri mühüm rol oynayır. Astrometrik və fotometrik ölçmələrlə ulduzlaradək məsafə, onların bucaq və fəza sürətləri dəqiqləşdirilir. Ulduzların spektral müşahidəsi mühüm astrofiziki parametrləri: effektiv temperaturu, ulduzun işıqlığını xarakterizə edən ağırlıq qüvvəsinin səth təcilini və kimyəvi tərkibini təyin etməyə imkan verir. Ulduzların müasir çoxrəngli fotometrik və spektral müşahidələrinin keyfiyyəti Qalaktika ailəsinin və onun peykərinin mənşəyini, quruluşunu və dinamikasını tədqiq etmək üçün müşahidə bazası yaratmağa imkan verir.

Açar sözlər: ulduz parallaksi, məxsusi hərəkət, ulduzun işıqlığı, mütləq ulduz ölçüsü, ulduz parıltılığı, fotometrik tədqiqatlar, spektral müşahidələr, sefeidlər, standart şamlar üsulu, şüa sürəti, effektiv temperatur, Qalaktikanın quruluşu, kainat.

Ulduzlaradək məsafənin təyin olunmasının əsasını sadə həndəsi ideya – kosmik trianqulyasiya prinsipi təşkil edir. Yerdəki müşahidəcinin nöqtəyi-nəzərincə hər bir ulduz göydə daha uzaq səma obyektlərinə nəzərən böyük oxu ekliptika müstəvisinə paralel olan kiçicik ellipslər çizaraq Yerin əks olunmuş orbital hərəkətini nümayiş etdirir. Ellipsoidin böyük yarımxunun bucaq ölçüsü ulduzun trigonometrik parallaksi adlanır və onu bucaq saniyələri ilə (qs – qövs saniyəsi) yaxud da milli saniyələrlə (mqs – milli qövs saniyəsi) ölçürler. Hətta yaxın ulduzlar üçün bu bucaq olduqca kiçikdir və qs -nin hissələrini təşkil edir (məsələn, ən yaxın ulduzun – Kentavrın Proksimasının parallaksi 770 mqs -ə yaxındır). Ulduzların parallaksi ölçülməsi olduqca mürəkkəb bir texniki məsələdir. Bu səbəbdən də kosmik era başlayanadək yerüstü teleskoplarla yalnız 13000-ə qədər ulduzun parallaksını ölçmək mümkün olmuşdur. Trigonometrik parallaksların əhəmiyyətli rolü ondan ibarətdir ki, onlar sadə həndəsi prinsiplərə əsaslanır və məsafənin ölçülməsi üçün obyektlərin fiziki təbiəti haqqında heç bir əlavə bilik tələb olunmır [1].

Ulduzlararası məsafəni ölçmək üçün yeni ölçü vahidi – parsek (pk) daxil edilir. Bu məsafə, parallaksi 1 qs olan ulduzadək məsafədir və 1 parsek təxminən $3,08567810^{13}$ km, yaxud 3,26 işıq ilinə bərabərdir. Qalaktikada və onun hüdudlarından kənarda daha böyük miqyaslar üçün kiloparsek (kpk) və meqaparsek (Mpk) kimi vahidlər daxil edilir ki, onlar da uyğun olaraq 1 min və 1 mln pk-ə bərabərdir. Parallakslar çox kiçik bucaqlar olduğundan, trigonometrik parallaksla məsafə arasında sadə əlaqə mövcuddur: $D(pk) = 1/p(qs)$. Parallaksla yanaşı ulduzların dəqiqlik koordinatları və məxsusi hərəkətləri də ölçülür. 1989-1997-ci illərdə HIPPARCOS kosmik aparatı ilk dəfə olaraq bu parametrləri 118000 ulduz üçün 1 mqs tərtibində yüksək dəqiqliklə (məxsusi hərəkətlər üçün $1mqs$ /il dəqiqliklə) ölçüdü [3].

2013-cü ilin dekabrında 1 milyarddan artıq ulduzun parallaksını $0,1\text{--}0,01\ mqs$ -nə çatan fantastik dəqiqliklə ölçülməsi üçün nəzərdə tutulan GAIA astrometrik kosmik aparatı buraxıldı. Belə bucaq altında 0,1 mm qalınlıqlı insan tükü 200-2000 km tərtibində məsafədən görünə bilərdi. 2018-ci ildə Qalaktikanın 21^m ulduz ölçüsündəkən təxminən 1,4 mlrd ulduzu üçün yüksək dəqiqlikli astrometrik və fotometrik göstəricilərinin daxil olduğu GAIA missiyasının ikinci kataloqu nəşr olundu. Burada ulduz kataloqunun parlaq hissəsi üçün parallaksların dəqiqliyi $0,04\ mqs$ -nə çatır. Bu o deməkdir ki, 2,5-3 kpk aralığında olan ulduzlar

üçün məsafələr 10%-dən yuxarı nisbi dəqiqliklə məlum olacaqdır ki, bu da ulduzların əsas fiziki parametrlərinin təyin olunması üçün tamamilə kifayət edir [2].

Yüksək dəqiqliklı trigonometrik parallaksla həll edilən məsələlərdən biri – ulduzun şüalanlığı ilə xarakterizə olunan ulduzların işıqlığı və onların mütləq ulduz ölçülərinin təyin olunmasıdır. Məlum olduğu kimi, ulduzun yaratdığı işıqlanma məsafənin kvadratı ilə tərs mütənasib olaraq zəifləyir və nəticə olaraq görünən ulduz ölçüsü məsafədən asılı olur. Tərifə görə, 10 pk məsafə üçün (M) mütləq və (m) görünən ulduz ölçüləri üst-üstə düşürlər. Beləliklə, onlar öz öz aralarında sadə

$$m - M = 5 \lg D(\text{pk}) - 5 + A$$

münasibəti ilə bağlıdır, burada D – pk -lə ölçülümiş məsafə, A – ulduzlararası udulma kəmiyyətidir. Bu ifadədən ulduzun məlum görünən ölçüsünə və mütləq ölçüsünə görə həmin ulduzadək məsafənin hesablanması üçün də istifadə oluna bilər [5].

İşıqlığı etibarlı şəkildə təyin olunmuş ulduzları çox vaxt “standart şamlar”, başqa sözlə məlum enerji ayrılmalarına malik obyektlər adlandırırlar. Bu ulduzlara görə belə obyektlərə dək məsafəni təyin etmək olar. Qalaktikanın quruluşunun öyrənilməsində və məsafələrin universal şkalasının müəyyən edilməsində digər ulduzlar arasında asanlıqla tanınmalarına imkan verən xassələrə malik unikal “standart şamlar” xüsusi rol oynayırlar. Onlara, xüsusü halda bəzi sinif döyünen dəyişən ulduzlar: sefeidlər – işıqlığının döyünmə periodundan asılılığı yaxşı ifadə olunmuş yüksək işıqlıqlı ulduzlar və Liridlər – işıqlığı optikada yalnız kimyəvi tərkibindən, infraqırmızı diapazonda isə həm də perioddan asılı olan qalaktik qalonun dəyişən ulduzları aiddir. Xatırlatmaq yerinə düşər ki, ancaq bir neçə onlarla qalaktikaların, əsas kosmoloji “standart şamların” işıqlığı təyin olunmuşdur. GAIA layihəsinin son nəticələri nəzərə alınmaqla 2018-ci ilin aprel ayında dərc olunmuş trigonometrik parallaksalar 2-3 kpk-ə qədər məsafələri 10% dəqiqliklə təyin etməyə imkan verirlər. “Period – işıqlıq” asılılığı üzrə hesablanan sefeid məsafələr yaxın qalaktikalar topasında, yeni 15-20 Mpk-dək məsafələrin hesablanması üçün kifayət qədər dəqiqdır. Liridlər, nisbətən zəif “standart şamlar” kimi, Yerli Qrup qalaktikalar sərhəddində, yəni 2-4 Mpk-dək tərtibdə məsafələrin ölçülməsi üçün yaxşı vasitədir. Ən parlaq “standart şamlar” olan Ia tipli ən yeni ulduzlar kainatın görünən sərhədlerinə çatan ən böyük məsafələrin təyin edilməsi üçün istifadə olunur.

XX əsrin sonu – XXI əsrin əvvəli yüz milyonlarla ulduzu əhatə edən fotometrik görünüş sahələrinin “bütün səma” epoxası oldu. Müüm olan odur ki, bütün müasir görünüş sahələri çoxrənglidirlər. Məlum olduğu kimi, işığın udulması ilə təhrif olunmayan ulduz rəngləri (onları normal rənglər adlandırırlar) onların spektral siniflərinin və effektiv temperaturlarının göstəriciləridir. 2MASS (Two Micron all Sky Survey, diapazon 1,25-2,2 mkm, 471 mln ulduz) yerüstü layihəsi və WISE (Wide – field Infrared Survey Explorer, diapazon 3,3-22 mkm, 747 mln ulduz) kosmik layihəsi ulduz astronomiyasında müüm rol oynadılar [4].

İnfragırmızı diapazonda müşahidələrin təkzib olunmaz üstünlüyü ondan ibarətdir ki, işığın udulması hesabına ulduz ölçüləri ilə ifadə olunmuş ulduz parıltılığının zəifləməsi K zolaqda (2,2 mkm) təxminən V vizual zolaqda (0,55 mkm) olduğundan 10 dəfə azdır, WISE zolağında isə o, olduqca kiçikdir. UKIDSS (UKIRT Deep Infrared Sky Survey, diapazon 0,9-2,2 mkm, təxminən 700mln ulduz) görünüş sahəsi göy sferinin cəmi 16%-ni əhatə edir, amma buraya çoxlu olduqca zəif ulduzlar daxildir və Qalaktika diskinin kompleks tədqiqi, o cümlədən, zəif qəhvəyi cırtdan ulduzların axtarılması üçün əsasən istifadə olunurlar [6].

Qalaktikanın və Yerli Qrup ailəsinin quruluşu və dinamikası ilə bağlı əsl inqilabi nəticələr SDSS (Sloan Digital Sky Survey, göyün Sloan fotometrik və spektral görünüş sahəsi)

layihəsi çərçivəsində alınmışdır. O, şimal səmasının 35%-ni əhatə edir. 350-1000 nm diapazonda 260 mln-dan çox uleduz və 208 mln qalaktika üçün fotometrik müşahidələr aparılmışdır. IPHAS/VPHAS+ görünüş sahələri 550-850 nm diapazonda Qalaktikanın diskinin fotometrik öyrənilməsinə yönəldilmişdir, onlara ümumilikdə 540 mln uleduz daxildir. Göy sferinin təxminən 50% hissəsini əhatə edən SkyMapper Avstraliya layihəsinin gedişində 350-1000 nm diapazonda 285 mln uleduzun parıltılığı ölçülmüşdür. Havay adalarında (ABŞ) PanSTARRS (Panoramic Survey Telescope And Rapid Response System) layihəsi 400-1000 nm diapazonda, göy sferinin 75% hissəsində 1,9 mlrd uleduzun parıltılığının ölçülməsi üzrə uğurla yerinə yetirilmişdir. ABŞ-in Palomar rəsədxanasında göy sferinin böyük bir hissəsində, 600-700 nm (başlangıçda) və 400-900 nm (layihənin müasir mərhələsində) diapazonda milyardlarla obyektin parıltılığının ölçülməsi məqsədi ilə Palomar Transient Faktory layihəsi və onun növbəti mərhələləri (intermediate Palomar Transient Faktory və Zwicky Transient Facility) yerinə yetirilir [7].

Spektroskopiya, ola bilsin ki, çox zəhmət tələb edən, lakin daha informativ optik tədqiqatlar üsuludur. Ona görə də biz kütłəvi spektral layihələri də qeyd etməliyik. Bu layihələrin olduqca yüksək effektivliyi teleskopun görüş dairəsinə düşən yüzlərlə və minlərlə obyektin spektrələrini eyni zamanda almağa imkan verən çoxlifli spektroqrafların tətbiq olunması ilə izah olunur. Bu, ilk növbədə, artıq yuxarıda qeyd olunan Sloan görünüş sahəsi çərçivəsində SEGUE-I, II, APOGEE-1, 2, MARVELS layihələri (1000 optik lifədək), RAVE (Radial Velocity Experiment, 150 optik lifli) Avstraliya layihəsi və məşhur LAMOST (Large sky Area Multi-Object fiber Spectroscopic Telescope, 4000 optik lifli) Çin layihəsidir. Əgər buraya GAIA missiyası çərçivəsində ölçülümiş 7 mln-dan artıq uleduzun bucaq sürəti də əlavə olunarsa, onda 2018-ci ilə olan vəziyyətə görə spektral müşahidə edilmiş uleduzların ümumi sayı təxminən 15 mln təşkil edər.

Onların çoxu üçün spektrə görə əlavə mühüm astrofiziki parametrlər: effektiv temperatur, ağırlıq qüvvəsinin səthi təcili (uleduzun işıqlığını xarakterizə edən) və kimyəvi tərkib təyin edilmişdir. Ulduzların müasir çoxrəngli fotometrik və spektral müşahidələrinin həcmi və keyfiyyəti heyrət doğurur. Astrometrik və fotometrik ölçmələrə görə uleduzlaradək məsafə dəqiqləşdirilir, məxsusi hərəkətlərə və bucaq sürətinə görə isə onların fəza sürətləri qiymətləndirilir. Yekunda onlar Qalaktika ailəsinin və onun peyklerinin mənşəyini, quruluşunu və dinamikasını uğurlu tədqiq etmək üçün gözəl müşahidə bazası yaradır [8].

ƏDƏBİYYAT

1. Засов А.В., Постнов К.А. Общая астрофизика. Фрязино: Век 2, 2015, 575 с.
2. Каплан С.А. Физика звезд. 3 изд., Москва: Наука, 1977.
3. Кононович Э.В., Мороз В.И. Общий курс астрономии. Москва: УРСС, 2011, 544 с.
4. Куликовский П.Г. Звездная астрономия. Москва: Наука, 1985.
5. Марочник Л.С., Сучков А.А. Галактика. Москва: Наука, 1984.
6. Редактор-составитель академик А.М. Черепашук. Многоканальная астрономия. Фрязино: Век 2, 2019, 528 с.
7. Тейлер Р. Строение и эволюция звезд. Пер. с англ. Москва: Наука, 1973.
8. Шкловский И.С. Звезды. Их рождение, жизнь и смерть. 3 изд. Москва: Наука, 1984.

*AMEA Naxçıvan Bölməsi
E-mail: turkan.bao_anas_nb.com*

Turkan Mammadova

ASTROMETRIC, PHOTOMETRIC AND SPECTRAL OBSERVATIONS OF STARS

One of the key tasks of astronomy, the study of the structure of the Galaxy, is considered. An important role in this task is played along with astrometric observations, photometric and spectral observations of stars based on modern technologies. Astrometric and photometric measurements specify the distances to stars, their radial and spatial velocities. Spectral observations of stars make it possible to determine the most important astrophysical parameters: effective temperature, surface acceleration of gravity, characterizing the luminosity of the star and chemical composition. The quality of modern multicolor photometric and spectral observations of stars allows us to create an observational base for studying the origin, structure and dynamics of the populations of the Galaxy and its satellites.

Keywords: stellar parallax, proper motion, stellar luminosity, absolute magnitude, stellar brightness, photometric studies, spectral observations, Cepheids, standard candle method, line-of-sight speed, effective temperature, Galactic structure, universe.

Туркан Мамедова

АСТРОМЕТРИЧЕСКИЕ, ФОТОМЕТРИЧЕСКИЕ И СПЕКТРАЛЬНЫЕ НАБЛЮДЕНИЯ ЗВЕЗД

Рассмотрена одна из ключевых задач астрономии, изучение строения Галактики. Важную роль в этой задаче играют наряду с астрометрическими наблюдениями, фотометрические и спектральные наблюдения звезд на основе современных технологий. По астрометрическим и фотометрическим измерениям уточняются расстояния до звезд, их лучевые и пространственные скорости. Спектральные наблюдения звезд позволяют определить важнейшие астрофизические параметры: эффективную температуру, поверхностное ускорение силы тяжести, характеризующие светимость звезды и химический состав. Качество современных многоцветных фотометрических и спектральных наблюдений звезд позволяет создать наблюдательную базу для исследования происхождения, строения и динамики населений Галактики и ее спутников.

Ключевые слова: параллакс звезды, собственное движение, светимость звезды, абсолютная звёздная величина, блеск звезды, фотометрические исследования, спектральные наблюдения, цефеиды, метод стандартной свечи, лучевая скорость, эффективная температура, строение Галактики, вселенная.

(AMEA-nın müxbir üzvü Əyyub Quliyev tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi: İllkin variant 14.05.2020
Son variant 08.06.2020

COĞRAFIYA

UOT 556

NAZİM BABABƏYLİ¹, QİYAS QURBANOV², NİGAR BABABƏYLİ³

**NAXÇIVAN MUXTAR RESPUBLİKASI ƏRAZİSİNDE SÜRÜŞMƏLƏRİN
YAYILMA QANUNAUYĞUNLUQLARI VƏ GEOMORFOLOJİ
XÜSUSİYYƏTLƏRİNƏ DAİR**

Məqalədə, Naxçıvan Muxtar Respublikası ərazisində sürüşmələrin coğrafi yayılması, onların tipləri, hərəkətverici qüvvələri, sürüşmə yamaclarının rütubətlənmə şəraiti haqqında məlumat verilir. Sürüşmələrin yaranma şəraiti və geomorfoloji xüsusiyyətlərinin məsafəli-aerokosmik metodlarla tədqiqi göstərilir. Nəticədə yayılmasına və aktivlik dərəcəsinə görə aktiv, nisbətən aktiv, nisbətən zəif, zəif və sürüşmələrin müşahidə olunmadığı kateqoriyaya və rayonlara ayrılır.

Açar sözlər: su-cazibə prosesləri, sürüşmə, sürüşmə yamacı, rütubətlənmə, ağırlıq qüvvəsi, qruntun tərkibi, meyillilik, məsafəli metod.

Naxçıvan Muxtar Respublikası ərazisi mürəkkəb geoloji-geomorfoloji və digər təbii xüsusiyyətlərə malikdir. Olduqca qısa bir məsafədə düşmə kəmiyyətinin böyük olması, hidrogeoloji şəraitin və iqlim ünsürlərinin fərqliliyi burada su cazibə proseslərinin, o cümlədən sürüşmələrin geniş yayılmasına səbəb olmuşdur.

Ərazidə sürüşmələr müxtəlif dövrlərdə ayrı-ayrı alim və mütəxəssislər tərəfindən araşdırılmışdır. M.Ə.Abbasov (1970, 1989), S.Y.Babayev (1970), B.Ə.Budaqov (1983, 1994), N.N.Bababəyli (2005), N.S.Bababəyli, Q.H.Qurbanov, Ə.M.Əsgərov (2019) və başqalarının sürüşmələrlə əlaqədar apardıqları tədqiqatlara kompleks yanaşılmamışdır.

Dağlıq ərazilər üçün səciyyəvi olan sürüşmələr su-cazibə prosesləri içərisində öz aktivliyi, eləcə də vurduğu ziyanın böyüklüyü ilə fərqlənir. Onun formalaması digər su-cazibə yamac prosesləri kimi tədricən başa çatır. Böhran həddinə çatdıqda hərəkətverici qüvvələr hərəkətə qarşı yönələn qüvvələrə üstün gələrək sürüşmənin morfologiyasını formalasdır. Çox hallarda sürüşməni yaranan əsas səbəbləri aradan qaldırmaq mümkün olmur və buna görə də bəzi sürüşmələr xüsusi hallarda qısa vaxt ərzində baş verir. Ona hərəkət verən başlıca qüvvələr geoloji, hidroloji, topoqrafik və iqlim amillərindən asılıdır. Hərəkətverici qüvvələri yaranan faktorların özləri bir çox təbii amillərdən asılı olduğu üçün hadisəni proqnozlaşdırmaq və qarşısını almaq çox təsadüfi hallarda mümkün olur.


Bu xüsusilə sürtünmə qüvvəsinə qarşı yönəlmış ağırlıq qüvvəsidir. Tarazlığın pozulmasında bir çox amillər, məsələn, sükurların mexaniki tərkibi, onların fiziki xüsusiyyətləri, rütubətlənmə dərəcəsi, yamacda ağırlıq qüvvəsinin artmasıdır.

Hərəkətverici qüvvələr üçün eroziya, aşınma, yeraltı titrəyişlər əsas amil sayılmalıdır. Bəzən bir çox amillər eyni vaxtda, birləşdə fəaliyyət göstərir və bu səbəbdən də onların hansının aparıcı qüvvə olduğunu bilmək mümkün olmur.

Bütün sürüşmələrdə ilkin proses yamacların parçalanması ilə başlayır. Eyni zamanda hərəkətverici hər hansı amil digər amilin yaranmasına, inkişafına və onun aktivləşməsinə təsir etmiş olur. Belə hallarda bu qüvvələr sürüşmənin yaranmasında birləşdə iştirak edirlər. Məsələn, ağırlıq qüvvəsi, sükurların yatım şəraiti, yamacların meyilliliyi, su keçirməyən layın mövcud-

luğу, qruntun nəmlənmə dərəcəsi əsas hərəkətverici qüvvələr kimi birlikdə fəaliyyət göstərir.

Bəzi müəlliflər məsələn, C.D.Varnes (1949), A.M.Conson (1970) yamaclardakı bitki örtüyünü sürüşməyə qarşı yönəlmış başlıca amillərdən biri hesab edirlər. Apardığımız müşahidələr göstərir ki, bu fikir Muxtar Respublika ərazisində, xüsusi ilə yamaclarda meyilliyin çox olduğu orta və yüksək dağlıq qurşaqlar üçün doğru deyil. Belə ki, ağaclar öz kütlələri ilə ağırlıq qüvvəsini artırır, eyni zamanda kök sistemi vasitəsilə qrundakı rütubəti qoruyur, buxarlanmanın və səthdəki yarğanlaşmanın qarşısını alır (N.B. İmanov, N.S. Babayev, 1984).



Şəkil 1. Sürüşmə ilkin mərhələdə.

Sürüşmənin ilkin mərhələsində yamaclarda eninə paralel çatlar yaranır. Daha sonra çatların aşağı hissəsindəki qrunt kütləsi ayrıılır və kütlə böyük olan yerlərdə ağırlıq qüvvəsi çox olduğuna görə yamac aşağı hərəkətə başlayır (şəkil 1). Bu hərəkət adətən düz xətti olmur. Bəzi hallarda kütlə çox olan hissədə daha sürətlə hərəkət edir və ümumi kütlənin dönməsinə şərait yaranır. Adətən qopan kütlənin həcmi 100 m^3 ilə 1 mlrd m^3 arasında dəyişir (M.H. de Freitas, 1973). Qopma növbəti mərhələdə yamacın tamamilə dağılması və sürüşməsi ilə nəticələnir. Bu səxurların hərəkət istiqamətindən, çatin ölçüsündən, eləcə də qruntun tərkibindən, su keçirməyən layın sululuq dərəcəsindən, sürtünmə əmsalından və meyilliyindən asılıdır. Sürüşən yamac növbəti mərhələdə deformasiyaya məruz qalır. Deformasiya prosesi yamacın çay dərəsinə çatıldıqdan sonra baş verir. Proses nəticəsində yamacın aşağı hissəsi qırışır, bəzi yerlərdə qopmalar nəzərə çarpır, onun səthindəki ağaclar əyilir, yıxılır, qırışlar arxasında kiçik qırışiq xətlər boyunca uzanan göllər yaranır. Sürüşmənin bu hissəsi son mərhələdə eroziyaya uğrayır və bir qayda olaraq sel materiallarına çevrilir.

Bəzi hallarda eyni yamacda bir neçə sürüşmə yaranır. Belə ki, yamacın bir hissəsi aşağı doğru hərəkət etdikdən sonra yuxarıdakı hərəkətsiz hissə dayanıqlığını itirdiyinə görə əsas kütlədən qopur və əvvəlkindən ayrı, sərbəst şəkildə aşağıya doğru hərəkət edir. Yamacda yaranmış bu cür bloklar sürüşmə sahəsinə yanlardan da daxil ola bilir. Bunlara yan sürüşmə deyilir. Adətən sahəvi sürüşmələrdə hərəkət tədricən başlayır və yamac üzərində lokal şəkilli çatlar, daha sonra növbəti sürüşmələr formalasılır. Növbəti sürüşmələrin yaranması, formalasması və hərəkəti bəzən bir neçə il ərzində başa çatır. Məsələn, Aşağı Batabat gölündən təxminən 200 m cənubda, çay dərəsinin sağında yerləşən yamacda bu proses 2001-ci ildən indiyə kimi davam etməkdədir (şəkil 2). Ayrı-ayrı illərdə sürüşmənin prosesinin intensivləşməsi çay dərəsinin genişlənməsinə, eləcə də sel hadisələrinin aktivləşməsinə səbəb olmuşdur.



Şəkil 2. Aşağı Batabat sürüşməsi.

Sahəvi sürüşmələr adətən bütöv, bəzi hallarda isə eyni vaxtda hərəkət edən bir neçə blokdan ibarət olur. Bunlarda hərəkət zamanı səthi deformasiya o qədər də güclü olmur və bəzən hiss olunmur. Bəzi hallarda deformasiya həddindən artıq güclü olur və yamacda çox-sayılı bloklar əmələ gəlir. İkinci halda sürüşmə daha sürətlə inkişaf edir və adətən delyapsiv sürüşmə qletçər sürüşməsinə çevirilir. Birinci halda hərəkət nisbətən düz xətti ikinci halda isə yamacdakı kütlə öz oxu ətrafında dönərək əyri xətt üzrə hərəkət edir. Əgər sürüşmə yamacda böyük sahə tutursa hərəkət zamanı onun səthi adətən silindrik forma alır və silindrin oxu yamacca paralel uzanır. Belə silindrik formalı sürüşmələrin yuxarı hissəsi tədricən daraldığı halda aşağı hissə genişlənir, mərkəz hissə isə ox boyunca qabarır. Bu tip sürüşmələr Biçənək meşəsində, Biçənək kəndindən şimal-qərbdə Naxçıvançayın sağ yamacında, eləcə də yuxarıda qeyd olunan Aşağı Batabat gölündən şərqdə, dərənin meyilliyinin kəskin artdığı hissədə, sağ yamacda müşahidə olunur. İstiqamətini dəyişən sürüşmə blokları adətən həmcins olmayan sükurlarda daha çox baş verir. Buna səbəb sürüşən layın qalınlığının müxtəlif yerlərdə fərqli və müxtəlif tərkibli sükurlarda sürtünmə qüvvəsinin, kövrəkliyinin, nəmlənmə şəraitinin və xüsusi çəkisinin fərqli olmasına rast gəlinir. Həmcins sükurlardan ibarət yamaclarda istiqamətini dəyişən sürüşmələrə təsadüfi rast gəlinir.

Hərəkət edən sürüşmənin qopduğu yamacın yuxarı hissəsində demək olar ki, perpendikulyar şəkilli çıxıntı yaranır. Növbəti mərhələdə bu çıxıntı ağırlıq qüvvəsinin təsiri ilə qopur və nisbətən kiçik sürüşməyə çevirilir. Bu proses nəticəsində əsas sürüşmənin yuxarı hissəsində yaranmış depresiyaya sular toplanır və bu sular su keçirməyən gilli layı daha da nəmləndirərək onun hərəkətverici qüvvəsini artırır. Qopmuş sürüşmənin yuxarı hissəsində də amfiteatrda olduğu kimi dik divar şəkilli çıxıntı yaranır. Zaman keçdikcə həm əsas yamacda, həm də sürüşmədə yaranmış bu çıxıntılar ağırlıq qüvvəsinin təsiri ilə uçur, dağılır və toplanan sükurların müəyyən hissəsinin səthi axarlarla çıxmاسını təmin edir. Nəticədə yamacın bərkiməsi və onun meyilliyinin azalması baş verir. Biçənək, Kükü, Zırnel sürüşmələrində olduğu kimi sürüşmədən sonra bir çox yamaclarda humusun, mikroelementlərin iştirak etmədiyi və torpaq-quart qatı olmadığına görə uzun illər ərzində gilli lay üzərində bitki bitmir.

Küküçay çay hövzəsində baş verən sahəvi sürüşmənin əsas səbəbi eroziya nəticəsində yamacın alt hissəsinin yuyulması və nəticədə onun dayanıqlığının itirilməsidir (şəkil 3). Eləcə də çayın yuxarı axarlarında, xüsusilə Köhnə Zırnel kəndinin qərbində çoxsaylı bu cür sahəvi


sürüşmələr mövcuddur. Onlar gursulu dövrdə, intensiv yağışlardan və qar əriməsindən sonra palçıqlı sellərin yaranmasına səbəb olur və ya mövcud sellərin tərkib hissəsini əmələ gətirir.

Hərəkət edən sürüşmələr regressiv, eləcə də proqressiv olmaqla iki qrupa ayrılır. Birinci qrupa daxil olan sürüşmələr adətən lokal sahələrdə baş verir, daha sonra yuxarıya və dərinliyə doğru genişlənir. Yuxarıda qeyd olunduğu kimi hərəkət edən sürüşmə müəyyən qədər dönür və bəzi hallarda qrunt kütləsinin tarazlığının itirməsi nəticəsində uçquna çevrilir (A.M.Johnson və b., 1970).

Proqressiv sürüşmələrdə hərəkət edən kütlə aşağı doğru genişlənir.

Bəzi müəlliflər sürüşmələri mürəkkəb, kombinə olunmuş, təkrarlanan və ardıcıl olmaqla qruplara ayıırlar (P.Шустера, P.Кризека, 1981).

Mürəkkəb sürüşmələr daha geniş yayılmışdır. Bura əsasən sahəvi sürüşmələrlə yanaşı palçıqlı sürüşmə axınları da daxildir. Kombinə olunmuş bu tip sürüşmələrdə hərəkət qismən fırланma və qismən üstdəki kütlənin təzyiqi ilə yaranır. Təkrarlanan sürüşmələr eyni yamacda eyni növ sürüşmənin bir neçə dəfə baş verməsidir. Bu zaman iki və daha çox blok formalıdır. Blokların sayı artıqca sürüşmənin ümumi xüsusiyyətləri də mürəkkəbləşir. Bu zaman üstdəki blok altdakı bloka təsir edir və onun hərəkətverici qüvvəsinə çevrilir. Ardıcıl sürüşmələr müəyyən vaxt ərzində dəfələrlə baş verir və bu zamanda çoxlu kiçik bloklar müəyyən vaxt ərzində bir-birinin ardınca hərəkət edir. Bu tip sürüşmələrdə ayrı-ayrı bloklar aydın nəzərə çarpır (P.Шустера, P.Кризека, 1981).



Şəkil 3. Küküçay hövzəsində sahəvi sürüşmə.

Sürüşmələrin baş verdiyi yamaclarda sürüşmə kütləsini təşkil edən sükurlar adətən iki qrupa ayrılır. Birinci qrupa aid olan “qayalı” sükurlar daha möhkəm, davamlı olması ilə seçilir. İkinci “qrunt” adlanan sementləşməmiş və ya çox zəif sementləşmiş bərk, dənəvər aqreqatlardan təşkil olunan, tərkibində üzvi birləşmələrin iştirak etmədiyi sükurlardır. Bu özü də

qırıntılı və yumşaq qrunut olmaqla iki yerə ayrılır. Qırıntılı adından göründüyü kimi kobud materiallardan təşkil olunub və bu hissəciklərin çoxu 2 mm-dən böyük ölçüyə malikdir. Yumşaq qrunutun tərkibindəki materialların 80%-dən çoxunun diametri 2 mm-dən az olur. Yəni, onun əsas hissəsini yüksək plastikli gil və qeyri-plastik qum təşkil edir (J.F.Shroder, 1971).

Muxtar Respublikanın şərqi çay hövzələrində sürüşmə kütləsi bərk, iridənəvərli, qərb çay hövzələrində isə yumşaq, kiçik dənəvərli sükurlardan təşkil olunmuşdur.

Qruntdakı rütubətin miqdarına və nisbi nəmlənmə şəraitinə görə sürüşmə yamaclarını 4 yerə ayırmış olar:

1. Quru – rütubətin görünüməsi mümkün olmur.
2. Zəif rütubətli – plastik və qrunuta çox az hərəkət verə biləcək qeyri-sərbəst rütubət.
3. Rütubətli qrunut – tərkibində qrunuta hərəkət verə biləcək kifayət qədər rütubət vardır və bu rütubət yamacın səthində özünü hiss etdirə bilir.
4. İfrat rütubətli – qrunut su ilə doymuş vəziyyətdə olur və bu su yamacda sərbəst axıntı verə bilir.

Tədqiqat obyektində quru sürüşməyə tipik misal Zirnel çay dərəsinin qərbində, Biçənək kəndinin 8 km şimal-qərbində, eləcə də Kaha dərəsinin yuxarı hissəsində, zəif rütubətliyə Aşağı Batabat gölünün cənubunda, rütubətli qrunuta malik sürüşmələr isə Küküçay dərəsində yerləşən sürüşmələr tipik misal ola bilər. İfrat rütubətli qrunuta malik sürüşmələr Biçənək meşə massivi daxilində geniş yayılmışdır. Bunların əksəriyyəti meşə daxilində çoxsaylı kiçik sürüşmə-bənd göllər yaratmışdır.




Şəkil 4. Küküçay hövzəsində kosmik چökilişlərdə yeraltı suların indiqasiyası.

Ümumiyyətlə Naxçıvan Muxtar Respublikası ərazisində ən çox quru, ən az isə ifrat rütubətli qrunuta malik sürüşmələr üstünlük təşkil edir. Qrunutun nəmlənməsində iştirak edən qrunut suları müxtəlif formaları, məsələn, kapillyar, pərdə su, hiqroskopik su, məsamə suyu, xüsusi ilə sərbəst su və s. sürüşmələrin formallaşmasına müxtəlif dərəcədə təsir göstərir. Yalnız kimyəvi rabitə suyu yamacın nəmlənməsində iştirak etmir.

Sürüşmə ehtimalı olan yamacları təşkil edən qrunutun rütubətlənmə dərəcəsi adətən vizual

yolla müəyyənləşdirilə bilinmədiyi halda kosmik şəkillərin köməyilə daha asan təyin oluna bilir. Belə ki, yaxın, orta və uzaq infraqırmızı (İQ) çəkilişlərdə yamacın rütubətlənmə dərəcəsi rəng tonları ilə aydın seçilir. İfrat rütubətlənmə tünd-qara, az rütubətlənmə isə açıq tonları ilə seçilir. Bu çəkilişlərin köməyilə sürüşmə ehtimalı olan yamaclar qeydə alınmışdır (şəkil 4).


Adətən cazibə və su cazibə prosesləri, o cümlədən sürüşmələrin böyük əksəriyyətinə çətin keçilən orta və yüksək dağlıqda daha tez-tez müşahidə olunur. Bu səbəbdən onları ənənəvi üsullarla aşadırmaq və bu proseslər üzərində stasionar müşahidələr aparmaq mümkün olmur. Məhz buna görə də cazibə proseslərinin aerokosmik metodlarla tədqiqi operativ, vaxtında daha dolğun məlumatlar əldə etməyə imkan verir. Fərqli diapazonlarda aparılmış spektral çəkilişlərin köməyilə baş vermiş sürüşmənin yerini, tipini, ölçüsünü və s. xüsusiyyətləri öyrənilmiş və onlar haqqında ilkin məlumat bankı yaradılmışdır. Spektrin görünən oblastında – 340-780 nm dalğa uzunluğunda sahəvi sürüşmənin hərəkət istiqamətini, sürətini, morfometriyasını dəqiqliklə müəyyən etmək, spektrin yaxın (0,7-0,9 mkm), orta (0,9-3,5 mkm) və uzaq (3,5-5,0 mkm) infraqırmızı (İQ) diapazonunda isə sürüşməni yaradan mühüm amillərdən biri sayılan yamacın rütubətlənmə şəraitini, yeraltı suların miqdarını və paylanmasılığını öyrənmək mümkün olmuşdur. Çəkilişlərin reqistroqramlarının təhlili göstərir ki, yeraltında suların daha çox toplandığı yerlərdə spektral parlaqlıq əmsalı ($SP\Theta$) aşağıdır və bunlar tünd qara tonları ilə seçilir. Əksinə, yeraltı suların az toplandığı sahələrdə $SP\Theta$ yüksək, ton isə açıqdır (şəkil 5).



Şəkil 5. Quru və rütubətli yamaclarda spektral parlaqlığın dəyişmə reqistroqramı.

Aerokosmik metodun köməyilə ayrı-ayrı yamaclarda toplanan yeraltı sular müəyyən edilməklə rütubətlənmə dərəcəsinə görə yuxarıda göstərilən quru, zəif rütubətli, rütubətli və ifrat rütubətli sürüşmə yamaclarına ayrılmışdır. Bu nəticə sahəvi sürüşmənin baş vermə ehtimalını proqnozlaşdırmağa, xüsusi hallarda onlara qarşı mübarizə tədbirlərinin görülməsinə imkan yaradır. Sürüşmənin baş vermə ehtimalını dəqiqləşdirmək üçün eyni ərazilərin müxtəlif vaxtlarda çəkilmiş İQ çəkilişlərinin müqayisəli təhlilindən istifadə etməklə proqnozlaşdırma işləri aparılmış, bütövlükdə Naxçıvan Muxtar Respublikası ərazisində Batabat massivi, Keçili, Boyəhməd, Nəsirvaz, Xurs kənd yaşayış məntəqələri ətrafında, Tillək və Biçənək meşəsində, Kükü dağın şərq və cənub-şərq yamaclarında aktiv sürüşmə ehtimalının yüksək olduğu müəyyən edilmişdir.

Alınan məlumatlar N.S.Bababəyli və C.T.İkiel tərəfindən tərtib edilmiş cazibə və su cazibə proseslərinin aktivlik dərəcəsinə görə rayonlaşdırılması xəritə-sxemi ilə müqayisə edilmiş və nəticə olaraq Naxçıvan Muxtar Respublikası ərazisindəki sahəvi sürüşmələrin yayılmasına görə 5 rayona bölünmüştür: I – aktiv, II – nisbətən aktiv, III – nisbətən zəif, IV – zəif, V – sahəvi sürüşmə müşahidə edilməyən (xəritə-sxem).



Xəritə-sxem. Cazibə və su cazibə proseslərinin aktivlik dərəcəsinə görə rayonlaşdırılması (N.S.Bababəyli və C.T.İkielə görə).

ƏDƏBİYYAT

- Babayev S.Y. Qədim diyarın təbiəti. Bakı: Elm, 1970, 209 s.
- Bababəyli N., Əliyev M. Sürüşmə axınlarının dinamikasının spektrometrik tədqiqinə dair. Azərbaycan Coğrafiya cəmiyyətinin altıncı qurultayı. Qurultayın materialları. Bakı, 1990, s. 74.
- Bababəyli N.S., Qurbanov Q.H., Əsgərov Ə.M. Naxçıvan Muxtar Respublikası ərazisində cazibə, su-cazibə proseslərinin aerokosmik metodlarla tədqiqinə dair. Naxçıvan Muxtar Respublikasının 95 illik yubleyinə həsr olunmuş respublika elmi konfransının materialları. Naxçıvan 2019, s. 326-330.
- Budaqov B.Ə. Azərbaycan Respublikası ərazisinin ekoloji-gərginlik dərəcəsinə görə ekoloji-geomorfoloji rayonlaşması. Təhlükəli təbiət hadisələrinə həsr edilmiş elmi-praktik konfransın materialları. Bakı: Elm, 1994, 11 s.
- Bababəyli N.N. Naxçıvan Muxtar Respublikasında su-qravitasiya və qravitasiya prosesləri. Magistr dissertasiyası. Naxçıvan, 2005, 82 s.
- Аббасов М.А. Геоморфология Нахичеванской АССР. Баку: Элм, 1970, 150 с.
- Аббасов М.А. Рельеф среднеараксинской депрессии смежных гор. Баку: Элм, 1989, 187 с.
- Будагов Б.А. Генетические типы оползней Азербайджанской ССР. Известия АН Азерб. ССР, серия наук о Земле, 1983, № 3, с. 3-19.
- Иманов Н., Бабабейли. Н., Исрафилов Ш. К использованию аэрокосмической информации о лесном покрове при исследовании оползневых и селевых явлений на территории Большого Кавказа. Аэрокосмические методы исследования лесов. Красноярск, 1984, с. 103-104.
- Иманов Н., Бабабейли Н. Изучение некоторых геоморфологических характеристики оползней с помощью многозональных космических снимков. Материалы Всесоюз. конф. НПО Космических исследований. Баку, 1984, с. 26-28.
- Кронберг П. Дистанционное изучение Земли. Москва: Мир, 1988, 349 с.

12. Шустера Р., Кризека Р. Оползни. Исследование и укрепление. Москва: Мир, 1981, 366 с.
13. De Freitas M.H., Watters R.J. Some Field Examples of Toppling Failure, *Geotechnique*, 23, № 4, 1973, p. 495-514.
14. Johnson A.M. Physical Processes in Geology, Freman, Cooper, and Co., San Francisco, 1970, 577 p.
15. Shroder J.F. Landslides of Utah, *Utah Geological and Mineralogical Survey Bulletin*, № 90, 1971, 51 p.
16. Varnes H.D. Landslide Preblems of Southwestern Colorado, *U.S. Geological Survey Circular* 31, 1949, 13 p.

¹AMAKA Ekologiya İnstitutu

E-mail: nazimnym@mail.ru

²AMEA-nın Naxçıvan Böləsi

E-mail: qiyas.qurbanov92@gmail.com

³Naxçıvan Dövlət Universiteti

Nazim Bababeyli¹, Qiyas Qurbanov², Nigar Bababeyli²

ON THE REGULARITIES OF GEOGRAPHICAL DISTRIBUTION AND GEOMORPHOLOGICAL FEATURES OF LANDSLIDES IN THE TERRITORY OF THE NAKHCHIVAN AUTONOMOUS REPUBLIC

The paper provides information on the geographical spread of landslips, their types, impetus and the humidity conditions of sliding slopes in the Nakhchivan Autonomous Republic. Exploration of the geomorphological features and the condition of generation of sliding is measured by distant-aerospace techniques. As a result, they are divided into active, relatively active, relatively weak, weak, according to sliding and activity levels and fall into the category and areas where no slides are observed.

Keywords: *water-gravity processes, landslip, humidity, force of gravity, composition of ground, inclination, distance method.*

Назим Бабабейли¹, Гияс Гурбанов², Нигяр Бабабейли³

О ЗАКОНОМЕРНОСТЯХ ГЕОГРАФИЧЕСКОГО РАСПРОСТРАНЕНИЯ И ГЕОМОРФОЛОГИЧЕСКИХ ОСОБЕННОСТЯХ ОПОЛЗНЕЙ НА ТЕРРИТОРИИ НАХЧЫВАНСКОЙ АВТОНОМОННОЙ РЕСПУБЛИКИ

В статье дана информация о географическом распространении оползней, их типах, движущих силах и об условиях увлажнения на склонах оползней. Указываются исследования условий возникновения оползней и геоморфологических особенностей дистанционно-аэрокосмическими методами. В результате в зависимости от распространения и степени активности оползни делятся на активные, относительно активные, слабые, относительно слабые и на категории, где не наблюдались оползни.

Ключевые слова: *водно-гравитационные процессы, оползень, оползневый склон, увлажнение, сила притяжения, состав грунта, уклон, дистанционный метод.*

(Akademik Ramiz Məmmədov tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi: *İlkin variant* **12.02.2020**
Son variant **22.04.2020**

TURANƏ HÜSEYNOVA

AZƏRBAYCAN RESPUBLİKASININ BÖYÜK QAFQAZ REGIONUNDAN ƏHALİNİN YAŞAYIŞ KEYFIYYƏTİNİN FORMALAŞMASININ SOSİAL ƏSASLARI

Məqalədə Böyük Qafqaz regionuna daxil olan iqtisadi rayonların sosial xidmət sahələrinin inkişaf xüsusiyətləri təhlil olunmuş, bu sahədə yaranan problemlər və onların həlli yolları öz əksini tapmışdır. Tədqiq olunan ərazidə əhalinin yaşayış keyfiyyətinin formalاشmasına təsir edən amillərdən olan sosial sahəyə baxılmış, əhalinin sayı, mənzil şəraiti, təhsil və səhiyyə göstəricilərinin 2005 və 2018-ci illər üzrə təhlili verilmişdir. Əhalinin yaşayış keyfiyyətinin yüksəldilməsi və onlara göstərilən xidmətlərin təşkilində sosial xidmət sahələrin inkişafına aid təkliflər tövsiyyə edilmişdir.


Açar sözlər: yaşayış keyfiyyəti, sosial inkişaf, əhali, mənzil-kommunal, təhsil, səhiyyə.

Yaşayış keyfiyyəti hər bir dövlətin sosial-iqtisadi inkişafını xarakterizə edən və qiymətləndirən əsas göstəricidir. Sosial siyasetin əsas məqsədi əhalinin yaşayış keyfiyyətinin yüksəldilməsindən, sosial rifahın təmin olunmasından, xidmət sahələrinin keyfiyyətinin (xüsusi silə təhsil, səhiyyə, mənzil-kommunal və s.) yüksəldilməsindən ibarət olmalıdır. Sosial sferanın inkişafı ölkənin təsərrüfat kompleksində və əhalinin məşğulluğunda əhəmiyyətli yer tutur. Əhaliyə sosial xidmətin inkişafı hər bir rayon və şəhərin inkişaf səviyyəsinə müsbət təsir göstərir. Ölkəmizdə, həmçinin regionlarda sosial təminatın, əhalinin həyat səviyyəsi və yaşayış keyfiyyətinin yaxşılaşdırılmasına yönələn ardıcıl proqramlar həyata keçirilir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramlarının icrası bütün regionların inkişafında yeni bir mərhələnin yaranmasına səbəb olmuş, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa nail olunmuşdur.

Böyük Qafqaz regionu Abşeron, Şəki-Zaqatala, Quba-Xaçmaz və Dağlıq Şirvan iqtisadi rayonlarını əhatə etməklə, Azərbaycan Respublikasının şimal, şərqi, şimal-qərb, şimal-şərqində əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir. Sahəsi 27,8 min km² olmaqla, ölkə ərazisinin 32,1%-ni əhatə edir. 2019-cu ilin statistik məlumatlarına görə, əhalinin sayı 4339,5 min nəfər olmaqla ölkə əhalisinin 43,5%-ni təşkil edir [2, s. 62]. Burada yaşayan əhalinin 3268,1 min nəfəri, yəni 62,0%-i şəhər yerlərində, 1071,4 min nəfəri, yəni 22,8%-i kənd yerlərində yaşayır (şəkil 1). Şəhər əhalisi Abşeron iqtisadi rayonunda üstün olub, Böyük Qafqaz regionunum ümumi əhalisinin 64,6%-ni təşkil edir. Şəhər əhalisinin yüksək olmasının əsas səbəbi paytaxt Bakı şəhərinin burada yerləşməsidir. On az şəhər əhalisi isə Dağlıq Şirvan iqtisadi rayonundadır (2,5%). Ümumi kənd əhalisinin 41,8%-i Şəki-Zaqatala iqtisadi rayonunda yaşayır. Bu da regionda on yüksək göstəricidir. Abşeron iqtisadi rayonu (4,3%) isə kənd əhalisinin az olması ilə digər iqtisadi rayonlardan fərqlənir. Ümumilikdə isə, regionda urbanizasiyanın səviyyəsi Bakı şəhərinin hesabına yüksəkdir.

Regionun sosial-iqtisadi inkişafında, əhalinin yaşayış keyfiyyətində bu ərazilərdə məskunlaşan əhalinin bir çox sosial-mədəni tələbatının (səhiyyə, elmi-mədəni, təhsil) ödənilməsində regionun sosial infrastrukturunu mühüm rol oynayır [5, s. 428].

Mənzil-kommunal təsərrüfatı. 2018-ci ildə Böyük Qafqaz regionunda 79590,6 min m² ümumi mənzil fondu olmuşdur [1, s. 53, 64, 226, 372, 736]. Mənzil fondunun sahəsi davamlı olaraq artır.



Şəkil 1. Böyük Qafqaz regionunun respublika üzrə göstəricilərdə xüsusi çəkisi.

Cədvəl 1 Regionda mənzillərlə təminatın əsas göstəriciləri

İqtisadi rayonlar	2005			2018		
	Ümumi mənzil fondu, min m ²	Bir sakinə düşən ümumi sahə, m ²	Özəlləşdirilmiş mənzillərin ümumi sahəsi, m ²	Ümumi mənzil fondu, min m ²	Bir sakinə düşən ümumi sahə, m ²	Özəlləşdirilmiş mənzillərin ümumi sahəsi, m ²
Bakı şəh.	29336,9	15,1	678565	40282,6	17,7	35020
Abşeron	7897,7	17,0	127130	10102,1	17,6	17282
Şəki-Zaqatala	9979,0	18,1	11327	12043,7	19,4	1931
Quba-Xaçmaz	8945,3	19,0	11376	11214,9	20,4	3785
Dağlıq Şirvan	5060,6	18,7	3348	5947,3	18,7	654
Böyük Qafqaz	61219,5	18,0	831746	79590,6	19,1	58672

Mənbə: Azərbaycanın regionları – 2019.

Belə ki, 2005-ci ildə ümumi mənzil fondunun sahəsi 61219,5 min m² idisə, 2015-ci ildə bu göstərici 24,5% artaraq 76214,8 min m² olmuşdur. Növbəti 3 ildə isə 4,4% artım müşahidə edilmişdir. 2005-ci ildə Böyük Qafqaz vilayəti üzrə əhalinin hər nəfərə görə ümumi mənzil sahəsi 18,0 m² olmuşdur. 2018-ci ildə bu göstərici 19,1 m² olmaqla, 6,1% artmışdır (cədvəl 1).

Regionda mənzillərin özəlləşdirilməsi davamlı olaraq aparılır. 2005-ci ildə 831746 mənzil, 2015-ci ildə 170483 mənzil, 2018-ci ildə 58672 mənzil özəlləşdirilmişdir. Mənzillərin özəlləşdirilməsi ildən-ilə azalmaqdadır. Mənzillə təminat əhalinin yaşayış keyfiyyətinin yaxşılaşmasına böyük təsir göstərir. Ölkədə və onun regionlarında, o cümlədən Böyük Qafqaz vilayətinə daxil olan iqtisadi rayonlarda əhalinin elektrik enerjisi ilə təminatı problemi həll edilmişdir [6, s. 78]. Lakin mənzillərin isti və soyuq su, kanalizasiya xətləri, təbii qazla təminatında hələ də problemlər qalır.

Təhsil. Təhsil insan inkişafının ən mühüm tərkib hissələrindən biridir. Hər bir regionun iqtisadi və sosial həyatında təhsil sahəsi mühüm yer tutur. Təhsil iqtisadiyyatın tələbatına uyğun ixtisaslı kadrların hazırlanmasına xidmət edir. Bu sahəyə məktəbəqədər müəssisələr, məktəblər, peşə məktəbləri, orta və ali təhsil müəssisələri aiddir [7, s. 259]. 2018-ci ildə Böyük

Qafqaz vilayətində məktəbəqədər təhsil müəssisələrinin sayı 867, onlarda uşaqların sayı 72321 nəfər, ümumi təhsil müəssisələrinin sayı 1516, o cümlədən şagirdlərin sayı 799724 nəfər olmuşdur (cədvəl 2). Bu göstəricilər 2005-ci ilə nisbətən müvafiq olaraq 5,5%, 22,1%, 1,4%, 11,0% artmışdır. Məktəbəqədər təhsil müəssisələrinin 52,0%-i, oradakı uşaqların 62,6%-i, ümumi təhsil müəssisələrinin 24,7%, şagirdlərin isə 58,2%-i Bakı şəhərinin payına düşür.

Cədvəl 2

Regionda təhsil göstəriciləri

İqtisadi rayonlar	2005				2018			
	Məktəbəqədər təhsil müəssisələrinin		Əyani ümumi təhsil müəssisələrinin		Məktəbəqədər təhsil müəssisələrinin		Əyani ümumi təhsil müəssisələrinin	
	sayı, cəmi	Onlarda uşaqların sayı, nəfər	sayı, cəmi	Onlarda şagirdlərin sayı, nəfər	sayı, cəmi	Onlarda uşaqların sayı, nəfər	sayı, cəmi	Onlarda şagirdlərin sayı, nəfər
Bakı şəh.	416	35288	347	390309	405	38604	367	390299
Abşeron	87	9036	89	80480	93	11240	104	90254
Şəki-Zaqatala	203	9667	374	110263	204	10023	369	80493
Quba-Xaçmaz	67	2918	428	92078	61	2808	418	78973
Dağlıq Şirvan	49	2300	257	47614	45	2085	251	36880
Böyük Qafqaz	822	59209	1495	720744	808	64760	1509	676899

Mənbə: Azərbaycanın regionları – 2019.

Regionda köhnə məktəblər təmir olunur, yeni məktəblər istifadəyə verilir. Onlar yeni avadanlıqlarla təmin olunur. Aparılan tikinti işləri, məktəblərin müasir texniki vasitələrlə təminatı və şagirdlərin artması əhalinin təhsilə olan marağını artırır [3, s. 31]. Təhsilin keyfiyyətinin artırılması ölkənin gələcək elmi-texniki potensialının, ümumi sosial-iqtisadi inkişaf səviyyəsinin artırılmasına, əhalinin yaşayış keyfiyyətinin yüksəlməsinə, regionların gələcək inkişafına təsir göstərən çox mühüm amildir.

İnsan inkişafı konsepsiyası baxımından təhsil insanın imkanlarının genişləndirilməsində mühüm rol oynayır. Belə ki, yüksək keyfiyyətli təhsil və əmək bazarının tələblərinə cavab verən peşəkar hazırlıq insانlara layiqli məşğulluq, öz potensialını tam inkişaf etdirərək həyata keçirmək, əməyin məhsuldarlığını artırmaq imkanı verir, əmək gəlirlərinin yüksəlməsi, uşaq ölümlərinin azaldılması və sair üçün zəmin yaradır. Təhsil hər bir ölkənin insan inkişafı və dövlətin gələcəyi üçün vacibdir [8].

Səhiyyə. İnsanların keyfiyyətli həyat yaşaması üçün ən başlıca amillərdən biri insan bədəninin, əqlinin və yaşıdagı mühitin sağlam olmasıdır. İnsan sağlamlığı heç bir başqa dəyərlərə müqayisə edilməyən bir nemətdir. Bunun üçün onun qorunması və saxlanması tək fəndlər tərəfindən deyil, hökumət, müxtəlif təşkilatlar və digər qurumlar tərəfindən həyata keçirilir [9].

Sosial xidmət sahələrinin mühüm sahəsi olan səhiyyə sistemi əhalinin sağlamlığının qorunması funksiyasını yerinə yetirir. Səhiyyə xidməti dedikdə ərazidə mövcud olan xəstəxana, ambulator poliklinika, təcili tibbi xidmət müəssisələri, əhaliyə tibbi xidmət göstərən həkim və orta tibb işçiləri nəzərdə tutulur.

2018-ci ildə Böyük Qafqaz vilayətində 236 xəstəxana, 23904 xəstəxana çarpayısı, 627 ambulator-poliklinika yardımı göstərən müalicə müəssisəsi, 24739 nəfər həkim, 31359 nəfər orta tibb işçisi əhaliyə xidmət göstərmüşdür. 2005-ci illə müqayisədə 2018-ci ildə xəstəxana-ların sayında azalma müşahidə edilmişdir. Böyük Qafqaz vilayətində həkimlərin 20869 nəfəri və ya 84,4%-i Bakı şəhərində çalışır. Həkimlərin sayca Bakı şəhərində daha çox olması paytaxt

amili kimi xidmət müəssisələrinin burada yerləşməsi və göstərilən xidmətlərin daha yaxşı inkişaf etməsi ilə əlaqədardır [4, s. 92]. Bakıda 2005-ci illə müqayisədə 2018-ci ildə həkimlərin sayı 15,3% artmışdır. Digər iqtisadi rayonlarda isə həkimlərin sayı 2005-ci ilə nisbətən azalmışdır. Bunun da əsas səbəbi əhalinin Bakı şəhərinə kütləvi axını ilə əlaqədardır (cədvəl 3).

Cədvəl 3

Regionda səhiyyənin əsas göstəriciləri

İqtisadi rayonlar	Həkimlərin sayı (nəfər)		Orta tibb işçilərinin sayı (nəfər)		Xəstəxana ların sayı		Xəstəxana çarpaylarının sayı		Ambulator-poliklinika müəssisələrinin sayı		Ambulator-poliklinika müəssisələrinin güclü (nəfər)	
	2005	2018	2005	2018	2005	2018	2005	2018	2005	2018	2005	2018
Bakı şəh.	18107	20869	22779	21922	109	155	23820	18541	198	304	32460	32650
Abşeron	1466	1718	3268	2996	22	23	2900	1744	51	57	3693	3820
Şəki-Zaqatala	1088	1082	3706	3527	55	26	4346	1669	115	105	7404	6939
Quba-Xaçmaz	608	726	1967	1907	39	21	2360	1289	95	99	4648	5647
Dağlıq Şirvan	334	344	1251	1007	19	11	1445	661	71	62	2626	2400
Böyük Qafqaz	21603	24739	32971	31359	244	236	34871	23904	530	627	50831	51456

Mənbə: Azərbaycanın regionları – 2019.

Regionun bəzi inzibati rayonlarında səhiyyə sahəsində kadr çatışmazlığı, müasir avadanlıqların olmaması, səhiyyə obyektlərin əksər hissəsinin istismara yararsız vəziyyətdə olması əsas problemlərdəndir.

Dövlət Proqramları çərçivəsində regionlarda sosial xidmət sahələrinin inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su təchizatı, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. Beləliklə, Böyük Qafqaz vilayətində sosial xidmət sahələri müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməli və əhalinin Bakıya axınının qarşısını almaq üçün regionun, həmçinin ölkənin digər ərazilərində sosial xidmət sahələrini inkişaf etdirmək lazımdır. Mövcud demoqrafik vəziyyətə uyğun istehsal və sosial infrastruktur yaradılmalıdır. Mənzil şəraitinin, səhiyyənin və təhsilin inkişaf etdirilməsi regionun yaşayış keyfiyyətinə müsbət təsir göstərmmiş olar.

ƏDƏBİYYAT

1. Azərbaycanın regionları. Bakı, DSK, 2019, 788 s.
2. Azərbaycanın demoqrafik göstəriciləri. Bakı, DSK, 2019, 512 s.
3. Azərbaycan Respublikasının Coğrafiyası “Regional coğrafiya” III c. AMEA, akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu. Bakı, 2015, 40 s.
4. Bədəlov E.S. Abşeron iqtisadi-coğrafi rayonunda sosial-demoqrafik problemlər və məskunlaşma məsələləri. Bakı, 2016, 199 s.
5. Eminov Z.N. Azərbaycan əhalisi. Bakı, 2005, 558 s.
6. İmrani Z. Quba-Xaçmaz iqtisadi rayonu. Elm: Bakı, 2007, 172 s.
7. Paşayev N.Ə., Əyyubov N.H., Eminov Z.N. Azərbaycan Respublikasının iqtisadi, sosial və siyasi coğrafiyası. Bakı: Çıraq, 2010, 416 s.
8. UK Department for Education. The Importance of Teaching. The Schools White Paper 2010. Presented to Parliament, November 2010.

9. The World Health Report 2000, Health Systems: Improving Performance. World Health Organization.

*AMEA akad. H.Əliyev adına Coğrafiya İnstitutu
E-mail: huseynova-turana@mail.ru*

Turana Huseynova

THE SOCIAL BASIS FOR FORMATION OF QUALITY OF LIFE IN THE GREATER CAUCASUS PROVINCE

The paper analyzes the features of the social services of the economic regions of the Greater Caucasus province, the problems in this area and ways to solve them. The social area is one of the factors affecting the quality of life of the population in the study area, analysis of population, housing conditions, education and health indicators for 2005 and 2018. Improving the quality of life of the population and services provided to them proposals for the development of social services are recommended.

Keywords: *quality of life, social development, population, housing, education, health care.*

Турана Гусейнова

СОЦИАЛЬНАЯ ОСНОВА ФОРМИРОВАНИЯ КАЧЕСТВА ЖИЗНИ В ОБЛАСТИ БОЛЬШОГО КАВКАЗА

В статье анализируются особенности социальных услуг, экономические районы области Большого Кавказа, проблемы, возникающие в этой области, и способы их решения. За период с 2005 по 2018 гг. в области исследования проанализированы социальная сфера, она рассматривалась как один из факторов, влияющих на качество жизни населения, проведен анализ состава населения, жилищных условий, показателей образования и здравоохранения. Даются рекомендации для повышения качества уровня жизни населения и развития сферы социального обслуживания.

Ключевые слова: *качество жизни, социальное развитие, население, жилищно-коммунальное хозяйство, образование, здравоохранение.*

(Coğrafiya üzrə fəlsəfə doktoru Nazim Bababəyli tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi:	İlkin variant	19.02.2020
	Son variant	24.04.2020

KÖNÜL ALLAHVERDİYEVA

KƏHRİZLƏRİN QURULMA TEXNOLOGİYASI

Məqalədə qədim kəhrizlərin qurulma texnologiyası elmi təhlilə cəlb edilmişdir. Texniki ədəbiyyatlarda və informasiya mənbələrində qədim kəhrizlərin qurulma texnologiyası haqqında verilən fikirlərin yeraltı qurğuların tikilməsinə və hidrodinamikanın qanunlarına uyğun gəlmədiyi müəyyən olunmuşdur. Kəhrizləri inşa etmək üçün daha təkmil texnologiya işlənilmiş və onun elmi əsasları şərh edilmişdir. Məqalədə həmçinin boru və lağım (qalereya) tipli kəhrizlərin qazılma və süzgəclə təmin edilmə məsələlərinə baxılmışdır. Boru tipli kəhrizlərin iki üsulla – “təzyiq altında sixma və pərcim etmə” və “burma yolu ilə qazma” üsulları və bu üsulları həyata keçirən texniki qurğu və qazma aqreqatlarının köməyi ilə icra olunma mümkünüyü əsaslandırılmışdır. Əl əməyindən və primitiv alətlərindən imtina etməklə lağım (qalereya) tipli kəhrizlərin “tunelqazma” üsulu və texnikaların vasitəsilə qurulma ideyası irəli sürülmüş və əsaslandırılmışdır.

Açar sözlər: *kəhriz, qazma, qurma, boru tipli, lağım, qalereya, texnologiya, tikinti.*

Giriş. Qədim kəhrizlərin qurulma texnologiyası iki baxımdan – 1) qədim kəhrizlərin təmir və bərpasını həyata keçirilməsi; 2) yeni-müasir kəhrizlərin yaradılması prinsip və texnologiyaların işlənilməsi, həmçinin əl əməyinin minimuma endirilməsi və müasir qazma texnika və texnologiyalarından istifadənin əsaslandırılması baxımdan müstəsna əhəmiyyət kəsb edir. Kəhrizlər haqqında yazılmış kitab, məqalə və monoqrafiyalarda, eyni zamanda sorğu kitab və ensiklopediyalarda qədim kəhrizlərin qazılması, tikilməsi, istismarı, hidravlik hesabatının aparılması və layihələndirilməsi barədə məlumatlar olduqca azdır. Qədim kəhrizlərin qurulma texnologiyası haqqında az-çox [1; 4] ədəbiyyatlarda rast gəlinir.

İşin məqsədi qədim kəhrizlərin qurulma texnologiyasının öyrənilməsindən, indiyə kimi ədəbiyyatlarda və informasiya mənbələrində kəhrizlərin tikilməsi haqqında verilən məlumatlarda qeyri-dəqiqliklərin və yanlışlıqların aradan qaldırılmasından və müasir kəhrizlərin yaradılması üçün texnologiyanın işlənilməsindən ibarətdir.

Tədqiqatın metodikası. Qədim kəhrizlərin qurulma texnologiyası və yeraltı qurğuların tikilməsi sahəsində texniki ədəbiyyatlarda və informasiya mənbələrində verilmiş məlumatlar və izahlar toplanılmış və onların təhlili əsasında öyrənilmişdir. Yeraltı qurğuların, ələlxüsus sugötürücü qurğuların tikinti texnologiyaları haqqında olan məlumatların öyrənilməsi və elmi mühakimələrin irəli sürülməsi əsasında kəhrizlərin yeni qurulma texnologiyası hazırlanmışdır. Bu texnologiyanı həyata keçirmək üçün tələb olunan mövcud texniki vasitə və qurğuların konstruksiyası və iş prinsipləri öyrənilmiş və onların kəhriz tikintisində istifadə edilmə mümkünüyü müəyyən edilmişdir.

Qədim kəhrizlərin qurulma texnologiyası. Ədəbiyyatlarda [2; 3; 12] verilən məlumatlara görə kəhrizin yeri seçildikdən sonra onu qazmaq üçün baş ustadan (peşəkar kankandan), onun köməkçisindən, çıraqçıdan, dolçudan (qazılan torpağı yerin üstünə qaldıran fəhlədən) və hörgüçüdən ibarət olan dəstə kəhrizin tikintisini həyata keçirəmiş. Heç şübhəsiz ki, kəhrizin tikilməsində yuxarıda göstərilən əsas icraçı dəstədən başqa kəhrizin tikilməsinə əlavə işçi qüvvələri də cəlb edilirdi. Bu əlavə işçilər lağımın və şaquli quyuların hörülməsi və mənsəb qurğusunun yaranması üçün istifadə edilən daş, qaya, bişmiş kərpiclər və digər materialların hazırlanması, onları tikinti yerinə çatdırılması, daş, qaya və digər ağır materialların tələb olunan yerlərə daşınması və yerinə qoyulması işləri ilə məşğul olmuşlar.

Kəhrizin qazılması və tikilməsi işlərini həyata keçirən dəstənin vəzifə bölgüsü bunlardan ibarət olmuşdur:

– Baş usta-kankan lağımın və quyuların qazılmasını, lağım trasının və mailliyinin müəyyən edilməsini, suqəbulədici kameranın (sutoplayıcı quyunun) tikilməsini icra edər və bütün digər işlərə nəzarəti həyata keçirəmiş. Baş usta köməkçisinin vəzifəsi bilavasitə ustanın göstərişlərinin icra etməkdən və müəyyən vaxtlarda onun gördüyü işləri davam etdirməkdən ibarət olmuşdur.

– Çıraqçı qazılan lağımın işıqlandırılmasını təmin edərmiş. Dolçu qazılan torpaq və qrunt yer səthinə çıxarmaqla məşğul olmuşdur. Hörgüçü, adından məlum olduğu kimi qazılan lağımın və quyunun divarlarını bərkitmək üçün tələb olunan hörgü işlərini icra edərmiş.

Kəhrizin qazılmasında bu günümüzə qədər gəlib çıxan sadə alətlərdən – külüngdən, beldən, iskənədən, kankan çəkicindən, çalovdan, inək gönündən hazırlanmış qabdan (dol və ya kisə adlanır), keçi qəzilindən hazırlanmış kəndirdən, çıraqdan, tarazdan, bucurqatdan (buna quyu çarxi və ya dolamaçarx da deyilir), ölçü və digər alətlərdən istifadə edilərmiş.

Lağımda və quyuda işləyən zaman təhlükəsizlik texnikasına əməl etmək məqsədilə mühafizə lövhəsindən, qoyun dərisindən hazırlanmış papaqdan və ciyinlikdən, heyvan dərisindən tikilmiş uzunboğaz çəkmədən istifadə edilərmiş. Mövcud mənbələrdə kəhrizlərin qazılma texnologiyası haqqında məlumatlar olduqca azdır və bu texnologiya belə izah olunur [2, 3].

Baş usta (kankan) əvvəlcə ərazinin relyefini nəzərdən keçirərək təxminən orada yeraltı suların olması inamına gəlir. Ərazidə 2 quyunun yerini seçir və onları qazır. Kankan suyun olduğuna əmin olandan sonra, aşağıya doğru qazılacaq quyuların yerini müəyyən edir. Yeraltı suların axarı istiqamətində 2-ci quyu qazılır. Birinci quyu "gumanə" quyusu adlanır. Müasir terminlə bu quyu kəşfiyyat quyusudur. Texnologiyani təsvir edən müəllifin [1, 2] fikrinə görə kəşfiyyat quyusundan aşağıda yerləşən ikinci quyu qazılır və kəşfiyyat quyusundan ikinci quyuya doğru lağım atılır. Kəşfiyyat quyusundan çıxan su lağımla ikinci quyuya axıdılır və orada axın boğulur. Yenidən üçüncü quyu qazılır və həmin quyudan ikinci quyuya tərəf lağım atılır. İkinci quyuda olan su lağım vasitəsilə üçüncü quyuya axıdılır və orada yenidən axın boğulur. Bu minvalla digər quyular və lağım qazılıb başa çatdırılır. Beləliklə, bu texnologiyani təsvir edən müəllifə görə qədim kəhrizlər "axının boğulması" metodu ilə inşa edilmişdir.

Kəhrizlərin yuxarıda qeyd edilən texnologiya ilə tikilməsi inandırıcı görünümür. Məsələ ondan ibarətdir ki, bu texnologiya müasir hidrodinamikanın qanuna və yeraltı su qurğularının tikilmə qaydalarına uyğun gəlmir və ya onlara ziddir. Təsvir edilən texnologiyanın tətbiqi zamanı kəhrizin lağımı su ilə tam dolmuş vəziyyətdə olduğundan orada əl ilə qazma işləri aparmaq mümkün olmur. İkincisi, kəhriz konkret maillikdə və ya mailliklərdə (yerin relyefindən və sudaşıyıcı layın gücündən və yayılma vəziyyətindən asılı olaraq) inşa edilir. Kankan su ilə dolu bir mühitdə lağıma tələb olunan mailliyi verə bilməz. Çünkü, qədim kəhrizlərin mailliyi suyun axarına əsasən müəyyən edilirdi.

O dövrün mütəxəssis və təcrübəli kankanların müşahidələri əsasında qazılacaq kəhrizin ərazisi seçildikdən sonra, kəhrizin mənbə (başlanğıc) və mənsəb (çıxış) yerləri nişanlanarmış. Kəhriz lağımının keçəcəyi trassa (istiqamət) müəyyən edilərmiş. Şaqlı quyuların yeri təqribən təyin olunar və nişanlanarmış. Təqribən üç-dörd yerdə şaqlı quyular qazilar və onların köməyi ilə sudaşıyıcı layın və ya sulu çatlı layların mexaniki tərkibi və parametrləri (qalınlığı, sululuğu və s.), sukeçirməyən təbəqənin yatım dərinliyi, sudaşıyıcı layı örtən qrunt qatının tərkibi və qalınlığı, qrunt sularının axın istiqaməti və digər məsələlər öyrənilərmiş. Bu işlər yerinə yetiriləndən sonra kankanlar (həm lağım qazan, həm də quyu qazan kankan) eyni

vaxtda işə başlayarmışlar. Əvvəlcə kəhrizin çıxışında ilk suyığıçı quyu qazılar və kankan həmin quyudan yuxarıya doğru-ikinci quyuya tərəf lağım artmağa başlamış. Şübhəsiz ki, torpaq və qruntda olan qratitasiya suları lağima sözüllən halda bu sular öz axarı ilə axaraq, kankana mane olmadan, suqəbuledici kameralaya daxil olur və oradan aparıcı kanala ötürülür.

Lağım ikinci quyuya birləşəndən sonra ikinci quyudan üçüncü quyuya doğru lağımın atılması təmin olunarmış. Yenidən üçüncü quyudan dördüncü quyuya doğru lağımın qazılması davam etdirilərmiş. Beləliklə, lağımın qazılması yuxarıdan aşağıya deyil, aşağıdan yuxarıya doğru həyata keçirilərmiş. Kəhrizin bu qeyd edilən texnologiya ilə qazılması zamanı lağima daxil olan qrunt suları onun dibinə toplanır və sərbəst axına malik olur. Bu axının şismə və dirənmə proseslərinin aradan qaldırılmasına, kankanın yerin altında – tuneldə sərbəst işləməsinə, kəhrizin mailliyinin düzgün icra edilməsinə imkan verir.

Tədqiqatçılar qədim kəhrizlərin tikilməsi zamanı istifadə edilən şaquli quyuların qazılması məsələsini iki cür izah edirlər. Tədqiqatçıların bir qismi şaquli quyuların yer səthindən başlamaqla aşağıya doğru (dərinlik üzrə) qazıldığını, digər qismi isə aşağıdan yuxarıya doğru qazıldığını iddia edirlər [5, 6, 7, 9].

Kəhrizlərin qurulması üçün təkmil texnologiya. Elm və texnikanın sürətlə inkişafı insanları ağır və üzücü, illərlə davam edən tikinti, quraşdırma və digər əl əməyi tələb edən işlərdən xilas etmiş və etməkdədir. Qədim kəhrizlərin qurulması o dövrün insanların min zəhməti və əməyi, dərin ustalıq bacarığı sayəsində başa gəlmışdır. Bəzi mənbələrdə qədim kəhrizlərin tikilməsinə on illər sərf edildiyi göstərilir [8]. Son dövrlərdə yeraltı sugötürən qurğuları (məsələn, şüa tipli sugötürүcүлөр), örtülü horizontal drenləri, tunelləri, qalereyaları, şaxtalı, metroları və digər qurğuları tıkmək üçün ən müasir texnika və texnologiyalar işlənib hazırlanmışdır. Ona görə də kəhrizlərin qurulması üçün böyük zəhmət tələb edən əl əməyindən deyil, müasir texnika və texnologiyalardan istifadəyə üstünlük verilməlidir. Lakin burada qeyd edilən qurğular müxtəlif məqsədlər üçün istifadə edildiyindən, onların hər birini qurmaq üçün ayrı-ayrı texnologiyalardan istifadə olunur.

Kəhrizlərin qurulması üçün ən əlverişli texnologiya tərəfimizdən hazırlanmışdır və bu texnologiyanın mahiyyəti belədir:

1. Layihə-axtarış və kəşfiyyat işləri əsasında əldə edilmiş məlumatlara görə kəhrizin uzununa profili tərtib edilir;
2. Ərazinin topoqrafik xəritəsi (baş planı) və kəhrizin uzununa profili əsasında kəhrizin keçəcəyi trassa və şaquli quyuların yeri naturada nişanlanır;
3. Kəhrizin çıxış hissəsində suqəbuledici kamera (buna sutoplayıcı quyu da deyilir) tikilir və o, suaparan kanalla əlaqələndirilir;
4. Kəhrizin suqəbuledici kamerasında qazma qurğusu yerləşdirilir və birinci şaquli quyuya doğru lağımın (horizontal quyunun) qazılmasına və süzgəclə təmin edilməsinə başlanılır. Eyni vaxtda həm də birinci quyunun qazılması və divarlarının bərkidilməsi həyata keçirilir. Əgər quyulararası məsafə horizontal quyu qazan aqreqatın (qurğunun) qaza biləcəyi uzunluğundan (qazma aqreqatının texniki xarakteristikasında onun qazma məsafəsi göstərilir) çox olarsa, onda şaquli quyuda ikinci qazma aqreqatı yerləşdirilir və qazma işləri üz-üzə aparılır. Bu hal çox nadir hallarda yarana bilər;
5. Suqəbuledici kamera birinci şaquli quyu ilə birləşəndən sonra qazma aqreqatı həmin quyuda yerləşdirilir və ikinci şaquli quyuya doğru lağımın qazılmasına və süzgəclə təmin edilməsinə başlanılır. Birinci quyuda lağımın qazılması başlayan vaxt, həm də ikinci şaquli quyunun qazılması həyata keçirilir;

6. Birinci şaquli quyu ilə ikinci şaquli quyu arasında işlər başa çatandan sonra, qazma aqreqatı ikinci şaquli quyuda yerləşdirilir və üçüncü şaquli quyuya doğru qazma və qazılmış lağımın süzgəclə təmin edilməsi həyata keçirilir. Əvvəlki qaydada olduğu kimi ikinci quyuda lağımın qazılmasına başlayarkən eyni vaxtda üçüncü şaquli quyunun qazılması həyata keçirilir, yəni işlər paralel aparılır;

7. İkinci və üçüncü şaquli quyular arasındaki işlər başa çatdıqdan sonra qazma aqreqatı üçüncü şaquli quyuda yerləşdirilir və dördüncü şaquli quyuya doğru qazma və qazılmış lağımın süzgəclə təmin olunması həyata keçirilir. Əvvəlki qaydada olduğu kimi işləri paralel və sürətlə aparmaq üçün üçüncü şaquli quyuda lağımın qazılmasına və süzgəclə təmin edilməsinə başlayarkən eyni vaxtda dördüncü şaquli quyunun qazılması və bərkidilməsi həyata keçirilir. Beləliklə, kəhrizin digər hissələrinin qurulması qeyd edilən ardıcılıqla aparılır.

Təklif edilən bu texnologiya kəhrizlərin qurulmasına dair indiyə kimi bize gəlib çatan bir sıra tədqiqatçılar tərəfindən təsvir edilən texnologiyadan köklü surətdə fərqlənir. Kəhrizlərin yuxarıda təklif edilən texnologiya ilə qurulması zamanı bu qeyd çatışmazlıqları tam aradan qaldırır və onların qurulmasını mexanikləşdirməyə imkan verir.

Boru və lağım (qalereya) tipli kəhrizləri qurmaq üçün texnika. Kəhrizləri qazmaq və qurmaq üçün müasir horizontal quyu qazan texnikalardan istifadə etmək olar. Bu texnikalardan biri sudaşıyıcı laya süzgəcin təzyiq altında sıxılma metoduna əsaslanan qurğudur. Bu qurğu keçmiş Sovet İttifaqında, Amerikada, Almaniyada, İsveçrədə, Macaristanda və digər ölkələrdə müxtəlif konstruksiyada hazırlanmışdır [10, 11].

Süzgəcin təzyiq altında qrunta daxil edilməsi (pərcim edilməsi) prinsipi ilə işləyən qurğular müxtəlif texniki xarakteristikalara və müxtəlif ölçülərə malikdir.

Təzyiq altında sıxma qurğusu şaquli quyunun və ya hər hansı qazılan yerin əvvəlində quraşdırılır. Qurğu dayaq tirindən, cütləşmiş domkratdan, sıxıcı lövhədən, xamitdan, pərcim edilən borudan, konuktordan (istiqamətləndiricidən qolboğazdan) və əlavə sıxıcı qolborudan ibarətdir.

Qurğunun iş prinsipi belədir:

Konduktorun bir ucuna şlamaparan boru ilə iti ucluğa malik qazma başlığı bağlanır. İstiqamətləndirici qolboğazın o biri ucuna qrunta yeridilən süzgəcin birinci həlqəsi (bəndi) bərkidilir. Süzgəc bəndinin digər ucu əlavə sıxıcı qolboğaza bağlanır. Əlavə sıxıcı qolboğaz xamitla domkratın plitəsinə bərkidilir. Domkrat işə salınır və süzgəcin birinci bəndi qrunta pərcim edilir. Yenidən süzgəcin ikinci bəndinin bir ucu qruntda olan süzgəcə, digər ucu isə əlavə sıxıcı qolboğaza yivlə və digər vasitə ilə bağlanır və domkrat vasitəsilə qrunta pərcim edilir. İş bu ardıcılıqla davam etdirilir. Bir quyudan digər quyuya qədər olan məsafədə süzgəc sudaşıyıcı layda yerləşdirilmiş vəziyyətdə olur.

Qruntda sıxılma ilə lağım açan qazma başlığının işini təmin etmək üçün sıxılmış qruntdan çıxan şlam ona birləşdirilmiş boru ilə şaquli quyunun dibinə axır. Axan şlam öz axarı ilə quyunun dibindən xaric edilir.

Qazma zamanı əsas məsələlərdən biri lağima mailliyin verilməsidir. Bu məqsədlə istiqamətləndirici konduktor əvvəlcədən müəyyən edilmiş bucaq altında sazlanır. Meyillik bucağı () kəhrizin layihə mailliyinə görə aşağıdakı şərtdən təyin olunur:

$$\operatorname{tg} \alpha = i = \frac{\Delta H}{l}, \quad (1)$$


burada i – kəhrizin mailliyi; l – kəhrizin uzunluğu; $H = h_2 - h_1$ – iki, h_1 və h_2 yüksəklilikləri arasındaki məsafəsidir, m .

Kəhrizin başlanğıcındakı (mənbədəki) mütləq yüksəklikdən (h_2), kəhrizin çıxışındaki mütləq yüksəkliyi (h_1) çıxmada səviyyələr fərqi H layihələndirmə zamanı təyin edilir.

Təzyiq altında sixma metodu ilə lağımın açılması və onun içində süzgəcin qoyulması iki üsulla həyata keçirilir. Birinci üsulda açılmış lağima birbaşa, yəni lağım açılmaqla eyni vaxtda paralel olaraq süzgəc yerləşdirilir. İkinci üsulda açılmış lağima onun yaradıldığı vaxt dövrələnmiş borunun içərisinə süzgəc qoyulur və dövrələnmiş boru süzgəclə birlikdə lağima yerləşdirilir. Bir quyudan digər quyuya qədər iş tamamlanandan sonra dövrələnmiş boru lağimdən çıxarılır və növbəti mərhələdə istifadə olunur. İkinci metod lağimda müxtəlif tip süzgəclərdən istifadə etməyə imkan verir.

Görülən işləri intensivləşdirmək və əvvəlki texnika ilə qazma zamanı əmələ gələn kipləşmə prosesini aradan qaldırmaq üçün horizontal quyu qazan "Qazma qurğusundan" istifadə edilir.

Horizontal qazma qurğusu quyunun üstündə yerləşdirilmiş ayrıca yağı stansiyasından, mühərrrik reduktordan, bucurqatdan, yükləmə qapısından, quyunun ağzında qoyulmuş ləmdən, pilləkəndən, endirib-qaldırma mexanizmindən, idarəetmə pultundan, qazma aqreqatından, yükləmə bacalarından, iş meydançasından, qazma zamanı yaranan pulpanı və yuma suyunu vurmaq üçün nasoslardan, vurma və qaldırma borularından və havalandırma sistemindən ibarətdir (şəkil).



Şəkil. Horizontal quyu qazan və süzgəc düzən qurğu:

- 1 – yağı stansiyası; 2 – mühərrrik-reduktor; 3 – bucurqat; 4 – yükləmə qapısı; 5 – işçi ləmə;
- 6 – pilləkən; 7 – endirib-qaldırma mexanizmi; 8 – idarəetmə pultu; 9 – qazma aqreqatı;
- 10 – yükləmə bacası; 11 – iş meydançası; 12 – zumpf; 13 – zumpfa yiğilan suları vurmaq üçün nasos; 14 – yuma suyunu vurmaq üçün nasos; 15 – boru; 16 – kipləşdirici-fırlanğıç;
- 17 – suqaldıran boru; 18 – havalandırma sistemi; 19 – yağvermə borusu.

Qazmanın dəqiq istiqaməti və mailliyi əvvəlcədən müəyyən edilir və konduktorun köməyi ilə qazma aləti qrunta doğru istiqamətləndirilir. Şnek dəstinin ucuna qazma baltası və ya konusvari xüsusi başlıq bərkidilir. Bu qazma alətləri ilə istənilən süxuru qazmaq və ya dağıtmak mümkündür. Lağım qazıldıqdan sonra və ya qazma ərəfəsində süzgəc seksiyaları qaldırıb-endirmə mexanizmi vasitəsilə qazma aqreqatına verilir. Dövrələnmiş borunun içi ilə süzgəc lağima daxil edilir. Sonra dövrələnmiş boru lağimdən çıxarılır.

Qazma prosesində şneklerin üstü yapışqan qruntlar örtülür və onun irəli hərəkəti zəifləyir.

Qazmanın sürətini azaltmamaq üçün şnekler nasosla təzyiq altında vurulan su ilə yuyulur və həmin sular axaraq quyunun dibində yaradılan zumpfa dolur. Nasosla həmin suyu zumpfdan yerin üstünə vurur.

Lakin kəhrizlərin qazılma və qurulması barədə tərəfimizdən təklif edilən texnologiyada quyuya daxil olan şlamı, lili və ya pulpanı nasosla çəkməyə ehtiyac qalmır. Onlar öz axını ilə axaraq kəhrizin lağımından xaric olunur. Eyni zamanda şaquli quyuların dibində əlavə olaraq zumpfun yaradılmasına ehtiyac qalmır.

Daha kiçik diametrli (2 m-dən az) şaquli quyulardan horizontal quyu tikmək üçün nəzərdə tutulan qazma aqreqatlarından da kəhrizlərin qurulmasında istifadə oluna bilər [12].

Qazma aqreqatı quyuda tələb olunan dərinliyə endirilir, qazma və süzgəc düzəmə işlərini eyni vaxtda yerinə yetirir. Bu aqreqat hidravlikı mühərrrik və itələyici ilə təmin olunmuşdur və fırlanma ilə irəli hərəkət yaratmaqla işləyir. Qazma zamanı dövrələnmiş borudan istifadə olunmur. Qurğu şnek süzgəci bir başa qrunta daxil edir. Hətta şaquli quyu su ilə dolu olan halda belə qazma aqreqatı işləmə qabiliyyətinə malikdir.

Dalma korpusunda yerləşdirilmiş hidravlikı mühərrrik şaquli quyunun dibinə və ya istənilən nöqtəsinə endirilir. Hidravlikı mühərrikin firlədan və itələyici qurğusuna şnek formada, zavod şəraitində hazırlanmış şneksüzgəclərin birinci dəsti bağlanır. Şneksüzgəcin ucuna qazma başlığı – balta birləşdirilir. Konduktor və istiqamətləndirici elementlərin köməyi ilə şneksüzgəc qazma baltası ilə birlikdə hidravlikı mühərrrik tərəfindən qrunta fırlanma- itələmə və qazma yolu ilə daxil edilir.

Şneksüzgəcin ikinci dəsti konusvari yivlə birinci şneksüzgəcə birləşdirilir və yenidən hidravlikı mühərrrik fırlanma-itələmə və qazma yaratmaqla süzgəcləri sudaşıyıcı laya yerləşdirir. Lağının qazılması və süzgəcin layda yerləşdirilməsi növbəti şaquli quyuya çatana kimi davam etdirilir.

Kəhrizin qazılmış lağımında yerləşdirilən süzgəc müxtəlif konstruksiyalarda hazırlanır bilər. Lakin suyun süzgəcə duru və asan daxil olmasını təmin etmək üçün şneksüzgəclər iki konstruksiyada hazırlanır. Birinci konstruksiyada süzgəc iki bir-birinin içərisinə yerləşdirilmiş və üzərilərində deşiklər açılmış borudan ibarətdir. Şneksüzgəc ikinci konstruksiyada bir borudan ibarət olaraq hazırlanır. Onun üzərində suyu qəbul etmək üçün düzbücaqlı formada yarıqlar açılır.

Kəhrizlərin yaradılması, daha dəqiqlik desək, onların layihələndirilməsi, tikintisi və istismarı xüsusi biliklər və səriştəli mütəxəssislər tələb edir. Güman etmək olar ki, məqalədə verilən kəhrizlərin qurulması haqqında texnologiya bu sahədə atılan ilk addımıdır.

Nəticə. Qədim kəhrizlərin qurulma texnologiyasını təsvir edən müəlliflərin fikrinə görə kəhrizlərin tikilməsi axının boğulması metodu ilə həyata keçirilmişdir. Yəni kəhrizin qazılması və bərkidilməsi mənbə hissədən mənsəbə doğru aparılmışdır. Müəyyən edilmişdir ki, bu fərziyyələr yeraltı qurğuların tikilmə prinsiplərinə və hidrodinamikanın qanunlarına uyğun gəlmir. Odur ki, kəhrizləri inşa etmək və buraxılan ziddiyətləri aradan qaldırmaq üçün daha mükəmməl texnologiya işlənilmişdir. Eyni zamanda kəhrizlərin əli ilə deyil, müasir texnika və texnologiyaların köməyi ilə inşa edilməsi elmi cəhətdən əsaslandırılmışdır.

ƏDƏBİYYAT

- Həbibbəyli İ.Ə., Həşimli H.M., Babayev N. və b. Kəhriz sistemləri. Bakı: BMqT, 2010, 199 s.

2. Quliyev Ə.G. Naxçıvan kəhrizləri. Bakı: Nurlan, 2008, 164 s.
3. Quliyev Ə.G. Kəhriz sistemləri və onların bərpası: Kəhriz təmir və bərpa qrupları üçün metodik vəsait. Naxçıvan: Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Naxçıvan ofisi, 2001, 55 s.
4. Onullahi S.M. XIII-XVII əsrlərdə Təbriz şəhərinin tarixi. Bakı: Elm, 1982, 280 s.
5. Кяриз. Сельскохозяйственная энциклопедия. Т. II (Ж-К) / Под ред. П.П.Лобанова. Изд. 3-е, перераб. и доп., Москва: Сельхозгиз, 1951, 624 с.
6. Кяриз. <http://ru.wikipedia.org/2018>.
7. Кяриз. <http://www.country.alltravels.com.ua/2018>.
8. Кяриз. <http://arda.pp.ru/moris/mamaisk.shtml>,2018.
9. Маковский А.В. Городские подземные транспортные сооружения. Москва: Стройиздат, 1979, 472 с.
10. Разумов Г.А. Проектирование и строительство горизонтальных водозаборов и дренажей. М.: Стройиздат, 1988, 240 с.
11. Тоннели и метрополитены / В.Г.Храпов, Е.А.Демешк, С.А.Наумов и др. Под ред. В.Г.Храпова. Москва: Транспорт, 1989, 383 с.
12. Hasan Ali G. Qanat: A Reconsideration of the Iranian Irrigation System // Geographical Research Quarterly, v. № 23, 4, Mashhad, Iran, 1992, pp. 116-131.

*Azərbaycan Dövlət Aqrar Universiteti
E-mail: allahverdiyeva-1979@mail.ru*

Konul Allahverdieva

CONSTRUCTION TECHNOLOGY OF UNDERGROUND WATER SUPPLIES

According to the authors describing the construction technology of the ancient underground water supplies, the building of the above-mentioned water wells was carried out by the method of choking the flow of the water. This, the excavation and consolidation of the underground water supplies were executed from the source of the water to the outfall. Nevertheless, it was concluded and determined that these assumptions were incompatible not only with the construction principles but also with the hydro dynamical laws. Therefore, a more sophisticated technology has been developed in order to construct water wells and to eliminate conflicts and dissimulations. Moreover, it has been justified that modern water wells are to be constructed not by hand using manpower but by the usage of contemporary construction techniques and technologies.

Keywords: *groundwater supply, drilling, construction, pipe-type, undermining, gallery, technology, building.*

Кёнуль Аллахвердиева

ТЕХНОЛОГИЯ СТРОИТЕЛЬСТВА КЯРИЗОВ

В статье рассмотрен вопрос технологии устройства древних кяризов. Установлено, что в толкованиях технологии устройства древних кяризов, изложенных в техничес-

кой литературе и информационных источниках, имеются противоречия. Выдвинутые предположения о строительстве древних кяризов не согласуются с принципами строительства подземных сооружений и законом гидродинамики. Предложена совершенно новая технология устройства кяризов, даны её научные основы. В статье также рассмотрен вопрос применения современных технологий и техники при устройстве новых кяризов. Выявлено, что возможно устроить кяризы трубчатого типа двумя способами – «продавливанием в пласт» и «бурением» при помощи соответствующих устройств и буровых агрегатов. Предложена и обоснована идея строительства кяризов галерейного типа способами и соответствующими техниками, применяемыми при тоннелестроении.

Ключевые слова: кяриз, проходка, устройства, трубчатый, штолня, галерея, технология, строительство.

(*Texniki elmlər doktoru Sabir Həsənov tərəfindən təqdim edilmişdir*)

Daxilolma tarixi: İlkin variant 25.02.2020
Son variant 02.06.2020

YUBİLEYLƏR

BAYRAM RZAYEV

NAXÇIVANIN İLK ƏCZAÇI ALİMİ



Heç kim unudulmur.

Məmmədov Qəzənfər Məhərrəm oğlu 1927-ci ildə Nəraşen (Kəngərli) rayonunun Yurdçu kəndində sadə kəndli ailəsində doğulmuşdur. İbtidai təhsilini Yurdçu kəndində almış və Qıvraq kəndində orta məktəbi bitirmişdir. 1945-ci ildə Azərbaycan Tibb İnstitutunun Əczaçılıq fakültəsinə daxil olmuşdur. Tələbəlik dövründə müəllimlərin dərin hörmətini qazanmışdır. 1949-cu ildə institutu Əczaçılıq fakültəsi ixtisası üzrə tam kursu fərqlənmə diplому ilə bitirmiş və Dövlət İmtahan Komissiyasının 1949-cu il 01 iyun tarixli qərarı ilə ona əczaçı ixtisası verilmişdir.

O, 1952-ci ildən Naxçıvan şəhərində nümunəvi sayılan mərkəzi əczaxanada müdir vəzifəsində çalışmışdır.

Ali təhsillə kifayətlənməyən Q.Məmmədov həmişə öz ixtisasının artırılması qayğısına qalmışdır. Əbəs yerə deyil ki, 9 maydan 30 avqust 1957-ci ilədək Kiyev İnstitutunda həkimləri təkmilləşdirmək kursunda çalışmışdır. Kursu qurtardıqdan sonra ona verilən vəsiqədə yazılmışdır: Q.Məmmədov zaçot və imtahanları müvəffəqiyyətlə vermiş, bütün praktiki tapşırıqları İnstitutun laboratoriyalarında və Kiyev şəhərinin apteklərində yerinə yetirmişdir. Onun biliyi yoxlandıqda müsbət qiymət almışdır.

Q. Məmmədov Azərbaycan Tibb İnstitutunun aspiranturasında oxumuş və aspiranturunu bitirdikdən sonra 20 aprel 1965-ci ildə Tiflis dövlət tibb institutunda “Azərbaycanda yayılmış bəzi mahmız çiçək növlərində alkaloidlərin miqdarı haqqında” mövzusunda dissertasiya müdafiə etmiş və farmasevt elmləri namizədi, alimlik dərəcəsi almışdır.

Qəzənfər həkimin rəhbərliyi ilə bir neçə əməkdaş da dissertasiya müdafiə edərək biologiya elmlər namizədi, alimlik dərəcəsi almışlar. Onlardan B.İbrahimov və M.Fətullayev göstərmək olar. Qəzənfər həkimin elmi fəaliyyəti 60-dan artıq elmi əsərdə, iki monoqrafiyada və çoxsaylı qəzet məqalələrində dərc olunmuşdur.

05 İyul 1973-cü ildə Azərbaycan SSR EA-nın Rəyasət Heyətinin qərarı ilə Q.Məmmədov. Elmi Mərəzdə baş elmi işçi, az sonra isə laboratoriya müdürü vəzifələrində çalışmağa başlamışdır. Q.Məmmədov Elmi Mərkəzdə fəaliyyəti dövründə bir sıra mövzu və işlərin rəhbəri olmuşdur: 1. Naxçıvan MSSR florasından şışlərə və yaniqlara qarşı yeni xammal mənbələrinin aşkarlanması, onların ehtiyatlarının sənaye miqyasında istifadəsi üçün qiymətləndirilməsi, onlardan tibbi preparatların alınması və farmasevtik və kliniki sınaq üçün verilməsi. 2. Naxçıvan MSSR-də ot aşı maddələrinin ayrıılma metodlarının işlənməsi, ehtiyatlarının müəyyənləşdirilməsi və praktiki tətbiqi üçün təkliflər verilməsi. 3. Naxçıvan MSSR-in boyayıcı bitkilərinin öyrənilməsi, istifadəsi və onların ehtiyatlarının müəyyənləşdirilməsi. 4. Naxçıvan MSSR-nin dərman, yem və digər faydalı bitkilərinin tədqiqi, rasional metodlarının

işlənməsi və praktiki tətbiqi. 5. Naxçıvan MSSR-in dərman və faydalı bitkilərinin tədqiqi və praktiki istifadə metodlarının işlənməsi. 6. Naxçıvan ərazisində bitən südləyən növünün kim-yəvi tərkibinin öyrənilməsi. 7. Qaytarma bitkisindən aşı maddələrinin alınma texnologiyasının işlənməsi və alınan nəticələrdən təcrübə qurğusunun proyektində istifadə edilməsi. Mövzulardan aydın görünür ki, Q.Məmmədov muxtar respublikanın dərman və aşı bitkilərinin gözəl bilicisi olmuşdur. Təsadüfü deyildir ki, xına və basma bitkilərinin introduksiyası və saflor bitkisi üzrə aparılan işlərə də rəhbərlik etmişdir. Eyni zamanda Məmmədov bölgədə geniş yayılmış sarı çiçəyin işlənmə texnologiyasının hazırlanması və onun su ilə ekstraksiyasından alınan məhluldan zəfəran əvəzinə boyaq maddəsi kimi qənnadı məmulatında istifadə olunması işlərinə də rəhbərlik etmişdir.

Q.Məmmədov fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, Vavilov adına medal, Lenin yubiley medalı, Naxçıvan MSSR Ali Sovetinin Fəxri fərمانları ilə mükafatlandırılmışdır. O, Bilik cəmiyyətinin fəal üzvü olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 17 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”na əsasən nəşr olunmuş “Naxçıvan 1924-2014” iri həcmli məcmuədə “həmyerililərimizdən elmi işçilər” başlığı altında Qəzənfər həkimin şəkli də verilmişdir.


Q.M.Məmmədov gözəl ailə başçısı idi. O, iki dəfə ailə qurmuşdur. Birinci nikahdan üç oğlu – Namiq, Vaqif və Faiq dünyaya gəlmişlər. Namiq NDU-nun coğrafiya fakültəsini bitirmiş və Naxçıvan şəhərində məktəb direktoru vəzifəsində çalışmış, Azərbaycan respublikasının əməkdar müəllimi, muxtar respublikanın millət vəkili olmuşdur. Hazırda təqaüddədir. Vaqif Məmmədov atasının yolu ilə gedərək Azərbaycan Tibb institutunun müalicə-profilaktika fakültəsini bitirmiş, Hərbi Akademiyada tibb xidmətinin rəisi vəzifəsində işləmişdir. Hazırda hərbi təqaüdüdür. Faiq NDU-nun Biologiya fakültəsini bitirmiş, hazırda Ali Hərbi Akademiyada müəllim vəzifəsində çalışır. İkinci evlilikdən iki qızı olmuşdur – T.Məmmədova və S.Məmmədova. Tərlan da atasının yolu ilə gedərək Tibb İnstitutunun Əczaçılıq fakültəsini bitirmiş, hazırda Türkiyədə Ankara şəhərində ixtisası üzrə çalışır. Səadət Azərbaycan Xarici dillər Universitetinin ingilis dili fakültəsini bitirmiş, hazırda Kanadada tərcüməçi kimi fəaliyyət göstərir.

Q.Məmmədov 1985-ci ildə mart ayının 2-də qəflətən ürək xəstəliyindən vəfat etmişdir.

Q.M.Məmmədov geniş görüş dairəli əczaçı alım, gözəl ailə başçısı, sədaqətli dost olmuşdur. Heç kim unudulmur. Onun əziz xatırəsi dostlarının və yaxınlarının qalbində daima yaşayacaqdır.

ƏLİƏDDİN ABBASOV

UNUDULMAZ MÜƏLLİMİM ƏLİ NURİYEV HAQDA VİDA SÖZÜ



4 aprel axşamını kabusa açılacaq bir sabaha mərhəba demək üçün yaşamalı imişəm. Səhər Əli müəllimin ölüm xəbəri ilə sarsıldım. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Dövlət Mükafatı laureati, kimya elmləri doktoru, professor, AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Mineral sorbentlər” və “Qeyri-üzvi və sintetik sorbentlər” laboratoriyanın daxil olduğu “Sorbsiya prosesləri” şöbəsinin rəhbəri Əli Nəcəfqulu oğlu Nuriyev nadir, səpələnmiş və radioaktiv elementlər kimyası sahəsində Azərbaycanın görkəmli alimlərindən biri idi. O, 29 dekabr 1928-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Neh-

rəm kəndində doğulmuş, 1944-cü ildə orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra, 1947-ci ildə Naxçıvan tibb texnikumunu bitirərək əmək fəaliyyətinə Naxçıvan şəhər xəstəxanasında feldşer kimi işə başlamış, elmə olan həvəsi onu Bakıya, Azərbaycan Dövlət (indiki Bakı Dövlət) Universitetinə gətirmişdir. 1948-ci ildə o, həmin təhsil ocağının kimya fakültəsinə qəbul olur. Təhsilini təkmilləşdirmək üçün Qorki (indiki Nijni Novqorod) Dövlət Universitetinə göndərilir və 1953-cü ildə kimyaçı-analitik ixtisası üzrə həmin Universitetin tam kursunu bitirib Azərbaycana qayıdır və təyinatla Sumqayıt kauçuk zavodunda texniki nəzarət şöbəsinin müdürü vəzifəsinə təyin edilir.

Amma elmə olan həvəsi yenə üstün gəlir: 1954-cü ildə Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya (indiki Kataliz və Qeyri-üzvi Kimya) İnstitutunun “Geokimya və radiokimya” laboratoriyasına kiçik elmi işçi vəzifəsinə qəbul olunur. 1957-ci ildə aspiranturaya daxil olur, 1962-ci ildə “Neft yataqları lay sularında radioaktiv elementlərin paylanması” mövzusunda kimya elmləri namizədi alimlik dərəcəsi almaq üçün uğurla dissertasiya işini müdafiə edir. 1960-ci ildən 1970-ci ilə qədər o, həmin institutda kiçik-böyük elmi işçi vəzifələrində çalışır. 1971-ci ildə Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda “Mineral suların kimyası və texnologiyası” laboratoriyası yaradıldığından, laboratoriyanın rəhbərliyi Əli müəllimə tapşırılır. 1972-ci ildə o “Azərbaycan neft yataqlarının lay sularında, neftlərdə və çökmə süxurlarında nadir və səpələnmiş elementlərin paylanması” mövzusunda doktorluq dissertasiyasını müdafiə edir. 1981-1984-cü illərdə işlədiyi institutun direktor müavini olmaqla yanaşı Naxçıvan Elmi Mərkəzinə də rəhbərlik edir. 1986-ci ildə ona professor elmi adı verilir, 2007-ci ildə isə AMEA-nın müxbir üzvü seçilir.

Məşhur Azərbaycan alimi, Azərbaycan EA-nın müxbir üzvü H.X.Əfəndiyevin tələbəsi olan Ə.N.Nuriyev qeyri-üzvi kimya və sorbsiya prosesləri sahəsində araşdırımları ilə həmkarlarının diqqətini çəkir. Axıntı, lay və tullantı sularının təmizlənməsi üçün əlverişli, uczuz, seçici sorbentlərin sintezi onun araşdırımlarının ana xəttinə çevrilir. O, təbii suların kompleks emalı üçün çoxsaylı araşdırımlar aparmış, onların səmərəli yöntemlərlə emalını, özəlliliklə müəyyən elementlərə qarşı seçici olan sorbentlərin axtarışı və sintezini gerçəkləşdirir. Bu mənada kimya sənayesinin tullantıları böyük maraq doğurur. Neft sularında Ə.N.Nuriyev və əməkdaşları tərəfindən Li, Pb, Cs, Ga, Tl və Ge-un özlərini necə aparmasının öyrənilməsi

göstərmişdir ki, bu elementlərin paylanma özəllikləri və qatılıq hədləri iki tip kimyəvi sular üçün müxtəlifdir və onların minerallaşmasından asılıdır. O, ilk dəfə nadir, səpələnmiş və radioaktiv elementlərin Azərbaycanın əksər neft yataqlarında neft-lay suyu-çöküntü səxuru sistemində ardıcıl şəkildə paylanma xüsusiyyətlərini öyrənmişdir. Nadir və səpələnmiş elementlər olan U, Th, Ra, Ga, Tl, Ge, Li, Pb, Cs, F, La, Cl, Nd, Sm, Cd, Yb, Er, Y-nin miqrasiyası, səpələnməsi və toplanmasının qanuna uyğunluqları praktik olaraq Azərbaycanın bütün yataqlarında, eləcə də Türkmənistanın və Qroznının bir neçə neft yataqlarında öyrənilmişdir. Bu işlər vasitəsilə müəyyən edilmişdir ki, mikroelementlərin miqrasiyasına nəzarət üzrə ən vacib amillər lay sularının ion tərkibinin formallaşması şərti, minerallaşması, kimyəvi tipindən asılılığıdır. Br, İ, Li, Pb, B, U, Ra, Ga, Ge, Tl-un neft sularında yüksək qatılıqları imkan verir ki, sənaye üsulu ilə bu qiymətli elementlərin sulardan çıxarılmasını həyata keçirmək mümkün olsun. Azərbaycanın bir sıra neft yataqlarının çöküntü səxurlarında Ga, Tl, Ge-un paylanması araşdırılmış, müxtəlif tip səxurlar: gillər, gilli qumlar, qumsallıqlar, gilli karbonatlar və Binəqədi, Siyəzən, Suraxanı, Yaşma rayonunun neft yataqları daxil olmaqla 400-ə qədər səxur nümunələri öyrənilmişdir. Ga, Tl və Ge-un neftdə paylanması araşdırmaq üçün Suraxanı, Binəqədi və Pirallahı adasının (keçmiş Artyom adası) yataqlarının neftləri öyrənilmiş, laboratoriya şəraitində Ga, Tl və Th-un üzvi maddə-su sistemində paylanması qanuna uyğunluğu üzrə ardıcıl eksperimentlər aparılmışdır.

Azərbaycan tərkibində çoxlu miqdarda qiymətli birləşmələr olan təbii sularla zəngindir. Hər il milyon kubmetrlərlə xammal bu sularla dənizə axıdılır. Ə.N.Nuriyevin araşdırımalarının əsas məqsədi – bu suların xalq təsərrüfatının ehtiyacları üçün istifadə olunmasına və su akvatoriyasının zərərli maddələrin təsirindən qorunmasına yönəlmüşdi. Bu vacib məsələnin həlli üçün bir sıra iondəyişdiricilər, təbii birləşmələr və qeyri-üzvi sorbentlər sınaqdan keçirilmişdir.

Ölkənin sənaye əhəmiyyətli yeraltı sularının nadir və səpələnmiş elementlərin yeni xammal mənbəyi kimi kompleks istifadəsi probleminin həlli yer təkinin qorunması və mineral sərvətlərin səmərəli istifadəsinə əsaslanır. Belə ki, Ümumittifaq Elmi-tədqiqat Yod-Brom İnstytutunun (Saki şəh., Ukrayna) verdiyi məlumatə görə Neftçala Yod-Brom zavodu il ərzində 75 milyon kubmetr, yaxud gün ərzində 2000 t duz məhlulunu tullantı şəklində dənizə buraxır. Bununla bağlı ölkə daxili və xarici duz sənayesinin inkişafı baxımından xörək duzunun alınmasının daha əlverişli üsulu səni hövzələrdə göstərilən xammaldan məhsulun təbii şəkildə buxarlandırılmaqla çökdürülməsinə əsaslanır. Onun əməkdaşları ilə “Neftçala rayonunun lay və buruq sularının kompleks emalı texnologiyasının hazırlanması” mövzusu üzrə Azərbaycan SSR Dövlət Plan Komitəsi və SSRİ Kimya Sənayesi Nazirliyinin təklifləri əsasında elmi-tədqiqat işi həyata keçirilmişdir. Laboratoriya şəraitində Neftçala Yod-Brom zavodunun tullantılarından natrium-xloridin alınması texnologiyası işlənib hazırlanmış, prosesin optimal şəraiti seçilmiş, xörək duzunun tullantı suyundan alınmasının mümkünülüyü öyrənilmiş, laboratoriya şəraitində soda-kaustik yöntemli ilə qatlaşdırılmış duz məhlulunun təmizlənməsi həyata keçirilmişdir. Zavodun ərazisində çökəmə hovuzları tikilmiş və iki fəsil ərzində 20 ton xörək duzu alınmış, bu yolla təmizlənmiş duz məhlulunun elektrolizin tələblərinə tamamilə cavab verdiyi təsdiq olunmuşdur. Yeni Neftçala Yod-Brom zavodunun tullantı suyundan xörək duzunun alınması üçün təklif olunan yanaşma SSRİ Dövlət Aqrar Sənayesi Ümumittifaq Elmi-Tədqiqat Duz İnstитutu (Moskva) tərəfindən layihələndirilmiş, bu layihə üzrə xörək duzunun alınma texnologiyası tətbiq edilmiş, duzdan yeyinti sənayesində və elektrolizdə istifadə olunur. Alınmış duz məhlulunun istifadəsinin mümkünülüyü Moskva, Kiyev, Artyomovskın duz üzrə

baş institutlarında sınaqdan keçirilmişdir. Neftçala yod-brom zavodunun tullantı sularından xörək duzunun alınması texnologiyası P970073 nömrəli patentlə qorunmuşdur. Buna əsaslanaraq İran İslam Respublikasında Urmiya gölündə, ƏSSARI inşaat kompleksi tərəfindən sənaye duz mədəni yaradılmış, duzla yanaşı kaustik sodanın və xlorun istehsalı da istifadəyə verilmişdir. Yeri gəlmışkən, “Azəri-yod” MMC-nin perspektiv inkişaf planına 2018-2020-ci illərdə xörək duzunun alınması üçün gücü 50.000 t olan kompleksin tikilməsi daxil edilmişdir. Sənaye miqyasında yodun alınmasının başlıca xammalı olan neft sularının tərkibində nisbətən böyük miqdarda digər qiymətli elementlər, o cümlədən litium vardır. Bakı Yod zavodunun tullantı suları bu elementin xammal ehtiyatlarının probleminin həllində az əhəmiyyət daşıdır. Litium nadir və səpələnmiş elementlər arasında xüsusi əhəmiyyət daşmasına baxmayaraq, bu elementin mineral ehtiyatları olduqca məhduddur. Bakı Yod zavodunun tullantı suyundan litiumun aşağı qatılıqlı xammal mənbəyi kimi istifadəsi Ə.N.Nuriyev tərəfindən həyata keçirilmiş, həmçinin ilk dəfə manqan dioksidin sorbent qismində litiumun ayrılması üçün öyrənilməsi məqsədə uyğun sayılmış, 96,7% təmizlikli Li_2CO_3 alınmışdır. Manqan dioksidlə yanaşı litiumun tullantı suyundan çıxarılması üçün sorbent kimi $\text{Al}(\text{OH})_3$, sintetik seolitlər, alyumoseolit sorbentləri, dehidratlaşmış polivinil spirtli lif, efirləşmiş malein anhidridi və sulfodəyişdirici liflər də sınaqdan keçirilmişdir.

Darıdağ karbonatlı-arsenli termal sular (DTS) kimyəvi və balneoloji tərkibinə, eləcə də digər başqa göstəricilərinə görə unikal sular sayılır. Bu sular arsen, bor, karbon qazı və s. maddələrin alınmasında kompleks mineral xammal kimi diqqəti cəlb edir. İlk dəfə Ə.N.Nuriyev və əməkdaşları tərəfindən kompleks şəkildə bor və arsenin DTS-dan qatilaşdırma prosesi, borun bu sulardan СБ-1, ЕДЕ-10Р anionitləri ilə effektiv ayrılması həyata keçirilmiş, DTS-dən borun SB-1 ilə ayrılmışının texniki-iqtisadi göstəriciləri hesablanmışdır. Təcrübə qurğusunda sirkonium hidroksid əsasında yeni aniondəyişdiricilərin və digər qeyri-üzvi sorbentlərin sınaqları keçirilmişdir. Təcrübə qurğusunun əsas məqsədi texnologiyanın təbii şəraitdə istifadəsi üçün əmsalların dəqiqləşdirilməsi və sənaye istehsalı üçün başlangıç sonucların layihələndirilməsi olubdur.

SSRİ Kimya Sənayesi Nazirliyinin və Azərbaycan SSR EA-nın 30.03.1976-cı il 209/14 №-li əmri ilə “Azərbaycan təbii və eyni istiqamətdə neft sularından bor məhsullarının alınması üçün borun çıxarılma texnologiyasının hazırlanması” qərarı təsdiq olunmuşdur. Bor konsentratını almaq, onu natrium borata çevirmək məqsədilə təcrübə qurğusunun başlangıç texnoloji sonuclarının tərtibi Ural Kimya İnstytutunun (Sverdlovsk şəh.) iştirakı ilə həyata keçirilmiş, alınmış bortərkibli məhsul superfosfat gübrəsinə əlavə və yuyucu vasitə kimi təklif olunmuşdur. Ə.N.Nuriyevin rəhbərliyi altında Darıdağ mineral suyundan və digər mineral su yataqlarından respublikanın xalq təsərrüfatının ehtiyacları üçün karbon qazının alınması prosesi işlənib hazırlanmışdır. Bu kapital qoyuluşuna, məqsədli məhsulun maya dəyərinə, xammal ehtiyatına və inkişaf perspektivinə görə karbon qazı alınmasının əvvəller mövcud olan bütün məlum proseslərindən üstündür və hazırda tətbiq olunaraq respublikanın bu məhsula tələbatı ödənilir. Bu işə görə Ə.N.Nuriyev 1978-ci ildə Azərbaycan Respublikası Dövlət mükafatı laureati adına layiq görülmüşdür. Ə.N.Nuriyevin əmək-dاشları ilə birlikdə apardığı arsen(III) sulfidin zonalı əritmə yöntemini ilə sintezi çox maraqlıdır. Darıdağ termal suyundan arsen(III) sulfidin alınması bu maddənin yarımkəncirici kimi elektron sənayesində istifadəsinə geniş imkanlar açır. Darıdağ termal suyundan çökdürülərək ayrılmış arsen(III) sulfidin işığa həssas təbəqə kimi istifadə olunması da sınaqdan keçirilmişdir.

Əmtəə nişanı Enerji-texniki elmi-tədqiqat və konstruktor institutunun Sverdlovsk filialı və Rusiya EA-nın V.İ.Vernadski adına Geokimya və Analitik Kimya İnstitutuna məxsus “Termoksid-5” sorbenti ilə uranın (okean və dəniz sularında bu elementin miqdarı $4,16 \cdot 10^9$ ton kimi göstərilir) və digər elementlərin Xəzər dənizi suyundan sorbsiyasına görə bu sorbent üçün sınaq aktı alınmış, işlər ETDK-nin elmi-texniki programı üzrə 74.01 Dövlət qeydiyyat nişanı № 81017971 və 05.02 “Okean-Su” layihəsi üzrə Ə.N.Nuriyev və Rusiya EA-nın akademiki F.B.Myasoyedovun rəhbərliyi altında yerinə yetirilmiş, 70 gündə aparılan eksperimentlərlə sorbentdə uranın 621 mkq/q , misin 132 mkq/q , kobaltın $4,1 \text{ mkq/q}$ miqdarında toplanması müşahidə edilmişdir.

Ə.N.Nuriyevin əməkdaşları ilə birlikdə hidratlaşmış oksidlərin zol-gel yöntəmi ilə alınması araşdırmaları böyük elmi və praktik maraq doğurmuşdur.

Ə.N.Nuriyev 300-dən çox elmi əsərin, o cümlədən 20 ixtiranın və 4 monoqrafiyanın müəllifi olub. Onun əsərləri dünya elmi ictimaiyyətinə kifayət qədər məlumdur, onlar keçmiş SSRİ-də, MDB ölkələrində, Almaniyada, İranda, Türkiyədə, Birləşmiş Ərəb Əmirliyində və s. dərc olunub. Tanınmış beynəlxalq jurnallarda Ə.N.Nuriyevin əsərlərinə istinad olunur. Onun apardığı araşdırmaların sonucları bir sıra dərsliklərdə, monoqrafiyalarda istifadə olunmuşdur. Ə.N.Nuriyev dəfələrlə Azərbaycan elmini xaricdə ləyaqətlə təmsil etmişdir. O, Türkiyədə, İranda, Rusiyada elmi ezamiyyələrdə olmuş, bu ölkələrdə elmi araşdırma aparmış, bir çox beynəlxalq konqres, konfrans və simpoziumlara dəvət olunmuş və plenar məruzələrlə çıxış etmişdir. Əli müəllimin rəhbərliyi altında 14 namizədlik və 3 doktorluq dissertasiyaları hazırlanmışdır. Ə.N.Nuriyevin elmi və ictimai fəaliyyəti dəfələrlə təşəkkür və tərifnamə ilə qeyd edilmiş, o AMEA-nın Fəxri fərمانları, ən yaxşı vətənpərvər “Tədqiqatçı alim” qızıl medalı ilə təltif olunmuş, 2005-ci ildə Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar elm xadimi” adına layiq görülmüş, 2009-cu ildə isə çoxillik məhsuldar elmi fəaliyyəti və anadan olmasının 90 illiyi nəzərə alınaraq “Fəxri Fərman”la təltif olunmuşdur.

“Faust”dakı bir dialoq sanki Əli müəllim üçün nəzərdə tutulmuşdu: Sən kimsən axı? – Mən həmişə yaxşılıq etmək istəyən və həmişə bunu etməyi bacaran biriyəm. 42 ildir tanıdığım, bənzərsiz alicənablılığına həssəd apardığım ƏLİ MÜƏLLİM həqiqətən belə bir işıqlı insan, müdrik bir müəllim idi. Əli müəllim keçdiyi yollarda silinməz izlər buraxmaqla təmənnasız yaxşılıq etmək, arxa durmaq kimi NADİR insanlara xas olan İSTEDAD sahibi idi. Taleyin onun üzünə açdığı qapıları arxasında bağlamadan çoxlarının gələcək uğurlarına yardımçı olmuşdu. Aydınlıqlara yol açmaq, ətrafindakılara ümid, yaradıcılıq sevinci bağışlamaq, tələbələrinin arzularına yelkən açmaq Əli müəllimin yaşamının mənası idi. Taleyinə, ürəyinə yüksənən səmimilik, xeyirxahlıq missiyası Onu ömrünün bütün anlarında həm qorumuş, həm də daşıya biləcəyi yüksəkliyi daşımına yardımçı olmuşdu. Müəllim üçün ən layiqli yer yetirmələrinin yaddaşıdır. Əli müəllim bir ömür boyu yaddaşının ən uca qatlarında özünə yer edibdir. Az-çox nəyə nail olmuşamsa Əli müəllimə, onun bənzərsiz humanistliyinə, alicənablılığına borcluyam. Allah rəhmət eləsin. İnanıram ki, ruhunuzla Cənnət daha da gözəlləşəcək, çünki Siz mənim və tələbələrinizin bir ömür boyu qəblələrində yaşatdıqları ən gözəl nağılin ən GÖZƏL QƏHRƏMANI olmusunuz. Qəbriniz nurla dolsun!

MÜƏLLİFLƏRİN NƏZƏRİNƏ

1. Jurnalın əsas məqsədi elmi keyfiyyət meyarlarına cavab verən orijinal elmi məqalələrin dərc edilməsindən ibarətdir.
2. Jurnalda başqa nəşrlərə təqdim edilməmiş yeni tədqiqatların nəticələri olan yiğcam və mükəmməl redaktə olunmuş elmi məqalələr dərc edilir.
3. Məqalənin həmmüəlliflərinin sayının üç nəfərdən artıq olması arzuolunmazdır.
4. Məqalələrin keyfiyyətinə, orada göstərilən faktların səhihliyinə müəllif birbaşa cavabdehdir.
5. Məqalələr AMEA-nın həqiqi və müxbir üzvləri və ya redaksiya heyətinin üzvlərindən biri tərəfindən təqdim edilməlidir.
6. Məqalələr iki dildə – Azərbaycan və rus dillərində çap oluna bilər. Məqalənin yazıldığı dildən əlavə digər 2 dildə xülasəsi və hər xülasədə açar sözlər verilməlidir.
7. Məqalənin mətni jurnalın redaksiyasına fərdi kompyuterdə, A4 formata ağ kağızda, “12” ölçülü hərflərlə, səhifənin parametrləri yuxarıdan 2 sm, aşağıdan 2 sm; soldan 3 sm, sağdan 1 sm məsafə ilə, sətirdən-sətrə “defislə” keçmədən, sətir aralığı 1,5 interval olmaq şərti ilə rus və Azərbaycan dilində Times New Roman şriftində yazılaraq, 1 nüsxədə çap edilərək, CD-də jurnalın məsul katibinə təqdim edilir. Mətnin daxilində olan şəkil və cədvəllərin parametri soldan və sağdan 3,7 sm olmalıdır.
8. Səhifənin ortasında “12” ölçülü qalın və böyük hərflərlə müəllifin (müəlliflərin) adı və soyadı yazılır.
9. 1 sətir boş buraxılmaqla aşağıda “12” ölçülü böyük hərflərlə məqalənin adı çap edilir. Sonra məqalənin yazıldığı dildə “10” ölçülü hərflərlə, kursivlə xülasə və açar sözlər yazılır. Daha sonra müəllifin işlədiyi təşkilatın adı, elmi dərəcəsi və e-mail ünvanı, “12” ölçülü kiçik hərflərlə qalın və kursivlə ədəbiyyat siyahısından sonra sağdan yazılır. (məs.: AMEA Naxçıvan Böləmisi; e-mail: tusinesr@gmail.com).
10. Mövzu ilə bağlı elmi mənbələrə istinadlar olmalıdır və istifadə olunmuş ədəbiyyat xülasələrdən əvvəl “12” ölçülü hərflərlə, kodlaşdırma üsulu və ərifba sırası ilə göstərilməlidir. “Ədəbiyyat” sözü səhifənin ortasında qalın və böyük hərflərlə yazılır. Ədəbiyyat siyahısı yazılışı dildə adı hərflərlə verilir. İstifadə edilən mənbələrin sayı 15-dən çox olmamalıdır. Məs.:

Kitablar: Qasımov V.I. Qədim abidələr. Bakı: İşıq, 1992, 321 s.

Kitab məqalələri: Həbibbəyli İ.Ə. Naxçıvanda elm və mədəniyyət / Azərbaycan tarixində Naxçıvan, Bakı: Elm, 1996, s. 73-91.

Jurnal məqalələri: Baxşəliyev V.B., Quliyev Ə.A. Gəmiqaya təsvirlərində yazı elementləri // AMEA Naxçıvan Böləməsinin Xəbərləri, 2005, № 1, s. 74-79.

11. Məqalənin xülasəsində müəllifin adı və soyadı “12” ölçülü kiçik, qalın hərflərlə; mövzunun adı böyük, qalın hərflərlə; xülasənin özü isə adı hərflərlə yazılır. Xülasə məqalənin məzmununu tam əhatə etməli, əldə olunan nəticələr ətraflı verilməlidir.

12. Məqalədəki istinadlar mətnin icərisində verilməlidir. Məs.: [4, s. 15]

13. Məqalələrin ümumi həcmi, qrafik materiallar, fotosalar, cədvəllər, düsturlar, ədəbiyyat siyahısı və xülasələr də daxil olmaqla 5-8 səhifədən çox olmamalıdır.

14. Məqaləyə müəlliflər haqqında məlumat (soyadı, adı və atasının adı, iş yeri, vəzifəsi, alimlik dərəcəsi və elmi adı, ünvanı, e-mail adresi, əlaqə telefonu) mütləq əlavə olunmalıdır.

15. Məqalənin məzmununa əsaslanan UOT kodu yuxarı sol tərəfdən mütləq qeyd olunmalıdır.

QEYD: AMEA Naxçıvan Böləməsinin “Elmi əsərlər” jurnalına təqdim olunan məqalələrin sayının çoxluğunu və “Tusi” nəşriyyatının imkanlarının məhdudluğunu nəzərə alaraq bir nömrədə hər müəllifin yalnız bir məqaləsinin çap edilməsi nəzərdə tutulur.

INFORMATION FOR AUTHORS

1. The primary purpose of this journal is to publish original scientific papers that meet scientific criteria.
2. The journal publishes compact and perfectly edited scientific papers, which are the results of new research and have not been published in other publications previously.
3. The number of collaborators exceeding three is undesirable.
4. The author is directly responsible for the quality of papers and the accuracy of the facts presented.
5. The papers must be submitted by full members and corresponding members of ANAS or one of the Editorial Board members.
6. The papers can be published in two languages – Azerbaijani and Russian. In addition to the language of a paper, an abstract should be provided in two other languages; keywords should be pointed.
7. A paper text is submitted to the editor-in-chief of the journal along with an electronic copy, it must be printed on a personal computer, on white A4 paper, in Times New Roman font, font size “12”, page parameters 2 cm above, 2 cm below, 3 cm on the left, 1 cm on the right, without hyphenation, the interval of 1.5, and in one of the languages mentioned above. Margins for figures and tables inside the text should be 3.7 cm left and right.
8. The name and surname of the author (authors) are indicated in bold and capital letters in the center of the page, font size “12”.
9. Below, after one blank line, the title of the paper is indicated in capital letters, font size “12”. Then there is abstract including keywords in the language of the paper, font size “10”, italics. The organization name, the author’s scientific degree, the email address should be written below the references in lowercase letters, font size “12”, bold italics (for example, Nakhchivan branch of ANAS; Email: tusinesr@gmail.com).
10. Reference should be made to scientific sources on the subject, the list of references should be given before the abstract, following the encoding rules, in alphabetical order, the font size “12”. The word “references” in the middle of the page is highlighted in bold and in capital letters. References are in lowercase letters in the language in which this edition has been published. The used sources must not be more than 15. Eg.:

Books: Gasymov V.I. Ancient monuments. Baku: Light, 1992, 321 p.

Book papers: Habibbeyli I.A. Science and culture in Nakhchivan / Nakhchivan in the history of Azerbaijan. Baku: Science, 1996, p. 73-91.

Journal papers: Bakhshaliyev V.B., Guliev A.A. Writing elements in the drawings of Gemigaya // Proceedings of the Nakhchivan Branch of ANAS, 2005, № 1, p. 74-79.

11. In the abstract, the author’s name and surname are indicated in lowercase letters in bold font, size “12”; the title of the paper is capitalized in bold; the abstract itself is in lowercase letters. The abstract should correspond to the full content of the paper; the results should be reported in detail.

12. The links in the paper should be in the text. Eg.: [4, p. 415].

13. The total amount of a paper, including graphic materials, photographs, tables, formulas, references, and reviews, should not exceed 5-8 pages.

14. Authors’ data must be specified additionally (last name, first name, patronymic, place of work, position, degree, academic title, address, email address, work, and home phone numbers).

15. A paper’s code based on UDC should be indicated on the left.

NOTE: Considering the large number of papers submitted to the “Scientific works” journal of the Nakhchivan Branch of ANAS, and the limited capabilities of the “Tusi” Publishing house, it is assumed that only one paper of each author can be published in one issue.

К СВЕДЕНИЮ АВТОРОВ

1. Основной целью журнала является публикация оригинальных научных статей, соответствующих критериям научного качества.
2. Журнал публикует компактные и в совершенстве отредактированные научные статьи, являющиеся результатами новых исследований и не опубликованные ранее в других изданиях.
3. Желательно, чтобы число соавторов не превышало трех.
4. Автор несет прямую ответственность за качество статей, достоверность представленных в них фактов.
5. Статьи должны быть представлены действительными членами и членами-корреспондентами НАНА или одним из членов Редколлегии.
6. Статьи могут быть представлены на двух языках – азербайджанском и русском. Резюме и ключевые слова необходимо представить на двух других языках.
7. Статьи представляют в редакцию журнала в печатном виде, в электронной форме (CD), на бумаге формата А4, шрифт Times New Roman, кегль шрифта 12 пт, параметры страницы: верхнее поле – 2 см, нижнее – 2 см левое – 3 см, правое – 1 см, без переносов, межстрочный интервал – 1,5. Поля страниц для рисунков и таблиц внутри текста слева и справа должны быть по 3,7 см.
8. По центру страницы, кеглем 12 пт, жирным шрифтом и заглавными буквами указывается имя и фамилия автора (авторов).
9. После одной пустой строки указывается название статьи заглавными буквами, кегль шрифта 12 пт. Затем приводится аннотация с ключевыми словами на языке статьи (кегль шрифта – 10 пт, курсив). Название организации, ученая степень и адрес электронной почты автора указываются обычными строчными буквами, жирным курсивом, кегль шрифта 12 пт, справа после списка источников (например: Нахчыванская организация НАНА; E-mail: tusinesr@gmail.com)
10. Следует указать ссылки на научные источники по данному предмету. Список использованной литературы указывается перед резюме, в соответствии с правилами кодировки, в алфавитном порядке, кегль шрифта 12 пт. Слово “Литература” пишется посередине страницы, заглавными буквами и жирным шрифтом. Список литературы приводится строчными буквами на языке публикации приведенного издания, в количестве не более 15. Напр.:

Книги: Гасымов В.И. Древние памятники. Баку: Ишыг, 1992, 321 с.

Книжные статьи: Хабиббели И.А. Наука и культура в Нахчыване / Нахчыван в истории Азербайджана. Баку: Наука, 1996, с. 73-91.

Журнальные статьи: Бахшалиев В.Б., Гулиев А.А. Элементы письменности в рисунках Гемикая // Известия Нахчыванского отделения НАНА, 2005, № 1, с. 74-79.
11. В резюме имя и фамилия автора указываются строчными буквами жирным шрифтом кеглем 12 пт, название статьи – заглавными буквами жирным шрифтом, само резюме строчными буквами. Резюме должно соответствовать полному содержанию статьи с подробным представлением полученных результатов.
12. Ссылки должны быть представлены в тексте в виде [4, с. 15].
13. Общий объем статьи, включая графические материалы, фотографии, таблицы, формулы, список литературы и отзывы, не должен превышать 5-8 страниц.
14. Обязательно указываются данные об авторах (фамилия, имя, отчество, место работы, должность, ученая степень и звание, адрес, адрес электронной почты, контактный номер).
15. Необходимо указать УДК статьи слева в верхней части.

ПРИМЕЧАНИЕ: Принимая во внимание большое количество статей, представленных в журнал “Научные труды” Нахчыванского отделения НАНА и ограниченные возможности издательства “Туси”, в одном номере может быть опубликована только одна статья каждого автора.

**AMEA Naxçıvan Bölməsinin elmi nəşri
№ 2 (60)**

Baş redaktor: *Zülfüyyə Məmmədli*
Redaktor: *Sara Cəfərova*
Korrektor: *Yelena Muxtarova*
Operatorlar: *İlhamə Əliyeva,
Aynur Təhməzova,
Taleh Maxsudov*

Yıqılmağa verilmişdir: 02.06.2020
Çapa imzalanmışdır: 22.06.2020
Kağız formatı: 70 x 108 1/16
19,2 çap vərəqi. 308 səhifə
Sifariş № 142. Tiraj: 200

AMEA Naxçıvan Bölməsinin “Tusi” nəşriyyatında çap edilmişdir.
Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 35.
E-mail: tusinesr@gmail.com

